

ABBAS HACIYEV

**ƏDƏBİYYATŞÜNASLIĞIN
ƏSASLARI**

**Ali məktəblərin filologiya fakültələri
üçün dərslik**

BAKİ – 2010

Redaktoru: filologiya elmləri doktoru,
professor **H.Qasimov**

Rə'yicilər: prof. M.Allahmanlı
prof. **M.Mustafayev**
prof. **E.Quliyev**

Abbas Hacıyev. Ədəbiyyatşünaslığın əsasları.
(Ali məktəblərin filologiya fakültələri üçün dərslik). - Bakı,
2010, 370 səh.

"Ədəbiyyatşünaslığın əsasları" ali məktəblərin filologiya fakültələri üçün nəzərdə tutulmuşdur. Dərslik tədris programının tələblərinə uyğun yazılmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-Metodik Şurası Azərbaycan dilinin və ədəbiyyatı bölməsinin 18.06.1999-cu il tarixli qərarı (protokol №9) ilə çap edilir.

ALİM, GÖZƏL MÜƏLLİM

Cəxsaylı elmi və ədəbi-tənqid məqalələrin, dəyərli dərslik və dərs vəsaitlərinin, səməlliyələri monoqrafiyaların müəllifi - filologiya elmləri doktoru, professor Abbas Məhəmməd oğlu Hacıyev qırx ildən artıqdır ki, ali məktəblərdə "Azərbaycan ədəbiyyatı tarixi", "Ədəbiyyat nəzəriyyəsi" və "Ədəbiyyatşünaslığın əsasları"ndan mühazirələr oxuyur. Zəngin elmi-pedaqoji təcrübəsini, dərin biliyini tələbələrə aşılamaqdan xüsusi zövq alan professorun yüksək müəllim - vətəndaş ləyaqəti insanı heyran edir. Bu səbəbdən də ziyanlıların, tələbə-gənclərin ona böyük hörmət və ehtiramları təbii görünür. Sağlam psixoloji mühit yaratmaq, məhnəvi körpü salmaq iqtidarına malik olan Abbas Hacıyev, eyni zamanda Azərbaycan ədəbi tənqidinin aparıcı nümayəndələrindən biri kimi tanınır və seçilir. Onun hərtərəfli elmi-nəzəri yetkinliyini və dərin savadını özündə ehtiva edən "Ədəbiyyatşünaslığın əsasları" (1988), "Sənətkarın yaradıcılıq fərdiliyi" (1990), "Bədii əsərin strukturu" (1992), "Ədəbi növlər və janrlar" (1994) adlı dərs vəsaitləri və "Ədəbiyyat nəzəriyyəsi" (1996) dərsliyi uzun illər ədəbiyyatşünaslıq sahəsində apardığı yaradıcı elmi axtarışların, fəal konseptual mövqə nümayişinin nəticəsi kimi böyük maraq doğurur. Bünövrəli "Ədəbiyyatşünaslığın əsasları" və "Ədəbiyyat nəzəriyyəsi" dərslikləri yaratmaq təşəbbüsleri professor Abbas Hacıyevin nəzəri təfakkürünün zənginliyinin nümayishi kimi artıq gerçəkləşmişdir. O, Azərbaycan bədii nəsrinin, dramaturgiya və milli teatr tarixinin ən yaxşı tədqiqatçılarından biridir. "Tiflis ədəbi mühiti" (1980), "Mirzə İbrahimov" (1982), "Tiflis Azərbaycan teatri" (1984), "Yazıcı şəxsiyyəti və bədii qanunu uyğunluq" (1986) monoqrafiyaları və bədii yaradıcılığın önəmli sahələrinin tədqiqinə həsr olunan digər əsərləri Azərbaycan ədəbiyyatşünaslığında öz dəsti-xətti ilə seçilən görkəmli bir alimin varlığından xəbər verir.

Elmi axtarışlarında sələflərinin fikir və mülahizələrinə qayğı və e' tiramlı yanaşan, variqliyi daim diqqət mərkəzində saxlayan Abbas Hacıyev, eyni zamanda, özüün orijinal baxışlarını tutarlı elmi məntiq və dəlillərlə əsaslandırır. Dərsliklərində problemləri tipoloji təhlilin verdiyi imkanlar əsasında açıqlayır, tarixlə müasirliyin hüdudlarını, bunların estetikasını inandırıcı fakıllarla müəyyənləşdirir, metodologiya məsələrinin şərhini vülgar sosioloji baxışlarından təmizləyir, ədəbi mühitin saflıq və müasirliyinə, orijinallıq və xəlqiliyinə nəyə görə üstünlük ver-

diyini əsaslandırır. Bu baxımdan "Ədəbiyyatşünaslığın əsasları"da və ümumiyyətlə, onun əsərlərinin tədqiq obyektində mifologiyanın, folklorun, ədəbiyyat tarixinin möhkəm zəmin tutması təsadüfi deyildir, elmi qanuna uyğunluqdur.

İste'dadlı və orijinal üslublu bir alimin - Abbas Hacıyevin elmi yaradılığı ilə yaxından tanış olanlar çox gözəl bilirlər ki, onun tədqiqatları özünəməxsus olub, orijinal təhlili və ümumiləşdirmə gücünə malikdirlər və burada müəllifin elmi konsepsiyasının aydınlığı qabarıq görünür. Şe'rın poetikasını və incəsənətin bir çox sahəsinin ciddi problemlərini tarixilik baxımdan dəyərləndirən professor qaynaqları təbii olaraq diqqət mərkəzində saxlayır. Bunlar tədqiqatçının təfəkkür imkanlarının genişliyindən, intellektual səviyyəsinin yüksəkliyindən, nəzəri hazırlığının hərtərəfliliyindən xəbər verir. Sənətin idraki imkanlarını, mə'nəvi məqsədlərini açmaq, bədiliyi, bir də məzmun və forma vəhdətində axtarmaq, yaradıcılıqda ideya-estetik bütövlüyün fəlsəfəsini geniş dərk imkanları da bununla bağlıdır. Belə böyük elmi-nəzəri və pedaqoji təcrübəyə malik olmanın nitcəsidir ki, professor Abbas Hacıyev dərsliyin - "Ədəbiyyatşünaslığın əsasları"nın predmetini dərinlaşdırır, daxili əlaqələrin məntiqini sərrast müəyyənləşdirir.

"Ədəbiyyatşünaslıq" - çox mürəkkəb, çox çatın elm sahəsidir. Onun poetik imkanları, yaradıcılıq vasitələri, ədəbi meyl, cərəyan və metodları, ədəbi növ və janrları, dünyani dərk və obraz yaratmaq üsulları tədrisən, ədəbi mərhələdən ədəbi mərhələyə, dünya ədəbiyyatının ən'ənə və təcrübəsi əsasında formalasır, həmişə zənginləşmə, təzə elmi çalarlar alma prosesi keçirir. Dünya ədəbiyyatını çox mükəmməl bilən Abbas Hacıyev bunları nəzərə almış, ancaq səciyyəvi faktlarla düşünmüş, əsərdə hərtərəfli elmi ümumiləşdirmə yolu seçmiş, nəticədə yeni mündəricəli, tamam orijinal axarlı bir dərslik yaza bilmisdir.

Abbas Hacıyev ciddi alim, nüfuzlu və təcrübəli müəllim-pedaqoqdur. Alimin N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı tarixi" kafedrası kimi nüfuzlu bir kafedraya rəhbərlik etməsi, sağlam elmi-pedaqoji mühit yaratması da onun şəxsiyyətinin tamlıq və bütövlüyündən irəli gəlir. Saf əməl və qayə adamı olan bu alim gənclərin elmə yiyələnməsi yolunda qüvvə və bacarığını asırgəmir, qayğı və tələbkarlığını, vətəndaşlıq narahatlığını və milli ləyaqatla həyata keçirir. Onun istər rəhbərlik etdiyi kafedrada, istərsə də kənar elmi-tədris müəssisələrində çalışan alımların yetişməsində böyük rolу və əməyi vardır. Onlarla gəncin inkişaf edib elmlər namizədi və elmlər dok-

toru dərəcəsinə yiyələnmələrində Abbas Hacıyevin çəkdiyi zəhmət təqdirəlayıqdır.

Görkəmli ədəbiyyatşunas, gözəl müəllim olan Abbas Hacıyevi nəcib insani dəyərlər, zəngin əxlaqi-mə'nəvi keyfiyyətlər səciyyələndirir. Bu səciyyəvi keyfiyyətlər onun tələbələrinə, formalaşdırıldığı alimlərə, həmkarlarına, dost-tanışlarına diqqət və qayğısına özünü daha qabarıq şəkildə göstərir. Ona görə də tələbələri, iş yoldaşları və Respublikamızın qələm əhli onu ürəkdən sevir, dərin hörmət və ehtiram bəsləyirlər.

Himalay Qasimov

MÜQƏDDİMƏ

Ədəbiyyat incəsənətin növlərindən biridir, mürəkkəb məfkurə, ictimai şürur formasıdır, varlığı duymaq, qiymətləndirmek və mənalandırmaq, onu istəyə uyğun qurmaq və dəyişmək vasitəsidir; fərdi yaradıcılıqdır, incəsənətin fasiləsiz inkişaf edən, həmişə yeni əmlarla zənginləşən, tə'sirinin genişlik nə dərinliyi ilə fərqlənən sahəsidir. Onun predmeti varlığı müxtəlifliyi, həyatın "Həyat formasında" (Çernışevski) hisi - emosional ifadəsidir. Burada insanın insani mahiyyəti tekmilləşdirilir, şüura, təxəyyül və iradəyə, mə'nəvi varlığa tə'sir göstərilir, "ideya personaja çevrilir" (Balzak). Duyulan, dərk edilən fərdiyət hərəkət edir, varlığında dərin milli-vətənpərvər mə'na-məzmun daşıyır.

Bədii "yaradıcılıq hərəkət edən, sakitlik bilməyən, həmişə inkişaf tapan idrakdır" (Höte). Bu bənzərsiz sənətdə insanın psixologiyası, fikri-mə'nəvi aləminin mürəkkəbliyi ifadə olunur, hiss və duygunun, arzu və düşüncənin, ətraf mühitin zənginlik və rəngbərəngliyi göstərilir. Məzmunlu əsər özündə ideya-emosional cəhətləri birləşdirir, oxucuda fikir və təsəvvür, meyl və arzu oyadır, onun kamilləşməsində, zamanın tələbləri səviyyəsində dayanmasında, sinfi şüura yiyələnməsində əhəmiyyətli rol oynayır. Bu ona görə belədir ki, sənətkar gerçəkliliyi özünün dünyagörüşünə, fərdi yaradıcılıq konsepsiyasına, istək və arzusuna uyğun ifadə edir, insanı müasirliyə, humanist və vətənpərvər düşüncəyə, nəcib duygulara, gözəllik idealına istiqamətləndirir. Onda təzə fikir, təzə ümid və təzə hissələr oyadır, çirkilik və eybəcərlilikdən çəkindirir, mübarizə aparmağı, həyatı sevməyi və yaşamağı öyrədir. Ancaq bədii əsəri duymaq və dərk etmək, onu obyektiv qiymətləndirmək asan deyildir. Bu, bədii zövqün formallaşmasından, ədəbiyyatşunaslıqla tanışlığın dərəcəsindən asılıdır.

Müstəqil sahəsinin - ədəbiyyatşunaslığının inkişafını tarixən dünya ədəbi prosesinin özünəməxsusluq qazanması, onun yeni ədəbi meyl və üsullarla, yeni ədəbi cərəyan, yeni fərdi bədii üslüb və metodlarla zənginləşməsi, dövrlərin tələbləri ilə məzmunla formanın daha dinamik, daha tə'sirli axarlara düşməsi şərtləndirmişdir; yəni bir elmi sistem, bir estetik idrak forması kimi ədəbiyyatşunaslığının formallaşması dünya bədii mədəniyyətinin kamillik və yetkinliyindən kənarda inkişaf tapmışdır.

ƏDƏBİYYATŞÜNASLIĞIN ŞÖ'BƏLƏRİ

Ədəbiyyatşünaslıq əhatəli və tutumlu sahədir, ədəbiyyatdan, onun qanuna uyğun inkişafından və spesifik xüsusiyyətlərindən bəhs edən elmdir. Ədəbiyyatşünaslıq bədii əsərin elmi-metodoloji dərkinə və qiyamətləndirilməsinə, ədəbi-tarixi hadisələrin öyrənilməsinə, ən'ənə və təcrübənin ümumiləşdirilməsinə kömək edir; cavan filoloqu sənətkarın yazı laboratoriyasını və yaradıcılıq konsepsiyasını, ədəbi məktəbləri, cərəyan, üslub və metodları, bütövlükdə ədəbi prosesi tarixən hərəkətdə dərkə istiqamətləndirir. Çox geniş bir sahə - ədəbiyyatşünaslıq bir-birini tamamlayan, bir-birini zənginləşdirən üç müstəqil şö'bəyə ayrılır: ədəbiyyat tarixi, ədəbi tənqid və ədəbiyyat nəzəriyyəsi.

ƏDƏBİYYAT TARİXİ

Hər xalqın özünün yazılı və şifahi ədəbiyyatı, demək, ədəbiyyat tarixi vardır. Ədəbiyyat tarixi milli-mə'nəvi sərvətdir, bədii-tarixi salnamədir, "xalq həyatının güzgüsi", "xalqın şüuru" (Belinski) və onun bədii təfəkkür tarixidir; ədəbiyyatşünaslığın geniş və əhatəli sahələrin dən biridir.

Bütün xalqların ədəbiyyat tarixi milli bədii sərvətə əsaslanır, onu sistemləşdirir, ümumiləşdirir, ədəbi qanuna uyğunluqları xalqın tarixi, dövrlərin iqtisadi və ictimai-siyasi mənzərəsi ilə vəhdətdən tərənnür. Lakin ədəbiyyat tarixi milli məhdudluq, milli çərçivə deyildir. O nə qədər milli spesifik xüsusiyyət daşısa da, bütün dövrlərdə bir o qədər bəşəri, humanist və vətənpərvər səciyyə daşımış, xalqların ədəbiyyatı ideyafikri baxımdan bir-birini tamamlamış, ədəbiyyatlar qarşılıqlı tə'sir, qarşılıqlı zənginləşmə prosesində inkişaf tapmışdır. Buna görə də dünya ədəbiyyatı tarixi xalqlar ədəbiyyatının cəmindən, bir-birinə qovuşmasından əmələ gəlmüşdür.

Ədəbiyyat tarixini sistemləşdirmək və ümumiləşdirmək, onu elm sahəsinə çevirmək çətin, mürəkkəb prosesdir. Ona görə ki, bu sahənin mütəxəssisi təkcə əlyazmaları, təzkirə, cünk, ədəbi xronika və tərcüməyi-hal materialları, bədii əsər, ədəbi qeyd və xatirələrlə kifayətlənmir, həm də bədii mədəniyyəti, yaziçinin dünyagörüşünü və yaradıcı-

lıq laboratoriyasını, onun şəxsiyyət və yazı manerasını, yaradıcılıq metodunu və ədəbi istiqamətləri ümumi-mədəni, ümumi ictimai-iqtisadi və elmi-fəlsəfi mühitlə, xalqın inkişaf tarixi ilə bağlı, əlaqədə öyrənilir. Ədəbi əlaqə və qarşılıqlı tə'sirin, ədəbiyyatın inkişaf mərhələlərinin, üslub və forma müxtəlifliyinin elmi şərhinə, şifahi xalq ədəbiyyatının ideya-estetik mahiyyətinin açılmasına qayğı göstərir.

Ədəbiyyat tarixçisi həm ədəbi şəxsiyyətlərə və onların yaradıcılığına, həm də ədəbi metod, ədəbi növ və janrlara tarixən yanaşır. Tarixi bədii faktları ümumiləşdirir, yaradıcılıq prosesinin inkişafını sistemli izləyir, ehtiyac duyanda sənətkarın sosial mühiti haqqında geniş fikir söyləyir. Onun müqayisə və paralelləri ədəbi mühitin mahiyyətindən doğur, ədəbi mənzərənin inkişafını şərtləndirir; ədəbiyyatın öz daxili qanunları ilə necə, hansı axarda, hansı ən'ənələr, hansı yaradıcılıq prinsipləri ilə inkişaf etdiyini göstərir, bə'zən əsərin elmi-tekstoloji tədqiqinə üstünlük verir, tarixi-coğrafi şəraitin səciyyəsini açır, mükəmməl elmi dövrləşdirmə aparır.

Ədəbiyyat milli-ictimai, milli-mə'nəvi tarixə çevrilən prosesdir. Bu proses əsrənən əsra, ədəbi mərhələdən ədəbi mərhələyə zənginləşir. Onun ideya-məzmunu, forma-təsvir vəsítələri, ədəbi meyl, ədəbi məktəb və cərəyanların istiqamətləri dəyişir. Bir ədəbi meylə başqa bir ədəbi meyl, bir ədəbi məktəbi başqa bir ədəbi məktəb, bir üslubu başqa bir üslub əvəz edir. Bə'zən də üslubların, ədəbi meyl və ədəbi məktəblərin tipləri inkişafını paralel davam etdirir. Həyatı, insanın mə'nəvi-psixoloji dünyasını hərtərəfli ifadə etmək üçün təzə janrlar, təzə yazı-ifadə tərzləri yaranır. Hər ədəbi nəsil ədəbiyyata özünüň adəbi payını verir. Ədəbi nəsillər ən'ənəyə, klassik ədəbiyyatın təcrübəsinə söykənir, onu tekce bədii yaradıcılıqda yaşıatmir, həm də təzə müasirlilik çalarları ilə zənginləşdirirlər. Ədəbiyyat tarixçisi bunlara ciddi fikir verir, bədii mədəniyyətin müasirlilik, humanist və vətənpərvərlik ruhunun, idrakı-tərbiyəvi əhəmiyyətinin təhlilini qabardır.

Müxtəlif ölkələrdə, o sıradan Azərbaycanda ədəbiyyat tarixi yaratmağın, ədəbi prosesi öyrənməyin, onu sistemləşdirmək və ümumi-ləşdirməyin çoxəsrlik ən'ənəsi vardır. Azərbaycanda bu ən'ənə başlangıcını, cünk, təzkirə və müntəxəbatlardan almışdır. Təzkirəçilər imkanları daxilində dövrü, dövrün xüsusiyyətlərini öyrənmiş, öz təhlülərində ayrı-ayrı sənətkarlar haqqında məzmunlu fikirlər söylemişlər. "Təzkilərərdə bədii nümunələrə geniş yer verilsə də, müəlliflər çox

zaman bədii əsərlərin seçilməsinə müəyyən estetik baxışa əsasən ya-naşmış, topluya düşən sənətkarların yaradıcılıqları haqqında mə'lumat verməyə çalışmışlar. Təzkirələr Azərbaycan ədəbiyyatşünaslığının ilk nümunələridir və klassik ırsın toplanması, yayılması və təbliği, ayrı-ayrı yazıçılar haqqında müxtəlif xarakterli mə'lumatların qorunub saxlanması sahəsində böyük iş görmüşdür. Təzkirə Azərbaycan ədəbiyyatşünaslığının ən uzunömürlü, həm də kütləvi şəkillərindən biridir. Onun Şərifəddin Rami, Sadiq bəy Sadıqi, Əhdil Bağdadi, Sam Mirzə, Lütfəli bəy Azər kimi müəllifləri təkcə Azərbaycanda yox, Orta və Yaxın Şərqdə də məşhur olmuşlar".¹ Sonralar Firudin bəy Köçərli ədəbiyyat tarixi yaratmağın elmi məktəbini, ən'ənəsini yaratmışdır. Bizim günlərimizdə H.Arashı, Mir Cəlal, M.Rəfili, Cəfər Xəndan, Əhməd Cəfəroğlu, F.Qasızmədə, M.H.Təhmasib, M.Quluzadə, K.Talibzadə, Ə.Mirəhmədov, K.Məmmədov, P.Xəlilov və başqaları bu ən'ənəni daha da dərinləşdirmişlər.

ƏDƏBİ TƏNQİD

Müəyyən mə'nada ədəbiyyat tarixinin vəzifəsi və üsulları ədəbi tənqidə yaxındır. Ədəbiyyat tarixi ədəbi tənqidin təcrübəsini, ən'ənə və ümumişdirmələrini dərinləşdirir və təshih edir, ədəbi tarixi hadisələri təplayır, öyrənir, nizama salır, qiymətləndirir. Ədəbiyyat tarixçisi ədəbiyyatın inkişafını xalqın və olkənin ictimai-tarixi inkişafı ilə, ədəbi inkişafı tə'yin edən ictimai münasibətlərlə əlaqədar bir şəkil-də öyrənir, ayrı-ayrı yazıçılara və onların əsərlərinə tarixi görüşlərlə qiymət verir: tənqidçi isə hazırlı şəraitə əsaslanır. Ədəbi əsərin konkret bədii ideya təhlilini zamanın ədəbi mübarizələri ilə bağlayır. Ədəbi mübarizədə tənqid kəskin bir silah olduğu kimi, ədəbiyyat tarixi də böyük ictimai əhəmiyyətə malikdir. Hər ikisi ədəbi hadisələri düzgün anlamağa və müasir ədəbiyyatı düzgün yollarla inkişaf etdirməyə çalışır".²

Dünya xalqlarının nə şifahi, nə yazılı ədəbiyyatı, nə de ədəbi tənqididə eyni vaxtda yaranmamışdır. Çində, Hindistanda, Yunanistanda,

¹ Kamal Talibzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı, 1998, s.9.

² M.Rəfili. Ədəbiyyat nəzəriyyəsinə giriş, Bakı, 1958. s.40

qədim ərəblərdə və türkdilli xalqların çoxunda erkən yazı mədəniyyəti olmuş, ədəbi-nəzəri fikir təşəkkül tapmış, xüsusən Yunanıstanda bədii əsərə fəal, çevik münasibət bəslənmişdir. Çünkü burada ədəbi tənqid az qala ədəbi proseslə bir vaxtda, paralel yaranmışdır. İntibah dövründə isə tənqidin fikir güclənmiş, sistemli istiqamət almışdır. XVI əsrin sonu və XVII əsrin əvvəllərindən Avropada ədəbi tənqid inkişaf edir, ədəbi prosesin tərkib hissəsinə çevrilirdi. Rusiyada isə gec, XVIII əsrin tükənəcəyindən elmi-nəzəri və ədəbi-tənqidin məqalələr yazılır, yaradıcılıq metodlarına və ədəbi cərəyanlara, bədii tərcüməyə, ayrı-ayrı əsərə münasibət bildirilir, fərdi üslublu, geniş dünyagörüşlü tənqidçilər formalaşır.

XIX əsrin ortalarına, M.F.Axundova qədər Azərbaycanda sistemli, ədəbi mühitlə vəhdətləşən, onu tamamlayan ədəbi tənqid olmamışdır. Ancaq XI əsrдə Xətib Təbrizi ("Şərh divan əl Həmasə", "Əl-Kafi fil-əruz və-l qəvafı", "Şərh divan Əbu Təməi"), Yusif Xoynu ("Tənvir"), XIII əsrдə Nəsrəddin Tusi ("Mizanül-əş'ar", "Əsasül iqtibas"), Məhəmməd Övfı ("Lübəbül-Əlbab"), XIV əsrдə Əssar Təbrizi ("Əl vafi fi te'dadil-qəvafı") və Şərafəddin Həsən Rami Təbrizi ("Həqadiql-hədaiq" və "Ənisul-üşşaq"), XV əsrдə isə Vahid Təbrizi ("Risaleyi-Cəmi müxtəsər") və Məhəmməd Rəfi Dost Məhəmməd oğlu ("Məş-rəbül-ətşə") bədii əsərlərə şərh yazmış, incəsənətin mahiyyəti, məqsəd və vəzifəsi haqqında fikirlər söyləmiş, ədəbi-tənqidin yaradıcılıqla məşğul olmağın ənənəsini yaratmışlar. Buna görə də Azərbaycan "Tənqidin fikrinin ilk janrı X-XI əsrlərdə "bədii əsərlərin məzmununu açan şəhərlər şəklində meydana çıxmışdır. Şərh bir janr kimi tənqidin-biblioqrafiyaya yaxın olmuş və yazıçı ilə oxucu arasında anlaşma, əlaqə yaratmaq məqsədini işləmişdir.

Şərhçilər dövrlərinin məşhur filoloqları idilər, tanınmış şairlərin əsərlərini beyt-beyt izah edir, onların mə'nasını açırdılar. Şərhçilərdən orta əsr şairlərinin özləri kimi ensiklopedik bilik, zəngin mə'lumat tələb olunurdu. Bədii əsərlərin təhlili üçün onlar tez-tez tarixi, fəlsəfi etnoqrafik, dini, əxlaqi problemlərə, dilçilik və üslubiyyat məsələlərinə müraciət edirdilər. Görünür, tənqidin, ədəbi təhlilin ilkin mərhələdə bu şəkil olması oxucuların tələbatı və səviyyəsi ilə bağlı olmuşdur, oxucu səviyyəsi təhlilin şərh şəkli alması zəruriliyini yaratmışdır. Beləliklə, tənqidçi (şərhçi) - oxucu münasibəti o zamankı tənqidin əsasında dururdu. Ancaq şəhərlər, izahlar arasında tez-tez şərhçinin sənət, sə-

nətkar və yaxud ədəbi proses barəsində deyilən fikirləri də süzülüb keçirdi. Həmçinin, şərhçi ayrı-ayrı ədəbi məsələlər barəsində öz mülahizələrini söyləyir, yeri düşdükçə başqa şərhçilərlə mübahisə də edirdi. Şərhçilər şərhin vezifələri və mövqeyi haqqında da konkret təsəvvürə malik idilər və onun nəzəriyyəsini yaratmaq təşəbbüsündə də olmuşdular".³

XI əsr mütefəkkirleri - Əbülfərəc Əbdül Vahid Vərsani, Səid ibn Qasim Berdəi, Əbdülhəsən Zəncani, Hüseyin ibn Cibril Mərəndi, Əli ibn İbrahim Urməvi, Əbübəkir Məhəmməd ibn Abdulla Əbhəri və Əbuzürə Ərdəbili şərh, risalə, cünk və təzkirlərində əsərə, ciddi, qərəzsiz yanaşlığı tələb edir, şe'rİN məzmununu, mə'na və forma müxtəlifliyini açır, sözün düzümüne və bədii imkanına, dövrün işlek ədəbi janrlarına münasibət bildirildilər. Bu dövr Xətib Təbrizi, Eyn əl-Quzat və Yusif Xoylu daha məzmunlu şərhlər yazır, əsəri tənqidini fikirdən bütöv keçirildilər. Xətib Təbrizi ərəbdilli poeziyadan danişanda, məzmunla formanı bir-birindən ayırmır, onları vəhdətdə götürür, şərhin aydın və konkret yazılmasını, şərhçinin geniş mə'lumat və dərin biliyə, üslubları fərqləndirmək, ədəbi mühiti real dərk etmək imkanına malik olmasına arzulayırdı. Çünki "Ədəbiyyat və dilçilikdə rəyasətə çatan", adı "ölkələr dolaşan" Xətib Təbrizi ərəb qəsidişlərinə, Əbu Təmmannın poeziyasına (4 cildə) və ilahiyyata (4 cildə) mükəmməl elmi şərhlər vermiş, ərəb leksikoqrafiya və qramatikasını inkişafda öyrənmiş, traktatlar yazmış, V-VIII əsrlər ərəb şe'rİNİN ənənə və təcrübəsini ümumiləşdirmiş, bədiyyat, üslubiyyat, məzmunla formanın birliyi və əruz vəzninin spesifik xüsusiyyətləri haqqında fikirlər söyləmiş, "şairlik ilahi vergidir" - demişdir.

"Şe'rİ təhlil etmək onu yazmaqdan çətindir" - fikrini əsaslandırmaga çalışan Xətib Təbrizi məzmunu formadan ayırmamış, həyatılıyi, sözün misrada, ya beytde daşıdığı mə'nani əsas almış, bədii əsərin dilinə qramatik normalarla yanaşmış, üstünlüyü şe'rİN "xalqa dayaq" olmasına, onun dərin məzmun-ideya daşımاسına vermişdir. "Ərəblər şe'rİ özlerinin salnaməsi edərək onunla ləyaqət və münasibətlərini qoruyur, əlamətdar günlərini və tərifəlayiq məziyyətlərini hifz edir, şan-şövkətli dövrlərini əbədiləşdirir, olub-keçmiş zamanlarını xatirələrdə yaşadır, düşmənlərlə apardıqları mühabibələrin yaddaşlarda sax-

³ Kamal Talibzadə. Azərbaycan ədəbi tənqidinin tarixi. Bakı, 1984, s.10.

lanılmasına nail olur, müqəddəs e'tiqadlarını nəsildən-nəsilə ötürürürlər".

Həm Xətib Təbrizinin, həm də Yusif Tahiroğlu Xoylunun yaradıcılığında "Mə'nalar sözlərin, sözlər də mə'naların bəzəyidir". Eyni zamanda, Yusif Xoylunun şərhlərində şe'r zövqü oxşayan, fikri hərəkətə gətirən, insanı zənginləşdirən, mə'nalı söz və ifadələri, oynaq forma ilə tə'sirli məzmunu özündə birləşdirən sənətdir. Bunlarla yanaşı, erkən orta əsrlərdən XIX əsrin əvvellərinə qədər ərəb, fars və turkdilli ədəbiyyatda tənqid sinkretik xarakter daşımışdır. Şərhçilər peşəkar tənqidçi olmamış, ədəbi-tənqidli əsərlər yazmamışlar. Onlar misranı, beyt və bəndi şərh edəndə, bədii yaradıcılığa münasibət bildirəndə haşiyələrə çıxmış, elmin bir çox sahəsindən, kainatdan, təbiət və cəmiyyət hadisələrinin bənzərsizliyindən danişmışlar. Özək alimi A.Hayitmetov bunları - cünk, təzkirə və svodları, xatirə və me'muarları ədəbi tənqidin sonrakı inkişaf formaları hesab etmiş, onun təşəkkülünü yazı mədəniyyətinə qədərki dövrən-şifahi ədəbi səhbət və mübahisələrdən, şifahi ədəbi şərh və yiğincaqlardan başlamışdır.

İlk şərhçi - tənqidçilərin yaxın müasirləri - Xaqani, Nizami, Nəsimi, Xətai, Füzuli və başqaları bədii əsərlərində sənətə, sözün mə'nə və poetik tutumuna, yaradıcılığın özünəməxsusluğuna münasibət bildirmişlər. M.F.Axundov, sonralar isə Firudin bəy Köçərli ədəbi tənqidlə ardıcılıqla məşğul olmuşlar.

XIX əsrən ədəbi tənqid bir axarda, bir istiqamətdə inkişaf etməmişdir. Realist ədəbi tənqid mürtəcə görüşlərə, "xalis sənət" və "sənət sənət üçündür" nəzəriyyələrinə, biryönlü estetikaya əsaslanan konservativ anlayış və bədii dərk sisteminə qarşı mübarizə aparmışdır. XIX ərin 50-60-cı illərində rus liberal və simvolist tənqidçiləri yaradıcılığın məzmununu hərtərəfli aça bilmir, sənətin həyatla əlaqəsini kəsməyə çalışırdılar. Onların niyyəti incəsənətin sosial-sinfi xarakterini danmaq, onu xalq arzu və amallarından uzaqlaşdırmaq idi.

Ədəbi tənqid sərbəstliyi və özünəməxsusluğu ilə fərqlənədə, ədəbiyyat tarixi və ədəbiyyat-nəzəriyyəsi ilə bağlı, əlaqədə inkişaf tapır. Ədəbiyyat tarixçisi ədəbi-tənqidli materialı öyrənir, sistemləşdirir, ondan yaradıcı, məqsədə uyğun istifadə edir. Həm ədəbiyyat tarixçisi, həm də tənqidçi mühakimə yürüdəndə ədəbiyyat nəzəriyyəsinə söykənir. Ədəbiyyat nəzəriyyəsini hərtərəfli öyrənmədən kamil mündəricəli

tənqidçi olmaq, elmi maraq səviyyəsində dayana bilən ədəbiyyat tarixi yazmaq qeyri-mümkündür.

Ədəbi tənqid ədəbiyyatşunaslığın bir qolu, bir şaxəsi olsa da, sərbəst, müstəqil sahədir. Bu sahə aktuallığı, cariliyi, çeviklik və fəaliyi ilə fərqlənir. Ona görə də tənqidçi ayrı-ayrı əsərə, bütövlükdə ədəbi prosesə, klassik ədəbiyyata dövrün, müasirliyin nəzəri-estetik tələbləri səviyyəsindən yanaşır; əsərin ideya-fikri mə'nasını açır, onun ədəbi prosesdə yaziçinin yaradıcılığında yer və mövqeyini müəyyənləşdirir, bədii mahiyyətin dərkində oxucuya kömək edir; sənət və sənətkar qarşısında tələblər qoyur; ehtiyac duyanda xəlqilikdən, ən'ənə və novatorluqdan, yaziçinin yaradıcılıq təbəddülətindən, ədəbi əlaqə və qarşılıqlı tə'sirdən danışır; haşıyə və ric'ətlərə çıxır, mühakimə yürüdür, müqayisələr aparır, əsərin yarandığı mühitə, dövrə və zamana münasibət bildirir.

İste'dadlı tənqidçi ədəbi prosesdə özünəməxsus üslubu, yazı manerası, dünyagörüşünün genişliyi, həyatı dərk və duyumunun dərinliyi ilə seçilən fərd, ədəbi-elmi simadır. Cəmiyyətə real baxışı və təcrübəsi, nəzəri hazırlığı, ədəbi-tarixi hadisələri dərindən öyrənməsi, müasirlik və bədililik anlayışının hərtərəfliliyi, ədəbi prosesə yaradıcı daxil ola bilməsi, xüsusi duyum qabiliyyəti tənqidçinin formallaşmasında, ədəbi nüfuza çevrilməsində əhəmiyyətli rol oynayır. V.Q.Belinski deyirdi: "Tənqid sadəcə bədii əsərin qiymətləndirilməsi, nəzəriyyəni təcrübəyə tətbiq etmək, əlavə etməkdir, yoxsa mə'lum ədəbi faktlardan nəzəriyyə yaratmaq sə'yidir? Bə'zən hər ikisidir, çox zaman bunlar bir yerdədir. Sonra, tənqid necə olmalıdır? Gözəlliyi, incəsənəti mühakimə etmək vəzifəsini öhdəsinə götürən bu və ya başqa şəxsin xüsusi rə'yinin ifadə olunmasıdır, yoxsa, əvvəlki təcrübələrin, müşahidələrin nəticəsi olan və onların nümayəndələrinin şəxsində dövrün hakim rə'yinə çevrilən rə'yərin ifadəsi olmalıdır? Şübhəsiz ki, tənqid həm birincinin, həm də ikincisinin, həm şəxsi fikrin, həm də dövrün hakim estetik fikrinin ifadəçisi olmaq hüququna malikdir. Lakin birinci halda... Tənqid ilk növbədə irəliyə doğru addım olub, yeniliyin keşfinə, biliklər sərhədinin genişlənməsinə, hətta bu sərhəddin tamam dəyişdirilməsinə, kamilləşdirilməsinə xidmət etməli, dahilik işi olmalıdır. ikinci halda tənqid az cəsarət göstərir, bununla belə özünə arxayındır və öz zəmanəsinə sadıq qala bilər. Beləliklə, birinci növ tənqid ümumi qanundan kənar xüsusi

haldır, böyük və nadir hadisədir; ikinci növ tənqid isə öz zəmanəsinin gözəllik, incəsənet haqqında hakim anlayışların izahı və təbliğidir".

Ədəbi tənqidin bədii əsərdən tələbi müasirliyin, xəlqilik və novatorluğun, xalqın bədii-estetik zövqünün tələbidir. Ədəbi tənqid ədəbi inkişafı istiqamətləndirir, dövrün ədəbi məhsulunun mənənə və məzmununu açır, onu qiymətləndirir, bədii əsərlərin poetik, sosial, mə'nəvi-əxlaqi təhlilini verir.

Yeni mündəricəli, orijinal üslublu tənqidçi geniş miqyasda düşünə bilir, həm öz dövrünün ədəbi hərəkatından, həm də tarixi - bədii fatklardan yazar, onların haqqında fikir söyləyir. Ancaq tənqidçini tarixi-bədii faktın, klassik abidənin müasir dövr üçün idrakı-terbiyəvi əhəmiyyəti daha çox maraqlandırır. Klassizmin nəzəriyyəcisi Bualo deyir-di: "Sizi tənqid edən adam gərək ağılı və nəcib... dərin və hər şeydən baş çıxaran adam olsun: belə olarsa tənqidçi sizin əserinizdə elə qüsurlar tapıb göstərə bilər ki, hətta siz özünüz də o qüsurları öz-özünüzdən bəlkə də gizlətməyə çalışırdınız. Tənqidçi o saat əsərdəki gülməli dolasılığkı həll edər, sizdə ümid hissi əmələ getirər, bütün şübhələrinizi dağıdır və sizə izah edər ki, yaradıcılıq tə'bi gələndə ilham insanın qəlbini hakim olur, insanın ağlını da qanadlandırır".

Məqalə çap etdirmək, ədəbi inkişafı sistemli izləmək hələ tənqidçi olmaq demək deyildir. Tənqidçi həssaslığı, zövqünün yetkinliyini, düşüncəsinin genişlik və fəlsəfi dərinliyi, üslubunun müəyyənliyi ilə seçilən ədəbi fərdiyyatdır. O həmişə bədii-estetik fikrin, müasirliyin yüksək tələbləri səviyyəsində dayınır, ədəbi prosesin inkişafına düzgün istiqamət verir.

ƏDƏBİYYAT NƏZƏRİYYƏSİ

Ədəbi-estetik fikir, sənət nəzəriyyəsi həmişə inkişaf, təkamül keçirmişdir. Qədim yunan, roma, slavyan və türkdilli xalqların ədəbiyyatında ədəbi növlər və janrlar, təsvir və ifadə vasitələri, bədii dərkin üsulları, obrazın daxili ifadəsi zaman keçdikcə zənginleşmiş, təzə işlək formalar yaranmışdır. Emil Verxranın ilk dəfə istifadə etdiyi sərbəst vəzn XX əsrin əvvəllerindən yayılmış, sonralar kütləvileşmişdir. Bütün dövrlərdə ədəbi janrlar bədii əsərlərin məzmun materialı ilə şərtlənmiş, forma məzmundan törəmişdir. Amma Esxil, Sofokl, Evripid və Pin-

dardan, Firdovsi və Nizamiyə, Füzuli və Şekspirə qədər söz ustaları ədəbi cərəyanlar olmadan yazış-yaratmışlar.

İlk sistemli ədəbi məktəb-klassisizm gec, XVI əsrin sonu, XVII əsrin əvvəllərində formallaşmışdır. Bütün bunlar və bədii yaradıcılığın sonrakı realist-romantik inkişafı ədəbiyyat nəzəriyyəsinin məzmununu genişləndirmiş, onun ictimai həyatda mövqə və əhəmiyyətini artırmışdır.

... Ədəbiyyatın ictimai-fikri mahiyyəti, poetik xüsusiyyətləri, xəlqilik, ən'ənə və novatorluq, ədəbi məktəblərin və əslubların tarixi-müasir əhəmiyyəti, məzmun-forma müxtəlifliyi, dildən, ifadə və təsvir vasitələrindən, ədəbi növ və janrlardan istifadə üsulları, ümumən bədii yaradıcılığın spesifikliyi və sənətin qanuna uyğun tarixi inkişafı ədəbiyyat nəzəriyyəsinin predmeti, öyrəndiyi sahələdir.

Ədəbiyyat nəzəriyyəsinin varlığı, nəzəri-estetik prinsiplərinin müəyyənləşməsi reallıq faktından, ədəbi təcrübə və ən'ənələrdən, ədəbiyyatın qanuna uyğun inkişafından asılıdır. Bu elm sahəsi bir xalqın yox, dünya xalqlarının bədii mədəniyyətinin inkişaf tarixinə, onun mərhələdən mərhələyə janrlar müxtəlifliyində yeni üsullarla zənginləşməsinə əsaslanır. Doğrudur, erkən orta əsrlərdə bə'zi filosof və ədəbiyyatşünaslar Qərbi Avropa ədəbiyyatının nailiyyətlərinə - bədii fakt bolluğu-na əsaslanmışlar; ancaq Aristotel məşhur "Poetika" əsərində bir xalqın - yunan ədəbiyyatının təcrübəsini ümumiləşdirmişdir. Bualo isə "Poeziya sənətində" klassizmin nəzəri əsaslarını, estetik prinsipləri ni sistemləşdirmiş, qaydaya salmış, "özündən əvvəlki fikirləri ümumişdir" kərən, onları işləmiş, inkişaf etdirmiş, öz dövrünün ədəbi təcrübəsinə əsaslanaraq, yeni və müasir tələblərlə zənginləşdirmiş, ədəbiyyatın və incəsənətin mahiyyəti, vəzifələri və tərbiyədici rolü haqqında bir sıra maraqlı və indi də öz əhəmiyyətini itirməyən mülahizələr" söyləmişdir.⁴ Lakin "bu qədim əsərlər bir sıra poetik qanun-qaydaları, ədəbiyyatın bə'zi mühüm nəzəri məsələlərini müəyyənləşdirən poetikadan ibarət olmuşdur" (Mir Cəlal).

Ədəbiyyat nəzəriyyəsi ədəbiyyat tarixindən və ədəbi tənqiddən fərqlənir. Ədəbiyyat nəzəriyyəsi daha çox ümumi, bəşəri, səciyyə da-

⁴ Bualo. Poeziya sənəti. Bakı. 1969, s.10

şıyr. Nəzəri-estetik prinsiplərini, poetik qanunlarını dünya xalqlarının bədii ədəbiyyatının ən'ənə və təcrübəsi əsasında müəyyənləşdirir.

Dünya xalqlarının ədəbiyyatında yaranan ədəbi-bədii kəşflər, təzə janrlar, təzə bədii təsvir və ifadə vasitələri, obrazın, süjet və kompoziyanın müxtəlif formalarda təkamülü, həyatın dinamik dərkinin müxtəlifliyi, yaradıcılıq metodlarının və fərdi üslubların yeni çalarlarla zənginləşməsi ümumiləşdirilir və elmi ifadəsinə ədəbiyyat nəzəriyyəsinə tapır. Bu mə'nada ədəbiyyat nəzəriyyəsi bütün dövrlərin bədii zövq sinağından çıxan ən'ənə və təcrübəyə səykarır və həmişə öz nəzəri müdдəalarını, ədəbi-estetik prinsiplərini zənginləşdirmə və dərinləşdirmə prosesi keçirir. Demək, ~~ədəbiyyat nəzəriyyəsi tarixi~~ səciyyə daslıyır; O birdən-birə yaranmadığı kimi, birdən-birə də mükəmməl nəzəriyyə şəklində düşmür. "Poetika" kitablarından, qəvaidi ədəbiyyələrdən ədəbiyyat nəzəriyyəsinə doğru yüksəlir" (Mir Cəlal).

Poetika ədəbiyyat nəzəriyyəsi kimi qəhatəli, oxsahəli, coxistiqamətli deyildir. Özülü Aristotel tərəfindən qoyulan poetika daha çox bədii əsərin estetik-tipoloji, bədii-daxili xüsusiyyətlərini, janr-üslub, məzmun-forma müxtəlifliyini öyrənir. Uzaq keçmiş filosofları poetikamya yaradıcılığın vacib nəzəri, ideya-estetik prinsiplərini sığışdırıa bilməmişlər. Aristotel "Poetika"da ancaq yunan bədii mədəniyyətinin inkişaf özünəməxsusluğu, ədəbi meyl və üsulların coxistiqamətliliyini ümumiləşdirmiş; təqlidin mənşəi və predmeti haqqında fikirlər söyləmiş, incəsənətin növ və janrlarının təsnifatını vermişdir. O, fikir söyləyəndə, məntiqini əsaslandırmaq istəyəndə məzmunla formanın vəhdətini, incəsənəti elmin müxtəlif sahələrindən ayıran spesifikliyi əsas almışdır. İnanmışdır ki, "tarix xüsusi və tək bir dəfə olub keçmiş əhvalatın, poeziya isə daha ümumi əhvalat və hadisələrin qələmə alınmasıdır". "Professor Asmusun yaxşı qeyd etdiyi kimi, ədəbiyyatda ehtimal edilən ona görə üstündür ki, özünün alternativliyinə görə, bircə dəfə olub-keçəndən daha universaldır və genişdir. Bir dəfə olub-keçən şey və əhvalat isə, elə birdəfəliyinə görə də məhduddur".

Müasir poetika klassik poetikaya oxşamır, genişliyi, hərtərəfliliyi ilə ondan fərqlənir; ədəbiyyatı inkişaf mərhələləri, mürəkkəbliyi və məzmun dərinliyi, sosial funksiyası, forma-üslub müxtəlifliyi ilə, janrları bir-birinə bağlı vəhdətdə öyrənir.

Yeni mündəricəli əsər müasir həyatın, milli tarixi keçmişin, elmi-texniki tərəqqinin hərtərəfli bədii ifadəsidir. Aydın həqiqətdir ki, müa-

sir ədəbiyyatın mündəricəsini fəlsəfi-sosial məzmun, milli bədii forma şərtləndirir. Bu da real faktdır ki, qarşılıqlı tə'sir ədəbi inkişafın bütün dövrlərində olmuş, bu və ya digər xalqın sənətkarları tərəfindən milli şəraite, ciddi bədii ehtiyaca uyğun, novatorcasına mənimşənilmişdir. Bizim günlərin poetikası bütün bunları, ədəbiyyatın fikri-forma tə-kamülünü, üslub-istiqamət yeniliyini izləyir, onu ədəbi inkişafla vəh-dətdə ümumiləşdirir. Bə'zən poetika anlayışının tutumu sıxlıq, bir xal-qın, bir janr, bir ədəbi şəxsiyyətin yaradıcılığı və ya bir əsərlə məhdud-laşdırılır. Belə məqamlarda poetika anlayışı ancaq türk ədəbiyyatının poetikası, Azərbaycan dramaturgiyasının poetikası, yaxud Əlşir Nəvai yaradıcılığının poetikası, Şəhriyar şe'rinin poetikası, Səməd Vurğunun "Aygün" poemasının poetikası, tarixi roman janrının poetikası mə'nasında işlənir.

ƏDƏBİYYATŞÜNASLIĞIN BAŞQA ELMLƏRLƏ ƏLAQƏSİ

Ədəbiyyatşünaslığın predmeti söz sənəti, bu sənətin qanuna-uyğunluğun tarixi inkişafıdır. Lakin predmetinin özünəməxsusluğunu bu mürəkkəb elm sahəsinə məhdudluq və birtərəflik gətirmir, onu başqa elmlərdən təcrid etmir. Bütün dövrlərdə, xüsusən bizim zəmanəmizdə ədəbiyyatşünaslığın başqa elmlərlə əlaqə və bağlılığı daha da dərinləşir. O, tarix, fəlsəfə, psixologiya, estetika, egnografiya, məntiq, dilçilik, sənətşünaslıq, mətnşünaslıq və bibliografiya ilə əlaqədə inkişaf edir, həmişə özünün elmi tutumunu genişləndirir, ədəbi qanunlarını və prinsiplərini müəyyənləşdirir. Bəllidir ki, dilçilik bədii əsərin dil, ədəbiyyatşünaslıq isə onun məzmun və forma özünəməxsusluğunu öyrənir. Ona görə də ədəbiyyatşunas dilin mahiyyətini, dil hadisələrini və bunların bir-biri ilə daxili mə'na əlaqələrini dilin qramatik quruluşunun və səs tərkibinin, sözün egsspressiv, estetik-bədii imkan və işlənmə xüsusiyyətlərini, üslubi-semantik laylarını dərindən, tarixi-tipoloji inkişafda öyrənməlidir; nəzərə almalıdır ki, bədii ədəbiyyatda da, dilçilikdə də fikrin, duyum və dərkin ifadə vasitəsi dildir. Hər iki elm sahəsində elmi ümumiləşdirmələr, elmi fikir və qənaətlər dil materialının zənginliyi əsasında aparılır.

Ədəbiyyatşünaslıq bir xalqın yox, dünya xalqlarının yazılı və şifa-hi ədəbiyyatlarının ən'ənəsini, təcrübəsini və inkişaf meyllərini təmumlaşdırır. Mə'lum olduğu kimi, bütün xalqlarda əvvəlcə şifahi, sonra isə yazılı ədəbiyyat yaranmışdır. Ədəbiyyatın formallaşması yazı mədəniyyətinin yaranması və inkişafi ilə bağlı olmuşdur. Xalqların şifahi ədəbiyyatı hafızə və düşüncələrdə yaşamış, bu üsulla bir nəsildən digər nəslə ötürülmüşdür. Sumer-akkat, antik ərəb, fars, yunan və roma ədəbiyyatının əsası, çıxış nöqtəsi miflər olmuşdur. İncəsənətin milada keçid mərhələsində ağız ədəbiyyatı onlarla sənətkarın yaradılığına daxili mə'na-məzmun hərəkəti vermişdir. Yazılı ədəbiyyat yaranandan sonra folklorla paralel, əlaqədə inkişaf etmiş, bütün dövrlərdə ağız ədəbiyyatı yazılı bədii mədəniyyəts tə'sir göstərmişdir.

Orta əsrlərin böyük nailiyyətinə - çap mədəniyyətinə qədər klassiklərin əsərlərinin üzü köçürülmüş, bə'zən bu, söz, cümlə, müəyyən

bir parça itimi və artımı, variant müxtəlifliyi ilə nəticələnmişdir. Eyni zamanda, folkloru öyrənmək, sistemləşdirmək və toplamaq ən'ənəsi gec, yazılı ədəbiyyatı tədqiq etmək dövründən başlamışdır. Əlbəttə, şifahi xalq ədəbiyyatını toplamaq, variantları fərqləndirmək, bədii nümunələri, əlyazmalarını, xatirə və tərcüməyi-hal materiallarını çapa hazırlamaq çoxcəhətli peşkarlıq tələb edir. Ədəbiyyatşunas əsərin frazeoloji-dialekst xüsusiyyətlərini, ahəngini, sənətkarın yaradıcılıq konsepsiyasını, söz sırasının özünəməxsusluğunu qorumaq üçün həm linqivistik savada malik olmalı, dilin təbiətini, daxili zənginliyini duymalı, həm də şifahi xalq ədəbiyyatını yaradıcı yaşamalı, onu mə'nalandırmağı bacarmalıdır.

Bədii yaradıcılıq çətin və mürəkkəb psixoloji prosesdir. Yaziçi əməyi bir sıra amillərdən asılıdır. Sənətkarı sənətkar edən amillərdən biri onun fərdi bioloji və psixoloji xüsusiyyətidir. İ.İ.Pavlov birinci və ikinci siqnal sisteminin qarşılıqlı tə'siri əlaqədar olaraq insanları bədii, əqli və orta tiplərə ayırmışdır.

Psixoloqlar bədii hissə aid insanların həssaslığına əsəb sisteminin sensor (hissi) zonalarının xüsusi fəallığının reaktivliyi ilə izah edirlər. Bədii tipə aid fərdin yaddaşı, emosionallığı, təxəyyülü və iradəsi kimi psixoloji faktorların yaradıcılıqda əsaslı rolü vardır.

Oyanan ilk fikir, inkişaf edib əsərə çevriləcək niyyət müxtəlif psixoloji faktorla bağlı meydana çıxır. Burada yaddaş, emosionallığı, təxəyyül və başqa psixoloji amillər həllədicidir. Gerçekliyin yeni bir hadisəsi, ani təəssürat yazıçının qəlbində gedən, bə'zən özünün də aydın dərk etmədiyi daxili axtarışlara tə'sir edir, onlara təkan verir. D.Kiryayev deyir ki, Avropanın inkişafı, Qərb sivilizasiyası haqqında mənfi rə'yə L.N.Tolstoy o zamankı Avropanı öyrənməklə yox, iki xüsusi hadisəyə - Parisdə cinayətkarların qətl və İsveçrədə küçə müğənnisi ilə bağlı səhnəyə görə gelmişdir.

Bədii niyyətin əsərə çevriləməsi mürəkkəb və fərdi səciyyəli psixoloji prosesdir. A.Q.Seyqlin yazıçıların özlerinə məxsus fərdi xüsusiyyətlərlə axtarışlar apardıqlarını qeyd edir, bu fərdiliyi səciyyələndirən faktlar göstərir: Bayron qüdrətli fantaziyaya malikdir və istənilən süjeti işləyə bilirdi. Lamartini uydurmaların kasıblığı və standartlılığı fərqləndirirdi. Emil Zolya əsəri yenidən işləməyi sevmirdi. Flober əsərlərində dənə-dənə düzənləşlər aparır, hər dəfə sözün ifadəliliyini, ahəngdarlıq və musiqiliyini gücləndirirdi. Qoldini bir mövsümdə 16 üç

pərdəli pyes yazmışdır. Alfiyeri eyni vaxtda bir neçə faciə üzərində işleyə biliirdi. Şatobrian qələm əlində fikirləşir, Qonçarov əseri beynində hazır edəndən sonra yazırırdı. Bütün bunlar ədəbiyyatşunasın yaradıcılığının psixologiyasını psixologiya elminin özü ilə daxili rabitədə öyrənməsinə zərərləşdirir; belə bir inam oyadır ki, bədii yaradıcılıq nə tarixdən, nə fəlsəfədən, nə psixologiyadan, nə də mətnşünashqdan kənarda çox istiqamətli inkişaf tapa bilmir.

Dünya xalqlarının ədəbiyyatında oxşar, müstərək cəhətlər az deyildir. Tekcə Qonçarov yox, dünyanın bir çox sənətkarları, o sıradan Füzuli yaşılanan həyatı - sevgini təzədən yaşayır, faktları hafizəsinə köçürür, şə'rini "birnəfəsə" yazırırdı. Puşkinin mündəricəsini qeyri-adı yaddaş, yaddaşın şə'rə çevriliməsi şərtləndiririrdi. Səməd Vurğun müəyyən bir mövzunu duyandan, fikri-mənəvi aləmində hazır edəndən sonra yazırırdı. Mirzə İbrahimov faktları bütün təfərrüfatı, detalları aydınlığı ilə fərdi laboratoriyasına yiğir, onları dərindən yaşayandan sonra yazmaya bilmirdi. Eyni zamanda, dünya xalqlarının ədəbiyyatında müəyyən bir əsərin bir neçə variantda yaranmasının və nəşr edilməsinin, müəyyən bir sənətkarın müəyyən bir əsərin üzərinə döndənə qayıtmاسının və "bədii əməliyyat" aparmasının geniş ənənə və təcrübəsi vardır. Ehtiyac duyanda sənətkar bədii əsər üzərinə təzədən qayıdır, süjetdə, hadisələrin axar və istiqamətində dəyişiklik aparır və əsərin daha mükəmməl variantını yaradır. C.Cabbarlı pyeslərini, xüsusən "Od gəlini"nin səhnə variantını döndə-döndə redaktə etmişdir. S.Vurğun "Şair, nə tez qocaldin sən" və "Tek məzar" şə'rlerinin ilk variantlarını bəyənməmiş, onların ikinci variantlarını yeni istiqamətdə işləmişdir. Mirzə İbrahimov "Gələcək gün"ün ikinci variantının təsvirini gücləndirmiş, romana təzə əhvalatlar və obrazlar daxil etmişdir. "Şamo" və "Saçlı" romanlarının son variantları ilk variantlardan fərqlənir. Amma mətnşunasın, tərtibatçı və folklor toplayıcısının apardığı dəyişiklik mündəricəni və tə'siri zəiflədir, üslubu tamamlamayan əlavələr dərhal nəzərə çarpir. Belə uğursuz fərq şifahi xalq ədəbiyyatı nümunələrində - dastan, nağıl, bayatı və tapmacalarda özünü göstərir; hətta, bə'zi tarixi, bədii abidələrə onlarla söz və ifadə artırılır və onların dili, ifadə tərzisi "yaxşılaşdırılır". Prof. M.H.Təhmasibin çap etdirdiyi dastanın - "Koroğlu"nun dili bədiiləşdirilən, hamarlanan, dastan dilinə oxşamayan dildir.

Bədii əsər üzərində təzədən işləməyin, onun mükəmməl variantını yaratmağın tarixi təcrübəsi vardır. Publi Vergli Maron "Eneida" əsəri ni hökmdarın-Avqustun xahişi ilə yazmışdır. Ancaq "xahiş və göstəriş" onun imkanını məhdudlaşdırıa bilməmişdir. O, həyatı öyrənmək, mövzuya yiylənmək üçün Asiyaya səyahət etmiş, "Eneida" üzərində on il işləmişdir. Əsəri əvvəlcə nəsr, sonra nəzmə yazmışdır.

Nizami poemalarını yazanda tekca söz üstündə yanmamış, həm də "hər nüsxədən bir bəhrə götürmüs", yeni tarixlərdən əlavə, yəhudü, nəsrani və pəhləvi kitablarım oxumuşdur. Lermontovun "Demən"ının bir neçə variantı məlumdur. Qoqolun "Taras Bulba" və "Müsəttis" əsərləri iki dəfə redakta olunmuşdur. Tolstoy "Hərb və sülh"ü üç dəfə təzə təshihlərlə çap etdirmişdir.

Əsərin erkən və daha dəqiq variantını aşkarlayarkən senzuranın və subyektiv amallı naşirlərin də rolunu nəzərə almaq lazımdır. Onlar bədii yaradıcılığa sərt yanaşmış, bəzən əsərlərdə siyasi düşüncə və dünyagörüşlərinə uyğun dəyişiklik aparmışlar. Katkov Turgenevin "Atalar və oğullar" romanını "Russkiy vestnik"da çap etdirmiş və mətnə özünün mürtəce görüşlərini aşlamışdır. Mətnşünaslığın spesifik xüsusiyyətlərini bilmədən bunları, nüsxə fərqlərini müəyyənləşdirmək, yersiz əlavələri atmaq, ixtisarları bərpa etmək, əsəri ilk vəziyyətinə qaytarmaq mümkün deyildir. Belə çətin prosesdə tarixi üslubi, eyni zamanda fonetik, leksik və qramatik dərk və duyum da önəmlı rol oynayır. Ədəbiyyatşunas ədəbi prosesin mahiyətinə enir, əsəri nə sənətkarın yaradıcılığından, nə də ədəbi mühitdən ayırmır. Dövrü, tarixi şəraiti, ictimai-siyasi və iqtisadi münasibətləri, yazıçının ideya-siyasi mövqeyini və onun tərcüməyi-halını öyrənir, müxtəlis sənədlərlə - məktub, gündəlik, qeyd və xatirələrlə tanış olur; konkret bir əsəri, konkret bir yaradıcılığı təhlil edəndə, dövrün ədəbi prosesini ümumişdirəndə ədəbiyyatda tarixilik prinsipinin mə'nasını açanda filoloji dərk və qiymətləndirmə ilə kifayətlənmir, sosiologiya, fəlsəfə, sənətşünaslıq, etika, estetika, tarix və tarixşünaslıq elmi məntiqə aydınlıq, sərrastlıq və dərinlik gətirir.

Bədii əsərin məzmunu xalq həyatından, dövrün aktual hadisə və əhvalatından götürülür. Burada xalqın həyatı, mübarizəsi, meyl və təşəbbüsü görünür, onun milli məişətinin, adət-ənənəsinin, əmək və mərasim bayramlarının təsvirinə geniş yer verilir. İrihəcmli əsərlərdə obrazın xasiyyəti, düşüncə və psixologiyası açılanda məişət səhnələri ya-

radılır, şiva və dialektlərdən istifadə olunur. Bunlar isə ədəbiyyatşunası etnoqrafiyanı, dil tarixini və onun inkişaf mərhələlərini, dialektologiyani öyrənməyə, bu elm sahələrindən faydalanağa aparır.

Bizim günlərimizdə ədəbiyyatın mövzu - problem, həyatı ifadə və təsvir imkanı artmış, insan mə'nəvi-psixoloji aləminin mürəkkəbliyi ilə dərk olunmağa başlamış, ədəbiyyat inceşənətin digər sahələrinə daha çox yaxınlaşmış, onların metodu, bəzi üslub və vasitələri bir-birinə qovuşmuşdur. Janrlar dinamikləşmiş, yeni poetik formalar, deyək ki, sərbəst vəzn geniş yayılmışdır, ayrı-ayrı xalqların ədəbiyyatında onların ənənəsi formalılmışdır. Bütün bunlar ədəbiyyatşunaslığın predmetini zənginləşdirmiş, onun fəlsəfə, psixologiya, məntiq, etika və estetika ilə əlaqəsində təbii dərinlik yaratmışdır. Digər tərəfdən də, bədii yaradıcılığın inkişafı özünün nəzəri fikrini həmişə qabaqlasa da, nəzəri proqnozlardan daha geniş və gözlənilməz olsa da, nəzəri fikrin inkişafı ədəbi təcrübənin, bədii yaradıcılığın təkamülündə getdikcə daha ciddi rol oynayır.

Bədii ədəbiyyatın idraki əhəmiyyəti

Söz sənəti geniş və mürəkkəb bədii idrakdır, varlığın canlı və dinamik mənimşənilməsidir, xalq məskurəsidir. Onun fəal idrakı əhəmiyyəti ictimai-siyasi gerçekliyi, xalqın fikir və düşüncəsini, arzu və amalını dolğun, həyatın özüna bənzər ifadə edə bilməsi ilə bağlıdır. Çünkü sənət birtərəfliyi, varlığı hamarlamağı, insanı özünəməxsusluğundan çıxarmağı sevmir. "Məhəbbətdə, siyasetdə, təbabətdə yalan danışmaq, adamları... aldatmaq olar... lakin inceşəndə qeyri-mümkündür... Bədii ədəbiyyat ona görə bədii sayılır ki, həyatı necə var, elə də təsvir edir. Ədəbiyyatın vəzifəsi - qeydsiz-şərtsiz həqiqətpərəstlik, dolğunluq və namusluq olmalıdır. Yaziçi sənət - vəzifə sahibidir və öz sənətinin şüurlu, öz vicdanının səmimi ifadəçisidir... Dünyada kimyaçı üçün saf şey yoxdur, sənətkar da kimyaçı kimi obyektiv olmalıdır... ancaq gördüğünü, hiss etdiyini həqiqi, səmimi yazmalıdır". (A.P.Çexov).

Həyat konkret surətlərdə, mühüm keyfiyyətləri, maraqlı və faydalı cəhətləri ilə göstəriləndə ədəbiyyatın idrakı-tərbiyəvi əhəmiyyəti artır, insanda yeni hissələr, yeni düşüncə və arzular oyanır. Çünkü "insan üçün dünyada ən əziz olan şeylərin ən ümumisi və ən əzizi - həyatdır; əvvəlcə elə həyat ki, onu insan istəyir, sevir; sonra isə hər hansı bir həyat, çünki hər halda yaşamaq yaşamamaqdır; canlı olan

hər bir şey öz təbiəti e'tibarilə ölümündən, yoxluqdan qorxur və yaşamağı sevir. Buna görə də adama elə gəlir ki, "Gözəl - həyatdır".

"Gözəl o məxluqdur ki, onda bizi həyatı öz anlayışımıza görə görmək istədiyimiz kimi Görürük; gözəl o predmetdir ki, həyatı ifadə edir və ya bizə həyatı xatırladır".⁵

Bədii idrakin aydınlıq və dəeqiqliyi, hadisə və əhvalatların hərtərəfli mənimşənilməsi tə'siri artırır, insanın ictimai-siyasi, əxlaqi-estetik əqidə və inamını möhkəmləndirir, fikri-mə'nəvi, ideya-bədii hiss-emosional formallaşmaya, təbii-harmonik kamilləşməyə kömək edir, sənətkarı idrakı-tərbiyəvi və estetik funksiyani vəhdətləşdirməyə aparır. Çünkü "yazıcıının və ya ayrıca bir əsərin ləyaqətini müəyyən edən meyar-mə'lum dövr və xalqın (təbii) qayələrini onların nə dərəcədə ifadə etmələridir. Lakin həqiqət hələ əsərin ləyaqəti olmayıb, ancaq zəruri bir şərtidir. Biz ləyaqət dedikdə müəllifin görüş dairəsinin genişliyini, toxunduğu hadisələrin düzgün başa düşülməsini və genişliyini, toxunduğu hadisələrin düzgün başa düşülməsini və canlı təsvirini nəzərdə tuturuq".⁶ Homer, Esxil, Evripid, Sofokl, Aristofan, Firdovsi, Nizami, Nəsimi, Füzuli, Şekspir, Bayron, Puşkin, Leonardo da Vinçi, Tolstoy, Balzak və başqaları bədii idrakin dərinlik və səmimiliyin xüsusi fikir vermiş, gerçekliyi dolğun göstərən bütöv və yetkin obrazlarla düşünmüşlər.

Həyatılık, insanın psixoloji təhlili, varlığı rəngbərəngliyi ilə bədii ifadə XIX əsrin əvvəllərindən güclənmiş, realist yazıçılar yaradıcılıqlarını xalq həyatının təsvirinə istiqamətləndirmişlər... "Qafqaz əsiri", "Bağçasaray fantarı", "Qaraçilar", "Poltava" poemalarında Puşkin zamanı duymuş, fərdi keyfiyyətlərinin zənginliyi ilə fərqlənən, varlıqlarında səciyyəvi əhvalatları cəmləşdirən obrazları dövrün mürəkkəbliyi ilə temasda ifadə etmişdir. Buna görə də "Ruslan və Lyudmila" Jukovskini dərindən tə'sirləndirmiş, özünün şəklini səmimi e'tirafla Puşkinə göndərmişdir: "Məglub edilmiş şairdən qalib çıxmış şairə".

Zaman varlığı dərindən dərkin, milli-əxlaqi obraz yaratmağın ən'ənələrini nəsillərdən nəsillərə ötürmüştür. Ən'ənələrə həmişə yeni yönən yanaşılmışdır. İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"

⁵ N.Q.Çernișevski. Sənətin varlığa estetik münasibətləri, Bakı, 1956, s.23, s.23-24.

⁶ N.A.Dobrolyubov. Seçilmiş əsərləri, Bakı, 1952, s.334,344.

pyesində Nargilə bərkə-boşa düşür, fərəhsiz günlər yaşayır. "İnsanlı-qda haqqı olmayan bir rəzilin" - atalığı FərəcİN söz-söhbəti, hərəkət və münasibəti, anası Nəzakətin iradəsizliyi onda ikrah hissi doğurur. O, sarısaç qızın, Suriklə Dodikin mühitində də mə'na və məzmun tapmir, qayğıya ehtiyac duyur, səadətə, mə'nəvi işığa can atır. Sarsılsa da, təhqir olunsa da ümidsizləşmir, atasının - boy çiçeyinin adına layiq hərəkat edir. Pəncərədən yaxşı adama - Həsənzadəyə baxanda pisliklər ona mə'nasız, ötri və keçici görünür. "Fərəclərə, Dodiklərə ulduzların yanından baxır", qanadlanır, sinəsinə dünya, təzə duyğu və düşüncələr siğmir.

Həsənzadə ailə səadətindən yarımır, sıfətində çətinliklə sezilən kədər gəzdirir. Təkliyi fədakarlıqla - çoxcəhətli fəaliyyətlə qarşılaşıdırıqdan həyatda özünü tək sanmır, işdən qorxmur, evdə zavodun, böyük bir kollektivin qayığını duyur. Bütün bunlar və Həsənzadənin oturuşduruşundakı təbiilik, müdriklik və qayğıkeşlik Nargiləni cəsarətləndirir, hərəkətə getirir, istək və arzularına ictimai məzmun aşılıyır.

Sənətkarın varlığı idrakı fəal və dialektikdir, geniş və tükənməzdır, hadisəleri inkişafda, ziddiyətlərin mübarizəsində ifadədir; təzə məzmun, təzə rəng və boyaya axtarışında fərdi özünəməxsusluqdur, təsvir olunan əhvalata güclü mə'nəvi münasibətdir. "Hər hansı bədii əsəri tam vəhdət halında bağlayan bir vasitə varsa, o da sənətkarın təsvir obyektinə özünəməxsus mə'nəvi münasibətidir. Yalançı mə'nəvi ideal-dan həmişə qəlp əsərlər yaranır". (L.N.Tolstoy).

Həyati duymaq və dərk etmək, ona obyektiv münasibət bəsləmək azdır, bunlarla bərabər, şərt varlığı obrazlı ifadə etmək, həyat həqiqətini bədii həqiqətə çevirə bilməkdir. "Kim ideyaları obrazlara çevirə bilən yaradıcılıq təxəyyülünə, obrazlarla düşünmək, fikirləşmək, duymaq qabiliyyətinə malik deyilsə, onu nə eqli, nə də müdrik, tarixi, müasir məzmun zənginliyi şair edə bilməz". (V.Q. Belinski).

Həyata, xalqa və insanın varlığına rəğbat və məhəbbət bədiliyyin şərtlərindəndir. Buna görə də N.A.Dobrolyubov yazarlığını həyatın dərinliyinə enməyə, "onun həqiqi qəlb döyüntülərini dinləməyə", insanlarda "oyanmış sağlam şüuru" görməyə çağırılmış, A.Ostrovskinin səhnə əsərlərinin mahiyyətini, aparıcı pafosu dərindən duymuş və onları "həyat pyesləri" adlandırmışdır.

N.A.Dobrolyubovun sənətkardan tələbi bədiliyyin, xəlqilik və nəvatorluğun, məzmun və forma vəhdətinin tələbi idi. Onun estetikasını-

da surət özündə səciyyəvi faktları cəmləşdirməli, hadisə və əhvalatlar haqqında düzgün anlayış və təsəvvür oyatmalıdır. "Sənətkarın başlıca məziyyəti onun təsvirindəki həqiqətdir... Həyat hadisələrinin izah olunmasını ədəbiyyatın başlıca vəzifəsi hesab edərək, biz ondan yalnız bir keyfiyyəti tələb edirik, o da həqiqətdir; bunsuz ədəbiyyatın heç bir ləyaqəti ola bilmez. Müəllifin əsaslandığı və bize təqdim etdiyi faktlar düzgün göstərilməlidir. Bu keyfiyyət olmayanda ədəbi əsər əhəmiyyətini itirir, hətta, o, zərərlı olur, ona görə də belə əsər insan şüurunun oyanmasına deyil, əksinə olaraq, onun daha artıq tutqunlaşmasına səbəb olur.

Gərcəkliyin, seçilən faktın tə'sirli olması, materiali idrakın aydınlığı və onun istiqamətinin reallığı ilə dərk zəruri və vacib şərtidir, lakin hələ bədii ləyaqət deyildir. Çənki, "biz ləyaqət dedikdə müəllifin görüş dairəsinin genişliyini, toxunduğu hadisələrin düzgün başa düşülməsini və canlı təsviri nəzərdə tuturuq" (N.A.Dobrolyubov)

Söz sənəti "canlı ruhdan", xalqın tarixindən, onun həyat və mübarizəsindən ayrı deyildir. İnkişaf, ictimai-iqtisadi, siyasi və mədəni-texniki tərəqqi yaradıcılığa tə'sir göstərir, onun istiqamətini, forma və üsullarını şərtləndirir: məzmun dəyişir, forma zənginləşir, təsvir və ifadə vasitələrində müxtəliflik və rəngbərənglik yaranır. Realist təsvirdə inkişaf, dövrün səciyyəsi, xalqın meyl və təşəbbüsü görünür, bədii əsər həyatı yaşıdan, həyatı öyrədən "dərs kitabı"na oxşayır. Buna görə də filosoflar bədii yaradıcılığa böyük qiymət verirdilər: "Balzakinin "Bəşərin komediyası"nda, 1815-ci ildən sonra öz siralarını yenidən göstərmiş olan burjuaziyanın getdikcə daha çox güclənən təzyiqini xronika şəklində, 1816-ci ildən 1846-ci ilədək, demək olar ilbəil təsvir edərək, bizə fransız cəmiyyətinin ən gözəl realist tarixini verir. Mən buradan, hətta bütün mütəxəssislərin - tarixçilərin, iqtisadçıların, statistiklərin kitablarında olduğundan daha çox şey öyrəndim".

Ədəbiyyat, müəyyən mə'nada, bəşərin universal bədii təhkiyəsidir, "insnalar arasında mə'nəvi ünsiyyət vasitəsidir" (Q.V.Plexanov). O, "cəmiyyəti oyadır" (Cexov), fəaliyyəti gücləndirir, hərəkət və münasibətə dəyişdirici istiqamət verir. Ədəbiyyat "həyatı ifadə edir və bizə həyatı xatırladır", "həyatda hamı üçün maraqlı nə varsa sənətin məzmununu təşkil edir" və "hiss olunmayan bir şey estetik duyu üçün mövcud deyildir (Çernişevski). Söz sənətində xalq "özünün həqiqi həyatını, yüksək ideallarını, şüurunu tapmalıdır" (Belinski). Yaradıcılıq

inkişafın istiqamətini tutanda, rənglərini, daxili pafos və ahəngini varlıqdan alanda "xalq fikrinin yüksək ifadəçi"si ola bilər. "Qoyun, mən hadisənin xarakterini, onun başqa hadisələr içərisindəki mövqeyini, həyatın ümumi gedişindəki mə'na və əhəmiyyətini başa düşüm; cürbəcür sillokizmlər vasitəsilə deyil, məni məhz bu yol ilə məsələ haqqında düzgün mühakiməyə daha dürüst çatdırı bilərsiniz".

Bədii təfəkkürün tarixi, eyni zamanda cəmiyyətin tarixidir, "təbiətin tarixinin davamıdır, tarixi inkişaf xaricində nə bəşəriyyəti, nə də təbiəti anlamaq mümkün deyildir" (A.İ.Gertsen). İnkişaf, yeniliyin müxtəliflik və zənginliyi, təbiət hadisəlerinin hərəkəti və əlaqəsi yaradılılığı dinamikləşdirir, onun istiqamətini dəyişir. Ona görə ki, "həyat ədəbi nəzəriyyələr əsasında qurulmur, ədəbiyyat həyatın istiqamətinə uyğun olaraq" (Dobrolyubov) təzə rəng, çalar və məzmun alır; həm də həyatı, ictimai-iqtisadi münasibəti, müasirliyin rəngbərəng təzahürlərini görmək, onu dolğun ifadə edə bilmək bədii idrakin gücü, onun imkanının genişliyidir. Ədəbiyyat təqlidi sənətdir, gerçəklilikin in'ikası, varlığı bədii idrakdır.

BƏDİİ ƏDƏBİYYATIN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ

A.İ.Gertsen ədəbiyyatı "əxlaqın estetik məktəbi", M.Qorki isə onu "plastik ifa sənəti" adlandırmışdır. Ona görə də incəsənət növlərinin sintezi-ədəbiyyat həyatı, gerçəklisin mürəkkəbliyini hərtərəfli ifadə edir, varlığa estetik münasibət oyadır, hiss və duyguya, hərəkət və münasibətə tə'sir göstərir, zövqü genişləndirir, inamı, daxili qüruru və fərəhi artırır. Elə bədii əsərin tərbiyəvi əhəmiyyəti bununla - estetikliyi, təzə fikir və arzu oyatması, əxlaq və mə'nəviyyata, adət və vərdişə, insanın təbii-ahəngdar inkişafına, onun dünyagörüşünün formallaşmasına tə'sir göstərməsi ilə ölçülür. Mirzə İbrahimovun "Mina xanım" həkayesində Mina xanım bizim adam deyildir. O, həyatın dibindən, dərin qatlarından gələn surətdir. Onun yalnız zahiri yox, hiss və baxışı da mürəkkəbdir, dərki çətindir. Mina xanım əsrin dili ilə danışan, cəmiyyətlə qızğın vuruşda böyüyən, nüfuzlu adamları, adlı-sanlı jurnalistləri vahiməyə salan iddiyalı, özündən razı qadındır.

Ehtiraslarına sərbəstlik verən, ərinin böhtan və ittihamlara mə'rüz qalmasına şərait yaradan Mina xanım dinamik surətdir. O, ictimai tə'minat idarəsinin işçiləri ilə ziddiyətə girir. Konflikt yarananda məntiqindən çıxır, özünün portreti, tərcümeyi-halı haqqında mə'lumat verir, xarakterini açır, bə'zən şüx, oynaq və yumşaq gülüşə, bə'zən də acı qəhqəhələrə mə'rüz qalır, hər iki halda onun daxilində gizlənən ey-bəcərlik görünür, yaşamaq iqtidarının olmamasına şübhə qalmır. Süleyman ("Həyat") pyesin bütün xətlərində məntiqli və tədbirli görünür, istəyəndə mürəkkəb düyünləri açır və bağlayır, surətlərin çoxunu tə'siri altında saxlayır. Finalda isə onun sarsıntı və həyacanı, daxili hərəkəti güclənir, təkcə özünün yox, həm də mürtəcə qüvvələrin görüş və düşüncələrini, sosial mövqə və istiqamətlərini ifadə edir. Özülsüz qüvvələrin faciələri haqqında təsəvvürü genişləndirir.

Dünyanın ayrı-ayrı klassiki bədii əsərin məzmununu, ideya-estetik dəyərinin, draki-tərbiyəvi əhəmiyyətini əsas almışlar. V.Q.Berlinski N.V.Qoqolun "Dikanka yaxınlığındaki xutorda axşamlar"ına bu istiqamətdən yanaşmışdır: "Ağlıdan bəla"dan sonra mən rus dilində heç bir əsər tapmirdim ki, Qoqolun povestləri qədər özünün təmiz əxlaqi-

liyi ilə fərqlənsin, xasiyyət və ən'ənələrə, əxlaqa qüvvətli, nəcib tə'sir bağışlamış olsun... Belə əxlaqın qarşısında mən həmişə diz çökməyə hazırlam".

"Dikanka yaxınlığındakı xutorda axşamlar"da, eyni zamanda bu səpkili əsərlərdə əxlaqi-mə'nəvi zənginliyi həyatılık, gerçəkliyin real bədii ifadəsi şərtləndirir. Qoqolun "Dikanka yaxınlığındakı xutorda axşamlar"da "komizm fərehlidir, Allahın gözəl dünyasını təbrik edən gənclik təbəssümüdür. Burada hər şey işıqlıdır, hər şey sevinc və xoşbaxtlılık parlayır. Gənc ürəyi həyatın qaranlıq ruhları, ağır gizli hissi ilə qorxutmur, burada sanki özü-özünün yaratdığı orijinallıqlarla əylənir: bununla bərabər, bu orijinallıqlar onun özünün uydurması deyildir, bunlar onun şıtaqlığına görə gülməli deyildir. Şair bu əsərlərdə varlığa, həqiqətə sadıqdir".⁷

İnsan həmişə çoxcəhətli fəaliyyətdə, gərgin mübarizə və axtarışdadır. O, həyatı dəyişdikdə, özü də zənginləşir, təzədən qurulur, yeni istiqamətdə formalaşır. Bədii əsərdə insan həm yeniliyi, həm də özünü, özünün fikir və düşüncəsini, ictimai mahiyyətini tapır, real təsvirdə xalqı, xalqın təkamülünü, onun arzularının tükənməməliyini görür. "Mənim Dağıstanım" əsərində belə bir epizod var: "Cavanlar çoxdan böyükmiş, qocalmışlar. Onlar Dağıstan haqqında neçə-neçə kitablar yazmışlar və yazacaqlar. Qədimlərdə atalar öz oğullarına pandurla qılınca miras qoyub gedirdilər. İndi isə qələm-kitab. Elə gün olmaz ki, Dağıstanda bir oğul doğulmasın. Elə gün olmaz ki, bir kitab çap olunmasın. Hərə özünün Dağıstanından yazar. Elə elli ildən çox mənim atam yazıb. Ömrü çatmadı. İndi mən yazıram. Ürəyim istəyənlərin hamisini mən də yazıb axıra çatdırıa bilməyəcəyəm. Ona görə də uşaqların başı altına xəncər əvəzinə dəstər-qələm qoyuram. Atamın da, mənim də bircə Dağıstanımız olub. Lakin qələmlərimizin dilində necə də müxtəlifdir".

Müqayisədə obrazın - Dağıstanın dünənini və bu gününü, nəsillərin münasibəti, psixologiya və dünyagörüş fərqi görünür, bir xalqın, bir ölkənin mədəni, iqtisadi-siyasi yüksəlişi fərəh, qürur doğurur.

Sənət əsərinin tə'siri hərtərəfli və davamlı olur. İnam və əqidənin, yetkinlik və kamilliyyin formalaşmasına, humanizm və əməksevərliyin

⁷ V.Q.Belinski. Seçilmiş əsərləri M., 1959, 2c. s.169

artmasına kömək edir. Oxucu kamil bədii obrazdan, real və canlı təsvirdən ayrıla bilmir. Balaş Azəroğlunun "Elə oğul istəyir vətən", Anarın "Təhminə və Zaur", Ə.Kürçayının "Dürnalar cənuba uçur", Ə.Əylislinin "Adamlar və ağaclar", Y.Səmədoğluunun "Qətl günü", Elçinin "Ölüm hökmü" M.Süleymanlıının "Dəyirman" əsərləri geniş yayıldı, mə'nəviyyata və düşüncəyə, duygular və təxəyyülə tə'sir etdi, adamlarda vətənpərvərlik, qəhrəmanlıq əhvali-ruhiyyəsi, mə'nəvi mə'suliyyət, fəaliq hissi doğurdu.

Bədii əsərin estetikliyi mündəricənin kamilliyindən, obrazların dolğunluğundan, dilin cilalığından asılıdır. Belə əsərləri müharibə illərində döyüşçülər oxuyur, özləri ilə ədəbi qəhrəmanları cəbhədən-cəbhəyə, səngərdən-səngərə aparırılar. Onlar ağır və gərgin anlarda sənətkarlara məktub yazır, fikir və təəssüratlarını onlarla bölüşürdülər. Hələ adı və famili bəlli olmayan bir döyüşü ölüm ayağında S.Vurğunun təsvirində Azərbaycanla yaşamış, "Azərbaycan" şə'rindən bir parça deməyə ehtiyac duymuşdur.

Bədii əsər insanın yaşamaq, mübarizə aparmaq, dünyamızı gözəliyin qanunları ilə qurmaq həvəsinə artırır, ona fəal, tərbiyədici tə'sir göstərir.

Bədii yaradıcılıq xalqa, siniflərə, ictimai qrup və təbəqələrə tə'sir göstərir. Doğru deyirlər, dekabristlər yaradıcı fəaliyyətləri ilə Gertseni oyatdılar, Gertsen isə dərin məzmunlu əsərləri ilə inqilabi təşviqatı genişləndirdi. Və XIX əsrin sonu, XX əsrin əvvəllərində bədii söz daha da fəallaşır, onun səfərbəredici rolü artır, insanda özünə, özünün mübarizəsinin gələcəyinə inam oyadırı; xüsusən realistlərin yaratdıqları obrazların hərəkət, mübarizə, arzu və düşüncələrində varlıq ifadə olunur, sosial tərəqqiyə, fikri-mə'nəvi bütövlüyü, ümumən azadlığı ehtiyac duyan insanın hərtərəfli axtarışlarının təzahürü aydın görünürdü; yaradıcılığı ziddiyətlər üzərindən keçən L.N.Tolstoy həyatı realist təsvir edir, insana vətəni və xalqı sevməyi, həyatı müasir tələblərə uyğun qurmağı öyrədirdi.

Sənətkar dövrümüzün, zamanın övladıdır. O, xalq arasında, ictimai mühitdə yaşayır. Onun dünyagörüşü, istək və arzusu, vətəndaşlıq qayğısı fəaliyyətdə təşəkkül tapır. Yaziçi-vətəndaş özünü xalqa, xalq ideal və mübarizəsinə həsr edir. Belə yazıçılar təkcə bədii yaradıcılıqları ilə deyil, həm də həyatda yer və mövqeyləri, təşəbbüs və münasibətləri, arzu və ideallarının bəşəriliyi, ilə fərqlənir, tarixi faktlarla, tərcü-

meyi-hal materialı ilə zengin əsərlər yazırlar. H.Cavid, A.Makarenko, M.Müşfiq, Ə.Cavad, Y.V.Çəmənzəminli, Y.Fuçik, Musa Cəlil və baş-qaları fərdi həyat və yaradıcılıqlarını xalq səadəti uğrunda mübarizəyə həsr etmişlər. Onların həyat və taleləri ilə yaradıcılıqları vəhdətləşir, əsərlərində tərbiyəvi mə'na yaşayır.

Bədii yaradıcılıq bütün dövrlərdə hiss və duyguya, fikir və düşüncəyə tə'sir göstərmış, insanı dövrün tələblərinə uyğun tərbiyə etmişdir. Ona görə ki, bütün dövrlərin ədəbiyyatında, Belinskinin dediyi kimi insan həm söz sənətinin əbədi qəhrəmanı, yazıçı ilhamının dəyişməz predmeti olmuş, həm də o, ziddiyyyətləri özünəməxsus ideal və düşüncəsi ilə təsvir etmişdir. Antik şairlər vətəndaşlıq lirikası yaradır, odalar, elegiyalar, himnlər, orijinal səhnə əsərləri yazar, Allahları ümmümləşdirir, onlara müasirlərinin cizgilərini aşayırdılar.

Klassik Şərq bədii abidələrində aparıcı motiv insanların mə'nəvi bütövlüyü, humanizm və əməksevərliyi, onun mə'rifətli sözü ilə əməlidir, düşüncələrinin xalqa və torpağa bağlılığıdır. "Mə'rifətlilik "Avesta"ya görə üç mühüm elementin - mə'rifətli fikir, mə'rifətli söz və mə'rifətli əməlin birliyindən, ahəngindən əmələ gelir. Bu mühüm elementlərdən birinin olmaması ahəngdarlığı və gözəllik qanunlarının pozulması ilə nəticələnir ki, bu da bəd əməllərə gətirib çıxara bilər.

Bədii yaradıcılıq sevilir, xalq içərisində kök atır, insanların istəklərini, meyl, təşəbbüs, hiss, düşüncə və iradələrini birləşdirir. Ona görə də sənətkarlar ədəbiyyatın bu cəhətini - həyatı, insanı, zəhməti və torpağı sevdirdə bilmək, fikir, düşüncə və arzu oyatmaq imkanını yüksək qiymətləndirirlər.

Kütlələrin "hissini, fikrini və iradəsini birləşdirən" ədəbiyyatda həmişə sosial mə'na, çoxcəhətli vətənpərvər hiss və amal yaşayır.

İNCƏSƏNƏTİN MƏNSƏYİ

Klassik və müasir elmi tə'limdə insanı əmək yaratmışdır. Paleolit-dən çox-çox əvvəl insanlar yamacları, vadiləri, meşələri, düzləri və dərələri dolaşmış, bitki-yem toplamış və sonralar çox mürəkkəb proses - əmək fəaliyyətinin başlanğıcına - ov alətləri hazırlamağa qədəm qoymuşlar. İncəsənəti də mağaralarda yaşayan, çox adı, çox sadə ov alətlərindən istifadə edən, ətraf mühit haqqında anlayış və təsəvvürü bəsit olan adamlar - ibtidai insanlar yaratmışlar. Onlar sözlə, ifadəli və tə'sirli hərəkətlərlə təbiətə, onun mürəkkəblik və zənginliyinə tə'sir etmək, məişəti və yaşayışı yaxşılaşdırmaq, həyat, təbiət, ətraf mühit, hadisə və əhvalatlar haqqında düşüncələri zəif, sənət anlayışları çalaşlıq, sinkretik idi; hələ bədii məfkurə vasitələri növlərə, janrlara və istiqamətlərə ayrılmamışdı, bir janrin əlamətləri digər janrin xüsusiyyətləri ilə çarpanlaşmışdı. Bədii yazınlarda sehr, mö'cüzə və əfsun, fantastik və yarımfantastik duyğu, heyrət və həyəcan, qorxu və vahimə tərkibləşmiş, biri o birinə qovuşmuşdu. Bu ona görə belə idi ki, ibtidai insanların yaratdıqları sənət hələ ibtidai idi və öz məzmun-mündəricəsini sinkretik dünyagörüşdən, hiss və müşahidənin bəsətlik və adiliyindən alırdı. Sinkretiklik, dini-fantastik, xeyali-heyrətli və bəsət tacəssüm ibtidai incəsənətin spesifikliyi, tez nəzərə çarpan xüsusiyyəti idi. Təbii ki, estetik qavrayış, gerçəklilikin bədii mənimşənilməsi və bədii duyğu ilk dövrən yaranmamışdır. İncəsənətin rüşeymləri hesab edilecək ilk nümunələr müasir insanların qədim əcdadlarının yaranmasından çox sonralar, təxminən qırx min il əvvəl meydana çıxmış, yəni insanların milyon yarım illik tarixinin uzun və daha böyük bir dövründə estetik qavrayış olmamışdır.

İnsanın formalaşmasında, həyatı dərk və idrakin, görmə və eşitmə qabiliyyətinin kamilləşməsində əmək önəmli rol oynamışdır. İncəsənətin mənşəyi, həyatı təqlidin üsulları da zəhmətdən, onun tə'sirindən ayrı olmamışdır. Buna görə də incəsənətin mənşəyi və məkanı bir yerdə yox, ilk sosial insan qruplarının, əməkla ardıcıl məşğul olan insan kollektivlərinin yarandığı yer kürəsinin bütün qit'ələrində, bütün regionlarında yaranmışdır. İncəsənətin ilk nümunələrindən olan qayaüstü təsvirlər Azərbaycanda - Qobustanda, Amerikada, Avropada və başqa yerlərdə aşkar edilmişdir. Ən qədim dövrlərdən xeyirlə şərin, işıqla

qaranlığın, inamla inamsızlığın kökü bəşəriyyətin "uşaqlıq çağının" bədii məhsullarında - əsatir və əfsanələrdə olmuşdur.

Nəzəri ədəbiyyatda mifologiya incəsənətin çıxış nöqtəsi kimi mə'nalandırılmışdır. Lakin mifologiya, mifik qavrayış ilk mənbə və zəmin olmaqla bərabər, incəsənətin sonrakı dövrlərində də bədii inkişafa tə'sir etmiş, ədəbiyyat, musiqi, təsviri sənət, incəsənətin başqa növlərini orijinal vasitələr, yeni mifopoetik üsullarla zənginləşdirmişdir. Mifologizm və folklorizm ünsürləri Azərbaycan, eləcə də dünya ədəbiyyatında tam öyrənilməmişdir. Filosoflardan biri deyirdi: "İnsanlar məhz özlərini və öz mühitlərini sanki yalnız dəyişdirmək və hələ misli görünməmiş bir şey yaratmaqla məşğul olduqları bir zamanda, məhz bu cür inqilabi böhran dövrlərində qorxa-qorxa ovsuna əl ataraq keçmişin ruhlarına müraciət edib onları çağırır, onlardan od, döyüş şüarları, libas iqtibas edirlər ki, bu qədim müqəddəs libasda, kanardan qəbul edilən bu dində dünya tarixini yeni bir səhnəsinə oy-nasınlar".

Bədii yaradıcılıq məzmununu həmişə gerçəklilikdən almış, həyatın fəal in'ikası olmuşdur. İbtidai dövrün sənətkarları, təbii ki, öz dövrlərinin özləri üçün əhəmiyyətli görünən həyatı hadisələri ilə maraqlanmışlar, təbiəti, ev heyvanlarını, təbiiliyi, qəzəb, qorxu və həyəcanları ilə təsvir edə bilməmişlər. Sadəcə onlar rəsmərlə, heyvan rəmzləri ilə əməyi təqlid etmiş, tə'sir oyatmaq, təbiəti mərhəmətə gətirmək istəmişlər. Bu səbəbdən də ibtidai cəmiyyətdə incəsənət insanların həyatı, zəhməti, təbiəti təsəvvür və anlayışları, ictimai-əxlaqi və dini görüşləri ilə bərabər inkişaf etmişdir. Alımlər bù cəhəti nəzərə almış, incəsənətin mənşeyini əməklə, maddi istehsal prosesləri ilə bağlamışlar və tarixi cəhətdən predmetlərə şüurlu utilitar baxış çox zaman onların estetik baxışlarından əvvəl gəlmüşdir - demişlər.

Bədii fəaliyyət aktında bu və ya digər dərəcədə əməli utilitar ünsür, eyni zamanda, sırf əlqi-idraki fəaliyyətdə, o cümlədən elmi-texniki işdə estetika ünsür kimi iştirak edir. Ovçuluğun, cir meyvə yiğmağın, dağ və yamac otları toplamağın, bitkilərə, ov heyvanlarına, təbiətə və onun zənginliyinə münasibətin təsviri ilk sinkretik yaradıcılıqda əsas yer tutur. Rəsmələr, qayaüstü təsvirlər, xırda süjetlər, zoomorfik, antropomorfik və kosmik surətlər yaradılanda faktlar, hadisə və əhvalatlar özlərinə məxsus çizgiləri ilə az-çox fərqlənsələr də, onlar haqqında ümumi şəkildə danışılır, ümumi təsəvvür oyadılırdı. Çünkü

İbtidai insan təbiəti və təbiətin rəngbərəngliyini duya bilmir, varlıq ona qorxulu, sehri və vahiməli görünür, təbiətdən mərhəmət və səxavət umur, yaşamaq, gərgin vəziyyətlərdən çıxmaq üçün birgə hərəkət edir, kollektiv qorunurdular. Onların dili təfəkkürleri, hərəkət və münasibətləri ilə bərabər tədricən inkişaf edirdi. Yüksək poleolitə qədər onun səsi-qışqırığı heyvanların səsindən fərqlənmirdi; xüsusən hissi, duygunu, vəziyyəti və fikri-psixoloji aləmi ifadə edən sözlər çox gec yaranırdı. Mühitin, ov alətlərinin, ibtidai yaşayış, və məişətin zənginləşməsi təfəkkürə, hərəkət və münasibətə tə'sir göstərir, dil anlanılmamazlıqdan aydınlığa yön alındı. Həmişə təhlükə gözləyən, təbiətin sırlarını duya bilməyən insan birdən-birə iti daşlarla mağara divarlarına, qayalara və qayaüstü daşlara rəsmlər çəkirdi. Lakin bunlar təsviri sənət, peşə fiqurları deyildi, işaret-simvollar, dünyani ikiləşdirmə idi.

Təsviri işaretləri ovçuluq, təhlükənin qabaqcadan sezilməsi, sehri ayin-mərasimlər yaradırdı, meyllər, münasibətlər, əşyalar və hərəkətlər magikləşdirilirdi. Rəsmlər, divar və qayaüstü təsvirlər təqəlidi xarakter daşıyırıldı. Magik reallığı antik insanın ilk təsviri fəaliyyəti yaradırdı. Heyvanların təsviri naturallığı, magik gerçəkliliyə bənzərliyi ilə fərqlənirdi. Amma belə biryönlü rəsmlər nə reallığı göstərən obraz, nə də onu əvəz edə bilən işaret deyildi, reallığı ikiləşdirmə, ikinci magik əlamət idi.

İnkişafın "magik əlamət mərhələsində" hələ sərbəst incəsənət, dünyani emprik dərk yaranmamışdı. Teatrin təşəkkülü də sehri ayin mərasiminə oxşayırıldı. Maskə geyən, sıfətinə rəng vuran insan "səhnədə" obraz kimi, müəyyən bir canının bədii əlaməti kimi yox, yırtıcı heyvanın başqa bir görkəm və sıfətində çıxış edirdi. Real varlıq - heyvan sehri mərasim səciyyəsi daşıyırıldı. Əmək müsiqiya, oyuna və hərəkətə ahəng və ölçü verirdi. Söz ritmik və mimetik başlangıçca təbe idi. Miflər magik reallıqdan incəsənətə keçid idisə, əmək nəğmələrinin bətnində lirika, epos və dramatik növ təşəkkül tapırdı.

Maqlar - ikiləşdirmələr geniş yayılırdı. Çünkü ibtidai inamda maq gücdür, insanı sün'i səfərbər etməkdir. Mif isə təhkiyədir, keçmiş haqqında xatirə - düşüncələrdir, müəyyən bir tarixi mərhələnin başlangıçına qədərki hadisələrdir. Ritualdan daha geniş və zəngin anlayış - mif ayınların məzmun-mə'nasını açır və onun zəngin anlayışı təsadüfdür, düşündülən, hazırlanın əhvalat deyildir. Ritual isə gələcəyə heyrətdir,

mə'rifətin, təcrübi və işgüzar vərdişlərin sferasıdır, düşüncülən, qurulan əhvalatdır.

İbtidai insanın azadlıq, bərabərlik və bəşəri dəyərlər haqqında təsəvvürleri yox idi. Onun yalnız utilitar (faydalı, dəyərlili) bir şey haqqında anlayışı vardı. Ov aləti, maq, iti daşlarla divarları çizmaq onun üçün utalıtar idi. O, öz təəssüratlarını utilitar bilir, onları ilahiləşdirirdi.

Özünü təbiətə bənzətdikcə, yaşayışını təbiətə uyğunlaşdırıldıqca ibtidai insanın xəyalı qanadlanır, onun fikir və düşüncəsində təbiət canlanırdı. Təsvirdə gerçəklilik, canlılar və cansızlar aləmi, səma cisimləri insana bənzəyir, insan kimi duyur, düşünür, insan kimi hərəkət edirdi. Hər halda, antropomorfizm - varlığın bu istiqamətdə təsviri və qiyamətləndirilməsi ilk bədii düşüncə üçün səciyyəvi idi. Ona görə ki, ilk sinkretik yaradıcılıq nümayəndələri əşyada, təsvir olunan varlıqda insana bənzər xüsusiyyətlər axtarırdılar; elə bilirdilər ki, təbiəti "insanlaşdırıən" bu üsul hadisələrdə, bitkilərdə və heyvanlarda mərhəmət oyardar, onlar düşünər, daşınar, insana kömək edər, qayğı göstərirlər. Bu istiqamətli xəyal və düşüncə ibtidai insanın qorxu, heyrət və çəşqinliğini, onun sehirli və mö'cüzəli görünən hadisələrdən asılılığını artırır. Əfsuna e'tiqadlar və totemlər yaranırdı, səcdə və itaət ibtidai insanın həyatını, fikir və düşüncəsini şərtləndirirdi. Ayrı-ayrı qit'ələrdə müxtəlif fiqurlar düzəldildi, ov heyvanları və ov alətləri rəsm olunur, onların haqqında ifadəli süjetlər, xırda şe'r və hekayətlər yaranır, təbiət ruhlarına, tanrıllara inam oyadır. Tanrıllara inam və e'tiqad həm insanların şüuruna, fikir və düşüncələrinə, həm də hekayələrin - mif, yaxud əsatirlərin süjetinə hopurdu. Bədii fantastik təcəssümədə - miflərdə Tanrılar düşünür, sevinir, kədərlənir, nifrət, qəzəb və heyrətlərini gizlətmir, bir-birilə və insanlarla əlaqə saxlayır, hər şeyə münasibət bildirir, öz müasirlərinə - ibtidai insanlara oxşayırdılar.

Bizim eradan əvvəl bə'zi xalqların, ilk növbədə şumerlərin mədəniyyət anlayışları çox geniş olmuşdur. Buna görə də Şumer mədəniyyəti qədim yunanların həyatına, yunan bədii-fikiri düşüncəsinə ciddi tə'sir göstərmişdir. "Şumerlər hələ bizim eradan əvvəl, XXX-XXV əsrлərdə yazmayı bilirdilər. Bir çox Bibliya və qədim yunan problemləri, süjet, ideyalar şumerlər tərifindən qabaqcadan sezilmişdir, bə'zənsə onlar bu qədim mədəniyyətdən birbaşa iqtibas edilmişdir. Bəşər tarixində gözəlliyyin mühüm estetik problemlərinin praktiki fayda-

lıqla əlaqəli şəkildə irəli sürüldüyü ilk mühüm mübahisə də şumerlərə məxsusdur. "Yay və Qış, yaxud Enlil Allahı əkinçilərin hamisini seçir" disputunda söhbət o haqda gedir ki, hava Allahı Enlil torpaqda bolluq yaratmağa çalışaraq, iki qardaşı: Emeşi (yay) və Enteni (qış) yaradır. Qardaşlar arasında mübahisə baş verir ki, kim gözəldir, hava hökmədəri, Ata-Allah Enlil mübahisə edən oğullarını mühakimə edir və birinciliyi daha faydalı olana verir: "... Bütün ölkələrlə həyat bəxş edən su Entenə - Allahların hər şey yetirən əkinçisinə tapşırılmışdır.

Emeş, oğlum, axı sən qardaşın Etenlə
necə mübahisə edə bilərsən?

... Emeş Enten qarşısında diz çökdü,
ona dua etdi.

Burada, bizim qarşısında sokratizmi qabaqlayan estetik konsepsiya durur: ən faydalı - ən gözəldir".

Şumer bədii süjetlərinin bə'zisində təbiət canlanır, hadisələrin uti-litar və estetik dəyəri eyniləşdirilir. Obrazlar - Allahlar həyatın və məi-şətin müxtəlif sahələrində təsvir olunurdu. "İnanna ər seçir" əsərində Günsə Allahı Utu Bacısı ilahə İnannanı dile tutur və onu çobanlar Al-laḥı Dimuziyə ərə vermək istəyir. İnanna tə'sirə düşmür, taleyini bol taxıl yetişdirən Allaha - əkinçilər Allahı Enkimduna bağlayır".⁸

Amerika alimi S.N.Kramerin elmi axtarışlarında tarix Dəclə və Fərat çayları hövzəsində yaşamış xalqdan - şumerdən başlamışdır. Şumerlər onca "hər şeyi bilən", "başına gələnləri sal bir qayaya dön'ən bir insanı - tarixi şəxsiyyəti - Bilqamisi formalasdırmış; Bilqamis isə ölkənin iqtisadi-siyasi və mədəni həyatına istiqamət vermiş, göydən yerə endirilən şər qüvvəni - Hümbabani öldürəndən biri olmuş, 12 gil lövhə üzərinə həkk edilən "Bilqamis" dastanını söyləmişdir. Çünkü miladdan 3-4 min il əvvəl Şumer dünyanın ən sivil ölkəsi olmuş, elmin və bədii mədəniyyətin ilk nümunələri burada yaranmışdır.

S.N.Kramerin "Tarix Şumerdən başlayır" kitabında göstərilir ki, "Miladdan onca azi üç min il əvvəlki qədim Şumerdə güclü mədəniyyət, elm, ədəbi ən'ənə olmuşdur. Şumerdə məktəblər sistemli oxu mətnləri, sabit dərsliklər, müəllimlər, mirzələr, xəttatlar vardı. Şumerdə zəngin "kitabxana" və orada gil lövhələrdən ibarət "kitablar", yüzlərcə müxtəlif növ kitabələr, elmi əsərlər vardı. Rəsm və Şumer dili

⁸ С.Н.Крамер. История начинается в Шумере. - М., 1965. - с.

müəllimləri fəaliyyət göstərirdi, yaxşı Sumer dilinin qramatika kitablarından, Sumercə - akkata "lügətlərdən" istifadə edilirdi, elmin ayrı ayrı sahələrinə aid dərs vəsatiləri, programlar yaradılmışdır, ədəbiyyat təməyülü proqramlara isə ayrıca diqqət yetirilirdi. Bir sözə, qədim Babilistan güclü ədəbiyyat, elm, təhsil və sənətin inkişafına görə bəşər mədəniyyətinin besiyi, "tarixin başlangıcı" sayılırdı.⁹

Şumer dilini dərindən öyrənən, Şumer mədəniyyətini çoxsahəliliyi ilə tədqiq edən S.N.Kramer dünyada ilk məktəblərin, ilk qəhrəmanlıq ənənələrinin, ilk əxlaqi-mə'nəvi idealların, ilk məsəl, misal və atalar sözlərinin, heyvanlar haqqında ilk hekayələrin, ilk gil "kitabxana" və kataloqların, ilk məhəbbət və matəm nəğmələrinin, ilk epik süjetlərin, ilk dərsliklərin burada təşəkkül tapdığını söyləmişdir.

Bütün bunlarla yanaşı, Şumerlərin öz inam və e'tiqadları, həyat və kainat anlayışları var idi. Onlar ilk insan - Tanrıların - ərlə-arvadin, Anla Kinin timsallarını - yeri-göyü ulu ruh saymışlar. Bu xalqın miflərində, bütövlükdə bədii mədəniyyətlərində obrazlar işləri və əməlləri ilə Yerlə Götü "birləşdirmiş", həm Allahlarla, həm də insanlarla əlaqə və münasibətə başlamışlar. Çünkü Şumer epik təhkiyələrində surətlər yarı Tanrı, yarı insanlardır, Allahların - Utnapıştinin, Luqalbanda, Anu, Aruru, Ellil, Eya, Şamaş və Eananın məkanı ya Urukla Anunak, ya da bu şəhərlərin göyləridir. Onlar bədii söyləmələrdə insani keyfiyyətlər alır, insanlar kimi düşünür və yaşayır, insnalar kimi sevir, ziddiyyətlərin həllində fəal iştirak edirlər. Ərlə-arvad - Anu və Aruru həyatın və mə'işətin bütün sahələrində görünür, insanlara insani münasibət bəsləyirler. Anu Yerdən Göyə qalxan qızı Mələkə İştara "yəqin Bilqamus şahı sən təhqir eləyibsən, o da eyiblərini sənin üzünə deyib. Sayıb günahlarını, sayıb nöqsanlarını" - deyir.

Şumer ədəbiyyatında Tanrıların obrazı spesifik səciyyə, bənzərsiz istiqamət alır. Onlar, bir tərəfdən, təsəvvürlərdə qeyri-adi gücü və inamı, dərin sədaqət və e'tiqadı olan insanlar kimi mifikləşdirilir, ilahi görkəm - əzəmet alır, yerdən göyə qaldırılır, tanrılaşır; yəni tanrılıq real Şumer həyat, yaşayış və məişətdən başlayır, səmaya yön alır. Digər tərəfdən də, Allahlar insanları duyur, dəyərləndirir, onların istekləri ilə qüdrətli şəxsiyyətləri - Enküdü'ləri göydən yerə endirirlər.

⁹ Sitat Elməddin Əlibəyزادənin "Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixi" kitabından götürülmüşdür. Bakı, 1998, s.58

Göydən endirilən belə mifik obrazlar həyatın və yaşıyışın tə'siri ilə dəyişir, insanlaşır, döyüslərdə sınaqlardan çıxarırlar. Eyni zamanda, döyüşə gedən şər qüvvələrlə - Humbabalarla vuruşan qəhrəmanlar Tanrılarla sığınır, Şamaşa "dil tökür", dua edir, ondan uğur diləyirlər.

Şumer mif və dastanlarında nə Tanrılar, nə də Məlakələr zamanın müsbət ideallarını eyni dərəcədə daşımlırlar. Məlakə İştir ugursuz sevgisinin, çılpaq ehtiraslarının intiqamını şumerlərin səciyyəvi cizgiləri ni varlığında daşıyan Bilqamisdan almaq istəyir. Tanrı Ellil tufan və daşqın törədir, insanların məhvininə çalışır.

Şərqi ölkələrində əsatir, əfsanə və nağılları ibtidai inam, fantastik təsəvvür və anlayış yaradırdı. Miflərdə təbiət müxtəlifliyi, "ikiliyi" ilə ifadə olunurdu. Gerçəklilik əksliklərinin, bir-birinə düşmən olan zidd baxışların mübarizəsi, ikili opozisiyalar şeklinde qavranılırdı. Dünyani binar (ikili) əksliklər vasitəsilə dərk edən mifik qavrayışda əsatiri kainat şaquli və üfüqi-məkanı qavrayışda əsatiri kainat şaquli və üfüqi-məkanı hissələrə bölünür, zaman özxünəməxsus tərzdə ilk dövrə "gəcə-gündüz", "keçmiş-gələcək", "uşaqlıq və qocalıq" kimi əksliklərin mütəmadi dəyişməsi, sonralar isə fəleyin çərçinin əbədi, dəyişməz hərlənməsi şeklinde qavranılırdı. Mif zaman-məkan mərhələləri arasında keçilməz sədd qoymurdu. Əsatiri təfəkkürün əsas obrazları isə "dünya ağacı", daş, su, od-günəş, və s. idi. Əsatiri kosmosun bir qütbündə işıqlı qüvvələr, digər qütbərdə isə şər qüvvələr, türk mifologiyasında Üst və Alt sakinlər yerləşirdi. İnsanların məskəni Orta dünya idi. Azərbaycanda doğma zəmin, nüvə və mahiyyət təşkil edən qədim türk mifologiyası ilə Yaxın Şərqiñ mifoloji təsəvvürleri, xüsusən zərdüştlik qovuşmuşdur. Buna görə də mifologiyamızın şərhində erkən, ana qat arxaik türk təbəqəsinə qarışmış, sonrakı ünsürlərin, xüsusən zərdüştlik izlərinin də tədqiqi, bunların diferensiasiyası vacib şərtidir. Bu zaman öyrənilməmiş bir cəhət - qədim türk mifologiyasının Yaxın Şərqiñ digər əsatiri-fəlsəfi sistemlərinə tə'siri də diqqət mərkəzində olmalıdır. Zərdüştlik mifologiyasında kainatın bir tərəfində Hürmüzd və Hürmüzdün törəmələri - əbədi həyat, həyatın gözəlliyi, sevinc və seadətin səciyyəvi əlamətlərinə qarşı dayanır, divlər insanları, ilk növbədə qızları yeməyə çalışırlar. Ona görə ki, qədim azərbaycanının e'tiqadında qız həyatın, gözəlliyin, cəmiyyətin varlığının - nəsil artımının timsalıdır. Azərbaycan folklorunda bahara, od, su, torpaq və havaya qədim türk mifologiyasına nəşət edən inam-e'tiqad zərdüştlik

fəlsəfəsindən də bəhrələnmiş və əslində ondan ayrı olmamışdır. Xalqın adət və ayinlərində yaz cənnət bağıdır, qış insana yağıdır. İlin və yazın ilk günü Novruzdur. Novruzda əhvali-ruhiyyələr dəyişir, torpaq oyanır, gözəllik - səməni, təbiətin rəngləri görünür. Ancaq ağız ədəbiyyatının ilk nümunələrində - əsatir, əfsanə, nağıl və "Vəsf-i-hal"larda insanın təbiətə qarşı mübarizəsi, bu mübarizənin üsul və forması zəif, pasiv idi. "Qədim azərbaycanlı bu vasitələrlə gələcəyin sırlarını ancaq passiv bu şəkildə öyrənməyə cəhd edirmiş. Təbiət qüvvələrinə tə'sir etmək, onlara qalib gəlmək təşəbbüsü bu cəhdin daha sonrakı mərhələsi olmuşdur ki, bu da bənzər şey, söz, hadisələrin ən bəsitiñin sün'i surətdə yaradılması ilə ən mürəkkəbini əldə etməyin mümkün olması e'tiqadına əsaslanmışdır".¹⁰

Qədim insan öz təsəvvürlərdə təbiət qüvvələrini müəyyən şəkər salır, sözlə, sehr və əfsunla allahlara belə tə'sir göstərməyə çalışır. Çünkü qədim insan sözün, əfsunun və e'tiqadın gücünə inanırdı.

Dünyanın bir çox xalqının mif yaradıcılığı zəngin və mə'nalı olmuşdur. Yunan miflərində tanrılar bir-birindən mövqeləri, münasibət və davranışları ilə fərqlənirdilər. Yunan tanrısı Zefs Olimp dağının zirvəsində yaşayır, o, sevinc və fərəhi, fəryad və səadəti, kədər və düşüncəni öz istəyinə və arzusuna uyğun bölür, ehtiyac duyanda nifret və qəzəbini heç kimdən əsirgəmir. Sülh ilahəsi Eyrenanın, sevgi tanrısı Erot, zəfər ilahəsi Nike, dəryalar tanrısı Poseydon, nür və səadət tanrısı Arey, məhəbbət və gözəllik ilahəsi Afrodita, yer tanrısı Femida, od tanrısı Hefest, intiqam tanrısı Alastor, günəş tanrısı Helios, məhsul və şərab tanrısı Dionisin istək və arzusuna, hərəkət və təşəbbüsünə istiqamət verir, bə'zən də onlara qəzəblənirdi.

Yunan miflərində tanrıların həyatı, məişət və sərgüzəştləri, meyl və münasibətləri geniş təsvir olunurdu. Onlar insanlardan ancaq məişətləri, dağlarda - Olimp zirvəsində yaşamaları, tanrı adı ilə tanınmaları və fəaliyyət göstərmələri, düşüncə və təsəvvürlərdə büt-müqəddəslik və qeyri-adiliyyə çevriləmləri ilə fəqlənirdilər.

Azərbaycanlıların ətraf mühitə, ova və ov alətlərinə münasibətləri qədim yunanlılardan, çinlilərdən və farslardan fərqlənirdi. Bu fərqi mənşə ayrılığı, tayfa və qəbilələrin sosial-mədəni spesifikliyi, qayaüstü,

¹⁰ "Azərbaycan ədəbiyyatı tarixi: - C.1. Bakı. 1960, s.13.

rəsmələrin və mərasim oyunlarının, zoormorfik, antropomorfik və kosmik təsəvvür və surətlərin özünəməxsusluğu, heyvanları, təbiət qüvvələrini və bitkiləri müqəddəsleşdirmək və onları təsvirdə müəyyən şəkildə salmaq üsulu yaradırdı. Buna görə də bizim eradan çox-çox əvvəl azərbaycanlıda inam-e'tiqad, sehr-ovsun, varlığı ibtidai şəkildə təsəvvürdə canlandırmaq, onu insana bənzər dərk etmək, sözün, əfsanə və əsatirin tə'sirinə inanmaq güclü olmuşdur. İnam-e'tiqad azərbaycanlıda iki şəkildə təzahür etmişdir. Daha qədimlərdə bu hələlik bənzərlərdən birinin (ən bəsitinin) vasitəsi ilə ikincisinin (daha mürəkkəbin) sırlarını öyrənməyə cəhd etmək şəklində idi. Misal üçün qövsi-qüzehdə yaşıł rəngin üstünlüyü qəhətliyin, qırmızı rəngin üstünlüyü müharibələrin əlaməti hesab edilirdi. Bu yol ilə gələcəyin sırlarını öyrənmək təşəbbüsü təsərrüfatın əsas formaları olan əkinçilik, maldarlıq, ovçuluq sahələrinin hamisində, hətta məişətdə də özünü göstərirdi.

Təbiət sırlarının bu yol ilə öyrənilməsinin mümkün olmasına e'tiqad, sözün-şə'rın gücündən, qüdrətindən də bu məqsədlə istifadənin mümkün olmasına inam əmələ gəlməşdi ki, bununla əlaqədar olaraq¹¹ yazılı və şifahi ədəbiyyatın erkən növləri - "Vəsf-i-hal"lar, mövsüm-mərasim nəğmələri, adı və ibtidai görüşlərin ilk süjetli epik ifadəsi olan qədim türk əfsanələri və sehrli nağıllar qədim Albaniyada, Midiyada yayılmış, əsərlər yaranmışdı.

Türk və Yaxın Şərqi ədəbi ən'ənələrinin qovuşduğu əfsanələrdə tarixi hadisələr, meyl və münasibətlər təhkiyə olunur, hekayə süjetinə bənzər süjetlər qurulur, qəza-qədərin, qorxulu və vahiməli əhvalatların qəhrəmanları etrafında qarşısalınmaz axarda inkişafı mükəmməl və tə'sirli ifadə edilirdi. Alban-Aran mədəniyyətinin ən mükəmməl kitabında - qədim azərbaycanlıların müqəddəs inam-e'tiqad və əxlaq top-lusunda - "Avesta"da müxtəlif ədəbi janrların və ən'ənələrin ünsürləri cəmləşmişdir.

Sınıflı cəmiyyətə keçid dövrünün ədəbi məhsulunda - "Avesta"da "Laylar" daha çox şifahi xalq ədəbiyyatına yaxın idisə, "Qatlar" Zərdüştün fərdi yaradıcılığı idid; dövrün ictimai-siyasi, dini-fəlsəfi əxlaqi, tarixi şəxsiyyətin - Zürdüştün ədəbi-estetik görüşlərinin, gerçəklilik duyumunun bədii təzahürü idi.

¹¹ Azərbaycan ədəbiyyatı tarixi. C.1, s.10

Zərdişt insanın özünü və mühitini dərk edə bilməməsi ilə barışmir, şərin ədalətsizlik, zülm və işgəncə törətməsindən şikayətlənirdi. Və "Avesta"da səadətlə səadətsizlik, işıqla qaranlıq, həqiqətlə yalan, xeyirlə şər fasilsiz mübarizə aparır. Bu mübarizəyə iki başlanğıc - xeyir və şər Allahları yön verirdilər. Mübarizədə xeyrin - Ahuraməzdanın və onun ilahi mələklərinin silahı xeyirxah düşüncə, xeyirxah fikir və sözdür, xeyirxah arzular və əməllərdir.

Zərdiştün və onun amalını daşıyan Ahuraməzdaların inamında od xeyrin, işığın və səadətin daşıyıcısıdır, dünyaya nüfuz edən qüvvədir. "İnsan da bu odlu-atəşli mühitdə yaşayır", onun zəkası, əməlləri bu səma odunun təzahüründür. Şərt, kainatda oda, onun əzəlilik-əbədiliyinə sitayışıdır. Bütövlükdə özünü və zamanı, faydalını dərkə çağırış, hümanist ideya bədii mətnin - "Avesta"nın mahiyyətidir.

Azərbaycan-türk əsatir, əfsanə, nağıl və dastanlarında şər-mənfi obrazlar böyüdüklər, onlara tünd, seçilən, fərqlənən, tez nəzərə çarpan boyalar vurulurdu. "Təpəgöz ölkələri xaraba qoyur, türk ellərini qırıb dağıdarmış... Ox, qılınc ona tə'sir etməzmiş, anası böyük dənizdə olan pəri idi. Atası on üç qoyun dərisində tikilmiş papaq qoyarmış".

Ibtidai icma quruluşunun dağılması və quldarlığın formallaşması dövründə yaranan bədii nümunələrdə cəmiyyətin iqtisadi-siyasi və sozial mənzərəsi, məişət, milli-spesifik özünəməxsus təsvir olunmuşdur. "İliada" və "Odisseya"nın dinamik süjetlərdə səhayət və sərgüzəştlər, Troya döyüşləri göstərilmiş, "insanın taleyinə mütilik yazmaqla, Zevs qəlbində nə arzu varsa onları məhv etmişdir" - fikri bədii mətndə əsaslandırılmışdır. Bunlar həm dünyani obrazlarla dərk üsullarını və təhkiyəni inkişaf axarına salmış, ibtidai bədii ən'ənə və dəyərlərin qorunub saxlanılmasına kömək etmişdir, həm də söz sənətinin tə'sirini artırılmışdır. Belə bir tə'sirin nəticəsidir ki, ədəbi inkişafın ilk mərhələlərində yaranan meyl və istiqamətlər, bəşəri məzmunlar və həyatı süjetlər keçici olmuş, bədii tərcüməyə ehtiyac duyulmuşdur. Tərcümələrə, eləcə də III əsrin sonu və IV əsrin əvvəllerində şifahi hekayələr formasında yaranan "Kəlilə və Dimnə"yə ("Pançatandra") sərbəst, milli zövq və tələblərlə yanaşılmış, təkcə süjetlərin axarını dəyişməmiş, əsərə təzə əhvalatlar artırmamış, həm də onları qeyri-müəyyən zaman və məkanə salmış, məzmununa dünyəvi mahiyyət aşılamışlar.

Qayaüstü rəsmlərin və təsvirlərin, zoomorfik, antropomorfik və kosmik surətlərin, sonralar yazıya alınan, tərcümə edilən folklor

nümunələrinin tə'siri çoxcəhətli olmuş, onların bir qismi ədəbiyyatın bir mərhələsindən digər mərhələsinə keçmişdir. Tədqiqatçı R.O.Şor inanmışdır ki, Lafonten, Krilov, İntibah dövründə italyan təmsilçiləri, Orta əsrlərdə didaktik-əxlaqi bədii istiqamət, qədim slavyanların hikmətamız hekayələri, XVIII əsrдə çap edilən lətifələr "Kəlilə və Dimnə" ilə bağlı olmuşdur.

İnsanların heyvandarlığa və əkinçiliyə keçməsi inkişaf, yeni sosial münasibətlərin və məişət davranışının yaranması demək idi. Çünkü bu dövrдə ov alətləri, təsərrüfatı idarə xeyli təkmilləşir, insan, mühit, təbiət və təbiət hadisələri haqqında təsəvvürlər genişlənirdi.

Tanrılar haqqında miflər, əmək və mərasim nəğmələri, təsviri sənət nümunələri, rəqs və hərəkətlə təbiəti təqlidlər, fikri ahəngləşdirməyin və musiqidən istifadənin ilk təcrübəsi yaranırdı. Belə sinkretik nümunələrdə ibtidai insanın vərdiş və məişəti, düşüncə və e'tiqadı, onu sitayışə aparan müxtəliflik bəsət şəkildə təsvir olunur, heyvanlar, əmək və əmək alətləri tə'riflənirdi. Beləliklə də, ibtidai insanın bədii düşüncəsi nəqqəşliyi, təsviri sənəti, heykəltəraşlıq və qrafikanı, epik və lirik formanı yaratmış; bu insan bədii kompozisiya və süjetlər qurmuş, məzmunla formanı sadə şəkildə vəhdətələşdirmiş, yaşayışı - mühiti rəqs, mahni və xorla yüngülləşdirmiş, fikri obrazlarda ifadə etmişdir; bir qədər sonra qədim yunanlar antik sənətin sistemli formalarını - lirika və satirani, epos və dramaturgiyanı yaratmışlar. Elm və sənət adamları, ilk növbədə Hegel bunları müəyyən qədər nəzərə almış, amma bu filosof incəsənətdə fövqəlbəşər obyektiv bir qüvvə - mütləq ideya axtarmışdır. Onun estetik konsepsiyasında mütləq ideyanın zənginliyi incəsənətin çoxsahəliliyini - sənətlər, ədəbi növlər və janrlar ayrılığını və fərqliliyini yaratmışdır. Çünkü mütləq ideya zənginlik və mürəkkəbliyini bir sənət yox, sənətlər müxtəlifliyi ifadə edə bilər. Kant bu estetik problemin şərhini "dərinləşdirmiş və qərara gəlmüşdir ki, insanda tarixən təbii fitri düşünmək, duymaq, seyr etmək, əhvalatı yasaşmaq qabiliyyəti olmuşdur. İncəsənətin növlər və janrlar müxtəlifliyini, fərdi üslublar zənginliyini - ilk təşəkkülünü bu amil şərtləndirmişdir. Düşünmək poeziyanı, seyr etmək plastik sənətləri, duymaq musiqini yaratmışdır.

Sənət növlərinin çoxluğununu həmişə həyat hadisələrinin rəngbərəngliyi, çoxsahəliliyi və təsvirin özünəməxsusluğu şərtləndirir. Sənətlər təsnif ediləndə bu cəhət - təsvirin xarakteri, fikri ifadə etməyin üsul və

vasitələri nəzərə alınır. Çünkü sənətləri bir-birindən spesifiklik, məzmun-forma xüsusiyyətləri, "tikinti materiallarından" istifadə üsulları fərqləndirir. "Həyatda boyalar, xətlər, səsler çox müxtəlifdir. Heç bir ədəbi əsər səsi musiqi qədər ifadəli təsvir edə bilməz və ya heç bir musiqi əsəri həyatdakı mənzərləri, rəngləri rəsm əsəri qədər tə'sirli şəkildə verə bilməz, ya da heç bir rəsm əsəri həyatdakı predmetlərdəki xətləri, həcmi ləri heykəltəraşlıq qədər real tərzdə, görülecek və duyulacaq bir halda təsvir edə bilməz. Sənətlər müxtəlif olmasa... dünyanın poetik siması bütün dolğunluğu və zənginliyi ilə mənimləşmədə bilməz, bədii idrak yarımcıq, birtərəfli olar".¹²

V. Hüqo incəsənətə müəyyən qədər tarixilik prinsipi ilə yanaşmış, ədəbi növlərin və janrların tarixini cəmiyyətin tarixi ilə vəhdətdə öyrənməyə çalışmışdır. Onun inamında bəşəriyyət üç spesifikasiyi, estetik ölçüləri, işlək ədəbi növ və janrları olan dörd keçirmişdir. İlk mərhələdə - ibtidai dövrdə insan kainatdan təzə ayrılmış, özünün varlığını dünyaya qarşı qoymuşdur. Təbiəti seyrə oyanan ilk hiss - hər şeyi yaradan Allaha inam və heyranlıq olmuşdur. İbtidai dövrün aparıcı ədəbi növü lirika, onun təkrarsız əsəri isə Bibliya idi. İkinci mərhələdə - antik dövrdə insan cəmiyyət yaratmış, onun ədəbi fəaliyyəti, məzmun-struktur, xüsusən yeni janrlar axtarışı genişlənmiş, amma epos daha tə'sirli, daha yayılqan olmuşdur. Homer ədəbi hərəkətə məzmun, dinamik istiqamət vermişdir. Üçüncü - yeni dövr xristianlığın yayılmasından sonra başlamışdır. Mütərəqqi hadisə - xristianlıq insan təbiətindəki ikiliyi - ilahi, bəşəri və qeyri-insani keyfiyyətləri dərkə kömək etmiş - "Həyatın aynası" - dramatik növ yaranmış və bu növ kamiliyini Şekspirin yaradıcılığında tapmışdır.

¹² Cəfər Cəfərov. Əsərləri, iki cilddə, ikinci cild, Bakı, 1968, s. 345

BƏDİİ ƏDƏBİYYATIN ÖZÜNMƏXSUSLUĞU

Zəngin ədəbi təcrübə, hərtərəfli yaradıcı müşahidə və axtarış sənətkarlarda belə bir inam oyatmışdır: "Ədəbiyyat - insanşünaslıqdır". İnsanı geniş zaman daxilində hərəkət və inkişafda, görünən və görünməyən cəhətləri ilə, xarici aləmlə canlı əlaqədə təmasda bədii idrakdır; onun obrazlı forması isə gerçəkliyin idrakin spesifik üsulu-metodudur. Bu ona görə belədir ki, yazıçı nədən, həyatın və ictimai münasibətlərin hansı sahəsindən yazırsa yazsin, fərqi yoxdur, onu insan, insanın fikri-mə'nəvi aləmi, düşüncə və psixologiyası, mövqə və münasibəti maraqlandırır. İste'dadlı sənətkar fəaliyyəti boyu ədəbiyyatın predmetindən - insandan ayrılmır. Onun vasitəsi ilə mühitə, sosial həqiqətə, təbiətin rəngbərəngliyinə münasibət bildirir, zamanın istiqamətini tutur, həyatın qanuna uyğun inkişafını göstərir. Düzdür, Ezop, Lafonten, Andersen, Füzuli, Krilov, S.Marşak və başqaları xırda bədii formalarla - nağıl və temsillərlə düşünür, canlı insan obrazı yaratmırlar. Realist və romantik sənətkarlar - L.N.Tolstoy, A.P.Çexov, Q.B.Zakir, V.A.Jukovski, S.Ə.Şirvani və Abbas Səhhət ehtiyac duyanda varlığa əşyalar və heyvanlar aləmindən, təbiət mənzərələrindən baxır, qiymət verirdilər. Ancaq belə əsərlərdə də əşya və heyvanlara köçürürlən rənglər, cizgилər, əlamətlər, meyl və istəklər altında insan görünür, canlı hərəkət və münasibət duyulur. Çünkü əsərdə hərəkət edən, iş görən, bədii yüksək daşıyan, fikir və amal oyadan insandır, onun hiss və duygusu, meyl və təşəbbüsü, gerçəkliyə münasibətidir. Ona görə də ədəbiyyatda - insanşünaslığa tə'rif verəndə sənətkar arasında fikir ayrılığı yaranmamışdır. O.Balzak dənişdir: "Ədəbiyyat insan qəlbinin tarixidir". V.Q.Belinski inanmışdır: "Ədəbiyyat obrazlarla və lövhələrlə düşünmək və düşündürməkdir". L.N.Tolstoy qərara gəlmişdir ki, "səhnələrdə ifadə edilən mə'nəvi həyat" sənətkar üçün estetik amaldır. N.Q.Çernișevski estetikasında isə insan həyatı, insan fəaliyyətinin hərtərəfliliyi, onun fikir və xəyalının genişliyi yaradıcılığın əbədi və əzəli məzmunudur.

Ədəbiyyat incəsənətin humanist-vətənpərvər mahiyyətli, geniş tə'sirli növlərindən biridir, həmişə xalqın həyat və mübarizəsi, ideal və düşüncəsi ilə bağlı olmuşdur. Buna görə də cəmiyyətin inkişafı söz sə-

nətinə, ədəbi növ və şəkillərə, bədii üsul və vasitelərə, meyl, istiqamət və cərəyanlara ciddi tə'sir göstərir; estetik ideal bir yönəl, bir istiqamətdə qalmır, onun məzmununu dəyişir. Varlığında dövrün düşüncə və təsəvvürlərini, arzu və ideallarını birləşdirir. Bunlar - tə'sirinin genişliyi, in'ikas vasitəsinin söz olması, gerçəkliyin bütün sahələrini məzmununda sığışdırı bilməsi, təsvir olunan əhvalatların, meyl və münasibətlərin fikir və mə'na daşıyıcısının - obrazın ətrafında cəmləşməsi, insanın xarakterinin, əxlaqi-mə'nəvi aləminin hərtərəfli açılması, bədii idrakin təbiətini surətlərin müəyyən etməsi - ədəbiyyatın özünəməxsusluğunu, fərqli cəhətdir.

"Ədəbiyyat" ədəb sözündəndir. Şərqlilər onu mə'rifət, nəzakət, incəlik, bilik və elm mə'nasında işlətmışlər. Avropalılar ədəbiyyata belletristika da demişlər. Belletristika gözəl söz və tə'sirli ifadə mə'nasındadır. Bunlar - həyatın və insanın spesifik ifadəsi söz sənətinə özünəməxsusluq gətirir, onu elmin və incəsənətin digər sahələrindən fərqləndirir. Bu fərqli dərinliyini, məzmun və forma bənzərsizliyini Aristotel də duyurdu: "Şairin vəzifəsi həqiqətən olub-keçənlərindən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala və zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs etməkdir. Məhz tarixçini və şairi fərqləndirən o deyil ki, biri vəzndən istifadə edir, o biri isə etmir: Herodotun əsərlərini nəzəmə çəkmək olardı, bununla belə onlar vəznlə də, vəznsiz də yənə tarix əsəri olaraq qalardılar; onları fərqləndirən budur ki, birinci həqiqətən olub keçənlərdən, ikinci isə mümkün ola bilən hadisələrdən bəhs edir. Buna görə də poeziya tarixdən daha çox fəlsəfi və daha ciddidir: poeziya daha çox mümkündən, tarix xüsusi idən bəhs edir. Ümumi ondadır ki, müəyyən xarakterə malik adam ehtimal və ya zərurətə görə nə danışmalı və ya nə etməlidir, poeziyada qəhrəmanlara müəyyən adlar vermeklə elə bunu göstərməyə çalışır; xüsusi isə odur ki, məsələn Alkiviad nə eləyib və ya onun başına nə kimi əhvalat gəlibdir. Komediyada isə bu lap aydın görünür: əsərlərini ayrı-ayrı mə'lum şəxsiyyətlərə ithaf edən yamb/mədhiyyə yazanlardan fərqli olaraq, fabuləni ehtimal qanunları üzrə quran şairlər (komediyalarında) istənilən adların uydurulması yolundan istifadə edirlər. Faciədə isə keçmişdən götürülən adlar verilir".

Həyatın hansı sahəsinə müraciət edirse etsin, hansı səpgidə bədii əsər yazırsa yazsın, yənə sənətkar sənətkardır, dövrünün oğludur, yaradıcı insandır. Aristotelə görə o, təqlid prosesində sərbəstdir, dərin-

dən düşünən, hadisə və əhvalatları təzədən yarada bilən şəxsiyyətdir: "Şair (metr) vəzn yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdır, çünkü o, təqlidi təsvir gücünə görə şairdir və o, hərəkəti təqdim edir. O, hətta, həqiqətən baş vermiş əhvalatları əks etdirməli olsa belə, yenə şair olaraq qalır, zira heç nə mane olmur ki, həqiqətən baş vermiş hadisələrin bəziləri özləri də ehtimal və ya imkan daxilində olsun", - şair bu mə'nada (həmin) hadisələrin də yaradıcısıdır.

Əslində, elmi idrakla bədii dərk arasında Çin səddi yoxdur. Yaziçi kimi alim də həyatı, milli adət-ənənəni, insanın mə'nəvi-psixoloji aləmini öyrənir, elmi təmkinlə faktları toplayır, sistemləşdirir, ümumiləşdirmələr aparır; ya tarixin müəyyən "parçasından", ya müasir həyat-dan yazanda faktları əsas alır, əlavə rəng və boyalara, hissi-emosional mühakimələrə ehtiyac duymur. Bununla yanaşı, bütün dövrlərdə elmlə incəsənət fəal dialektik vəhdətdə inkişaf edir, qnoseoloji köklərlə bir-birinə bağlanır, bir-birinə hopur, onları bir-birindən üsulları fərq-ləndirir.

Nəzəri ədəbiyyatda, ədəbi-tənqididə və bədii yaradıcılıqda elm incəsənəti, incəsənət də elmi əvəz edə bilmir: sadəcə elmi idrakla bədii idrak arasında oxşar, bənzər və ümumi həcətlər vardır - orada da, burada da fərdi yaradıcılıq axtarışı və təcrübəsi, təxəyyül və dünyagörüşün genişliyi, faktı seçmək və ümumiləşdirmək, məntiqi ardıcılığı gözləmək vacib şərtlərdəndir. Lakin yazıçıda canlı idrak, faktı hissi-emosional qavramaq, tez tə'sirlənmək, həssaslıqla ümumiləşdirmək bacarığı güclüdür. Çox hallarda sənətkarın məzmuna, ideal daşıyıcısına məftunluğu ehtiras səviyyəsinə yüksəlir. O, həyatı hərtərəfli, özü-nəməxsusluğunu ilə yaşayır, rəğbətini, sevgi, nifrət və qəzəbini gizlətmir. Onun istifadə etdiyi detallarda, mənzərə və lövhələrdə fikir, həyatı düşüncə yaşayır. Ancaq o, təkcə hissə düşünmür. Məzmunun məhiyyətini, surətlərin xarakter və tərcümeyi-hallarını hissə fikrin vəhdətində açır. L.N.Tolstoy demişkən, ədəbi fəaliyyəti boyu gerçəkliyin özünə bənzəyən, onu şərtləndirən, insanda təzə düşüngülər, təzə meyl və münasibətlər oyadan "həqiqət uydurur", "uydurmanı" daxilindən, fikri-mə'nəvi aləmindən keçirir, bənzərsiz bədii aləm yaradır. "Mütə-fəkkirlə sənətkar arasındaki fərq ondadır ki, şeyləri və hadisələri duyub qavramaq bacarığı sənətkarda daha canlı və qüvvəlidir. Onların ikisi də dünyaya olan baxışlarını düşüncələrinə gəlib çatmış faktlardan alırlar. Lakin daha çox canlı idrak və qavrama bacarığına malik olan

adam, yəni sənətkar təbiəti, onu əhatə edən varlığın ilk dəfə təqdim etdiyi hər hansı bir müəyyən faktdan çox qüvvətli bir sürətdə tə'sirlənir. Ona məftun olur", (N.A.Dobrolyubov).

Alim elmi məntiqlə həyatın, müəyyən bir faktın mə'nasını, sosial əhəmiyyətini açır, sistemli elmi ümumiləşdirmə aparır. Bədii əsərlərdən - "sənətkarların sənəti ilə yenidən yaradılmış" surətlərdən və qavrayış üsullarından istifadə edir.

Bədii qavrayış, faktın real təsviri, bədii məntiq və obrazlılıq həyatın, ictimai-siyasi münasibətin və insan fəaliyyətinin bütün sahələrinə tə'sir göstərir, elmi keşflərin belə ortaya çıxmasına kömək edir. A.Eyzenşteyn F.M.Dostoyevskinin ona hamidian, hətta Qaussdan da çox şey verdiyini söyləmişdir. Fransız təbii L.Loje isə F.M.Dostoyevskinin ruhi xəstəliklərin bütöv bir silsiləsinin dəqiq təsvirini və bilməsinə heyrətlənmişdir. D.Defonun "Robinzon Kruzo" romanında şəxsiyyət cəmiyyətdən, insanların təcrid olunur. Bu canlı obrazda, siyasi iqtisadçılardan "Siyasi iqtisad robinzonadası" adlandırdıqları bir iqtisadi modeldə ictimai münasibətlər aradan qalxır, bir fərd-obraz təbiətlə münasibətdə tək-tənha qalır. Bunlara baxmayaraq, Robinzon özündə "ictimai qüvvələri... daşıyır,.. şərait dəyişdikdə təbii insandan dərhal əvvəlcə patriarchal quldara, sonra isə feodala çevrilir. Onun "cəmiyyəti" inkişaf etməkdə davam etsəydi, Robinzon kapitalistə dənəçərildi.

Iqtisadi hadisələri ayrıca bir adamın subyektiv duyğuları və psixologiyası vasitəsilə nəzərdən keçirməyə çalışan siyasi iqtisadda subyektiv məktəb üçün robinzonada əsl dəfinə idi. XIX əsrin 70-ci illərdə meydana gəlmiş və diqqət mərkəzində "atomistik fərd" duran siyasi iqtisad üçün Robinzondan münasib bir şəxs fikirləşmək olmaz.

Ola bilsin ki, Avstriya subyektiv məktəbinin böyük iqtisadçısı Bem-Baverinin robinzonadası ən səciyyəvi misaldır. Müəllif Robinzonu iki dəfə öz mühakiməlerinin - dəyər nəzəriyyəsində və kapital yığımlı nəzəriyyəsində çıxış-nöqtəsi olmağa məcbur edir".¹³

Müasir dövrə elmlə incəsənət bir-birinə dərindən, çoxcəhətli və dinamik tə'sir edir. Həyat canlı və dolğun ifadə olunur, ədəbiyyatın tə'siri genişlənir.

¹³ A.V.Anixin. Elmin gəncliyi. - Bakı, 1987. - S.128.

Əgər deyilənləri ümumiləşdirsək, onda demək olar ki, bədii əsər faktsız, məntiqsiz və sistemsz olmur. Çünkü sənətkar yaradıcı şəxsiyyətdir. Onda hərtərəfli düşüncə və yaratmaq qabiliyyəti, geniş xəyal və müşahidə aparmaq bacarığı vardır. O, səciyyəvini, ümumi maraq səviyyəsində dayanan hadisə və əhvalatları görür, seçdiyi faktları, cizgi və mızanları yaşayır, onlardan sərbəst "fikri nəticələr və mühakimələr üçün" istifadə edir. Buna görə də bədii əsər kütłələrə, elə də mütəfəkkirə, onun elmi yaradıcılığına tə'sir göstərir. N.A.Dobrolyubov deyirdi: "Mütəfəkkir, yaxud sadəcə desək, mühakimə yürüdən adam, həqiqi faktlardan istifadə etdiyi kimi, həyatdan alınıb, sənətkarın sənəti ilə yenidən yaranmış surətlərdən də istifadə edir. Bə'zən, hətta bu suratların özü mühakimə yürüdən adamı həqiqi həyatın bə'zi hadisələri haqqında düzgün müləhizələrə aparıb çıxarır. Beləliklə, sənətkar fəaliyyətinin ictimai həyatdakı digər fəaliyyət sahələri sırasında necə bir əhəmiyyətə malik olduğu surətlər həqiqi həyatın faktlarını bir foks nöqtəsi kimi özündə cəmləşdirərək, şeylər haqqında düzgün anlayışların yaranmasına və bu anlayışların insanlar arasında yayılmasına çox kömək edir".

Sənətkar fikri, mə'na və məzmunu sözlə, lövhə və detallarla, surət və mənzərələrlə açır, hiss və duyguya tə'sir göstərir, insanda təsəvvür, meyl, arzu və inam oyadır. Əsərdə fakt ümumiləşir, fikri açan, mə'nanı dərinləşdirən vasitəyə çevirilir. Buna görə də söz sənəti bədii şəklə düşməyen, ümumiləşməyən faktları, "mütərrəd fəlsəfi və xüsusən düşünülməmiş ideyaları yaxına buraxmir; o yalnız poetik ideyaları qəbul edir; poetik ideyalar isə silloqizm, doğma və qayda deyil, canlı ehtirasdır". Aydındır ki, "ideyalar zəkadan doğur, lakin canlı şəyi zəka deyil, sevgi yaradıb doğurur. Mütərrəd ideya ilə poetik ideya arasında fərq burada aydın görünür: birincisi ağlın məhsulu, ikincisi isə sevginin, - ehtirasın məhsuludur" (V.Q.Belinski).

Deyilənlərdən belə bir fikir hasil olmasın ki, alımə xəyal, hiss və duyu bolluğu, yazıçıya isə fəlsəfi idrak və zəka dərinliyi lazımdır. Şərqi və Avropa klassiklərinin əsərləri sadə olduğu qədər də hikmətlidir, tə'sirli və düşündürücüdür. Nizami dünyanın müxtəlifliyini, insan təbiətinin zənginliyini, onun arzu və düşüncəsinin genişliyini, Füzuli sevginin bəşəriliyini və humanist mündəricəsini hissə idrakin vəhdətində dərk etmiş, ümumiləşdirmişdir. "Şekspirin yaratdığı əsərlərdə bilmirsən nəyə daha çox heyət edəsən - yaradıcı xəyalın zəngin-

liyinəmi, yoxsa hər şeyi əhatə edən zəkanın zənginliyinə" (Belinski). Bu ona görə belədir ki, bədii əsərdə idrak və zəka genişliyi, güclü bədii fəlsəfi mündərəcə yaşayır. Azərbaycan xalqının yadelli işgalçılara qarşı mübarizəsi tarixi-romantik bir pyesin "Od gəlini"nin məzmunu, ideya istiqamətidir. Cəfər Cabbarlı Azərbaycan xalqının qəhrəmanlığını göstərmək, Elxanın, demək onun prototipinin - Babəkin xarakterini, əqidə və inamını açmaq üçün fakt bolluğuına meyl göstərməmişdir. O, tarixi qəhrəmanlıq mövzusunu bədii-fəlsəfi şəkildə dərk etmiş, dövrə sərətlərin fikri, əlaqı-mə'nəvi aləmindən, onların çoxcəhətli mübarizəsindən baxmışdır. Elxan böyük ideallı, zəngin təbiətli, dərin zəkalı şəxsiyyət - milli qəhrəmandır. O, "hər addımda bir cəhənnəm qaynayan" biçimsiz həyatla barışmur; "torpaqlarından qan daman köhnə dünyani uçurmaq, çiçəklərindən səadət gülümşəyən yeni və azad bir dünya qurmaq" istəyir. Varlığı "azad diləklərə, azad vicdanlara" tapşırmaq Elxanın həyat və gözəllik ideali, mübarizəsinin mə'na və məqsədidir. Dövrün istə'dadlı sənətkarları, məsələn, Bəxtiyar Vahabzadə çox zaman həyatın sadə, adı həqiqətlərindən yazır. Ancaq o, sadəlikdə fəlsəfi dərinlik tapır, oxucunu bu sadə mətləblərdən - güclü fikir axınlından yayınmağa qoymur:

Azərbaycan oğluyam.
Odu allah sanmışam.
Anam torpaq,
Atam od -
Mən oddan yaranmışam.

Söz sənəti həyatı təsviridir, bir növ təkrar edilmiş, yenidən yaradılmış aləmdir. Bu aləmdə yaziçının özü görünür, şəxsiyyəti iştirak edir. Bütün bunlar imkan verir deyək ki, elmlə incəsənətin fərqi məzmunda deyil, məzmunun necə, hansı üsulla açılmasında, ifadə olunmasındadır. Çünkü bütün dövrlərdə "filosof əqli-məntiqi nəticələrə, şair surət və lövhələrlə danışır, lakin onların ikisi də eyni fikri ifadə edir. Siyasi iqtisadçı statistika rəqəmləri ilə silahlanaraq, öz oxucularının və diniyyicilərinin ağlına tə'sir göstərərək, sübut edir ki, cəmiyyətdə filan sinfin vəziyyəti filan səbəblərə görə xeyli yaxşılaşmışdır və ya xeyli pişmişdir. Şair həyatın canlı və parlaq təsviri ilə silahlanaraq, öz oxucularının xəyalına tə'sir edərək düzgün lövhələrə göstərir ki, cəmiyyətdə filan sinfin vəziyyəti filan səbəblərə görə doğrudan da xeyli

yaxşılaşmış və ya pisləşmişdir. Birisi sübut edir, o birisi göstərir və hər ikisi inandırır, lakin birisi məntiqi dəlillərlə, o birisi təsvir etdiyi lövhələrlə inandırır" (V.Q.Belinski).

Əsərdə hər şey - söz və ifadə, əhvalı-ruhiyyə, münasibət və davranış, hiss və duyuş, arzu və düşüncə, təbiət mənzərələri, ric'ət və haşiyələr bədiiləşir, fikir çoxtərəfli tə'sir oyadır. Çünkü yazıçı hadisə və əhvalatı sadəcə nağıl etmir, həm də onun mə'nasını hərəkətdə, əlaqə və münasibətdə təqdim edir, oxucunu prosesin, konfliktin axarına salır: "Midhəd əfəndi özünə güclə malik ola bildi, söz demək istədi, dodaqları tabe olmadı, susdu. Sonra ruhunda bir istirahət duydu. Qəlbiniə bir yol açıldığını və bu yolda görünməz sırların axın-axın gəldiyini hiss etdi. İndi artıq iki varlıq birləşmiş, çırpınan iki ürək bir-biri ilə əsrarəngiz və kimsəyə eşidilməyən bir dildə dərdləşirdi. Dəqiqələrcə sürən bu söhbətlər bütün şübhələri ortalıqdan qaldırdı; cisimlərdən əvvəl ruhi varlıqların irəlidən bir-birilə görüşüb, anlaşıqları meydana çıxdı. Gənclərin ikisi də aram tapıb, xoş bir sima ilə bir-birinə baxdılar" (Y.V.Çəmənzəminli).

Təsvirin reallığı əməl və mübarizəni göstərməyə, dərin məzmunlu surətlər yaratmağa, sözdən qənaətlə istifadə etməyə aparır. Ona görə də bədii ədəbiyyatda söz fikirdir, hərəkətdir, əvəzsiz "tikinti materialıdır" və onsuz əsərin varlığı mümkün deyildir.

ƏDƏBİ-NƏZƏRİ FİKRİN İNKİŞAFI

Ədəbi-nəzəri fikir heyvətamız dərəcədə tez - bizim eradan əvvəl inkişaf etməyə, bəzi poetik qanunlar müəyyənləşdirməyə başlamışdır. Çünkü antik filosofların bir qismi ədəbi-estetik fikirlə sistemli, ardıcıl məşğul olmuş, sənətin mahiyyətini, tərbiyəvi əhəmiyyətini duymuş, təbiətşünasə bənzəmişlər. Buna görə də Aristotelin axtarışlarında təbiətin dərkı dialektikdir, təbiət dəyişmə, hərəkət etmə və axma prosesindədir.

Pifaqoçulardan və Eley fəlsəfə məktəbi nümayəndələrinin ciddi fəaliyyətlərindən sonra ədəbi-nəzəri fikirdə və bədii yaradılıqlıda sinfi-ideoloji mübarizə xeyli kəskinləşdi. Materialist fəlsəfə Platonun idealist fəlsəfə sisteminə qarşı dayandı. Levkipin atomist təlimi Demokrit materializmini dərinləşdirdi. Bu görkəmli filosof idrak nəzəriyyəsini əsaslandırdı: ötəri şəkildə yaradılığın psixologiyası və üsulları haqqında fikir söylədi, hiss və duyğunun fəaliyyətdə, mübarizədə yaradığını, dərkin-təqlidin zaman keçdikcə daha da kamilləşdiyini təsdiq etdi. Çünkü geniş zəkali bir filosof - Demokrit hər şeyin mahiyyətini maddi varlıq və atomlarla bağlayır, sənətdəki gözəlliyi real gerçəkliyin yaradıcı təqlidi hesab edirdi. Heroklit isə təbiəti təqlidə geniş bədii yaradılıq, varlığı fəal yaşamaq, onu hərəkət və fəaliyyətdə ümumiləşdirmək kimi baxırdı. Ümumiyyətlə, antik filosoflar ədəbiyyatın ictimai-tərbiyəvi əhəmiyyətinin və ümumiləşdirmənin vacibliyini əsaslandırır, təbiətə, maddi dünyaya müraciət edirdilər. Lakin varlığa, sənətin predmetinə və onun ideya-bədii əhəmiyyətinə, təsvirin aydınlıq və reallığına münasibətdə filosofların məntiqi bir nöqtədə cəmləşmir, materialist və idealist istiqamətlərə ayrılrıdı. Mütərəqqi filosoflar sənəti həyata çəkir, ifadəliliyi yaradılığın aparıcı əlamətlərindən hesab edirdilər. Bu ona görə belə idi ki, antik filosofların elmi həvəs və maraq dairələri geniş idi. Onları kamil şəxsiyyət və şəxsiyyətin harmonikliyini şərtləndirən amillər daha çox düşündürdü. Sofistlərdən, "Demokritdən və Sokratdan başlayaraq, antik etika başlıca olaraq, kamil şəxsiyyət anlayışını, onun üçün nəyin ən yüksək ne'mət olması məsələsini təhlil edir. Antik dövrün ictimai şüuru belə bir məsələdə yekdil idi ki, ən yüksək ne'mət səadətin, fərəhin eynidir". Səadət isə gerçəklilik, "xa-

rici ne'mətlərlə əlaqədardır və o şəxsiyyətin mə'nəvi keyfiyyətlərindən asılıdır".

Ədəbi-nəzəri fikir söz sənətinin ayrı-ayrı dövr və mərhələlərində inkişaf etmiş, ədəbi prosesin ən'ənə və təcrübəsi ümumiləşdirilmiş və onun zənginləşməsində bir qanuna uyğunluq olmuşdur. Ədəbiyyatşünaslar bunları nəzərə almış, ədəbi-nəzəri fikrin inkişafını iki qeyri-bərabər mərhələyə ayırmışlar: ədəbi-nəzəri fikrin ilk və ədəbi-nəzəri fikrin yeni - XX əsr mərhəlesi.

Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri həmişə bir-birilə bağlı olmuş, biri digərini tamamlamış, biri o birini zənginləşdirmişdir. Bir elmi nəsil o biri elmi nəslin təcrübəsindən və elmi ümumiləşdirmələrindən istifadə etmişdir.

ƏDƏBI-NƏZƏRİ FİKRİN İLK MƏRHƏLƏSİ

Antik yunan filosofları bədii yaradıcılığın təhlili, poeziyanın və dramaturgiyanın mürəkkəb xüsusiyyətlərinin öyrənilməsi ilə ardıcıl və davamlı məşğul olmuşlar. Düzdür, incəsənətin məzmun predmetinə və onun idraki-tərbiyəvi əhəmiyyətinə, obrazə və ümumiləşdirməyə, fabulanı qurmaq və sözdən istifadə etmək üsullarına və digər aktual problemlərə münasibətdə antik filosoflar materialist və idealist cəbhəyə ayrıldılar. Fales, Platon, Pindar, Demokrit, Sokrat və Aristotel yunan ədəbiyyatının özünəməxsusluğunu öyrənir, şə'rın poetikasını dərinləşdirir, yaradıcılığa formanın tələb və komponentləri baxımından yanaşır, onu gerçəklisin təqlidi, estetik amal və düşüncənin ifadəsi kimi qiymətləndirirdilər: "Epic və fac'i poeziya, həmcinin komediya və difirambik poeziya... bütün bunlar hamısı, ümumiyyətlə desək, təqlidi sənətdir: bu sənətlər bir-birindən üç cəhətdən - ya təqlidin nə ilə olduğuna görə fərqlənir ki, bunlar da həmişə eyni cür olmur" (Aristotel).

Antik ədəbi-nəzəri fikirdə "həyatı təqlid" sadəcə natura, real varlığın dərkini və ifadəsi deyildir; səciyyəvini, ümummaraq səviyyəsində dayana biləni seçmək və ümumiləşdirmək, onu fərdi istə'dadın və dünyagörüşün gücü ilə təzədən yaratmaq, bədii-fikri şəkəl salmaqdır.

Yunan filosoflarının, xüsusən Platon və Aristotelin sənət anlayışı geniş və sistemli idi. Onlar "insan ruhunun musiqisi"ni - poeziyanı, əfsanə və əsatirləri şərh edir, yaradıcılığın dərkini və elmi təhlilinə onun mənşəyindən başlayırdılar. Ancaq Platonun sistemi, sənət və gözəllik,

anlayışı idealist idi. O, elə zənn edirdi ki, "kölgənin gölgəsi" olan sənət hadisələrin daxili ictimai, mə'nasını aça bilmir, "xeyirxah adamlar kabusunun təqlidçiləri" - şairlər yalnız ideal mə'nəvi substansiyanın xari-ci formasının üzünü köçürürlər.

Obrazı idrakin natamam forması hesab olun Platon "Fedr", "Pir", "Dövlət", "Qanunlar", "Parmenid", "Timey" və başqa əsərlərində mate-rialistlərə - Heraklit və Demokritlərə qarşı mübarizə aparır, incəsənətin vəzifə və mahiyyətini ziddiyətli mövqeydən şərh edir, praktik sə-nətlərlə müqayisədə onun önəmliyini tamam azaldır. Çünkü Platon mürtəcə zadəgan dövlətinin, quldarların filosofu-ideoloqu idi. Bu alim obyektiv idealizmin əsasını qoymuş, dünyani "ideyalar aləmi"nə və "şeylər aləmi"nə ayırmışdır. Onun məntiqində "ideyalar aləmi" birinci, "şeylər aləmi" isə ikincidir, "ideyalar aləmi"ndən törəmədir. Ideyalar əbədidir, dəyişməzdır, müstəqil mövcuddur, şeylər, təbiət hadisələri isə ideyaların kölgəsi olduğundan gerçek deyildir, nisbidir, müvəqqətidir. Platonun tə'liminə görə təbiətdəki hər şeyin ilkin olan ideyası vardır. Platon iddia edirdi ki, ideya şeylərin ən gözəl nümunəsidir, lakin idey-alar əslində görünməzdilər, görünən ancaq onların kölgələridir.

Əgər Homer Rapsodu tanrılar və muzalar tərəfindən ilhamlandı-ran nəğməkar, Pindar şairi muzaların peyğəmbəri, muzalarla dinləyi-cilər arasında vasitəçi adlandırırdısa, Platon bu əsatiri görüşlərdən bə-dii yaradıcılığa aid bütöv bir nəzəriyyə yaratmışdır. Onun nəzəriyyə-sində incəsənət mütləq gözəlliyyin seyri və tanrıların rəhni ilə əşyaların ədəbi ideyalarının kəşfinə yönələn vasitədir. Əsl şair öz ağıl və sə'yinə heç nə ilə borclu deyil - onun duyduqları, yaratdıqları delf ilahiləri və müqəddəslərin xəbərləri kimi göylərin ne'motidir. Poetik yaradıcılıq haqqında Platon ilahi coşğunluq, vəcd kimi danışır və belə hesab edir ki, ilham və vəcd ince və saf qəlbi sarib onu oyadır və mahnilarda, başqa poetik yaradıcılıq növlərində təzahür edən vakxiq vəziyyətə salır, qədimin saysız hadisələrini bəzəyir və nəsilləri tərbiyeləndirir. La-kın sənət vərdişlərinə arxalanıb şair olacağına inan və muzaların gön-dərdiyi coşğunluq olmadan poeziya qapılara yaxınlaşan qeyri-kamil, yarımcıq şair olur və belə açıq fikirli şairin yaradıcılığının kö-lgəsində qalır. Platon "Fedr" dialoqunda şairi belə səciyyələndirir: "Şa-ir nə isə... yüngül, qanadlı və müqəddəs bir şeydir; o, ilhamlanmış və haldan çıxmış həyacanlı vəziyyətdən əvvəl yarada bilməz və bu vaxt onda qətiyyət idrak olmaz". Eyni zamanda, Platon yaradıcı şəxsiyyə-

tin fərdi xüsusiyyətlərini nəzərə almur. Onun nəzəriyyəsində intellektual amilin, sənətkarlıq fərdiliyinin, təcrübə və orijinal düşüncə tərzinin, normal psixoloji vəziyyətdəki təessürat, müşahidə və əməyin rolü yoxdur. Tanrıların ilhamlandırdığı "ince və saf" qəlbə malik şair öz yaradıcılığı üçün cavabdeh deyil: O, divanə vəziyyətdədir, başı hərlənir, özündən söyləmir, yalnız ilahi qüvvələrin vasitəçisi, muzaların peyğəmbəridir". Platonun yaradıcılığında estetik həzz əsas, zəruri şərt deyildir. Şərt incəsənət əsərlərinin üç vacib keyfiyyətə malik olmasıdır: nəyin təsvir edilməsi, təsvirin gerçəkliyi və ahəngdarlığı. "Qədim dövrün ensiklopedik dühası", "ən universal zəka", "müdriklər müəlli-mi" Aristotel isə biliyi həyatdan, təcrübə və fəaliyyətdən ayırmır, söz sənətinə yaradıcı təqlid-obyektiv in'ikas kimi baxır və Platonun fəlsəfi sistemi - ədəbi ideyalar təlimi ilə barışmırıdı. Onun fikrincə, şair, gerçəkliyi əks etdirən ədəbi təcrübəyə və müəyyən pripisiplərə, dərk edilmiş niyyətə və məqsədə əsaslarıdır.

Qədim yunan fəlsəfəsinin son dövrünün filosofu - Aristotel incəsənəti, fəlsəfə, mənTİq, psixologiya və təbiətşünaslığı mükəmməl bilirdi. Lakin "Metafizika", "Fizika", "Ruh haqqında", "Orqanon", "Siyaset", "Etika", "Dialoqlar", "Didaskalilər", "Nikomax etikası", "Ritorika" və başqa əsərləri sübut edir ki, Aristotel incəsənətə həmişə materialist istiqamətdən baxa, qiymət vera bilməmişdir. Çox zaman materializm və realizm arasında çırpınsa da, Aristotel yunan sənətkarlarının yaradıcılıq təcrübəsini, sələflərinin ədəbi-estetik fikirlərini sistemləşdirmiş, dövrünün, yunan cəmiyyətinin estetik biliklər toplusunu - "Poetika" ni yaratmışdır.

Aristotelin təlimində cəmiyyətin həyatı, insanların mə'nəviyyat və psixologiyası, onun hərəkət və münasibətdəki ümumi, etik-əxlaqi normaları tamamlayan cəhətləri təqlidin məzmunu, əsas istiqamətidir. "Təqlidçilər hansı hərəkət və fəaliyyət (adamların) təqlid edir, bu adamlar mütləq ya yaxşı, ya da pis olurlar,... deməli, ya özümüzdən yaxşılara, ya pislərə, ya da ki, özümüz kimilərinə təqlid etmək lazımlı gəlir, rəngkarlar məhz belə edirlər: məsələn, Poliqont - yaxşı, Pafson - pis, Dionisi isə adi adamları təsvir etmişlər... Bu vəziyyət həm nəşr, həm də adi nəzmlə olan nitqə də addır". Suret və xarakterdən, komiklik və tragicilikdən, bədii məzmunun sosial mahiyyəti idrak və təriyəvi əhəmiyyətindən, sadəlikdən və həyatlılıkdən danışan, ilk dəfə katarsis (təmizlənmə) təlimini əsaslaşdırıran, incəsənətin növ və janrla-

rının təsnifatını verən Aristotel təqlid nəzəriyyəsini - varlığı real ifadəni üstün tuturdu. Təqlidi yaradıcılıqda isə səciyyəvi cizgiləri ilə seçilən və ümumiləşdirilən obraz, həyatın özünəməxsusluğunu, onun ifadəli, canlı və dolğun təsvirini görmək istəyir və bu prosesdə sənətkarın təxəyyül və təbii istə'dadının gücünə inanır. O, məntiqini fatklarla əsaslandırır, fərdi yaradıcılığın məzmun-forma müxtəlifliyini, onun inkişaf istiqamətini tamamlayan fikirlər söyləyirdi. O, təqlidin və katarsisin mənşeyini fəaliyyətdən, estetik meyl və zövqdən, daxili tələb və ehtiyacdən ayırmırı: "Poeziya, sənətini, ümumiyyətlə, həm də təbii səbəb doğurmuşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar... ilk bilikləri məhz onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamiya zövq verir. Həqiqətən baş verən hadisələr bunu sübut edir: həyatda bizi iyrənc görünən şeylərin təsvirinə baxarkən xoşumuza gəlir".

Sənətkarın şəxsi "mən"i, gerçəkliyi necə və nə şəkildə yaşaması, onu mə'nalandırma bilmək bacarığı Aristotel estetikasında ciddi problemdir. O, adı, bəsət, öteri və keçici hadisələrin təsvirini sevmir; "ciddi şairi", ciddi yaradıcılığı uca tutur. Homerin əsərlərində dövrün real ifadəsini tapırı. Fərdi yaradıcılıqda forma zənginliyini, fabulanın aydınlıq və dinamikliyini, hadisələrin və xarakterlərin təbiiliyini iste'dad, təqlidin mükəmməlliyi kimi qiymətləndirir: "Daha ciddi şairlər gözəl əməlləri, həm də özlərinə bənzər adamların əməllərini təcəssüm etməklə məşğul olmuş, daha yüngüllərini isə əvvəller gülməli nəğmələr yazmaq yolu ilə yaramaz adamların əməllərini eks etdirmişlər. Halbuki o biriləri (əvvəlinciləri) himn və mədhiyyə yaradıcılığı ilə məşğul olmuşlar". "Daxili məzmunun ziddinə gedib, fabulanı uzatmaqla hadisə və hərəkətin təbii əsasını pozanları" Aristotel pis şairlər adlandırır, onların əsərlərində mə'nali məzmun-ideya, düşündürүүçü mətləb tapa bilmir; qəhrəmanı şe'r və "yamb yaradıcıları" onda fərəh doğururdu: "Homer... ciddi poeziya növünün ən böyük şairidir, çünkü o nəinki şe'rini yaxşı qoşurdu, eyni zamanda dramatik təsvirlər yaradırdı, eləcə də komedyianın əsas formasını birinci dəfə o göstərmış, laqqirtını deyil, gülməlini dramatik cəhətdən işləyib mə'nalandırılmışdır; buna görə də "İliada" və "Odisseya"nın faciə əlaqəsi necədirse, "Margit" in də komediya əlaqəsi elədir".

İlk dəfə ədəbiyyatı lirik, epik və dramatik növlərinə ayıran, novatorluq anlayışına yaxın mülahizələr söyləyən Aristotel ideyanın hərə-

köt və fəaliyyətdə açılmasını, fikrin tə'ciri, əhəmiyyətli və düşündürücü olmasını vacib bilirdi.

Bədii yaradılıq haqqında mülahizələr və fikirlər təkcə yunan filosoflarının yox, həm də xalq yaradılığında yunan söz ustalarının əsərlərində inkişaf edirdi. Bə'zən yunan əfsanələrində şairlər tanrılar və muzalarla rəqabət apardılar, famiris mahnilərin qoşulması və ifasında muzalarla yarışa girir, onlara qalib gəlir və buna görə də muzalar tərəfindən cəzalandırılır, kor olur, səsini və lira çalmaq qabiliyyətini itirirlər. Əfsanəvi şair Lip sənət hamisi - tanrı Appalonla rəqabətə girdiyi üçün öldürülür.

Hessiod, Esxil, Evripid, Homer, Sofokol və Pindar gerçəkliyin obrazlı ifadənin spesifikasiyindən, məzmunun açılmasına kömək edən mizan və cizgilərin reallıq və aydınlığından, fabulanın mürəkkəblik və onu qura bilmək üsullarından danışır; yaradılıqda içtimai-sosial motivlərin - vətəndaşlıq qayğı və narahatlığın, əxlaqi-mə'nəvi zənginliyin təsvirini vacib şərt - me'yar hesab edirdilər. Buna görə də, "Qurbağalar" əsərində iki qüdrətli şəxsiyyət - Esxillə, Evripid qarşılaşır və onların mükalimələri yaradılığın tutumu və istiqaməti haqqında düşüncələri, komedyidan alınan təssüratları dərinləşdirir. Dünyagörüşləri və meylləri fərqli olsa da, qayğı hissi, sənətə realist münasibət Esxilla Evripidi birləşdirirdi. Onlar insanların fikri, əxlaqi-mə'nəvi cəhətdən zəifləmələrindən gileyənlərdilər. Ancaq müəllifin - Aristofanın Dionisə bərabər mövqedə zənn etdiyi Esxil yaradılıqda fəciəni, mürəkkəb dramatik səhnələri, güclü xarakterləri, ümumən vətəndaşlıq pafosunun dərinliyini bəyənirdi. Evripidin əsərlərində içtimai motivlərin zəiflik və adiliyi onun düşüncə və narahatlığını artırırı.

Evripid, ilk baxışda "ev həyatının" - məişətin təsviri ilə məhdudlaşan, bədii sistemi, ümumiləşdirməni sevməyən sənətkadır. Əslində isə o, insanı xırdalayan, əxlaqi-mə'nəvi aləmdə boşluq yaranan cəmiyyətlə barışmir, bədii məntiqin inkar pafosu ilə əsaslandırırı.

Müəyyən mə'nada qədim Roma ədəbiyyatı antik yunan ədəbiyyatının təcrübəsini davam etdirir, onu zənginləşdirirdi. Qədim Roma filosofları və söz ustaları fikir söyleyəndə, mühakimə yürüdəndə antik mədəniyyətin nailiyyətlərindən istifadə edirdilər. Buna görə də, Roma ədəbi-nəzəri fikrinin yetkinlik və kamilliyyi ifadəsini Kvant Horatsinin "Pizonlara məktub" adı ilə yayılan "Poeziya sənəti" mənzum traktatında tapmışdır.

Horatsi nüfuzlu, geniş yaradıcılıq imkanına malik nəzəriyyəçi deyildi. O, Avqustun hakimiyəti illərində bir şair kimi daha çox tanınır. Horatsi "Pizonlara məktub"u dövrün ədəbi-siyasi mühitinin tə'siri ilə yazmış və özüne qədərki, ümumbeşəri təcrübəni ümumiləşdirməyə, normativ poetikanın ehkamlarını əsaslandırmağa çalışmışdır. Əsər ata ilə oğula - Pizonlara müraciətlə yazılmışdır və burada öyüd həcəvə qarışmışdır.

"Poeziya sənəti" risaləsində Horatsi sadəlikdən, mövzu seçmək və onu aça bilmək bacarığından, daxili bədii vəhdətdən, səhənə əsərinin xüsusiyyətlərindən, incəsənətin məqsəd və vəzifəsindən, ədəbi tənqidin funksiyasından danışmış, komediyanı yaradıcılığın daha kütləvi, xalq həyatına daha yaxın forması adlandırmışdır.

Horatsinin tə'limində əsər "əxlaqi-tərbiyə çərçivəsindən kənara" çıxmamalı, "həqiqətə oxşamalı", insanın hissinə, duygú və düşüncəsinə tə'cir göstərməlidir. Şair - filosofun inamında sənətkar müşahidə aparmaqla, həyatı öyrənməklə kifaytələnməməli, həm də özünün istə'dad və dünyagörüşünə uyğun mövzu və forma seçməlidir.

"Lutsiliya məktublar" əsərində Lutsiy Anney Seneka da təkcə əxlaqi-etik problemlərə toxunmamış, həm də bədii yaradıcılığın spesifikasiyindən, məzmuna uyğun forma seçməyin çətinliyindən danışmış, belə qərara gəlmişdir ki, fəlsəfə insanı fazılılıqə aparır, kamilləşdirir, incəsənət isə "əqli məşq etdirir", hərəkətə gətirir.

Epikur, Lutsiy Anney Seneka, Tit Lukretsi Kar, Mark Avreli və Filoden fəlsəfəni və ədəbi-nəzəri fikri hərəkətə gətirmiş, incəsənətin bir çox sahəsinə münasibət bildirmişlər. Lukretsi sənətlərin mənşeyindən danışmış, insana zövq verən epik, lirik, dramatik növləri, sənətlərin mə'nəvi ehtiyacın zövqlə təbiəti təqlidin yaratdığını söyləmişdir.

Həyatda və incəsənətdə zövqün davamlığı və təzahür müxtəlifliyi Epikur fəlsəfəsinin əsası, mə'na istiqaməti idi. O, belə zənn etmişdir ki, incəsənətin müxtəlif sahələrindən alınan zövq həddi aşmamalı, adı soviyyədə olmalıdır. Çünkü zövq çoxluğu insanın psixoloji gərginliyini, həyəcan və emosiyalılığı artırır, onu həyatı vəziyyətdən çıxara bilər.

Orta əsrlərin əvvəllərindən Qərbi Avropada materialist ən'ənə xeyli zəifləyir, ədəbi-nəzəri fikir dini-teoloji istiqamətdə inkişaf edirdi. Avrel Avqustun (354-430) estetikası gözəlliyi, gözəlliyyin təzahür müxtəlifliyini və onun tə'sirini Allahdan ayırmır, sənətkarı Tanının

kölgəsi kimi mə'nalandırırdı. Bu dövr yaradıcılığın özündə də ideya-bədii dərinlik nəzərə çarpmır, incəsənətin predmeti daha çox mistikaya, simvolizm, allegoriyaya axırdı.

Feodalizm dövründə Şərq və Avropa ölkələrində incəsənətin bir çox sahəsi - me'marlıq, xəttatlıq, muqisi və nəqqəşliq inkişaf edir, elm ocaqları, dünyəvi və dini elmləri öyrədən mədrəsələr fəaliyyət göstərir. 1067-ci ildə fəaliyyətə başlayan "Nizamiyyə" mədrəsəsində elm və mədəniyyət güclü inkişaf tapmışdır. Xətib Təbrizi burada dilin və ədəbiyyatın tədrisinə istiqamət vermiş, "ədəbiyyat və dilçilikdə rəyasətə çat"miş, "bütün ədəblərin imamı" kimi tanınmışdır. O, Şərq şe'rini tarixi inkişafda öyrənmiş, onlarla qəsidəyə, habelə Əbu Təmmannanın əsərlərinə dövr cilddə şərhlər yazmışdır. Şərhlərində şe'r "xalqın ləyaqəti, milli varlığı, heysiyyətidir" - fikrini əsas almış, "şair şahlar üçün yox, xalq üçün yazmalıdır" - demişdir.

Xətib Təbrizinin estetik təlimində forma məzmundan tövəyir, məzmunla müəyyənləşir; məzmunu, bədii üsulları həyatdan alınan şe'irin "ömrü əbədi, tə'siri hüdudsuz olur". Şe'rə yeni ölçülərlə, yeni estetik tələblərlə yanaşan şərhçi məzmun-ideyanı, bədiliyi və ifadə tərzinin aydınlığını əsas alır, əsərin dilinə, dilin qramatik normaları ilə deyil, leksik mə'nası ilə yanaşı şərh edirdi.

XI-XII əsrlər Azərbaycanda bədii mədəniyyətin və ədəbi-nəzəri fikrin inkişafının yeni mərhəlesi idi. Xətib Təbrizi, Əbulhəsən Bəhmənyar, Mənsur Təbrizi, Yusif Xoynu, Eynəl Quzat, Əbü'l Hüseyn Zəncani, İbrahim Urməvi, Xaqani, Nizami ədəbi-nəzəri fikirlə ardıcıl məşğul olur, yaradıcılığın spesifik inkişafına uyğun mülahizələrini ya şərhlərində, ya da bədii əsərlərində söyləyirdilər.

Xətib Təbrizinin yaradıcılıq ən'ənələrini davam etdirən Yusif Ta-hiroğlu Xoynunun şərhlərində, xüsusən, "Tənvir" adlı tədqiqatında şe'r məzmnula formanın vəhdətindən yaranan sənətdir. Bu sənətdə "mə'nalar sözlərin, sözlər də mə'nanın bəzəyi" olmalıdır. Ona görə də şair varlığı duymalı, yaşamalı, tə'sir oyadan, ürəyə yatan, fikir və düşüncəni hərkətə gətirən əsərlər yazmalıdır.

Güclü poetik təxəyyüllə, geniş müşahidə aparmaq bacarığına malik olan Mənsur Təbrizi ictimai məzmunlu, vətəndaşlıq qayəli əsərləri qiymətləndirir, sənətkarın vəzifəsini xalqa xidmətdə görürdü; bildirirdi ki, şe'r "xalqa dayaq", "düşmənə qəhr"dir. Bu sənət "verir şəxsə elə bir qüvvət, kəsərli qılıncı dönür o bədbəxt".

Mütəfəkkir - Əbülhəsən Bəhmənyarın "Təhsil", "Musiqi kitabı", "Bəzək", "Məntiqə dair zinət", "Metofizika", "Gözəllik və səadət" əsərlərində varlıq, cisim, materiya və forma anlayışları elmi idrakla bədii idrakin əlaqəsi, hərtərəfli təhlil olunur, cisim ikiyə - materiya və formaya ayrılır; materiya, demək məzmun formasız, forma da materiyasız yaşaya bilmir, onlar bir-birinə keçir, bir-birini tamamlayır, bir-birini şərtləndirir. Əbülhəsən Bəhmənyar fəlsəfəsində materiya hərəkət edir, duyulur, ağıl və təxəyyüllə dərk olunur.

Nə Xəqani, nə Nizami, nə Nəsimi, nə də Xətai şərh yazmamış, ədəbiyyatın tərbiyəvi əhəmiyyətində, onun predmetindən və xalq həyatına bağlılığından ancaq bədii əsərlərindən danışmışlar. Bunlar bu sənətkarların yaradıcılığına ədəbi görüşlərinə, məhdudluq gətirə bilməmişdir. Xəqanının estetikasında bədiiliyin me'yarı gerçeklikdir, "həyat həqiqətinin gücüzü kimi" ifadə olunmasıdır:

İndi hər sözümüzə bir həqiqət var,
O güzgү məhək tək olmuşdur, me'yar.
Mədh ilə özümü etmərəm bədnam,
Göstərməz doğrunu əyri bu ayna.

Nizaminin estetikası Xaqanının sənət və sənətdə gözəllik anlayışına yaxın idi. Hər iki sənətkarda şərt reallıq, sadəlik, aydınlıqdır, kələmin bədii fikri-dəyəri, oyatlığı tə'sirdir, cəmiyyətin maraq və ehtiyacını ödəyə bilməsidir:

Ayna tək hər yerdə görünsən əgər,
Hər şeyin əksini sən doğru göstər,
Yalanlar ardañca getsə sənətkar,
Əyri pərdə kimi baş-ayaq çalar.

Nizami "uydurmadan" qaçır, "yad özünü öz sözünə" qatmir, "köñhə sözə" yeni ma'na verir, tə'siri "ən doğru sözlərlə" oyatmağa çalışırıdı.

Əl Fərabi hərtərəfli yaradıcılıq imkanlarına malik olmuş, "Elmlərin mənşəyi", "Şe'r sənətinin qanunları haqqında risalə" və "Poetikaya şərhkər" kitablarında Şərq poeziyasının xüsusiyyətlərindən, mövzu seçmək, onu ifadə etmək, hadisələri bir istiqamətdə cəmləşdirə bilmək

prinsiplerindən, şe'rİN texniki üsullarından - vəzn, qafiyə və rədiflər sistemindən danişmiş; faciə və komediya haqqında orijinal fikirlər söyləmişdir. "Böyük musiqi kitabı"nda isə musiqini mə'nəvi-ruhi təmizləyici adlandırmışdır. Metrin, melodiya və jestin musiqi elminin kökü olduğunu demişdir.

Azərbaycan İntibahı ərefəsində və İntibah illerində, xüsusən XII-XIV əsrlərdə Azərbaycanda ədəbi-nəzəri fikirlə sistemli və fasiləsiz məşğul olmanın ən'ənə və təcrübəsi yaranırdı. Çünkü İntibah mədəniyyətinin mərkəzləri Marağa rəsədxanası, Təbrizin böyük elm şəhərciyi "Rəbi-Rəşdi", Bakı və Naxçıvan mə'marlıq sənəti, qədim Gəncə - Nizaminin "Xəmsə ən'ənesi" - həyatın və yaradıcılığın bütün sahələrinə tə'sir göstərir, incəsənətdə varlığa, insana və kainatın mürəkkəbliyinə dövrün ziyalısının baxışı və münasibəti ifadə olunurdu. Azərbaycanda ədəbi-nəzəri fikir inkişaf edir, tənqidin fəallığı artır, poetika kitabları, təzkirələr, risalə və traktatlar yazılırdı. Tənqid dövrün estetik düşüncəsi, - Nərəddin Tusi, Vahid Təbrizi, Şərəfəddin Rəmi, Sadiq bəy Sadıqi, Əssar Təbrizi, İbn Sina, Fəxrəddin Kürkəni və Arif Ərdəbili əsərlərinde formalasır, onların məşğul olduqları problemlərdə bir genişlik, bir ədəbi müəyyənlik yaranırdı.

Arif Ərdəbili "söz mülkünün sultani" "Gəcə xəzinədarı" - Nizami əsərlərinə və bədiilik konsepsiyasına tənqididi yanaşındı. Bəzən onun məcazlar sistemində, insana, hadisə və əhvalatlara yanaşmaq üsulunda, yaratdığı obrazların hərəkət, münasibət və davranışlarında reallıq və aydınlıq, məntiqə uyarlıq tapmirdi. Nizaminin sözləri ilə müasirlərinə deyirdi:

Var doğru yazmağa, madam ki, imkan,
Neçin gəlsin gərək ortaya yalan.

Şərəfəddin Rami ("Ənisül-uşşaq", "Həqayıq-Hədaiq"), Vahid Təbrizi ("Risaleyi-cəmi-müxtəsər", "Miftahül-bədaye") və Əssar Təbrizi ("Əl vəfi fi te'dadül-qəvafi") şe'rİN xüsusiyyətlərindən, rəng, boyan və bənzətmələrin uyarılarından, qafiyə seçmək və onu işlətmək üsullarından, vəznlərdən və ədəbi şəkillərin imkanından danişır, sanki ədəbi-nəzəri fikri sistemə salmağın, zənginləşdirməyin və inkişaf etdirməyin yolunu göstərirdilər. Nəsreddin Tusi "Əsaül-iqtibas" və "Mə'yarül-əş'ar" əsərlərində şe'rİN xüsusiyyətlərini geniş mə'nada açıqlayır. Şairin yaradıcılıq mövqeyindən, sözü seçmək və amala uyğun işlətmək üsl-

larından səhbət açırdı. Belə bir mürəkkəb və oxşar proses özünü Avropa ədəbiyyatında göstərdi. İtaliya filosofu Foma Akvinskinin (1225-1275) əsərlərində gözəllik duyulub, dərk olunsa da, onun estetikası dini-teoloji səciyyəli idi. Onun nəzəriyyəsində fikir həyatın təhlilindən doğmur, sənətkar əvvəlcədən hazır ideyanın dərkinə can atır. Çünkü Foma Akvinski dini ehkamlara əsaslanan, mücərrəd idealist mühaki-mələr yürüdən filosof idi. O, "katolik məzhəbini sistemə salmış və mö'tədil realizm mövqeyində kilsə ehkamlarının "mütlöq həqiqiliyini "fəlsəfi cəhətdən əsaslandırmışdır". Foma Akvinskinin yaradıcılığında allah "varlığın yaradıcısıdır, inkişaf və təkamülün istiqamətvericisidir", "varlığı ideyalar halında özündə cəmləşdirən ruhi mövcudiyətdir", "maddi olmayan xalis ruhi formadadır, həm də bütün formaların mənbəyi", yaradıcısıdır.

Cəmiyyətdə sənətkarın mövqe və yaradıcılığına, formanın materiyaya - məzmunu uyarlığına, bədiilik və orijinallığa, həyatda və bədii əsərdə gözəlliyyə, sözün düzünmə və onun oyatdığı tə'sirə münasibətdə klassiklərin bir qisim materialist ənənəni dərinləşdirir, digərləri isə antik filosofa - Platona yaxınlaşdırırlar.

Beləliklə də, antik fəlsəfi fikirdən İntibaha qədər incəsənətin özü-nəməxsusluğuna, həyatda və incəsənətdə gözəllik probleminə, əsasən, obyektiv idealist mövqedən yanaşılmışdır. Şərqdə və Qərbi Avropada Platonun və platonçuların tə'siri geniş olmuşdur. İntibah dövründə isə yaradıcılığın təsdiq pafosu, başəri-humanist, vətənpərvər ruhu güclənir, həyat insanın mənafeyinə, istək və arzusuna uyğun təhlil olunur; zülmə və istismara, soisal ədalətsizliyə qarşı mübarizə genişlənir; şəxsiyyətin fikri-mə'nəvi azadlığı, onun arzu və düşüncəsinin genişliyi söz sənətinin əsas motivinə, ideya istiqamətinə çevrilirdi. Şərqdə və Avropana estetik fikrin, incəsənətin bütün sahələrinin təcrübəsi ümumiləşdirilir, ədəbi növ və janrların poetik işləkləyi artır, bir xalq o biri xalqın ədəbi-mədəni nailiyyətlərindən istifadəyə ehtiyac duyurdu. Şərq ölkələrinə "Xəmsə" ənənəsi Azərbaycandan yayılırdı. Aristotelin Bəhmənyara, İbn-Sinanın "Kitabül-əl-Şəfa" və "Danişname" əsərlərinə tə'siri aşkar duyulurdu. Buna görə də İbn-Sinanın yaradıcılığında təbiət hərəkətdədir, cisimlər məzmun və forma birliyindədir.

ƏDƏBİ-NƏZƏRİ FİKRİN İNKİŞAFINDA YENİ MƏRHƏLƏ

İlk ədəbi məktəbdən - klassisizmdən əvvəl, xüsusən Qərbi Avropa mütəfəkkirləri yaradıcılığın xüsusiyyətlərini dərindən öyrənir, incəsənətin təcrübəsini ümumiləşdirməyə çalışırlar. Filosof, hüquqşunas, tarixçi, siyasi xadim və yazıçı Frencis Bekonun (1561-1626) "Yeni Orqanon" əsərində təbiət ilkindir, şurur törəmədir, bədii idrakın həyatı, varlığın ziddiyyət və mürəkkəbliyini dərk və ifadə imkanı genişdir, yaradıcı xasiyyətdir. Ancaq Benedikt Spinoza, Conn Lokk, Corc Berkli və David Yum sənət nəzəriyyəsinin inkişafını orijinal istiqamətə sala bilmədilər. Fransız filosofu və təbiətşünası Rene Dekart (1596-1650) "Metod haqqında mühakimə" və "Metafizik düşüncələr" əsərlərində bədii təqlid və idrakdan, məzmun və forma müxtəlifliyindən, gözəllilikdən və gözəlliyyin predmetindən ümumi şəkildə danışır. Sadəcə F.Bekon və T.Hobbs sənətə materialist mövqedən yanaşır, yaradıcılığın predmetini, sənətkarın rənglərini həyata çəkmək istəyirdilər.

Şərq mütəfəkkiri - Füzuli nə Hobbsa, nə də Dekartla Bekona bənzəmirdi. Şə'rین mənşeyinə dini-idealit baxımıla yanaşır, bə'zən gözəlliyyi ilahiləşdirir, gözəli sufi-panteist mövqeydən ilahi zirvəyə qaldırır. Elə biliirdi ki, "söz nazıl"dir, "ərişdəndir gəlib hədiyyə bizə". Füzuli sözün qədrini bilir, onun tərbiyəvi əhəmiyyətinə, "bir xəzinə" olduğuna inanır, mə'nani uca tutur, məzmunu formadan ayırmır:

Söz mə'nadan asılıdır, mə'na sözdən hər zaman,
Bir-birindən asılıdır necə ki, cism ilə can.

Sənətkarın orijinallığı - başqalarına oxşamaması, "söz alması ilə mə'na gövhərini dələ" bilməsi və şə'r də məzmun-ideya dərinliyi Füzulinin bədiilik və gözəllik anlayışını şərtləndirirdi: "Elə vaxtlar olmuşdur ki, gecə səhərə qədər oyaq qalmışam, axtarış tapdığım sözləri bağrimon qanı ilə yazmışam. Səhəri yazdıqlarım başqa şairlərin əsərlərinə oxşadığını görüb, yazdığını pozmuşam (şə'rlerin sırasına salma-mışam). Elə olmuşdur ki, səhərdən axşama qədər düşünəcə dəryasına dalib, söz alması ilə mə'na gövhərini dəlməklə məşğul olmuşam. Amma oxuyanlar, bu fikir anlaşılmır, bu söz xalq arasında işlənilmir və xoşa gəlmir, dəyən kimi yazdıqlarım gözüm dən düşmüş, hətta üzünü də köçürməmişəm".

Bədii yaradıcılıqla elmin vəhdəti, bunların bir-birini tamamlaması Füzuli estetikasının əsasıdır. O, mə'na-məzmunuz, "elmsiz şe'ri" özülsüz divar sanırdı. Sənətkardan hərtərəfli duyum, kamil zövq, poetik "mən"in özünü "təfəkkür atəşində" əritməsini istəyir və şe'rin üç xüsusiyyəti olduğunu söyləyirdi: "Birincisi, onu söyləyənin könlü heç bir qızıl sərf etmədən, bir zərər görmədən fərəh və zövq duyur. İkinciisi, yazanın adı şe'r vasitəsilə aləm səhifəsində əbədi olaraq qalır. Üçüncüüsü, budur ki, onun nəzmi özgələrə də şadlıq və zövq verir".

Füzulinin əsərlərində sadəlik mə'nanın dərinliyindən, fikrin aydınlığınından, sözlərin sərrast seçilmesindən və məqamında işlənməsindən yaranırdı, "Rind və Zahid" əsərində Rind deyirdi: "Səndən nə gizlədim, qarşıq sözlərin içərisində mə'na mənə aydın olmadı. Əger məqsədin kəmal ərz etməkdirse, ustad olmasına şübhə etmirik, ancaq bize rəhmin gəlsin. Əger və'd və nəsihət etmək istəyirsənə, gərək bu qarşıq sözlərdən vaz keçəsen. Kəlmələri məzmununa pərdə etməyəsen. Əsl məsələ mə'nadadır, kəlmələri bəzəməkdə deyildir. Söz odur ki, onu avam da başa düşə. Oxuların nəsihətini eşit, hər kəs ilə onun öz əqlinin səviyyəsində danış".

M.Servantes (1547-1616) sənət nəzəriyyəsi ilə sistemlə məşğul olmamışdır, ehtiyac dünyada ədəbi şəxsiyyətlərə - fərdi yaradıcılığa, xüsusən Şekspir dramaturgiyasına bir sənətkar təmkin və müdrikiyi ilə yanaşmışdır; onun yaradıcılığında bədiiliklə ideyalığının harmonikiyini, insana və insan taleyinə humanist münasibətin ifadəsini tapmışdır. "Don Kixot" romanında komediyanın poetik imkanından danişarkən onu "insan həyatının güzgüsü, əxlaq nümunəsi və həqiqətin təcəssümü" adlandırmışlar. Bu ona görə elə idi ki, XVII əsrin əvvəllərindən Avropada ədəbiyyata ciddi yanaşılır, estetiklik məzmundan, fikir və hissədən ayrılmır, ilk ədəbi məktəbin - klassisizmin prinsipləri müəyyənənləşirdi.

Klassisizmi XVII əsr fransız ictimai-siyasi həyatı və fransız ədəbi mühitinin zəngiliyi, sənətkarların fikri-məfkurəvi birlüyü, onların zövq və düşüncələrinin, estetik görüşlərinin bir nöqtədə cəmləşməsi, istifadə olunan formaların, təsvir və ifadə vasitələrinin oxşar və yaxınlığı yaratmışdır.

Klassisizm yaradıcılığın, estetik fikrin, ədəbi əlaqələrin və qarşılıqlı ədəbi tə'sirin inikşafında yeni dövr, yeni mərhələ idi. Bu mərhələdə incəsənət inkişaf edir, təqnid ədəbi prosesin çevik və fəal qoluna çevrilir.

lirdi. Rus müterəqqi ziyahları klassisizmin nailiyyətlərindən, klassisizm dövründə hazırlanan estetik mə'yar və ölçülərdən dövrün tələblərinə uyğun istifadə edirdi. Buna baxmayaraq, ədəbiyyat nəzəriyyəsinin maarifçi realizm mərhələsi klassisizm ədəbiyyatından və klassisizm estetikasından fərqlənirdi. Maarifçi realistlərdə ağilla istə'dad, ağilla idrak bir-birinə qovuşur, fərdiləşdirmə, ümumiləşdirmə və tipikləşdirmə yaradıcılığın istiqamətini şərtləndirir, surət həyatın axarında təhlil olunur, metodun mahiyyətini tamamlayan fikirlər söylənir və elmin özü - ədəbiyyatşunaslıq yaranırırdı. Artıq realizm özünün kur inkişaf dövrüne qədəm qoyur, ədəbi fikir antik modeldən, klassik ədəbiyyatdan hazırlanmış və motivlər götürmək üsulundan imtina edir, sadəcə antik sənətkarların yaradıcılıq istiqamətlərindən və həyatı ifadə üsullarından öyrənmək, ondan istifadə etmək vacib şərt sayılırdı.

XVIII əsrin 50-60-ci illərində Avropada realizmin formallaşması, ədəbi cərəyan halına düşməsi klassisizmin tə'sirini zəiflədə, ədəbiyyatı bir istiqamətli inkişafa sala bilmədi. Klassisizm geniş yayılır. Rusiyada özünün milli spesifik ən'ənəsini yaradırırdı.

Rus materialist fəlsəfəsinin M.V.Lomonosov (1711-1765) təbiət-şünaslığı inkişaf etdirəndə və rus mədəniyyətinin xüsusiyyətlərində danışanda məntiqini faktlarla əsaslandırırırdı. O, "Ritorika və natiqlik sənətinə rəhbərlik", "Rus şe'rinin texnikası haqqında məktub" və "Kilsə ədəbiyyatının mənfeəti haqqında" adlı əsərlərində fərdi yaradıcılığın təcrübə və özünəməxsusluğundan istifadə edirdi. Şe'rین bədiilik və emosionallığı, sənətkarın sözdən istifadə üsulları, incəsənətin tərbiyəvi əhəmiyyəti haqqında orijinal fikirlər söyləyir, müasir məzmunlu, yüksək mündəricəli əsərləri təbliğ edirdi. Ancaq Lomonosov ədəbi növlərə və janrlara dünya ədəbiyyatının ən'ənə və təcrübəsindən yox, öz birtərəfli düşüncə və müşahidələrindən çıxış edib qiymət verirdi. Elə bilirdi ki, nəsrli yalnız "mə'lumatlar, tarix, dərs kitabları, şe'rə himnlər, odalar, komedyalar, satiralar" yazılmalıdır. Bununla bərabər, Lomonosov rus poeziyasından islahatlar aparır, şe'r dilini təbii, milli xüsusiyyətləri ilə inkişaf etdirməyin yol və üsullarını göstərirdi. "Dini kitabların faydası haqqında" əsərində "üç üslub" nəzəriyyəsini əsaslandırmağa çalışırırdı; qərara gelirdi ki, sənətkarlar sözləri məzmun və formasının xarakterinə, surətlərin amal və psixologiyalarına uyğun seçməlidirlər. Lirik şe'rler, odalar, qəhrəmanlıq mənzumələri, himnlər və poemalar yüksək üslubla yazılımalıdır. Dramlar və faciələr, məz-

munu məişətdən, yaşayışın müəyyən sahələrindən və təbiət mənzərlərindən alınan poemalar orta üslubla qələmə alınmalıdır və burada həm kilsə-slavyan spesifik nitqindən, həm də canlı danışq dilindən istifadə edilməlidir. Aşağı - adı üslubla komediyalar, təmsil və allegoriyanın bəzi nümunələri, mənzum məktublar yazılmalıdır.

XVIII əsrд Kornelin yaradıcılığı, sosial pafosl teatrı Avropanın bir çox ədibini tə'siri altında saxlayırdı. Volter bə'zi əsərlərində klassizm dramaturgiyasının üç vəhdət qanundan istifadə edir, obrazları xeyirxahlıq, vətəndaşlıq inam və duygusunun təsdiqinə və rasional təşəkkül istiqamətləndirirdi. İ.Qotşedin (1700-1766) görüşləri, incəsənt, xüsusən teatr düşüncələri Bualonun (1636-1711) tə'siri ilə formalasıldı. O, "Almanlar üçün tənqid poetikanın təcrübəsi" əsərində klassisizm estetikasından qabağa gedə bilmir, daha çox vətəndaşlıq borcu duygusunun təsvirində danışır, teatrı tərbiyə vasitəsi, əxlaq və düşüncənin məktəbi adlandırırırdı.

Nəzəriyyəçilərin və söz ustalarının çoxu klassisizmin həm güclü, həm də zəif və kəsərsiz cəhətlərini bilir, əsərlərində realizmin prinsiplərini, onun ifadə imkanlarının genişliyini əsaslandırırlıdalar. D.Didronun (1713-1784) axtarışlarında, xüsusən "Gözəllik haqqında" adlı əsərində gözəllik yaradıcılıqda - təsvirdə, surətlərinin əməl, arzu və fəaliyyətlərində yaranır. Gözəlliyyin mahiyyəti, mə'na və məzmun dərinliyi müqayisədə, qarşılaşdırma prosesində, lövhə və mənzərlərdə görünür, tə'siri artırır, qənaəti dərinləşdirir. D.Didronun "Dramatik ədəbiyyat haqqında", "Aktyor haqqında paradoks" və "Salonlar"ında estetik əməl təsvirin reallıq və təbiiliyini, ideyalılığı və bədii-məntiqi istiqamət sərrastlığını əsaslandırmaq, faktlarla dramın müstəqil psixoloji janr olmasına inam oymaqdır.

Yaradıcılığın spesifikliyi, janrların fərqi və onların mə'na tutumu, teatrın tərbiyəvi əhəmiyyəti və "qanunlara əlavə" olması fikri - alman materialist-estetiki Q.Lessinqin (1729-1781) əsərlərində daha geniş, daha realist təhlil olunurdu. O.Aristotelin "təmizlənmə" nəzəriyyəsinə XVIII əsrin ideya-bədii tələbi ilə yanaşmış, ona əxlaqi-tərbiyəvi mə'na vermiş və incəsənətin - "teatrın mahiyyəti xalqa xidmətdir" - demişdir. Poeziyadan danışanda "şə'rın bütün növləri insanı valeh etməlidir" - qərarına gəlmişdir. Bu nəzəriyyəçi V.Şekspiri dövrünün böyük moralisti, onun "Otello"sunu isə fəlakətli qısqanlıq dərsliyi adlandırmışdır.

Q.Lessinqin "Laakon" və "Hamburq dramaturgiyası"nda incəsənət təkrarolunmaz yaradıcılıqdır, sənətkar isə tarixin müəyyən parçasında yetişən orijinal milli simadır. Ona zaman, ədəbi inkişaf, mühitin müxtəlifiyi tə'sir göstərir. iste'dadlı sənətkarın yaradıcılığında xalqın tarixi, mədəni və iqtisadi-siyasi hayatı ifadəsini tapır. Lakin Lessinq hər cür təsviri və surəti, xüsusən klassisizmin obraz yaratmaq, sözdən istifadə etmək üsullarını bəyənmirdi, elə zənn edirdi ki, klassisizmin nümayəndələri həyata statik, birtərəfli yanaşır, obrazları daxili ziddiyət, büdrəmə və tərəddüdlərdən təmizləyir, onları donuq və dəyişməz verirlər. Belə surətlər varlığı hərtərəfli ifadə etmir, canlı insana az oxşayır.

Q.Lessinq təkcə ədəbi janrları yox, incəsənətin bütün növlərini tarixi dinamikası ilə araşdırır, onların fərqini, tə'sir doğrumaq imkanlarını göstərməyə çalışır. Onun təhlilində şair rəssama, rəssam da hekəltaraşa bənzəmir. Söz ustasının üsulları çox müxtəlif və zəngindir. O, həyatı realist və romantik müxtəlifiyi ilə canlandıra bilir. Əsərdə hiss, xəyal, arzu, meyl, hərəkət və münasibət güclü olur, detal və mənzərələr, rəng və boyalar tə'sir oyadır, obraz real və canlı insanlardan seçilir. Lessinqə görə, sənətin spesifikasiyi nə rəssama, nə də heykəltaraşa belə geniş ifadə imkanı vermir. "Məkani" sənətlər - heykəltaraşlıq və rəngkarlıq varlığın ümumi axımından ancaq bir anı, bir parçanı alır və şəxsiyyətin yalnız bir ümumi cəhətini göstərir.

İncəsənətin spesifikasiyindən, məzmun və formadan danışanda Lessinq Klod Helvetsini, Helvetsi də Lessinqi tamamlayırdı. Helvetsinin yaradıcılığa və onun tarixi inkişafına, xalqın bədii zövq və tələbinə münasibəti konkret idi. Onun "Zəka haqqında" adlı əsərində zövq həmişə tə'sirə uğrayır, kamilləşir, xalqın arzu və düşüncəsini, meyl və təşəbbüsünü şərtləndirir. Helvetsinin yaradıcılığında bədii zövq bədii məzmundur, fikir, arzu və təşəbbüs, meyl və münasibət anlayışdır.

Daha çox Avropa ədəbiyyatının poetik xüsusiyyətlərini sistemləşdirən Helvetsi nə məzmunu, nə formanı, nə də surətləri dövrdən, dövrün meyl və təməyüllərindən ayırmır. Zaman keçdikcə janrların zəngilləşməsini, onların imkanlarının artmasını xalq həyatının inkişafı, xalqın düşüncə və mə'nəviyyatı ilə əlaqələndirirdi.

İlk dəfə epik janrin iri formasının təkamülünü və franisz dramaturgiyasının inkişafını tarixən izləyən Klod helvetsi yaradıcılıqda zamanın realist ifadəsini başlıca şərt, sənətkar amali hesab edirdi. Bildirirdi

ki, Kornelin obrazlarının xarakter və psixologiyası, davranışı və münasibətləri dövrün ruhunu və sosial istiqamətini tamamlayır. Bunlar və XVIII əsrin ictimai-siyasi hadisələri, burjua əlaqə və münasibətlərinin inkişafı ədəbi fikrə və bədii yaradılıqla tə'sir göstərirdi. Burjuaziya həyatın bütün sahələrinə müdaxilə edir, özünün məram və idealını fərdi yaradılıqla görmək isteyirdi. Mütərəqqi ziyahilar, xüsusən realist sənətkarlar feodalizmin durğunluğunu, onun yaşayış və davranış normaları ilə barışmir, elmi və bədii idrakı inkişaf etdirir, bədii sözün üsul və vasitələrini sadələşdirməyə, uyarlı formaya salmağa çalışırlar. Onlar sənətkarın diqqətini müasirliyə, cəmiyyətin varlığını bütöv - müsbət və mənfi keyfiyyətləri ilə ifadəyə çəkir, ədəbi normalara yaradıcı-tənqidi yanaşındılar. XVIII əsrin tükənəcəyində, Fransa burjua inqilabı (1789-1794)m ərəfəsində şə'r şəkillərinin sayı artır və onların çərçivəsi genişlənirdi. Bə'zi sənətkarlar epik şəklin çətin formasına - tarixi romana müraciət edir, xalqın həyatı, mübarizəsi, istək və arzusu haqqında geniş təsəvvür oyadırlar. Bununla belə, XVIII əsrde ədəbi-nəzər fikirdə mürəkkəblik, çoxistiqamətlilik, yaradılıqla fərqli sinfi münasibət ilə dən-ilə gücləndirdi. Poeziya subyektiv bədii dərk, şairin öz aləminin, öz fikir və düşüncəsinin təsviri kimi qiymətləndirildi; Lessinq elə bildirdi ki, dövrün mürəkkəb ictimai-siyasi problemlərini maarifçiliklə, insanın əxlaqi-mə'nəvi kamilliyi ilə həll etmək mümkündür. Buna görə də Lessinq müsbət surət üzərində etrafı dayanır və onu dövrün maarifçilik ideyalarının daşıyıcısı və istiqamətvericisi kimi öyrənirdi.

Bu dövr Avropa mexaniki metafizik materializmi və klassik alman fəlsəfəsi də bədii yaradılıqla tə'sir göstərirdi: İ.Kantın metafizik idealist görüşü, G.Hegelin mütləq idealist fəlsəfəsi, Feyerbaxın məhdud idrak nəzəriyyəsi və mücərrəd insan anlayışı ədəbi-nəzəri fikrin inkişafını ləngidirdi. Bədii yaradılığı təhlil edəndə, incəsənətin predmetindən danışanda Kant "şey özündə" anlayışı, Hegel "mütələq ideya" ilə düşünürdü. Seyrçi və metafizik materialist Feyerbax isə idraka inkişaf - tarixi proses kimi yanaşa bilmirdi.

"Özündə şey" eklektik idealizmlə materializmi barışdırmağa çalışın bir filosofun - Kantın ancaq dünyaya ideya-fəlsəfi baxışını deyil, həm də "gözəllik analitikasını, bədii idrak və əxlaq, məzmun və forma, bədii zövq və qiymətləndirmək, yaradılıqla insanı təhlil etmək və obraz yaratmaq konsepsiyasını, zaman və məkan anlayışını şərtləndirir və onun tə"limini idealist istiqamətə salırı. Buna görə də "Xa-

lis zəkanın tənqididə", "Əməli zəkanın tənqididə", "Mühakimə qabiliyyətinin tənqididə" və "Gözəllik analitikası" əsərlərində Kant estetikliyi bədii idrakdan, əxlaqı isə ümumi və şəxsi mənafedən ayırır, elə zənn edirdi ki, bədii idrak mahiyyəti, mə'na və məzmunu aça bilmir, hadisə və əhvalatı qiymətləndirəndə estetik zövq təqətini itirir, kəsərdən düşür. Kantın anlayış və ifadə tərzində zaman və məkan bədii yaradıcılığa məzmun dərinliyi və tə'sir genişliyi getirmir.

İncəsənətin poetik xüsusiyyət və spesifikliyi ilə Hegel cavan yaşlılarından, İyen, Heydelberq, Nürnberg və Berlin universitetlərində mühazirələr oxuduğu dövrlərdən məşğul olmuş, artıq "Estetikadan mühazirələr və ya incəsənət fəlsəfəsi"ndə bədii yaradıcılığı milli tarixi inkişaf kimi dərk etməyə çalışmışdır. Sonralar bu filosof incəsənətin inkişafını simvolik, klassik və romantik forma ilə bağlamış, gerçəkliyi və hərəkəti mütləq ruhdan ayırmamış, şə'rın predmetini ideyanın hissi ifadəsində axtarmışdır: "Hər cür hiss və ehtiras, ürəyin dərinliyindən gələn hər cür tələbat, hər növ konkret həyat incəsənətin materialını əmələ gətirir" - demişdir.

Hegel incəsənətin bütün sahələrindən yazırı, "elmi təhlil və mən-tiqində fərdi yaradıcılığı ictimai-siyasi mühitdən, tarixi şəraitdən, xalqın mə"nəviyyat və psixologiyasından ayırmırı". Bədii əsərin xalq həyatına, dövrə və zamana məxsusluğunu, tarixi şəraitdən və digər so-sial amillərdən asılı olduğunu göstərirdi.

İctimai şüur formalarını sıx əlaqədə götürən Hegel incəsənətin növlərini sistemləşdirilmiş, əsəri bütöv - məzmun və forma daxilində öyrənmiş, fərdi üslub səviyyəsinə qalxmayan yaradıcılığı bəyənməmişdir. "Estetikadan mühazirələr və ya incəsənət fəlsəfəsi"ndə incəsənəti ruhun ilkin və təkmilləşmiş forması hesab etmişdir. Hegelə görə "incəsənətin məzmununu ideya, formasını isə hissi tərtibat təşkil edir. İncəsənətdə gözəllik kateqoriyası bilavasitə ideya ilə bağlıdır. Ideya ger-çəkliklə vəhdət təşkil edir və ancaq gerçəklikdə özünə forma kəsb edir. Ideyaya uyğun olaraq formallaşmış gerçəkliyə Hegel ideal adı verir. Ideal və onun inkişafı haqqında tə"lim Hegelin incəsənət fəlsəfəsinin məzmununu təşkil edir.

İdealın inkişaf pillələri incəsənətin formalarına uyğun gəlir. Hə-min pillələr və ya formalar ideya ilə zahiri forma arasındakı münasi-bətlərin müxtəlifliyinə və differensiasına uyğundur. Məsələn, zahiri forma ideyaya uyğun geldikdə simvolik incəsənət yaranmışdır ki, bu

da ancaq Şərq üçün xarakterikdir, ideya isə zahiri formanın tam uyğunluğu şəraitində isə klassik incəsənət yaranır, bu da antik dövr üçün xarakterikdir; zahiri forma inkişaf edib təbiətə qalib gəlmış ideya üçün kifayət etmədikdə romantik incəsənət (orta əsrlər) yaranmışdır. Özünün bu fikirinə uyğun olaraq Hegel incəsənət növlərini sistemləşdirir və belə hesab edir ki, mə'marlıq simvolik incəsənətə, heykəltəraşlıq klassik incəsənətə, rəssamlıq, musiqi, poeziya romantik incəsənətə addir."

Hegel incəsənətin mahiyyətini açanda, ona alim-filosof münasibəti bildirəndə "mütləq ruhun öz-özüne inkişafı konsepsiyasından çıxış" etmiş, yaradıcılıq prosesinin elmi şərhində isə zamanla, sosial mühitlə "bağlılığı, fitri iste"dadin fəaliyyətinə analitik baxışın vacibliyini əsas" almış və yaradıcılığın "qeyri-şuriliyi fikrini" bəyənməmişdir. Bu alim incəsənətin növlərini, janr, üsul və formalarını, yaradıcılıq metodlarını fərqləndirmiş, lakin bədii idrakın "həm obyektini, həm də subyektini hərəkət edən ruh" adlandırmış, bədii gözəlliyi real varlığa, təbii-həyatı gözəlliyyə qarşı qoymuşdur.

ƏDƏBİYYATŞÜNASLIĞIN YARANMASI

Nə qədim yunan, nə Roma ədəbi-estetik fikri, nə də söz sənətinin erkən orta əsrlər və İntibah mərhəlesi müstəqil sahəni - ədəbiyyatşünaslığı yarada bilmədi. Sadəcə müxtəlif dövrlərin elmi və ədəbi şəxsiyyətləri ədəbiyyatşünaslığın müəyyən məqamları, müəyyən tərəf və istiqamətləri haqqında söz demiş, bu elmin təşəkkülünə və formalasmasına özül hazırlamışlar. Çin mütəfəkkiri Konfutsinin nəzəri-estetik irsində gözəlliye və fəciliyə, bunların incəsənətdə təzahür müxtəlifliyi - nə geniş yer verilmişdir. Hind alımları - Vamayana ("Kalvayangara") və Anandvardhana ("Dhvanyalok") risalələrində elmi şüurla bədii idrakin vəhdətini əsaslandırmışdır, poeziyanın səciyyəvi xüsusiyyətlərini açmağa, şərh etməyə çalışmışlar. Hindlilərin "Naşyaşastra" risaləsində isə bədii-estetik dərk, duyum və canlandırma əsas elmi şərh problemi olmuşdur. Əbü-Nəsr Məhəmməd Fərabi "Şə'r sənətinin qanunları haqqında risalə", "Böyük musiqi kitabı" və "Poetikaya şərhler" əsərlərində poeziyanın və incəsənət növlərinin, xüsusən musiqinin müəyyən nəzəri prinsiplərini müəyyənləşdirmək istəmiş, şe'r in ölçüsü və janrlarından, musiqi yaradıcılığının forma və üsullarından danışmış, musiqi haqqında nəzəri elmi şö'bələrə ayırmışdır. Yusif Xoylu şe'r in məzmunla formanın birliyində yarandığını söyləmişdir. Xaqani insan və zaman haqqında düşünmüş, sənətkarları dünyaya - "bu aləmə", "Eyvanı-Mədaiñə-ibrətlə baxmağa", yəni əsrin ziddiyətlərindən yazmağa çağırılmışdır. Nizami bədii yaradıcılığı həyata çəkmək istəmiş, "çalış öz xalqının işinə yara" - demişdir. Dünyanın özünəməxsusluğunu, xalqın milli-spesifik varlığını real ifadə etmək üçün Füzuli "Ömrünü zamanın "əqli və nəqli, həkimi və həndəsi"¹⁴ elmlərini dərindən öyrənməyə sərf etmişdir.¹⁵ Xətib Təbrizi ədəbiyyatın ictimai-siyasi həyatda rolunu, tə'sirinin genişliyini duymuş, onun bu və ya digər xalqın tarixi yaddaşı, fikri-mə'nəvi varlığı olduğunu dərk etmişdir; incəsənətin bütün şəxələrini bu yönən dəyərləndirmişdir. "Ərəblər şe'ri özlərinin salnaməsi edərək, onunla ləyaqət və mənsubiyətlərini qoruyur, əlamətdar günlərini və tərifəlayiq məziyyətlərini hifz edir, şan-şövkətli dövrlərini

¹⁴ Fəlsəf, tarix, təbabət, riyaziyyat

¹⁵ Mir Cəlal. Füzuli sənətkarlığı, Bakı, 1958, s.11

əbədiləşdirir, olub-keçmiş zamanlarını xatirələrdə yaşıdır, düşmənlərlə apardıqları müharibələrin yaddaşlarda saxlanılmasına nail olur, mütqəddəs e'tiqadlarını nəsildən-nəslə ötürürülər".¹⁶

Ədəbi-nezəri fikrin inkişafında, poetik qanunların müəyyənləşməsində bir fasılısızlıq, mükəmməl bir qanuna uyğunluq olmuşdur. İbn-Xəldun "Əl-mütqəddimə" risaləsində bədii əsərin məzmun özünəməxsusluğunu, sənətkarın xalq həyatını və real varlığı necə ifadə edə bilməsini əsas almış, bə'zi vəznli və qafiyəli şə'rلərdə fəlsəfi, əxlaqidaktik fikir axarı tapmışdır. Xətib Təbrizi şe'r'i gerçekliyin aynası, real bədii ifadəsi adlandırılmış, sənət adamlarını həyatda və yaradıcılıqda hiss olunmaz gözəllikləri dərindən duyan şəxsiyyətlər kimi qiymətləndirmişdir." Bütün bunlarla yanaşı, ədəbiyyatşünaslığın elmi əsası keç, XVIII əsrə qoyulmuşdur. XVIII əsrə filosofların və bədii yaradıcılığın ideya-estetik mahiyyətini öyrənən ədiblərin bir qismi, xüsusən İohan Herder (1744-1803) ilk dəfə ədəbiyyatın özünəməxsusluğunu və qanuna uyğun tarixi inkişafını xalqın milli spesifik varlığından, onun fikri-mə'nəvi aləminin genişliyindən, iqtisadi-siyasi və mədəni həyatından ayırmadı. Herderə görə, bu və ya digər ölkənin təbii şəraiti, xalqın varlığı və adət-ənənesi, mə'nəviyyatı, psixologiyası və dilinin xüsusiyyətləri milli-bədii ehtiyacdən, bədii istək və zövqdən, milli ruhdan ayrı deyildir. Çox tez, iyirmi beş yaşı tamam olanda Herder ("Tənqid ormanı") yetkin və kamil zövqdən danişmiş, yaradıcılıqda gözəlliyin təzahürünü axtarmışdır. Müşahidə və təəssürat, incəsənətin inkişafı onda belə bir fikir oyatmışdır ki, yaradıcılıqda estetikliyin və ideya dərinliyinin, zövqün tələbini oxşayan gözəlliyin olması vacib şərt, qanuna uyğunluqdır. Lakin ayrı-ayrı xalqlarda bədii tə'sir və gözəllik anlayışı, kamil estetik zövq eyni vaxtda, eyni dövrə yaranmamışdır. Tarixin bütün parçalarında xalqlar, siniflər və ictimai qruplar, ədəbi şəxsiyyətlər bir-birlərindən zövq və istək, bədii qiymətləndirə bilmək müxtəlifliyinə görə fərqlənmişdir. Təsadüfi deyildir ki, bir xalq klassizizm, romantizm, realizm, tənqidi realizm və sentimentalizmdən tez, digəri isə gec istifadə etmişdir. Antik, qotik, barokko və başqa üslublar me'marlıq və heykəltəraşlıq, poeziya, nəşr və dramaturgiyaya eyni dərəcədə tə'sir göstərə birləməmişdir. Yaxın Şərqi, eləcə də

¹⁶ Sitat Malik Mahmudovun "Piyada ... Təbrizdən Şama qədər" kitabından götürülmüşdür, Bakı, 1982, s.91-92.

Azərbaycanda klassisizm dramaturgiyası yayılmamış, burada sentimentalizm və naturalizm də bədii-tarixi həqiqət səviyyəsinə qalxmamış, özünün ən'ənə və təcrübəsini yarada bilməmişdir. Çünkü belə bir mürəkkəb prosesdə tarixi-milli şərait, milli zövq və adət-ən'ənə, mə'nəviyyat, xarakter və düşüncə milli ədəbi prosesin fərdi qanuna-uyğunluqlarının həllində əhəmiyyətli rol oynayır. Ümumiyyətlə, Şərqi xalqları ədəbiyyatlarının tədqiqi zamanı bu cəhət genişliyi və dərinliyi ilə nəzərə alınmalıdır.

"Qədim incəsənət tarixi" kitabının müəllifi İohan Vingelman söz sənətindən, yaradıcılıqda fikrin və gözəlliyn təzahüründən milli-tarixi və spesifik yaradıcılıq kimi danişirdi. Vingelman fəlsəfəsini, bədii-estetik görüşləri və konsepsiyasını bəşəriyyətin ədəbiyyat tarixini öyrənməyə, ümumi ədəbiyyat tarixi yaratmağa yönəldirdi. O, yaradıcılıqda gərcəkliyin rəngbərəngliyini axtarır və bildirirdi ki, incəsənət dünyagörüşə, fikir, düşüncə, mə'nəviyyat və psixologiyaya tə'sir göstərməli, insanda arzu və inam oyatmalı, onu gözəlliyə, həyatı hərtərəfli duymağa istiqamətləndirməlidir. Bədii tə'sir və gözəllik Herderla Helvetsinin əsərlərində də qanuna uyğunluqdur, təsvirdə duyulan, hiss olunan, təzə meyl, həvəs və arzu oyadan amildir.

"Qədim incəsənət tarixi" kitabında İohan Vinkelman antik incəsənətin inkişaf müxtəliflik və zəngiliyin, tarixi-ictimai səbəblərini açmağa, xalqlara mükəmməl yunan bədii modelini - ədəbi ən'ənə və təcrübəni ümumiləşmiş şəkildə göstərməyə çalışırı. Vingelman qədim Yunanıstanda incəsənətin inkişafını dövrlə, ictimai-siyasi şəraitlə, ədəbi şəxsiyyətlərin yaradıcılıq fəaliyyəti və xalqın ədəbiyyatı duyması və qiymətləndirilməsi ilə əlaqələndirirdi. Görünür, antik ədəbiyyatı "nümunə hesab edənlər" ədəbi inkişafın şumer mərhələsində xəbərsiz olmuşlar. Bu səbəbdən də onlar miladdan öncə bə'zi poetik qanun və ədəbi meyllərin, sənətin xalq həyatına bağlılığının ilk təzahürünü antik yunan ədəbiyyatında axtarmışlar; nəzərə almamışlar ki, Şumer mədəniyyəti tekçə yunan ədəbiyyatına yox, həm də dini süjet, rəvayət və sərgüzəştlərə, bütövlükdə "Bibliya"ya tə'sir göstərmmişdir. Şumerlərin epiq söyləmələrində - dastan və poemalarında, lirik mənzumə, himn və ağılarında bədii boyalar həyatdan alınmış, Urukun "divarlarını ucal" danların xalqla əlaqəsi göstərilmiş, Engüdü insanların əhatəsində formalılmışdır.

"Döyüslərdə silahının tayı-bərabəri" olmayan tarixi şəxsiyyətin - Bilqamisin "təbili səslənəndə" Uruk ərənləri səf-səf düzülmüş, onlar güclərini və milli torpağa sədaqətlərini yağılara qarşı vuruşlarda göstərmişlər; şumerlər, xüsusən dastan və poemalarında kainat, yaranış, ailə-məişət, sevgi, əxlaq və mə'nəviyyat haqqında mülahizələr yürütmüş, fikirlər söylemişlər. "Slavyan ölkələrində sənətkarların bir qismi yaradıcılıqda "həyat-həqiqət" axtarır, dialektikanı yeniliyin - "inqilabin cəbr elmi" adlandırır. "Rus ədəbiyyatı xalq həyatının güzgüsü olmalıdır" - fikrini amala çevirir, əsil iste'dadların "yaratdıqları həqiqətdir, canlıdır, insanıdır, gözəldir; onun bədii görüşü təbiətin özü kimi aydın və düzgündür" (I.S.Turgenev) - deyir və "sənət sənət üçündür" anlayışına qarşı mübarizə aparırdılar. Onlar sənətkarın zamanın ideya-estetik tələbləri səviyyəsində daynamasını, fərdi iste'dadın cəmiyyətin əhəmiyyətli hadisələrinə istiqamətlənməsini yaradıcılığın vacib problemi hesab edirdilər. I.S.Turgenev bildirdi ki, əsərə məzmun - ideya verən həyatdır, sənətkarın iste'dadı, bədii düşüncəsinin genişliyi, estetik qayəsinin müasirliyi və rənglərinin aydınlığıdır. Dobrolyubov bildirdi ki, sənətkar "cəmiyyətin canlı sırlarını duymalı, müasirliyin təzahürlərini görməli və bunları həyatı ideyaya və fasılısız hərəkət edən obrazlara çevirməyi bacarmalıdır. V.Q.Belinski ədəbiyyatda cəmiyyətin bütün təbəqələrinin, onların ictimai-siyasi və iqtisadi mübərizələrinin, düşüncə və mənafə ayrılıqlarının "natural təsvirini" görmək istəyirdi: "bizim əsr şüur əsridir, mühakimələr və refleksiya əsridir. Ona görə refleksiya (düşüncə, mühakimə) zəmanəmizin şə'rinin qanuni ünsürüdür." N.Q.Çernișevski idraki-tərbiyəvi əhəmiyyəti əsas almış, "sənətin vəzifəsi həqiqəti eks etdirməkdir" - demişdir. Nekrasov isə "xalq mə'nəviyyatı, xalq həyatı haqqında və xalq üçün yazılan əsərləri" daha çox qiymətləndirmişdir. D.Didro bədii ədəbiyyatın predmetinə, onun oyadacağı təsirə özünün fərdi ədəbi tacribəsindən çıxış edib qiymət vermişdir; demişdir ki, sənətdə gözəlin, fəlsəfədə həqiqətin mənbəi həyatdır. Həqiqətlə gözəl arasında ülvî bir əlaqə vardır. Sənətkar bu əlaqəni təbiətdə tapmalı, real həqiqəti iste'dadla bədii həqiqətə çevirməlidir.

V.Q.Belinskinin, onun sələf və xələflərinin estetikasında həqiqət sadəcə Aristotelin "Poetika"sında əsaslandırılan "kerçəkliyi təqlid" deyildir, burada həqiqət xalqın fikir və arzusunun, onun bu gününün, keçmişinin və gələcəyinin təsviridir.

On doqquzuncu yüzilliyn ortalarından yazıçı-filosof M.F.Axundov ədəbiyyata obyektiv qanuna uyğunluq, xalq həyatının real aydın ifadəsi kimi yanaşmış, onun təbiyəvi rolunu düzgün qiymətləndirmiş, estetikani və ədəbi tənqidini ayrıca elm sahəsi kimi öyrənmişdir.

M.F.Axundovun təlimində ədəbiyyat cəmiyyətin həyatı, tarixi inkişafı, xalqın özünəməxsusluğunu ilə bağlıdır. Ədəbiyyatda xalqın zövqü və ruhu, istək və arzusu, milli xüsusiyyət və psixologiyası, dövrün kələriti yaşayır. "Qəribəliyi və yeniliyi" olanda söz sənəti "zehnə cila verir və ağılı cövhərləndirir, insanın "əxlaqını yaxşılaşdırır", cəmiyyətin mə'nəvi, iqtisadi-siyyasi əsasına, sinif və təbəqələrə tə'sir göstərir.

M.F.Axundovun estetikasında əsas bədii ölçü "məzmun səhihliyi" və "ifadə gözəlliyidir", bunların bir-birini tamamlanmasıdır, ideyanın ictimai marağı ödəməsi, dövrün tələblərinə cavab verə bilməsidir.

Mükəmməl fəlsəfi sistem yaradan, mütləq idealizmin foralaşmasını başa çatdırıran Hegel incəsənətdə tarixilliyi, bədii yaradıcılığın bütün komponentlərini vəhdətdə və inkişafda öyrənmək prinsipini dərinləşdirmiş, əserin hissi-fikri bütövlüyünü, obrazın reallığını, yazıçının fərdi üslub olması anlayışlarını əsaslandırmış, həyatı hərtərəfli, dinamik bədii dərkin mümkünlüyüնə inam oyatmışdır. Bu alimin estetik təlimində simvolik, klassik və romantik sənətlər bir-birini əvəz edə bilən, bir-biri ilə daxili rabitədə inkişaf tapan tarixi silsilələrdir. Simvolik sənət, bu alimin inamında Şərq xalqlarının həyatı və yaşıyışı, Şərqiñ təbii gözəlliyinin təkrarsızlığı, sərgililərin dünyaya baxışları, gerçəkliyi duyumları və bədii təfəkkürleri üçün daha səciyyəvidir. Buna görə də Hegel "Avesta"da Zərdüştün əqidə-dini inamında ruhi "təzahürlərə" təbiət hadisələri arasında eyniyət tapır və zərdüştlüyü təbiət dini, dualist səciyyəli, etik təlimli nationalist din adlandırır.

Bütün sənətlərə, xüsusən Şərq simvolik sənətinə Hegelin münasibati ziddiyyətlidir: bir tərəfdən o, simvolik sənətdə dərin məzmun tapmir, digər tərəfdən isə bu sənəti sırlı-sehirli, müəmmalı, müəyyən mə'nada qapalı məzmunlu, forması məzmununu tamamlayan sənət adlandırır; sufi-panteist bədii dərk tipinin sənətə məhduduluq gətirdiyini, çox hallarda Şərq şə'rində real gerçəklilikə dini-fantastik istiqamətdən yanaşlığını söyləyir. "Şərq təfəkkür üslubu Avropa təfəkkür üslubundan daha şairanədir." Şərgililərin şə'rini "insani hissələrin azad, xoşbəxt intimliyi və səmimiliyi xasdır" - deyir.

Hegelin əsərlərində ("Tarixin fəlsəfəsi", "Fəlsəfənin tarixi", "Fəlsəfə elmlərinin ensiklopediyası", "Ruhun fenomenologiyası", "Estetika üzrə mühazirələr") Şərqi fəlsəfəsinə və Şərqi bədii mədəniyyətinə baxış fərqlidir, başqa-başqa istiqamətlərdəndir. "Əgər birinci halda filosofun irəli sürdüyü fikirlər başlıca olaraq onun "ruhun öz inkişafı" barədə tə'limi və ümumi konsepsiyası ilə şərtlənirsə, ikinci halda dərin poetik fəhmi, mükəmməl analitik qabiliyyəti, sənəti bütün gözəlliyi və incəliyi ilə anlaması bu və ya başqa şəkildə filosofun sərt, rasionalist sxeminin çərçivəsini genişləndirir və bə'zən naqafil, heç də dünyagörüşündən bilavasitə doğmayan realist nəticələrə getirib çıxarır".¹⁷ Düzdür, mütləq idealizm, "mütləq ideya" və "dünya ruhu" Hegelin fəlsəfəsi - estetik konsepsiyasının mahiyyəti, mə'na-məzmunu idi. Buna görə də sonralar tələbəsi, radikal burjuaziyanın ideoloqu Feyerbach "Hegel fəlsəfəsinin tənqidinə dair" və "Xristianlığın mahiyyəti" əsərlərini yazmış və özünün materialist görüşlərini ifadə etmişdir. Lakin bunlar ədəbiyyatşünaslığın yaranmasında və ədəbi-nəzəri fikrin inkişafında Hegelin rolu azaltmamışdır. Onun yaradıcılığının mütərəqqi istiqaməti ədəbi-estetik və fəlsəfi fikrin inkişafında böyük hadisə idi. Hegel bədii yaradıcılıqda mə'na-mündəricəni, məzmunla formanın həmişə zənginləşməsini, söz sənətində ən'ənənin, yaradıcılıq axtaşışlarının, düşüncə və mə'nəviyyatın, vərdiş və münasibətin ifadəsini tapmasını xalqdan və xalqın tarixi inkaşafından ayırmamışdır. Ancaq nə Hegel, nə də Vinkelmana Helvetsi cəmiyyətin qanunauyğun tarixi inkişafına görə, onu aydın dərk edə bilmirdilər. Ədəbi-tarixi proses haqqında da onların görüş və anlayışları ziddiyətli idi. Belə çətin problemlərin realist dərkinə müəyyən qədər Herder yaxınlaşırıdı. Herder xalq nəğmələrini, şifahi şe'r nümunələrini, əsatir və əfsanələri toplayır, sistemləşdirir, çap etdirir, ədəbiyyatın yaranma və inkişaf tarixinə obyektiv yanaşırıdı. O, xalq mahnlarına xalqın bədii-fəlsəfi təfəkkürü, xalqın fikir və düşüncəsinin, mədəni və iqtisadi-siyasi həyatının təsviri kimi baxırdı. Xalq həyatını, xalqın milli-mə'nəvi bütövlüyünün formalasmasını yazılı və şifahi ədəbiyyatsız təsəvvür edə bilmirdi. Oxucularını inandırırdı ki, Homerin yaradıcılığı təkcə ümumbehşeri bədii qanun və nümunə deyildir, həm də antik yunanların özlərinə məxsus arzuları, fikir və düşüncələri, həyat və gözəllik anlayışları, mahnilarda və

¹⁷ Aslan Aslanov. Estetika aləmində. Bakı, 1987, s.54.

canlı epik təsvirlərdə ifadə olunan hiss və duyğularıdır. Herder ona da inanırdı ki, xalqların ədəbiyyat tarixini yaratmaq, sistemləşdirmək və ümumiləşdirmək istəyən şəxs cəmiyyətin həyatını, onun qanuna uyğun inkişafını bilməlidir, "bəşər tarixinin filosofu" olmalıdır.

Herderin məntiqində incəsənətin ideya-bədii xüsusiyyətlərini, milli-estetik təbiətini duymaq, onun mahiyyətini dərk etmək, antik yunan bədii zövqünü roma bədii təfəkküründən, bunları da İntibah və orta əsrlərin bədii üsullarından ayırmak, fərqləndirmək azdır, başlıca şərt və vəzifə onu ictimai-siyasi mühitlə, xalqın varlığı ilə vəhdətdə, qanuna uyğun milli-bədii, tarixi-inkişaf kimi öyrənməkdir. Bu mənada, Herder dünya mədəniyyəti, dünya bədii fikri tarixində ilk ədəbiyyatşunasıdır, bədii yaradıcılığın ilk tarixçisidir, filosofların söz sənətinin əsas problemləri ilə məşğul olmaq ən'ənələrinə son qoyan, bədii yaradıcılığın öyrənilməsini yeni mərhələyə - elmi filoloji mərhələyə salan qüdrətli şəxsiyyətdir.

Bələliklə də, XVIII əsrin sonu - Fransa burjua inqilabı, ingilis iqtisadi çevriliş və ingilis burjuaziyasının hakimiyyətə gəlməsi Avropanı hərəkətə gətirdi. Elmi fəlsəfi yaradıcılığın, ədəbi-estetik fikrin inkişafı gurlaşdı, söz sənətinin həyata müdaxiləsində realist sistem, ardıcılıq və çoxcəhətlilik yarandı. Ədəbiyyat tarixində və bədii yaradıcılıqda yeni dövr - sosial dərk dövrü başlandı. Bu da sənətşünaslığın və ədəbiyyatşünaslığın yaranması ilə nəticələndi. Incəsənətin obyektiv idealist dərk nəzəriyyəsi özünün formallaşma dövrünü başa çatdırıldı.¹⁸ İngilis ictimai-siyasi quruluşu klassisizmə qarşı təzə ədəbi məktəb - sentimentalizmi yaratdı və Avropada klassisizmin ən'ənə və tə'siri xeyli zəiflədi.

¹⁸ Г.Н.Поспелов. Теория литературы, М.,1978, с.14-18

XIX ƏSRİN SONU VƏ XX ƏSRİN ƏVVƏL-LƏRİNDƏ İSTİQAMƏT VƏ CƏRƏYANLAR

XIX əsrin əvvələrindən ədəbiyyat qarışıqlı əlaqə, qarışıqlı tə'sir və zənginləşmə prosesində inkişaf edirdi. Bir xalq digər xalqın həyatı, məişəti və incəsənəti ilə maraqlanır, biri digerinin mədəni və iqtisadi nailiyyətlərindən öyrənməyə ehtiyac duyurdu. Çünkü Avropada, eləcə də Azərbaycanda və Şərqi bə'zi ölkələrdə bədii nəşr, poeziya, dramaturgiya və publisistika realist-naturalist, romantik-sentimental axarda hərtərəfli inkişaf tapır, tərcüma yaradıcılığın spesifik sahəsinə çəvrilirdi. Ədəbi-nəzəri fikirlə yalnız tənqidçi-ədəbiyyatşunaslar yox, həm də ayrı-ayrı sənət adamları məşğul olurdular. V.Hüqo, V.Q.Belinski, O.Balzak, A.S.Puşkin, Valter Skot, N.Q.Černışevski, M.F.Axundov, N.A.Dobrolyubov və başqaları ədəbi - tənqidçi, elmin-nəzəri əsərlər yazar, poetik qanunların və ədəbiyyatşünaslığın müəyyən tərəf və istiqamətlərinin müəyyənləşməsində ciddi rol oynayırdılar. Eyni zamanda, mürtəce ədəbi-estetik fikirdə böhran, birtərəflilik güclənir; milli-azadlıq hərəkatlarının ən'ənə və təcrübəsi, dünya realistlərinin yaradıcılığı təhrif olunurdu. Bə'zi nəzəriyyəçilər elə bilirdilər ki, ədəbiyyat öz fərdi daxili immanent qanunları ilə, sosial-tarixi şərait-dən asılı olmayaraq inkişaf tapır; onun əsasında ən ibtidai hind miflərinin ünsür və əlamətləri axtarılırdı. Miflərin məzmun-mahiyəti isə dinlərsiz təsəvvür olunmurdu. İncəsənəti varlıqdan ayıran konsepsiyalar, yeni burjua ədəbiyyatşunaslıq istiqamət və cərəyanları yaranır, pozivitizm fəlsəfəsi və onun çərçivəsi daxilində yaranan praqmatizm təlimi bədii yaradıcılığı tə'siri altında saxlamağa çalışırırdı. Mürtəce fəlsəfə bunları - kapitalizmin ümumi böhranı, insanın, elmin və dövrün özünün böhranı hesab edirdi.

Pozivitizm XIX əsrin ortalarından Fransada təşəkkül tapmış, Avropa ölkələrində geniş yayılmışdır. Bu cərəyan bədii dərk və düşüncəni həyatdan, icimai-siyasi mübarizədən ayıır, idrakın təhlil və qiymətləndirmək imkanlarını təsvirçiliklə əvəz edirdi. Pozivitizmin estetik prinsiplərini ümumiləşdirən, sistemə salan "Fəlsəfi pozivitizm kursu" əsərinin müəllifi Oqusta Kont (1798-1857) olmuşdur. Elə cərəyanın adı da buradan - Oqusta Kontun kitabından götürülmüşdür.

Antifelsəfi təlim, "ideya cərəyanı" - pozitivizm fəlsəfəni fəlsəfəyə qarşı qoymuş, onu elmlərin içinde eritmək, həzm etmək istəmişdir. Buna görə də pozitivistlər elmlə fəlsəfə delemasında üstünlüyü elmə vermişlər. Onlar müasirlərini inandırmaq istəmişlər ki: "Elmin özü fəlsəfədir, onun nə fəlsəfəyə, nə də fəlsəfənin saxələrinə ehtiyacı yoxdur".

Öz inkişafında kantizm, maxizm və neopozitivizm mərhələlərini keçirən fəlsəfi bir sistem - pozitivizm müsbət, dəyərli və qiymətli anlamlarından götürülmüş və həmişə emperik mə'lumatlara əsaslanmışdır.

Fəlsəfədə, ədəbiyyatşünaslıq və bədii yaradıcılıqda pozitivizm xalqın, ya da xalqların mənəvi aləmi ilə bağlı olan sahələrin izahına daha çox meyl göstərirdi. Qrim qardaşları - Yakob (1785-1863) və Vilhelm (1786-1859) ağız ədəbiyyatının toplanmasına və nəşrinə peşəkar filoloji münasibət baslıyır, xüsusen Yakob Qrim Alman dilinin xüsusiyyətlərini tarixən müqayisədə öyrənirdi. Onun "Uşaq və ailə nağılları" toplusu geniş yayılmış, Avropada xalq ədəbiyyatına maraq oymışdır.

"Alman mifologiyası" kitabının müəllifi Yakob Qrim Herderin, Vinkelman və Helvetsinin yaradıcılığı ilə tanış idi. Ancaq o, ədəbi-nəzəri fikri birtərəfli, dünyagörünüşün məhdudluğuna uyğun mənim-sənilmişdi. Bu da Yakob Qrimi folkloru qanuna uyğun tarixi inkişaf, xalq həyatının ifadəsi kimi öyrənməyə qoymurdu.

Qrim qardaşları təhlildə müqayisəyə, estetik görüşdə romantik konsepsiyaya əsaslanırdılar: elə bilirdilər ki, yaradıcılığının əsası mifdir, süjet keçici və kəzəridir; xalqlar bir-birinə oxşayırlar, bir-birlərinə qohumdular, bir-birlərindən hazır süjet və motiv götürürülər. Onlar müqayisəni janrların hamısına aid edir, süjet və məzmunda əsatir və törməlik xüsusiyyətləri axtarırlılar; qardaşlar deyirdilər ki, yayılqan bir formanı - nağılı müqəddəs e'tiqad - Allaha inam yaratmışdır və nağıl təşəkkülü dövründə allah haqqında süjet - əsatir idi. Bunlar XIX əsrin ikinci yarısında Almaniyada mifoloji nəzəriyyəsinin yaranmasına səbəb oldu.

Mifoloji nəzəriyyə ədəbiyyatın müqayisəli, folklorla vəhdətdə öyrənilməsinə maraq oyadı. Lakin bu nəzəriyyə yaradıcılığın rolunu, janrların tarixi inkişafını, bədii idrakın həyatı ifadə imkanlarının genişliyini əsaslandırma bilmirdi, ədəbiyyatı varlıqdan, xalqın ən'ənə və düşüncəsindən ayırdı. Eyni zamanda, mifoloji nəzəriyyədə sənətk-

rın fərdiyyəti, yaradıcılığın inkişafında onun yeri və mövqeyi görünmür, xalq ədəbiyyatı nümunələri dinin və əfsanənin qalığı kimi izah olunurdu.

Ədəbiyyatşunaslar mifoloji nəzəriyyənin formaya maraq oydığını qeyd edirdilər. Çernışevski və Dobrolyubov isə bu məktəbin pozitiv əsası ilə barışmurdular. Bunlara baxmayaraq, mifoloji nəzəriyyə yayılır, A.Kun, V.Şvars (Almaniya), M.Müller (İngiltərə), M.Breal (Fransa), A.Afanasyev, O.Müller, F.Buslayev və A.Potebnya (Rusiya) Qrim qardaşlarının davamçıları kimi fəaliyyət göstərildilər. Amma bu nəzəriyyəçilər mifoloji məktəbi yeni fikirlərlə, yaradıcılığa münasibət orijanallığı ilə zənginləşdirə bilmədilər, sadəcə A.Afanasyev "Slavyanların təbiətə poetik baxışları" və O.Müller "İlya Muromes və Kiyev Bahadırıları" kitablarında şifahi xalq ədəbiyyatı nümunələrini sistemləşdirdilər, onun zənginliyi və forma müxtəlifliyi haqqında təsəvvürü genişləndirdilər. Lakin O.F.Müller "İlya Muromes və Kiyev Bahadırıları" əsərində tarixi şəxsiyyətləri mifik boyalarla səciyyələndirmiş, onlarda Allah - qəhrəman əlamətləri axtarmışdır. İnsanların haqsızlığa qarşı mübarizələrini Günəşin hiyləyə, qaranlıq və məkrə üsyani, barışmamazlığı kimi ümumiyləşdirmişdir; hətta, İlya Muromesin içdiyi pivə rəmzi mə'na almış, göydən torpağa səpələnmiş yağış nur, yaşayışın əlaməti kimi mə'nalandırılmışdır.

İsveç psixoloqu K.Q.Yunqun (1875-1961) mifoloji nəzəriyyəyə yanaşmaq üsulu orijinal, psixoloji axarda idi. Ancaq onun anlayışında, ədəbi əlaqə, qarşılıqlı tə'sir və məzmun-süjet oxşarlığında, xalqların iqtisadi-siyasi və mədəni münasibətləri vacib deyildir. Yunq ədəbiyyatda oxşar ədəbi proseslərdən danışanda bir cəhəti - psixoloji təsəvvürdə erkən proobrazların yaranmasını nəzərdə tuturdu. Onun fikrincə, belə obrazlar arxaik tiplərdir, ədəbiyyatın sonrakı inkişaf mərhələləri bu tiplərə daha ciddi yanaşır, onları reallaşdırır və yeni məzmunla tamamlayır. Yunq pozitivizmə əsaslanır və folklorun şəkillərini insan iradəsindən, fərdi yaradıcılıqdan kənarda düşünürdü.

Mədəni-tarixi istiqamət mifoloji nəzəriyyə ilə bir dövrə, XIX əsrin ortalarında, Fransada yaranmışdır. İlk dəfə onun prinsiplərini İppolit Ten (1828-1893) hazırlamışdır. Cavan yaşlarından Hegelin "Estetika"simi öyrənən Ten tarixçi və sənətşünas, fransız pozitivistidi.

"İngilis ədəbiyyatı tarixi" və "Sənət fəlsəfəsi" kitabları göstərir ki, tenin yaradıcılığa münasibəti ziddiyətli olmuşdur. Bir tərəfdən, Tenin

inamında ədəbi şəxsiyyət həyatı natural, eyni ilə göstərmir, səciyyəvi hadisəni təsadüfi əhvalatlardan ayırrı, onu müəyyən məqsədə - idealə yönəldir; əsərdə obraz müəyyənliyi ilə fərqlənir və aydın hərəkət yolu seçilir. Ona görə ki, sənət həyatı, xalqın tarixini dərk və müəyyən üsullarla ifadə vasitəsidir. Ten onu da təsdiq edirdi ki, sənətin varlığı, inkişafı və zənginləşməsi şəraitdən, cəmiyyətin həyatından asılıdır və filosof-estet bunları nəzərə almalı, ədəbiyyatı real bədii faktlarla, varlıqla vəhdətdə, "ürşin və əsrin psixologiyası ilə bərabər duymalı, mənim-səməli və ümumiləşdirməlidir. Təbii elmlərin üsul və metodlarını ədəbi hadisələrə tətbiq edən, estetika və ədəbiyyatşunaslıq elmi hələ təzədir, lakin özünün tarixi doqmatik xarakterindən fərqlidir - deyən Ten, o biri tərəfdən, ədəbiyyatın predmetini müəyyənleşdirmək istəyəndə Hegeldən tə'sirlənir, Hegeli tamamlayırdı: bildirirdi ki, sənətkar həyatı ümumiləşdirmə yolu ilə təsvir edir, amma müəyyən bir məqsəd, müəyyən bir estetik amal uğrunda mübarizə aparmır. çünki ədəbiyyatın predmeti həyat yox, insanın xarakteri, mə'nəvi-psixoloji aləmidir. Ten həyat və cəmiyyət hadisələrində müxtəliflik və bənzərsizlik axtarır, hadisə və əhvalatların hamısının eyni mə'na və əhəmiyyətə, eyni estetikliyə malik olmadığını söyləyir və ədəbiyyatşunaslıqda subyektiv konsepsiya ilə barışmırı. Eyni zamanda, bu nəzəriyyəçinin yaradıcılığında müəyyən bir vəziyyətin dəyişməsi mə'nəvi-psixoloji aləmində də dəyişməsinə səbəb olur və insanların mövqeyini onların psixologiyası müəyyən edir. Tenin incəsənətin tarixini, sənətkarın fərdi üsullarını öyrənənlərdən tələbi dəqiqlik, konkretlik və sərrastlıq idi. Ancaq Ten ədəbiyyatşunasın imkanlarını məhdudlaşdırır, diqqəti ideya-estetik vəziyyətdən yayındırırdı: qeyd edirdi ki, ədəbiyyatşunas ədəbiyyatın mə'nasını, sənətkarın qüsurlarını duymalı və mənim-səməlidir. Tarixi-bədii faktları, onları doğuran səbəbləri, hadisələrin əlaqə və münasibətini araşdırmalıdır. Amma bədii-estetik keyfiyyət, ideyanın kamilliyi və tərbiyəvi əhəmiyyəti onun funksiyasına aid olmamalıdır.

İppolit Ten bə'zən yaradıcılığın ictimai-siyasi, bəşəri motivlərindən danışındı. Ancaq alim həmişə bu mövqedə dayana bilmirdi. O, bəşəriliyə bioloji istiqamətdən yanaşır, tarixi inkişafın səbəbini bədii ideya və ictimai psixologiya ilə əlaqələndirirdi.

Dünya ədəbiyyatında ədəbi cərəyan və istiqamət çoxluğu Təndə e'tiraz doğurmurdur. Onun inamında cərəyanı milli bədii ehtiyac yaradır. Teni çəsdiran ədəbiyyatşunaslarının cərəyanlarının imkanlarını nəzərə

almaları və onları bir-birilərindən fərqləndirmələri idi. Ten cərəyanla-
ra vahid ölçü ilə yanaşır, yaradıcılığın inkişafında cərəyanların və isti-
qamətlərin fərqli rolunu və tarixi əhəmiyyətini nəzərə almırı.

İppolit Tenin ədəbi-nəzəri fikrə tə'siri böyük idi. Təkçə Rusiyada
mədəni-tarixi cərəyanın N.S.Tixonrovov, A.N.Q.Pipin, S.A.Vengerov,
A.A.Şaxov və başqa nümayəndələri fəaliyyət göstərirdi. Bu ədəbiyyat-
şünaslar həm yazılı ədəbiyyatın mənşəyini, inkişaf və qarşılıqlı zəngin-
laşməsini, həm də folkloru və tarixi abidələri öyrənir, elmi-tarixi dərkə
maraq oyadır, incəsənəti, onun rənglərini, ifadə və təsvir üsullarını
həyata çəkir, "sənət sənət üçündür" nəzəriyyəsini qəbul etmirdilər. An-
caq mədəni-tarixi metodun nümayəndələri sənətin tərbiyəvi əhəmiyyətini
nəzərə almır, incəsənəti mədəni dərk forması kimi təbliğ edirdilər:
belə qərara gəlirdilər ki, ədəbiyyat bədii salnamədir, xalqın mə'nəvi-
məişət tarixidir.

Rus mədəni-tarixi məktəbinin nümayəndələri yaxın müasirlərini,
xüsusən rus inqilabçı-demokratları - Belinski, Çernışevski, Dobrolyu-
bov və Gertseni tənqid edirdilər. Onların estetikliyi, idraki-tərbiyəvi
əhəmiyyəti əsas olmalarını, bədii yaradıcılıqda tarixilik prinsipini
unutmalarını bəyənmirdilər. Bildirildilər ki, rus tənqidçiləri klassiklə-
rin əsərlərindən danışır, fərdi yaradıcılığı təhlil edirlər, lakin şifahi ədə-
biyyat, onun xüsusiyyət və tə'siri, tarixi abidələr, onların nəsillərdə oy-
atdığı maraq unudulur, qiymətləndirilmir.

XIX əsrin ikinci yarısında yaranan müqayisəli-tarixi metod az-çox
misoloji nəzəriyyəyə bənzəyirdi. Elmi-nəzəri ədəbiyyatda müqayisəli-
tarixi metod iqtibas nəzəriyyəsi, ya da komparativizm adlanır. Kom-
parativizmin üsullarını və estetik prinsiplərini alman sanskritoloqu
Teodor Benfey (1809-1881) müəyyənləşdirmişdir. O, qədim hind dillə-
ri mütəxəssisi idi və Hind-Avropa mədəniyyətini yaradıcı mənimse-
mişdi. Bu alim hind abidəsi "Pançantra"ni əsas almış, onun strukturunu
bir sıra əsərlərin, o sıradan "Stefanit və İxnilat", "Kəlilə və Dimnə"
ilə müqayisə etmişdir; qərara gəlmişdir ki, qədim Hind və digər Şərqi
xalqlarının əsatir, əfsanə, rəvayət və nağıllarının süjeti "Gəzəri", keçici
və tə'sirli olmuş, zaman-zaman Avropa bədii mədəniyyətinə keçmişdir.
"Kəlilə və Dimnə"nin alman dilinə tərcüməsinin müqəddiməsini də
Teodor Benfey yazmış və abidənin tez-tez dəyişdirilməsinin və yayıl-
masının səbəblərini izah etməyə çalışmışdır.

Müqayisəli-tarixi metoddan çox-çox əvvəl "Kəlilə və Dimnə" onlarla diliçəvrilmiş, ayrı-ayrı ölkələrdə onun süjetlərindən, obraz və motivlərindən iqtibaslar edilmişdir. XIX əsrin sonuna qədər bu abidənin müxtəlif ölkələrə keçid mərkəzi Bizans, İtaliya və İspaniya olmuşdur. T.Benfeyin inamında iqtibaslar təbli-xalqların mədəni, iqtisadi-siyasi əlaqələri, Əsgəndərin yürüşləri, ərəb istilələri və XI-XII əsrlərdə səlib yürüşləri dövründə baş vermişdir. Metodun nümayəndələri buları nəzərə almış və belə qərara gəlmişlər ki, xalqlar "Kəlilə və Dimnə"nin və "Min bir gecə"nin süjetlərindən, nağılı və həkayətlərindən istifadə etmişlər. Müqayisəli-tarixi metodun digər nümayəndələri - Delon, Librecht və Keller zaman çərçivəsini qırmış, erkən orta əsrlərdə və ədəbi inkişafın intibah mərhələsində iqtibasın genişləndiğini, dünya ədəbiyyatını hərtərəfli əhatə etdiyini söyləmişlər. Çünkü benfeyçilər motiv, lövhə, bədii vasitə və üsul iqtibası axtarmış, ancaq tə'sirdən, bütün dövrlərdə janrların tipoloji əlamət yaxınlığından danışmışlar.

Ancaq tə'sirdən, xalqların bir-birilərindən hazır məzmun, sujet və obraz götürmələrindən danışan komparativistlərin inamında incəsənət cəmiyyətdən, ictimai-siyasi mübarizələrdən təcrid olunur, öz-özünə qapanır, öz-özünü yaşayır və estetik zövqün formallaşmasında həyatın, sənətkarın xəyal və fantaziyasının əhəmiyyəti azalır.

T.Benfey inanırdı ki, süjetdə və bədii motivdə gəzərilik, bir ədəbiyyatdan o birinə keçmək daxili bədii özünə məxsusluqdur. "Kəlilə və Dimnə"dən "Min bir gecə"dən, Şərqiñ ayrı-ayrı əsatir, əfsanə, nağıl, lətifə və dastanlarından Avropa ədəbiyyatına xeyli sujet, obraz, janr, bədii motiv və təsvir üsulları keçmişdir. Bunlar müasir dövrdə də varlığını, tipoloji xüsusiyyətlərini saxlamış, dəyişən sadəcə onların zahiri əlamətləri olmuşdur. Buna görə də ədəbiyyatşunas Şərq sujetlərini öyrənmək kifayətlənməmiş, onların variantlarını, variantların yaranma və inkişaf tarixini müəyyənləşdirməlidir.

A.Taylor, L.Morqan, Y.Lippert və D.Frezerin əsərlərində bir xalqın ədəbiyyatından dikər xalqın ədəbiyyatına ideya və sujetin, obraz və variantın keçməsi qanuna uyğunluqdur. Onlar bildirdilər ki, xalqlar öz milli mühitlərində ya oxşar, ya da eyni inkişaf tipi yaşayırlar. Bu da onların həyat və məişətində, meyl və düşüncəsində, ideya-siyasi mübarizəsində bənzərlik yaradır. Bənzərlik yaradıcılığın üsullarına, əsərin məzmun-forma və janr xüsusiyyətlərinə tə'sir göstərir.

İqtibas və tə'sir, süjetin keçiciliyi və gəzəriliyi müqayiseli-tarixi metoddə əhatəli anlayışdır. Ancaq mifoloji nəzəriyyədə iqtibas qədim və orta əsrlər ədəbiyyatını, daha çox əfsanə, əsatir, nağıl, rəvayət və lətifələri əhatə edirdi. Benfeyin əsərlərində isə mifoloji iqtibas həmişə vacib deyildir; iqtibas milli ehtiyacdən doğmalıdır və iqtibasa millitarixi şərait imkan verməlidir.

Yaradıcılığı boyu F.İ.Buslayevin elmi tə'sirini yaşayan, mifoloji məktəbin nəzəri və təcrübü prinsiplərini bəyənən A.N.Veselovski komparativizmə müdaxiləsiz, sərbəst gəlmışdı. Rusiyada bu cərəyanı, bütövlükdə ədəbi-estetik fikri yeni inkişaf yönünə salmışdı. A.Veselovski qənaətə gəlmışdı ki, poetik yaradıcılıq ən yüksək, ən kamil inkişaf mərhələsində möhkəm və əbədi ideyalarla kifayətlənir. Çünkü söz sənəti belə süjetləri, obraz və ideyaları həmişə yaratır, onları özündən əvvəlki ədəbi nəsillərdən götürür, yeni axarda, yeni istiqamətdə inkişaf etdirir, zənginləşdirir. Avropa və Şərq klassikləri mükəmməl obrazlar yaratmış, həyata geniş müdaxilə yolu seçmişlər. Sonralar ədəbiyyata gələn sənətkarlar onların üsullarını, məzmun-ideya, surət, konflikt və süjetlərini başqa forma və istiqamətdə təkrar etmişlər. Buna görə də dünya xalqlarının şifahi və yazılı ədəbiyyatlarında yaranan möhtəşəm obrazlar - Leylilər, Xosrovlar, Faustlar, Mefistofellər, Kaurlar və Don Juanlar müxtəlif adlarla, başqa bədii ölçü və boyalarla Avropa ədəbiyyatını dolmuşlar. Homer, Esxil, Sofokl, Pindar, Firdovsi, Nizami, Şekspir, Balzak və Puşkin motivlərini və obrazlarını ədəbi inkişafın ayrı-ayrı mərhələlərində axtarmaq və tapmaq mümkündür.

A.Veselovski ədəbiyyatı müqayisəli öyrənir və bu tədqiq üsulunu təbliğ edirdi. Amma bu alimin əsərlərində müqayisə, qarşılıqlı əlaqə və tə'sir istiqamətini dəyişir, iqtibas, bir xalqın o biri xalqdan hazır süjetlər götürməsi "zərurətinin" şərhinə yönəldirdi. O, Şərq süjet və obrazlarının Avropa və slavyan ölkələri ədəbiyyatının Bizans vasitəsilə keçdiyini sübut etmək istəyirdi.

XIX əsrin sonunda A.Veselovski daha çox folkloru və apokrifik ədəbiyyatı öyrənir və qərara gəlirdi ki, ən qədim incəsənət sinkretik xarakterdə olmuş və ədəbiyyatın yeni inkişaf mərhələlərini bütün xalqlar keçirmişlər. Eyni zamanda, A.Veselovski "Bokaçço, onun mühiti və yaşıdları", "V.A.Jukovski, hiss və qəlb təxəyüllü poeziyası", "Tarixi poetika", "Romanın tarixi, ya nəzəriyyəsi", "Epitetlərin tarixindən",

"Lirikanın və dramın tarixindən" əsərlərində müqayisəli-tarixi metodun dikər nümayəndələrindən fərqlənirdi ki, oxşar həyat şəraitində orijinal süjet və surət, yaxın məzmun, bədii struktur və ifadə tərzi yarana bilər. A.Veselovski konkret tarixi şəraiti və onun tə'sirini nəzərə alır, yaradıcılıqda iste'dadın, dünyagörüşün, ədəbi təcrübənin, ən'ənə və xəlqiliyin rolunu qiymətləndirirdi.

Normativ poetikanı tarixi poetika ilə əvəz etmək istəyən A.Veselovski "süjetin öz-özünə yaranması" nəzəriyyəsini bəyənmiş, onu zəngilləşdirməyə çalışmışdır. İngilis alimi E.Lenq Eduard Teylorun elmi-nəzəri əsərlərini əsas almış və "süjetin öz-özünə yaranması" nəzəriyyəsinin estetik prinsiplərini bu özüllə müəyyənləşdirmişdir. Çünkü E.Lenq özünün sənət anlayışının nəzəri əsaslarını E.Teylorun yaradacılığında tapmışdır.

Həm Teylor, həm də E.Lenq elə biliirdilər ki, inkişafın müəyyən mərhələsində xalqların məişətlərinin, dini təsəvvür və anlayışlarının eyniliyi oxşar məzmunların, oxşar obraz və süjetlərin yaranmasına səbəb olmuş; hətta, dini mifləri, dini dərk və duyum eyniliyi, həyata və cəmiyyətə oxşar mövqeydən baxışları yaratmışdır.

Komparativizmin "klassik modelini" fransız komparativistləri yaradmışlar. Onlar yaradacılığı birtərəfli öyrənir, formanı və onun bütün ünsürlərini gerçəklilikdən ayıırlar. Amerika komparativistləri isə ədəbiyyatşunaslığı daha mürəkkəb üssullarla-siyasi konsepsiya ilə yanaşırlar. Ədəbiyyat tarixini milli çərçivədə - Afrika, Asiya, Qərbi Avropa regionları üzrə sistemləşdirməyi və öyrənməyi elmi prinsip hesab edirlər.

Psixoloji istiqamət XIX əsrin tükənəciyində Rusiyada yaranmış, dünyanın ayrı-ayrı ölkəsində geniş yayılmışdır. İstiqamətin ölçü və estetik prinsiplərini A.A.Potebnya (1835-1891) çox cildli bir əsərdə - "Yaradıcılığın psixologiya və nəzəriyyəsi"ndə müəyyənləşdirmiştir. A.A.Potebnya ədəbiyyatşunas, dilçi-alim idi. Yaradıcılığının ilk illərində o, mifoloji cərəyanın tə'sirinə düşmüş, sonralar onun nəzəri-elmi əsaslarını və estetik prinsiplərini tənqid etmiş, komparativizmə meyl göstərmişdir. Bu alim cərəyanlara dilin nəzəri-təcrubi tələbləri ilə yanaşmış, daha çox poetik dili əsaslandırmağa çalışmışdır. Lakin A.A.Potebnya incəsənətin ümumiləşdirici xarakterini, bədii obrazın sənətkarın görüşlərini, ədəbi mövqeyini ifadə edə bilmək imkanlarını inkar etmişdir. T.Raynov, D.Ovsyaniko-Kulikovski, A.Qorifeld,

B.Lezin, V.Xarsiyev və başqları A.Potebnyanın davamçıları kimi fealiyyət göstərmiş, psixoloji istiqaməti fərdi yaradıcılıq axtarışları ilə zənginləşdirmişlər.

Psixoloji istiqamət avtobioqrafikliyi, özünütəsdiq və müşahidəni, təsvirin emosionallığını önməli hesab edirdi. A.Potebnya və onun davamçıları elə bilirdilər ki, ədəbiyyatın predmeti sənətkarın tərcüməyi - həli və psixologiyasıdır, onun iztirabları, təkrarolunmaz həyəcanları, mə'nəvi sarsıntı və düşüncələridir. Onların əsərlərində özünü dərk və müşahidə, hissi-emosional təsvir vacib yaradıcılıq şərtlərindədir. Lakin psixoloji istiqamətdə dərk, duyum və müşahidə ziddiyətli və məhdudu səciyyə daşıyır. Bu ədəbi istiqamətdə müşahidə ancaq özünümüşahidədir, dərk ancaq özünü, özünün mə'nəvi-psixoloji aləmini dərkdir. A.Potebnyaya görə özünümüşahidə və avtobioqrafiklik bədii-estetik dəyəri artırır, zaman və gerçəkliyin müxtəlifliyi, surətlərin fikir və düşüncəsi hərtərəfli dərk olunur, yazıçının hiss və həyəcanları duyular. Sənətkar əsəri özünün tərcüməyi-halını açmaq, onu lövhələrdə, hadisə və əhvalatlarda göstərmək və özünü, özünün mə'nəvi-psixoloji aləmini real dərk etmək üçün yazar.

Sosial darvinizmlə bağlı olan pozitivist nəzəriyyə və tə'limlər geniş yayılır, konkret bir problemin tədqiqində müəyyən nailiyyətlər qazanırdı. Nəzəri-estetik fikrin zənginləşməsində, müasir ədəbiyyatşūnasiyin, xüsusən tarixi poetikanın təşəkkülündə və inkişafında bu cərəyan, nəzəriyyə və istiqamətlərin önməli rolü olmuşdur. Ancaq tarixi-fəlsəfi ümumiləşdirmənin zəifliyi, induktiv dərk bu ədəbi istiqamətləri birtərəfli axara salır, bədii yaradıcılığın vacib problemlərini həll etməyə qoymurdu. Ümumiyyətlə, XIX əsr, pozitivizmin ilk mərhələsi, gah bir-birini tamamlayan, gah da bir-birindən ayrılan pozitivist ədəbiyyatşūnasiy istiqamətlərlə zəngin olmuşdur. XX əsrde isə milli-azadlıq hərəkatları genişlənir, sinfi ziddiyətlər mürəkkəb xasiyyət alır. Bu da pozitivist dərkdə müxtəlifliyi zəiflədir, bədii yaradıcılığı həyatdan ayırmadır, məzmuna e'tinasız yanaşmaq, təkcə formanı qıymətləndirmək meylini gücləndirirdi.

XX əsrin əvvəllerində psixoloji istiqamət zəifləyir, intuitivizm və formalizm yayılır, liberal və bitərəf burjua ədəbiyyatşūnas və sosioloqları bu istiqamətlərin mövqeyində dayanır, yaradıcılığı insanın arzu və düşüncələrindən, şüurlu münasibətində ayırmaga çalışırlar. Formalizm məzmuna, ideya-siyasi kamilliyyət vermər, idrakin,

təxəyyül və xəyalın imkanlarını formaya və dilin ahəngdarlığına istiqamətləndirirdi.

İntuitivizm mahiyyətə mürtəcə ədəbiyyatşunaslığın cərəyanlarına oxşayır, yaradıcılıqda ağılin rolunu, məntiqin, obyektiv əhəmiyyətini danır, bu prosesi intuitiv fəaliyyət adlandırırırdı.

İntuitivizmin yaradıcısı Anri Berqsondur (1859-1941). A.Berqson elmi axtarışa XIX əsrin sonunda başlamış və intuitivizmin xüsusiyyətlərini də bu dövr müəyyənələşdirmişdir.

Anri Berqson ədəbi-estetik fikrin inkişaf tarixini, öz dövrünün sociologiyasını dərindən öyrənmişdi. O, "Yaddaş və materiya", "Yaradıcılıq təkamülü" və "Gülüş" əsərlərində yaradıcılığın psixologiyasına toxunur, idrak və fantaziyaya, məzmunə, varlığı ifadə imkanlarına münasibət bildirir, qərara gəldi ki, intuitiv dərk müşahidəyə, həyatı hərtərəfli əhatəyə imkan verir, dünyanın dərkini dinamikləşdirir, əsərə emosianallıq gətirir, sənətkarı ağılin və məntiqi düşüncənin ağır yükündən qurtarır.

Anri berqsonun və onun davamçılarının təlimində fərdlərin öz təcrübələri, öz fərdi mühitləri olur və onlar bir-birilərindən seçilən, bir-birilərinə oxşamayan öz fərdi aləmlərini yaradırlar, sənətkar da fərddir, o, ancaq özünün fərdi intuitiv dünyasını ifadə edir. S.Bekket deyirdi: Yaziçi "Hər hansı bir şey haqqında yazmır, sadəcə o, nəsə yazar. "Nəsə yazmaq" üçün ona bilik, ağıl və ideal yox, bütöv intuisiya, psixoloji enerji kərəkdir." Eyni zamanda, A.Berqson, Z.Freyd, K.Yunq, Q.Rid, M.Barres və S.Bekket sənətkarı siyasətdən, estetikanı obyektiv aləmdən ayırir, fəlsəfi istiqamətlərdə həqiqət tapmır, dünyani necə varsa, elə də görməyi sadəlövhəlik adlandırır, yaradıcılığın mənbəyini ancaq ədəbi şəxsiyyətin intuisiyasında axtarırlar. Q.Rid elə bilirdi ki, incəsənət tarixi dünyani müxtəlif üsullarla görmək tarixidir; görmək isə vərdişdir, öz-özü ilə razılıqdır. Buna görə də sənətkar nəyi - görmək istədiklərini görür, görmək istəmədiklərini "dağıdır, məhv edir"; bacarıqla, arzu və istəklə gördükleri - intuitiv müşahidələrini reallaşdırır, formaya salır. M.Barres bunları - "yeni görünümü", sübyektiv ruhun obyektiv həqiqətdən üstün olduğunu, bədii yaradıcılıqda ruhun "xəstə düşüncələri", "xəstə təəssüratları" məhv etdiyini əsaslandırmağa çalışırırdı. Cünki modernist bir istiqamətdə - intuitivizmdə yalnız bir məzmun, bir forma-sənətkarın özünü ifadəsi əsasdır.

İncəsənəti fəlsəfəyə müncər edən, fərdiliyi və onun hər dəfə yeni-dən təzahürünü "poeziyanın materialı" sayan B.Kroçenin sənət anlayışı ziddiyətli, tamam sürüşkən idi. Buna görə də biri onu hegelçi, dikəri marksist, başqası kantçı, bir başqası isə maxist adlandırırırdı.

Benedetto Kroçə (1866-1952) intuitivizmin ən'ənələrini davam etdirir, ancaq onu zənginləşdirə bilmirdi. O, ya Anri Berqsonu təkrar edir, ya da ziddiyətli mülahizələri ilə ona yaxınlaşırırdı. Sadəcə B.Kroçə yaradıcılığı praqmatik niyyət və mənfeətlənməkdən - "utilitar yükdən" kənarda zənn edir, onun fikri-struktur istiqamətində intuitiv qavrayış axtarırırdı; inam oyatmaq istəyirdi ki, intuitiv dərk və təsvir hadisələri, konfliktləri konkretləşdirir, obradza bütövlük, səciyyəvi əhvalatları özündə cəmləşdirə bilmək xüsusiyyəti ümumiliklə fərdiliyi geniş təzahür etdirmək keyfiyyəti yaradır. B.Kroçə onu da deyirdi ki, fərdilik, yazıcıının boyaları, bədii üsul və vasitələri təkrarsızlıqdır, yenidən təzahürür. Ümumiləşdirmə, incəsənətdə yalnız səciyyələndir-mə, fərdiyyəti müəyyənləşdirmədir; özünü intuitiv bədii ifadə həmişə sərbəstdir, öz özünə tövəyən həqiqətdir; intuisiya dərkdən, hiss etmə mənimmsəmədən uzaqdır; bütövlükdə incəsənət-intuisiyadır, intuisiya isə ifadə etməkdir.

İtaliya filosofu B.Kroçə yaradıcılığın mürəkkəbliyindən və dilin xüsusiyyətlərindən, hidisələri ifadə üsullarından danışır, intuitiv dərk və təsviri realizm və romantizm müxtəlifliyinə qarşı qoyur, incəsənətin tipoloji öyrənmə prinsiplərini bəyənmir, ədəbiyyatşünashığın zənginliyinə və onun imkanlarının genişliyinə şübhə ilə yanaşırırdı.

A.Berqson da, B.Kroçə də bədii tə'sirə inanırdılar. Lakin B.Kroçə yaradıcılığın məfkurə sahəsi olduğunu söyləmir, incəsənətlə əxlaq arasına sədd çəkirdi.

Həm intuitiv, həm də formalizmin tə'siri geniş idi. Ancaq XX əsrin əvvəllərində kur inkişaf dövrü yaşayan rus formalizm əvvəlcə sərbəst cərəyanə oxşamırdı, rus futurist şe'rinin estetik tələblərini əsas alırdı. Sonralar V.Eyzenbaum, R.Yakobson, Y.Tinyanov, B.Tomashevski və başqaları formalizmin prinsiplərini hazırlamış, onu ədəbiyyatşünashıq cərəyanı səviyyəsinə qaldıra bilmisələr.

Mükəmməl estetik sistem yarada bilməsələr də, formalistlər ədəbiyyatda mə'na, fikir və tə'sir müxtəlifliyi tapır, onu spesifik sahə kimi öyrənirdilər. Lakin formalistlərin axtarışlarında bədii əsər xalis formadır, bədii ünsür və materialların əlaqəsidir; sənətkarın vəzifəsi isə

ədəbi üsullar sistemi yaratmaqdır. Formalistlər üslubu poetik dilin, kompozisiyasını təhkiyənin üsullar sistemi kimi öyrənir, fabulanı süjetin tərkib və təşkili üçün əsas material hesab edirdilər.

Fabula, formalitslərə görə, materialını ya həyatdan, ya da bədii əsərlərdən alır. Belə materialı sənətkarlar mənimşəyirlər və onu təzədən - süjet üsulları ilə işləyirlər. Belə bir inamdan sonra formalistlər qərara gəlirdilər ki, ədəbiyyat ədəbi üsulların növbələşmə və əvəzlənməsidir; belə üsul və sistemlər əvvəlcə böyük sənətkarların yaradıcılığında yaranır və onun ardıcılırı bu üsullardan istifadə edirlər.

Formalistlər ədəbiyyatşünaslığa tarixən yanaşa bilmir, məzmunu bədii yaradıcılığın yaxınına buraxmurdular. Sənətkarın fərdi yaradıcılığı və dünyagörüşü, milli tarixi və onun ədəbi prosesin inkişafında rolу formalistlərin axtarışlarından kənarda qalırdı. Bunlarla yanaşı, formalistlər üsluba və əsərin dil xüsusiyyətlərinə, onun musiqililik və ahəngdarlığına qayğı ilə yanaşırlar.

Əslində, freydizm intuitivizmə, strukturalizm isə formalizmə yaxındır. Əsası XX əsrдə Avstraliya həkimi Zigmund Freyd (1856-1939) tərəfindən qoyulan freydizmdə aparıcı instinktdir, insanların seksual enerjisi və onun fərdi bioloji keyfiyyətləridir. Çünkü bu cərəyanın tərəfdarları düşüncə və idrakı qiymətləndirmir, bədii yaradıcılığı həyatdan və fəaliyyətdən ayılır, burada seksual özül və başlangıç, seksual simvol, seksual öz-özün idarə, kortəbiilik və instinct üstünlüyü axtarırlar.

Linqivistik konsepsiyanın, ədəbi-bədii əsərlərin linqivistik təhlil metodunun - strukturalizmin yaradıcılarından biri Ferdinand Sössür olmuşdur. O, "Ümumi linqivistika kursu" kitabında strukturalizmin üsullarını, nəzəri prinsiplərini müəyyənləşdirmək istəmişdir. F.Sössür dilə işarələr sistemi kimi baxmış; qərara gəlmışdır ki, söz struktura daxil olanda özünün tarixi mənasını ifadə ilə yox, başqa elementlərlə - sözlərlə bağlı, əlaqədə açılır, məzmun daşıyır.

Strukturalist hərəkatın mərkəzi Fransa olmuş və R.Yakobsonun geniş fəaliyyətinə qədər bu cərəyan elmin və incəsənətin bir çox sahəsinə tə'sir göstərmışdı. Amma tə'sir sistemli və ardıcıl deyildi. Ona görə ki, hələ strukturalizmin sənətdən tələbində, linqivistik təhlil üsulunda tam aydınlıq, tam müəyyənlik yaranmamışdı. 1958-ci ildə Amerikada "Üslub və dil" probleminə həsr olunan konfransda R.Yakobson "Linqivistika və poetika" mövzusunda mə'ruzə oxumuşdur. Mə'rüzə maraq

•

doğurmuş, strukturalistlər onu strukturalizmin məramı və əsası kimi qəbul etmişlər. Çünkü R.Yakobson görüşləri ilə strukturistlərin birtərəfli sənət anlayışlarını zənginləşdirir, dilin funksiyasının geniş təhlilini verirdi.

Həm F.Sössür, həm də onun davamçıları - M.Benze, V.Kayzer, M.Fuko, J.Lakan, M.Safuan, J.Derrid, R.Bart, A.Qreymas, E.Ştayqer, A.Teyt, K.Bruks, B.Enrix, D.Renson və R.Blekmur bədii yaradıcılığının varlığını, sosial mühitlə, ədəbi-bədii olmayan sahələrlə əlaqə və bağlılığını qırır, sözün fikir tutumunu, ifadə imkanlarının genişliyini, bütövlükdə forma-poetik xüsusiyyətləri məzmun-ideyadan ayırır, incəsənəti, ayrı-ayrı bədii əsəri öz-özünü qapanan sərbəst, müstəqil struktur kimi öyrənir, "estetik aləmi" reallığa - həyata qarşı qoyurdular.

Strukturalistlər məzmuna, yazıçının şəxsiyyətinə, ədəbi təcrübə və dünyagörüşə, onun ədəbi mühitinə və hansı ideallarla yaşamamasına əhəmiyyət vermir, ədəbi prosesə formalist mövqeydən yanaşır, onu öyrənəndə statistik metodun üsullarını əsas alırlar. Buna görə də strukturistlər bədii əsəri mikroelementlərə - işarələrə ayırır, mikroelementlərin kəmiyyətini və daxili əlaqələrini dəqiq müəyyənləşdirmək üçün riyazi üsullardan, kibernetika və semiotikadan istifadə edirdilər. Onlar ideya-estetik mahiyyətə əhəmiyyət vermir, diqqəti formaya, əsərdə dilin poetik olub-olmamasına yöneldirdilər. Dilin poetikliyini, əserin mikroelementlərə ayrılmاسını öyrənəndə elmi üsul və prinsipi, geniş mə'nada ədəbiyyatşunaslığı ümumi dilçiliyi təbə etmək isteyirdilər.

Sənət adamları strukturalizmə eyni mövqeydən, eyni istiqamətdən yanaşmirdilər. Realist, romantik, sentimental və naturalist sənətkarlar bu cərəyanə maraq göstərir, ondan istifadəyə ehtiyac duymurdular. Rus formalist yazıçıları isə strukturalizmi öyrənir, onu yaymağa çalışırlar. A.Belyi kah Avropa, kah da slavyan xalqları ədəbiyyatının ən'ənələrinə üz tutur, M.V.Lomonosovun rus şe'rində aparmaq istədiyi "islahatları" bəyənir, müasir rus şe'rini daha uyarlı, daha ifadəli, dilə daha yatımlı vəznə axtarırdı. Lakin rus formalist şairləri, o sıradan A.Belyi strukturalizmin mahiyyətinə enə, rus şe'rini təzə inkişaf axarına sala bilmirdilər.

BƏDİİ ƏSƏRİN PAFOSU

Lassala yazılan bir məktubda deyilirdi ki, şəxsiyyət təkcə nə etdiyi ilə yox, həm də necə etdiyi ilə səciyyələnir. Yaziçi həyatı öyrənəndə, obraz yaradanda "nə" ilə "necəni" vəhdətləşdirir, adı bir fakt, detal və əhvalatda düşündürүүçü məzmun tapır. Ancaq həyatın rəngbərəngliyi sənətkara hazır ideya vermir, ideyaya istiqamətləndirir, ideyaya aparır. Bədii əsər sənət aləmində öz həyatı, öz tə'siri, öz məzmun-strukturunu, pafosu ilə yaşayır.

Həyatın, sosial meyl və münasibətlərin, milli yaşayış, vərdiş və adət-ənənənin, mə'nəviyyat, düşüncə və psixologiyanın tarixi həqiqətə uyğun bədii dərki və qiymətləndirilməsi pafosun əsası, məzmunudur. Hegel pafosu insanın insani mahiyyətinin onun təşəbbüs, fəaliyyət və amallarının, kerçəkliyin zənginlik və müxtəlifliyinin sənətkarı həyəcanlaşdırmasından, daxilən hərəkətə gətirməsindən ayırmırıdı. Doğrudan da, pafosun müxtəlifliyi, dərinliyi və tə'sirinin genişliyi söz ustasının varlığı obyektiv duyumundan, faktları seçmək və ümumiləşdirə bilmək bacarığından, təsvirin aydınlıq və canlılığından asılıdır. Cəfər Cabbarlı yaradıcılığın mahiyyəti müasirliyi, xalq idealını təsdiq pafosundan, köhnəliklə vuruşmaq, qalib gəlmək inam və əzmindən ibarətdir. Burada "nəsillər döyüşür, sistemlər döyüşür, sonu isə, inanıram ki,qələbədir".

Növündən, janrıdan və həcmindən asılı olmayaraq, istə'dadlı bədii əsərlərdə pafos təzahürdür, məzmun-ideya dərinliyidir. Lessinq demişkən, söz sənəti, bütövlükdə "danişan rəsm" deyildir; həyatı zaman daxilində inkişaf və hərəkətdə, canlı obrazlarla bədii ifadədədir. Buna görə də zamanın ümumi və səciyyəvi keyfiyyətlərini varlığında daşıyan Oqtay ("Oqtay Eloğlu") ziddiyyətləri duyur, çılğın və çoşğun ehtiraslarla dramatik süjetdə artır, həqiqəti, əxlaqi-mə'nəvi bütövlüyü yalnız öz daxilində, xəyal və düşüncə aləmində axtarmır, həm də özünü, öz taleyini xalqa tapşırır, güclü milli teatr yaratmaq uğrunda mübarizə aparır. Ərəb-islam xilafətinin nümayəndəsi Əbu Übeyd ("Od gəlini") xalqın üsyankar ruhunu qırı, onu əqidə və inamından döndərə bilmir. Elxanın məntiqini, pafos səciyyəsi daşıyan sərt meyl və hərəkətlərini xatırlayanda sarsılır, inamını itirir. Elxan isə dirlə qılınçın birliyini görəndə çəşmir, vüqarı, əzəməti və əqidəsinin möhkəmliyi ilə

xalqın əhvali-ruhiyyəsini, onun mübarizəsinin qanuna uyğunluğunu ifadə edir.

Söz sənətinin inkişafı, onun mütərəqqi ənənə və təcrübəsinin hərəkəti, yazıçının qayəni ifadə üsullarının rəngbərəngliyi Belinskidə belə bir inam oyatmışdır ki, bədii mədəniyyat "mütərəqqi fəlsəfi və xüsusən düşünülmüş ideyaları yaxına buraxmur: o yalnız poetik ideyaları qəbul edir; poetik ideyalar isə sillokizm, doğma, qayda" və hökm deyildir, canlı hiss və duyu, ehtiras və pafosdur. Pafos isə yaradıcılıq axtarışlarından, insanın milli müəyyənliyə və tarixi həqiqətə uyğun ifadəsindən dövrün iqtisadi-siyasi və etik-əxlaqi problemlərinə real münasibətdən və bədii qiyamətdən, həyatın dinamik və özünəoxşar təsvirindən doğur. Pafos əsərin məzmun-mündəricəsi, obrazlar silsiləsi, yazıçının dünyagörüşü, istədədi və ədəbi təcrübəsi, onun yaradıcılıq metodu, bədii təsvir və ifadə vasitələrinin zənginliyi ilə şərtlənir.

Pafosda sənətkar qələmə aldığı hadisə və əhvalatlara, məzmun-ideyaya "ehtirasla məftun olur", onu "öz mə'nəvi varlığının bütün dolğunluğu və bütövlüyü ilə qavrayır", belə bir mürəkkəb prosesdə "ideya ilə forma arasında sərhəd olmur", bədii kamillik yaranır. "Qətl günü"ndə Y.Səmədoğlu dövrün səciyyəsini tarixi-psixoloji həqiqətə uyğun öyrənmiş, surətlərin həyəcanlarını, sarsıntı və düşüncələrini hərtərəfli açmışdır. Romanın pafosu bunlardan - ehtirasların, əqidi və məsləklərin qarşı-qarşıya dayanmasından təzahür edir. Milli müstəqillik uğrunda mübarizə, İran ictimai-siyasi quruluşu ilə barışmamazlıq və gələcəyə inam M.İbrahimovun "Cənub hekayələri"nin bədii-fikri istiqaməti - pafosudur.

Pafos inçəsənətin, fərdi bədii yaradıcılığın əsasıdır. Kiçik bir şə'rİN, hekayə, povest və romanın öz həyatı, öz bədii aləmi, demək, pafosu vardır. Sənətkarı müəyyən bir əsəri yazmağa aparan, ona poetik qüvvə və imkan verən pafosdur. Buna görə də "bu əsərdə ideya vardır, bunda isə ideya yoxdur" tə'biri o qədər də düz və müəyyən deyildir. Bunun əvəzinə: "Bu əsərin pafosu nədən ibarətdir?" yaxud "bu əsərdə pafos var, onda isə yoxdur" - deyilməlidir".

Bədii yaradıcılıqda "pafos nədir? Yaradıcılıq sənətkardan əmək tələb edir; sənətkar yeni əsər rüşeymini onun qəlbində necə kök salacağını özü də bilmir; ana uşağı öz bətnində necə bəsləyib böyüdüür, sənətkar da poetik fikrin toxumunu öz qəlbində bu cür bəsləyib böyüdüür; yaradıcılıq prosesi uşaq doğmaq prosesinə bənzəyir və bu fi-

ziki amalın, aydındır ki, öz mə'nəvi ağrıları vardır. Buna görədir ki, şair əmək sərf etmək və yaratmaq kimi bir igidlik göstərmək qərarına gəlirsə, deməli, onu böyük bir qüvvə, yenilməz bir ehtiras hərəkətə götürüb buna sövq edir. Bu qüvvə, bu ehtiras - pafosdur".

Bədii pafos faktdadır, hadisə və əhvalatdadır, həyatın canlı təhlilindədir, yazıçının ideya inamundadır, səciyyəvini qeyri-səciyyəvidən ayıra bilməsindədir. Buna görə də Hegel pafosu varlığı dərindən duymaqlan və təsirlənməkdən, onu hərəkətdə qiymətləndirməkdən, insanın hiss və duyğusunun, mə'nəvi-psixoloji varlığının ifadəsindən ayırmır. Düzdür, Belinski ehtirasın hissə, pafosun mə'nəviyyata aid olduğunu söyləyir. Ancaq o, bədii yaradıcılıqda insana xas olan bu iki xüsusiyyətin bir-birinə hopmasını, vəhdətini axtarırdı. "Pafos həmişə insanın qəlbində ideya ilə alışib yanan və həmişə ideyaya doğru can atan ehtirasdır, deməli sırf ruhi, mə'nəvi, ilahi ehtirasdır. İdeyanın zehin tərəfindən, sadəcə olaraq, idrak edilməsini pafos bu ideyaya, məhəbbətə, qızığın və coşğun həvəslə dolu bir məhəbbətə çevirir. Fəlsəfədə ideya cansızdır; pafos vasitəsi ilə isə ideya işə, gerçək fakta, canlı varlığa çevrilir. Öz mahiyəti e'tibarı ilə ən pafosludur poeziya olan dramatik poeziya barəsində ən çox işlədilən poetik sözü də pafos və ya patossözündən əmələ gelir. Beləliklə, hər bir poetik əsər pafosun məhsulu olmalıdır, pafosla dolu olmalıdır. Pafos nəzərə alınmazsa, şairi əlinə qələm almağa nə vadər etdiyini və ona bə'zən çox böyük əsəri başlamağa, bu əsəri qurtarmağa nəyin qüvvə və imkan verdiyini anlamaq olmaz".

Janrından və həcmindən asılı olmayaraq, əsərdə pafos zamanın ruhu və hərəkəti, insanın hissi və həvəsi, arzu və düşüncəsi yaşamalıdır. Təbii gözəlliyyin bir timsali - bənövşə döñə-döñə lirik düşüncə və səmimi e'tirafların predmeti olmuşdur. Q.Qasızməzadə "Bənövşə yarpağı"nda bənövşəyə müasirlik mövqeyində yanaşmış, varlığında dərin sosial mə'na tapmışdır. Ona görə də misradan-misraya şe'r tutumlanır. Azərbaycanın zənginliyi və özünəməxsusluğunu duyulur, insanda qürur, vətənpərvərlik duyğusu oyanır. Aşıq Alının "Nə qaldı" qoşması yaşanılan hisslerin, real müşahidələrin lirik-didaktik bədii ifadəsidir; dünyanın qanuna uyğunluqlarına inam pafosudur:

Ölüm haqdır, çıxmaq olmaz əmrədən,
İpək tora həlqə salma dəmirdən.

Aydır, gündür, gəlib gedir ömürdən,
Tələsirik görən yaza nə qaldı?

Miniatür bir povestdə - Ə.Yusifoğlunun "Cərrahlar"ında xəstəxana həyatı qaynayırlar, psixoloji gərginliyi ilə görünür. Burada inam inamsızlığı, sevinc qəzəbə, fərəh düşüncəyə qarışır. Əsərin bütün xətlərində yeniliklə köhnəlik, təzə müalicə üsulu ilə mühafizəkarlıq toqquşur. İnam və mübarizə pafosu Veysdə yeni arzu və duyğular oyadır. O, dövrünü, təbabətin nailiyətlərini qabaqlayır, mənfeətpərəstlik haqqında təsəvvürü genişləndirir.

Pafos epik və dramatik əsərlərdə tədricən, hadisələrin, surət və xarakterlərin inkişafında yaranır: əsərin strukturundan, obrazların düşüncə, meyl və münasibətlərindən keçir, bədiilik, idealliq, novatorluq və müasirlilik, məzmun və forma vəhdətindən ayrılmır. Belinski deyirdi: "Ögər biz Puşkinini şe'rini bir sözə xarakterizə etmek istəsəydik, onda deməli idik ki, bu şe'rler olduqca poetik, təbii, sənətkarən yazılımış şe'rədir, - bununla da biz bütün Puşkin poeziyası pafosunun sırrını aşkar etmiş olardıq".

Müasir Azərbaycan ədəbiyyatını yaradanların əsərlərində pafos tez hiss olunur və davamlı tə'sir oyadır. Çünkü sənətkarlar öz dövrlərinə yaxşı duyur, əsərlərinin ideya-bədii istiqamətinin zamanın ruhu - pafosu ilə uzaşmasına ciddi fikir verirlər. M.Müşviqin və Ə.Cavadın bir çox əsərlərində fikir, lirik hiss həyəcan, nikbin əhvali-ruhiyyə misradan-misraya keçir, pafos məzmununun və süjetin inkişafı prosesində dərinləşir.

Sənətkarlar əsərin mə'na-məzmun bütövlüyünə, onun tə'sirinin genişliyinə xüsusi əhəmiyyət verirlər, formaya və formanın ünsürlərinə yaradıcı yanaşırlar, janrların çoxundan eyni dərəcədə istifadə edirlər. Bu da yaradılıqla, məzmunu və obrazı, təzə ifadə tərzi axtarışlarına tə'sir göstərir. Pafos özünəməxsus formada, hadisə və əhvalatların inkişafına uyğun təzahür edir. Hər əsərdə və hər sənətkarların yaradılığında pafos özünəməxsus formada, hadisə və əhvalatların inkişafına uyğun təzahür edir. Lakin belə bir spesifiklik - hər əsərin özünün pafosunun olması sənətkarın bütöv yaradılıqlı istiqamətini - vahid pafosu inkar etmir, onu tamamlayır və daha da dərinləşdirir. Çünkü sənətkarın "bütün yaradılıqlı aləmi, onun bütün poetik fəaliyyəti də vahid pafosa malikdir ki, ayrı-ayrı əsərdəki pafosun bu vahid pafosa münasi-

bəti hissənin tama olan münasibətidir, əsas ideyanın bir rəngi, onun başqa bir şəklidir, onun saysız-hesabsız cəhətlərindən biridir" (Belinski). Səməd Vurğunun hər şə'rinin, hər poema və pyesinin özünəməxsus, fərqi pafosu vardır. Bu ədəbin yaradıcılığının ümumi pafosu isə insana, milli torpağa və Vətənə sevgi pafosudur. Mirzə İbrahimov əsərlərinin məzmununu həyatın, yaşayış, əlaqə və münasibətlərin müxtəlif, bənzərsiz sahələrində götürülmüşdür. Bu amil onun yaradıcılığında pafos əlvanlığı yaratmışdır. Əlvanlıq onun yaradıcılığının ümumi ahəngini-pafosunu şərtləndirmiştir.

Pafos təzə, müasir anlayış deyildir, qədim dövrün sinkretik yaradıcılığında, əsatir, əfsanə və nağıllarda, əmək və mərasim nəğmələrinin mükəmməl pafos olmuşdur. Azərbaycan xalqının realist və sehrlili nağıllarında sehr, ovsun və cadu əsas yer tutur. Mahiyyət sehrlili qüvvələrin vasitəsilə açılırdı. Sehrlə keçilməz yollardan, dərin dərələrdən keçilir, dağlardan aşılır, sədd və müqavimət qırılır, dərdlərə dərman təpilir, insan bir görkəmdən başqa bir görkəmə düşür, hətta ölü və təzədən dirilirdi. Mərasim nəğmələrinin təbiət və təbiət hadisələri, fəsillər müəyyən şəklə salınır, insana oxşar təsəvvür olunurdu. Bu yolla insan təbiəti, onun mürəkkəb sırlarını duymaq, dərk etmək, ona qalib gəlmək istəyirdi.

Ədəbiyyatın inkişaf mərhələlərində mühit sənətə, sənətin məzmun, forma, rəng, boyanın əsullarına, obrazlar silsiləsinə tə'sir göstərmiş, pafosun müxtəlif növü müxtəlif dövrlərdə ahəngdar, yeni çalarlarla inkişaf etmişdir. Buna görə də tragik, komik, qəhrəmanlıq, vətənpərvərlik, dramatik, romantik və satirik pafos sentimental pafosa nisbətən tez yaranmış və əvvəlincilər dünya ədəbiyyatını daha geniş, daha davamlı əhatə etmişdir. Düzdür, Şiller qədim roma ədəbiyyatında, Horatsinin şe'rlerində sentimental pafos axtarmışdır. Ancaq on sekkinzinci yüzülliyyin sonuna qədər həyatı sentimental ifadə keçici və ötəri olmuş və sonralar da bu pafos tə'sirini sistemli saxlaya bilməmişdir.

Sənətkar öz mühitində, müasirlərinin əhatəsində yaşayır. Varlığı, xalqın, yaşayışını öyrənir, onu hiss, duyğu, düşüncə və dünyagörüşündən keçirir. Yaziçi - vətəndaş mövqeyini gizlətmir, təsvirdə həm məhəbbətini, həm də nifşətini ifadə edir. Buna görə də əsərdə sənətkarın mövqeyini - bədii qiymətləndirməsini ya təsdiq, ya da inkar pafosu şərtləndirir.

Söz ustasını ya təsdiq, ya da inkar pafosuna gerçəklilikin, sosial-iqtisadi münasibətlərin, məişətin və adət-ənənələrin özü - real təsviri aparır. Xaqanının "Təhfət-ül-İraqeyn" də poetik "mən" geniş miqyasda düşünən, ziddiyətləri duymaq və qiymətləndirə bilmək imkani olan şəxsdir. O, Şərqi, iki İraqın töhfəsini fikir-mə'nəvi aləmində yaşayır, qəzəb və acılarını, bir vətəndaşın heyətini gizlətmir. "Kufə əhli kimi e'tibarsız, Bağdad əhli kimi ikidilli, peysərləri qalın, qırıq gözlü iynəyə bənzəyən, çürük dəndənləri qan qoxuyan bu siyaset xadimlərinin... qüdrətli sənət dili ilə inkar edir. Onları oğru, yaltaq ikiüzlü adamlar adlandırır". Buna görə də "güt humanizm, cəsarətli inkar, işığa ehtiraslı meyl Xaqani poemasının əsas məziyyətinə"¹⁹ - pafosuna çevirilir.

Nizaminin "Xeyir və Şər" hekayəsində iki barışmaz qüvvə - Xeyir-lə Şər üz-üzə dayanır. Şərin - zülmün və amansızlığın müvəqqəti qələbəsi ümidi qıra, inamı azalda bilmir. Yaşamaq iqtidarı olan qüvvələr - insanlar, torpaq, su və yaşılıq Xeyiri həyata qaytarır. Xeyir işdə, əməl və arzularda ucalır, təzədən canlanır, daha da səxavətlənir. Şərin aqibətinin -miskin ölümünün şahidi olur.

Dünya ədəbiyyatının təcrübəsi sübut edir ki, pafosun tragic, komik, qəhrəmanlıq, vətənpərvərlik, dramatik, satirik-yumoristik və sentimental növləri olmuş və zaman keçdikcə bu növlər bir ədəbi nəslin yaradıcılığından digər ədəbi nəslin yaradıcılığına keçmişdir. Ədəbi nəsillər ədəbiyyata, pafosun növlərinə dövrlərinin estetik ölçü və tələbləri ilə yanaşmış, onları yeni məzmun - çalarlarla zənginləşdirməyə çalışmışlar.

Məzmun həyatın, məişətin və fəaliyyətin konkret bir sahəsində götürülür, Buna görə də əsərin birində üstünlük qəhrəmanlıq, digərində tragic, bir başqasında vətənpərvərlik, komik və ya satirik-yumoristik pafosa verilir. Əgər H.Cavidin "Şeyx Sən'an"ında təəssübkeşlik ideyası, sevginin ülvilik və bəşəriliyi romantik pafosla ifadə olunursa, insanı xirdalayan, onun daxili-mə'nəvi aləmini parçalayan ictimai-siyasi mühit də C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində satirik-yumoristik pafosla göstərilir, inkar olunur.

¹⁹ Ə.Səfərli. X.Yusifov, Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. - Bakı. 1982. s.73.

Əsərdə çox zaman bir pafosun ünsürləri digərinə qarışır, biri o birinin mahiyyətinə hopur, fikri dərinləşdirir, tə'siri və idraki-tərbiyəvi əhəmiyyəti artırır. Nizaminin poemalarında romantik pafosu qəhrəmanlıq, bəzən də dramatik və tragik pafos tamamlayır. C.Cabbarlinin "Od gəlini" pyesində və S.Vurğunun "Vaqif"ində qəhrəmanlıq və vətənpərvərlik pafoslarını romantik və dramatik pafosların mükəmməliyində ayırmalı olmur. M.İbrahimovun "Cənub hekayələri" silsiləsində və "Çandranın üsyəni"nda dramatizm, daxili-psixoloji gərginlik hadisədən-hadisəyə artır, romantik təhkiyə inam, təzə fikirlər və düşüncələr oyadır. Mir Cəlalın hekayələrində fikir sağlam, dərin məzmunlu gülüşlə ifadə olunur; humor oynaq və yumşaq təbəssüm inkar edici və öldürücü satirik pafosa qarışır.

Antik yunan, Roma və erkən orta əsrlər ədəbiyyatında, Şərqi xalqlarının epos, əsatir, əfsanə və nağıllarında qəhrəmanlıq, vətənpərvərlik, tragik, dramatik və romantik pafoslardan istifadə olunurdu. İnsanlara od getirən Prometeyin qəhrəmanlığının, Troya döyüşlərinin, İran-Turan müharibələrinin koloritli təsviri misflərin, epos və əfsanələrin çoxunu bir istiqamətə - qəhrəmanlıq pafosu istiqamətinə salırdı. Tragediyanın atası Esxilin "Prometey" üçlüyündə ("Od getirən Prometey", "Zəncirlənmiş Prometey", "Xilas olmuş Prometey") qəhrəmanlıq və tragik pafoslar vəhdətləşir. Prometey bərabərliyin, işığın və insan səadəti uğrunda fədakarlığın timsali kimi ümumiləşir. Arzusu, meyl və münasibəti inkar olunan güclü bir varlıq - Zefs zülmü və zülmün müxtəlif formalarını yayır, insanları işiq və od səadətindən məhrum etməyə çalışır.

Qəhrəmanlıq pafosu dünya ədəbiyyatında mahiyyətcə bir, forma və təzahür baxımından fərqli, bənzərsiz olmuşdur. Ona görə ki, qəhrəmanlıq pafosu müxtəlif milli tarixi şəraitində yaranır. Müxtəlif dövrlərdə xalqlar kor-təbii qüvvələrə, zülümkarlara və işgalçılara qarşı mübarizə aparır və bu mərəkkəb prosesdə onların gücü və inamı, formalasdırıqları şəxsiyyətlərin - obrazların bütövlüyü təsdiq olunur. "Kitabi-Dədə Qorqud" dastanlarında oğuzların düşmənləri yadlardır. Dastanlarda yadlara qarşı mübarizəyə oğuzların böyüyü Bayandur xan istiqamət verir. Bəylər ancaq qəhrəmanlıq göstərəndən, ümumoğuz məhəbbəti qazandıqdan, yetkin və kamil şəxsiyyətlər kimi dərk olunandan sonra Bayandur xanı yanına gedə, ondan göstəriş və məsləhət ala, bəylər bəyinin igidləri sırasına daxil ola bilərlər.

"Koroğlu" dastanında Koroğlunun dəliləri zəhmət adamlarını dəstələrinə götürmürələr. Koroğlunun delisi olmaq istəyən döyüş, qəhrəmanlıq imtahanından çıxarılır, gücü, inam və əqidəsi öyrənilir. "Telli xanımın Çənlibəlsə gəlməyi" qolunda Dəmirçioğlu səfərə inam, e'tiqad və sədaqət sınagından sonra göndərilir.

Pafos surətlərin hamisini, onların məişətindən, əxlaqi-mə'nəvi aləmlərindən, dünyagörüşlərindən tutmuş portretlərinə qədər əhatə edir. Əsərdə obraz hərəkət və münasibəti, sosial mövqeyi, arzu və düşüncəsi ilə yaşayır. "Dədə Qorqud" dastanlarında "Burla Xatun" mürəkkəb şəraitə düşür, ismət və ləyaqəti, dəyanət və düşüncəsinin genişliyi ilə Şökli Məliki və sarayı sarsıdır. Oğlu Uruzun etindən qovurma bişiriləndə çəşmər, mə'nəvi-ruhi gözəlliyyini saxlayır, 40 incəbelli qızdan seçilmir. Uruz isə Oğuz igidlərinin inam və ümidləri səviyyəsində dayanır, anası ilə bərabər ölümü şərəfsiz yaşamaqdan üstün tutur.

Ədəbiyyatda qəhrəmanlıq pafosunun mükəmməl ən'ənəsi vardır. Himnlərdə, xalq nağıllarının çoxunda, antik və orta əsr odalarında, bilinə və hərbi povestlərdə, Azərbaycan epik poeziyasında güclü pafos yaşayır; dastanlarda - "Dədə Qorqud", "İqor polku dastarı", "Alpamış", "Koroğlu", "Qaçaq Nəbi", "Roland haqqında mahnılar" və "Mənim Sidim haqqında mahnılar"da xalqın və vətənin səadəti uğrunda mübarizə aparan yetkin şəxsiyyətlər təsvir olunur və bədii məntiqdə onların gücü və daxili inamı əsaslandırılır.

Ziddiyətlərin, zülmün və istismarın güclənməsi pafosu dərinləşdirir, onun istiqamətini dəyişir, tə'sirini artırır. Pafos dövrün, istək və arzunun tələbinə uyğun təzahür edir. 1789-1794-cü illər Fransa burjua inqilabı romantik pafosda dərinlik və müxtəliflik yaratdı. XIX əsrin ilk rübündən xalqların - rusların, ukraynalıların, belorus, gürçü və azərbaycanlıların ədəbiyyatında satirik-yumoristik pafos sistemli və həyatı inkişaf axarına düşdü. Romantik pafosa yaxın olan bir pafos - sentimental pafos incəsənətin bir çox sahəsinə, sənətkarların üslubuna tə'sir göstərdi. Ancaq sonralar sənətkarlar "kiçik insanı" - əmək adamını təsvir etməklə kifayətlənmədilər. Satinin ("Həyatın dibində") "İnsan". Bu söz nə qədər gözəldir. Bu söz qürurla səslənir" - çağırışı aydın siyasi ədəbi hərəkət programına çevrildi. Dövrün, müasir həyatın özü təzə metodları - realizm və romantizm metodlarını doğurdu. Müasir ədəbiyyatın ideya-bədii istiqamətini sosial varlığı, humanizm insanların fikir və düşüncə genişliyini, onun daxili bütövlüyünü, vətənpərvərliyini təsdiq pafosu şərtləndirirdi.

BƏDİİ ƏDƏBİYYATDA TİPKİLİK

Lassala yazılan bir məktubda realizm və "daha çox şekspirləşdirmək" üsulu əsaslandırılırdı. "Şekspirləşdirmək" - deyiləndə isə təkcə detal, mənzərə, lövhə və təfərrüatların aydınlıq və dəqiqliyi yox, həm də tipik vəziyyətlərdə tipik xarakterlərin yaradılmasındaki həqiqilik, aydınlıq və dialektik vəhdət, gerçəkliliyin tarixən düşünülməsi, təsvirin canlılığı ilə bərabər, böyük məzmun-ideya dərinliyi nəzərdə tutulurdu.

Məktublardan aydın olur ki, Ferdinand Lassal "Frans fon Zikkingen" faciəsində ümumiləşdirmə apara, varlığın ifadəli realist təhlilini verə bilməmişdir. Filosoflar onu "sadəcə Şiller kimi yazmaqdə, fəndləri zəmanə ruhunun carxısına çevirməkdə" təqsirləndirmişlər.

Lassalın dövr, tarixi inkişaf və ictimai-siyasi mühit haqqında baxışı ziddiyətli, məhdud idi. Dünyagörüşünün məhdudluğunu faciənin quruluşuna, konfliktə, hadisə və əhvalatların dramatik axarına, surət və xarakterin şərhinə, mühakimələrə, hiss və duyguları ifadə etmək üsullarına mənfi tə'sir göstərmişdir. Hadisələrin daşıyıcısı Zikkingen mütərrədləşmiş, təsadüflər, ehtimallar, diplomatik çəşqinqılıqlar, yersiz mühakimələr içində itmiş, nəticədə məhv olmuşdur. Başqa bir sənətkar - xanım Marqaret Qarknessə məktubunda filosof tipik xarakterlərə və hadisələrin ümumiləşdirilməsinə realizmin tələbləri baxımından yanaşındı. O, "Şəhər qızı" povestini "kifayət qədər realist", həyatı olmadığına görə tənqid edirdi: "Mənə elə gəlir ki, realist detallar uyğunluğu ilə yanaşı, tipik xarakterlərin fəaliyyət göstərdikləri hüdudlar da-xilində tipikdirlər, lakin bunu onları əhatə edən və onları hərəkət etməyə məcbur edən şərait haqqında söyləmək olmaz. "Şəhər qızı"nda fəhlə sinfi özünə arxa durmaq üçün təşəbbüs və hərəkət göstərməyən, özünə arxa durmağı bacarmayan passiv kütlə şəklində verilir. Onu diləncilikdən xilas etmək üçün bütün tədbirlər kənardan və yuxarıdan görülür".

Xanım Qarkness Londonun İst-End rayonunda toxucu fəhlələr arasında siyasi iş aparırdı. O, "Şəhər qızı"nın məzmununu buradan - gördüyü, şahidi olduğu və ictimai mənasını yaxşı bildiyi hadisələrdən almışdı. Ancaq yazıçı fəhlə Nelli ilə Artur Qrantın sevgisini dövrün səciyyəvi əhvalatı kimi ümumiləşdirə bilməmişdi. Buna görə də Nellinin əxlaqi-mə'nəvi aləmini mütlük, qüssə və yalvarış, düşüncə və amansız-

lıq şərtləndirirdi. Nelli tipik şəraitə düşmür, onda yaşıdlarının - fəhlələrin passivlik və ümidsizliyi cəmləşirdi. Filosof bunları nəzərə almış, Qarknessi hadisə və əhvalatları ümumiləşdirməyi, məqsədə tipikləşmiş, ictimai kerçəkliyin və ictimai tiplərin vasitəsi ilə nail olmayı, tipik xarakteri tipik şəraitdə göstərməyi, onu kamil xarakter səviyyəsinə qaldırmağı "Bəşəri komediya" müəllifindən - Balzakdan öyrənməyə çağırırdı: "Sizi müəllifin ictimai və siyasi baxışlarını nəzərə çatdırmaq üçün, biz almanın işlətdiyi ifadə ilə desək, tendensiyali roman yazımaqda təqsirləndirməkdən çox uzaqam. Mən əsla bunu nəzərdə tutmuram. Müəllifin görüşləri nə qədər gizlidirsə, bir o qədər sənət əsərinin xeyrinədir. Mənim nəzərdə tutduğum realizm, hətta müəllifin görüşlərindən asılı olmayaraq meydana çıxır".

~~Tipiklik mürəkkəb estetik kateqoriyadır, fərdiləşdirmə ilə ümumi-lesdirmənin cəmidir, incəsənətdə estetikliyin, ideya-bədii dərinliyin tələbi, "ideyaya yol açmağın (Belinski) vacib şərtidir, ümumiləşdirmə isə həyatda tipik olanı, həyatda hamı üçün maraqlı görünəni" (Černișevski) seçmək, onu realist-romantik mövqeydən eks etdirməkdir.~~

Bütün dövrlərdə sənətkar sənətkardır, onda həyatın mürəkkəb proseslərini, bənzərsiz hadisə və əhvalatlarını duymaq, qavramaq və mə'nalandırma bilmək bacarığı qüvvətlidir. O, dünyaya olan baxışlarını düşüncəsinə hopan faktlardan alır. "Çox canlı idrak və qavrama bacarığına malik olan adam, yəni sənətkar təbiəti onu əhatə edən varlığın ilk dəfə təqdim etdiyi hər hansı bir müəyyən faktdan çox qüvvətli bir surətdə tə'sirlənir, ona məstün olur. Həmin faktı izah edə biləcək nəzəri müləhizələr hələ onda yoxdur; amma o acgöz bir maraqla həmin faktı gözdən keçirib öyrənir, onu əvvəlcə vahid və yeganə bir təsəvvür kimi alıb, qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları və surətləri əlavə edir və nəhayət, sənətkarin keçmişdə görüb müşahidə etdiyi bu növ ayrı-ayrı hadisələrin hamısının bütün başlıca və əsas xüsusiyyətlərini özündə ifadə edən bir tip yaradır". (Dobrolyubov).

İncəsənətdə ciddi bir qanunauyğunluq - tipiklik yazılışının dünyagörüşü və təcrübəsi, həyat və cəmiyyət hadisələrinə münasibəti, səciyyəvini görmək, duymaq, mə'nalandırma bilmək bacarığı ilə əlaqədardır. Buna görə "Yevgeni Onegin" və "Leyli və Məcnun"da Puşkinlə Füzuli görünür, onların mövqeyi, rəğbat və nifratları duyulur. Süjet xətlərinin inkişafında sənətkarlar müəyyən bir surətə, müəyyən bir hadisə və

əhalata pis, ya yaxşı demirlər, qiymət vermirler. Poetik fikir, düşünçə və ideya bədii inkişafdan hasil olur. Böyük tarixi və ictimai əhəmiyyəti olan bu əsərlərdə "şairlərin bütün həyatları, bütün qəlbləri, bütün məhəbbətləri, onların hissələri, fikirləri, ideyaları cəmləşir" (Belinski). Bu, ona görə belədir ki, sənətkarlar təkcə məzmunu, məzmunun aktuallığını sərbəst duymamış, onu real həyati istiqamətdən mə'nalandırmamış, həm də "Leyli və Məcnun" Füzuli dövrünün, "Yevgeni Onegin" isə Puşkin mühitinin səciyyəvi, tipik hadisələri idi. "Müfəttiş"də əhvalatlara, meyl və münasibətlərə "mən... çirkindir, iyərəncdir, yaramazdır", - deməmişəm. Ancaq onu qeyd etmişəm ki, "pyesdə, doğrudan da, münaqişə yoxdur.... Münaqişəni, adətən, qəbul edildiyi kimi, yə"ni məhəbbət intriqası mə'nasında götürsək, onda doğrudan da, pyesdə belə bir şey yoxdur. Lakin, mənçə, indiyədək bu ədəbi münaqişəyə istinad etmək əbəsdir. Ətrafımıza diqqətlə baxmaq lazımdır. Cəmiyyətdə artıq çoxdan bəri hər şey dəyişmişdir... Hami xüsusi münaqişə axtarır, ümumi münaqişəni isə görmək istəyir! Bədii əsər "bütün varlığı ilə böyük, ümumi bir düzüne bağlanmalıdır. Münaqişə bir-iki adamı deyil, hamını əhatə etməli"dir. "Pyesi... ideya, təfəkkür idarə edir, onsuz əsərdə vəhdət ola bilməz" (N.V.Qoqol).

Tipik hadisə və xarakter müəyyən dövrün, müəyyən sosial bir mühitin təzahürüdür. Səciyyəvi tipik çizgi və əlamətlər həyatdan, insan qruplarının əməl və düşünçələrindən, müəyyən hadisələrdən toplanır və ümumiləşdirilir. Belə bədii ümumiləşdirmələrdə "həyat özünün bütün çıqlaqlığı ilə, insanı dəhşətə gətirən eybəcərliyi və öz gözəlliyyinin bütün dəbdəbəsi ilə... mühakiməyə çəkilir", göstərilir (Belinski). C.Məmmədquluzadə və Ə.Haqverdiyevin əsərlərində surətlər fikir tutumlarının genişliyi, fərdi və ümumi çizgilərinin zənginliyi ilə seçilirlər. Eyni zamanda, epik və dramatik əsərlərdə adət-ənənə, milli həyat və yaşayış, sosial mühit özünəməxsusluğu ilə görünür, insanda müxtəlif yönlü hissələr oyadır. "Ölü canlar"da ... miskin adamlar yalnız misgin insanların portretləri deyildir. Əksinə, bunlarda o adamların xüsusiyyətləri toplanmışdır ki, özlərini başqalarından yaxşı hiss edirlər... Burada mənim özümükülrədən başqa, hətta mənim dostlarımın da xüsusiyyətləri vardır" (N.V.Qoqol).

Tipiklik incəsənətin ciddi, ideya-estetiklə bağlı problemidir. Burada şərt orijinallıqdır, tipik əhvalatların tipik şəraitdə ümumiləşdirilməsidir; Sənətkarın dünyagörüşü, yaradıcı fəhmi və ideya mövqeyidir;

həyati mövqey və meyllərin, sosial əlaqə və münasibətlərin, ailə və məişət hadisələrinin təsviridir; tipik vəziyyətlərdə, hadisələrin təbii axarında tipik xarakterlərin, tipik lövhə, mənzərə və detalların yaradılmasındaki həqiqiliyin tələbidir. "Dədə Qorqud"da Şöklü Məlik altı yüz kafirlə Salur Qazanın evini yağmalayır. Salur Qazanın anasını, arvadını və oğlunu əsir aparır. İnamı, dözümü, dəyanət və düşüncəsinin genişliyi ilə fərqlənən Burla Xatun gərgin psixoloji vəziyyətə düşür, namus və övlad məhəbbəti arasında qalır. O, ~~əmə~~ şərəfsiz yaşamaqdan uca tutur. Oğlu Uruzun cəngələ çəkiləcəyini, onun ətindən qovurma bışırılıcəyini biləndə təmkinini saxlayır, qırx ince belli qızdan seçilmir, əzəmətli və vüqarlı görkəm alır. Dövrünün mübariz və leyaqətli qadınları haqqında geniş təsəvvür oyadır.

Yunan sözü - *tupos* (nümunəvi) müasir anlayış deyildir. İfadənin nə zaman işlənməsindən aslı olmayaraq, ədəbi inkişafın bütün mərhələlərində, şifahi və yazılı ədəbiyyatda dərin ümumiləşdirmələr aparılmış, Şumer poemalarında və "Bilqamis" dastanında dövrün səciyyəvi əlamətlərini özündə cəmləşdirən güclü xarakterlər, tipik obrazlar yaradılmışdır. Tarixi şəxsiyyət - Bilqamis "dünyanın bu başından o başına dolaşmış, dənizlər adlamış, uca dağlar aşmış" Enkidü ilə "düşmənləri haqlamış", torpaq uğrunda döyüşlərdə məglubiyyətin nə olduğunu bilməmişdir. Çünkü Bilqamis fəaliyyətdə, əlaqə və münasibətdə "müdrikliyə yetişmiş, dünyani dərk eləmiş" "insandır, yaridan çoxu Tanrıdır, ancaq, heç kəs ona tay olmaz, onun körkəminə, bax... Urukun divarını odur ucaldan belə. Çılğınlıqda, qüvvədə oxşayır qızmış kələ. Döyüşdə silahının yox tayı bərabəri. Təbil səslənən kimi oyanır igidləri - sıçrayır yatağından Urukun ərənleri".

"Bilqamis" dastanında Şamxat, Ninsun, İstar, Siduri, Utapiştı, Eyan, Ellil və Humbaba fərqli, müxtəlif həyat amallı, bol ümumi və fərdi çizgili obrazlardır. Onların hər biri müəyyən bir qrupun, müəyyən bir proses və əhvalatın, müəyyən istəkli Tanrıların, bə'zisi xeyrin, digərləri isə şərin və çilpaq ehtirasların daşıcılarının aparıcı əlamət və xarakter cəhatlərini özlərində cəmləşdirirlər.

İncəsənətdə tipik şərait və tipik vəziyyətlər konkret bir dövrün xarakter cəhatləri, gerçəkliyin qanuna uyğunluqları ilə vəhdətdə ümumilaşdırılır, obraz zəruri həyati bədii tələb, mə'nəvi - fikri ehtiyac kimi təzahür edir. Belə müxtəlif coğrafi koordinatlarda, müxtəlif zamanlarda

və konkrt tarixi kəsimlərdə yaradılan xarakterlər, adətən, milli-bəşəri fikir və düşüncələrlə, həyatı istək və arzularla zəngin olurlar.

Fərdiləşmənin, ümumiləşdirmə və tipikləşdirmənin istiqamətləri, tələb və estetik prinsipləri həmişə zənginləşir, təzə calarlar alır. Bir də, ədəbi istiqamət və cərəyanların özünəməxsusluğunu tipikləşdirməyə, onun üsul və vasitələrinə həmişə tə'sir göstərmişdir. Buna görə də klassizizm mədəniyyəti sentimentalizm, simvolizm, naturalizm, romantizm və realizm incəsənətindən, bunlar da bir-birilərindən ciddi surətdə fərqlənmişlər. Klassizmdə sənətkarlar çoxcəhətli obrazlar yaratmamış, onun xarakterinin, əməl və düşüncəsininancaq bir cəhətini, bir təzahürünü ümumiləşdirmişlər. Sentimentalistlər "hissi-emosionallığı, duygú və ürək aləminin" təsvirini əsas almışlar. Simvolistlər üstünlüyü sətiraltı mə'nalara, simvollarla düşünməyə verirdilər. Naturalistlər dərin bədii ümumiləşdirmələr aparmır, həyatı çıplaq, natural ifadə edirdilər. Realistlər isə obrazı hərtərəfli, xarakterinin tamlığı, daxili ziddiyət və mürəkkəbliyi ilə ümumiləşdirirdilər.

Avropa və rus ədəbiyyatı klassiklərinin görüşlərində tipiklik orijinallıqdır, "yaradıcılığınən əlamətdar xüsusiyyətlərindən" dir, "müəllifin öz əsərinə vurduğu möhr" - fərdi üslubdur, səciyyəvi hadisələrin, arzu və əməl mə'nəvi psixoloji həyəcanların obrazlarda ifadəsi-dir. Belinski deyirdi: "Yaradıcılıqda tip nədir? - İnsandır - adamlardır, şəxsiyyətdir - şəxsiyyətlərdir, yəni insanın elə təsvir edilməsidir ki, o öz varlığında eyni bir ideyanı ifadə edən bir çox, tam bir dəstə adamları təcəssüm etdirsin. Fikrimizi misalla izah edək. Otello kimdir? Ruhca böyük olan, lakin ehtirasları təhsilin qüdrəti ilə buxovlanmış və buna görə də arvadının sədaqətinə şübhə edən kimi onu boğmuş qısqanc bir kişidir. Otellolar tipdir, belə qısqancların bütöv bir qəbilesinin, tam bir dəstəsinin, bütöv bir fəsiləsinin nümayəndəsidir. Otello həmişə olmuş və başqa formalarda meydana çıxsalar da, indi də ola bilərlər. İndiki Otellolar arvadlarını və ya mə'suqələrini boğmazlar, bundan daha tez özlerini boğurlar. Başqa bir aləmdən misal gətirək: Siz mayor Kovalyovla tanışınızmı? Nə üçün o, sizi bu qədər maraqlandırmışdır, nə üçün? O öz müsibətli burnunun qeyri-mümkün macərələri ilə sizi bu qədər güldürür? Ona görə ki, o, Mayor Kovalyov deyil, mayor Kovalyovlardır və siz onunla tanış olduqdan sonra heç olmasa yüz nəfər belə Kovalyova rast gəlmışınız, siz onları minlərlə adam içində dərhal

seçər, tamiyarsınız. Tipizm yaradıcılığın əsas qanunlarından biridir və onszuz yaradıcılıq yoxdur".

Sənətkar yaradıcı müşahidə aparır, həyat və cəmiyyət hadisələrini inkişafda öyrənir. Tipik hadisələri keçici və təsadüfi əhvalatlardan ayırrı, onların mə'nasını açıb, xalqın istək və marağının səviyyəsinə qaldırır. Onun təsvirində zamanın, ictimai-siyasi mühitin əlamətləri görünür, inkişafın müəyyən mərhəlesi, insan xarakter və psixologiyasının özü-nəməxsusluğunu haqqında təsəvvür oyanır. İ.Qasimovun "Dəniz cəsurları sevir" əsərində qəhrəmanlar səhnəyə həyatdan gəlirlər. Dramaturq hadisələri geniş miqyasda alır, ehtiras, xarakter, əqidə, münasibət və iş usullarını qarşılaşdırır, insanların canlı obrazlarını yaradır.

"Dəniz cəsurları sevir" əsərinin qəhrəmanı Rəşid Qafarov fədakar və təşəbbuskardır, vətənpərvərlik on'ənələrini davam etdirən müasir mündəricəli bir insandır. Əsərdə dramatik konflikt təbii yaranır, faktlar, təfərruat və detallar, obrazlar ümumiləşir, insana inam hissi aşlanır; axarlı süjet xəttində ümumi xüsusidə inkişaf tapır., obrazlar geniş həyatı məzmun alırlar.

Həyatın, mösiətin, müəyyən bir sosial meylin, vətənpərvərliyin, ya sevginin əsas əlamətlərini bir tipik xarakterdə inandırıcı cəmləşdirmək sənətkardan fasiləsiz müşahidə aparmaq, varlığı dərindən duymaq və mə'nalandıra bilmək istə'dadı tələb edir. Və "bir halda ki, sənətkar-yazıcıının istə'dadlı olması, yəni hadisələrin həyat həqiqətini duyub, təsvir etmək bacarığı e'tiraf edilir, onda həmin bu e'tirafa görə də onun əsərləri, müəllifi bu və ya başqa bir əsəri yaratmağa vadar edən həyat və mühit haqqında, dövr haqqında mühakimə yürütməyə qanuni imkan verir. Burada yazıcıının istə'dadını müəyyən edən ölçü, onun həyatı nə dərəcədə geniş surətdə əhatə edə bilməsi surətləri möhkəm və hərtərəfli göstərməsi vacib şərt, bədii qanuna uyğunluqdur (Dobrolyubov). Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nda və onun digər xırda epik əsərlərində müşahidə çoxcəhətlidir; fərdi cəhətlər - fərdi nitq, özünü və mühəti ifadə, hərəkətlər, münasibətlər, meyllər, davranışlar, ayrı-ayrı cizgilər sanki "naturadan götürülmüşdür". "Götürülən, seçilən" əlamətlər isə yazı prosesində dinamikləşmiş, tipik axara salınmışdır. Elə bil, Cəlil Məmmədquluzadə obrazlarla oturub-durmuş, üns tutmuş, təhkiyəni onların əmmələrinə baxa-baxa, prosesləri görə-görə aparmışdır. Pyeslərini, epik əsərlərinin çox böyük qismini yazana qədər Mirzə İbrahimov dönyanın bir çox

ölkəsini gəzmiş, müşahidələr aparmışdır; müharibə illərində Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatının, müəyyən mə'nada fəal iştirakçısı olmuşdur. Bu yazıçıda həm güclü müşahidə aparmaq, həm də real təəssüratları yaddaşa köçürmək, obrazların həllədici cizgilərini, fikir və düşüncədə müəyyənləşdirə bilmək istədadi var idi. Fərdi yazı laboratoriyasında bunlar - yaddaşa hopan müşahidə və təəssüratlar dərin həyatı mə'na almış, hadisə-hadisəni tamamlamış, fərdiləşmə, ümumiləşdirmə və tipikləşdirmə əsərlərin məzmun-strukturunu şərtləndirmişdir.

Tarixi hadisələrə bədii qiymət verəndə belə Süleyman Rəhimov arxivlərə getməmiş, arxivlərdən faktlar toplamamışdır. O, həyatı həyatın, mübarizəni mübarizənin özündən öyrənmişdir. Bu yazıçı "texəyyül dünyasında təklənməyi də, tənhalanmağı da, fərdiləşməyi də bacarmış; "öz-özü ilə tek qal"mış, sanki kənarda dayanıb obrazların sözsöhbətlərini dinləmiş, hərəkət və davranışlarına baxmışdır. "Odur ki, gördüklərim, bildiklərim", "Hocazda eşitdiklərim", "beynimdə dolasır", "Şamo" məni əzir", "rahat buraxmaq istəmir"di. "Dərsdə, işdə, tramvayda, gur danışıqlar keçən iclaslarda belə Şamo məndən üzülmür, beynimi, zehnimi məşğul edirdi", "beynimdən axanları yazmaq istəyirdim".

"Beyindən axanları" - yaşılan hissəleri, fikir və düşüncələri yazmaq, ümumiləşdirmək, dərin mündəricəli obrazlar yaratmaq asandır, "ikinci dərəcəli işdir" (Belinski); "həyatın bir parçasını" duymaq, yasaq, obrazları fərdi və ümumi keyfiyyətləri ilə, mə'nəvi - fikri aləmdə gəzdirmək isə çətin, mürəkkəb prosesdir, tipikləşdirmənin vacib tələbləridəndir. Xlestakov illərlə N.V.Qoqoldan üzülməmiş, onun düşüncələrini, poetik istədədini hərəkətə gətirmiştir. Xlestakov ("Müsəttis") "müxtəlif rus xarakterlərində çox dağınıq halda olan, lakin burada, komedyada təsadüfi olaraq, bir simada birləşən, təbiətdə isə daha tez-tez rast gəlinən bir tip olmalıdır; hər kəs, bir neçə dəqiqə olmasa da, bir dəqiqə Xlestakov olmuş və ya olur, lakin təbiidir ki, bunu e'tiraf etmək istəmir; o, hətta bu faktı lağa qoyub gülməkdən də xoşlanır, ancaq əlbəttə ki, özünü deyil, başqasını məsxərəyə qoyub gülür. Mahir qvardiya zabiti, bezen Xlestakov ola biler, be'zən dövlət xadimi də Xlestakov ola biler, sənətdaşlarımızdan bir müasir ədəbiyyatçı da arabir Xlestakov ola biler. Uzun sözün qisası, çox az adam tapılar ki, ömründə heç olmasa, bir dəfə Xlestakov olmasın". (Qoqol).

"Müfəttiş"də təkcə mənzərələr, lövhə və detallar deyil, həm də bədii mündəricə, surətlər və surətlərin düşdükleri mühitin özü tipikdir. N.V.Qoqol "Rusiyada o zaman öyrənib bildiyim bütün pis cəhətləri, insanların daha ədalət tələb olunan yerlərdə və hallarda rəva görülən bütün haqsızlıqları..." "Müfəttiş"də mən bir yera toplayıb, lağla qoymaq, hamisina birdən gülmək qərarına gəldim" - deyirdi.

Bədii əsərdə bəşəri fikirlərlə bərabər, yüksək ədəbiyyat, sənətkar özünəməxsusluğunu olmalıdır. "Romanda, yaxud povestdə surətlər və şəxslər olmadıqda, xarakterlər olmadıqda, heç bir tipiklik olmadıqda - yazıçı nağılı etdiyi əhvalatları naturadan nə qədər doğru və sə'ylə köçürmüş olsa da, oxucu burada heç bir naturallıq tapmaz, düzgün duyulub göstərilmiş, məharətlə tutulmuş heç bir cəhət görməz (Belinski).

Həyat oxucuya nə hazır ideya, nə hazır forma vermir. Forma yazı prosesində təpilir, ideya isə bədii strukturun inkişafında gerçəkliliyin müəyyən bir möqeydən in'ikası kimi formalasılır. Sənətkarın baxımı, fikir və düşüncəsi zahirdən daxilə, hadisənin görkəminin təsvirindən onun mahiyyətinə yön alır, münaqişədən-münaqişəyə bədii ümumişləşdirmə dərinleşir. Belə duyum və təsvirlə yaranan əsərlərdə şaxəli süjetlər qurulur, dövrün ziddiyətləri ifadə olunur, inkişaf, insanın fikri-mə'nəvi təkamülü görünür: "Mənim qüvvəm və bacarığım səviyyəsində sə'y etmişəm ki, müşahidələrimin əsas predmeti olan rus adamanın mədəni təbəqəsinin sür'ətlə dəyişən obrazını və Şekspirin "Xarakterin özü və zamanın təzyiqi" adlandırdığı şeyi namusla və qərəzsiz təsvir edib tipik surətlər halında canlandıram" (I.S.Turgenev).

Mütərəqqi dünyagörüşlü sənətkar bütün dövlərdə yazıçı-vətəndaşdır, dövrünün övladıdır. O, xalq həyatını yaşayır, yeni meyl və təməyülləri görür, gerçəkliliyi özünəməxsusluğunu ilə ümumiləşdirir. Buna görə də "Nə etməli" əsərində "mən yeni nəslin leyaqətli adamlarını təsvir etmək istədim. Mən yüzlərcə belə adamlara rast gəlirdim. Mən bunlardan üçünü - Vera Pavlovna, Lopuxov və Kirsanovu göstərdim. Mən onları adı insanlardan hesab edirəm". (N.Q.Çernışevski).

İstər Şərq, istərsə Avropa klassiklərinin yaratdıqları obrazları fikri-mə'nəvi aləmləri, portretləri, səciyyəvi cizgiləri, oturuş-duruşları, sırsifətlərinin ifadəsi ümumiləşir, onlar tipik şəraitdə, tipik vəziyyətdə ifadə olunurdular. Ədiblərin böyük bir qismi sosial mühitin ictimai ti-

pələrini, prototip və proobrazlarını tipikləşdirir, inkişafa, yeni təşəbbüs'lərə, yeni meyl və axtarışlara mane olan nə varsa, onların hamisini real təsvir edirdilər. Buna görə də XIX əsr Avropa, rus və Azərbaycan klassiklərinin əsərlərində sınıfı mənafələr, əqidələr, baxışlar və mövqelər üz-üzə gəlir, bədii təsvirdə xalqın həyatı, möşəti, nə uğrunda mübarizə aparması görünür. N.V.Qoqol deyirdi: "Əger mən həyatı dərinən öyrənməsəydim, "surətlərimi bizim materialdan", bizim torpaqdan qurmasaydım, onlar canlı çıxmazdılar. Mən elə obrazlar yaratmaliydim ki, hər kəs dərinən hiss etsin ki, bunlar onun ətindən, qanından götürülmüşdür;ancaq belə surətlərin tə'siri ilə insanlar yuxudan ayılar, başqa adam ola bilərlər".

Tipikləşdirmə incəsənətin bütün sahələrini əhatə edir. Sintetik, yaxud tərkibi incəsənətdə, təsviri sənət və arxitekturada - yəni statik hərəkətsiz sənətlərdə ümumiləşdirmə daha dərinən aparılır. Çünkü yaradıcılığın bu mürəkkəb sahələrində obraz zaman və məkan daxiliində hərəkət edir, mövcudluğunu bu fonda bildirir. Bakıda milli teatra qovuşaq Füzuliyyə orijinal, əzəmətli heykəl qoyulmuşdur. Heykəl fərdi səciyyə daşıyır. Lakin burada bir şair - humanist - vətənpərvərin fərdi hiss və düşüncələrinə həyat və gözəllik sevənlərə xas olan ümumi cizgilər qarışır. Bunlar heykəlin tə'sir və əifadəliliyini, tarixi - müasir əhəmiyyətini artırır.

İçərişəhərin məşhur qalası dünyada "Qız qalası" adı ilə tanınır. Qala kənar hücumlardan şəhəri və şəhərliləri, qadın ləyaqətini, bu ləyəqətin toxunulmamazlığını qorumaq üçün tikilmişdir. Onun haqqında özülsüz ata-övlad əfsanəsi isə sonradan uydurulmuşdur. Qalanı tikənlər milli me'marlığın xüsusiyyətlərini əsas almış, onun divarlarına, tağdayaq və ara bölmələrinə xalqın vətənpərvəlik və mübariz duyğularını, milli qəhrəmanlıq hissələrini aşışlamışlar.

Təsviri incəsənətin növlərində - heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ tətbiqi və teatr dekorasiyasında gerçəkliyə, dünyanın rəng və plastik zənginliyinə müxtəlif istiqamətdən yanaşılır. Burada varlığın təkcə zahiri bəzərliyi verilmir, həm də onun məzmunu, fərdi və mə'nəvi aləmi açılır, təbiətin gözəlliyi, münasibət və davranışın müxtəlifiyi göstərilir; jest, hərəkət və münasibətləri, üzün ifadə və cizgilərini seçilir, onları ümumiləşdirir. Rəsm əsərlərində insan müxtəlif vəziyyətlərdə görünür, onun mə'nəviyyat və düşüncəsi haqqında fikir oyanır. Heykəltəraşlıqda, rəngkarlıqda və qrafikada həyatın xarakter cəhətləri

təcəssüm olunur, varlıq özünəməxsusluğunu - görkəmini saxlayır, dekorativ - tətbiqi sənət həyatı, dünyanın müxtəlifliyini təsvir etmir. İnsanların yaşaması, hərəkət etməsi və fəaliyyət göstərməsi üçün tipik mühit yaradır. Bəstəkar dünyani, insan hayatının, insan arzu, düşüncə və münasibətinin əsas cəhətlərini dərindən ifadə edir. Faktı ümumişmiş halda mə'nalandırır. Bəstəkarın əsərlərində zaman, dövrün pəfəsəsi duyulur.

Filosoflar dövrün, sosial şəraitin tə'sirini, mühitində şəxsiyyətin toplayıcı, səciyyəvi əlamətlərin daşıyıcı və ümumiləşdirici xüsusiyyətini bəslə mə'nalandırırlar: "Lakey öz vəziyyətinə görə xalqa lap yüngülçə bir məhəbbət göstərməklə bərabər, öz ağasına son dərəcə itaətkar olmalı və onun mənafeyini müdafiə etməlidir, bu isə ictimai tip olan Lakeydə hökmən xarakterik bir riyakarlıq tərədir. Burada iş ayrı-ayrı şəxslərin xassələrində deyil, məhz ictimai tipdədir. Lakey ən namuslu bir adam, öz ailəsinin nümunəvi bir üzvü, çox gözəl bir vətəndaş ola bilər, lakin o, labüb olaraq riyakarlıq etməyə məhkumdur, çünki onun peşəsinin əsas xüsusiyyəti "sədaqətlə və ixləs ilə xidmət etməyə, boyun olduğu" ağanın mənafeyini nökərləri verən mühitin mənafeyi ilə hökmən birləşməkdən ibarətdir.

Ictimai-siyasi mühit, varlığın zənginlik və müxtəlifliyini ümumişdirməyə tə'sir göstərir, ona çoxcəhətlilik və rəngbərənglik gətirir. Bəslə ümumiləşdirmə təcəssümünü dövrün yetişdirdiyi tipik obrazlarda tapır. "Dədə Qorqud"da Oğuz tayfalarının səciyyəsi, onların fikri-mə'nəvi əlemi, adət-ənənələri və alp-ərənlik həyatı görünür. Müşahidə və təəssüratlar, dövr və zaman münasibətlərdən doğur. "Dədə Qorqud böylə dedi: "Onlar dəxi bu dünyaya gəlib keçdi. Karvan kimi qondu, köcdü. Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldı. gəlimli, gedimli dünya, son ucu ölümlü dünya".

Qəhrəmanlar xalqdan ayrılmır, onun düşmənlərinə - yağılara qarşı mübarizə aparırlar. Düşmən hücumu zamanı Aruz Qocadan - atasından ayrı düşən, aslanların himayəsində böyükən Basat yağıdan, türk-oğuz elini gərginlikdə saxlayan Təpəgözdən qorxmur, cəsurluğu ilə onu heyrətə salır. Təpəgöz güclü, sarsılmaz qüvvədir, əfsanəvi düşmən, obraz - insandır, Sarı Çobanın oğlundur. Basat cəsurluğu, iradə və düşüncə genişliyi ilə bəslə bir yağını öldürə bilir.

Sənətkar ümumiləşdirmə ilə həyat hadisələrini bütöv, əlaqə və vəhdətdə, ziddiyyət və mübarizədə, tipik vəziyyətdə ahr və insan həya-

tinin düşünürdürcü lövhə və mənzərəsini yaradır, bila-bilə "faktı gözden keçirib öyrənir və onu... qəlbində gəzdirir, sonra ona həmin cinsdən olan başqa faktları və surətləri əlavə edir və nəhayət, sənətkarın keçmişdə görüb müşahidə etdiyi bu növ ayrı-ayrı hadisələrin hamisini bütün başlıca və əsas xüsusiyyətlərini özündə ifadə edən bir tip yaradır" (N.A.Dobrolyubov).

Əsərdə hadisə və əhvalatlar mücərrədləşdirilmir, konkret ifadə olunur: insanın hiss və duyğusuna toxundurulur, onun mə'nəviyyat və düşüncəsindən keçirilib qiymətləndirilir. Kamil obraz özündə fərdilik-lə ümumiliyi cəmləşdirir. Müxtəlif dövrlərin Oblomovlarını tipik cəhət - ətalət, süstlük və tənbəllik, xəsisləri isə sərvət və var-dövlət toplamaq hərisliyi birləşdirir.

Ümumiləşdirmə əsəri bütöv - məzmun və forma vəhdətində əhatə edir: rənglər, boyalar, lövhə və mənzərələr, təsvir və ifadə vasitələri ümumiləşir, tipik obraz tipik şəraita düşür, qayə müasirliklə aşilanır. Ümumiləşən surət, hadisə və əhvalat, bədii-fikri mahiyyət sonralar da bədii tarixi, idraki-təriyəvi əhəmiyyətini saxlayır, nəsillərə tə'sir göstərir, onlarda yaşamaq, dövrə yeni münasibət bəsləmək duyğusu oyadır. Buna görə də ümumiləşdirmənin genişliyi və hərtərəfliliyi, səciyyəvi həyat hadisələrinin təsviri və obrazın sintetikliyi N.A.Dobrolyubovun estetikasında incəsənətin mə'na-məzmunundan ayrılmır: "Oblomov" romanında "yumşaq üzəkli və tənbəl Oblomovun əhvalatı... o qədər də əhəmiyyətli hadisə deyildir. Lakin bu əhvalatda... rus həyatı eks edilmişdir, qarşımızda amansız bir sərtlilik və düzgünlük, işlənin cilaalanmış real və müasir rus tipi canlanır... Oblomovun tipində və bütün bu oblomovçuluqda biz qüvvətli bir iste'dad tərəfindən sadəcə müvəffəqiyyətlə yaradılmış bir şeydə daha böyük mə'na görürük: bu əsərdə biz rus həyatını görürük, dövrün, zamanın nəbzini duyuruq".

Real təsvir, gerçəkliliyin tipikləşdirilməsi ideya naminə aparılır. Ancaq mə'nali hadisələri seçmək və ümumiləşdirmək, xalqın arzuları səviyyəsində dayana bilən obrazlar yaratmaq sadə və asan problem deyildir. Bu, həm yaziçının dünyagörüşünün genişliyindən, təcrübə və iste'dadından, həm də onun duyumundan və həyata münasibətindən, dövrün vacib sosial məsələlərini necə seçə və necə mə'nalandırma bilməsində asılıdır.

Hadisə və əhvalatı, ayrı-ayrı surəti təsvir edəndə, həyatın "bir parçasını" göstərəndə sənətkar tarixi şəraiti, ictimai-siyasi mühiti nəzərə

alır, təşəbbüsü, meyl və münasibəti tipikləşdirir. İbrahimbəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı qələmə alınanda Bakıda ictimai-siyasi mühit dəyişmiş, mə'nəviyyatlarda, məisət və yaşayışlarda yeni yön-meyllər yaranmış, pulun yeri, önəmliliyi müəyyənləşmişdi. Varlanmaq həvəsi güclü ehtirasə çevrilmişdi. Bu ehtiras həyatın hər sahəsinə tə'sir göstərmiş, ixtilaflar, dramatik konfliktlər yaranmışdı. Təsadüfən varlanan, böyük bir milyonçu kimi tanınan Cəlilağa belə güclü tə'sirdən kənardı qala bilmir. Əyləncələr, eyş-işrətlər onun təmiz duyğularını öldürür, ailəsini ağır məhrumiyətlərə aparır. Çünkü Cəlilağa romana həyatdan gəlmış, mühitinin tə'siri ilə formalaşmış, bədii tip səviyyəsinə qaldırılmışdır.

Lirik əsərlərdə çox zaman təbiət, təbiətin romantik müxtəlifliyi, dünya və dünyanın gözəlliyi təsvir olunmuşdur. Onlarla sənətkarın yaradıcılığında peyzaj lirikası xüsusi yer tutmuşdur. Bu, ona görə belədir ki, yazılıclar varlığı ümumi istəyə, xalqın arzusuna, özlerinin fərdi üslublarına, fərdi dünyagörüşlərinə uyğun qavrarıv, ümumiləşdirirlər. Nəsimi fəlsəfi şe'rərlə, Hafız və Füzuli qəzəllərlə, Vaqif qoşmalarla, S.Rüstəm, Ə.Cəmil və Xəlil Rza Ulutürk süjetli lirika ilə düşünmüş; İ.M.Levitan, A.K.Savrasov, A.İ.Kuinçi, İ.I.Şişkin həmişə peyzaj çəkmiş, İ.Y.Repin və V.A.Serov həm tablo, həm də portret ustası kimi tanınmışlar.

Bədii əsərlərdə gülüşün, ifadə və təsvir vasitələrinin müxtəlif formalarından istifadə olunur, xüsusən epik və dramatik əsərlərdə gerçilik geniş göstərilir. Yəziçi varlığa bir ehtiras marağı ilə yanaşır, heç kimə, heç nəyə cətinəsiz qalmır. İnkışafı, insanın dövrə və zamana uyğun təzədən qurulmasını, hadisələrin xarakter və istiqamətini göstərir. Əsərlərdə subyektiv münasibət və düşüncələr ünsürləşir, obyektiv dərkələ subyektiv qiymətləndirmə və mə'nalandırma vəhdətləşir. Yeni yaranan, zahirən zaif görünən,ancaq həyatın çətinlik və müxtəlifliyini yaşayan, inkışafın istiqamətverici meyllərini, fikir və münasibətdə cəmləşdirən qüvvələrin təsviri qabardılır, ölümə gedən, dayaqlarını itirən, keçmişə ilə öyünən insanlar ümumiləşdirilir. Təkcə obrazlar yox, əhvalat və münasibətlər də tarixi şəraitə uyğun səciyyələndirilir.

BƏDİİ OBRAZ

Nəzəri fəaliyyət seyrin və təfəkkürün anlayışa çevrilməsidir. Nəzəriyyə həmişə "fikri bütövlük, fikri konkretlik şəklində bütövlük yaradır". Söz sənəti isə öz aydınlığını və konkretliyi ilə varlığın müxtəlifliyini, onu özünə oxşar, onun formasında göstərir. Təsvirdə obraz görünür, varlığında həm konkret təsəvvür və anlayışların əlamətlərini, həm də qayəni - ideyanı daşıyır. Çünkü obraz həyatı, dövrün hadisələrini ifadə etməyin, varlığın mə'na və məzmununu açmağın, zamanın ictimai ideallarını yaratmağın, insan iradəsinə, hiss və duyğusuna tə'sir göstərməyin xüsusi təfəkkür formasıdır, müəyyən bir əhvalatı, bir prosesi başqası ilə aşkarlayan metaforik fikirdir, fərdi yaradıcılığın əsas məsələsidir, onun mahiyyət və spesifikasiyini, sosial istiqamət və meylini göstərən bədii ölçü, me'yardır. "Bir növ xarici aləmin surəti, onun modelidir, lakin xüsusi modelidir. Bədii obraz dönyanın modeli olm-qala, eyni zamanda sənətkarın şüur və təxəyyülünün özünəməxsus qavrayışı ilə təsvir olunan həyat hadisələrində ən mühüm, xarakter şeyləri eks etdirir. Həqiqi sənətkar sanki hər hansı müəyyən bir insanın canlı, əslinə uyğun obrazını yenidən yaradır". Və "bədii obraz incəsənətin əsasını təşkil edir. İncəsənət tərəfindən yaradılan hər şey: böyük inqilabi hadisələrin təsviri və insan əhvali-ruhiyyəsinin ən ince təzahürləri, dəniz rəsmi və insan gözlərinin ifadəsi obrazda yaşayır".²⁰

Anandavardxaneyə görə (IX əsr) qədim Hind incəsənətində obrazlı fikir... üç əsas tipə malikdir. poetik figur..., mə'na... əhvali-ruhiyyə. Obrazlı fikrin bu tiplərindən hər biri müxtəlif hadisələrdən bədii bağlılığı, müqayisə qanunu üzrə yaradılır (Y.Borev).

Gerçəkliyin in'ikas formasının - obrazın idraki-tərbiyəvi funksiyası onun estetik təbiətindən ayrılmır. Obraz varlığın, ictimai-siyasi həyatın, meyl və münasibətin dərkini asanlaşdırır, insanın ağlına, hisslerinə və iradəsinə tə'sir göstərir, onda mübarizə aparmaq, dünyani gözəlləşdirmək həvəsi oyadır. O, konkret fikirlə, sosial amalla bağlanır. Varlığında həm bir sınıf, bir ictimai qrupa məxsus adamların ictimai-psixoloji xüsusiyyətlərini, onların istək və arzularını, həm də insan şəx-

²⁰ Estetik tərbiyə - Bakı, 1972. S.132-133.

siyyət və düşüncəsinin fərdiliyini göstərir. Çünkü "ümumi yalnız ayrıcada, ayri canın vasitəsi ilə mövcuddur". Buna görə də "bədii obraz-fərdidə ifadə olunması deməkdir, bir çox hadisələr üçün əsaslı olan cəhətlərin fərd vasitəsilə və fərddə, konkret-hissi formada aşkarla çıxarılması deməkdir". (Y.Borev) Aydin ("Aydın") mürəkkəb, tipik şəraitə düşür. Ümumxalq faciəsini varlığında, şəxsi kədərində cəmləşdirir. Arzusu ilə imkanı arasında uçurum olsa da, "bütün yaşayışda bir inqilab yaratmaq", bəşəriyyəti öz fikirlərinə şərik etmək istəyir: "Mən belə bir dünya istəyirəm ki, orada millətlər azad, fəndlər azad, istila zənciri yox, nəşə, dəbdəbə yox, fərman yox".

Aydin "kölgə kimi sürünmür", zalimlardan, istismar dünyasından "yoxsulların intiqamını almaq", gözəlli mübarizədə, "ümid, rəqabət və iztirab"da tapmaq istəyir. Ancaq Aydının varlığı ziddiyətlərdən yoğunluğudur. O, anarxist e'tirazlarında, mücərrəd düşüncələrində "bütün bəşəriyyətə qarşı, bütün adətlərə, hətta Tanrıının özünə qarşı üsyan" qaldırır; qayda-qanunları, adət-ənənələri tapdalayır: "Adət! Qanun" Böyükliyə qarşı çəkilmiş zəncir" Dühalar düşməni, zəkalar, iradələr qatili adət! Zəlillik, düşgünlük balası".

Obraz çoxmənalıdır, duyulan, hiss edilən fikir sistemidir. O, varlığın mürəkkəblik və zənginliyinə, xalqın arzusuna uyğun yaradılır. Çünkü ədəbiyyatda obraz tam, mürəkkəb varlıq kimi ifadə olunur. O, müəyyən mühitə, müəyyən adamların əhatəsinə düşür.

Meyl və təşəbbüs, münasibət və davranış, hadisə və əhvalat ona tə'sir göstərir, onda fikir və düşüncə oyadır. Balzak deyirdi ki, "öz qəlbindən bütün kainatı eks etdirə biləcək bir ayna yaradan insan" - sənətkar müəyyən bir hadisəni tipikləşdirəndə "ifrata varır, ideyanın əsiri ol"ur, obrazi qaldırmaq, böyütmək, şişirtmək üsulundan istifadə edilir; bu ədəbin özü Votrenin (Kurtiziankanın yüksəlişi və süqutu romanı) əməllərini böyür, onu şər qüvvələri, cəmiyyətin qüsurlarını özündə təcəssüm etdirən romantik tip kimi canlandırır. Votren də, Balzakin digər obrazları da tipik şəraitdə, ictimai mühitin tə'siri ilə formalasır, öz məntiqləri ilə hərəket edirlər. Mə'nəvi-psixoloji aləminin, düşüncə və psixologiyasının, fərdi keyfiyyətlərinin özünəməxsusluğu müəyyən bir obrazi başqalarından fərqləndirir. Obrazın dünyagörüşü, məntiqi, ideya-siyasi baxışı hiss və duyğusundan ayrılmır. Obrazın mündəricə kamilliyyi ideya-estetik amal uğrunda mübarizə aparmasından, daxili ahəng və psixologiyasının, fərdi hisslerinin hərtərəfli

açılmasından asılıdır. Bunlar və obrazın tekce xeyalda bəsləməməsi, təsəvvürdə böyüdülməsi və həyatdan səciyyəvi keyfiyyətlərin götürülməsi, həm də həyatı xatırlatması məzmunu dərinləşdirir, varlığın dərkinə, onun özünəməxsusluğunu ilə görünməsinə kömək edir. C.Cabbarlinin "Od gəlini" əsərində vətənpərvərlik, qəhrəmanlıq və məgrurluq, xalqın sabahına inam - əsas pafosdur. Həyat faktı - qəhrəmanlığın özünün mənəbeyinin obrazlarda ifadəsi bu pafosun duyulmasını, tə'sir oyatmasını şərtləndirir. A.Divanbəyoğlunun "Can yanğısı" romanında Əhmədlə Ruqiyənin uğursuz sevgisi bədii üsul səciyyəsi daşıyır. Əhməd dərviş qiyafəsində ölkəni gəzir, görür, geniş əlaqə və ünsiyyət saxlayır, hadisələrin inkişafında bunlar və ictimai ədalətsizlik, dövrün sərtliyi və ümumi mənzərəsi görünür. İctimai-siyasi mühitin özü ümumiləşir. Bunları nəzərə alan ədiblər belə qənaətə gəlirlər ki, incəsənət "ancaq o zaman özünün ali məqsədini... nümayiş etdirə bilər ki, sənətkar tərəfindən yaradılan surətlər doğma, oxucuya canlı, həyatı və tipik görünsün. Belə halda tipik surətlərin yaradıcısı olan sənətkar oxucunun gözündən itir və oxucu sənətkarın yaratdığı tipik surətlər, hadisələr haqqında, ümumiyyətlə canlı həyat, canlı insanlar haqqında düşünülür, mühakimə yürüdür. Bunun əksinə olanda, yəni sənətkarın özü hadisələrə həddindən artıq müdaxilə edən, Hötenin sözləri ilə deşək, "yazıcıının məqsədini hiss edir və ümidsizləşirsen (İ.S.Turgenev).

Surət tipdir, konkret bir şəxsiyyətdir. Müxtəlif səpgili əsərlərdə obrazlar düşünür, tə'sirlənir, sevinir, kədərlənir, kimin və nəyinsə qayğısını çəkir, sözlə varlığı və özlərinin arzularını ifadə edir, ya insanda inam və e'tiqad, düşüncə oyadır, ya da nifrat və qəzəbi, təəccüb və heyrəti dərinləşdirirlər.

Obraz özünün fikri, əqidə və inamı ilə inkişaf edir. Yaziçı bu inkişafi izləyir, ona istiqamət verir, münasibət bildirir. Buna görə də sənətkarın "bəşər qardaşı" - obraz (Belinski) varlığın özü, naturası deyildir. Obyektivliklə subyektivliyin vəhdəti - obraz xəyal və düşüncədə bəslənir, bədii məntiqdə onun varlığına yazıcıının əxlaqi-mə'nəvi aləmindən, meyl və münasibətdən müəyyən keyfiyyətlər aşilanır. İncəsənət əsərlərində hər şey - lövhələr, mənzərələr, insanlar, əlaqə və münasibətlər təsvirdə görünür. Və burada ifadə olunan hissi, duygusu mə'nəviyyatı açılan hər surət - tipdir, lakin bununla yanaşı, həm də myəyyən şəxsiyyətdir. Sənətkar faktı, hadisə və əhvalatı, insanların səciyyəvi cizgilərini ümumiləşdirməklə, həyata baxışı ifadə etməklə ki-

fayətlənmir. Təhkiyədə prosesin özünəməxsusluğunu, insanların fərdi xüsusiyyətlərini göstərir, ümumiləşdirmə ilə fərdiləşdirməni əlaqə və vəhdətlə aparır. Ona görə ki, yaradıcılığın bir qanunu da var, "şəxsiyyət müəyyən şəxslərin bütöv bir xüsusi aləmini ifadə etməklə bərabər, eyni zamanda bir tam, bitkin, fərdi sima olmalıdır. Yalnız bu şərtlə, yalnız bu ziddiyətlərin barışdırılması yolu ilə həmin şəxs, biz Otel-lonu və mayor Kovalyovu tipik şəxslər adlandırdığımız mə'nada, tipik şəxsiyyət ola bilər". (Belinki). M.Ə.Sabirin "Bir məclisdə on iki kişinin səhbəti" şə'rində dövrün ictimai-siyasi və əxlaqi-mə'nəvi problemlərinə toxunulur. Şair bir məclis cəmiyyətin müxtəlif təbəqəsinin nümayəndələrini toplayır. Onlar çox danışmur, sınaqlardan çıxarılmır, ancaq misralarda vəkilin, hakim, tacir, rövzəxan, dərviş, sofi, molla, elmlı, cahil, tacir, avam və qəzetçinin fərdi mahiyyəti, yer və mövqeyi aydın görünür.

Obrazın yaranmasında sənətkarın zamanı duya bilməsi, xalq həyatını öyrənməsi, onun dünyagörüşünün genişliyi və təxəyyülünün aydınlığı əhəmiyyətli rol oynayır. Yaziçi faktların və hadisələrin məğzini, əsas cəhətlərini müqayisə və təhlilə aşkarlayır, onlarda müasir ictimai mə'na və məzmun tapır. Onun ümumiləşdirməsi gücünü, aydın təcəssümünü obrazlarda tapır. Belə obrazların xarakterində, mə'nəvi-psixoloji aləmində konkret tarixi, milli və sosial həqiqətlər ümumbəşəri düşüncələrlə birləşir və tə'siri artırır. Ancaq ədəbi inkişafın müxtəlif dövrlərində sənətkarların yaratdıqları obrazlar həmişə onların fərdi niyət və məramlarını tamamlamırlar. Varlığın təhlilinə obrazlar həyatın məntiqinə özlərinin tale və amallarına uyğun hərəkət edirlər. Melorinin, Fyruter, Fildinq, Deloni, Skarron Balzak və L.N.Tolstoyun dünyagörüşü ziddiyətli olmuşdur. Lakin onlar gerçəkliyə realist mövqedən yanaşmış, ədəbi nəsilləri tə'sirləri altında saxlayan obrazlar yaratmışlar. L.N.Tolstoy ilk rus inqilabının spesifikasiyini, onun gücünü və zəifliyini qabarlıq təcəssüm etdirmişdir. Emma Bovari həm həyatın hər üzünü görmüş, yazıçı gözlemədiyi halda özünü zəhərləmiş, həm də xarakteri mübarizədə, müdaxiləsiz açılan bu obrazın sevgisi - görüş səhnəsi Floberdə təəssüf, qısqanlıq hissi doğurmuşdur. "Yevgeni Onegin"də Tatyana taleyin hökmündən, mühitinin məntiqindən kənara çıxa bilməmişdir. Bu - Tatyananın əre getməsi - Puşkinin sarılmış, onu düşüncəyə aparmışdır. Bəzən L.N.Tolstoy obrazlarının əməllərindən, əlaqə və münasibətlərindən gileyənləmişdir. "Mənim kişi

və qadın qəhrəmanları, bəzən elə şeylər edirlər ki, mən bunları arzu etməzdim. Onlar mənim istədiyim kimi yox, real həyatda necə hərəkət etməlidirlərse, elə hərəkət edirlər" - demişdir. Pluto romanlarında pafos "həyatın həqiqi tarixi idi". Bu "tarixin", geniş mənada təhkiyə mədəniyyətinin inkişafında Lannel, Aleman, Deloni, Fildinq, Fyurter, Qevara, Sorel, Skarron, Melori və başqalarının əhəmiyyətli rolü olmuşdur. Amma bunların əksəriyyətinin ədəbi-nəzəri görüşləri praktik bədii fəaliyyətlərini tamamlamışdır. Yaradıcılığı ziddiyətlər üzərindən keçən İ.Fyurter romanlarında həyatılıyi, fikrin dinamik ifadəsini əsas almış və "mənim qəhrəmanları obyektiv insanlardır, onlar öz həyat yollarını tələsmədən keçirlər", - demişdir.

"Mən şəxsi həyatın tarixcisiyəm" - sözlərini tez-tez təkrar edən, miniatür romanlar müəllifi - Fildinq obrazın özünəməxsusluğunu gərgin və cəlbedici əhvalatlar, fəal hərəkət və fərdi duyğular axarında açmışdır. Ömrü boyu "Şamo" Süleyman Rəhimovdan üzülməmişdir: "Niyə, necə oldu ki, romanın axırında Şamonun ölümü baş verdi? Niyə arada yazılıcaq bir çox fəsli ötüb belə bir fəsli yazdım?! Niyə mən bu fəsli cirib atmamışam. Hələ aşkara da çıxardıb, yaxın dostlarımı da oxumuşam?" - fikri həmişə yaziçini düşündürmüştür. Həyat Şamonu təbii inkişaf və hərəkətlərdən kənara çıxmaga qoymamışdır. S.Rəhimov bunu görmüş, duymuş, amma obrazın iradəsinə müdaxilə yolu seçməmişdir. Sadəcə Şamo təngənəfəs olanda - can verəndə qapqara qaralmış, ürəyi titrəmişdir. "Demişəm romana olan qəhrəman Şamo heç zaman ölä bilməz! Ancaq yazdıqlarımı da tərpədə bilməmişəm".

Obraza müxtəlif dövrlərdə müxtəlif istiqamətdən yanaşılmışdır. Platonun və Hegelin estetikasında obraz ümumi ideyanın hissi təzahür formasıdır. Kantda və onun davamçılarında yaziçinin hiss və həyəcanlarının cəmi, onun duyğu və dünyaya bədii nüfuzunun nəticəsidir. Aristoteldə isə obraz həyat həqiqətinə uyğun sistemli və ardıcıl nəciblik - bədii gözəllikdir: "Xarakterlərə gəldikdə isə, nəzərə alınması lazım gələn dörd cəhət vardır: birincisi və ən mühümü budur ki, xarakterlər gərək nəcib olsun. İkinci... xarakterlər gərək yaraşın. Üçüncü... xarakterlər gərək həqiqətə uyğun olsun. Dördüncü... gərək xarakter ardıcıl olsun".

Bualonun "Poeziya sənəti" traktatında obraz geniş həyatı anlayışdır, insanı və dünyanın zənginliyini özünəməxsusluğunu ilə ifadə üsulu-

dur. "Qoy bu obrazlar şair tərəfindən yenidən səhnədə bizim gözümüzün qarşısında canlandırılsın, qoy bu surətlər öz sadə və parlaq boyaları ilə bizi məftun etsin, əyləndirsin. Təbiət öz tükənməz səxavəti ilə insanların hərəsinə bir xüsusiyyət, hər birinə başqa bir sıfət və cizgi bəxş edir, lakin çox iti və nüfuzedici şair nəzərlərinə malik olmaq lazımdır ki, həmin cizgiləri və xüsusiyyətləri adamların yerişindən, duruşundan və baxışından duyasan və görəsen".

Mütərəqqi ədəbi hərəkatda - klassisizm də obraz birtərəflidir, həyat-təbii keyfiyyətləri - xarakter bütövlüyü ilə tam bədii təzahür deyildir; mə'nəviyyatı, fikri-psixoloji aləmi ilə dövlət mənafeyinə bağlı vətənpərvərdir. Ona görə də bu obrazın "hərəkətləri ilə xarakterini uyğun verin və elə edin ki, bu qəhrəman axırı qədər öz təbiətinə sadıq qalsın". "Qoy sizin qəhrəmanlarınız məhəbbət oduna yansın, lakin... əzilib-bütülməsin! Axillesin məhəbbəti Tırsis və ya Filenanın məhəbbətinə bənzəməz. Kir qətiyyən Artamena deyildir". "Dayaz və səthi qəhrəmanlar" insnaları düşündürə bilməz. "Sizin qəhrəmanlarınız qoy cəsur və nəcib olsun, lakin unutmayın ki, bu cəsur və nəcib qəhrəmanın zəif bir cəhəti olmasa, xoşa gəlməz. Qızığın və cəllad Axilles təhqir olunarkən ağlayıb, göz yaşı tökür, elə buna görə də bizdə ona hünsrəğbet oyanır, bu təfərrüat artıq deyil, qəhrəmanı daha da inandırıcı göstərmək üçündür; Aqamenon mütsəkəb bir və lövğədir; Eney öz ecadının əqidəsinə sadıq və möhkəmdir". "Siz öz qəhrəmanlarınızı ləyakətsiz hissələrdən təmizləyib azad edin: elə edin ki, onun zəiflikləri də bize nəcib və qüdrətli görünən! Qoy sizin qəhrəmanlarınız böyük və şərəfli işlərlə məşğul olsun, Sezara və Lüdovikə bərabər görünən" (Bualo).

XVIII əsrənə Hotenin, Stern, Riçardson və Qoldemit yaradıcılığında yeni tip roman-psixoloji romanlar yaranır. Psixoloji romanlarda hadisə və əhvalatlar yox, həyəcanlı, emosional, psixoloji və ziyyətlər, lirik dərk və düşüncələr hərəkət edir.

Obraz inkişafın meyl və istiqamətini göstərir. Zamanın ideya-estetik idealları, bu və ya digər xalqın milli xüsusiyyətləri təcəssümünü obrazda tapır. Zamanın tələbləri ilə yaranan obrazlarda siniflərin, ictimai zümrə və qrupların arzuları ifadə olunur. Eyni zamanda, hər dövr özünün obrazlar silsiləsini yaradır, obrazlara yeni istiqamətdən yanaşılır, onlarda yeni-mə'na və məzmun tapılır. XIX əsrin sonu və XX əsrin əvvəllərində "Hamlet", "Otello", "Qaçaqlar", "Dəmirçi Ga-

və", "Əlmənsur" və "Qəzavat" səhnədə inqilabi amal, milli istiqlaliyyət uğrunda mübarizə mövqeyindən mə'nalandırılırdı.

Obrazın gücü tipik - ümumiləşdirici xasiyyət daşımışında, tə'sir oyada bilməsindədir. N.Q.Černișevski deyirdi: "Sənətkar bir çox canlı fərdi şəxsiyyətləri müşahidə edir, onların hər biri kamil tip olmağa yaramır: ancaq sənətkar onların hər birində ümumi, tipik nə varsa seçilir, bütün ayrı cəhətləri atır, müxtəlif adamlarda pərakəndə halında olan cizgiləri bir bədii vəhdətdə birləşdirir. Beləliklə, həqiqi xarakterlərin kvint-essensiyası (çövhəri) adlanı bilən bir xarakter yaradır".

Həyatdan alınan, xəyala toxundurulan, bədii yük daşıyan hər bir adam ədəbiyyatda tipdir, oxucunun "tanımadığı tanışdır" (Belinski), ümuminin təkcədə konkretlaşması, bədii ifadəsidir. Ona görə də XII əsr ingilis şairi Con Doin deyirdi: "Hər bir insanın ölümü məni də azaldır, axı, mən bəşəriyyətin bir parçasıyam, elə buna görə də heç axt soruşturma ki, zəng kimin üçün çalınır".

Ədəbiyyatda həyatın və yaşayışın konkret bir sahəsi, insanların mə'nəvi-psixoloji aləmi təkcənin, fərdi obrazın vasitəsi ilə təhlil olunur. Vaqif ("Vaqif") konkret tarixi şəxsiyyətdir. Bununla bərabər dövrün ziddiyyətlərini, aparıcı meyllərini özündə daşıyan surət - geniş mündəricəli bədii tipdir, fikir-ideya daşıyıcısıdır. İ.A.Qonçarov deyirdi ki, hər hansı Voloxovu və ya Verani - bir fərdi təsvir etməmişəm. Mənim üçün yazmaq - ilk növbədə obraz yaratmaqdır. Emma Bovari kamil-liyi və yetkinliyi ilə seçilən, geniş tə'sir oyada bilən obrazdır. Yaziçi Emma Bovarini həyatdan almış, onu yüksək bədii ümumiləşdirmə səviyyəsinə qaldırmışdır. Flober bildirirdi ki, mənim zavallı Bovarim eyni vaxtda Fransanın iyirmi şəhərində ağlayır və əzab çəkir. L.N.Tolstoy "sənətkar ancaq İvanı və ya Sidoru duymamalıdır, həm də milyonlarla İvanovlardan və Sidorovlardan bir ümumi insan - tip yaratmalıdır" - deyirdi.

Ədəbiyyatda ümumiyyətlə həyat, insan və adət-ənənə təsvir olunmur. Diqqət konkret bir mühitin hadisələrinə, mə'nəvi-psixoloji və etnoqrafik mənzərəsinə, bu mühitlə formalasən insanların xarakterinə verilir. Sənətkar tipik obraz yaradanda, varlığın məzmununu açanda konkretliyi, insanların mühitini əsas alır. Obrazlarla düşünür, varlığın müəyyən sahəsini onun vasitəsi ilə göstərir, ideallarını, yaymaq istədiyi fikri obrazlarada canlandırır. N.A.Dobrolyubov istə'dadın səviyyə və səciyyəsini, sənətkarın dünyagörüşünü obrazın ideya-estetik siqləti ilə

müəyyənmişdir. Digər ədəbiyyatşunaslar deyirlər ki, bədii obraz-fikir və hissin, rasional və emosional amillərin vəhdətidir. Bu əsaslar-dan ən azı biri yox olarsa, bədii fikrin özü dağlıar, incəsənət qurtarar. Buna görə də incəsənətdə idəyasızlıq onun mahiyyətinin, bədii, obrazlı təbiətinin özünə ziddir.

Xarakter yaradıcılıq axtarışlarının, təxəyyülün, xəyal və düşüncənin köməyi ilə yaranır. Yaziçi obrazı rəng və boyalarla, müasirlərin-dən topladığı cizgilərlə zənginləşdirir, onu böyüdür, mübaliqə və şisir-tmələrdən istifadə edir. N.V.Qoqolun "Müfəttiş" əsəri ilk tamaşadan sonra kəskin mübahisə doğurmuş, bə'zi tənqidçilər yaziçini "Rusiyaya böhtan atmaqdə" günahlandırmışlar. Onlar "Müfəttiş"də həqiqi həyatı obrazlar tapmamışlar. Qoqolun varlığı bə'zədiyini, şisirtmə və uy-durmalarдан, nağıla oxşayan əhvalatlardan istifadə etdiyini söyləmiş-lər. Qoqol "Müfəttiş" və "Ölü canlar"da təbii səhnələr yaratmış, mülkədarların və çinovniklərin xarakterlərini hərtərəfli açmışdır. O, V.A.Jukovskiya yazdığı bir məktubda: "Ölü canlar"da bütün Rusiya görünəcəkdir... Bizim yerlerin hər şeyi - mülkədarımız, çinovnikləri-miz, zabitlərimiz, müjiklərimiz, daxmalarımız, müxtəsər, bütün pravo-slav Rusiya gözümüz qabağındadır" - deyirdi.

"Müfəttiş" və "Ölü canlar" əsərində humor və istehza dərindir. Müəllif pyeslərdə varlığa ayıq və cəsarətli nəzər sahr. Yaradıcı xəyalın gücü ilə "rus həyatının ölü olduğunu deyir, onun təbiiliyini sübut edir" (Belinski). Buna görə də L.N.Tolstoy: "Müfəttiş" başdan-ayağa ağıla gəlməyən bir uydurmadır, lakin şəhər rəisi və Xlestakovlar hələ də tramvaylarda bizimlə salamlıqlarılar. Uydurma yolu ilə məhz belə işlə-mək, tipi və tipik olani hissə-hissə, tikə-tikə tapmaq lazımdır" - deyir-di. Sənətkarlar Əmirxanı ("Aygün"), Firudin ("Gələcək gün") və Ca-handar ağanı ("Dəli Kür") həyatdan almışlar. Onlar bu obrazları ya-radanda uydurma və şisirtmələrdən, sərgüzəştlərdən, macəra və rəvay-ətlərdən, ümumiyyətlə xəyal və təxəyyülün verdiyi imkanlardan istifa-də etmişlər. Ona görə də Vaqif ("Vaqif") sabahi düşünəndə qanadla-nır, romantik arzularla yaşayır. "Açilsın hər yerdə məktəb, mədrəsə, balalar quş kimi versin səs-səsə" - deyirdi.

"Şamo" canlı müşahidələr, həyatı təəssüratlar əsasında yazılmışdır. Rəhimovun özü "gözlərimlə gördükərimi, bildikərimi, eşitdikərimi cəmləşdirib, bir əsər yazmaq istədim. Hocazda olarkən müəllim yol-daşlarımdan birinin nağıl etdiyi bir hadisə xüsusişlə beynimdə dolanır,

mənə rahatlıq vermirdi" - deyirdi. Yaziçi "Şamo" mövzusunu ömrü boyu fikir və düşüncəsində gəzdirmiş, onu yaradıcı fantaziya və bədii uydurma ilə dərinləşdirmişdir. A.Tvardovski "Vasili Tyorkin"ın mövzusunu həyatın özü vermişdir. O, obrazın cizgilərini tanıdı, əla-qə saxladığı təxəyyülün gücü ilə "uydurma bir şəxs" - canlı obraz yaratmışdır. A.Tvardovski deyirdi: "Vasili Tyorkin əvvəldən axıra qədər uydurma bir şəxsdir, təxəyyülün məhsuludur, fantaziyanın nəticəsidir. Onda eks etdirilmiş cəhətləri çox adanında müşahidə etsəm də, onların heç birini Tyorkinin prototipi adlandırmaq olmaz".

Ümuminin fəddə konkretlaşməsinin tarixi ədəbiyyatın tarixi qədər qədimdir. Çünkü bədii təfəkkür bütün dövrlərdə metaforik olmuşdur. "Skif sənətkarları mə'mulat və bəzəkləri canlıların formaları ilə birləşdirmişlər. Onlar maralları ucunda yırtıcı quşun dimdiyi olan şaxəli buynuzlarla, vəhşi pişikləri quş caynaqları və dimdikləri ilə fantastik, qanadlı əjdahaları balıq gövdəsi, insan üzü və quş qanadları ilə" göstərmişlər. Qədim Çin, Misir və Yunanistanda, Lopar və Alyaska qəbilələrində", Azərbaycanda mifoloji varlıqlar obraz modelinə - marketinə salınmışdır.

"Qədim Misir sfinksi insan-ayıdır, bu, ayı deyil, insan deyil, ayı ilə birlikdə təsəvvür edilən insan, insanla birlikdə qavranılan ayıdır. İnsanda bütün "ayılıq" və "ayida bütün insnahı" elə birləşdirilmişdir ki, yeni, namə'lum, lakin insana həm özünü, həm də təbiəti dərk etməyə kömək edən varlıq, təbiət yaranmışdır. İnsanın və vəhşilər hökmədarlarının birləşdirilməsi vasitəsilə insanların bütün hökmədarlıq qüdrəti, onun dünya üzərində real hakimiyəti ideyası aşkarlanır. Məntiqi təfəkkür hadisələrin iyerarxiyasını, qarşılıqlı tabeliyini yaradır. Obraz bərabər hüquqlu predmetlərdən birini digəri vasitəsilə açır. Obraz iki müstəqil hadisəni tutuşdurmaqla, dünya haqqında yeni bilik yaradır. Xüsusən, dünyanın predmetlərinə kənardan götürülməyən, onların bağlılıq hələndə tutuşdurulmasından, qarşılıqlı əlaqəsindən törəyən bədii fikrin mahiyyəti də elə bunlardır"²¹.

Əsatir və əfsanələrdə, nağıl və dastanlarda obraz konkretləşir, onun hissələrdə, münasibət və davranışında ictimai-siyasi mühit, xalq həyatı görünür: "allahlar da ədəbi "tiplər" kimi təcrid və konkretləşmə qanunları ilə yaranır. Bə'zən qəhrəmanların səciyyəvi şücaətləri "təcrid

²¹ Yuri Borev. Estetika. - Bakı, 1980. - s.144.

edilir" - seçilir, sonra bu xüsusiyyətlər bir qəhrəman simasında, məsələn, Herkules və ya Ryazan kəndlisi İlya Muromets simasında "konkretləşdirilir" - ümumiləşdirilir. Hər bir tacir, mülkədar, kəndli üçün ən təbii olan xüsusiyyətlər seçilir və bir tacir, mülkədar, kəndli simasında ümumiləşdirilir, beləliklə "ədəbi tip" yaranmış olur"²².

Miladdan əvvəl yaranan himnlərdə, elegiya və xalq nəğmələrində, aşiq şə'rində, ümumiyyətlə lirik şə'rdə diqqət bir fərdə, şair "mən"inə, onun hiss və duyğularının, fikir, düşüncə və təəssüratlarının ifadəsinə verilir. Belinski qeyd edirdi ki, lirik şə'rdə daxili subyektiv düşüncənin, fərdi təəssüratın çoxluğu insanpərvərlik əlamətidir, xalq həyatına bağlılıqdan doğan keyfiyyətdir. Şair özü - poetik "mən"i haqqında danışında bəşəriyyət haqqında, xalqların arzuları haqqında, insanlar haqqında danışır. Çünkü xalqlar, insnalar nə ilə yaşayırlarsa, bunların hamısı şairin təbiətindəndir, onun fərdi düşüncə, fərdi təəssürat və müşahidəsindəndir. Xalq şairin fərəhində özünün fərəhini, onun kədərində özünün kədərini tapır, "onun qəlbində və əruhunda hamı öz qəlbini və ruhunu görür və onu yalnız bir şair deyil, eyni zamanda bir insan, bəşəri qohumluq nöqtəyi-nəzərindən öz qardaşı hesab edir".

Obrazda tipik və fərdi keyfiyyətlərin bir-birini tamamlaması müasir estetik tə'limin məzmun və istiqamətini şərtləndirir. Bu tə'limdə yəni incəsonot yeni mündəricoli qəhrəmandan başlayır. Belə "qəhrəmanların xarakteri onun ictimai qrupu sırasından olan bir çox müxtəlif adamdan götürülmüş cizgilərdən yaranır. Yüzlərcə ayrı keşiş, dükançı və fəhləyə çox yaxşı diqqət yetirmək lazımdır ki, bir fəhlənin, keşisin, dükançının portretini təxminən düz çəkə biləsən". "Hamlet, Faust, Don Kixot, Robinzon Kruzo, Verter, Madam Bovari və Manon Leskoancaq bu mə'nada" ideya-estetiklik kimi bəyənilir, onlar tam bitkin tip adlandırılır.

Yaradıcılıq metodunun realist və romantik tiplərində fərdiləşdirilən və tipikləşdirilən obrazların tə'siri, ideya-fikri məzmunu geniş olur. Abdulla Şaiqin "Ədhəm" poemasında fikir və düşüncə genişliyi, dəyişmək və yenidən qurmaq prosesi, dövrü qiymətləndirmək imkanı sūjet boyu davam edir. Ədhəmi düşüncəye, psixoloji sarsıntıya aparan qatıldən - Ədildən intiqam almaq arzusudur. Ədhəm vətənpərvərdir, təmkinli, rəhmdil və xeyirxahdır. O, Ədilin cəzadan qaça bilməsinə

²² M.Qorki. Ədəbiyyat haqqında. - Bakı, 1950. - S.70

dözmür. Lakin Ədili evində müsafir sıfətində görəndə süstləşir, varlığını mərhəmət və adillik hissi bürüyür. Canlı romantik təsvirdə Ədil özünü dərk edir, Ədhəmin intiqam almaq arzusunu ruhi-mə'nəvi təskinlik sanır.

Obraz xarakterdən, xarakter də tipdən fərqlənir. Xarakter geniş, daxili ziddiyət və inamı ilə təhlil olunur, onun mövqe və münasibəti hərtərəfli müəyyənləşir, portreti yaranır, cizgileri seçilir, amal uğrunda mübarizə aparır. Çətinliyə düşəndə, mürəkkəb xasiyyətli adamlarla qarşılaşanda xarakterdən, iradə və məntiqindən çıxmır. Onun sarıntı, təessüf və həyəcanında ümid və inam yaşayır. S. Vurğunun "Vaqif"ində "bir insan ömrünü başa vurmayan" Vaqif düşüncəsinin aydınlığı, mə'nəviyyatının zənginliyi, fərdi cizgilerinin bolluğu ilə fərqlənir və xarakter səviyyəsinə qaldırılır. Bu dramatik xarakter - "əbədiyyat oğlu" diplomat - dövlət xadimi, vətənpərvər, xalqın taleyini düşünən vətəndaş - şair kimi ümumiləşir, mübarizənin gərgin anlarını da vüqarını, daxili yetkinlik və məgrurluğunu saxlayır, çox hallarda fikrini, hissi-emosional, aforizmlərlə ifadə edir, səciyyəvi xalq müdrikinə oxşayır.

Xarakterin mə'nəviyyatı, inam, e'tiqad və düşüncəsi mübarizədə, meyl, münasibət və üz-üzə gəlmə səhnələrində formalasır. Süjet boyu Vaqif saraya qarşı dayanır, dünyani qan üstündə bir xaniman adlanıran sərkərdə ilə qarşılaşanda vüqarlı və əzəmetli görünür, düşməni düşüncə və sarsıntıya aparır.

Xarakterin yüksək və yetkin forması tipdir. Tip özündə zamanın aparıcı məskurəsini, xalqın fikir və idealını genişlik və dərinliyi ilə daşıyır. Onun fərdi taleyində nəsillərin taleyi, mübarizəsi və istəyi təsvir edilir. Məzmununa və fikri istiqamətinə görə tip tarixən konkret və çoxcəhətli olur. Tipin varlığında müəyyən nəsillərin, sınıf və təbəqələrin mübarizəsi, səciyyəvi xüsusiyətləri bitkin və ziddiyətləri, Oqtay canlı və çoxcəhətli, düşüncə və ziddiyətləri, fikri-mə'nəvi, siyasi-psixoloji yüksəliş və tərəddüdləri ilə təsvir olunur. O, haqsızlığı, zülmü və ədalətsizliyi görür, mübarizə aparmağı, mübarizənin önündə getməyi arzulayır.

Oqtay Firəngizi sün'i və riyakar bir cəmiyyətdən yüksəkdə görmək, üsyankarlığı ilə real Firəngizi ideal Firəngizə çevirmək, onu azad və sərbəst görmək istəyir; xalqın adından danışır, özünə bərk bir vahidin - xalqın bir parçası adlandırır, ədəbi bir həqiqət - səadət axtarır.

Sənətkarlar obrazı baxıb obraz yaratırlar. Əsərlərinin məzmununu, obrazın silsiləsini həyatdan alır, real cizgilərlə prototip, ya yazardığının yaxşı tanıldığı, ya da tərcüməyi-halını, mübarizəsinin xarakter və istiqamətini dərindən öyrəndiyi insandır. Belə şəxsiyyət sənətkarın düşüncəsini gerçəkliyə, hadisə və əhvalatlara çəkir, onun rənglərində təbiilik və əlvənlilik yaradır. İsmayııl Şixli protipsiz əsər yazmadığını söyləyir. "Dəli Kür"ün obrazlarının çoxunun, o sıradan Cahandar ağanın protipinin olduğunu deyir. Bu şəxsiyyəti - protipi yazıçı xəyalında gəzdirmiş, onun cizgilərini, müasirlərinin söz-söhbət və xatirələrini əsas almış, güclü protipli obrazlar yaratmışdır. C.Cabbarlı Elxanın səciyyəvi insanı əlamətlərini ("Od gəlini") protipindən - Babəkdən götürülmüşdür. "Ayrılan yollar"ın bütün obrazlarının protipi olmuş və bu cəhət İsmayııl Şixlini həyata, onu real ifadəyə çəkmışdır.

Prototip - tarixi şəxsiyyət xəyal və təfəkkürə toxundurulur, müəyyən fikir-ideya daşıyıcısı kimi ümumiləşdirilir. Buna görə də "əbədi səadət yaradacaq ulu bir qüvvə" - Elxan Babəkin eyni deyildir, əlavə cizgilərlə zənginləşdirilən, təkrarolunmaz tip səviyyəsinə qaldırılan bədii həqiqətdir.

İncəsənət əsəri çətin, mürəkkəb quruluşdur. Burada hər şey - hadisə və əhalat, peyzaj, lövhə, detal, mənzərə, gülüş və gülüşün üsulları ümumiləşir, sosial mənəna daşıyır. Çünkü bunlar, deyək ki, peyzaj poetik surətdir, gerçəkliyə fördi bədii münasibətdir, həyəcanı, duyğu və düşüncəni, əhvali-ruhiyyəni açan əsərlərdir. "Xəmsə"də (Nizami), "Dəhnəmə" (Xətai), "Köç" (A.Şaiq) "Talistan"da (S. Vurğun) və "Böyük dayaq"da (M.İbrahimov) peyzaj vətənin zənginliyini, ona məhəbbətin, milli varlığın və adət-ənənənin bədii təsviridir.

Sənətkarlar təbiəti müəyyən formada insanın qavrayışı ilə təsvir edirlər. L.Tolstoyun "Dirilmə" romanı baharın təsviri ilə başlayır. Yازıcı burda mühitin amansızlığını göstərir və diqqəti bu obrazdan yayınmağa qoymur. M.Qorkinin "Çelkaş", "İzergil qarı" və "Şahin nəğməsi" hekayələrində təbiət miskin və yırtıcı ehtiraslara qarşı "şahə qalxır", varlığında cəsurluğu, əzəmət və məgrurluğu cəmləşdirir. M.Şoloxovun "Oyanmış torpaq" romanının ikinci kitabında oyanan, canlanan, təzəcə hərarətlənən torpağın obrazı ana obrazı ilə assosiasiya olunur. Ucsuz-bucaqsız Don çölləri insanda qürur, fərəh oyadır.

XIX-XX əsrlər ədəbiyyatında obrazı kütlələrlə vəhdətdə təsvir etməyin, onu həyatın müxtəlif sahələrində sınaqdan çıxarmağın

ən'ənəsi yaranmışdır. Bu ədəbiyyat obrazı tarixi həqiqətə, müasirliyin tələblərinə uyğun yaratmış, onun ümumi məqsədini, daxili məzmununu, ideya-əxlaqi varlığını, fərdi xarakterini və taleyinin özünəməxsusluğunu göstərmişdir. Belə obraz fikrinin genişliyi və dərinliyi, iradəsinin möhkəmliyi, hissələrinin təmizliyi, arzusunun böyükük və aydınlığı ilə fərqlənmişdir. Eyni zamanda obraz hamarlanmış, daxili ziddiyətləri, çəşqinliq və büdrəmələri, fərdi hissələrinin zənginliyi ilə ifadə olunmuşdur.

BƏDİİ ƏSƏRİN MƏZMUNU

Həyatda hər şeyin - cisimlərin, əşyaların, faktların, əhvalat və hadisələrin öz məzmunu, öz forması vardır. Mürekkəb bir struktur - bədii əsər də yalnız məzmun və forma daxilində mövcuddur. Antik filosofun - Aristotelin anlamında "Təqlid" - məzmun sadəcə predmet, "süret çıxarmaq", natura deyildir; varlığın güclü fantaziya ilə yaradılan "bədii modelidir", ona ədəbi şəxsiyyətin fikri-mə'nəvi zənginliyinin hopması, daxil olmasıdır. Çünkü obrazın və bədii məzmunun "tikinti materialı" gerçəkliliklə bərabər sənətkarın şəxsiyyətidir, emosiyaları, fikir və düşüncəsi, meyl və münasibətidir. Fransız heykəltəraşı Roden deyirdi: "İncəsənət... dünyanın dərkini axtaran və onu anlaşıqlı edən fikrin fəaliyyətidir". Bütövlükdə bədii əsər "incəsənətin mövcudluq formasıdır, vahid bütövdən ibarət olan bədii obrazlar sistemidir. Öz təbiətinə görə daxilən mürəkkəb olan əsərin ikili (binar) xarakteri bir neçə mühüm planda özünü göstərir":²³

1. Əsər ontoloji cəhətdən ikili xarakterə malikdir. O, eyni zamanda, həm maddi, həm də mə'nəvi hadisə kimi mövcud olur, daha doğrusu, mədəniyyət sahəsində, ictimai görüşlər və maraqlar sahəsində özünün sosial-bədii - xassə və tə'sirini təzahür etdirən maddi predmet kimi mövcud olur.

2. Bədii əsərin ontoloji ikiliyini bir də onda görmək olar ki, o, eyni zamanda həm idrak predmetidir, həm də əxlaqi əsaslara tabe olan bir hadisədir.

3. Bədii əsər, eyni zamanda, həm fərdi, həm də sosialdır, o həm sənətkarın özünügerçəkləşdirməsi, özünüifadəsidir, həm də ictimai problemlərin həlli, ictimai psixologiya və ideologianın ifadəsidir.

4. Əsərdə ideyalar və bədii reallığı yaradan plastik obrazlar birləşdirilir. Dünyanın əsərdə canlandırılan bədii konsepsiyası həmin dünyانın müəyyən ideya-emosional dəyərləndirmə sahəsində mövcud ideya-emosional sistemindən və plastik lövhəsindən hasil olur.

5. İkiliyin özünü göstərdiyi sahələrdən biri də bədii əsərdə ideal və real əlamətlərin birləşməsidir: bədii əsər və bədii dil ikiqütblüdür; bir tərəfdən təsəvvür edilən dünya ilə, digər tərəfdən konkret obyektlə bağlı olur.

²³ Yuri Borev. Estetika, Bakı, 1980, s.157-158.

6. Nəhayət, bir vəhdət halında bədii əsərin mahiyyətini təşkil edən obrazların ikili (binar) təbiətini səciyyələndirən aşağıdakı əks qütblər-də... estetikada dəfələrlə işarə olunmuşdur: a) rasional və emosional; b) obyektiv və subyektiv; v) Şüurlu və instiktiv; q) fərdi və ümumi"...

Bədii əsər struktur - semiotik aspektə malikdir; o, insanın fəaliyyətini, onu bütün struktur mürəkkəbliyi ilə birlikdə modelləşdirir;

- 1) Mənimsənilməsi və dəyişdirilməsi məqsədinə yönələn fəaliyyət:
a) idrak; b) əmək; v) ünsiyyət; q) dəyərləndirmə

2. Özünə yiylənməyə, öz şəxsiyyətini yaratmağa, dəyişdirməyə və ona rəhbərlik etməyə yönələn fəaliyyət: a) özünüdərkətmə; b) özü-nüyaratma; v) öz ilə ünsiyyət ("mən-mən"); q) özünüdəyərləndirmə.

Bütün bunlar məzmunun çoxqütblü, geniş idraki-tərbiyəvi axarlı olması deməkdir. Eyni zamanda, məzmun və forma kateqoriyalarının - insan idrakinin pillələrinin - dialektikasını, daxili əlaqə və vəhdətini, bunların ziddiyət və əksiliyini obyektiv aləmin özü şərtləndirir. Məzmun faktların, cisimlərin və əhvalatların daxili prosesini, onların mövcudluğunun əsasını təşkil edən vacib cəhətləri ifadə edir. Forma isə faktın görkəmini və təşkilini - strukturunu göstərir.

İncəsənətdə məzmunun estetikliyini, aparıcı səciyyə daşımاسını antik filosoflar da sezmişlər. Ona görə də Aristotel "Mimesis" kəlamını tez-tez işlətmışdır. "Mimesis" onun "Poetika"sında "sənətin, bədii fəaliyyətin məğzini təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel bədii yaradıcılığın mənşə və mahiyyətini şərh edərkən, öz sələfləri Sokrat, Platon və digər filosoflar kimi "təqlid" nəzəriyyəsinə əsaslanır. Lakin Aristotelin "təqlid" nəzəriyyəsi özündən əvvəlki filosofların bu məsələ ilə əlaqədar irəli sürdükləri müddəalardan xeyli, bəzən isə əsaslı dərəcədə fərqlənir. Platonun sənət və onun mənşəyini son nəticədə fövqəltəbii ideyalar aləmi ilə bağlayan "xatırlama - mimesis" haqqındaki nəzəriyyələrdən fərqli olaraq, Aristotelin "təqlid - mimesis" nəzəriyyəsi dünyavi səciyyə daşıyır, gerçəkliyin yaradıcı - bədii in'ikasını və təcəssümünü nəzərdə tutur, sənətin idrak və tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir".²⁴

Ədəbiyyatda, bütövlükdə incəsənətdə aparıcı, həllədici məzmundur. Məzmun dərkin, təsvir olunan, sənətkarın duyumuna, istədadına və yaradıcılıq mövqeyinə, onun təcrübə və dünyagörüşünə uyğun seçi-

²⁴ Aristotel. Poetika (müqəddimə), Bakı, 1974, s.14-15

lən, bədii-estetik qiymət səviyyəsinə qaldırılan hadisə və əhvalatların məzmunudur. "İncəsənətin məzmunu aşağıdakı cəhətlərdə təzahür edir:

1) Bədii əsər adamlara ideya-estetik tə'sir göstərir; 2) incəsənət adamları müəyyən istiqamətli və məqsədönlü fəaliyyətə cəlb edərək, bütün cəmiyyətin və ya ayrı-ayrı tərəflərin sosial dəyişdirilməsində iştirak edir; 3) incəsənət sahəsində yaradıcılıq prosesinin özü də gerçeklikdə alınan müşahidələrin, təəssüratların, faktların müəyyən şəkildə dəyişdirilərək yenidən yaradılmasıdır. Müəllif təxəyyülün, fantaziyanın köməyi ilə həyat materialını obrazlara çevirir və yeni reallıq, bədii dünya yaradır; 4) Nəhayət, sənətkarın bir fəaliyyət sahəsi də bədii obrazın tapıldığı xammalın - "tikinti materialının" üzərində sənətkarlıq işidir. Heykəl, lövhə, poema və simfoniyaların yaradılması həmişə mərmər, rəng, səs və sözün öz şəklini dəyişməsidir".²⁵

Yaradıcılıq prosesi - əsərin yazılması müşahidədən, varlığı dərindən və hiss olunmasından, onun hərəkətdə mürəkkəbliyi ilə öyrənilməsindən başlayır. Yazıcı həyatı hərtərəfi yaşayır, faktları sərrast, estetik ideala uyğun seçilir. Onun seçdiyi fatklar aktuallıq və səciyyəviyyiliyi, ideya-estetik tələblərə cavab verə bilməsi, idrakı-tərbiyəvi əhəmiyyətinin dərinliyi ilə fərqlənməli, insanın zənginləşməsinə, fikrimə'nəvi cəhətdən təzədən qurulmasına kömək etməlidir. Çünkü məzmun fikir, estetik mə'na daşıyıcısıdır. O "xarici formada deyil, təsadüflərin bir-birinə bağlanılmasında deyil, sənətkarın fikrində, niyyətindədir, onun hələ əlinə qələm almamış təsəvvür etdiyi, fikrində gəzdiridi surətlərdə, xəyallarda və rəngarəng gözəlliklərdir, bir sözlə, yaradıcılıq konsepsiyasındadır. Sənətkar hələ qələmi əlinə götürməmiş bədii əsər onun qəlbində, ruhunda tamamilə hazır olmalıdır; yazmaq onun üçün ikinci dərəcəli bir işdir. Sənətkar şəxsləri əvvəlcə öz gözləri önündə görməlidir ki, bu şəxslərin qarşılıqlı münasibətlərindən onun draması, yaxud povesti əmələ gəlir" (Belinski).

Həyatın tipik və səciyyəvi bir hadisəsi, maraq doğuran bir əhvalat-in'iğasın obyekti hələ məzmun deyildir. Sənətkar fakta, əhvalata iste'dadla, yaradıcı hünərlə münasib keyfiyyətlər aşılıyır. Məzmun

²⁵ Yuri Borev. Estetika, Bakı, 1980, s.117

onun düşüncesində, xəyal və təxəyyülündə təşəkkül tapır, süzgəcən keçir, bədii-estetik və etik istiqamət alır, insana həzz verir, qəlbə və şüüra, duyguya və dünyagörüşə tə'sir göstərir.

Məzmunun qanuna uyğun təşəkkül tapmasında, hədise və əhvalatların seçilməsində, hiss və arzunun, fikir və düşüncənin mənimsənilməsində sənətkarın iste'dadı, ədəbi təcrübə və dünyagörüşü, onun duymaqlı, tə'sirləndirmək, mə'nalandırmaq və ümumiləşdirə bilmək bacarığı əhəmiyyətli rol oynayır. Ona görə ki, "naturadan düzgün köçürmək üçün yaza bilmək... azdır; bunun üçün həyat hadisələrini.. xəyal-dan" keçirmək, "onlara yeni həyat vermək", "təfəkkürlə həyata nüfuz etmək" lazımdır.

Məzmun bədii əsərin mahiyyəti, poetik mündəricəsidir. Bu mahiyyət təsvir olunan hadisə və əhvalatlardan, obrazların hiss, duyu, fikir, münasibət, əlaqə və mübarizələrdən yaranır. Varlığın müxtəlifliyi, insanın ümumi və fərdi xüsusiyyətləri, onun portretinin və daxili aləminin özünəməxsusluğu müşahidə ilə seçilir, dünyagörüşlə qiymətləndirilir, obrazlarda konkret, hissi-emosional ifadə olunur. Belə məzmun daxili birliyə, daxili harmonikliyə tabe olur, insanı tə'sirləndirir.

Mürəkkəb poetik struktur - bədii əsər sözlə, ideya bütövlüyü ilə qurulur; epik və dramatik yaradıcılıqda müşahidə geniş, dərindən aparılır, insan hərtərəfli, ziddiyətlər qollu-budaqlı ifadə olunur. Məzmun hadisədən-hadisəyə, bədii inkişafdan-bədii inkişafa təşəkkül tapır. Mündəricəli bədii əsərlərdə təsvir olunan varlıq, sosial meyl və münasibətlər görünür, məzmunlarda əhatəliyi sənətkarların fantaziyası, düşüncələri ilə bərabər gerçəklilik materialının özü yaradır.

Məzmun faktların, əhvalatların, fikir və mülahizələrin sadalanması və şərh olunması deyildir. Yaradıcılığın predmeti varlıqdır, xalqın həyatı, yaşayışı və məişətidir, onun məzmunu isə bunların ifadəli təhlilindən, ümumiləşməsindən doğan, insanı tə'sirləndirən amal, fikir və düşüncə sistemidir. Sənətkarlar xırda detala, lövhə və mənzərəyə, tipik bir əhvalat yaradıcı, bədii-estetik niyyətlə yanaşırlar. Əsəri ümumi istəyə cavab verən məzmun-ideya xatırına yazırlar. Ona görə də ədəbiyyatın ilk məziyyəti həyatı, xalqın milli-spesifik varlığının ifadəsinə, canlı obrazlar yaratmasındadır.

Yazıcılar oxuculara məzmunla tə'sir göstərirlər, həyatın dəyişməsinə, insanların yetginləşməsinə, məişətin zənginləşməsinə məzmunla kömək edirlər. Canlı və tə'sirli məzmun fikir və düşüncələrdə yaşayır,

insanları özlerini, mühitlərini, tarixi və tarixi hadisələri dərkə istiqamətləndirir.

Əsərin quruluşundan, ideya-fikri istiqamətindən dənizsəndə ədəbiyyatşunaslar məzmunu formadan, bunları da novatorluq və ideya dərinliyindən ayırmamışlar. Rus ədəbiyyatı klassikləri məzmunu varlıqdan, yaradıcı şəxsiyyətin dünyagörüşündən, ədəbi təcrübə, müşahidə və istedadından doğan, insanlarda yaşamaq və mübarizə aparmaq arzusu oyadan ideya adlandırmışlar. İdeya insanın təfəkkürü, idrakıdır. Bu idrak aydın, konkret və davamlı təsəvvür oyadır. Amma konkretlik, tez tə'sir oyatmaq imkanı estetik idealda daha güclüdür. Əsərdə ideya hadisə və münasibətlərdən, psixoloji vəziyyət və mənzərələrdən təbii, müdaxiləsiz, nəzərə çarpmadan hasil olur. İdeya məzmunun bütün hissə və komponentlərinin cəmidir, surət və xarakterlərdə ifadə olunan obrazlı, hissi emosional, ümumiləşmiş fikirdir. Bu fikir, məzmun ideya təsvirlə başlayır və təsvirlə tamamlanır. Təhkiyəni istər müəllif, istər obraz, istərsə obrazlar silsiləsi aparsın, fərqi yoxdur, sənətkar faktları, hadisə və əhvalatları sistemləşdirir, qaydaya salır, onlara münasibət bildirir. O, qiymətləndirəndə, obrazların mövqeyini ifadə edəndə varlığa söykənir, inkişafı, inkişafın qanuna uyğunluğunu əsas alır. Yazıcısını ideya təsdiqinə və ya inkar pafosuna gerçəklilik, varlığın məntiqi aparır. S.Rüstəmin "İçə bilmirəm" şe'rində Araz ümumişir, poetik "mən" cənub həsrətini, ikiyə bölünən bir xalqın kədərini daşıyır. Hicran yollarında ağarır başı, ürəyini parçalayır fəryad, göz yaşı:

Mənim o sahilsiz həyatım yoxdur.
Vüsalından böyük müradım yoxdur.
Niyə quşlar kimi qanadım yoxdur,
Niyə o sahilə uça bilmirəm?

Xalqın sərhədlərlə və sərhədləri yarananlarla barışmaması duylur, lirik qəhrəmanın göz yaşı heyrətə qarışır, inkar pafosunu dərinləşdirir:

Mənə gəl-gəl deyir təbriz, Miyana,
Sən necə baxırsan, Arazım, buna?

Ürəyim yananda sənin suyuna
Göz yaşı qatmasam, içə bilmirəm.

T.S.Simurğun "Haqsızlıq dünyasında" adlı hekayəsində Ruxsarə köhnə dünyaya sığmır. Yeni həyat, yeni sosial məişət arzusu ilə yaşayır. Lakin ailənin var-dövlətə hərisliyi onu çıxılmaz vəziyyətə salır. Yaziçi Ruxsarenin gözəlliyyini itirməsinə, düşüncə və sarsıntıdan ayrıla bilməməsinə kədərlənir, onun mühiti ilə barışmir. S.S.Axundov "İki yol" faciəsində yolların - inam, əqidə, məslək, meyl və münasibətlərin müxtəlifliyini göstərir, təkcə müsbət qəhrəmanların əməllərini bəyənmir, həm də ehkamları, geriliyin təzahürlerini yaşatmaq istəyənlərə qəzəb və nifrətini gizlətmir.

İnsan öz mövqeyinin, hərəkət və münasibətlərinin prosesidir, dövrünün və mühitinin formalasdırıldığı varlıqdır. Bədii yaradıcılıq onu quran, yaradan, fəaliyyət göstərən, nəyinsə haqqında düşünən, nəyinsə həsrət və intizarını çəkən, nəyinsə uğrunda mübarizə aparan bir şəxsiyyət kimi ifadə edir, dərk edir, modeləşdirir. Belə obrazlı model dünyani duyur, zamanla əlaqə və tə'sirdə zənginləşir. Təsvir olunan həyat, milli, varlıq, sosial-tarixi təcrübə qavranılır, gələcəyə, həyatın müxtəlifliyinə münasibət-inam yaranır. Bunlar ona görə belədir ki, məzmun sərbəst, ümummaraga uyğun seçilir. Bu mürəkkəb prosesdə dövrün ideya-estetik tələbi, məzmunun aktuallığı və müasirliyi oyada biləcəyi tə'sir əsas alınır. Belinski yaradıcılıqda bu cəhəti üstün tutur və deyirdi: "Əsərin mövzusunu seçərkən yazıçı özünə yad olan bir iradəni, hətta öz şəxsi arzularını rəhbər tuta bilməz, çünki sənətin öz qanunları vardır, bu qanunlara hörmət etmədən yaxşı yazmaq olmaz. Sənət, hər şeydən əvvəl, tələb edir ki, yazıçı təbiətinə, öz iste"dadına, öz xəyalına sadıq qalsın." Nəzərə alıñ ki, "gözəl məzmun tapmaq Allah vergisi olan təbii xüsusiyyətlərdəndir".

Sənətkar həyatı duyan, dərindən yaşayan və düşünə bilən insandır, fərdi ədəbi şəxsiyyətdir. Onun özünəməxsus hissi, duyğusu, inamı, fikir və düşüncəsi vardır. O, ictimai-siyasi hadisələrə, adət-ənənəyə, meyl və münasibət müxtəlifliyinə, təbiət mənzərələrinə e'tinasız qalmır, tə'sirlənir, müasirlərinin həyatını yaşayır, müşahidə və təəssüratlarını zənginləşdirir, fikir söyləməyə ehtiyac duyur; əhvalatlara, surətlərin hərəkət, meyl və davranışlarına münasibət bildirir. Bunlar da bədii məntiqdə həyatın təhlilindən doğan obyektiv fikirlərlə yazıçının subyektiv düşüncələrini bir-birinə hopdurur. Bütövlükdə bədii duyum

və dərkdə, məzmun-ideyanın təzahüründə subyektiv fikir və düşüncələr ünsürüşür, mahiyyət obyektiv qanuna uyğunluq kimi ifadə olunur.

Günün tələblərinə cavab verən, zövqü və estetik marağı ödəyə bilən, insanlarda təzə arzu və duyğular oyadan məzmun seçmək istə'dadın, ədəbi təcrübə və dünyagörüşün səciyyəvi əlamətlərindəndir. Məzmun yazarlığını düşündürməli, narahat etməlidir, onda yazmaq, ideya yaymaq həvəsi oyatmalıdır. "Sənətkarın ən böyük məziyyətlərindən biri onun mövzu seçməyi bacarmasıdır. Yazarlığını seçdiyi mövzu ilhamla götirməli, onun görüşlərini, duyğularını, dövrün ondan tələb etdiklərini, başqalarının hələ müşahidə etmədiklərini və ya müşahidə edərək, bu barədə danişa bilmədikləri şeyləri oxucuya söyləmək imkanı yaratmalıdır. Dövrün ictimai sıfarişi adlanan şey budur" (C.Cabbarlı).

Zaman Səməd Vurqunu "Yaradıcılıq zəminli" əsərlər yazmağa aparmış, 1926-cı ildən "Vaqifin həyatına həsr ediləcək bir dram yazmaq düşüncələri (M.Vəkilov) onun mə'nəvi-fikri aləminə hakim kəsilmişdi. O, səciyyəvi bir mövzunu xəyal və düşüncəsində gəzdirmiş, obrazları hərtərəfli yaşamış, yazmaq ona "ikinci dərəcəli iş" olmuşdur. 1934-cü ildə dövrün "konkret həyat hadisəsi" Mirzə İbrahimovu "Həyat" pyesini yazmaq fikrinə salır. Naxçıvanın Qoşadızə kəndində kolxoz sədr öldürürlür. Ona - "Abbasə əl qaldırınlara gözdağı və lə'net damgası olaraq" "Həyat" - milli - vətənpərvərlik duyğuları ilə aşılanan bir mövzu qələmə alınır.

Ümummaraq səviyyəsində dayanan bir mövzunu seçmək nə qədər çətinidirsə, onu bədii xəyal və düşüncədə yaşamaq da bir o qədər əhəmiyyətli və mə'nalıdır. Lev Tolstoy "Dirilmə"ni, Mirzə Fətəli "Hacı Qara"nı, Stendal "Qırmızı və qara"nı, Emil Zolya "Jermial"ı yazarkən müəyyən həyat faktlarını uzun müddət öyrənmişlər, lakin faktı olduğu kimi nağıl etmişlər. Həmin əsərlərdə yüzlərlə fakt, insan taleyi, həyat hadisələri ümumiləşdirilmişdir.²⁶

Müəyyən cizgi və əlamətləri dəyişən tarixi-ictimai şəraitə uyğun obrazlarda sıxlığından sənətkar həyatdan uzaqlaşmır; əksinə, varlığın əsas tərəflərini daha dərindən ümumiləşdirə bilir. C.Məmmədquluzadənin xırda satirik-yumoristik, M.Ə.Sabirin satiraları, Mirzə İbrahimovun "Cənub hekayələri", C.Cabbarlinın pyesləri,

²⁶ Mirzə İbrahimov. Xəlqilik və realizm cəbhəsindən, Bakı, s. 237.

S.Vurqunun və S.Rüstəmin Küney Azərbaycan həyatına həsr olunan şe'rleri dövrün sıfarişi ilə yazılmışdır. Ona görə ki, zaman, ictimai-siyasi varlıq, xalq həyatının zənginlik və müxtəlifliyi sənətkarın dünyagörüşünə, onun üsullarına və yaradıcılıq axtarışlarına tə'sir göstərir, əsərlərinin mündəricəsini müəyyən edir. XVI əsrə Füzuli qəzəlləri və "Koroğlu" dastanı, XVII əsrə realist poeziya, XIX əsrə isə realist dramaturgiya və nəşr dövrün və xalq həyatının tələbi ilə yaranırdı. "Həyat", "Şərqi-Rus", "Molla Nəsrəddin", "Tərəqqi", "Açıq söz", "İqbəl", "Irşad" və "Fyuzat"ı da zamanın və ictimai-siyasi mühitin özü yaratmışdı.

M.F.Axundov həmişə əsri və əsrin tələblərini, "məzmun səhihliyi"ni nəzərə alırdı. O, "məzmunsuz və duzsuz" deyilən və heç bir faydası olmayan qəzəl və qəsidiələri" bəyənmirdi. Əsərdən "elə bir məzmun" istəyirdi ki, "oxucu ondan həzz alsın və qulaq asan ləzzət aparın və müəllif bunun sayəsində ad qazansın".

Yaradıcılıqda həyatı hərtərəfli görmək, gerçəkliyi öz varlığından, hiss və duyğudan "keçirmək", insanların təcrübəsini, meyl və münasibətini mənimsemək, əhəmiyyətli məzmun seçmək hələ şərt deyildir. Sənətkar faktın daxili mə'nasını açmağı, məzmunu bədii həqiqət səviyyəsinə qaldırmağı, oxucunu fikri-mə'nəvi cəhətdən zəngilləşdirməyi, onu geniş sosial fəaliyyətə hazırlamağı bacarmalıdır. Nəzərə almalıdır ki, bir tərəfdən, görülən, canlı müşahidədən keçirilən xarici aləm "eşidilən, ya haqqında mə'lumat alınan aləmdən zəngin və rəngbərəngdir, digər tərəfdən, "təbiət - sənətin əbədi nümunəsidir; təbiətin ən böyük və ən nəcib əsəri isə insandır. Harada insan, harada həyat varsa, orada poeziya da var, deməli, poeziya üçün məzmun da var. Yalnız məzmun hər bir şair üçün - dahi şair üçün də, sadəcə istə'dadlı şair üçün də - həqiqi me'yar ola bilər. Məzmunsuz rəvan və ahəngdar şe'r yalnız poetik forma olaraq qalır... Şe'rین poetik olması üçün nəinki rəvanlıq və gözəl ahəng, hətta təkcə hiss özü də azdır: burada hər bir poeziyanın əsl məzmunu təşkil edən fikir lazımdır. Bu fikir poeziyada həyatın müəyyən cəhətinə müəyyən bir baxış, müəyyən nəzər kimi, şairin əsərlərini ilham odu ilə dolduran və yaşıdan bir əsas, bir başlangıç kimi təzahür edir" (Belinski).

Dünyanı hərəkət və inkişafda duymaq, xalqın meyl və arzusun öyrənmək yazılımını təzə düşüncələrlə, təzə hiss və duyğularla zənginləşdirir. Onu "öz ölkəsinin duyğu cihazı", "dövrünün səsi", xalq arzuları-

nin ifadəcisi olmaq səviyyəsinə qaldırır. Ancaq eyni dövrün və ədəbi mühitin sənətkarları həyatın eyni sahəsinə müxtəlif mövqe və istiqamətdən; müxtəlif estetik niyyətlə yanaşırlar. Həyat materialı varlığın eyni sahəsindən götürülən əsərlərin məzmun-ideyasında yaxınlıq nəzərə çarpır, obrazlar, problemlərin həllinə cəlb olunan rəng, boyalar və üsullar isə fərqlənir, üslub ayrılığı, dövrü və zamanı, insanın fikri-mə'nəvi aləmini səciyyələndirmək müxtəlifliyi aydın görünür. Çünkü yazıçılar faktı öz təcrübə, dünyagörüş, istədada, zövq və yazı manəralarına uyğun yanaşır, qiymət verir, onun məzmununu açırlar. Yaradıcılığın bu spesifik xüsusiyyəti məzmunu yaxın olan əsərləri ("Müsbəti-Fəxrəddin", "Bəxtsiz cavan", "Ölüler", "Gələcək gün", "Diplomat", "Qorxulu Tehran", "Böyük dayaq", "Ayrılan yollar") bir-birindən fərqləndirir.

XIX əsrдə və iyirminci yüzilliyin əvvəllerində bir sıra fərdi xarakterli, daxilən ziddiyyətli və mürəkkəb düşüncəli obrazlar yaranmışdır. Bu obrazlar - Onegin ("Yevgeni Onegin"), Peçorin ("Zəmanəmizin qəhrəmanı"), Oblomov ("Oblomov"), Protasov ("Canlı meyit") və Terterov ("Meşşanlar") həyatda yerini və mövqelərini itirir, süstlöşir, inkişafla ayaqlaşa bilmir, mübarizədən soyuyur, ictimai-siyasi mühitdə "artıq adam" tə'siri bağışlayırdılar. Onlar yaradıcılığın predmeti kimi bir qəbildən, bir kökdən olan obrazlardır. Bu surəti məzmun - xarakterlərin, fikir, meyl və münasibətlərin müxtəlifliyi fərqləndirir.

Sənətkar anlayış və müşahidəsinin özünəməxsusluğunu, onun varlığı görmək, hadisələri seçmək və təsvir etmək bacarığının bənzərsizliyi yaradıcılığın məziyyəti, spesifikasi cəhətidir. Ona görə də məzmunu varlığın eyni və oxşar sahəsindən götürülən əsərləri müşahidənin, təxəyyül və zehni inkişaf səviyyələrinin, təəssürat və fərdi üslubların, mövqe və istiqamətlərin müxtəlifliyi fərqləndirir. Konkret bir dövrə - XVIII əsr Qarabağ hadisələrinə həsr olunana əsərlərdə - "Ağa Məhəmməd şah Qacar", "Qan içinde" və "Vaqif"də obrazlar, bədii forma və vasitələr, tə'sir oyadan, insanı düşündürən, onun təzədən qurmasına kömək edən üsullar bir-birinə oxşamır. "Gələcək gün"ü "Diplomat" və "Qorxulu Tehran"dan fərqləndirən yənə də yazıçının varlığı, Güney Azərbaycan gerçəkliliyinə özünün müşahidə və axtarışlarına, istədad və dünyagörüşünə münasib yanaşması, sənətkar fərdiyyətinin özünəməxsusluğudur. Bə'zən də müəyyən bir yazıçı bir neçə əsərin məzmununu həyatın eyni sahəsindən götürür. Belə məqamlarda o, süjetin inkiş-

fında konkretliyi qoruyur, dövrün səciyyəsini saxlayır, hər dəfə faktı yeni, orijinal mövqedən yanaşır. Buna görə də bir neçə əsərdə "mövzu eyni olsa da, tiplərin, hadisələrin, mübarizənin siyasi və mə'nəvi-psixoloji motivləri yeni, bədii ifadə vasitələri yeni olacaqdır. Ancaq bir şərtlə ki, yazıçı, doğrudan da böyük iste'dad, sənətkar gözünə, sənətkar həssaslığına malik olsun". "Leyli və Məcnun"un ilk bədii əsası ərəb ağız ədəbiyyatı olmuşdur. Nizami mövzunu İntibah ziyahısının duymu, vətəndaşlıq zəkası ilə mə'nalandırılmışdır. Alman folklorunun formalaşdırıldığı obraz - doktor Faust sonralar dünya ədəbiyyatında kur inkişaf axarına düşmüş, ayrı-ayrı sənətkar ona ayrı-ayrı yönən yanaşmışdır. Məzmunun və obrazın belə təcəssümü geniş yayılmış və ayrı-ayrı xalqın ədəbiyyatında özünün ən'ənəsini yaratmışdır.

Mövzunun tarixiliyi, aktuallığı, keçici və tə'sirli olması incəsənətin əhəmiyyətli problemindəndir. Bədii yaradıcılığın inkişaf mərhələlərində aktual bir mövzu, deyək ki, qəhrəmanlıq, vətənpərvərlik, humanizm və məhəbbət... mövzuları bir ədəbi nəslin yaradıcılığından digərinin yaradıcılığına keçir. Belə ən'ənəvi mövzular dövrün tələblərinə uyğun təzədən işlənir, fikir müasirlik amali ilə aşilanır. S.Şirazi, C.Rumi, Ə.Nəvai, Ə.Cami, A.Ərdəbili və M.Füzuli yaradıcılığında Nizami mövzuları orijinal istiqamət almış, təsvirdə Məcnunlar, Leylilər, Xosrovlar, Şirinlər, Fərhadlar, Bəhramlar xarakterlerinin, fikir və düşüncələrinin, hiss və duyğularının müxtəlifliyi ilə fərqlənmişlər. Çünkü sənətkarlar mövzuya mühitlərinin, xalqlarının istəyi ilə yanaşmışlar, həyatın təhlilini dünyagörüşlərinin, iste'dad və ədəbi təcrübələrinin səviyyəsində aparmışlar, müasirlərinin obrazlarını yaradmışlar.

Ədəbiyyatın predmeti həyatdır, sosial münasibətlərdir, incanlaç xarakterlərinin tarixən konkretliyidir. Sənətkar insanın psixologiyasını, əxlaqi-mə'nəvi aləmini mürəkkəbliyi ilə öyrənir. Müxtəlif dövrlərdə insan yalnız həyata, təbiətə tə'sir göstərmir, bu mürəkkəb prosesdə, həm də onun özü, sosial mühiti və məişəti dəyişir. Bədii yaradıcılıqda insan belə, daxili zənginlik və mürəkkəbliyi, öz mühitinin əviadı kimi təsvir olunur. M.Qorki məzmunun zamanın və inkişafın tələbinə uyğun dəyişməsini nəzərə almış və demişdir: "Mənim üçün insandan kənarda heç bir şey yoxdur; mənim üçün bütün şeyləri və bütün ideyaları yaranan insan və yalnız insandır, mö'cüzə yaranan odur və gələcəkdə təbiətin bütün qüvvələrinin sahibi məhz o, - insan olacaqdır, bizim dünyamızda ən gözəl şey zəhmətlə, ağıllı insanın əli ilə yaranan

şeydir, bizim bütün fikirlərimiz, bütün ideyalarımız zəhmət prosesindən doğur; incəsənət, elm və texnikanın inkişaf tarixi biza bunu göstərir. Fikir faktdan sonra gelir. Mən insan qarşısında ona görə səcdə edirəm ki, bizim dünyada insan ağlanın, insan xəyalının, insan əcda-dının təcəssümündən başqa heç bir şey duymuram və görmürəm".

İnsan dövrünün vətəndaşı, hərəkət və istiqamətverici qüvvəsidir. O, öz sosial mühitində yaşayır, formalasır və dərk olunur. Onun həyatı, ictimai-siyasi mühiti yaradıcılığa tə'sir göstərir və müxtəlif dövrlərdə, müxtəlif tarixi şəraitdə məzmun dəyişir, xalqların ədəbiyyatında milli spesifik xüsusiyyətləri ilə fərqlənir. Dövr, sosial hayat özünün sənətkarını yetirir, belə sənətkarın axtarışları, əsərlərinin məzmun-pafosu inkişafın və xalq həyatının ahəngini tamamlayır. Ədəbiyyatşunaslar bunları, "yazıcıının təməyülünü, hadisələrin mahiyyətinə, cəmiyyətin inkişaf meyllərinə baxışını və obyektiv varlığı izah etməsini nəzərə alaraq deyirlər ki, bədii əsərin məzmununu dərk edilmiş, şəxsiyyətin xəyal süzgəcindən keçirilmiş, müəyyən fikri nailiyyət cəbhəsindən qiymətləndirilmiş idealdan ibarətdir. Həmin məzmunun mürəkkəb və sintetik təcəssümü sayəsində müəyyən və konkret bir fikir hasil olur. "Buna əsərin ideyası, yaxud yazıçıının qayəsi deyilir" (M.Cəlal).

Bədii əsərin məzmunu həyatın bütün sahələrindən götürülür. Xalqın tarixi, adət-ənənəsi və milli varlığı, onun mə'nəvi-iqtisadi, ideya-siyasi yüksəlişi, "ayrı-ayrı şəxsiyyətlərin qəhrəmanlığı, vətənpərvərliyi, sevgisi və humanizmi yazıçılarda maraq doğurur, əsərlərə məzmun-ideya verir. İdeyanın tə'siri, idraki-tərbiyəvi əhəmiyyətinin genişliyi məzmunun tutumundan, aktuallıq və müasirliyindən asılıdır. Çünkü ideya məzmundan doğur, məzmunun varlığında konkret ideya yaşıyır. Buna görə də yazıçı üçün "predmetin özü yox, predmetin mə'nası əhəmiyyətdidir və onun ilham odu yalnız predmeti göstərmək yolu ilə həmin predmetin mə'nasını hamıya aydınlaşdırmaq və hiss etdirmək üçün alovlanır" (Belinski). Və sənətkarın təsvirində fikir amalıdır, bu fikirdən alınan təssürat oxucunun ağlına tə'sir etməli, onun həyatın müxtəlif sahələrinə münasibətinə istiqamət verməlidir.

Həyat yazıçıya hazır material, hazır fakt və hazır məzmun vermir. Müəllif həyatdan götürdüyü materialı və faktı öz idealına görə yenidən işləyir və bunun sayəsində onun təsvir etdiyi tablo həmin tablonun çəkilməsinə səbəb olan həqiqi hadisədən daha canlı, ifadəli və formaca daha dolğun olur" (Belinski). Bu, ona görə belədir ki, faktın

canlandırılmasında və qiymətləndirilməsində, ye'ni bədii məzmun səviyyəsinə qaldırmasında yaradıcı şəxsiyyətin xəyal və idrakı, onun təc-rübəsi, istə'dad və dünyagörüşü iştirak edir. Bu səbəbdən də hiss və duyğuya, fikir və düşüncəyə toxundurulmadan, faktı müşahidə və dərk etmədən məzmunun varlığı mümükün deyildir. Ədəbiyyatın bu xüsusiyyəti həyat həqiqəti ilə bədii həqiqət arasında ciddi fərq yaradır. Ye'ni bədii həqiqətin bir, real varlığın isə başqa həyatı, başqa aləmi olur, təsvir olunan varlıq xəyalı, düşüncəyə, hisslərə toxundurulur, dəyişdirilir, bədii niyyətə uyğun işlənilir.

BƏDİİ ƏSƏRİN FORMASI

Fərdi yaradıcılığın bütün sahələrində məzmun kateqoriyasını formadan, forma kateqoriyasını da məzmundan ayırmak, təcrid etmək mümkün deyildir. Bunlar ayrılıqda yaşaya, mövcud ola bilmir. Məzmun həmişə formaya, forma da məzmuna keçir, bir-birini qarşılıqlı, vəhdətdə şərtləndirir. Xətainin "Dəhnəmə"si ədəbi ənənələrdən və xalq yaradıcılığından istifadə ilə yaranmışdır. Burada təbiət təsvirlərinə, nağıl və dastan süjetlərdən istifadəyə, qəzəllərlə hissələrin, duyğu və düşüncələrin açılmasına geniş yer verilmişdir. Ancaq nə bunlar, nə də məktublar poemanın quruluşunda dağınqliq yaratmışdır. Hadisələr, meyl və münasibətlər bir istiqamətdə cəmləşmiş, dinamik bir forma, canlı tipik söyləmə əsərin məzmunundan doğmuşdur.

Forma məzmunun ifadə vasitəsidir, onun daxili ahəngi, daxili təşkili və strukturudur. Formasız əsərin varlığı, bədii-fikri bütövlüyü, gerçəkliyin duyulması və hiss olunması mümkün deyildir. Forma formanın ünsurlarının, bədii təsvir və ifadə vasitələrinin köməyi ilə yaranır, məzmun-ideyanı aşkarlayır. Qayənin hərtərəfli açılması, geniş tə'sir oyada bilməsi məzmunun mahiyyətə uyğun forma - ifadəli təzahür şəkli tapmasından asılıdır. Belə forma bədii vasitələrin müttəşəkkil sistemi maraq oyadır, tə'sirli və düşündürücü olur.

İncəsənət janlarının forması, canlı fikir, canlı tə'sir oyatmaq üslulları bir-birindən fərqlənir. Çünkü sənətkarlar sənət əsərləri yaradanda müxtəlif "Tikinti materiallarından" - səs, söz, ritm, ahəng, melodiya, rəng, çizgi, kompozisiya, tunc, qranit, mərmər və gildən istifadə edirlər. Təsviri sənət əsərlərinin formaya düşməsi üçün çizgi, rəng, kompozisiya və süjet elementlərindən, heykəltəraşlıqda təbii fakturadan - daş, dəmir, tunc, mərmər, qranit və gildən, xoreoqrafiyada canlı insan bədəninin plastikasından və onun mə'nalı hərəkətlər sistemindən, bədii yaradıcılıqda sözdən, təsvir və ifadə vasitələrdən istifadə olunur; xüsusi musiqidə səs "insanın emosional vəziyyətini vermək bacarığıdır. İnilti, ağlama, gülüş, şən səslər - bütün bunlar insanın səsi vasitəsi ilə onun emosional vəziyyətini ifadə etmə formalarıdır. İnsanın canlı nitqi təkcə deyilən sözlərin əhəmiyyəti ilə deyil, habelə səsin özünün səslənməsi, səsin səviyyəsinin və qüvvəsinin dəyişməsi, nitqin ritmi və sür'əti, yəni intonasiyası ilə də onun fikir və hissələrini verir. Dialoqa qulaq asarkən ayrı-ayrı sözləri başa düşmədikdə belə çox vaxt nitqin

xarakterini hiss edir, təsdiqedici, qəti intonasiya ilə sorğu və inamsızlıq intonasiyasını, qəzəb, nəs intonasiyası ilə nəvazişli intonasiyani; məhrİban danişqıla, mübahisə ilə dava-dalaşı fərqləndirmək olar. İntonasiyalar danışanın emosional vəziyyətini, şəxsi münasibətini tamamilə müxtəlif üsullarla verir.²⁷

İncəsənət varlığı, varlığın müxtəlifliyini, nisanın hissələr və duygular təlatümünü eks etdirir. Onun formasını, təsvir-üslub xüsusiyyətlərini müəyyən edən həyatdır, dövrün özüdür. Zaman ancaq məzmun-mündəricəyə yox, dilə, bədii üsullara, məcazlar silsiləsinə, bütövlükdə struktura tə'sir göstərir. Lakin həyat heç zaman sənətkara sənətkarın öz poetik niyyətinə uyğun hazır, cilali forma vermir, forma yaradıcılıq prosesində kəşf olunur, ümumilik qəbul etmir. Ona görə ki, konkret bir forma konkret bir əsərin məzmununu, bir ədəbi şəxsiyyətin müəyyən bir əsərdə fikir və düşüncəsini, onun aşılamaq istədiyi ideyanı təcəssüm etdirir. Ədəbi növ və janrların formaları isə əlaqə və vəhdətdə inkişaf tapır, bir-birini zəngilləşdirir.

Forma məzmunundan törəyəndə məzmun formanı, forma da məzmunu tamamlayır, əsərdə daxili ahəng, daxili kamillik yaranır, obrazlar ümumiləşdirmə ilə fərdiləşdirmənin vəhdətində görünürülər. Fikir hərtərəfli, müdaxiləsiz açılır. Füzulinin "Leyli və Məcnun"unda obrazlar həyatın müxtəlif sahələrində sınıqdan çıxarılır. Şair insanların xəsiyyətini açanda Şərq şe'rinin müxtəlif janrlarının - qəsidiə, qəzəl, mürəbbə, rübai və məsnəvinin imkanlarını vəhdətləşdirir, fəsillərin əvvəlində və sonunda saqınamələrdən - lirik parçalardan istifadə formaya əlvənləq və rəngbərənglik gətirir. M.Y.Lermontov Demon və məfistofel - İblis surətinə müxtəlif niyyətlə, həm lirik, həm də epik əsərlərində müraciət etmişdir. Onun demonlarını xarakterləri, düşüncə və əməlleri, mə'nəviyyat və psixologiyalarının müxtəlifliyi fərqləndirir. Ədib romantik bir poemanın - "Demon"un üzərində on iki il işləmişdir. Son zamanlara qədər əsərin altı redaktası müəyyən edilmişdir. Belə redaktələrdən V.A.Baxmetovaya bağışlanan variant daha məzmunludur. Şair burada şe'rین romantik zənginliyindən istifadə etmiş, məzmunu dolğunluğu ilə aça bilən forma tapmışdır. Q.R.Derjavinin "Felitsa" əsəri geniş maraq oynamış, dövrün ədəbi mühitini tə'sirdə saxla-

²⁷ L.A.Mazel. Musiqi əsərlərinin quruluşu, Bakı, 1988, s.15.

mışdır. Çünkü "Felitsa"da "hisslerin dolgunluğu formanın orijinallığı ilə çox gözəl birleşmiştir; bu orijinal formada isə rus zəkası görünür, rus dili eşidilir" (Belinski).

"Leyli və Məcnun"da, "Demon" və "Felitsa"da fikir yüksək şəriyyətlə, zəngin dil, metafora bolluğu ilə açılır. Şəriyyət "dedikdə biz poetik fikrin ilk, bilavasitə formasını - şairdəki iste'dadın həqiqi olub-olmamasını və onun qüvvətini, hər şeydən əvvəl və hər şeydən çox göstərən yekanə formanını nəzərdə tutururq. Şəriyyəti iste'dad və ilham yaradır, əmək isə onu təkmilləşdirir; şəriyyət, insanların bədəni kimi, qəlbin-ideyanın təcəssümü, canlanması, ifadəsidir"; iste'dadlı bədii əsər "dilin akustik zənginliyi"dir, "şə'r dili ilə yazılmış musiqidir", "poeziya da heykəltəraşlıqdır", süjetin inkişafında "hər şeyin dolğunluqla və tamam-kamal göstərilməsi"dir (Belinski).

İncəsənət tarixən çox funksiyah, ictimai-dəyişdirici yönlü olmuşdur. Çünkü bu təsirli və yayılqan sahə sənətkarların dünyagörüşünə, həyatı duyumuna, hissler və ideallar aleminə "uyğun fəaliyyətdir, dəyişdirmədir, yaratmadır". Qul vəziyyətli islandlar tarixlərinin "qəhrəmansızlıq dövründə elə saqalar yaratmışdır ki, burada "məhz azadlıq sevən, mərd, xalis qəhrəmanlar mövcud olur öz fəaliyyət göstərir. Saqalarda xalq və arzularını mə'nən həyatlaşdırır, ətraf aləmə bənzəməyən xəyalı, bədii bir aləm yaradırdı. Lakin hər şeydən çox heyrət doğuran budur ki, o xəyalı aləm gerçəkləşdi. Saqalar xalqın mə'nəvi simasını formalasdırı və onlardan kənardə indi də müasir island xalqının daxili həyatını, milli xarakterini başa düşmək mümükün deyil".²⁸ Bizim eradan əvvəl Tomrisin hünəri ilə geniş təzahür tapan qəhrəmanlıq pafosu zaman keçdikcə dərinləşdi, "Dədə Qorqud" hərtərəfli tə'sir oyatdı. Nizaminin varlığı İntibah ziyalisi mövqeyindən dərki və ümumişdirimiş Şərqdə ədəbi hərəkatın yeni yönə canlanmasına səbəb oldu. "Hotenin Verterini təqliğ edən gənclər həyatlarını intiharla qurtarırdılar" (A.Morua). Belə ədəbi mövqey və meyllərin bə'zisi məzmunla forma arasındaki vəhdəti qıran "sənət sənət üçündür" kimi anlayışların, yalnız "yuxarı silk üçün yaradılmış incəsənəti təsdiq edən elitaçı estetik" (Orteqa-i Qasset) konsepsiyanın yaranması ilə nəticələnirdi.

²⁸ Yuri Borev. Estetika, Bakı, 1980, s.117

Fransız alimi M.Düfren nə elitaçı estet, nə formalist, nə modernist, nə də akmeist idi. O, bədii əsəri bütöv-məzmun forma kamilliyində duyur, mə'nalandırır və "Güman edir ki, insanın, dünyanın və şəxsiyyətin daxili harmoniyası "müasir Qərb cəmiyyətində pozulur, şəxsiyyət düşkünləşdirilir və yadlaşdırılır; o düşünmək qabiliyyətindən məhrum olur, çünki onun əvəzinə onsuz da başqaları düşünür, o çox danışa bilmir, çünki bu təhlükəlidir. Bunun nəticəsində insanın passivliyi, hər şeyi güzəştə getməsi, humanizmin zəifləməsi baş verir. Düfren bu prosesdən çıxış yolunu estetik fəaliyyətdə görür. Bu fəaliyyət sənətkarın yaradıcılığı və oxucunun estetik qavrayışı kimi iki formadan ibarətdir. Bunların da hər birinin sayəsində insanın öz-özü ilə "razılaşması", onun yaradıcı imkanlarının geniş inkişafı, insanın fəaliyyətə həvəsləndirilməsi mümkün olur... M.Düfren incəsəntin sosial əhəmiyyətini və effektiyli təsdiq edərkən, onun içtimai funksiyasını təsəlliverici - tənzimedici funksiya ilə eyniləşdirir: ruh aləminə üz tutmaq, reallıqda itirilmiş harmoniyani xəyalən qaytarmaq, müvəzənət, tənzim məqamı incəsənetə həqiqətən xasdır. Lakin incəsənetin içtimai-dəyişdirici tə'siri ideal-xəyalı yox, real-həqiqi xarakter daşıyır" (Yuri Borisov).

Məzmun ilkındır, mütəhərrikdir, aparıcı kateqoriyadır. Məzmun həmişə müasirliliklə, mütərəqqi fikirlerlə, yeni hiss və duygularla zənginləşir, tez dəyişir, yaradıcılıqda inkişaf tapır. Forma isə məzmunundan asılıdır, məzmunun təzahür-ifadəlilik gücündür; məzmun-idəyanın qarınılması formanın dinamiklik və elastikliyindən asılıdır. Eyni zamanda, fikir şəklində həyat-incəsənt məzmun-forma bütövlüyündə estetik hiss, estetik həzz, estetik zənginləşdirmə mənbəyidir. Bir də, sənətkar duyguya, zövqə və emosiyalara-bədii intuisiyaya əsaslananda, həm də özü-öz yaradıcı əməyini dəyərləndirir.

Bədii forma millidir, onun mahiyyətində təzə məzmunu müqavimət göstərmək, varlığını sabit saxlamaq üçün mübarizə aparmaq xüsusiyəti vardır. Müqavimət, çox zaman məzmunla forma arasında uyarsızlıq, ziddiyət yaradır. Forma yeniliyi, məzmunun müasirlilik ruhunu tamamlaya, onun sosial mündəricəsini aydın ifadə edə bilmir. Formanın geniş imkanlı olmaması məzmunun hərtərəfli açılmasına, dinamikləşməsinə imkan vermir, durğunluq yaranır, fərdi yaradıcılığın inkişafı ləngiyir. Məzmunla forma arasındaki biçimsizlik uzun müddət davam etmir, təzə məzmun özünə təzə forma tapır. Formanın bütün

hissələri, ünsur və elementləri dinamikləşir. "Lap başlanğıcından ... faciə özü də, komediya da özlərinə aid xüsusiyyətləri tədricən inkişaf etdirmək yolu ilə yavaş-yavaş böyümüş və zənginləşmişdir. Xeyli dəyişikliklərə məruz qaldıqdan sonra faciə özünün lazımı və mükəmməl şəklində gəlib çatmışdır." "Cüzi misflərdən və gülməli" ifadə vasitələrindən nəşət edən faciə təbəddülət yolu ilə satirik tamaşadan doğduğuna görə artıq sonralar müəyyən şöhrətinə çatmışdır: onun ölçüsü və tetrametrdən dönüb yambik (trimetr) olmuşdur; əvvəller isə tetrametrdən istifadə olunurdu, çünki poetik əsərin özü satirik idi və daha çox rəqs xarakteri daşıyırırdı; amma elə ki, dialoq inkişaf elədi, təbiət özü ona münasib ölçü də verdi" (Aristotel).

Xaqani və Nizami əsrində qəsidiə kütləvi şə'r janrı idi. Antik ədəbiyyatda, sonralar isə Avropada oda yazarlarının sayı az deyildi. Şərq ölkələrində fəlsəfi bir mətləbi qəzəllə ifadə etmək bədii hünər sayılırdı. Azərbaycan ədəbiyyatının müxtəlifi inkişaf mərhələlərində qəsidiə və qəzəllə yanaşı, mənzum hekayə yazmağa ehtiyac duyulurdu. Amma XIX əsrin əvvələrindən iqtisadi və ictimai-mədəni həyat yaradıcılığa, yaradıcılığın üsul və vasitələrinə tə'sir göstərdi. Rusiyanın və Zaqafqaziya xalqlarının ədəbiyyatında maarifçi-realist konsepsiya yarandı. Mütərəqqi ideyalar mütərəqqi sənətkarların mövqeylərini, dünyagörüşlərini, həyata yanaşma üsullarını şərtləndirdi. Maarifçi-realist sənətkarların yaradıcılığında məzmun və forma axtarışları genişləndi. Klassik şə'r şəkillərinin çoxu əhəmiyyətini saxlaya bilmədi. Yeni janrlar, yeni bədii üsullar, yeni təsvir və ifadə vasitələri yarandı, XIX əsrin sonu və XX əsrin əvvələrindən dramaturgiya və bədii nəşrlə, satirik-yumoristik şe'r lərlə, felyetonlarla zamanı ifadə Azərbaycan ədəbiyyatının inkişaf istiqaməti idi.

Forma passiv, zahiri əlamət deyildir. O, məzmunu əsaslı tə'sir göstərir, yazıçı amalının açılmasında, onun mövqeyinin müəyyənləşməsində əhəmiyyətli rol oynayır. Forma detalları, haşiyələri, lövhə və mənzərələri, məzmunun bütün hissələrini birləşdirir, bədii bütövlük, estetik kamillik yaradır. Lakin məzmunun adiliyi və qeyri-reallığı tə'sirsiz qalmır. Forma real əsasını-məzmununu itirir, bəsitleşir, daxili bədii inkişaf tapmir, varlığında fikir, müasir mətləb daşıya bilmir.

Məzmundan, dövrün ideya-estetik tələbindən doğan forma məzmunu tə'sirli, ümummaraq səviyyəsindən təzahür etdirir. Belə forma yayılır, onun ünsurları bir ədəbi nəslin yaradıcılığından digər ədəbi

nəslin yaradıcılığına keçir. Bunu fransız şairi və klassisizm ədəbi cərəyanın nəzəriyyəcisi Bualo dərindən duyurdu: "...Şe'rda ahəngə diqqət yetir, vəzni pozma: misrani iki yerə bölməli olsan, elə et ki, sözlər arasındakı fasilə mə'naya xələl gətirməsin, onu daha da aydın nəzərə çarpdırınsın, xüsusilə sə'y et və çalış ki, sözlərdəki saitlər dalbadal gəlib qarışmasın, ahəngi pozmasın". "Şe'rda ki, fikir, oldu, söz gözəlliyi olmadı, sözlər və səslər qulağı dəldi, belə şe'ri heç kəs oxumaz və dinləmək istəməz".

Özünə və özünün yaradıcılığına tələbkarlıq, səciyyəvini seçə bilmək, bədii məntiqdə fikirlə hissi, ağılla istə'dadı birləşdirmək, həyat materialının mahiyyətinə uyğun forma tapmaq məzmun və forma vəhdətinin ilkin şərtlərindəndir. Bualonun "Poeziya sənəti" traktatında qeyd edilir ki, "qafiyə ilə fikir arasında ayrılıq olmamalıdır, onların arasında ə davət yoxdur və bir-birile mübarizə" aparmırlar. "Qoy şe'rda fikir və məzmun sizin üçün hər şeydən qiymətli olsun, şe'rə cilanı da, gözəlliyi də o gətirsin". "Başqa birisi nəcib Ekloqun hörmətini onunla ləkələyir ki, qara camaatin sadə danişq dilini gətirib öz şe'rlerinə daxil edir, nəticəsi də bu olur ki, hər cür məlahətdən məhrum olan küylü, kobud misraların şe'riyyəti göylərə uçmur, ayaqlar altında sürünür".

A.D.Kantemirin adı rus klassiklərinin sırasında çəkilir və bu ədib "poeziyanı həyatla bağlamışdır" - deyilir. Lakin Kantemirin dili "dəhşətli dərəcədə köhnəlmış"di, "şe'rlerində poetik ünsur", demək, məzmunla formanın vəhdəti zəif idi. Ona görə də əsərləri az yayılır, az tə'sir oyadırı.

M.F.Axundov məzmunu formadan - ifadə gözəlliyindən ayırmır. O, XIX əsr İran şairlərinin - Qani və Süruşun forma və "məzmun gözəlliyindən mərhum olan", "başdan-ayağa bə'zi şeyxi əqidinə istinad" edən şe'rlerini bəyənmir, onları "duzsuz və zəhlə aparan", "zəif və kəsalətartırıcı" əsərlər adlandırırırdı. "İki şey şe'rin əsas əlamətlərindən dir - məzmun gözəlliyi və ifadə gözəlliyi". M.F.Axundovun yaradıcılığında "həddi-hüdudu olmayan yaltaqlıq nümunələri" "əsil-siz-əsassız", "əfsanələrdən ibarət şe'rler", "qafiyə pərdəzliq, dumanlı ibarələr, yersiz "şişirtmələr və mübaliğələr" təqnid olunurdu. O, bədii əsərdə məzmun və forma vəhdəti, mütərəqqi fikir, canlı təsvir axtarır. Sənətkarlar "heç də anlaya bilmirlər ki, poeziya necə olmalıdır. Elə güman edirlər ki, poeziya ibarətdir, bir neçə mə'nasız sözdən ki, müəyyən vəzni ilə bir-birinin yanına düzülüb, onları qafiyələndirir və

bunların vasitəsi ilə mə'suqələr əsl olmayan sıfətlərlə vəsf edilir və ya bahar və payız fəsilləri qeyri-təbii təşbihlərlə təsvir olunur... Daha düşünmürələr ki, poeziyanın məzmunu nəşr əsərlərinin məzmunundan qat-qat tə'sirli olmalıdır". M.F.Axundovun "İfadə gözəlliyi deyəndə məzmunun yüksək bədiiliklə, yaradıcı ilhamla ifadə olunmasını nəzərdə tuturdu. O, "ən yaxşı əsər odur ki, bədii olsun", "hər kəs tərəfindən bəyənilsin" - deyirdi.

Şə'riyyət klassiklərin ideya-estetik tə'limlərində geniş anlayışdır. "Qəlbin-ideyanın təcəssümüdür, fikrin, hiss və duygunun forma orijinallığı ilə birləşməsidir, formada milli "zəkanı görünməsi" və dil zənginliyinin duyulmasıdır. "Şə'riyyət-dedikdə bu poetik fikrin ilk, bilavasitə formasını-şairdəki ilhamın həqiqi olub-olmadığını və onun qüvvətini, hər şeydən əvvəl və hər şeydən çox göstərən yeganə formanı nəzərdə tuturuq. Şə'riyyəti ilham yaradır, əmək isə onu təkmilləşdirir. "Bədii əsər konkret fikrin konkret formada üzvi sürətdə ifadəsidir". "Şə'riyyət qəlbin - ideyanın təcəssümü, canlanması, ifadəsidir". "İdeya bədii əsərin məzmunudur və ümumidir, forma bu ideyanın xüsusi təzahürüdür". "Hər bir əsərin yaranmasının ən başlıca şərti ideyanın forma və formanın ideya ilə üzvi tamlığıdır" (Belinski).

Əsərin dili və janrı, təsvir və ifadə vasitəleri, şə'rın vəzni, süjet və kompozisiyası formaya daxildir. Formanın bütün ünsurlarının-dilin, süjet və kompozisiyanın özü də hissə və elementlərə ayrıılır. Formanın kamilliyyi, məzmunlu olması və tə'sirinin hərtərəfliyi onun hissə, ünsur və elementlərinin vəhdəti, daxili birliliyi ilə müəyyənləşir. C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ictimai mübarizələr və siyasi sarsıntılar dövründə xalqın taleyi göstərilir. Xalq nümayəndələri, zəhmət adamları, "yalançı mədəniyyət dərsi almayanlar", "qardaşlıqda vəfalılar" təbii və canlı duyguları ilə təsvir olunurlar. Həqiqət axtaran, qardaşlarından və xeyriyyə cəmiyyətlərindən fayda görməyən Gülbahar insanı keyfiyyətləri, səmimi münasibəti, real düşüncəni çobanlarda tapır. Sənətkar amalı - azadlıq, milli bütövlük və istiqlaliyyət mübarizə ilə alınır - fikri müdaxiləsiz hasil olunur. Xırda bir pyesdə "Lal"da küçədə ağlayan altı və səkkiz yaşlı uşaqlardan diqqət yayılmır. Müharibə illərində uşaqlar ata-analarını itirir, qayğı və məhəbbətdən kənardə qalırlar. Onları insanlar - nə ziyahılar, nə mə'murlar, nə də mö'minlər duymaq, faciələri haqqında düşünmək istəmirlər. Lal və kar insan isə uşaqları ovundurur, təsəlli verir. Çünkü o, şirkətlərdən

və xeyriyyə cəmiyyətlərindən kənarda yaşayır. Heç kimdən, heç nədən mənfəət ummur, insanlıq hissələrini, vətəndaşlıq duyğularını qoruyub saxlayır. Bunlar ona görə belədir ki, hər iki əsərdə məzmun müasirlik duyğusu ilə, məzmunun özündən fərqli doğan ifadəli forma ilə açılır. Mənzərələr, duyğu və düşüncələr, psixoloji sarsıntılar, meyl və münasibətlər formanın ünsurları ilə tamamlanır. Dilin aydınlıq və emosionallığı, süjetin dinamikliyi, kompozisiyanın yiğcamlığı tə'siri artırır, mə'nani dərinləşdirir.

Obraz, bir tərəfdən, bir və ya bir neçə səciyyəvi hadisə və əhvalatı başqaşı ilə aşkarlayan mə'cazi, metaforik fikirdir, məzmun-ideya daşıyıcısıdır; digər tərəfdən də, ictimai-siyasi varlığın in'iğası, məzmunlu təfəkkür formasıdır. Bütün dövrlərdə obraz arzu və düşüncə, meyl və münasibət oyatmış, real vəziyyəti eks etdirən vasitə-forma olmuşdur. İ.Qutqaşınlıının "Rəşid bəy və Səadət xanım" hekayəsində forma - Rəşid bəy sınaqlardan çıxarılır, onun cəsurluğu, ailə həyatını qarşılaşlı sevgi üzərində qurması, inamla vuruşması, kəndə və kəndlidiyə qayğı ilə yanaşması aydın göstərilir. İ.Şixlinin "Ayrılan yollar" romanında forma - Kosaoglu ilk zərbəni təşəbbüskar bir adamdan - İmrandan alır. Onlar üz-üzə gələndə konflikt dərinləşir və kəndin sosial-iqtisadi mənzərəsi görünür.

Forma ədəbi irs və ədəbi prosesə yeni keyfiyyətlərin daxil edilməsi yolu ilə zənginləşir. Sənətkar bəşəriyyətin ədəbi irsindən faydalanan, formaya yaradıcı, xalqın istəyi ilə yanaşır. Azərbaycan ədəbiyyatında yeddilik bənd növünün və bu bənd növünə əsaslanan müsəbbənin ən'ənə və təcrübəsi olmamışdır. Bu mürəkkəb bənd növü bizim əsrin 20-ci illərindən sadə bənd növlərinin müxtəlif birləşmələrindən əmələ gəlmişdir. S.Vurğunun "Şair, nə tez qocaldın sən" şe'rindən sonra bu formaya maraq artmışdır. XVIII əsra qədər Azərbaycan ədəbiyyatında əruz aparıcı vəzn olmuşdur. Heca vəzni varlığını daha çox şifahi xalq ədəbiyyatında saxlamışdır. Sərbəst vəzn isə müasir, Azərbaycan ədəbiyyatı formalasana qədər geniş yayılı, ən'ənəsini yarada bilmemişdir. Sonralar yaradıcılıq axtarışları sərbəst vəzni kütləviləşdirmiş və ayrı-ayrı xalqın ədəbiyyatında bu formanın özünəməxsusluğu, ən'ənəsi yaranmışdır. Ona görə ki, bütün janrların, şe'rin vəznlərinin, ümumən formanın daxili poetik imkanları vardır. Bədii yaradıcılıqda şərt janrı janra, vəzni vəznə qarşı qoymaqla yox, formadan, vəznlərdən, ədəbi növ və şəkillərdən necə və nə şəkildə istifadə etməkdir. Klassiklər

ədəbiyyatdan hazır forma götürməmişlər. Onlar məzmunu uyarlı forma, yeni ifadə tərzi tapmış, fikri aydın və xəlqi ifadə etmişlər. Bir də nəzərə almaq lazımdır ki, vəznlər də, "janrlar da epoxalara görə deyisir, zənginləşir, yeni inkişaf istiqamətinə düşür... Janrların bu və ya digər dövrdəki nisbi poetikasını ehkama və fetişə çevirənlər Azərbaycan ədəbiyyatında tragediyani hətta bir janr kimi inkar edirlər. Əlbəttə ki, "müsibəti-Fəxrəddin", yaxud da "Şeyda", məsələn, "Hamlet" deyildir, "Otello" da deyildir, lakin tragediyadır. Tragediya anlayışı "Otello" anlayışı demək deyil, necə ki, "İliada" "Şahnamə" deyil, "Şahnamə" isə "İlahi komediya" deyildir, necə ki, faciənin antik yunan, klassik fransız, romantik alman formaları bir-birinin eyni deyildir" (Q. Yaşar).

Lirik, epik və dramatik formanın növlərinin əsrlərlə tarixi vardır. Amma ədəbi növlərin və janrların çoxu, bir tərəfdən köhnəlmir, tarixi əhəmiyyətini itirmir. Xırda həkayələr, bayati, gəraylı, qoşma, rübai, qoşa dörtlük və təcnisi dörtlükler geniş ümumiləşdirilmələr aparmağa imkan verir. Digər tərəfdən də, ədəbi növlər və bədii forma dünya ədəbiyyatında milli özünəməxsusluqla inkişaf edir. Xalqlar formanı ədəbiyyatlarının imkanları səviyyəsində, sənətkarların yaradıcılıq axtarışlarında yeni əlamətlər, poetik tapıntılar və yeni forma çalarları ilə zənginləşdirirlər. Janrın-formanın özünün qanunları, özünməxsusluğu vardır. Özünəməxsusluğun nəticəsidir ki, lirik və dramatik növün janrları poetik quruluş, tutum və imkan baxımından fərqlənir. Hekayə, lirik növün janrlarının çərçivəsinə povestin, romanın, faciənin və ya komediyanın məzmununu siğışdırmaq olmur. Öcherki, bayati, gəraylı və qoşmanı əlavə hadisələrlə yükleyəndə bu janrlar özünəməxsusluğu itirir, onlarda daxili bütövlük yaranmır. Bu-na görə də sənətkarlar əser yazanda məzmunun tələblərini, janrların imkanını nəzərə alırlar, ülgünün, söz düzümünün, ifadə və təsvir vəsi-tələrinin uyarlı olmasına ciddi əhəmiyyət verirlər.

Filosof və estetlər tez-tez əsərin məzmun və formasından söhbət açırlar. Ancaq onların bə'zisi, formalist-modernits cərəyanlarının nümayəndələri məzmunla forma arasında vəhdət tapmir, onları bir-birinə qarşı qoyurlar. Onlar "modern sənət", "yeni sənət" və abstrak-sionizm ibarələri altında gizlənir, yaradıcılığı varlıqdan, dövrün səciyyəvi problemlərindən ayırrı, yeniliyi tamamlamayan mühafizəkar ideyalar yayırlar. Sənətkarı xalqın əxlaqi-mə'nəvi aləmindən ayırmak, məcazlar sistemini və obrazlar aləmini mürəkkəblişdirmək, insanı tə-

bii vəziyyətindən çıxarmaq, təsvirdə onu həyatla ölümün hüdudunda, qorxulu və vahiməli mühitdə göstərmək formalizmin tələblərindəndir. Buna görə də "formalist incəsənətdə obrazın subyektiv cəhati onun həyatı məzmununun zərərinə mütləqləşdirilir". Formalist sənətkar tərəfindən dünyanın qavranılması hadisələrin obyektiv həyatı əlaqqələri ilə uyğun gəlmir. Onlar reallıq əlamətləri çətinliklə anlaşılan qəliz obrazlar yaradırlar. "Formalizm-məhdud, bir ovuc ince ziyan şüurunun kütlə şüuruna, xalq bədii qavrayışına qarşı qoyulmasıdır" (Yuri Borissov).

Məzmun və formada, onların vəhdət və münasibətində söz sənətinin prinsipləri və əsas xüsusiyyətləri, ideya-estetik mahiyyəti ifadə olunur. Xalqın məişəti, adət-ənənesi, psixologiyası, maddi-mənəvi varlığı, onun tarixinin, müasir həyat tərzinin özünəməxsusluğu məzmunda spesifik, milli məziiyyətlərdir. Lakin dünya xalqlarının ədəbiyyatı ideya-siyasi istiqamətinə, ictimai-estetik idealına görə ümumidir. Bular - cəmiyyətin inkişafında ümumi qanuna uyğunluqlar və sosial proseslər, müştərək, yaxın və oxşar mövzular, müştərək süjet və motivlər yaranır.

Bədii əsər mürəkkəb strukturdur, obrazlar sistemidir, onun tə'sirinin genişliyi və davamlılığı məzmun və forma vəhdətindədir.

BƏDİİ ƏSƏRİN KOMPOZİSİYASI

Kompozisiya fərdi yaradıcılıqdır, bədii əsərin zəruri daxili obrazlı tələbidir; əsərin bütün hissə və bölməlerinin müəyyən bir sistemdə ar- diciliqlə yerləşdirilməsi, quruluş və tərtibidir, məzmun-qayəni açmaq, yazıçının həyata, təbiətə və cəmiyyətə münasibətini ifadə etmək, obrazları bir vəhdətdə birləşdirmək üsuludur. Kompozisiya formanın ünsürlərindəndir, qüvvəti və zəruri bədii vasitələrdəndir. Bədii əsəri necə qurmaq, hadisələrin axarını hansı istiqamətlərə salmaq, onları harada çoxaltmaq, harada azaltmaq, ric'ətləri, detal, mənzərə və lövhələri necə yerləşdirmək, hissələr, bölmələr və fəsillər arasında bədii-məntiqi əlaqələr yaratmaq kompozisiyada müəyyənələşir; eyni zamanda, burada meyllər, münasibət və ziddiyətlər, düşüncələr, arzular, hərəkət və sosial əlaqələr duyułur və aydınlaşır. Kompozisiyada şərt ahəngdarlıq, yiğcamlıq və ləkənliklidir, hadisələrin bütövlüyü və bir-birini tamamlamasıdır; əhvalatların bir mərkəzdə cəmləşməsi, fikrin hərtərəfli açılması, münasibət və əhvali-ruhiyyələrin real göstərilməsi- dir. Kompozisiyanın dağınqliq və sistemsizliyi inikasın aydınlığını, təsvirin dinamikliyini zəiflədir, tə'siri və tərbiyəvi əhəmiyyəti azaldır. Ona görə də kompozisiya lövhə və mənzərələri birləşdirməli, əsərdə müteşəkkilik, ideya-estetik dərinlik yaratmalıdır. "Aygün" poemasında Səməd Vurğun həyata geniş müdaxilə yolu seçilir. Aygünə Əmirxanı təhsildə, sevgidə, möşətdə, şəhər və kənd gerçekliyinin müxtəlifliyinə, insanın əlaqə-mə'nəvi aləminə münasibətdə sınaqdan çıxarıır, haşıyələrə çıxır, mürəkkəb psixoloji səhnələr yaradır. Bunlar, obrazların geniş hadisələr axarında alınması dağınqliq yaratır. Əhvalatlar, xarakterlər bir sistemdə, bir istiqamətdə verilir və bir xətt ətrafında cəmləşir, inkişaf tapır.

Həyati bir kompozisiya qurmaq sənətkardan istə'dad, ədəbi təc-rübə və aydın baxış, dünyani özünəməxsusluğu ilə görmək, faktları əhəmiyyətinə görə seçmək, qaydaya salmaq və əlaqələndirə bilmək bacarığı tələb edir. "Ölü canlar" kəskin ideyalı, mürəkkəb kompozisiyali bir əsərdir. Onun quruluşu, faktların və hadisələrin bir-birinəhopdu-rulması, yazıçı laboratoriyasında təşəkkül tapması asan olmamışdır. N.V.Qoqol deyirdi: "Hər an məni belə suallar düşündürdü: Niyə? Nə

üçün? Bax, bu nədən ötrüdür? Mən aydın surətdə görürdüm ki, tamamilə müəyyən və dəqiq plan olmadan daha yaza bilmirəm".

Söz sənəti varlığa sənətkar münasibətidir, insanların əlaqə və ünsiyyət vasitəsidir, estetik zövq, emosialar və sirayətedici ideyalar mənbəidir. Ancaq yaradıcılığı ziddiyətlər üzərindən keçən italyan filosofu B.Kroçe bədii mədəniyyəti qeyri-konseptual bilik sahəsi, intuisiya adlandırır, onun bədii idrakın tamam bəsit, tamam adı və elementar forması olduğunu söyləyir. O, incəsənətdə kamil struktur da tapa bilmir. Görkəmlı sənətkar F.İ.Şalyapin isə klassiklərin təcrübəsini əsas alır və deyirdi: "Opera, ona görə mənim üçün qiymətlidir ki, o özündə bütün incəsəntləri: musiqini, poeziyanı, heykəltəraşlığı və arxitekturన möhkəm bir ahəngdarlıqla birləşdirir".

Bədii mədəniyyətdə kompozisiya hissələrdən, münasibətlərdən, tipik həyat hadisələrindən və sözlərdən, heykəltəraşlıqda isə təbii fakturadan əsər "qurmaq", əsər yaratmaqdır, "insan mə'bədləri və sarayları hiss edilən, duyulan və gözəl görünən materiallardan qurduğu kimi, bəstəkar da musiqi əsərini səslərdən tikir" (A.V.Lunaçarski).

Bədii tə'sir, ideya-estetik dəyər, surətlərin fikri-mə'nəvi aləmlərinin, onların yer və mövqeylərinin təşkilindən və müəyyənliyindən asılıdır. A.V.Lunaçarski müasirlərinin bə'zisini qüdrətli söz-təhkiyə ustası adlandırır və onların yaradıcılıq metodlarında ən zərif üsul kompozisiyadır - deyirdi. K.S.Stanislavskinin ədəbi təcrübəsində isə obrazın kompozisiyada təşəkkül tapması bir pöhrənin boy atması, bir ağacın çıxırlanması, bir uşaqın doğulması kimi təbii prosesdir. Kompozisiya qurmaq yazıçıdan ədəbi təcrübə, təbii sənətkarlıq qabiliyyəti, mətləbi yiğcam və aydın ifadə etmək bacarığı tələb edir. Müşahidə tədqiqatçı A.Dremovda belə bir inam oyatmışdır ki, obraz yaratmaq üçün söz yeganə üsul və vasitə deyildir. "Ədəbiyyatın dili", ilk növbədə kompozisiyanın üsullarındanandır. C.Cabbarlı bildirirdi ki, əsərdə böyük ideya, aydın məqsəd olmalıdır. Hadisə və əhvalatları seçmək, müəyyən qaydaya salmaq, təsvir etmək azdır. Faktlar, hadisələr mə'na və məzmunun açılmasına, ideyanın dərinləşməsinə, obrazların hərtərəfli görünməsinə kömək etməlidir. "Yazıcı orijinal kompozisiya yaratmayı, ictimai həyatın tipik cəhətlərini görməyi və göstərməyi, can atlığı son nöqtəni aydın təsəvvür etməyi bacarmalıdır. Ən mühümü odur ki, yazıçının məqsədi və istiqaməti aydın olsun, can atlığı son nöqtəni dolğun təsəvvür edə bilsin. Bu son cəhət aydın olandan sonra, mübariz

adamların canlı və inandırıcı surətini, onların bütün müsbət və mənfi sıfətlərini, onların hissiyat və ehtiraslarını yaratmaçı olan realist yazıçı, hətta müsbət qəhrəmanın səhvindən və yanlış hərəkətlərdən qorxmaya bilər".

Kompozisiyanın əsas prinsipləri - tipik bir süjetin, hadisə, vəziyyət və şəraitin seçilməsi, obrazların niyyətə uyğun qruplaşdırılması, detal, mənzərə, lövhə və əhvalatların zəruri olub-olmaması, yazıçının təsvir və ifadə vasitələrindən uyarlı istifadəsi, bütövlükdə onun yaradıcılıq amalı ilə müəyyən olunur. O.Balzak deyirdi ki, "sənətkarın böyüklüyü tipik və təbii bir vəziyyəti seçməsi və onu bədii aləmə çevirə bilməsi ilə" ölçülür.

Yazıcı həyatı öyrənir, faktları idraki-tərbiyəvi əhəmiyyətinə görə seçilir, sistemə salır, əsərin ədəbi növ və janrını, həcmini, oxucuya nəyi söylədiyini müəyyənləşdirir. Artıq görünən, daxili bütövlüyü şərtləndirməyən hadisələri atır, obrazların yerləşdirilməsinə, onların əlaqə və münasibətlərinin həyatılıyinə fikir verir. Detalları, mənzərələri, obrazları və onların münasibətlərini təbii bağlarla bir-birinə bağlayır. Bunnar, həyatın, ictimai-siyasi mühitin ziddiyətləri konkret təcəssümünü kompozisiyada tapır. Kompozisiyanın dəyeri və tamlığı hissə və bütövün ahəngdar uyğunluğunda, səhnələrin və lövhələrin motivləşdirilməsindədir. Kompozisiya yazıçıdan istədad, həyatın və yaşayışın qanunauyğunluqlarını yaxşı qavramaq, emosional kamillik və yetkin zövq tələb edir. "Usta Zeynal" hekayəsində hadisələr, fikir və düşüncələr Usta Zeynalla bağlanır, surətlərin həyat mövqeyi və amali ona münasibətdə aydınlaşır. Düşüncələr, ərlə-arvadın narahatlığı, məişətə və dini təəssübkeşliklə bağlı səhbətlər, Qurbanın "korpeşman başını aşağı" salması, onun daxili-mənəvi düşüncəsi Usta Zeynalin cizgilərinin görünməsinə və xasiyyətinin açılmasına kömək edir.

Usta Zeynal inamın - e'tibarın əsiridir; Hacı Rəsul yenə başladı and içib həmsöhbətini inandırmağa ki, Usta Zeynal sözünün üstündə möhkəm adamdır: "Usta Zeynal mö'mindir, allah bəndəsidir, qeyrətlidir, sadıqdir, iş görəndir, zirəkdir, ağıllıdır, artıq dərəcədə vəfalıdır və indiyə kimi bir dəfə də namazını qəzaya qoymayıbdır". Hadisələrin, fikir və meyllərin bir yerdə, bir məram ətrafında cəmləşməsi və inkişaf etdirilməsi hekayədə bütövlük yaradır, kompozisiyanın tə'sirini və ifadəliyini artırır.

Kompozisiya əsərin məzmunundan, ideya-fikri istiqamətindən doğur. Fərdi yaradıcılıqda oxucu məqsədə - sənətkarın həyat və gözəllik amalına müxtəlif üslub və vasitələrlə aparılır. Kompozisiya məzmunlu və dinamik qurulanda ideya tezə asan qavranılır, obrazlar və əhvalatlar yadda qalır, oxucuda təzə fikir və düşüncələr oyanır. Abdulla Şaiqin "Araz" romanında kompozisiya həyatiliyi və tə'sirinin genişliyi ilə fərqlənir. Əsərin - əvvəlində-xırda, amma məzmunlu bir epi-zodda Arazın həyatı, mə'nəvi-ruhi aləmindən şaxələnən təlatüm görünür; XIX əsrin sonu və XX əsrin əvvəllerində yaşayın bir gəncin qəzəbli və həzin mahniları dövrün mürəkkəbliyi haqqında təsəvvür oyadır, kompozisiyaya ifadəlilik gətirir. Romanın psixoloji müqəddiməsindən təhkiyə tutumları; Arazın düşüncəlerinin, kədər və daxili aləminin mahiyyəti açılır. Aslan bəyin ailəsinin mə'nəvi və cismani məhvinin qanunauyğunluğu, Varisin düşgünləşməsi görünür. Geniş və əhatəli bir anlayış - kompozisiya yaradıcılığın bütün sahələrini - təsviri-nçəsəneti, qrafika və heykəltəraşlığı, böyük instrumental formaları, müsiqili və sintetik incəsənet növlərini əhatə edir. Fəal yaradıcılıq müsiqi incəsənətinin janrlarında plan üzrə aparılır. Çünkü plan müsiqi əsərlərinin müəyyən qaydası, üsulu və sistemi - kompozisiyadır. İncəsənət əsərlərində kompozisiya fikrin sənətkar istəyinin aydın ifadəsinə kömək edir. "Rəssam üzərində yaşadığımız yerin gözəlliyini və ucsuz-bucaqsızlığını göstərmək istəyəndə öz tablosunu elə qurur ki, bu yer görünsün və elə təsəvvür yaransın ki, sanki bu yerin nə ucu var, nə bu-cağı. Məşhur peyzaj ustası G.Q.Nisski "Moskva ətrafi" tablosunda belə kompozisiya prinsipi seçmişdir. A.A.Plastov "Traktorçuların axşam naharı" tablosunda insan əməyinin böyüklüyünü göstərmək, təbiətin insan əlində olduğuna bizi inandırmaq üçün həmin kompozisiya prinsipindən istifadə etmişdir. Bu tabloda geniş şumlanmış sahə lap üfuqə qədər uzanır, səma isə çox kiçik görünür. Kompozisiya rəssamın ideyasına ifadəlilik verir, onu yapışıqlı, ürəyəyatan və inandırıcı edir.

Təsviri incəsəndə fiqurlar və əşyalar hərəkətsizdir. Lakin onlar donuq və cansız görünmür. Biz, hətta onların hərəkətini hiss edirik...

Kompozisiyanın müəyyən qaydaları vardır. Lakin ədəbiyyatda olduğu kimi, rəssamın da məharəti bu qaydalara riayət etməklə qurtarmır. O nəinki başa düşür, həm də əsəri necə qurmağı, harada azaltmağı, harada çıxaltmağı, füqurları necə yerləşdirməyi və məhz nə üçün başqa cür deyil, belə qurmağı hiss edir ki, əsərin bütün hissələri

arasında mə'na əlaqəsi yaransın, hər şey burada ahəngdar olsun, əsərin mə'nasını pozmadan heç bir şeyi dəyişdirmək mümkün olmasın".²⁹

Ədəbiyyatda, rəsm və perspektiv təsviri incəsənətin növlərində kompozisiya ifadəli, sənətkar amalının hərtərəfli açılmasına uyarlı qurulur. Perspektivdə kompozisiyadan fikri geniş ifadə etmək, səciyyəvi-ni aydın fərqləndirmək, onu çalarları ilə nəzərə çarpdırmaq üçün istifadə olunur.

Kompozisiya latinca - qurmaq, yaratmaq, tərtib etmək, düzəltmək, birləşdirmək - deməkdir. Əsərin məzmunu, sənətkarın amali süjet və kompozisiya vəhdətində açılır. Kompozisiya üzərində əməli iş müşahidədən, fakt, həyat materialı toplayandan sonra başlayır. 1951-ci ildə İ.Qasımovla H.Seyidbəyliyə İtaliya və Yuqoslaviyada qeyri-adi qəhrəmanlıq göstərmiş Mehdi Hüseynzadə haqqında sənədlər verilmişdi. Faktlar təsirli və həyəcanlandırıcı olsa da, az və tutumsuz idi. Ona görə də müəlliflər müşahidə və təəssüratlarını dərinləşdirməyi, təzə faktlar toplamağı qərara almışlar. Onlar partizanlarla, qəhrəminin dost, tanış və qohumları ilə görüşmüş, cəbhəçilərin məktub, xatire, gündəlik və yol qeydləri ilə tanış olmuşlar. Bunlar - təzə faktlar "Uzaq sahillərdə" romanın məzmun-mündəricəsinə dərinlik, kompozisiyasına geniş bədii tutum gətirmiş, obrazlar real yönəndə təhlil olunmuş, onların fikir və düşüncələri təbii boyalarla açılmışdır.

İ.Hüseynov "Məşhər" romanını yazanda tarixi həqiqəti gözleməyə, dövrün mahiyətini açmağa, koloriti saxlamağa, təkrarsız bədii quruluşa - kompozisiya ilə düşünməyə çalışmışdır. O, tarixi mənbələri araşdırmış, hürufiliyin ideya-nəzəri əsaslarını yaradıcı öyrənmişdir. Müəllif deyir: "Məşhər" in əhatə etdiyi materialda tarixi, mən Orta Asyanın, Azərbaycanın, Yaxın Şərqi Teymurləng adı ilə möhürlənmiş ictimai-siyasi ab-havası, qorxu törətmək siyaseti bəşəri humanizmin qarşı-qarşıya dayandıcı bir dövrün salnaməsi kimi təsəvvür edirəm".

Sənətkarlar fərdi yazı - kompozisiya qurmaq prosesinə qədər material toplayırlar. Materialların həmisi eyni dərəcədə mə'nali, məzmunlu və səciyyəvi olmur. Ona görə də faktlar saf-çürük edilir, səciyyəvi qeyri-səciyyəvidən, tipik olan tipik olmayandan ayrılır, sistemləşdirilir, qaydaya salınır, əlaqələndirilir, onlar vahid məqsəd-amal et-

²⁹ Estetik tərbiyə.-Bakı, 1972.-s.205-206.

rafında cəmləşdirilir. Elə əsərləri bir-birilərindən ayıran, fərqləndirilən cəhətlərdən biri də bu, bədii tərtib üsulu, daxili quruluş qanunun - kompozisiyanın özünəməxsusluğudur.

Növündən və janrından asılı olmayaraq bədii əsərlər kompozisiyasız olmur. Xırda bir bayatı, rübai, gəraylı, povest, roman və faciənin də kompozisiyası vardır. Dünya ədəbiyyatında eyni kompozisiyalı əsərlərə təsadüf etmək mümkün deyildir. Sadəcə, bir neçə əsərin məzmunu həyatın eyni sahəsində götürüləndə ("Müsibəti-Fəxrəddin", "Bəxtsiz cavan"; "Venesiya taciri", "Xəzinə", "Xəsis cəngavər", "Hacı Qara", "Tamahkar"; "Almas", "Yaşar", "Həyat") təhlil və tərtibdə, meyl və münasibətlərdə müəyyən yaxınlıq və zahiri oxşarlıq yaranır. Zahiri oxşarlıq fərdi yaradıcılıqlarda yaranan kompozisiyaları eyniləşdirmir. Hər əsərdə obraz, hadisə və əhvalat, ideya bir formada, bir istiqamətdə təşəkkül tapır. Həyat, insanın fikri və mə'nəvi aləmi dərkə müxtəlif üsullarla aparılır.

Yazıcı kompozisiya quranda ədəbi ən'ənə və təcrübədən öyrənir, ehtiyac duyanda əsatir, əfsanə, rəvayət, nağıl və dastan motivlərindən, məişət səhnələrindən, xalq mahnı və oyunlarından istifadə edir. Ağız ədəbiyyatından mənimmsənilən süjetlər, şə'r parçaları, bədii üsul və vəstitaler kompozisiya ilə bağlanır, surətlərin əhvali-ruhiyyəsini, münasibətlərini aydınlaşdırır, ideyanın açılmasında, psixoloji vəziyyətlərin görünməsində əhəmiyyətli rol oynayır. Nizaminin və onun ən'ənələrini davam etdirən sənətkarların əsərlərində əfsanə, əsatir, rəvayət, nağıl və dastan motivlərinə, lətifə, atalar sözü və zərbülməsəllərə təsadüf edilir. Bunların çoxunu klassiklər xalq ədəbiyyatından götürmüş, xalqdan öyrənmiş, bə'zisini isə bu mütəfəkkirlərin özləri yaratmışlar. Buna görə də Şərqdə geniş yayılan, xalqların məişətinə yeriyən əsatir, əfsanə və rəvayətlər "Xəmsə"lərə daxil olan bə'zi əsərlərin, məsələn "Xosrov və Şirin" poemalarının bədii əsası, özülü olmuşdur. "İstər Şirin, istərsə də Bərdə hakimi Məhəmbənnü öz mənşeyini çox qədim əsatirdən, əfsanələrdən almış, bir sıra qonşu xalqlar arasında da şöhrətlənmiş, sonralar öz məzmunu və şəklini dəyişmiş, yeni cizgilər alaraq getdikcə daha çox reallaşmış, nəhayət, tarixi şəxsiyyət Xosrovlə bağlanmış xalq yaradıcılığı inciləridir."³⁰

³⁰ Azərbaycan ədəbiyyatı tarixi. Ic. Bakı, 1960, s.31.

"Xəmsə"lərə daxil olan "Yeddi gözəl"lərin kompozisiyalarının məzmun-fikir istiqamətlərini nağıllar şərtləndirir. "Yeddi gözəl"lərdə şairlərin yaratmadıqları, şifahi xalq ədəbiyyatından götürdükləri "Keyir və Şər" kimi nağıllar müəyyən qədər daxili bədii quruluşunu - kompozisiyasını saxlayır, ciddi dəyişikliyə uğramır.

Klassik Şərqi ədəbiyyatında kerçəklik materialına və onun bir inkişaf xətti ətrafında cəmləşməsinə ciddi yanaşılırdı. Həyat və gözəllik eşqi, nəfs və ləyaqət kimi qüvvətli ehtiraslar xarakterlərdə ifadə olunurdu.

Xətainin "Dəhnəmə"sində xalq şə'rinin və dastanların tə'siri aşkar duyulur və onun kompozisiyası orijinallığı ilə fərqlənir. Burada məktublar bir-birinə alleqorik surətlərle bağlanır, qəzəllər məktubların pafosuna, amala uyğun seçilir. Əssar Təbrizinin "Mehr və Müştəri" poemasında ricətlərdən, haşıyə və fikri mühakimələrdən istifadə olunur. Seçilən, təsvir edilən əhvalatlar, milli məisət səhnələri, əsatir, əfsanə və rəvayət motivləri surətlərin taleyi, əhvali-ruhiyəsi, sərgüzəşt və sevgiləri ilə vəhdətləşir, qədim prototipi belə çox ziddiyətli olan Behrama Nizami'dən fərqli münasibət bəslənilir. Nizaminin təhkiyəsində Bəhram sərkərdə - şahdır, qorxu bilməyən, əjdahalardan çəkinməyən qəhrəmandır, mahir aşiqdir, bacarıqlı ovçudur. Əssar Təbrizidə isə Bəhram başqalarının sevinc və səadətinə dözə bilmir, qəzəbli, kin-küdürüətlü ömür yaşayır.

Məktublardan, xatirələrdən, xalq oyunlarından və mərasim nügmələrindən yerində istifadə kompozisiyanı dinamikləşdirir, ona rəngbərənglik getirir. "Rəşid bəy və Səadət xanım" əsərinin məzmununu İ.Qutqaşlı doğma bir mühitdən Ərəş və Qəbələ kəndlərinin həyatından almışdır. Yaziçı obrazların xasiyyətini açanda xalq oyunlarından, milli məisət səhnələrindən istifadə etmiş, əserin kompozisiyasında dağınqliq yaranmasına imkan verməmişdir. Rəşid bəy "Şahnamə"ni və digər qəhrəmanlıq dastanlarını, xüsusilə fars qəzəllərini oxumağı çox sevirdi. Bundan başqa at sürməkdə, tüsəng, tapança atmaqda, silah oynatmaqda böyük məharəti var idi. Onun yeganə arzusus bütün məşhur igidlərə qalib gəlmək və bütün zəiflərə, yoxsullara kömək etmək idi. On səkkiz yaşından başlayaraq, Rəşid bəy vaxtını gah at oynatmaqda, gah par-par parıldayan silahlara sarılıraq vətənini çapib talayan və əkinçiləri incidən quzdurlarla çarpışmada keçirirdi".

Əsərin komponentləri - janr, kompozisiya, süjet, təsvir və ifadə vasitəleri, bütövlükdə forma-ideyanı, insanın ictimai mahiyyətini, onun cəmiyyətdə mövqeyini və bəşəri mündəricəsini açmaq üçün birləşdirilir. İrihəcmli əsərlərdə mürəkkəb həyat, cəmiyyət və ailə-məişət hadisələri, müxtəlif xasiyyətli insanlar təsvir olunur. Hadisələr, münasibətlər, fərdi xarakterlər inkişafda, müqayisədə və əlaqədə aydınlaşır. Kompozisiya dolğun və ifadəli qurulanda məzmun hərtərəfli açılır, əsər asan qavranılır, maraq oyadır.

BƏDİİ ƏSƏRİN SÜJETİ

Kompozisiya süjetə yaxın, amma ondan fərqlənən, özünəməxsusluğunu ilə seçilən anlayışdır. Kompozisiya məzmunla, təsvir olunan hadisə və əhvalatlarda, yazıçının dünyagörüşü, bədii duyuğu və dərki, ədəbi təcrübəsi, yaradıcılıq metodu və qayəsi, janrin tələbləri ilə şərtlənir, əsəri mündəricə genişliyi ilə əhatə edir. Çünkü kompozisiya bədii-məntiqi ardıcılıqla düzülən, məzmunu uyğun tərtib olunan, bir-birini tamamlayan bədii strukturun ünsürlərindəndir. Kompozisiyanın ümumi əlamət və xüsusiyyətləri, ilk növbədə bədii süjet kompozisiyası sintetik incəsənət növlərinin və musiqi kompozisiyasının analogiyasıdır. K.Fedin deyirdi ki, kompozisiya məzmunun, süjet və obrazın məntiqi inkişafıdır. Faktlar, həyat və cəmiyyət hadisələri, adət-ənənə və məişət səhnələri, konkret bir zamanın spesifik təzahürü - xarakter və tip bədii dərk və təhlildən, bədii həqiqətə çevriləndən sonra bədii strukturun ünsürləri kimin süjetdə yaşıyr, inkişaf edir, süjetdə görünürler. Antik dövrün filosofu - Aristotel isə süjeti kompozisiyadan, bunları da surət və xarakterlərdən ayırmır, vəhdətdə öyrənirdi. "Fabula hərəkətin təqlid olunmasıdır. Fabula dedikdə mən əhvalatların əlaqələnməsini, xarakterlər dedikdə - iştirak şəxsləri nəyə görə müxtəlif cür adamlar adlandırdığımızı, fikir dedikdə isə - danişanların müəyyən bir şeyi nə ilə sübuta yetirməsini... nəzərdə tuturam".

Süjet "süjetli konstruksiya", texniki üsul, hadisələrin, hərəkət və münasibətlərin, ziddiyyət, toquşma və mübarizələrin sadəcə ardıcılığı - sistemli düzülüyü deyildir. Burada fikir, hiss və duyuğu, detal, obraz və obrazın şəraiti ümumiləşir, təsvirdə insanlar fərqlənir, ziddiyyətdən-ziddiyyətə hadisələrin daxili bağlılığı, bir-birinə hopması dərinləşir, süjetdə bütövlük, estetiklik yaranır.

Süjetancaq dinamik hərəkət deyildir. Bədii zaman və məkanda təsvir olunan güclü və tə'sirli hərəkətdir, hərəkətli təsvirdir. Süjet əsərin canı, məğzi və cövhəridir, hadisələrin, münasibətlərin, hiss və düşüncələrin sistemidir; "əlaqələr, ziddiyyətlər, rəğbət və ya nifrat, ümumiyyətlə insanların münasibəti - bu və ya digər xarakterin, tipin inkişafı və təşkili tarixidir", ideyanın, dünyani dərkin, meyl və xarakterlərin, fikri-mə'nəvi aləmin açılması vasitəsidir, fakt və təfərrüatların, dövrün səciyyəvi əhvalat, münasibət və meyllərin inkişaf xəttidir;

bu mütəşəkkil material, hadisə və faktlar kompleksi sənətkarın yaradıcılıq niyyətindən, yaymaq istədiyi ideyadan ayrı deyildir.

Sənətkarlar həyatı, yaşayışı, adət-ənənəni və inkişafı öyrənir, yaradıcılıqda özlərini, özlərinin mövzularını tapırlar. Süjet də buradan, arzuların, tale və xarakterlərin mübarizəsindən, yazıçıda konkret hiss, duyğu və fikrilərdən, məzmun-ideyadan doğur. Belə süjet yiğcam və lakonik qurulur, orijinallığı və bütövlüyü ilə seçilir, canlı mənzərəyə oxşayır, maraq doğurur: "Homerin əsərlərində süjet cansixici qaydalarla tabe edilməmişdir, təbii... bir yolla inkişaf edir, sakit və duru bir çay kimi ahəstə axıb gedir. Onun əsərlərində hər şey öz yerindədir, söz də, misra da hədəfə dəyir". "Bitkin və ahəngdar" bir süjet, Bualonun inamında, zəhmətlə yaranır; "Əsərin süjetini lüzumsuz hadisələrlə doldurub ağırlaşdırmayıñ. Homer Axillesin qəzəbini seçmiş və onu elə tərənnüm etmişdir ki, bu qəzəb hissi o möhtəşəm poemanı başdan-başa doldurmuşdur. Artıq və lüzumsuz hadisələri əsərə yüklemək çox vaxt mövzunun özünü yoxsullaşdırır və soldurur". "Əsərdə kərək qırıqlıq olmasın, əsəri həddindən artıq uzatmağa da ehtiyac yoxdur. Əsər sadə başlamalıdır, hadisəni nəql etməyə başlayanda öyünüb lovğalanmaq yersizdir: "Əhvalatı həmişə incə və qəşəng bir sadəlliklə" söyləmək, məzmunlu bir süjet qura bilmək bədii yaradıcılığın vacib şərtidir. Sənətkar seçilən mövzunu, süjet və obrazları "zövq və ağılla" (Bualo) yaşıyır, həyatı təbii axarında ifadə edir. Lessinq deyirdi ki, poeziya həyatı hərəkətdə və inkişafda göstərir. Doğrudan da, sənətkar təkcə əsər yazmir, həm də lövhə və mənzərələr yaradır, həyatı həyatın özünə oxşar təsvir edir, insanları hərəkətə və münasibətdə göstərir. Yəqin Lessinq və onun fikrini dərinləşdirələr mübarizə və hərəkət deyəndə hiss, həyəcan və arzuların, fikir və talelərin təsvirini, obrazların daxili məntiqlərinin izlənməsini və açılmasını, hadisə və əhvalatların inkişafını - süjeti nəzərdə tuturlar; bildirirdilər ki, süjeti-mütəşəkkil hadisələr kompleksini hərəkətə gətirən, qaynaqlaşdırın, müəlliflə bərabər insanlar-obrazlardır. Süjet kamil və dinamik qurulanda formaya və formanın bütün ünsürlərinə tə'sir göstərir, məzmunu, obrazları, meyl və arzuları dərindən ifadə edə bilmək imkanlarını genişləndirir. Buna görə də süjetdə düyünlər, əlavə şaxələr vaxtında yaranmalı, onun gərginləşməsini və açılmasını ləngitməməlidir. Əsərin hissə və bölmələri müəyyən qayda da və sistemdə - süjetdə birləşir. Süjet ünsürlərə ayrlıñ, ünsürlər ideyanın açılmasını, obrazların real görünməsini şərtlən-

dirir. Süjetin bu ideya-estetik xüsusiyyətlərini nəzərə alan Aristotel ədəbi janrları süjetsiz təsəvvür edə bilmir və deyirdi ki, "hər bir süjetin başlanğıcı, ortası və sonu olmalıdır". Bunlarla yanaşı, Aristotel "hərəkət və fəaliyyət adamlarının" təqlidini-fabulanı peripetiya, tanıma və iztiraba - üç hissəyə ayıırırdı. Peripetiya, Aristotelin elmi məntiqində "ehtimal və zərurət qanunları üzrə" "hadisələrin öz əksinə dönməsidir". "Edip" əsərində ana qarşısında xosdan qurtarmaq üçün qasid Edipə Edipin kim olduğunu söyləyir, onu sevindirir və hadisələri öz əksinə qaytarır. "Linney" əsərində Danay öldürmək istədiyi adamı tə'qib edir, amma onu öldürə bilmir, özü-öz dünyasını dəyişir. Tanıma isə "bilməzdikdən bilməyə keçiddir". Talek insanları "xoşbəxtlik və ya bədbəxtliyə", "dostluğa, ya da düşmənciliyə aparır". "Edip"də olduğu kimi, peripetiyalarda müşayət olunan tanımlar antik ədəbiyyatda da-ha çox yayılmışdır. Fabulanın üçüncü hissəsi iztirabdır. İztirab isə Aristotelin estetikasında mövqe və ya ağrı-acıya, dərin sarsıntılara bas isə olan hərəkətlər, meyl və münasibətlərdir.

Süjetin bədiiliyi, dinamiklik və konkretliyi hadisələrin reallıq və aydınlığından, faktların səciyyəviliyindən, surətlərin tipikliyindən, qarşılaşma səhnələrinin inandırıcılığını və konfliktin dərinliyindən asılıdır: "Faktları, onların sözlə ifadəsini bacarana qədər, daha canlı şəkildə göz qabığına gətirərək, işleyib düzəltmək lazımdır: məhz belə olduqda, hər şeyi tamam aydın şəkildə görərək və sanki hadisələrin özündə bilavasitə iştirak edərk şair, "lazım olanı tapa bilər və ziddiyətlər heç zaman onun nəzərindən qaça bilməz" (Aristotel). "Poeziyanın təhkiyə və hekzametrə təqlid növünə kəlinçə, aydınlaşdır ki, burada da fabula, faciədə olduğu kimi, öz əvvəli, ortası və sonu olan müəyyən bir bütöv və bitmiş hərəkəti təmsil edərək, möhkəm dramatik səciyyə daşımalıdır ki, bütöv və vahid bir canlı varlıq kimi özünməxsus xüsusi zövq oyada bilsin" (Aristotel).

Süjet bədii tələb və ehtiyac, qanuna uyğunluq kimi yaranmalıdır. Süjetin açılması, hərəkəti, inkişafı, dinamikliyi və şaxələnməsi onun özündən törəməli, özündən doğmalıdır. Obrazlar süjetdə təşəkkül tap-malı, formallaşmadırlar. Burada hərəkət hissin, duygunun, arzu və düşüncənin, meyl, münasibət və psixologiyanın təzahürü olmalıdır. "Hadisələrdəki gərginliyi son hədd, çatdırmaq və sonra cəsarət və asanlıqla həll etmək gərəkdir... Hadisələrin sürətlə inkişaf edib birdən dəyişən sonluğunu süjet üzərində gözlənilməz işiq salaraq onu aydınlaş-

dirir, işlədilən günahları, müəmmaları izah edir, bizə anladır. Hər hadisəni səhnəyə çıxarıb göstərmək olmaz. Səhnədə gözlə görünən hadisələr nağılı edilən hadisələrdən tə'sirli olur" (Bualo).

Süjet fransızların - süyet sözündədir. Sözün mə'nası cism, hadisə, əşya, səbəb və predmet deməkdir. Süjetdə həyat sadəlik və mürəkkəbliyi, səciyyəvi konfliktləri ilə təsvir olunur. Burada obrazların həyəcanları, hiss və duyguları, onların şəxsiyyətlərinin təşəkkül tapması görünür. Bu, ona görə belədir ki, süjet ideya-estetiklidir, "böyük formalı əsərlərin fəqərə sütunudur... Lakin bu o demək deyil ki, süjetin lirik şe'rə, novella və ya oçerkə dəxli yoxdur... Xırda lirik şe'r'in süjeti ifadə etdiyi fikir vəhdətində, hissiyyatın tamlığında və pozulmazlığındadır. Xırda hekayə və novellanın isə gözəlliyyini və birinci məziyyətini süjetin müstəsna yiğcamlığı və bütövlüyü təşkil edir: burada bir sıra obraz və ya hadisə bütün başqa obraz və hadisələr üçün mərkəz olur. Hər şey onun ətrafında hərlənir, onun qabarıq və parlaq şəkildə canlanmasına kömək edir".

Lirik şe'rələr, təmsil, felyeton, oçerk və hekayətlər faktsız, hadisə və əhvalatsız, obrazsız olmur. Belə formalarda faktlar, əlaqə və münasiibətlər ümumiləşir, süjet konkret mə'na daşıyır. M.Qorki deyirdi ki, oçerkin varlığı, tə'sirinin və tərbiyəvi əhəmiyyətinin genişliyi faktsız-fabulasız mümkün deyildir: "Hər fakt tam bir sıra şərtlərin vəhdəti, yüzlərlə teli bir-birinə bağlayan düyüñ, əsəb şirəsinin, ürək qanının, ümidsizlikdən doğan göz yaşlarının damcılarından yaranmış cövhədir. Hər bir faktda dərin həyatı mə'na gözlənir, onun kökləri uzaq keçmişlərə gedib çıxır. Hər bir faktda bütün həyat hadisələrinə eyni dərəcədə xas olan iki tipik cəhət var: biri faktın yaranmasından insmanın şüurlu iştirakının dərəcəsi, digəri həmin faktın insan qəlbinə və ümumiyyətlə onun həyatına tə'sir dərəcəsidir".

Kiçik ədəbi formalarda təəssüratlar, hiss, duygù, həyəcan və əlaqələr, fikir və düşüncələr hərəkətdə, inkişaf və vəhdətdə verilir. Süjeti fakt, mənzərə və detalların birliyi, fikir və düşüncələrin vəhdəti, hissərin tamlıq və bütövlüyü, tematik vəziyyət və assosiasiylar yaradır. Lirik şe'rədə fikir, hərəkət və emosiya misradan-misraya, bənddən-bəndə keçir, şe'rən söz və misrə düzümü - arxitektonikası hərəkətə gətirilir, dinamik verilir. Felyeton və oçerk fakt bolluq və toplusunu, onların mə'nasının açılmasını və ümumiləşdirilməsini tələb edir. Süjet ifadəli, dinamik və yiğcam qurulmayanda, fikir məzmundan doğmayanda,

obrazlar fərdiləşməyəndə xırda epik forma maraq doğurmur, tə'sir oy-atmir.

Aristotelin "Poetika"ında süjet əvəzinə "fabula" sözü işlənmişdir. Filosofun estetikasında fabula geniş, əsəri tam əhatə edən anlayışdır: "Əhvalatların əlaqəsi", "Hərəkətin və xüsusi hal-hərəkət adamlarının təqlid olunmasıdır", "Faciənin əsası və bir növ canıdır", "Üstəlik, ən mühüm olan, faciənin qəlbini və ruhu, qəlb ələ aldığı amil, fabulanın hissələri - peripetitlər və tanımlardır". Buna görə də sənətkarlar "metr (vəzn) yaradıcısı olmaqdan daha çox fabula yaradıcısı olmalıdırlar. Fabulanı elə qurmaq lazımdır ki, səhnə tamaşasından ayrıldıqda da baş verən hadisələrin cərəyanı haqda deyilənlərə qulaq asan hər kəs əhvalatlar açıldıqca sarsılsın və acımaq hissi keçirsin".

"Poetika"da "fabulaların bə'ziləri sadə, bə'ziləri isə dolaşıq, mürəkkəb olur; çünkü fabulaların təqlid etdiyi hərəkətlər də elə belə olur. Bunlar öz növbəsində, fabulanın tərkibindən elə doğmalıdır ki, müəyyən bir hadisə zərurət və ehtimala əsasən əvvəl baş vermiş hadisədən yaransın. Çünkü, axı, hər hansı bir hadisənin nəyinsə nəticəsində baş verəsi ilə nədənsə sonra baş verəsinin arasında böyük fərq vardır".

Fabula süjetə yaxın anlayışdır. Müasir ədəbiyyatda fabula bir, süjet isə fərqli anlayışdır. Yeni bədii mədəniyyətdə bə'zən fabula süjetə hopur. Onunla bərabər təşəkkül tapır, bərabər həll olunur. Bunlara baxmayaraq, fabula süjet, süjet də fabula deyildir. Fabula latin sözüdür, təmsil, nağıl deməkdir. Həm fabula, həm də süjet məzmunla, məzmunu şərtləndirən hadisə və əhvalatlarla, surət və xarakterlə bağlıdır. Lakin süjet naturanın, faktın, hadisə və əhvalatın özü deyildir. Varlığın, real bir əhvalatın düşüncəyə, təfəkkür və xəyalə toxundurulan, dəyişdirilən, bədii məntiqdə əlavə rəng və boyalarla, bədii yozum və uydurmaşalarla inkişaf etdirilən, zəngilləşdirilən, ya böyüdülen, şişirdilən, ya da kiçildilən formasıdır. Fabula isə tarixi bir həqiqətin, ya müasir bir gerçəkliliyin əsərdə dəyişdirilməməsi, xəyalə və düşüncəyə toxundurulmamasıdır, faktın özü, naturası-əslidir. A.N.Ostrovski bildirirdi ki, süjet hazır məzmun, yəni bütün təfsilati ilə ssenariumdur, fabula isə hər hansı bir hadisə haqqında qısa real hekayət, yaziçinin hər cür əlavə rəng və boyalarından uzaq təhkiyədir.

Əsər bədii bütövlükdür, müəyyən hüdudlarda yaziçinin niyyət və amalına uyğun gah gərginləşən, genişlənən, gah da sıxləşən bədii

aləmdir. Burada hərəkət və konflikt, bütövlükdə süjet daxili qanuna-uyğunluqla, mərhələlərlə inkişaf edir. Fabula bunları - əsərdə hərəkəti, sıxlışdırılan və genişləndirilən hüdudları müəyyən edir.

Fabula materialı seçilir, toplanır, müxtəlif mənbələrdən, tarixi hadisələrdən götürülür, nəql olunmaq, ideya yaymaq və tə'sir oyamaq formasına salınır. Elə fabula söyləmək, nəql etmək prosesində struktur element - kateqoriya kimi təzahür edir. Ancaq fabula nəqlin, təhkiyənin özü yox, nədən danışılır, nə nəql olunur - deməkdir. Eyni zamanda, fabulada nə nəql etmək yalnız "nə baş verir" - deyil; - həmdə "mən baş verən prosesi necə görüürəm" - deməkdir. Beləliklə də, fabula canlı faktlar və əhvalatlar axarında, öz-özülüyündə surətin koordinat dairəsi və sistemidir. Süjet isə iri formalı əsərlərdə geniş, lirikada isə kiçik bədii aləm - fəqərə sütunudur. Süjetin xarakterik əlamətlərindən biri onun ünsurlarının, üsullarının çox olması və başqa qeyri-bədii sistemlərə çevrilməməsi, nəql olunmamasıdır. Süjeti nəql etmək mümkün deyildir, onu ancaq söz-sözə təkrar etmək olar.

Süjetin mənbəyi həyatdır, adət-ənəna və milli məişətdir, əlaqələr, münasibətlər və ziddiyyətlərdir, yeniliklə köhnəliyin mübarizəsi - barışmamazlığıdır. Dramatik növdə, epik əsərlərin iri formalarında süjetin xüsusiyyətlərini, mündəricəsini konfliktlər, obrazlar arasında yaranan ziddiyyətlər, fikir və münasibətlər ayrılığı müəyyən edir. Konfliktin dərinliyi və kəskinliyi süjetə tə'sir göstərir, psixoloji gərginlik artır, hərəkət güclənir, obrazlar mövqelərini inamlı ifadə edirlər. Onları tipik mühitdə bir-birlərindən xarakter, mə'nəviyyat və psixologiya, hiss və duygù, münasibət bəsləmək və mübarizə aparmaq tərzini ayırrı. Konfliktin və dramatizmin inkişafı xarakterlərin təbiilik və aydınlaşdırın, onların necə və nə uğrunda mübarizə aparmalarından asılıdır. Cənki surətlər süjetin axarında ziddiyyətə girir, mübarizə aparır, konflikt yaradır, hiss, duygù, düşüncə və arzularını süjetdə ifadə edirlər.

Sənətkarlar, bə'zən həyatdan və tarixi hadisələrdən, milli məişətdən hazır süjetlər götürürler. V.Höte deyirdi ki, məsləhət görürəm, işlənmiş mövzulara və süjetlərə müraciət edin. Məsələn, İfigeniya dəfələrlə təsvir olunmuşdur. Amma yenə İfigeniya müxtəlifdir, bənzərsizdir, təkrarolunmazdır. Ona görə ki, hər sənətkar hadisəni bir cür, özü-nəməxsus görür, təsvir edir, süjet qurur. Bu fikri A.N.Ostrovski başqa formada ifadə edirdi. Yaziçı "süjet yaratmir - bizim bütün süjetlər

alınmadır. Onları hayatı, tarix, tanışlarımızın nəqli, hərdən də qəzet qeydləri verir".

Söz sənətində hazır mövzulardan, obraz və süjetlərdən istifadə etməyin tarixi ənənəsi olmuşdur. Nizami əsrlər boyu Şərq ədəbiyyatını tə'siri altında saxlamış, həmişə onun süjet qurmaq, obraz yaratmaq üsullarından öyrənməyə ehtiyac duyulmuşdur. XIX əsr Avropa və Şərq realist sənətkarları həyatı məzmun tapır, orijinal süjet və kompozisiya qururdular. Onlar klassik ədəbiyyatdan hazır, işlənmiş süjetlər də götürürdülər. Orta əsrlər alman ədəbiyyatında Faustun təbii obrazı yaranmışdı. XIX əsrдə V.Höte "Faust", XX əsrдə T.Mann "Doktor Faust" əsərini yazmış və onlar Faustun ilk alman süjetini dövrün tələbi, yeni cizgiləri ilə zənginləşdirmişlər.

XVII əsrдə İspaniya ədibi Tirso de Milon Don Juan süjetini həyatdan almış, Don Juanı təkrarolunmaz xarakter kimi ümumiləşdirmişdir. Sonralar J.Molyer, C.Bayron, A.Puşkin, A.Tolstoy, L.Ukrainka, B.Şou və M.Friş bu süjetə müraciət etmişlər. Onlar Tirso de Milonun yaratdığı süjetin əsas istiqamətini saxlamış, onu yeni dünyagörüş və ideya-estetik tələblərlə, yeni əxlaqi-fəlsəfi düşüncələrlə dərinləşdirmişlər.

V.Şekspir mükəmməl xarakterlər, dərin psixoloji konfliktlər ustası idi. Lakin bu sənətkar süjetlərinin çoxunu Orta əsrlər Avropa ədəbiyyatından götürmüştür. Ənənəvi süjetlərdən Kornel, Rasin, Molyer, Lomonosov, M.F.Axundov, Sumarokov, S.Ə.Şirvani və başqaları da istifadə etmişlər.

Motsart və Salyeri həqiqəti-fəci süjeti A.Puşkinin "Motsart və Salyeri" əsərinə qədər mə'lum idi. Bu süjeti A.Puşkin niyyətinə, dramaturq amalına uyğun istiqamətə salmış, ona dövrünün pafosunu aşlamışdır.

"Mtsri" poemasının süjetini M.Lermontova gerçəkliyin özü vermişdi: "1837-ci ildə, Puşkinin ölümündən sonra Qafqaza sürgün edilən Lermontov Hərbi Gürcüstan yolu ilə gedəndə qoca bir monaxa rast gəlir. Qoca şairə öz həyatını danışır. Mə'lum olur ki, vaxtı ilə Şimali Qafqazda gedən müharibələrin birində yurdu-yuvası dağlımış bir çərkəs ailəsinə mənsub olan bu qoca uşaqlıq ikən zor işlətmək siyasetində daha amansız olan general Yermolovun adamları tərəfindən əsir alılmış, general özü ilə bərabər haraya işə apararkən yolda ağır xəstəliyindən, onu xristianlaşdırmaq üçün monastırına atıb getmişlər, dağlı

uşaq monastır həyatına uyğunlaşa bilməmiş, dəfələrlə vətənə qaçmaq istəmişə də, onu tutub qaytarmışlar. Nəhayət o, taleyi ilə barışib monastırda qalmalı olmuşdur. Bu qəmli hekayət müəyyən dəyişiklərle "Mtsiri"nin süjet xəttini təşkil etmişdir.

M.F.Axundov "Hekayəti-Molla İbrahim Xəlil kimyagər" komedyasının süjetini şahidi olduğu hadisələrdən götürmüştür. "Sərgüzəsti-mərdi xəsis" komediyasının süjetini dramaturqa Qasim bəy Zakir vermişdir. N.Qoqolda "Ölü canlar"ın süjeti haqqında konkret təsəvvür A.Puşkin oyatmışdır.

"Viy" və "Dikanka yaxınlığındakı xutorda axşamlar" əsərlərinin süjeti nağılvəri, fantastik-sehrlidir. Bu əsərlərin süjetinin N.Qoqol mütəsirlərinin söhbətlərindən götürmüştür: "Viy" sadəlövh camaatın öz təsəvvüründə yaratdığı nəhəng bir məxluqdur. Maloruslar göz qapaqları yerlə sürtünən əcinnələr padşahını Viy adlandırırlar. Bu povest başdan-ayağa xalq əfsanəsidir. Mən onun heç bir yerini dəyişdirmək istəmədim. Necə eşitmışəm eləcə də, sadəliklə nəql etmək istəyirəm".

İ.Turgenev "Steno" poemasının süjetini C.Bayronun "Manfred" dramatik poemasından istifadə yolu ilə qurmuşdur. N.Nekrasov "baş qapı öündə düşüncələr" adlı şe'rini tə'sirli bir təəssürat və müşahidədən sonra yazmışdır.

Müasir ədəbiyyatda yazıçıların bədii bir süjeti ya həyatdan götürmək, ya da onu müxtəlis peşə və sənət adamlarından almaq halları az olmamışdır. Naxçıvanda konkret bir süjet, Qoşadızə kolxozunun sədri Abbasın başına gələn faciə M.İbrahimovu sarsılmış və bu hadisə "Həyat" pyesinin yaranmasına səbəb olmuşudur. 30-cu illərdə Hocaz kəndində yayılan bir əhvalat S.Rəhimovu rahat buraxmamışdır: "Gözlərimlə gördüklerimi, bildiklərimi, eşitdiklərimi cəmləşdirib bir əsər yazmaq istədim, Hocazda olarkən müəllim yoldaşlarından birinin nağıl etdiyi bir hadisə, xüsusilə beynimdə dolanır, mənə rahatlıq vermirdi".

Bədii süjet hadisələrdən və hadisələrin inkişaf istiqamətindən doğanda, obrazların reallığı və təbiiliyi artır, onların mübarizəsi hərtərəfliyi ilə görünür. "Sərgüzəsti-mərdi-xəsis" komediyasının qəhrəmanı Hacı Qara pula, var-dövlətə hərisliyi ifadə edir. Varlanmaq ehtirası onun hiss və duyğularını öldürür. Tükəz ərinin miskinliyi və xəsisliyi haqqında təsəvvürü genişləndirir.

Üzeyir Hacıbeyovun "O olmasın, bu olsun" komedyasında Sərvərlə Gülnaz qarşılıqlı sevgini, sərbəst düşünməyi və münasibət bəsləməyi əsas alır, dramatik gərginliyin yaranmasında, açılıb-bağlanmasında, sadə bir süjetin genişlənməsində işitrap etmirlər. Onlar öz mühitlərini, Rüstəm bəyin mösiətini və daxili aləmini, pulun hərəkt və istiqamətverici qüvvə olmasını görür, nifrətlərini gizlətmir, ziddiyətlərin həm dərinlaşmasına, həm də dərkini və müəyyənlaşmasına kömək edir, söz-söhbətlərdə, replika və mühakimələrində ictimai-siyasi zamanı qiymətləndirilər. "Arşın mal alan"da isə süjet nisbəten əhatəlidir. Burada dünyagörüşlərin, meyl, münasibət, tale və aqibətlərin fərqi görünür. Yeniliyi təmsil edən qüvvələr dərindən təhlil olunur. Onlar yeniliyi, köhnəliyin mahiyyətini duyur, ona qarşı inam və cəsərətlə mübarizə aparırlar.

Bunlar ona görə belədir ki, bədii məzmun bədii süjet deyildir. Məzmun süjetdən genişdir, əhatəli və istiqamətlidir. Məzmun deyəndə obrazlar, obrazların meyl, münasibət və hərəkətləri doğuran səbəblər, təsvir olunan vəq'ələr, ziddiyət və əhvalatlar, yəni bədii əsər bütöv, daxili vəhdətdə nəzərdə tutulur.

Süjet məhdud və konkret anlayışdır. "Kitabi-Əskəriyyə" hekayəsinin məzmunu iki gəncin sevgisinin, aşiqanə sərgüzəştlərinin konkret, hissi-emosional təsviridir. Əskərin, Mərsiyəxan və Mərsiyəxan qızının xarakter, düşüncə, psixologiya və mə'nəviyyatlarının açılması isə "Kitabi-Əskəriyyə"nin süjetidir.

Ictimai-siyasi mühitin, cadugərliyin, geriliyin və fanatizmin tənqid-i "Hekayəti-Müsyo Jordan həkimi nəbatat və dərvish Məstəli şahcaduküni-məşhur" komedyasının məzmunudur. Burada süjet isə surətlərin xarakter, tale və mə'nəviyyatlarının açılmasıdır, bu surətlərin başına gələn əhvalatların konkret ifadəsidir.

Süjet məzmunun və janrin tələblərinə uyğun qurulur. Buna görə də dastanların, fantastik və dedektiv əsərlərin ("Dədə Qorqud", "Mənas", "Qulliverin səyahəti", "Başsız atlı", "Brilyant əməliyyatı", "Kəsilməyən kişnərti", "Madarin dastanı") süjeti prototipli roman, povest və pyeslərin ("Hərb və sülh", "Nadir şah", "Ağa Məhəmməd Şah Qacar", "Od gəlini", "Odlu diyar", "Qan içində") süjetinə bənzəmir. Tarixi mövzuda yazılan əsərlərdə real tarixi fakt süjetin "tikinti materialı"dır. Bunun nəticəsidir ki, hekayə süjeti, poema süjeti, povest süjeti, dastan

süjeti, komediya süjeti, roman süjeti və tarixi roman süjeti - sözləri işlənir.

Süjet qurmaq üçün xüsusi qanun, sabit ədəbi norma və prinsip yoxdur. Süjetin bədiilik, lokoniklik, aydinhıq və dinamikliyi sənətkarın iste'dad və bacarığından asılıdır. Ehtiyac duyulmayanda, irihəcmli əsərlərdə belə süjet genişlənmir, süjetdə süjetin bütün ünsurları iştirak etmir. Ədəbi inkişafın müxtəlisf dövrlərində, ayrı-ayrı əsərlərdə süjetin ünsurları sistemlə, ardıcılıqla düzülməmişdir. Ünsürün ünsurla yerini deyişməsi və bir ünsürün əlamətinin digərinə qarışması hadisələrin, ziddiyət və münaqişələrin inkişafı ilə şərtlənmişdir. Müasir ədəbi prosesdə dedektiv əsərlərin, kino ssenariylerin kulminasiyasının əlamətləri ilə başlaması, bu ziddiyətləri doğuran səbəblərin süjet boyu şərh olunması adı halıdır. Süjetin ünsurları deyəndə ekspozisiya, zavyazka, hadisələrin inkişafı, kulminasiya və razvyazka nəzərdə tutulur. Növündən asılı olmayaraq, iri formalı əsərlərdə proloqdan və epiloqdan bə'zən də bir əsərdə bunların hər ikisindən istifadə olunur.

Əsərdə proloq giriş, hadisələri dərkə hazırlıq səciyyəsi daşıyır. Burada sənətkar ya özünün niyyətindən, ya da təsvir olunacaq hadisələrdən danışır. "Həyat" pyesinin proloqunda Akif insan həyatının mə'na və məzmununa maraq göstərir. Mücərrəd mühakimələr yürüdü. İnsan həyatının son nəticəsini - ölümü xatırlayanda heyrətlənir, hissi və ehtirası düşüncəsini üstələyir. Elə bilmər ki, ölüm uzaqda deyil, öz daxiliндədir, onunla bərabər nəfəs alır, onunla bərabər yaşayır. Həyat isə nə ölümən, nə sinfi mübarizədən, nə də yaşayış və möişət çətinliklərindən qorxmur. "Dəmir döyülməzsə, bərkiməz" - düşüncəsi ilə yaşıyır. Kəndə inamlı, mübariz əhvali-ruhiyyə ilə gedəcəyini söyləyir.

Proloqda şərt yiğcamlıq, fikir və mə'na dərinliyidir. V.Höte "Faust", C.Məmmədquluzadə "Ölülər", C.Cabbarlı "1905-ci ildə" pyesində, S.Vurğun, R.Rza, M.Rahim, B.Vahabzadə poemalarında proloqdan istifadə etmişlər.

Yazıcı, bə'zən əsərin finalı - razvyazkası ilə kifayətlənmir. Mə'nalı və lakonik bir sonluğa, epiloqa ehtiyac duyur. Avropa ədəbiyyatında epiloqdan Şekspir daha çox istifadə etmişdir. Epiloq S.Vurğunun "Muğan", Mir Cəlalın "Bir gəncin manifesti" və H.Mehdinin "Tərlan" əsərlərinin məziyyətini artırmışdır.

"Muğan"da epiloq oxucuya müraciətdir, "ayrılıb qocalmış qərinələrdən indi öz əsrimi təsvir edirəm" - fikridir. Klassik ədəbiyyatda ek-

spozisiya daha çox əşrin əvvəlində gəlmış və fərdi səciyyələndirmə xarakteri daşımıdır. Ancaq bu ünsürün əşerin əvvəlində gəlməsi vacib deyildir. Çünkü surətlər süjetin inkişaf mərhələlərinə müxtəlif bədii məqamlarda, müxtəlif arzu və düşüncərlər, yeni əlaqə və ünsiyət formaları ilə daxil olurlar. Süjetin ünsürlərinin yerini deyişməsi, obradın müxtəlif vaxtlarda ya ziddiyyət yaratmağa, ya ziddiyyəti dərinləşdirmə, ya da onun açılmasına və həll olunmasına çalışması ekspozisiyanın məzmununa, funksiyasına tə'sir göstərə bilmir. Yerindən, işlənmə xüsusiyyətlərində asılı olmayaraq, ekspozisiya hadisə və əhvalatların inkişafından, konfliktin yaranma və dərinləşməsindən əvvəl surətlər, surətlərin şəraiti, onların portreti, tərcüməyi-hali, fərdi mösiəti və xəsiyyətləri haqqında ilk təsəvvür oyadır.

Ekspozisiya əsərdə təbəddülatın, inkişafın, daxili-mə'nəvi formalşmanın, sarsıntı və tənəzzülün, ziddiyyətləri yaradan səbəblərin görünməsinə kömək edir. C.Məmmədquluzadənin "Kişmiş oyunu" hekayəsində iki seyid Azərbaycanın Cənubundan Şimalına, "Zurnalı" kəndinə gəlirlər. Burada camaat "kəndin mö'təber ağası və ağsaqqalı Bala Sultanın tövlə otağına cəm olub uzun qış gecələrini... söhbət ilə yola verirlər". Piçiltiya-kişmiş oyununun ilk əlamətlərinə qədər ziddiyyət yaranır. Bala Sultan, seyidlər və kəndlilər dəyişmirlər, ilk həyatı vəziyyətlərində təsvir olunurlar.

Ekspozisiyalar surətlərin təşəkkül tapmazdan, əlaqə və ziddiyyətə girməzdən, inkişaf və formalşma prosesi keçirməzdən əvvəlcə vəziyyətlərinin bədii ifadəsidir. Kollektivlər, ictimai qruplar, sinif və partiyalar əsər boyu səpələnəndə də ekspozisiya funksiyasını dəyişmir. Burada faktlar sadalnmır, fikir ümumiləşmiş ifadə olunur. Buna görə də ekspozisiya əsərə aydınlıq, təbiilik və sadəlik gətirir, maraqlı artırır.

Ekspozisiyadan sonra hadisələr qaynarlaşır, ilk düyünlər yaranır, obradın inkişaf, təşəkkül tapırlar. Epik, epik-lirk və dramatik əsərlərdə süjet axarlanır, mübarizəni, konflikti yaradan səbəblər, xarakterlərin müxtəlifliyi görünür. Obrazlar özlərini, mövqə və arzularını ifadə edir, fikir söyləyir, istək və düşüncələrini kiməsə açır, özləri ilə əsərə yeni meyl, yeni istiqamət gətirirlər. "Kişmiş oyunu"nda kəndlilərin ehtiyatlı hərəkətləri seyidləri diqqətdən yayındır. Bala sultanda gah maraq, gah daxili gərginlik, gah da şübhə və qəzəb hissi doğurur. Hekayədə zavyazkanın səciyyəvi əlamətləri - ilk ziddiyyət və düyünlər ya-

ranır, konflikt təşəkkül tapır. Bala Sultanın görkəmi, hadisələrə sərt münasibəti konflikti dərinləşdir.

Mübarizənin mə'nası - kişimiş oyununa getmək arzusu, Bala Sultanın ilk vəziyyətinə qayıtması, qorxu hissini daxilində gizlətməsi konflikti əritmir, onu süjetin inkişafına uyğun istiqamətə salır. "A gədə, Allahu sevərsiniz bu fikirdən düşün. Oğlan, vallah, sizdən qan qoxusu gəlir. Balam, mən saqqalımin bu aq vaxtında necə sizə izin verim ki, gedib quzdurluq edəsiniz".

Güllə səsindən və dəvəçilərin "öldürməsindən" sonra "Kişmiş oyunu"nda daxili ahəng güclənir, konflikt seyidlərin portretini, onların fiki-mə'həvi aləmini bürüyür. Hadisələrin inkişafı son həddə kulminasiyaya çatır. Əsərdə heç kim ziddiyətlərdən, "dəvəçilərin və quzdurların" taleyinə münasibətdən kənardə qalmır. "Orası məhz yadimdadır ki, cahillardan bir neçəsi bir-birinin qulağına bir şey piçildaya-piçildaya yavaş-yavaş başlıdilar bize səmt yaviqlaşmağa, yoldaşım başını pəncərənin içini soxub, başı ilə pəncərənin şüşəsini para-para edib özünü bir növ həyətə saldı. Onun dalınca mən özümü həmən pəncərədən saldım həyətə və düşdüm yoldaşının üstə. Kəndlilər çığırırdılar: Qoymayın o namərdələri getsinlər".

Bundan, kulminasiyadan sonra ziddiyətlər inkişaf tapmır. Konflikt açılmağa, həll olunmağa - razvyazkaya yön alır: "Əhvalatdan bir il sonra başa düşdük ki, "zurnalılar" nə kişimiş qarət ediblər və nə dəvəçi öldürüblər: bunlar ancaq bizim ilə "kişmiş oyunu" oynayıblar".

Razvyazkada niyyətlər, mövqə və münasibətlər aydınlaşır, yazıçı amalı haqqında konkret fikir oyanır.

BƏDİİ DİL

Ədəbiyyatın ilk ünsuru - dil praktik real şüurdur, təfəkkürün ifadə vasitəsidir, bədii yaradıcılıqda zəruri alətdir. Bədii əsərlər bu zəruri və əvəzolunmaz alətlə, dil materialı ilə yaradılır. Yaziçi əsər yazanda dil-dən, dilin fonetik, leksik, frazeoloji vahidlərindən, qrammatik xüsusiyyətlərindən istifadə edir. Əsas və köməkçi, müstəqil və qeyri-müstəqil sözləri, mə'cazlar sistemini və lügət tərkibinin leksik-üslubi laylarını fikir və düşüncənin ifadəsinə istiqamətləndirir.

Dilin-insanın canlı ünsiyyət və əlaqə vasitəsinin tarixi təfəkkürün tarixi qədər qədimdir. İnsanlar bir-biri ilə dil vasitəsilə əlaqə saxlayır, dillə arzularını, hiss və duyğularını açırlar. Dil milli spesifik səciyyə daşıyır, varlığını bu və ya digər xalqın dili kimi saxlayır. Canlı xalq dili öz kökü, öz ənənəsi üstündə saxələnir, "yüz illər ərzində təşəkkül tapır. Onun çoxlu çalarları vardır. İfadələri, şəkilləri zəngindir. Millət nə qədər mədəni olsa, onun tarixi nə qədər parlaq olsa, həyatı nə qədər dolğun olsa, dili də bir o qədər zəngin olar. Bu dil insan hisslerini və fikirlərini daha yaxşı verə bilər". Sırr deyildir ki, mədəniyyətin bir qolu - roman təşəkkülünün ilk illərindən incəsənətin bütün sahələrinə tə'sir göstərmmiş, müstəqil bədii danışq tipi - "poetik nitq və nəşr təhkiyəsi" yaranmışdır. Nitqin hər iki tipi ifadə vasitələrini estetik amala uyğun dilin bütün qatlarından götürür. Poetik nitq predmeti lakonik, aydın və hissi-emosional ifadə edir; gözəlliyyin, daxili qürur və fərəhin doğruduğu heyreti, həyatın məntiqini, insanların düşüncə və mə'nəviyyatını metaforalarla - bədii fiqurlar bolluğu ilə mə'nalandırır, qiymət verir, mühakimə yürüdür. Hiss, duyğu, fikir, ümumən "həyatın bir parçası" gözəl, şairənə tərənnüm olunur. Çünkü bədii əsərdə şərt, troplar sistemidir, poetik frazeologiya və leksika, müxtəlif ritmik üsullardır. Bunnaların toplusunun - birlilik və əlaqəsinin obraz yaratmasıdır.

Nəşrin dili dəqiqliyi, sərbəstliyi, təsvir imkanlarının hərtərəfliliyi və çoxsəsliyi ilə fərqlənir. Müəllif təhkiyəsi predmeti - təsvir olunan əhvalatları ifadə edir və onun səsi obrazların səsinə qarışır, iki səsli nitq, bədii dil vəhdəti yaranır; ifadə tərzi məzmun-formanın tələbinə, surətlərin amal, psixologiya və hisslerinə uyğun seçilir. Tədqiqatçılar deyirdilər ki, Homer dastanlarında həm danışır, həm görür, həm eşidir, həm də öz-özünü oxuyurdu. Ağlına gəlmirdi ki, bu prosesdə onu

dinləyəcəklər. Həm nəsrda, həm də şe'rde təsvirlə ifadə tərzi bir-birinə qovuşur, müəlliflər də, obrazlar da mahiyyətə uyğun danışırlar. Amma bütün məqamlarda surətlərin nitqi fərdi səciyyə daşıyır, sənətkarların dili isə soyuqqanlı, ifadəli və daha bədii olur. Əhvalatlar söylənəndə təsvir tədricən gərginləşir, silsilə dönüşlər və düyünlər, lövhə, mənzərə və detallar yaranır, münasibətlər müxtəlif yönə düşür, mövqelər təbii aydınlaşır.

Təhkiyəni aparan şəxsin səsinin eşidilməsi, müəlliflə obrazın səsinin bir-birinə qovuşması, sözün təsviri imkanlarının genişliyi və çox-sahəliliyi nəsr dilinin səciyyəvi xüsusiyyətlərindəndir. Çünkü bədii ədəbiyyatda söz təsvir vasitəsidir və təsvir edilən predmet sözlə ifadə olunur. Eyni zamanda, nəsrde təsvirlə göstərmək, mənzərə yaratmaq sinetləşir, yazılıçının və surətin dili fərdiləşəndə ikitəslilik, musiqililik yaranır. Vasitəsiz nitq predmeti, hadisə və əhvalatı canlı və dəqiq ifadə edir. Ayri-ayrı personajın nitqi fərdiləşəndə, fərdiləşmiş dil yarananda, surətlər silsiləsinin söhbet və mükalimələrini sənətkar söyləməsi müəyyən edəndə, obraz yazılıçının səsini və danışq tərzini daşıyanda əsərin məzmun-forması dinamiklaşır, tə'siri bədii bütövlük oyadır.

Bədii dil tədricən, ümumxalq dili əsasında yaranır. Bu dil özünün leksik, onomastik və frazeoloji zənginliyini, qrammatik qanunlarını, ayri-ayrı söz, ifadə və ibarələrini, bütövlükdə bədii-estetik qüdrətini, gözəllik, zəriflik, ifadəlik və sadəliyini ümumxalq dilindən alır. Canlı danışq dili və ədəbi dil bədii dil, bədii dil də bunlara tə'sir göstərir. Ümumxalq dilinin layları, qol və saxələri əlaqədə, vəhdətdə inkişaf tarır.

Xalq həyatının zənginliyi, təsərrüfatın, mədəniyyətin və adət-ənənenin inkişafı, ictimai-iqtisadi və siyasi əlaqələrin yönü, yeniliyin rəngbərəngliyi dilə tə'sir göstərir. Dildə yeni sözlər, yeni ifadə tərzi yaranır, bə'zən köhnə sözlər feallaşır, yeni mə'nə alır, bir sıra sözlər köhnəlir, işləkliyini itirir. Dilin zənginləşməsində, yeni söz, ifadə və tərkiblərin yaranmasında, dil laylarının hərəkətə gətirilməsində "hissiyata, marağşa və fərdi əxlaqın şərtlərinə və gündəlik həyata" (D.Pisarev) yaxın olan ədəbiyyat əhəmiyyətli rol oynayır. Belə ədəbiyyatı yaradanlar bifirlər ki, "ümumxalq dili dənizinin dalğaları sahilsiz və dibsiz olur" (İ.Turgenev). Onlar buradan, ümumxalq sərvətindən daha çox emosional-ekspressiv yüksülü dil vahidlərini alır və belə sözlərdən düşüncə və hissiyət yeniliyi ilə istifadə edirlər. Çünkü "bədii söz yalnız bir və ya

bir neçə insanın həyatının ən vacib, ən əsaslı dönüşümlərini, sevinc və izti-rablarını deyil, bir cəmiyyətin, bir xalqın və bir əserin xarakter cizgilərini və ruhunu eks etdirməlidir. Ədəbi əsərdə sözlər arasındaki müna-sibət adı danışıldığda olduğu kimi deyildir. Burada söz hesabın dörd əməliyyatından cəbri ifadələrə keçən rəqəmlər kimi yeni keyfiyyət və xassələr qazanır. Bədii dilin özünün loqarifması vardır və onu öyrən-mək bütün ömrü boyu yazıçının vəzifəsidir" (Mirzə İbrahimov). "Bədii əsərdə nitq - həyat, fikir və hiss deməkdir. Yəni müəllif danışq və nitq vasitəsilə qəhrəmanların bütün varlığını, onların fikir və düşüncələrini, ehtiras və meyllərini ifadə edir" (Məmməd Arif).

Ayri-ayrı xalqların ədəbiyyatında "dilin loqarifmasını" öyrənməy-in mükəmməl ənənəsi olmuşdur. M.V.Lomonosov rus klassiklərinin dilinə, ilk növbədə A.D.Kantemirin və onun müasirlərinin dilinin "dəhşətli dərəcədə köhnəliyi"nə, onların şə'rلərində poetik ünsürün az-lığına tənqidi yanaşmış, dili çətin anlaşılan, nitqin ahəngdarlıq və mu-siqiliyini pozan sözlərdən, ağır və dəbdəbəli ifadələrdən təmizləməyə çalışmışdır. Çünkü M.V.Lomonosov "Xeyli iste'dadlı bir şair idi və ondakı bu iste'dad hətta o zamankı ritorik poeziyanın saxta formaları içərisindən özünə yol açmışdır. Hərçənd ki, müasirləri Sumarokovu və Xersakovu ondan az qiymətləndirmirdilər, lakin buna baxmayaraq, onlar Lomonosovdan

Uzaqdır göylərin ulduzları tək!" (Belinski)

Milli dilə münasibətdə Karamzin Lomonosovdan "Uzaq məsafə" ayırmırıdı. Çünkü "Karamzin Rusiyada mədəni ədəbi dil yaratdı. Ona görə ki, Karamzin özü Rusiyada birinci mədəni ədəbiyyatçı idi, həm də Karamzin ona görə birinci mədəni ədəbiyyatçı olmuşdur ki, mədəni bir adama layiq şəkildə düşünməyi və hiss etməyi fransızlardan öy-rənmişdir". Çünkü Karamzinə qədər "rusca oxumalı bir şey yox idi", bu ədibə qədər yazılmış az-çox əsərlərin, bütün yaxşı cəhətlərinə bax-mayaraq, dəhşətli dərəcədə ağır və dəbdəbəli dili vardi" (Belinski).

Dil vasitəçi materialdır. Fikrin inkişafı və hərəkəti dilin inkişafını, zənginləşməsini, onun təzə rəng və çalar almasını şərtləndirir. Azərbaycan ədəbiyyatının yeni dövrü - Vaqif, Zakir və Axundovun "dildə islahat aprımları" bədii fikrin inkişafından, varlığı geniş müdaxilə-dən, məzmun və forma axtarışının çoxistiqamətliliyindən ayrı olma-mışdır.

Azərbaycan ədəbiyyatında, həm klassiklər, həm də ədəbiyyatın inkişaf mərhələləri bir-birindən fərqlənmiş, amma biri o birindən "göylərin ulduzları tek" uzaq olmamışdır. Bir tərəfdən, Azərbaycanda sayaçı sözlərini, bayatları, xalq nağmələrini, latifa, nağıl, dastan və aşiq şe'rlerini sadə, ifadəli, canlı danışq dilinə bənzər dildə söyləmək, danışmaq və yazmaq ən'ənəsi olmuşdur. XI əsrд "Dədə Qorqud" dastanlarının yazıya köçürülməsi Azərbaycan yazılı ədəbiyyatının formallaşmasına ilk təcrübə kimi müsbət tə'sir göstərmişdir. Bununla da şifahi ədəbi dil geniş həcmdə yazıya köçürülmüşdür və yazıya köçürülkən, yəqin ki, yazı tələbləri ilə əlaqədar olaraq folklor dilində müəyyən əməliyyat da aparılmışdır. Bu mə'nada, nisbi mə'nada - bədii dil "ümmüniləşdirilmiş və normalaşdırılmış bir dildir. Belə ümmüniləşmə və normalaşma isə əvvəlcə şifahi yolla aparılır və nəticədə, şifahi ədəbi dil yaranmış olur; sonra isə mahz belə şifahi ədəbi dil yazıya köçürüldükdə onun üzərində bir az da yazı tələblərinə uyğun əməliyyat aparılır. Beləliklə də ədbi dil yazıda daha da sabitləşir və qanuniləşir. Bununla da ədəbi dilin əsası qoyulmuş olur."³¹ Digər tərəfdən də, Ş.İ.Xətai, M.Füzuli, M.V.Vidadi və M.P.Vaqif poeziyasının dili XI-XII əsr Azərbaycan ədəbi məktəblərindən və İ.Nəsiminin məzmunlu, sərrast və uyarlı şe'r dilindən kənardə formalaşmamışdır. Bu sənətkarlar əsərlərini canlı və anlaşıqlı bir dildə, həm heca, həm də əruz vəznində yazırıldılar. Onlar boyalarını, məcaz, təşbih, istiarə və epitetlərini, ifadələrinin rəng-mə'na düzümünü müasirlərinin həyat və məişətindən, dövrün ictimai-siyasi hadisələrindən və təbiət mənzərələrindən alır, nağıl və dastanlarda, aşiq şe'rlerində canlı danışqda işlənən sözlərdən bədii niyyətə, üslubi maneraya, bədii situasiyanın tələblərinə uyğun istifadə edir, onları fəallaşdırır, hərəkətə gətirirdilər.

Azərbaycan xalqı XIX əsrə - M.F.Axundov əsrinə zəngin mədəni irslə, mükəmməl ədəbi dillə daxil olmuşdur. Buna görə də Q.B.Zakir, M.F.Axundov, S.Ə.Şirvani, C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov və Ə.Haqverdiyev Azərbaycan poeziyasının, nəşr, publisistika və xalq dramlarının zəngin dili, klassik ədəbiyyatın bədii dil ən'ənələri ilə kifayətlənmirdilər. Onlar obrazların xarakterini, tipik sıfətlərini, fərdi xüsusiyyətlərini ümmüniləşdirəndə nisbətən asan və

³¹ Ə.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə. Bakı, 1979. - 1979. - s.83,75-76.

kütləvi forma seçir, dildə reallığı, aydınlıq və sadəliyiy qoruyur, sözün mə'na kəskinliyinə və ahəngdarlığına xüsusi fikir verirdilər. A.Bakıxanov "dilin qayda-qanunlarının tərtibində dilin öz xüsusiyyətlərini əsas götürürdü. M.F.Axundov dili sadələşdirməyə, xalqa yaxınlaşdırmağa çalışmışdır. O, yaradıcılıq prosesində dilin "ruhunu, xüsusiyyətini, cümlələrin, ifadələrin quruluşun, fe'lərin və sözlərin müxtəlif hallara düşməsini... öyrənməyi" bədiiliyin şərti hesab etmişdir.

M.F.Axundovun tə'limində "şə'r gərək... ziyadə ləzzətə, hüzndə və fərəhdə ziyadə tə'sirə bais ola". Dərin məzmunlu, mükəmməl formalı - "hüsni-əlfazı" olan əsər, M.F.Axundova görə ya hiss və həyəcan doğurur, ya insanı fərəhləndirir, ya da onda arzu, meyl, fikir və düşüncə oyadır.

Məqalələrində, xüsusən "Tənqid risaləsi"ndə M.F.Axundov fikrin xirdalanmasını, nəsrə qafiyə xatırına sözün səpələnməsini bəyənmiridi: "Nəsrə qafiyə kəlamı çiy edir və mətanətdən salır. Bu qayda bizə ərəblərdən yadigar qalmışdır. Səkkiz yüz ilə yaxındır ki, işlənilməkdədir, lakin mütləq səhvdir". Çünkü qafiyə xatırına mütəradif ləfizlər və çoxlu təkrarlar əməlsə gəlir və vacib olmayan artıq mə'nalar meydana çıxır, kələmin aydınlığı da itir".

F.Köçərli "ana dilini canü dilindən sevən və yazılarını açıq və aydın yanan" sənətkarların əsərlərini daha çox yayırdı. O, şair "öz millətinin dili ilə danışmalıdır. Dil nə qədr açıq, sadə və gürşad olsa, bir o qədər göyçək və məqbul olar" - deyirdi. Dil xalqın varlığıdır, fikir və düşüncə tərzidir, həmişə ictimai hadisədir. O, xalqın həyatında, ünsiyyət və nitqində yaşayır. Dil nitqdən kənarda yaşaya, fəaliyyət göstərə bilmir, mütərəddisdir. V.Humboldt bildirirdi ki, dil "ölü əsər deyildir, fəaliyyət", "əbədi təkrar olunan qüvvədir". Dilin qrammatik quруluş, leksik, fonetik və morfoloji xüsusiyyətləri, ifadə-tələffüz tərzi müasirləşir, həmişə dilin lüğət tərkibində bir dəyişmə, bir yenileşmə və zənginleşmə prosesi gedir. Dilin vahidi - söz nitqdə müxtəlif mə'naməzmun alır. Yerindən, mətnin səciyyəsindən asılı olaraq, söz və tərkiblər, terminoloji vahidlər dəyişir, yeni funksiya daşıyır. Dilin saflığı, xəlqilik və kütləviliyi artır. Bədii dil bunları, müasirliyi və ümumxalq dilinin ən ənənlərini mənimsəyir, klassiklərin dilinə tənqid, dövrün ideya-estetik tələbləri ilə yanaşır.

Yazıcı dili yaradıcı, genişliyi və zənginliyi ilə öyrənir, dilin təbiəti ni, milli xüsusiyyətlərini duymaq, sözü seçmək və onu yerində işlədə

bilmək mədəniyyətinə yiylənir. C.Cabbarlı əşər yazanda mövzunu, ayrı-ayrı obrazları xəyal və düşüncədə geddirir, onların dili, hansı mahnilardan, hikmətli söz və ifadələrdən istifadə edəcəkləri haqqında qabaqcadan fikirləşirdi. Sona xanım Cabbarlı deyirdi: "Cəfərin belə xüsusiyyəti var idi: bir pyesi yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnisini fikirləşirdi. Bə'zən bunu xalq mahnilarından götürür, bə'zən də özü yeni bir mahni yaradır. Sözlərini yazar, hətta musiqini də özü bəstələyirdi. Bu mahnimizi uzun zaman doda-qaltı oxuyur, pianinoda çalır. Sonra pyesi yazmağa başlayır. "Selvil" i yazmamışdan bir-iki ay qabaq Cəfər belə bir mahni oxuyurdu:

Sənə nə olub, zalim yar.
Qadan-balın alım, yar.
Sənki belə deyildin,
Səni bir öyrədən var.

Lövhə və mənzərələrin insanın təbiətinə və xarakterinə münasib təsviri, bədii situasiyaların aydınlıq və tipikliyi, bunların mə'nəviyyat və düşüncəyə tə'siri sözlə yaradılır. Yaziçinin hünəri söz seçəndə, özünün daxili yaradıcı imkanlarından istifadə edəndə, az sözlə böyük arzu və düşüncələri, hiss və duyguları açanda, lövhə və mənzərələr yaradanda görünür. Ona görə də birtipli səhbətlərdən, dəbdəbədən, gərəksiz və "uydurma sözlərdən, ugarsız heca bolluğundan uzaq dildə yazmağa çalışmaq lazımdır. Elə etmək lazımdır ki, hər bir ifadə müəyyən fikir, obraz bildirsin, həm də imkan daxilində mə'na dəqiq və aydın olsun".³²

Əsərdə təkcə hadisə və əhvalatlar, məzmun və məzmunun ünsürləri, obraz və obrazın mühiti yox, həm də təsvir, üsul və vasitələr, məcazlar, söz və ifadələr ümumiləşir, bədii yük daşıyır, insanı ifadə edir.

Yaziçi həm həyatı varlığın bənzərsiz hadisələrini, insanın duygularını yaşayır, həm də bədii-fəlsəfi təfəkkürlər psixoloji müşahidəni birləşdirir. Dilin lüğət fondundan, canlı danışqandan, dialekt və şivələrdən sadəcə hazır, "çıy" söz götürmür. Bədii mətndə sözü yerinə, əhəmiyyətinə, tutum və ifadə imkanına görə seçilir, onu xəyalda, fikir və düşüncədə yaşayır. A.P.Çexov deyirdi ki, "ifadə yaradın, onu düzlu və şirəli edin", yoxsa "söz hisə qoyulmuş alabalığa keçirilən dəyənəyə ox-

³² Русские писатели о языке - Л., 1955. -с.317.

şayar". Məzmunlu bir hekayəni "beş-altı gün ərzində yazmaq və yazı prosesində həmişə onun haqqında" düşünmək lazımdır, əks təqdirdə özünüz heç vaxt ifadə yarada bilməzsiniz".

K.Ferdin deyirdi ki, əsərdə "yazıcı yolunun başlangıcı və oxucunun qarşılaşduğu ilk şey sözdür, dildir, nitqdir. Yazıcı ömrü boyu söz üzərində işini dayandırmır və həyatda ən böyük sevinc düzgün deyilmiş sözdür". Çünkü söz ədəbiyyatın əsas alətidir və faktlarla, həyat hadisələri ilə birlikdə onun materialıdır. Söz "bütün faktların, bütün fikirlərin geyimidir. Lakin faktların arxasında onların ictimai mə'naları, hər bir fikrin arxasında bu və ya başqa bir fikrin nə üçün elə deyil, belə olmasının səbəbi gizlənir. İctimai həyatın faktlarda gizli olan mə'nalarını, bütün ciddiliyi, kamilliyi və aydınlığı ilə vermək vəzifəsini daşıyan bədii əsərdən aydın, dəqiq bir dil, diqqətlə seçilmiş sözlər tələb olunur. Klassiklər bu dil ilə yazımışlar, bu dili tədricən, əsrlər boyu əmələ gətirmişlər".

Sənətkar dilin verdiyi imkanla həyatın, ictimai-siyasi münasibətlərin mə'nasını açır, arzu və məqsədi göstərir, obraz yaradır. Ancaq tekçə ədəbiyyatın yox, həm də incəsənət əsərlərinin spesifik xüsusiyyətləri - "dili vardır". Musiqidə dil melodiyadır, ritmdir, musiqi əsərlərinin musiqi alətlərində ifa üçün harmonikləşdirilməsidir; rəssamlıqda - şəkildir, kolorit, işıq və kölgədir, rəng və perspektivdir, kinoda - kadrların, hissə və epizodların bədii-məntiqi montajıdır.

İncəsənət əsərlərinin özünəməxsusluğu, dil ayrılığı və dil ayrılığıının mükəmməlləşməsi tədricən, tarixi-milli inkişaf prosesində əmələ gəlmişdir. Bütün dövrlərdə musiqi, arxitektura, xoreoqrafiya, kino və rəssamlığın dili canlı danışq dilindən, ədəbi və bədii dildən fərqlənmişdir. "Bu fərqlərdən biri danışq dilinin və musiqi dilinin tamamilə müxtəlif sahələrdə tətbiq edilməsidir. Mə'lum olduğu kimi, danışq dili özünün tətbiqinin universallığı ilə fərqlənir, danışq dili tekçə ədəbiyyat sahəsində deyil, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Musiqinin tətbiqi sahəsi isə əksinə, müqayisədilməz dərəcədə məhduddur: o bilavasitə yalnız musiqi sənətinə xidmət edir və ondan kənarda mövcud deyil. Digər fərq ondadır ki, danışq dili əşyaları və hadisələri adı ilə göstərir, onların səslənməsinə özünün, bir qayda olaraq, adı çəkilən predmetlərlə, onların tətbiqi ilə bilavasitə uyğunluğu yoxdur. Musiqi dili isə müvafiq hadisələri və emosiyaları obrazlı şe-

kilde eks etdirir, modelləşdirir, onların real quruluşunun bu və ya başqa cəhətlərini canlandırır".³³

Dil geniş, dilin bütün laylarını əhatə edən anlayışdır. Ancaq ümumxalq dilinin zənginliyi, onun fikri ifadə imkanının hərtərəfliliyi hələ bədii dil və bədii dilin əhatəliyi demək deyildir. Bədii dil ümumxalq dilindən dar və məhduddur, ümumxalq dilinin bir qolu, bir saxəsi, bir layıdır. Bədii dil poetik, obrazlı, şairanə dildir, yalnız bədii əsərin dilidir, özünün ayrıca səciyyəsi, spesifik xüsusiyyətləri olan dildir. Bədii dildə bütün sözlər ifadə və tərkiblər işlənmir. Yaziçi sözü seçilir, onu düşüncəyə, xəyal və təfəkkürə toxundurur, cilalandırır, tutumunu artırır. Lirik şə'rlerdə, epik və dramatik əsərlərdə sözə təmkinlə yanaşılır, yiğcam bir təsvirlə, tuturlı məcazlarla varlığın səciyyəvi əlamətləri göstərilir. L.N.Tolstoy bədii dilin bu cəhətinə xüsusi diqqət yetirirdi. O, təhkiyənin birtipli, qeyri-dinamik olmasına, dilin hamarlanmasına dözə bilmirdi. Məktublarından birində deyirdi: "Əgər mən şah olsaydım, belə bir qanun qoyardım: İstifadə etdiyi sözün mə'nasını izah edə bilməyən yazıçı əsər yazmaq hüququndan məhrum edilir və yüz çubuq zərbəsi qazanır".

Həyatı təsvir edəndə, insanın mə'nəviyyat və psixologiyasını açan-da yazıçı ümumxalq dilinin əhatəliliyinə əsaslanır, dilin təbiətini yaradıcı, inkişafda mənimşəyir. Əsərdə xalqla xalqın formalasdırıldığı bir müdrik insan kimi danışır. Onun replikaları, haşıyə və ricətləri, sual, nida və xitabları mahiyətin və vəziyyətin özündən doğur.

Əsərdə dil zənginliyi fikir, müşahidə, təəssürat və bədii axtarış zənginliyidir. Belə dil canlı tip və xarakterlər yaratmağa, hayatı ziddiyətləri ilə göstərməyə imkan verir. K.D.Uşinski deyirdi ki, yazıçı dilində "bütün xalq və onun bütün vətəni canlanmış olur. Vətənin göyü, onun havası, fiziki hadisələri, iqlimi, çölləri, dağ və düzəngahları, meşə və çayları, firtına və tufanları, xalq ruhunun bütün yaradıcılıq qüvvəsi ana dilində fikirlərə, şəkillərə və səslərə çevrilir. Lakin xalq dilini parlaq, aydın dərinliklərində doğma ölkənin tek bir təbiəti deyil, həm də xalqın mə'nəvi həyatının bütün tarixi eks olunur".

Dil zənginliyi yazıçının elmi-nəzəri hazırlığından, bədii-estetik zövqünün genişliyindən, onun təcrübəsindən, dünyagörüşündən və xalq həyatına nə dərəcədə yaxın olmasından asılıdır. Sənətkar dillə fi-

³³ L.A.Mazel. Musiqi əsərlərinin quruluşu. - Bakı, 1988. -s.22.

kir yayır, ideya-estetik tə'sir oyadır. Bunun nəticəsidir ki, Nizami estetikasında hər söz, hər cür ifadə tərzi bəyənilmir. Burada sözün su kimi lətfəti, zəriflik və incəliyi var və sözü az, yerində demək daha mə'nah, daha faydalı olar. Ona görə də "incitək sözlər seç, az danış, az din, qoy az sözlərinlə dünya bəzənsin". Marağalı Əvhədi sözə öz dövrünün, müasirlərinin tələbi ilə yanaşındı:

Sənin öz qəlbinə yatmayan sözü
Yaxşı hesab etmir hikmətni özü.

Şərq xalqlarının yazılı və şifahi bədii, fəlsəfi-didaktik əsərlərində, o cümlədən "Qabusname" də sözün aydın, konkret və sərrast ifadəsi hikmətdir, mə'na və məzmun genişliyidir, tə'sirin hərtərəfliliyidir.

Hikmətə bax, gör nə demiş atalar,
Qısa sözdə olar dərin mə'nalar.

Sə'di Şirazi söz ustalarından dılıq qayıçı, həssaslıq tələb edirdi:

Hər zaman sözünün bil məqamını,
Boş sözlə məhv etmə ehtiramını
...Əgər söz olarsa ince və şirin,
O sözü eşidən deyər afərin.

Əsər söz bolluğuunu, lövhə və mənzərə israfçılığını, fikrin xırda lanmasını sevmir. N.A.Nekrasov deyirdi ki, az sözlə, musiqili və dinamik ifadələrlə düşünmək, insana tə'sir göstərə bilmək istə'dadın səciyyəvi əlamətlərindədir. Bu, təsvirdə söz azlığı, fikir genişliyidir.

...Şe'r parlaq zərə benzər,
Saf, təmiz olmalı zər.
Şair olan unutma ki,
Gözəlliyi budur şe'ren -
Az söz olsun, mə'na dərin.

Klassiklərin bədiilik axtarışlarında formanın vacib ünsürlerindən biri - dil məzmunu dərindən açmalıdır, ahəng, tə'sir və fikir bədii mətinin özündən doğmalıdır. "Söz ancaq fikri düzgün ifadə edəndə yaxşıdır. Söz isə fikri o zaman düzgün ifadə edir ki, başqa dəridən tikilib ələ taxılan əlcək kimi deyil, orqanizmin özündən əmələ gələn dəri kimi, o da fikir əsasında baş versin".

Klassisizm ədəbi məktəbin nümayəndələri, xüsusən onun nəzəriyyəçisi Bualo sənətkarı fikri məzmunlu boyalarla açmağa, daxili inkişaf qanunauyğunluqlarını qorumağa çağırırdı: "Uzun-uzadı, mənhasız danışıqla bizi yorub, fikrimizi çasdırmaqdansa, ən yaxşısı budur ki, səhnəyə ilk gəlmişdə sözü açıq söyləsin: - mən Orestem və ya Atrey". "Sə'y et və... çalış ki, sözlərdəki saitlər dalbadal galib qarışmasın, ahəngi pozmasın". "Ahəngdar kəlmələrin münasib uyğunluğunu yarat", "şə'r bütövlükdə gözəl səslənsin". "Şe'rdəki fikir oldu, söz gözəlliyi olmadı, sözlər və səslər qulağı dəldi, belə şə'rni heç kəs oxumaz və dinləmək istəməz". "Şair kərək hər şeyi ağilla, yerli-yerində işlətsin, sözləri öz iradəsinə tabe edərək, şe'rini ayrı-ayrı hissələrini ustalıqla bir-birinə bağlaşın, əvvəli axını vahid bir axında birləşdirsin".

Bualonun yaradıcılığında söz ahəng yaratmaq, ifadəliliyi gücləndirmek xatirine seçilməməli, işlənməməlidir. Bədii mətndə söz sözdən, cümlə cümlədən, fikir fikirdən ayrılmamalıdır. Təsvirin özündə mə'nali pafos, təbiilik və aydınlıq olmalıdır. Satirik Persi Flak çox oxunur, şe'rləri geniş yayılır, tə'sir oyadır. Çünkü onun "fikirləri zəngin və dərindir, həm də o, şe'rdə artıq sözər işlətmir".

Xalq sərvətinin-dilin öz şe'riyyəti, daxili inkişaf qanunauyğunluğu vardır. Əsər yazılanda dilin bu xüsusiyyəti nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, əsərdə sözün incəlik və zərifliyi, məqamında işlənməsi, onun asan tələffüz olunması, ifadələrin obrazların psixologiyasına və fərdi nitqinə uyğun gəlməsi azdır, bir də şərt sözü dəyişməyin, onu başqa dil vahidləri ilə əvez etməyin mümkün olmamasıdır. Buna görə də "dilin qanunlarına itaətkarlıqla tabe olun və birdəfəlik möhkəmcə bilin ki, bu qanunlar sizin üçün müqəddəsdir. Əgər cümlələrin qu-lağıma yad, ibarən qeyri-adi və qəribdirsə, şe'rini ahəngi ilə məni özüne cəlb edə bilməzsən" (Bualo).

DİLİN BƏDİİ İFADƏ İMKANLARININ GENİŞLİYİ

Xalqlar bir-birindən təcrid olunmuş halda yaşamlar. Onlar bir-biri ilə siyasi, iqtisadi və mədəni əlaqə saxlayır, biri o birinin mədəniyyətinə, daha çox isə bədii yaradıcılığına maraq göstərir. Ehtiyac duyanda bir xalq o biri xalqın ədəbiyyatından mövzu, obraz, bədii motiv, süjet, forma və ya formanın müəyyən ünsürlerini götürür.

Qarşılıqlı əlaqə və münasibətlər xalqların dilinə də tə'sir göstərir. Bir xalqın dilindən o biri xalqın dilinə söz və ifadələr keçir, ya da söz başqa dillərdən təbii ehtiyac nəticəsində götürülür. Buna görə də bütün xalqların, eləcə də Azərbaycan xalqının dilinin lügət tərkibi eyni cinsli, eyni tərkibli deyildir. Bu dilin lügət tərkibində xeyli ərəb, fars, rus və Avropa məişəli sözlər vardır. Bu ona görə belədir ki, canlı danışq dilində və onun ayrı-ayrı şaxələrində həm xalqın özünün milli söz və tərkibləri, həm də alınmalar eyni vəziyyətdə, eyni istiqamətdə qalmır. Milli dildə əcnəbi sözlərin bir qismi sabitləşir, xəlqiləşir, xalq canlı danışq dilinə, hatta onun şivə və dialektlərinə keçir, bə'zi sözlər isə işləkliyini itirir, funksiyasını və fikri tutumunu saxlaya bilmir. Dünya xalqlarının klassik ədəbiyyatında natural ifadə tərzi, şivə və dialekt ünsürləri az olmamışdır. Ən qədim dövrlərdən, xüsusən XIX əsrden Azərbaycan ədəbiyyatında sənətkarların bir qismi həcv yazmağa ehtiyac duymuşlar. Xalq dastan və nağıllarında işlənən sözlərin bir qisminin köhnəlməsi, onların müasir dildə işlənməməsi fakt-həqiqətdir.

Bədii dilin inkişafında alınmaların rolu, bədii əhəmiyyəti həllədici deyildir. Burada milli dilin leksik və qrammatik materialı əsas, mükəmməl özüldür. Alınmalar isə tə'siri bir qədər artırın, dili az-çox zənginləşdirən ünsür, xırda bir qat, lay səviyyəsindədir. Buna görə də əcnəbi sözlər milli ifadə tərzinə, milli üsluba uyğunlaşdırılır, çox zaman onlar sinonimləri ilə bərabər işlədirilir.

Canlı danışq dili, eləcə də bədii dil daha çox qanunauyğun - öz kökü, öz daxili inkişafı əsasında zənginləşir. İctimai-siyasi həyat, elmi-texniki tərəqqi, mədəniyyətin və məişətin təzə inkişaf yönünə düşməsi, yeni söz, ifadə və tərkiblərin yaranma prosesini gücləndirir. Dildə bəy-nəmlilər səciyyə daşıyan alınmaların sayı artır. Belə sözlər tez kütləvi-ləşir, ümumi ədəbi dil səviyyəli lügəvi vahidlər kimi işlənir. Ümu-

miyyətlə, alınmalar, arxaizm, varvarizm, vulqarizm və jarqonizmlər, sabit cümlələr, atalar sözləri, məsəllər, ifadə və ibarələr, hikmətli sözlər və aforizmlər bədii əsərdə ehtiyaca, bədiilik prinsiplərinin ümumi tələblərinə uyğun işlədir. Onomastik adlar, etnonimlər, xüsusi isimlər əsərin janrına, strukturuna, obrazların xarakter və düşüncələrinə münasib seçilir. Yaziçinin təsvirində üslubi yük daşıyır, tə'sirli və mə'nah rəngə malik olur.

ƏCNƏBİ SÖZLƏR - VARVARİZMLƏR

Azərbaycan dilində əcnəbi sözlərin-varvarizmlərin sayı az deyildir. Belə sözlərin bir qismi milli tələb və ehtiyacı ödəmək üçün başqa xalqların dillərindən alınmışdır. Sözlərin müəyyən hissəsini isə Azərbaycan dilinə tarixi inkişafın ayrı-ayrı mərhələsində siyasi-iqtisadi, elmi və ədəbi-mədəni əlaqələr, məisət və adət-ənənə yaxınlığı, bir də çoxdilliğ gətirmişdir. Azərbaycan dilinə əcnəbi sözlərin çoxu rus, ərəb, fars və rus dili vasitəsilə Avropa dillərindən keçmişdir. Alınmalar zaman keçidikcə mənimşənilir, milli dilin qayda-qanunlarına uyğunlaşdırılır. Həm canlı danışqda, həm ədəbi və bədii dildə işlənir, hətta, onların əcnəbi söz olduğunun fərqinə varılmır. Azərbaycan şifahi və yazılı ədəbiyyatında həmişə əcnəbi sözlərdən istifadə olunmuşdur. İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli, S.Ə.Şirvani, A.Bakıxanov, M.F.Axundov, Ə.Haqverdiyev, N.Nərimanov, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, A.Şaiq, C.Cabbarlı, Y.V.Cəmənzəminli, H.Cavid və başqalarının əsərlərində işlənən alınmalar bədii dili zənginləşdirmiş, indi də onların çoxu tarixi əhəmiyyətini, işlekliyini saxlamışdır. "Füzuli elə ərəb və fars sözləri seçib işlətmüşdür ki, bunların bir qismi hələ Füzulidən çox əvvəl artıq azərbaycanlaşmışdı, bir qismi isə qısa, yüngül, asan olduğu üçün tezliklə mənimşənilə bilən, güman ki, Füzuli qəzəlləri vasitəsilə daha çox yayılan və azərbaycanlılar tərəfindən sonralar mənimşənilmiş olan sözlərdir. Müəyyən bir qismi isə, həm də çox az qismi, yazıda mənimşənilsə də, ümumxalq dilində özünə yer edə bilməmiş və ya əvvələr dövrün ictimai quruluş, əxlaq qaydaları, dini görüşləri və s. ilə əlaqədar olaraq xalqın dilində az-çox işlənmiş olsa da, sonralar bu sahələr də baş verən dəyişikliklərlə əlaqədar olaraq, dilimizin passiv sözləri

fonduna daxil olmuş və ya dilimizin lügət tərkibindən çıxarılıb, atılmışdır".³⁴

Leksik vahidlərdən istifadə edəndə sənətkarı əcnəbi sözlərin genetik təsnifi, assimiliyasiyanın xarakteri, ifadənin dili necə və nə zaman keçməsi maraqlandırır. O, daha çox sözün yeri, məqamı, funksiyası, tutumu, üslubi əhəmiyyəti, onun bədii zaman və məkanda səciyyəviliyi haqqında düşürür. Buna görə də Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərində müxtəlif mənşəli, bir-birindən fərqli alınmalardan ehtiyatla, bədiiilyn tələblərini ödəmək niyyəti ilə istifadə olunmuşdur.

Əcnəbi sözlər əsərdə mə'na-məzmun daşıyır, tə'sir oyadır. Amma alnmaların emosionallığı, mə'nani açmaq, bədiiyi gücləndirmək, kolorit yaratmaq imkanı məhduddur. Milli dilin söz və ifadələrinin əksəriyyəti isə çoxmənalıdır və məcazi mə'na kəsb etmək imkanına malidir. Bu əlamət də onu əcnəbi sözlərdən üstün edir. adınma söz əksinə, dilimizə çox vaxt bir mə'nada, əsasən termin kimi daxil olur. Həmin xüsusiyyət isə onun ifadəlilik dairəsini daha da məhdudlaşdırır".³⁵

Üslubi cəhətdən isə "beynəlmiləl teminler neytral rəngə malikdir. Ümumxalq dilində olduğu kimi, bədii dildə də onlar kommunikativ funksiyada çıxış edir. Lakin bə'zi hallarda beynəlmiləl sözlərin bədii dildə funksiyası daha mürəkkəb şəkil ala bilər. Belə ki, terminoloji xarakter daşımıası ilə bərabər bu sözlər bədii əsərin tematikası və spesifikasiyadan asılı, üslubi vəzifələrdə də çıxış edə bilər... Beynəlmiləl sözlər bədii dildə həm yazıçının təhkiyə dili, həm də personajların nitqində istifadə edilir".

Əcnəbi sözlər obrazların dilində çox işlənir. Yazıçı belə sözlərlə obrazları səciyyələndirir, onların həyatı, ictimai-siyasi mühiti, milli xüsusiyyətləri, məisət və portrettəri haqqında təsəvvür oyadır. S.Vurğunun "İnsan" pyesində Amaliyanın övlad düşüncəleri Fon Hollonda qürur, özünə inam hissi doğurur. Xırda bir parçada onun mə'nəviyyatı görünür, işlətdiyi ifadələr almanın olduğunu nişan verir:

Mən indi bildim ki, alman qızısan,
Qanla yoğrulmuşdur, əzəldən insan.

³⁴ A.Dəmirçizadə. Azərbaycan ədəbi dilinin tarixi. I hissə.- Bakı, 1979. -s.186.

³⁵ Türkan Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyyatı. -Bakı, 1980. -s.203.

Hayl Hitler!
Yaşasın Hitler!

"Çandranın üsyani" hekayəsinin məzmunu Hindistan həyatından alınmışdır. Burada məzmun, mühitin səciyyəsi, obrazların xasiyyəti, onların meyl və münasibəti əcnəbi sözlərdən istifadəyə ehtiyac doğurmuşdur. Hindistanın heç bir güşəsi filosofsuz yaşaya bilməz, mister Smit. Bizim kəndin və əyalətin də filosofu mister Ramulidir. O, mərhum Handinin bütün Hindistanda ən ləyaqətli şagirdlərindəndir.

Mister Smit: -Ol rayt - deyib ağır-agır ayağa durdu, tam bir xeyir-xahlıqla sol əlində tüstülenən trubkasını tutduğu halda, sağ əlini mənə uzatdı və yenə də iki kəlmə ilə kifayətləndi: - Ol rayt.

Alınmalardan qənaət və ehtiyatla, sözün sinonimi olmayıanda, ya da sinonim ideya-bədii tələbi ödəməyəndə istifadə edilir. Çünkü əcnəbi sözlərdən yersiz, sistem halında istifadə fikrin obrazlı ifadəsini və ifadəliliyi zəiflədir. Bualo deyirdi: "Şe'rədə özgə dillərdən alınma yad sözlərdən qaç, xəstəlikdən qaçan kimi, çalış düzgün, aydın, səlis cümlələr qur. Dili gərək yaxşı biləsiniz".

Klassiklərin müəyyən qismi XX əsrin əvvələrinə qədər əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazmışlar. Elmi və bədii yaradıcılıqda rus sözlərindən də six-six istifadə olunmuşdur. Bu, dilə ağırlik gətirmiş, elmi və bədii dil əcnəbi söz, ifadə və tərkiblərlə yüksəlmişdir. "Və lakin ərəb və fars kəlmə və ibarələrinin şövq və həvəsində olub, ehtiyac olmadığı halda, onları ana dilinə qatıb-qarışdırmaq, bizim əqidəmizcə, böyük səhvdir. Və ya ki, ana dilində şe'rİN özünün məxsusi adı və yainki ana dili ilə bir mə'nanı bəyan etmək və bir əhvalatı, necə ki, lazımdır söyləmək mümkün olur, insaf deyil ki, elmi göstərmək və mollalıq izhar etmək iddiasına düşüb, kələmi qəлиз ibarələr ilə və çətin anlaşılan ərəbi və farsi sözlər ilə doldurulub, əsl mə'nanı dəxi də dərinə salmaq və onun üzünə ərəb və fars dillərindən bəhmə gəlmış qəлиз, müğləb ibarələr ilə toxunmuş pərdə çəkmək"³⁶

Mullanəsreddinçilər əcnəbi sözlərin dilə axıdılmasına dözə bilmirdilər. Özləri alınmaları bədii mətnin, obrazın mühitini və xarakterinin zəruri tələbləri ilə əşlədirildilər. C.Məmmədquluzadə humanist və vətənpərvər hissələri açanda, xarakterlər yaradanda əcnəbi sözlərə ehtiyac duymurdu. Sadə və adı sözlər onun nəşrində yeni-poetik istiqamət

³⁶ Firdun bəy Köçərli. Azərbaycan ədəbiyyatı. Ic. -Bakı, 1978. -s.79.

və vüs'ət alırdı. O deyirdi: "Ona görə də bədii əsərdə "nitq-həyat, fikir və hiss deməkdir. Yəni müəllif danışq və nitq vasitəsilə qəhrəmanların bütün varlığını, onların fikir və düşüncələrini, hiss və duyğularını, ehtiras və meyllərini ifadə edir. Yazıçılarımız ananı madər və atanı pədər yazmaqla, dəxi qeyri-türk sözlərini də habelə səbəbsiz yərə fars və ərəb sözünə dəyişirler".

Azərbaycan dili dünyanın qədim, zəngin dillerindən biridir. Bu dilə mürəkkəb fikirləri, bəşəri arzu və düşüncələri, zərif duyğuları, psixoloji əhvali-ruhiyyəlri hərtərəfli ifadə etmək mümkündür. Ona görə də əcnəbi sözlər həm Azərbaycan dilinə tez, asanlıqla daxil ola bilmir, həm də alınmalar bu dildə bir axarda qalmır; onların bir qismi arxaikləşir, digər hissəsi mənimsənilir, dilin bütün sahələrinə keçir, ümumişlək sözlər səviyyəsinə qalxır. Bunun nəticəsidir ki, yerində və məqamında işlənəndə heç kim manifest, asiman, səma, deputat, universitet, parlament, telefon, adil, teleqraf, divanə, məktəb, müəllim, parter, klub, vahid, qafiyə, qəlb, qəzəl, e'tibar, zehn, zalim, iqbəl, islam, dərd, saat, kamil, kifayət və başqa sözlərin mənşəyi, əcnəbi söz olması ilə maraqlanır. Alınmalardan yaradıcı, zəruri tələb və ehtiyaç uyğun istifadə etməyəndə onlar dəyərini itirir, tə'siri zəiflədir, obrazın tipikliyini və fərdiliyini qabarda bilmir.

NEOLOGİZMLƏR

Varlığın, gözəlliyi ziddiyyət və mürəkkəbliyi, insanın xarakteri, hiss və duyğuları sözlə, dilin zənginliyi ilə açılır.

Sənətkar sözü obrazın mə'nəvi-fikri varlığına, ehtiraslarına, mövqe və düşüncələrinə uyğun seçilir, onun yeniliyi, dolğunluq və ifadəliliyi qayğısına qahr. Çünkü reallıq, xəlqilik, novatorluq və tə'sir genişliyi əsəri bütöv - məzmun və forma vəhdətində əhatə edir:

Ayaq saxla, dövrənə bax, ötəri belə,
Min illərdir Araz belə, həkəri belə.
Axşamların, səhərlərin təkəri belə.
Dünya sənin,
dünya mənim,
dünya heç kimin.

Parçada sözlərin sayı azdır, dil sadədir, axarlı və poetikdir, lirik "mən"in ovqatının ifadəsi təbii və emosionaldır. Çünkü sözələr sərrast seçilmiş, diqqət onların ifadə etdiyi mə'naya, oyadacağın tə'sirə verilmişdir.

Novatorluq dilin xəlqilik, aydınlıq, sadəlik, ifadəlilik və emosionallığı sənətkarın ancaq təzə söz yaratması, ya da canlı nitqlə işlənən yeni sözlərdən istifadə etməsi demək deyildir. Həyatın ziddiyət və mürəkkəbliyi - insan mə'nəviyyatının, yeni ictimai-siyasi idealın oynaq, ahəngdar və yüksək bədii formada ifadəsi bədii kəsəri artırır, mətndə səlislik və müxtəliflik, fikir və mə'na gözəlliyi yaradır:

Yenicə enmişəm
"IL-18"-dən.
Gözümü ayıra bilmirəm,
Mavi qapaq kimi
Üfüqdən-üfűqə,
Moskvanın üstünə çevrilmiş
Dənizdən.
Bu dənizin nə dalağsı var,
Nə köpüyü.
Elə-bele
Sadəcə göy örtüyü.

Rəsul Rzanın bu şe'rində tutarlı məcazlar silsiləsi, güclü, bədii müqayisələr yoxdur. Burada leksik vahidlər müstəqim mə'nasında işlənir, sözlərə əlavə boyalar vurulmur. Şair tə'sirli bir lövhəni, mə'na gözəlliyini, səlislik və musiqiliyi adı sözlərlə yaratmışdır. O, sözələri həssaslıqla, dərin mizan duyğusu ilə işlətmış, sanki onları təzədən yaratmış, mə'na tutumunu genişləndirmiştir.

Azərbaycan ədəbiyyatında sadə və müstəqim mə'nada işlənən sözələrlə fəlsəfi fikirləri, hiss, həyəcan və emosiyaları açmağın zəngin ən'ənəsi vardır. Bu ən'ənə XX əsrin 30-cu illərindən xeyli dərinləşmiş, təsvirdə leksik vahidlərə yenilik duyğusu, ideya-estetikliyin tələbləri ilə yanaşılmışdır.

Yazıcıların yaradıcılıq axtarış və idealları, fərdi poetik üslubları bədii dilsiz təsəvvür olunmır. Çünkü dil bədii əsərin varlığı, mövcudluğudur; ədəbi şəxsiyyətin yaradıcılıq axtarışlarını reallaşdırmağın əsas vasitəsi "tikinti materialı"dır. Elə yazıcıını yazıcıdan fərqləndirən, onun

fərdiyyətini, bənzərsizliyini nişan verən əlamətlərdən biri dildir. Əsərdə dilin ifadə imkanının genişliyi, xəlqiliyi, gözəllik və ahəngdarlığı yazıçının dünyagörüşünün aydınlığıdır, onun kamilliyi, fərdi üslubunun müəyyənliliyidir.

Neologizmlər bütün dövrlərdə yaranmış, onlardan həmişə istifadə edilmişdir. Çünkü neologizmləri əsərə yaradıcılıq, bədii üsulların yenilik və müxtəlifliyi, zamanın əsas pafosunun ifadəsi gətirir. Varlığın özünəməxsusluğunu, duyğu və düşüncələrin, meyl və münasibətlərin müasirliyi dil zənginliyi ilə açılır. Sənətkarlar dilə yüksək amal, böyük ideallar səviyyəsindən yanaşır, həmişə yeni söz yaratmağa, adı sözlərin mə'nasını genişləndirməyə çalışırlar. Onların əsərlərində "söz bir yox, müxtəlif anlayışlar ifadə edə bilir. Dildə olan sözlər metaforik mə'nada işlənmə nəticəsində yeni məfhumlar ifadə edir. Yeni mə'nalar sözün əsas nominativ mə'nasından tövəyir. Onun məzmununu zənginləşdirir, çoxmə'nahi leksik vahidə çevirir. Sözün yeni mə'nası hər dəfə neologizm kimi çıxış edir"³⁷. Dil zənginliyi ilə yazılan əsərlərdə meyl və münasibətlər, psixoloji aləm, yeni həyat və məişət uğrunda mübarizə dolğun göstərilir. Dil vahidlərinin kəsori artırılır, obrazların dünyagörüşü, duyğu və ehtirasları sözlərin mə'na və çalar müxtəlifliyi ilə ifadə olunur. Yaziçılar əsərlərin pafosuna münasib ahəng tapır, özlerinin və obrazların nitqində yeni leksik vahidlərdən istifadə edirlər.

Klassiklərin hamısı yeni söz yaratmış, az, ya çox miqdarda neologizmlərdən istifadə etmişlər. Amma nəzərə almaq lazımdır ki, söz - neologizmlər tarixi kateqoriyadır. "Söz yaranır, yaşayır, get-gedə sabitləşir və müəyyən bir şəraitdə köhnəlir, dilin aktiv fondundan passiv fonduna keçir və bir sırə hallarda tamamilə dildən çıxıb gedir... Müəyyən dövr üçün yeni hesab edilən bir söz-neologizm digər bir dövrə bu yeniliyini itirir, hətta arxaikləşir. Mə'lumdur ki, sözün yeniliyi adlandırdığı əşya və hadisə ilə bağlıdır. Onlar texnika və məişətdə öz yeniliyini itirdikdə adlar da öz yeniliyini itirir"³⁸.

Müasir ədəbiyyatı yarananlar kolxoz, zərbəçi, pioner, əməkgünü, kosmos, atom, tarla düşərgəsi, manqabaşısı, kombayn, traktor, mədəni inqilab və başqa sözlər işlətmış, bunlar isə 20-30-cu illərdə yeni sözlər-neologizmlər kimi qiymətləndirilmişdir. Lakin milli dilə keçən

³⁷ Müasir Azərbaycan dili, I cild. Bakı, 1978. -s.215.

³⁸ Müasir Azərbaycan dili, I cild. Bakı, 1978. -s.215.

və xalqın mövcud söz ehtiyatı əsasında yaranan belə sözlər-neologizmlər neologizmliyini ədəbi-tarixi inkişafın müəyyən mərhələsində saxlaya bilmir. Zaman keçdikdə neologizmlər yenidən fəallaşır və ümumiləşlək sözlər sırasına daxil olur, gündəlik ünsiyyətdə işlənir və neologizmliyini itirir. Neologizmlərin bir qismi isə milli dilin daxili qanunlarına, onun təbiətinə uyğun gəlmir, maraq doğurmur, istifadəsiz qalır.

Elmin və mədəniyyətin, məişətin və adət-ənənənin yönü, xalqların əlaqə və münasibətləri ümumxalq dilinin və onun bütün laylarının inkişafını şərtləndirir. Ümumxalq dilinə təkcə yeni sözlər keçmir, həmdə yeni sözlər, ifadə və tərkiblər yaranır. Neologizmlər canlı nitqdə, ədəbi-bədii dildə işlənir, inkişaf və ahəngdarlıq tapır.

Bədii yaradıcılığın varlığı və dinamik inkişafı neologizmlərsiz - yeni sözlərdən istifadəsiz mümkün deyildir. Neologizmlər tə'siri, bədiilik və həyatiliyi artırır, təsdiq, ya inkar pafosunu dərinləşdirir, dilə, ifadə və təsvir vasitələrinə əvanlıq gətirir. Fərdi yaradıcılıqda neologizmlər məcazlarla birlikdə üslubi ma'na, səciyyə daşıyır.

ARXAİK SÖZLƏR

Sözün köhnəlməsi - arxaikləşməsi onun dildən ya tamam çıxmazı, ya da işlekliyini itirməsi, bədii əsərdə istifadə olunmaması demək deyildir. Sadəcə köhnəlen sözlər, ifadə və tərkiblər dilin aktiv fondundan passiv fonduna keçir. Onun canlı danışqda və bədii dildə işlekliyi azalır, üslubi funksiyası məhdudlaşır.

Dilin leksik vahidlərinin arxaikləşməsi, dildən çıxması tədrici, mürəkkəb proses kimi baş verir. Dövrün ictimai-siyasi, tarixi-mədəni, sosial-mə'nəvi tələblərini ödəyə bilməyəndə söz adını, məzmununu, əlamətin ifadə etdiyi eşyalarla bərabər arxaikləşir, ifadəliliyini, fikri hərtərəfli aça bilmək imkanını itirir, xalq dilindən götürülən daha elastik ifadə və tərkiblərlə əvəz olunur. Köhnələn, müəyyən dövrlərdə səmbalını itirən sözlərə, xüsusən lirik şə'rər və hekayələrdə, məzmunu cari həyatdan alınan əsərlərdə ehtiyac duyulmur. Tarixi hadisələr təsvir olunanda, həmin dövrün məişətinə, meyl, davarnış, əlaqə və vərdişinə münasibət bildiriləndə, yazıçı zamanın səciyyəsini, tarixi-milli koloriti saxlamaq, göstərmək istəyəndə arxaik sözlərdən istifadə edir.

Dilde bə'zən həm milli sözlər, həm də alınmalar köhnədir. Bə'zən də arxaik leksik vahidlər fəallaşır, işlək xasiyyət alır. Fəallaşmayan, əhəmiyyətini saxlaya bilməyən sözlərin müəyyən hissəsi isə müxtəlif üslublarda, daha çox bədii üslubda, yazıçıların və surətlərin nitqində yaşıyır. Buna görə də klassik ədəbiyyatın dili müasir ədəbiyyatın dilinə bənzəmir. Əsərlərdə işlənən bə'zi sözlər, ibarə və tərkiblər indi çətin və anlaşılmaz görünür və dövrün tələblərini ödəmir. Bu amil alınmalı, klassik ədəbiyyatın dilinə tarixilik prinsipi ilə yanaşılmalı, qiyomat verilməlidir.

ŞİVƏ VƏ DİALEKTLƏR

Yazıçı varlığın müxtəlif sahələrini təsvir edəndə ümmumxalq dilinin bütün sahələrindən söz, ifadə və tərkib götürür. Məzmunun spesifikasiyi, obrazların mühiti, daxili-psixoloji məntiqi və estetikliyin özü onu dialekt və şivələri, jarqon və provinsializmləri öyrənməyə və mənimseməyə, onlardan istifadə etməyə aparır. O öz təhkiyəsində belə sözlər az-az meyl göstərir. Onun nitqində daha çox termin və etnoqrafik səciyyəli dialektlərə təsadüf olunur. Çox zaman da o, dialekt və şivələri cümlə daxilində, sinonimləri ilə bərabər işlədir.

Dialektlər mahiyyətçə məhduddur, müəyyən mahaldada və bir ərazi də yaşayış adamların nitqi, danışq-məişət sözləridir. Bunlara baxmayaraq, "bə'zən yazılı materiallar müəyyən dövrdən asılı olaraq ayı-ayrı şiva xüsusiyyətlərini özündə daha çox əks etdirir. Hətta, bə'zən yazılı dil müəyyən tarixi şəraitdə müəyyən şivələr qrupuna əsaslanmış olur. Məsələn, Azərbaycan ədəbi dilinin ilk dövrlərinə məxsus materiallardan aydın olur ki, bu dövrdə daha çox Şirvan şivələri ədəbi dil üçün əsas olmuş, halbuki XVI əsrə - Şah İsmayıllı Xətai dövründə və demək olar ki, XVI-XVII əsrlərdə ədəbi dil daha çox Təbriz, yaxud ümumiyyətlə Cənub şivələri əsasında inkişaf etdirilmişdir. XVIII əsrin ədəbi dilinin üstün dərəcədə istifadə etdiyi şivələr isə Qarabağ xanlığı ilə əlaqədar dairələrin şivələri olmuşdur"³⁹.

Xalqın həyat və məişətinin inkişafı, təsərrüfatın, maarif və mədəniyyətin, adət-ənənənin yönü, ədəbi-bədii dilin normaları dialekt və şivələrə tə'sir göstərir. Dilin lügət tərkibinin bu layı - dialekt və şivələr

³⁹ Ə.Dəmircizadə. Azərbaycan ədəbi dilinin tarixi, s.40

~~səbitliyini~~ itirir, müstəqilliyini saxlaya bilmir, ədəbi-bədii dildə həll olunur.

Obrazların fərdiləşməsində, mühitin real və təbii görünməsində, ~~şəhərəviyyat~~ və psixologiyanın açılmasında şivə və dialektlər əhəmiyyətli rol oynayır. Buna görə də ehtiyac duyulanda, şərait tələb edən obrazların dilinə dialekt və şivə sözləri axıdiılır, nitq fərdiləşir, onun şirinlik və oynaqlığı artır.

Dialektlər kimi jarqonları (peşə-sənət sözləri) və provinsializmləri ~~də~~ (məhəlləçilik) əsərə məzmunun özü, obrazların real şəraiti gətirir. Ancaq həm jarqonlardan, həm də provinsializmlərdən yazılı çox az, yalnız zəruri ehtiyac duyanda istifadə edir. Çünkü peşə-sənət leksikasında və məhəlləçilikdə emosionallıq və ekspressivlik olmur. Belə söz-lərdən yersiz istifadə təhkiyəni və obrazların nitqini ağırlaşdırır, bədiiyi və fikrin obrazlı ifadəsini zəiflədir.

MƏCAZLAR SİSTEMİ

Söz bədii mətnədə fikir və düşüncədir, hiss və həyəcandır, niyyətin, ~~şəhərə~~ rünasibət və meylin mahiyyətini açan, varlığı özünəməxsusluğunu ~~göstərə~~ bilən vasitədir. Yazıcı xalq dilinin zənginliyindən - ataclarından, ibarə, məsəl və idiomatik ifadələrdən, təkme'nahı leksik və sənədlərdən istifadə edir, yaradıcılıq prosesində onun özü tə'sirli aforizmlər varadır. Təhkiyədə surətin replika, haşıya, mükalimə və sözsədən sözün funksiyası və forması dəyişir, yeni mə'na alır. ~~Eyvə~~ Söz müxtəlif funksional sahələrdə, müxtəlif territorial məhəlli və ~~şəhərə~~-mədəni şəraitdə, nəhayət, müxtəlif ekspressiv emosional məqamlarda işlənə bilir. "Ona görə də belə hallarda sözün mə'naca difeqliyinə, quruluşundakı xüsusişləşmə, funksional dəbərdilmə və yerdəyişmə, metaforik və metanomik köçürmələr, üslubi çalarlıqlar çox vaxt elə həmin sözün işlənmə dairəsindən asılı olaraq irəli gəlir. Cəmiyyətin tarixi inkişafı, insanların fəaliyyəti, düşüncə və hissiyatı sözlə bağlıdır".⁴⁰

⁴⁰ Müasir Azərbaycan dili, I c., s.109-110.

Çoxmə'nali sözlər, məcazların növləri semantik mə'naya tə'sir göstərir, fikir obrazlı ifadə olunur. Çoxmə'nali sözün mə'nalarından biri və ya bir neçəsi bədii mətndə müəyyənləşir, niyyət və arzunun, duyğu və düşüncənin açılmasına yönəldilir. Çoxmə'nahlığı, rəng və çalar müxtəlifliyini yazıçı sözün ilk mə'nasından - leksik-semantik özəkdən yaradır. O, çoxmə'nali sözün biri - ən münasibi ilə söyləmədə və fikrin ifadəsində əsas reallaşdırıcı vahidi - cümləni dolğunlaşdırır, dilin dinamikliyini, elastiliklə və ifadəliyini artırmağa, tə'sirli üslubi boyalar yaratmağa çalışır.

Məcazlardan, çoxmə'nali sözlərdən və leksik-üslubi kateqoriyalardan - omonim, sinonim və antonimlərdən düzgün, zəruri və qramatik səlisliklə istifadə bədii liyin ilkin vacib şərtlərindəndir. Leksik-üslubi kateqoriyalar məzmunlu, ekspressiv üslubi vasitələrdir. Onlar bədii dilə müxtəliflik və rəngbərənglik, çeviklik və oynaqlıq gətirir, onun emosionallığını, fikri ifadə imkanını artırır, xüsusən, antonimlər təzadlı, həyati müqayisələrə geniş imkan verir, omonimlər isə bədii dildə "müxtəlif formalara uyğunlaşaraq işlədir. Yaziçı üslubi məqsədə əlaqədar həm də müxtəlif növü omonimlərin birini digərinə qarşı istifadə edir. Lakin bədii dildə omonimlərin üslubi işlənilməsi bununla qurtarmır. Burada ümumi dil omonimləri ilə yanaşı, xüsusi şəraitə uyğun üslubi omonimlərin də əmələ gəlməsi mümkündür....

Kontekstual omonimlər bir cür səslənən, lakin müxtəlif cür yazılan söz, ya söz birləşməsidir ki, bunlar hər dəfə bədii əsərin ümumi məzmununa uyğun yaranır və həmin əsərdən kənarda omonim hesab edilmir. Xarakter e'tibarilə bu cür omonimlər orijinal formaya və yüksək ifadəliliyə malik olur və məhz buna görə də, əsasən lirik məzmunlu bayatı və şə'rлərdə təsadüf edilir. Kontekstual omonimlər əsərində yaranmış bayatı, şə'r və tacnislər yüksək bədii keyfiyyət daşıyır.⁴¹

Həm sənətkarın, həm də obrazların dilində məcazların bol-bol işlənməsi adı, məqəmi gələndə zəruri haldır, bədii liyin tələblərindəndir. Dildə məcazi mə'na məshumların müqayisə və qarşılaşdırılmasından, sözlərin həqiqi-nominativ mə'nalarından yaranır; yeni məcazin komponentindən biri həqiqi, digəri isə məcazi mə'nada işlənir:

Sahilsiz ümmandı ana kədəri,
Onu sona kimi üzə bilmirəm...

⁴¹ Türkən Əsfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyatı, S.63.

O anaydı - göydən gələn qar dənəsi,
O ataydı - ömrümüzün pərvanəsi.

(*Sabir Rüstəmxanlı*)

Bir alim dilindən qopdu qığılçım,
Oyandı hövlnak daş qərinələr.

(*Məmməd Araz*)

Məcaz yaratmaq, məfhumları qarşılaşdırmaq sənətkardan istedad, bədii hünər tələb edir. Bir də, qarşılaşdırılan əşyaların oxşar, müştərek cəhətləri, onların arasında zaman və məkan əlaqəsi olmındır. Əhvalatın, hərəkət, proses və keyfiyyətin müəyyən bir xüsusiyyəti, müəyyən bir əlaməti digərinə keçməlidir:

Bulud qaynayanda qaşının üstdə,
Gözündən yaş töküb, ağlar meşələr.
Şimşek oynayanda başının üstdə,
Yaşıl sinəsini dağlar meşələr.

(*Hüseyn Arif*)

Bədii mətndə məcaz səlislik və obrazlılıqdır, fikrin tə'sirli və rəng-bərəng çalarla ifadəsidir. Məcaz sözün nominativ mə'nasını və funksiyasını dəyişir, obrazı dolğun səciyyələndirməyə kömək edir.

Məcaz sözün funksiyası, estetik təbəti ilə bağlıdır. Məzmunu zənginləşdirən, obrazın mündərəcəsinə dərinlik gətirən təsvir, səciyyələndirmə vasitəsidir. Antik estetika məcaza böyük əhəmiyyət vermiş, onu trop adlandırmışdır. Məcazlardan qədim dövrlərdən həm şifahi, həm də yazılı ədəbiyyatda istifadə olunmuşdur.

Zəngin mə'na çalarlarına malik olan məcaz geniş anlayışdır. Onun metafora, təcəssüm, epitet, metanimiya, sinekdoxa, alleqoriya, təşbih, mübaligə, kinayə və litota kimi növləri vardır.

Metafora

Metafora məcazin qüvvəli, geniş yayılan, ifadəliliyi və tə'siri artırın növüdür. Aristotelin "Poetika"ında mə'na köçürməsidir, varlığın, müəyyən bir əhvalatın, hadisə və prosesin səciyyəvi cəhətlərini nəzərə çarpmırmaq, göstərmək və qiymətləndirməkdir: "Metafora qeyri-adi bir ismi ya cinsdən növə,

ya növdən cinsə, ya da növdən növə keçirmək və ya bənzətmə yolu ilə məcazlaşdırmaqdır".

Aristotelin təhlilində, metafora sözün semantikasından töreyən, əhvalatlara yeni poetik mənəverən hadisədir, "iste'dad nişanəsidir". "Deyilən ifadə vasitələrinin hər birindən, o cümlədən mürəkkəb sözlərdən və qlossalardan yeri gəldikcə istifadə etmək son dərəcə mühümdür, bundan daha mühümü isə metaforada usta olmaqdır. Lakin bu qabiliyyəti başqasından əzx etmək olmaz; bu, iste'dad nişanəsidir, zira yaxşı metaforalar qoşmaq oxşarlığı görə bilmək deməkdir".

Metafora qüvvətli təsvir, fikri obrazlı açmaq, məntiqi gücləndirmək vasitəsidir, nitqin incəliyi, zəriflik və yiğcamlığıdır. Müqayisə, oxşarlıq, bənzəyişin daxili əlamət və keyfiyyət assosiasiyası onun yaranmasında əsas şərtdir: "İfadələri bir-birinə nə isə xüsusi bir tərzdə qataraq istifadə etmək lazımdır ki, qlossa, metafora, zinət və digər bu kimi başqa növlər nitqin təravət və ucalığını aşağı endirib yıpranmış hala salmasın, ümumən sözlər isə nitqə aydınlıq gətirsin. İfadənin aydınlığına və nəcibliyinə sözlərin uzadılması, qısadılması və dəyişdirilməsi də az kömək etmir: zira (bu kimi) sözlər adı olmayıb, yeni şəkildə səsləndiyindən, nitqi təravətləndirər, adı ifadə tərzi ilə əlaqəsinə görə isə onun aydınlığını saxlanmasına səbəb olar" (Aristotel).

Səciyyəvi bir əlaməti, adı və bənzəyişi başqa hadisələrə, canlılar və cansızlar aləminə köçürmək, metafora yaratmaq sənətkardan bacarıq tələb edir. O, müqayisə edəndə, bənzəyişi əsas alanda, varlığın bir cəhətinə digərinə köçürəndə məşhumlardan birini atır, onun asan nəzərə çarpan bir xüsusiyyətini saxlayır:

Bilirəm, sevgilim, bilirəm gerçək,
Sizdə qış günüdür, bizdə bahardır.

(S. Vurğun)

Fikirli olur, - dedi.
Məkrli olur, - dedi.
Sirli olur - dedi.
Təmiz olur,
Kirli, - dedi dəniz.

(R.Rza)

Metasfora təsvirdə dinamiklik, aydınlıq və səlislik yaradır. Obrazın, lövhə və mənzərələrin həyatılılığını artırır. Çünkü "poetik metafora birinci növbədə estetik elementdir, bədii sistemin elementidir. Poetik metafora fərdi-bədii üslubu fərqləndirən ən qüvvətli amildir.

"Poetik metafora obrazlı təfəkkürün bəhrəsidir. Onun əmələ gəlməsi dialektik xarakter daşıyır. Poetik metafora varlığın obrazlı dərkədilməsi zamanı hissi duyğular və məntiqi qavrayışın dialektik vəhdəti nəticəsində meydana çıxır. Obrazlı təfəkkürün sahibi olan yazıçı bəzən elə obyektlər arasında əlaqələrin olduğunu duyur və dərk edir ki, bu adı təfəkkür üçün mümkün deyil. Həmin obyektlər əksərən mücərrəd və konkret anlayış bildirən əşya və hadisələrin adıdır. Yaziçi mürəkkəb fəlsəfi ümumiləşdirmələr əsasında həmin əşyaları bir-birilə bağlayır və əlaqələndirir. Bunun nəticəsində obrazlı və tə'sirli lövhələr yarada bilir".⁴² Yaziçi metaforalarla insanların xasiyyətini, mə'nəviyyat və düşüncələrini açır, varlığı özünəməxsusuluğu ilə göstərə bilir.

Epitet Azərbaycan ədəbi dili tez formalaşmış, həmişə yeni söz, ifadə və tərkiblərlə, mə'nalı məcazlarla zənginlaşmışdır. Sənətkarlar təkcə yeni söz və ifadə tərzi yaratmamış, həm də xalq dilində estetik amala uyğun gələn, tə'siri gücləndirən sözləri bədii dilə gətirmişlər. "On ikinci - on üçüncü əsrlərdə artıq formalaşmış olan Azərbaycan yazılı ədəbi dili və bundan daha əvvəller yaradılmış Azərbaycan şifahi ədəbi dili, xüsusilə on üçüncü əsrən müxtəlif üslubi çalarlar üzrə inkişaf etməyə başlamışdır. Bu prosesdə ədəbi dilin bu və ya digər qolu gah güclənmiş, gah da zəifləmiş, bir üslub daha da artmış, geniş nüfuz dairəsi kəsb etmiş, başqa bir üslub isə zəifləmiş, məhdudlaşmış, yaxud da üçüncü yeni bir üslubi cığır açılmış və sür'ətlə irəliləmişdir".⁴³

Sənətkar bədii mətndə sözün düzümünü, onun fikri canlı ifadə edə bilmək imkanına, ifadələrin bir-birinə bağlanması, birinin o birini tamamlamasına ciddi fikir verir. Çox hallarda əşya, hadisə, əhvalat və

⁴² Türkən Əfəndiyeva. Azərbaycan dilinin leksik üslubiyatı, S.84-85.

⁴³ Nəsimi (məqalələr məcmuəsi). -Bakı, 1973. -s.39

hərəkət bildirən sözləri müəyyən əlavələrlə işlədir. Bu üsulla sözün mə'nasını qüvvətləndirən, onu izah edən, poetikliyi artırıran, varlıq haqqında obrazlı təsəvvür oyadan bədii tə'yinlər - epitetlər yaradır.

Bulud zülfü, ay qabaqlı gözəlin
Duruban başına dolanmaq gərək.

(*Vaqif*)

Dişİ lə'lə, dəhani - həqqavarə, aşiqəm, aşiq,
Yüzü gül, lə'lİ mey, çeşmi-xumara, aşiqəm, aşiq.

(*B.Şakir*)

Epitet sözün həqiqi və məcazi mə'nasından töreyir və bədii mətnən kənarda işlənmir. Təsvirdə, misra və cümlədə sözə qoşulur, sözü aydınlaşdırmaq, tə'yin etmək, təəssürat və müşahidəni, yazıçı məntiqini dərinləşdirmək vəzifəsi daşıyır. Assosiasiya ilə məcazlardan yaranan, nitqin tələbi ilə işlənən epitetlər daha tə'sirli olur, varlığın ya əlamətini, ya keyfiyyətini, ya da meyl və istiqamətini real göstərir. Oxşarlıq və bənzərliklə bir hadisənin, əhvalat və prosesin əlaməti başqa bir varlığın əlaməti kimi verilir:

Qəmzə kaman, müjkan xədəng, göz ala,
Yüz qan olur, əyri baxsan hilala.

Sözləri qənd, ağızları piyalə,
Şəker əzmiş dilə, dodağa qızlar.

(*Vaqif*)

Uzaq-uzaq dağ başında,
Tala-tala qar görünür.
Nə dəlilər, nə Cənlibel.
Nə alagöz yar görünür.

(*"Koroğlu" dastanı*)

Aynabənd evlərin eyvanı sərin,
Yuyunur qoynunda al şəfəqlərin.

(*S. Vurqun*)

Epiteti bədii məntiqin, ideya-estetik amalın, meyl, münasibət, hiss və həyəcanın özü, məzmunu açmağın, portret və obraz yaratmağın üsulları tələb edir. Obraz, hadisə və əhvalat epitetlə səciyyələndirilir, epitet, fikir, arzu, həvəs və əhvali-ruhiyyə oyadır. Epitet varlığın bütün keyfiyyətlərini yox, onun bir zəruri cəhətini göstərir. Əşyani yeni əlamət və çalarla zənginləşdirir, pafosu gücləndirir, diqqəti situativ və ziyyətdən, epitetlə yaranan lövhə və mənzərələrdən yayınmağa qoymur.

Metonimiya Yaziçilar həm hazır-milli dildə işlənən məcazlardan istifadə edirlər, həm də yeni, orijinal məcazlar yaradırlar. Onların yaratdıqları məcazlar ifadəli, hiss-emosional olur; əhvalatların mahiyyətini açır. Ancaq ictimai-siyasi mühit, zamanın ideya-estetik me'yarı və tələbi yaradıcılığın məzmununa, forma və üsullarına, əsərin dilinə və məcazlar sistemini tə'sir göstərir. Məcaz ya köhnəlir, funksiyasını saxlaya bilmir, ya da yeni daha məzmunlu məcazlar yaranır. Buna görə də Qazi Burhanəddinin dili Həsənoğlunun qəzəl dilindən fərqlənir. Canlı danışqdan və şifahi folklor dilindən yaradıcı istifadə Nəsiminin şə'r dilinin tə'sirini genişləndirir, ona xəlqilik, sadəlik və əlvənlilik gətirir. M.F.Axundovun dram və nəşr dili Füzulinin qəzəl dilinə oxşamır. Çünkü bu sənətkarlar məcazlardan və məcazların növlərindən istifadə edəndə öz dövrlərinin tələb və marağını, bədii ehtiyacı nəzərə almışlar.

Məcazin növlərindən biri- metonimiya da fikrin və bədiiliyin tələbi ilə yaranır, həmişə ideya-estetik yük, funksiya daşıyır:

Azər ölkəsinin qəhrəman oğlu

(*"Aşıqlar"*)

Nə üçün gətirdin cahana məni?

(*S.Rüstəm*)

Bu odlar diyarı, Vətən mənimdir.

(*M.Rahim*)

Metonimiya şəraitə və vəziyyətə, hadisə, əhvalat, məkan və zama-na, meyl, münasibət və mənsubiyyətə görə tə'yin olunur. Bu zəruri və ifadəli nitq vahidi daxili və zahiri əlaqəsi olan hadisə və əhvalatların

qarşılaşdırılması, sənətkar niyyətinə uyğun gələn xüsusiyyətlərin bir varlıqdan o birinə köçürülməsi yolu ilə yaranır. Qarşılaşdırma və köçürmə prosesində müəyyən bir əşyaya xas olan əlamət və keyfiyyəti başqa bir varlıq daşıyır.

Var olsun cəlalin, ey Azərbaycan!
Ey odlar ölkəsi, günəşli diyar.

(Ə.Cəmil)

Metonimiya yunan sözüdür, mə'nası "ad dəyişmək" deməkdir. Əsərdə adı dəyişəndə, canlı daxili və zahiri bağlılıqla əlaməti köçüründə söz məcazlaşır, yiğcamlılıq, lakoniklik və obrazlılıq artır, fikir dolğun ifadə olunur.

Metonimiya geniş yayılmışdır. Ondan ədəbi növlərin hamisində istifadə olunur. Fikri qüvvətləndirmək, tə'siri artırmaq üçün metonimiyadan publisistlər də istifadə edirlər.

Sinekdoxa Qüvvətli bir ifadə vasitəsi - sinekdoxa canlı danışq dilindən və bədii ədəbiyyatdan az-az

götürülür. Bu dil vahidini daha çox sənətkarların özləri yaradırlar. Klassik ədəbiyyatdan sinekdoxa götürüləndə isə ona müasirlik ruhu, estetik mə'na verilir, təsvirin siqləti artırılır, onun fikri açmaq, lövhə və mənzərələri dolğunlaşdırmaq imkanı genişləndirilir.

Buludlar, buludlar,
Pərişan buludlar.
Başımın üstündə kişnəyib,
Yarışan buludlar.

(Mikayıl Müşfiq)

Sinekdoxa yunan sözüdür, onun mə'nası fərz etmək deməkdir. Məcazin bu növü sadə üsulla - əşyaların kəmiyyət əlaməti ilə yaranır. Bədii dildə funksiyasına, vəzifə və səciyyəsinə görə sinekdoxa metanimiyyaya çox yaxındır. Məcazin bu iki növü arasındaki fərq yalnız sinekdoxanın xüsusi əmələgəlmə yolu nadır. "Əgər metanimiya məkan, zaman, məntiqi səbəbiyyət əlaqəsi əsasında müəyyən bir əşya adını başqasının üzərinə köçürülməsi nəticəsində əmələ gəlirsə, sinekdoxanın yaranması əşyalar arasında kəmiyyət əlaməti əsasında

mümkün olur. Beləliklə, sinekdoxa eyni sözün həm bütöv bir əşya, həm də onun müəyyən bir hissəsi mə'nasında, yəni azın çox, çoxun az mə'nasında işlənməsi deməkdir".

Sinekdoxa yaradılanda mahiyyət, xüsusiyyət, səciyyə və əlamət nəzərə alınır və bu sadə assosiasiya prosesində əşyanın adı tək halından cəm halına keçirilir:

Hər səhər, hər axşam, hər axşam, hər səhər.

Çox zaman sərsəri küləklər bixəber.

Bir yaxın dost kimi qapımı döyərlər,

Küləklər, küləklər, bəstəkar küləklər,

Dünyanı dolaşan bəxtiyar küləklər.

(M. Müşfiq)

Evim - avtobuslar, vaqonlar, təyyarələr,

Kəndlər, şəhərlər, səyyarələr -

dayanacağım.

(Fikrət Qoca)

Zirvələr əlcətməz, zirvələr yaxın

Homerlər, Dantelər, Puşkinlər kimi.

(Məmməd Araz)

Bədii mətndə sinekdoxa janların, məzmunun və sənətkar qayəsinin tələbinə uyğun işlənir və müxtəlif üslubi çalarlar daşıyır; gah lirik, gah dramatik, gah epik pafosu gücləndirir, gah da gülüş dərin mə'na, həyatı siqlət alır.

Təsbih Təsbih obrazlı təfəkkürün ən sadə, ən ibtidai, amma geniş yayılan, şifahi və yazılı ədəbiyyatda çox işlənən növüdür. Canlı danışqda və aşıqlar arasında təsbih çox zaman oxşatma və bənzətmə də adlandırılır. Sənətkarlar məcazin bu növündən estetikliyi və fikrin ifadəsini qüvvətləndirmək, lövhə, mənzərə və detal-lar yaratmaq üçün istifadə edirlər. Bədii mətndə təsbihə mə'na, ictimai

siqlət verən müqayisə və bənzətmədir, qarşılaşdırılan əşya, hadisə və əhvalatlar arasında bənzəyişin dərinliyi və həyatiliyidir.

Qəmdən incəldi vücudum oldu yeni ay kimi
Gözlərimə quş olalı şol hilali qaşlar

(Nəsimi)

Yaxşı olar el içində qul adı,
Çeşmim yaşı yar qapısın suladı.
Könül quşu göydə qanad buladı
Qırdı şikar bəndin, uçdu da getdi.

(Abbas Tufarqanlı)

Müfəssəl bənzətmə yaratmaq üçün bədii mətndə dörd ünsürdən - bənzəyən, bənzədilən, bənzətmə qoşmasından və bənzətmə sıfətindən istifadə olunur. Be'zən də təsbihlər yaradılarda müəyyən sözlər, ədat və qoşmalar (kimi, təki, sanki, elə bil ki, guya) artırılır: Qarşıda günsin yandırıldığı bir sonsuz qumlu səhranın ortasında məxmər kimi yaşıł bir çəmənlik vardır. Bu cəmiyyətin ətəyini üzü güzgü kimi hamar və parlaq olan sular yalayırdı (İsmayıł Şıxlı).

Yanıqlı fil kimi o sarı torpaq
Abşeron burnunu uzadıb suya.

(O.Sarıvəlli)

Adam tanıyıram yuxularında
Üzür, balıq kimi yad sularında.

(B.Vahabzadə)

Sənətkarlar təsbih yaradanda sözləri sixır, fikri səlis, yiğcam və ləkonik ifadə edirlər. Buna görə də çox zaman müfəssəl təsbihə ehtiyac duyulmur, ünsürlərdən qənaət və ixtisarla, bədii təsvirin istiqamət və xarakterinə uyğun istifadə olunur:

Şol ləbi şirinə yarəb, gül şəkər dersəm, nola?
Şol günəş tə'lətli ayə gər qəmər desəm, nola

(Nəsimi)

Fırqətimdən, ey Nigarım, ürəyim qan oldu gəl.
Gözlərim yaşı cahan tutdu, tufan oldu gəl.

(Nəsimi)

Camalın günəşdir, qəmərdir üzün,
Şəkkərdir dahanın, şirindir sözün.

(Vaqif)

Mübaliqə Klassik abidələrdə məcazın növlərindən, daha çox isə mübaliğədən istifadə olunmuşdur. Çünkü qədim insanlar təbiət hadisələrini duya, dərk edə, mənimşəyə və qiymətləndirə bilmirdilər. Onların müşahidə və təessüratları qorxu, həyəcan, təəcüb, vahimə və heyrətdən doğurdu. Mə'na və məzmununu duya bilmədikləri şeylər insanlara güclü və mübaliğəli görünürdü. İnsanların mübaliğəli, qeyri-adi anlayış və təsəvvürləri təzahürünü fantastik təfəkkürün yaratdığı miflərdə tapırdı. Mübaliqə əsatir, əfsanə, nağıl və dastanlara məzmunu verir, süjetin inkişafında meyl və münasibətlər böyüdürlür, çox zaman mühitin, vəziyyət və şəraitin, portretin və sərgüzəştlərin özü belə şışirdilmiş boyalarla təsvir olunurdu. Yunan əsatirində Heraklit doqquz başlı əjdaha ilə vuruşur, onu öldürə bilir. "Dədə Qorqud" dastanlarında Qaraca çoban hadisədən-hadisəyə artır, vüqarlı, məglubedilməz canlı bir qüvvə - əsatiri insan kimi təsvir olunur. O, "kafirin üç yüzünü sapand daşı" ilə öldürür. Başqa bir əsatirdə Təpəgöz gündə beş yüz qoyun və iki adam yeyir. "Məlikməmməd" nağılında Məlikməmməd gücünü sehri qüvvələrdən - zümrüd quşandan alır, qırx gün, qırx gecə divlərlə vuruşur. Qaraqoç onu işıqlı dünyadan qaranlıq dünyaya aparır. "Göyçək Fatma" nağılında Fatma ölmür, həyata qeyri-adi şəkildə qayıdır. "Qızılqoç" nağılında obrazlar dəmir çarıq geyir, yerin damarını qırır, dərələrdən-təpələrdən yel kimi keçirlər. "Koroğlu" dastanında Koroğlunun görkəmi, yemək-içməyi və qəhrəmanlığı şışirdilir. Qırat qanadlanır, dərin dəryalardan, sıldırım qayalardan keçir.

Realist əsərlərdə mübaliqə varlığı qabardır; onun bütün cizgilərinə, tipik cəhətlərinə ictimai mə'na, vüsət verir. Obrazın hissələri, əməl

və ehtirasları böyüdülür, müqayisələrlə hadisə və əhvalatlar mübaliğəli inkişaf yönünə salınır:

Su yerinə qan axar köksündəki hər çəsmədən.
Dağ götürsə dərdimi tab eyləməz bu siqlətə,

(*Saib Təbrizi*)

Bütün qüvvələrdən güclüdür insan,
Mən də bir div kimi, aziman kimi.
İstədim Xəzərin dodaqlarından
Yapışib qaldıram bir qazan kimi.

(*O. Sarıvəlli*)

Azərbaycan ədəbiyyatında mübaliğə fəal, çox işlənən məcaz, bədii təsvir vasitələrindəndir. Satirik-yumoristik əsərlər yazar, geriliyin təzahürlərinə güləməyi bacaran sənətkarlar mübaliğədən daha çox istifadə edirlər. Cünki "mübaliğə və qrotesk qan qohumudurlar. Mübaliğə qroteskə keçməyə də bılır: burada hadisə müəyyən ölçüdə böyüdülür. Lakin özünün zahiri görkəmindəki inandırıcılığı saxlayır. Qrotesk isə mütləq mübaliğə əsasında qurulur. Qrotesk varlığının təbii cizgilərini dağıdır, əşya və hadisənin biziə tamış olan görkəmini dəyişdirir, onu gözlənilmədən başqa bir istiqamətə yönəldir, həyatda həqiqətən mövcud olmayan əlaqələr yaradır".⁴⁴

Mübaliğə həqiqətə, bədii inkişafə uyğun yaradılır: həm təsdiq, həm də inkar pafosuna mə'na verir, şərtiliyə, faktı böyütməyə təbiilik, həqiqətə uyğunluq getirir: "Qrotesk komik şisirtmənin və kəskinləşdirmənin yüksək şəkildidir. Bu, obrazə və ya bədii əsərə fantastik səciyyə verən şisirtmədir. Qroteskin əlaməti təkcə həqiqətə uyğunluğun sərhədlərinin pozulmasında deyil, həmçinin hadisələrin, heç olmasa, bə'zi cizgilərinin təsvirində şərtiliyin aşkarə çıxmasıdır. Başlıca cəhət odur ki, obraz həqiqətə uyğunluğun ölçüsündən, əndazəsindən kənara çıxsın, obraz öz görkəmini dəyişə bilsin... Qrotesk obrazın zahiri, şि-

⁴⁴ В.Сахановский-Панкеев. О комедии. -М., 1964. -с.89.

şirdilmiş, aydın çizgiləri vasitəsilə onun daxili məzmununu, təsvir olunan hadisənin mahiyətini aşkar'a çıxarıır".⁴⁵

Yunan sözü - hiperbola Şərq ədəbiyyatında üstünlük, mübaliqə və şisirtmə mə'nalarında işlənmişdir. Bədii məntiqdə onun vəzifəsi əşyani, insanın meyl və münasibətlərini müqayisə yolu ilə böyütmək, qaldırmaq, bədii çalarla vüs'ətləndirmək və canlandırmaqdır.

Simvol-rəmz Simvol yunan sözüdür, mə'nası əlaqə, işaret və rəmz deməkdir. Məcazin çox işlənən, geniş yayılan növüdür. Burada fikir, niyyət və qaya üstüörtülü, sətiraltı, işaret və rəmzlərlə, amma duyula, dərk oluna biləcək formada ifadə olunur.

Simvol oxucunu düşündürə bilən bədii fiqurdur. Onunla hadisəyə, həyatın bir parçasına sosial mə'na verilir, geniş ümumiləşdirmə aparılır, insanda təzə düşüncələr və əhvali-ruhiyyələr oyadılır.

Allegoriya-təşxis Allegoriya-təşxis, ya da şəxsləndirmə simvola yaxındır, lakin simvol deyildir. Burada məqsəd müəyyən bir əşyani şəxsləndirməkdir, insana xas xüsusiyyətlərin təbiət və cəmiyyət hadisələrinin, cansız varlıqların, bitki və heyvanların üzərində cəmləşdirilməsi, təsvir olunması və bədii həqiqət səviyyəsinə qaldırmasıdır;

Ey mənim könlümə vəfali, həmdəm
Yarım Əslı oldu mən də bir Kərəm
Gecə axtarıram, gündüz gəzirəm,
Sən də sevgilimi ara, bənövşə.

Ondan bir nişanə, bir əsər getir,
Özün kimi gözəl, təzə tər getir.
Söylə muradımı, bir xəbər getir,
Olarmı dərdimə çarə, bənövşə.

(O.Sarıvəlli)

⁴⁵ Ю.Борев. О комическом. -М., 1957. -с.213.

Parçada bənövşə könülə sırdaş, vəfali həmdəmdir. İnsana xas keyfiyyətlərin daşıyıcısıdır, gözəli arayan-axtaran, ondan nişanə, xəbər gətirə bilən varlıqdır.

Spesifik bədii fiqur - alleqoriya bədiiliyi, yiğcamlıq və sərratlığı gücləndirir, əşyaya müraciət etməyə, onu böyütməyə, amalı mə'na genişliyi ilə açmağa imkan verir:

Bulud qaynayanda qaşının üstdə,
Gözündən yaş töküb, ağlar meşələr.
Şimşek qaynayanda başının üstdə,
Yaşıl sinəsini dağlar meşələr.

(H. Arif)

Alleqoriya bədii yaradıcılığın bütün sahələrində işlənən, tə'sirinin genişliyi ilə fərqlənən qüvvətli məcaz, təsvir vasitəsidir. Alleqoriya üslubi səciyyə daşıyır, təsvirdə rəngbərənglik yaradır. Müəyyən bir proses, təbiət hadisələri və cansız bir varlıq bir alleqorik ifadə, xıtab, işarə və müraciətlə mə'nalandırılır, ümummaraq səviyyəsinə qaldırılır:

Çığırma yat, ay ac toyuq!
Yuxunda çoxca dari gör!

(M. Ə. Sabir)

Baharin eşqi ilə çıxır eyvana,
Balası dalında qarışqalar da.
Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə.

(S. Vurğun)

Kinaya Antik bədii mədəniyyətdə satiranın müxtəlif forma və üsullarından istifadə olunmuşdur. İlk dəfə Ezop manerası və Sokrat kinayəsi bu ədəbiyyatda yaranmışdır.

Sokrat filosof, mahir natiq idi. Onun qeyri-adi məntiqi müasirlərində heyrat doğururdu. Zəmanəsini dərindən duyan bu filosof kinayəni özünü istehza və rişxənd hədəfi yerinə qoymaq, tənqid etmək, baş-

qalarını tə'rifləmək yolu ilə yaratmışdır. O, kinayə ilə nöqsanları açır, onu islaha ölçüsünə çevirirdi.

Kinayəli nitq pozitiv təsvir, mahiyyət və münasibəti, fikir və düşüncəni fəal və tə'sirli ifadə edir. Fikir birbaşa söylənmir, şərhə, əhvalatı xırdalamağa ehtiyac qalmır. Mətləb, tə'rif, tə'nə, rişxənd, istehza və dolayı zarafat evfemizm üsulu ilə açılır. C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Zeynəbin hüquqsuzluğu, mühitin amansızlığı, Xudayar bəyin əhvali-ruhiyəsi kinayələrlə ifadə olunur: "Bu saat burada Xudayar katda ləzzətnən yixilib yatdı. Amma elə bu saat Danabaş kəndində üç yerde matəm qurulubdu. Üçünə də Xudayar bəy özü bais olubdur. Doğrudan da, çox gülməli əhvalatdı və çox qəşəng əhvalatdı. Ondan ötrü qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır. Yoxsa nəyə lazımdır qəm və qüssə gətirən hekayə?".

Kinayə insana, hadisə və əhvalata tə'nəli, istehzalı və rişxəndli münasibətdir. Ancaq bu münasibət təmkinlə, sakit və soyuqqanlı ahənglə ifadə olunur. Elə bil tənqid edilən, lağa qoyulan adam tə'riflənir, onun mövqeyində dayanılır, əməlləri bəyənilir. Ə.Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsərində belə bir epizod vardır: "Məgər mən Xristofor Kolumbdan əskik oğlanam, getdi Amerikani açdı və ya Magellandan əskikəm ki, dünyani dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb, bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir "ismi-əzəm" oxuyub onların gözlərinə üfürsəydi, hamisinin gözləri tutuları, o da yolu ilə düz çıxıb gedərdi".

Kinaya düşündüyünün əksini daşıyan komik vasitədir, gülüşün üsuludur. Bu üsul lağa qoyduğu, bəyəndiyi, mə'nasını duyduğu cəhətləri soyuqqanlılıqla tə'rifləyir. Lakin bə'zi mə'qamlarda lirik, hissə-emosional xasiyyət daşıyır və mətnə yığcamlıq, ləkənlik və obrazlılıq gətirir. M.V.Lomonosov deyirdi: "Kiçik adamı Atlant, yaxud nəhəng, gücsüzü Samson, sıkəsti Avessalom, yaxud Yusif adlandırarkən bir sözdən kinayə yaranır".

Zəruri bədii tələblə işlənən kinayə real həyatın özündən, əsərin məzmunundan, surətlərin meyl və münasibətlərindən, milli dilin təbiətindən və yazılışının bədii üsullarından doğur. N.V.Qoqol deyirdi ki, soyuq kinayənin dərinliyində böyük bir həyatı mə'na və sənətkarın məhəbbət alovunun qığılçılarını tapmaq olar.

Məcazlaşanda, gözlənilməz psixoloji müqayisələrlə yarananda kinayənin zəriflik və məzəliliyi, tə'ne və təşrih imkanı artır, mahiyyəti dərindən açır, ifşanı dərinləşdirir. Belə məqamlarda kinayə əsərin vəcib və zəruri ünsürünə çevrilir. Kinayənin özündə, yazıçının həyatı ifadə üsullarında nikbin pafos yaranır, ahəngin şuxluğu və oynaqlığı güclənir:

Biçarə kişi, qanmağa başın hələ keydir,
Axır mənə bir söylə görüm elm nə şeydir.
Bilmək nə gərək kim, bu əlifdir, bu da beydir?
Həvvəz, sora hütti, bu nə heydir, o nə heydir?
Qoy pul qazanıb sədri məqam eyləsin oğlun!
Bəy, xanlar ilə dəxli-kəlam eyləsin oğlun!

(M.Ə.Sabir)

Kinayə dilə, fikrin ifadəsinə rəngbərənglik gətirir. Onun gücü yərində işlənməsi, dürüst müşahidə və təəssüratdan doğması, ahəngi və ekspressiv tə'siri ilə müəyyənləşir.

Məcazlar təsviri canlandırmaq və dinamikləşdirmək, ümmükləşdirmə və fərdiləşdirməni dərinləşdirmək, bədiiliyi gücləndirmək niyyəti ilə işlədir. Məcazin bu və ya digər növünü təsvirin, qayə və amalın özü tələb edir. Ona görə də müəyyən bir əsərdə məcazin bir növündən çox, başqa növündən, deyək ki, litotadan az istifadə olunur.

Litota **Litota** mübaliğənin, əşayni böyütməyin və şışirtmənin əksidir. Burada müqayisə və qarşılaşdırma prosesində qəsdən predmetin, hadisə və əhvalatın ölçüsü, miqyas və əhəmiyyəti kiçildilir.

Mən ki, çöldə bitən bir otam, ey mah,
Nə suyum var mənim, nə taleyim, ah.

(Məhsəti Gəncəvi)

Dəhanın sədəfdir, dişlərin inci,
Sonasan, ağzın püstədir, ay qız.

(Vaqif)

Döydü yağış məni, döydü qar məni,
Bir qarışqa minsəm aparar məni.

(O.Sarıvəlli)

Şifahi ədəbiyyatda, xüsusən nağıllarda litotadan çox istifada olunur. Çünkü litotanı nağlin təbiəti, təsvir olunan hadisə və sərgüzəştlərin xarakteri, ifadə tərzinin spesifikasiyi tələb edir.

Litota mətndən kənarda dəyərini, tə'sirini və funksiyasını itirir. Aforizmlər isə dildə müstəqil yaşaya bilən, nitqin gözəlliyini artırın ifadələrdir. Aforizmlərdə ümmümləşdirmə dərinləşdirilir, fərdi psixoloji keyfiyyətlər aydın nəzərə çarpdırılır, fikir konkret və obrazlı ifadə edilir:

Artıran söz qədrini sidq ilə qədrin artırır,
Kim nə miqdar alsa, əhlin eylər ol miqdar söz.

(M.Füzuli)

Candan çıxarırlar ürəyimizi
Gedir qəlbimizin isti qanı da,
Ehtiyac qul eylər qəhrəmanı da.

(S.Vurqun)

Sənətkarlar həyatı və inkişafı yaşayır, varlığın məntiqini tutur, mə'nali aforizmlər yaradırlar. Eyni zamanda, aforizmlərin əksəriyyəti obrazların düşüncə və istəyinə uyğun atalar sözleri və xalq məsəlləri əsasında qurulur:

Bir məsəl qalmışdır ata-babadan
Uçarda turacdır, qaçarda ceyran.

(S.Vurqun)

Yeridir, bir məsəl desəm yadigar,
Deməsəm ürəyim sıxlacaqdır:
Birinci addımda lovğalananlar
İkinci addımda yiğlacaqdır.

(S.Vurqun)

Yazıcıının təhkiyəsində və obrazların nitqində çox işlənən məcazlardan biri də oksimorondur. Bu təsvir vasitəsi zidd və eks sözlərin bir-birinə qovuşmasından və birləşməsindən (aci gülüş, ağlar-güləyən, canlı meyit) əməkə gelir:

Gedər-gelməz -
Belə idi.
Bir zaman
Sibirin adı.

(B.Azəroğlu)

Üfűq alqan içindədir,
Bağdad ümman içindədir
Öz səddini aşib bəlkə.

(B.Azəroğlu)

Oksimoron təzada, təzad da antitezaya yaxın anlayışdır. Çünkü təzad yaratmaq üçün bir-birinə zidd lövhə və mənzərələr, hadisə və əhvalatlar, əksmə'nalı sözlər yan-yana işlənir, qarşılaşdırılır.

Diyari-hicrdə seyil-sitəmdən oldu xərab,
Fəzayı-eşqdə abad gördüyün könlüm.
Gətirdi əcz görüb eşq müşkül olduğunu
Qamu hünətlərə ustad gördüyün könlüm.
Degildi böylə dəmində bir əhli-işrət idi,
Bu qandar içməyə mö'dat gördüyün könlüm.

(M.Füzuli)

Antiteza Antiteza dramatik, lirik və epik-lirik ədəbiyyatda çox işlənən üslubi siqurdur. Onun əsasında həyatı bir təzad dayanır. Təzad da obrazlılığı gücləndir, əşyaların əlamətlərini, mə'na, fərq və ziddiyyətlərini real göstərir:

Gözəl qız, sən saf susan
İki qəlb arzususan.

Mən səni sevirəm
Susuzluğun od vurb köz kimi yandırıldığı
Dodaq su sevən kimi.
O isə səni sevir,
Rahatca bardaş qurub,
Kabab üstən sərin su pis olmaz deyən kimi.

Antiteza təkco antonimlər vasitəsilə yaranmur. Bu poetik təşyir və sitəsi obrazların nitqində, bədii vəziyyət və situasiyalarda, hissələrin, duyğu və düşüncələrin, arzu, məyl, təşəbbüs, lövhə və mənzərələrin təzadlı müqayisəsi, qarşı-qarşıya qoyulması yolu ilə yaranır: "Bəyaz dükənləri parça ilə dolub, kasıb uşağı şaxtada lüt; hampaların evində taxıl ziğ verir. Arzumanovun dəyirməni un ilə dolu, yoxsul ac" (Mir Cəlal).

Həm təzad, həm də antiteza ahəng, təhkiyəyə və hadisələrin inkişafına tə'sir göstərir, fikrin açılmasına kömək edir.

Tənzim və təkrir bədii təkrarsız mümkün deyildir. Tənzimdən və təkrirdən daha çox poeziyada istifadə olunur.

Tənzim Tənzim bir şairin başqa bir şairdən bir misranı və ya bir beyti götürməsi, ondan dəyişiklik aparmadan istifadə etməsidir.

Təkrir Təkrir isə mətləbi, məntiqi vurğunu, ahəngi və misraların musiqilişiyini dərinləşdirir, qayə-məzmunun təkriri fikrin, lövhə, mənzərə və detalların tələbi ilə yaranır.

Bdii-üslubi fiqurlardan biri də **anaforadır**. Anafora şə'rde misraların, nəsrədə isə cümlələrin əvvəlində eyni sözün və ifadənin, ya da yeni sintetik quruluşun təkrar olunması ilə yaranır. Bu adı və ənənəvi üsulda həmahəng səslər və sözlər təkrar olunur və mükəmməl anafora yaranır:

Düşünürəm - ömürdən keçən öz illərimi,
Düşünürəm - yaxşını, düşünürəm yamanı.
Düşünürəm - həyatın me'marı hər insanı,
Düşünürəm - ömrümə yük olan dəmləri.

(S. Rüstəm)

Anafora və alliterasiya təsviri dinamikləşdirir, fikir obrazlı ifadə olunur.

Alliterasiya Alliterasiya mürəkkəb bir üsulla - təbiətdə səslərin və ahəngin təqlidi yolu ilə yaranır. Bu üsul cümləyə, misra və beytə, lövhə və mənzərəyə əşyannın, əhvalatın, müəyyən bir prosesin avazını, spesifik ahəngini gətirir. Ona görə də alliterasiya yaradılarda cümlədə və şe'rın misrasında eyni söz və ifadələr təkrar olunur:

Necə gündür yağış yağır,
Necə yağır, necə yağır.
Səhər yağır
Axşam yağır
Gecə yağır.

(Rəsul Rza)

Alliterasiyadan və asindetondan nə tez-tez, nə də eyni dərəcədə istifadə olunmur. Bu fiqurları mahiyyəti açmağın, həyatı və obrazı canlandırmağın özü tələb edir.

Asindeton Asindeton bağlayıcısız, yəni bağlayıcıların ixtisara salınması yolu ilə yaranır:

Axar çaylar, sular çağlar, dayanmaz kainat bir dəm,
Bu gün matəm, sabah bayram, əzəldən böylədir aləm...
Əsər rüzgar, qopar yanğın uğursuz bir qığılçımdan,
Ömür keçdikcə odlardan, alovlardan keçər insan.

(S. Vurğun)

"Orxon-Yenisey" abidələri, "Tonyukukun" və "Mogilyan xan"ın kitabələri epitafiyalardır, ərzi-hallar, dünyasını dəyişən insanlar haqqında ibratımız sözlər, kəlamlardır. Bunkrla bərabər, bu abidələr "Təbristanlıq poeziyası" (S.Y.Malov), bədii oçerkələr, ya hekayələrdir. Amma epitafiyalarda janın çərçivəsi qırılmış, həm hökmədarlar, sərgərdarlar, xanlar və xaqanlar, həm də adət-ənənə, milli vərdiş və düşüncə haqqında fikirlər söylənmiş; məcazlar silsiləsindən, xitab və nidalardan istifadə olunmuş, tarixi izlənmiş, dövlətlərin təşəkkülü, dirçəlişi, bəzən də süqutu göstərilmişdir.

"Gültəkin" kitabı tarixi şəxsiyyətin - Mogilyan xanın - Bilkə xaganın təhkiyəsidir. Abidəni taleyini Gültəkinə bağlayan, Gültəkinlə bərabər döyüslərdə iştirak edən Yolluqtəkin yazıya almışdır. Gültəkinin bir bahadır kimi formalasdığı mühit göstərilmiş, ölümü və dəfni tə'sirli verilmişdir. Lakin eradan əvvəl türkdilli bədii nəsrədə iri epik forma yaranmamış, üstünlük mənzum hekayə və romanlara verilmişdir.

Eradan əvvəl Çində, İran və Hindistanda, türk və ərəbdilli ölkələrdə xırda və iri süjetli əsərlər yazılmış, dövrün səciyyəvi hadisələrinə bədii münasibət bildirilmişdir. Bu xalqların ilk bədii nümunələrində, xüsusən əfsanə, əsatir, nağıl, təmsil və mənzum hekayələrində fikir gah çılpaq-sentimental, gah da gerçəkliyə bənzər, hər iki halda bənzətmə bolluğu ilə açılmışdır. Antik yunan mədəniyyəti isə varlığını çox az saxlayan Şumer, qismən də Misir, Vavliyon və Akkat incəsənətindən təsirlənmə yolu ilə təşəkkül tapmışdır; hətta, antik yunan yazı mədəniyyəti Finikiya yazılı əsasında formalashmışdır. Öz bədii mədəniyyəti ni yaradanda antik romalılar da orijinal üsul seçməmiş, antik yunan incəsənətini təqlid etməyə üstünlük vermişlər.

Antik yunanlar geniş miqyasda düşünə bilmış, ədəbi növlərin həmisdən istifadə etmiş, yeni janrlar yaratmışlar. Bu xalqın ədəbiyyatında faciə və komedyidan, lirik-epik şə'rəndən, təmsil və dastanlardan daha çox istifadə olunmuşdur. Antik ədəbi mərhələdə yunanlar epik söyləməyə maraq oyatmış, nəsrlə siyasi-fəlsəfi traktatlar, tarixi romanlar yazımuşlar. Onların hekayə süjetinə oxşar kiçik bədii süjetlərində və tarixi romanlarında miflər ünsürləşmiş, tarixi şəxsiyyətlərin, filosof-müdriklərin həyatı, sərgüzəştəri təsvir olunmuş, Afina müstəbidlərinin əməlləri göstərilmişdir. Eyni zamanda, miladdan əvvəl II-I əsrlərdə Ksenofontun sadə təhkiyələrdə - tarixi romanlarında ("Böyük Kir",

"Sparta çarı Aqesilar") və "Milet hekayələri"ndə obrazlar ideallaşdırılmış, onların qəhrəmanlığı, cəsarəti və xeyirxahlığı böyüdülülmüş; Ksenofontun özü obrazlaşmış, ideal qəhrəman və müdriklik timsali kimi ümumiləşdirilmişdir.

Təşəkkülü illərində, miladdan öncə II-I əsrlərdə antik yunan təmsil və hekayələri nəsrə yazılmış, yunan romanı yaranmış və onun poetik xüsusiyyətləri az-çox müəyyənənmişdir. Hariton, Lonq, Heliodor, Axil Tati və Ksenofontun romanlarında nağıllardan, erotik elegiyalarlardan, etnoqrafik yazılarından, ritorik ifadə tərzindən istifadə olunmuşdur.

Ədəbi inkişafın bütün mərhələlərində türkdilli ölkələrdə, bu ölkələrin ədəbiyyatlarında az, ya çox nəşr əsərləri yaranmışdır. Sərr deyildir ki, ciddi təhkiyə əsərlərinin dastanların məzmunu dövrün sosial hadisələrindən, xalq məişətindən, bəzən də tarixi şəxsiyyətlərin həyatından və onların mübarizəsindən alınmışdır. Nağıllarda, əsatir və əfsanələrdə, xüsusən dastanlarda axarlı süjetlər qurulmuş, əhvalatlar dinamik söylənmiş, gerçəkliyə bənzərlik və oxşarlıq qorunmuşdur. Lakin bunlar - nəşrin ilk nümunələri yazılı ədəbi inkişafa hərtərəfli tə'sir göstərə bilməmiş, dünya bədii mədəniyyətində nəşr ləng inkişaf etmişdir. Qədim və erkən orta əsrlər ədəbiyyatında nəşrin mükəmməl ənənəsi yox, ancaq onun səciyyəvi ünsürləri, ilk əlamətləri yaranmışdır. Çünkü "əsrlər boyunca Azərbaycanda, ümumiyyətlə Şərq ölkələrində bir ənənə olaraq ancaq şe'r yazmaq və divan bağlamaq hünər sayılmış, ancaq şe'rə və şairə yüksək qiymət verilmiş, nəşrə isə əsl ədəbiyyat kimi baxılmamışdır. Eləcə də Qədim və Orta əsrlər ədəbiyyatımızda öz yaradılıqlı taleini bütünlükdə bu janr ilə bağlayan, onu özünə əsl yaradılıqlı yolu seçən, onunla ardıcıl və sistematik məşğul olan yaziçimiz olmamışdır".⁴⁶

XX əsrin evvəllerinə qədər qeyri-bədii əsərlərə nəşr deyilmiş, ona ya ziddiyyətli, ya da mənfi münasibət bəşlənmişdir. Nəşr əsərləri həm spesifik, tətbiqi xarakter daşımışdır. Fəlsəfi dialoqlar, tarixi xronikalər, səyahətnamələr, hətta dərsliklər nəzmlə yazılmışdır; həm də nəşrdən estetik fikrin bəyənmediyi, aşağı janr hesab etdiyi farslar və satirik əsərlər yazılanda istifadə olunmuşdur.

⁴⁶ H.Əfəndiyev. Azərbaycan bədii nəşrinin tarixindən. -Bakı. 1963. -s.4.

İntibah dövründən Avropa xalqlarının ədəbiyyatı obrazı geniş miqyasda almiş, onu psixoloji, əxlaqi-mə'nəvi mövqedən təhlil etmişdir. Ədəbiyyatda yeni janrlar, roman və həkayələr yaranmışdır. Bular da bədii mədəniyyəti yeni inkişaf yoluna salmış, onun məzmununda, formasında və varlığı ifadə üsullarında müxtəliflik və zənginlik yaratmışdır.

Azərbaycanda nəşr XII əsrən, Xaqqaninin "Töhfət ül-İraqeyn" əsərinə yazdığı müqəddimədən sonra geniş təşəkkül tapmışdır. Müqəddimə tə'sirli, yiğcam və ifadəli olmuş, Ön Şərqdə nəşrin inkişafında, ona marağın oyanmasında əhəmiyyətli rol oynamışdır. Müqəddimədə məzmunlu müqayisə, bənzətmə, təzad və aforizmlərdən istifadə olunmuş, fikir konkret və sərrast söylənmişdir. Klassik Şərq nəşri Avropa nəşrinə bənzəməmiş, özünəməxsusluğu ilə ondan fərqlənmişdir. XX əsrin əvvəllərinə qədər Şərq ölkələrində nəşri müsəccə (nəşri-müqəffa), nəşri-mürəccəz və nəşri-ari geniş yayılmışdır.

Nəşri-müsəccə və nəşri-mürəccəz varlığında nəşrlə nəzmin əlamətlərini birləşdirmişdir. Nəşri-müsəccə qafiyəli, ölçüsüz, nəşri-mürəccəz vəznli və ahəngdar, ancaq qafiyəsiz nəşrdür. Nəşri-ari sərbəst və ifadəli, qafiyəsiz və vəznsiz nəşrdür.

Antik yunanlar nəşrə "proza", şe'rə "stixos" demişlər. Onlar "proza" sözünün irəli, qabağa, "stixos"u isə sira, quruluş və nizam mə'nasında işləmişlər.

Obrazlılıq, ləkənlilik, aydınlıq və yiğcamlıq, ümumən bədii özü-nəməxsusluq əvvəlcə poeziyada yaranmışdır. Türkdilli ölkələrdə əruz vəznli şe'rənin dilini qismən mürəkkəblik, ərəb və fars sözlərindən az-çox istifadə şərtləndirmişdir. Klassik nəşrin dili isə VIII-IX əsrlərdən daha çətin və daha mürəkkəb olmuşdur. Nəşr əsərləri ağır tərkiblərlə, alınmalarla qəlizləşdirilmiş, sözlərin düzümü, cümlələrin quruluşu milli dilin tələblərini ödəməmişdir.

Həm nəzmin, həm də nəşrin dilində bənzərsizlik vardır. Nəşr əsərlərində sözdən sərbəst, hadisələrin inkişafına və niyyətə uyğun istifadə edilir. Söz hissə, duyguya, zövqə, psixologiyaya, fikir və dünyagörüşə uyğun seçilir, yerinə və əhəmiyyətinə görə düzülür. Sözlər və cümlələr arasında əlaqə, daxili bağlılıq yaradılır. Söz-sözə hopur, funksiya daşıyır, fikri hərəkətə getirir. Mə'na, arzu və düşüncə sözlə açılır. Lövhələr, mənzərələr, vəziyyət və situasiyalar sözlə yaradılır. Cümə qurulanda sözün və cümlənin tutumu, musiqililiyi və oyada biləcəyi tə'sir

nəzərə alınır. Emosionallıq, fikir və mə'na dərinliyi, fərdləşmə və tipik-ləşmə sözlərlə - bədii təsvirlə yaradılır.

Epic növdə, xüsusən onun iri formalarında təkcə yazıçı yox, obrazlar da danişır, fikri, münasibəti, meyl və davranışlı sözə ifadə edirlər. Bir tərəfdən, obrazların mə'nəviyyatına, dünyagörüş və psixologiyasına uyğun sözər seçilir, cümlə qurulanda, "mən" ifadə ediləndə, fikir söylənəndə obraz həyatı vəziyyətindən çıxarılır. Digər tərəfdən də, replikalar, ric'ətlər, obrazların nitqi yazıçı təhkiyəsini tamamlayır, süjetin inkişafında, varlığı ifadə tərzində, əserin dilində vahid, ümumi ahəng yaranır.

Lirik şə'r dən poemanın, ocerkdən hekayənin, epi-lirik poemadan isə povest və romanın obrazları, hadisə və əhvalatları çox, gerçəkliliyi ifadə imkanı geniş olur. Bə'zən lirik miniatür-nəşr əsərləri yazılır. Belə əsərlərdə də həyatın məzmununu, insanların arzusu və mə'nəvi-psixoloji alemi yazıçının təhkiyəsi və obrazların nitqi ilə açılır. Epic təsvirdə insanlar təbii keyfiyyətləri ilə izlənir, onlar bənzərsiz xasiyyətli adamlarla, mürəkkəb hadisələrlə qarşılaşır, arzuları, hiss və duyuqları açılır, portretləri yaranır.

Ədəbi növlərin hamısında nitq qurulur, təşkil olunur. Lakin nəzmlə nəssrin forması, şairin, nasirin, dramaturqun üsulları bir-birinə bənzəmir. Kompozisiyalarda, süjetlərdə, ifadə və təsvir vasitələrində spesifiklik asan nəzərə çarpir. Şairlər məcazlardan və dilin intonasiya-sintaktik xüsusiyyətlərindən, bədii fiqurlardan, səslərin ahəngindən, söz düzümündə ifadəlilikdən daha çox istifadə edirlər.

Şe'r də, nəşr də, dramaturgiya da bədii yaradıcılıqdır. Ancaq ideya-estetiklikdən əlavə, nəzmdə müəyyən ənənəvi texniki prinsiplər - bölgü, qasıyə, rədif, vəzn və vəzniň tələbləri qorunub saxlanır. Burada nizam, ahəng, vurğu, musiqi və fikir sözdən-sözə, misradan-misraya keçir.

Ahəngdarlıq, səslərin səlisliyi, sözlərin fikri hərəkətə gətirə bilməsi nəzmdə, həm də nəşrdə vacib şərtdir. Çünkü bunlar mə'nanı dərinləşdirir, tə'siri artırır.

NƏZMİN SİSTEMLƏRİ

Dünya ədəbiyyatında daha çox antik, heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiətinə uyğunlaşdırılmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərle zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymışlar. Ona görə də vəznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərlik şərtləndirmişdir. Sərbəst vəzndə, hecada və "əruzda - müxtəlif xalqlar üçün ümumi olan kategoriyalarda ayrı-ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər o əruzların milli hissələrini və ya xalqların yaradıcılığını eks etdirir. Milli əruzlar ümumi əruzun müxtəlif budaqlarıdır. Bu budaqlar çox cəhətdən birləşir və çox cəhətdən də ayılır. Milli əruzlar ümumi əruzun və yaxud ümumiyyətlə əruzun dairəsini genişləndirir, zənginləşdirir."⁴⁷

Dünya ədəbiyyatında bir əruz, bir heca və bir sərbəst vəzndən danışanda "Üç məshum irəli sürür: ümumi əruz, milli əruz və fərdi əruz. Ümumi əruz ərəb-fars-türk əruzudur, yaxud ümumiyyətlə bütün bu xalqlar üçün bir, yəni ümumi və əsas prinsipləri ilə bu xalqları birləşdirən əruzdur. Milli əruz bu və ya digər xalqın şairləri tərəfindən tətbiq edilən və öz milli xüsusiyyətləri ilə ümumi əruzdən fərqli olan əruzdur. Fərdi əruz hər hansı bir şairin bəyəndiyi və yaradıcılığına tətbiq etdiyi vəzn ölçülərinin və onlardakı təfəllərin cəmindən əmələ gəlir ki, buraya həmin şairin öz əlavələri və dəyişdirmələri də daxildir".

Vəznləri bir-birinə bağlayan, bir-birinə yaxınlaşdırılan ümumoxşar, müştərek cəhətlər çöxdür. Müəyyən bir vəzn, deyək ki, heca vəzni müəyyən bir dilin qrammatik qayda-qanunlarına, fonetik-morfoloji xüsusiyyətlərinə əsaslanmış və onlarla müəyyən olunmuşdur. Əruz vəznninin əsası ərəb dilinin xüsusiyyətləri, bu dilin faktik materialı - hərəkili və hərəkisiz hərflər, yaxud səssizlərlə qoyulmuşdur. Xalqlar vəznlərə ehtiyac, tələb və zövqlə yanaşmışlar. Bir xalq vəznnin birindən,

⁴⁷ Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. -Bakı, 1977. - s.393.

digəri ikisindən, bir başqası isə üçündən istifadə etmişdir. Antik yunan və romalı ədəbiyyatında bir - antik vəzn, alman ədəbiyyatında əvvəlcə heca, sonra əruz vəzni işlənmişdir. Rus ədəbiyyatında tonik və tonik-sillabik vəznlərdən istifadə olunmuşdur.

Türkdilli şə'r heca, əruz və sərbəst vəznlə yaranmışdır. İspanlar həm heca, həm də əruz vəznləndən istifadə etmişlər.

Sillabik vəzn dünya xalqlarının çoxunun şə'rində işlənmişdir, "həm iltisaqi, həm flektiv, həm də amorf quruluşlu dillərdə danışan xalqlar - qədim hindlilər, midiyalilar, fransızlar, polyaklar, qədim iranlılar, yaponlar heca vəznlində şə'r yaratmışlar". Bunlar, xalqların dili bədii mədəniyyəti vəznlərə tə'sir göstərmiş, hər xalqın ədəbiyyatında vəznlər özünəməxsusluğunu, ənənəsini və poetik prinsiplərini saxlamaqla bərabər, yeni spesifik səciyyə, orijinal keyfiyyətlər qazanmışlar. Ancaq yənə də, "hər millətin şə'rini, hər xalqın, hər tayfanın şə'rinə bir vəzn düşmür. Belə olsaydı, yer üzərində nə qədr xalq, millət və tayfa varsa, bir o qədər də şə'r vəzni olmalı idi. Dünya ədəbiyyatında hər milli dilin özünün ayrıca vəzni nə yoxdur, nə də olmamışdır. Əgər hər milli dile, hər xalqın şə'rinə bir vəzn düşsəydi, o halda dünyadakı xalqların və millətlərin sayı qədər və daha çox şə'r vəzni olardı".

Şə'r vəznlə - səslərin nizam, qayda-qanun və tənasübü ilə yaranır. Vəzn şə'rə mə'na-məzmun, hərəkət və poetik vüs'ət verir. Lügətlərdə vəzn, "bir şeyin ağırlığı, cəkisi" mə'nalarında işlədir. Terminoloji, yəni şə'rşünaslıq mə'nasında isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecəların müəyyən şəkildə tərtibi ilə yaranan ritm və ahəngin ölçüsüdür. Bu mə'nada da, ancaq məcazi olaraq, yeni sözün fonetik cəkisini bildirir. Lakin tek-tek sözlərin özbaşına, fonetik cəkisi hələ şə'rini vəzni deyildir. Şə'rini vəzni bir qrup söz səslərinin xoş bir nizam və ahəngə müəyyən qəliblərdə yerləşməsindən əmələ gelir. Bu qəliblər də, əsasən iki dən dörde qədər ritmik hissələrdən ibarət olur" (Əkrem Cəfər).

Vəzn şə'rini ölçüsüdür, formanın musiqiliyini və obrazlılığını gücləndirən ünsürdür. Bu ünsürün və onun növlərinin - tonik, tonik sillabik və sillabik-tonik vəzn sistemlərinin ifadə imkanları geniş və əhatəlidir.

standa yaranmıştır. Yeni eranın III əsrində Roma, sonralar isə Avro-pa şe'rinin işlek vəzni olmuşdur. Xorla oxunan nəğmələr - odalar, himnlər, elegiyalar, lirik şe'rler, habelə satirik, epiq, komik və tragik əsərlər antik vəznə yazılmışdır. Sevinc və şadlıq tanrılarının - Dionis və Vakxin şərəfinə keçirilən mərasimlərdə "Komas-oda"lar, antik ölçü ilə yazılın nəğmələr oxunurdu.

İlk səhne əsərlərinə və epiq növün formalarına qədər antik vəzniin təcrübəsi və ən'ənəsi yaranmışdır. Homer, Aristofan, Esxil, Evridip, Sofokl və Pindar antik vəzniin təcrübəsini öyrənmiş, ən'ənəsini dərinləşdirmiş və ona marağı artırılmışlar. Homer "İliada" və "Odisseya"ni antik vəznə, altıstoplu ölçüdə - hekzametrə yazmışdır.

Antik vəzni yaradanlar yunan dilinin fonetik-morfoloji və sintetik xüsusiyyətlərini əsas almış, vəzni qısa və uzun hecaların tənasübü üzərində qurmuşlar. Onlar hecanı poetik, xüsusi üzərində qurmışlar. Onlar hecanı poetik, xüsusi ahənglə tələffüz etmişlər. Tələffüz üçün ayrılan vaxta mora demişlər. Qısa hecaların tələffüzü üçün bir, uzun hecalar üçün iki moradan istifadə olunmuşdur. Stopları (bəhrəri) qısa və uzun hecaların çarpanlaşması əmələ gətirmişdi. Metr-ölçü bir neçə stopun birləşməsi yolu ilə yaranmışdır.

Antik vəzn geniş yayılan, dünya ədəbiyyatına tə'sir göstərən vəzni olmuşdur. Bu vəzni metrik vəzn də demişlər. Metr yunan şe'rinin ölçüsü mə'nasında işlənmişdir.

Avropalılar antik vəzniin xüsusiyyətlərini yunan və Roma ədəbiyyatından öyrənmişler. Slavyandilli xalqların ədəbiyyatında isə bu vəzniin ən'ənəsi gec, Avropa ədəbiyyatının tə'siri ilə yaranmışdır.

Antik vəzniin tə'siri əhatəli, poetik imkanı davamlı olmuşdur. Onun stoplarının, çoxu xüsusiyyətlərini indi də Avropa ədəbiyyatında (yamb, xorey, daktıl, anapest, amfibraxy, bakxiy, antibakxiy, amfimark, antispats, alçalan ionik, ucalan ionik, birinci peon, ikinci peon, üçüncü peon, dördüncü peon, birinci epitrit, ikinci epitrit, üçüncü epitrit, dördüncü epitrit, hekzametr) saxlamaqdadır. Alman, ingilis, fransız və italyan ədibləri antik vəzni tez-tez müraciət edirdilər. Sillabik vəznə şe'r yazanda polyaklar xorey ahəngini əsas alırdılar. Klassik fransız faciələri, M.Kornel və Rasinin əsərləri antik vəznə yaranırdı. XVIII əsrin 30-cu illərində V.K.Tredyakovski rus şe'rini stoplar sisteminə keçirmişdir. Rus sillabik-tonik sistemində beş stopdan - xorey, yamb, daktıl, amfibraxy və anapestdən istifadə olunurdu.

M.V.Lomonosov ədəbi-tənqidi məqalələri və bədii yaradıcılığı ilə slavyandilli ədəbiyyatda sillabik-tonik sistemdə stopların hamisindən istifadənin mümkünlüyünü sübut etmişdir.

Aleksandr şe'ri altıstoplu yambdır. Onun ahəngi antik vəznə yaxındır. Avropalılar fransızların bu şe'r janrından XI əsrədə istifadə etmişlər. Aleksandr şe'ri on ik heçli olur, təqti misraların ortasında gelir, altinci və on ikinci hecələr vurğulu olur. Misralar qoşa qafiyələnir və beyt yaranır.

Rus klassikləri beşstoplu yamblardan - Aleksandr şe'rindən çox istifadə edirdilər. A.S.Puşkin "Boris Qodunov"u, A.S.Qriboedov "Ağdan bəla"nı, İ.A.Krilov temsillərinin çoxunu ağ sərbəst yambla yazımışdır. Ərəb, fars və turkdilli xalqların ədəbiyyatında antik vəzndən istifadə olunmamışdır. Ona görə ki, əruz vəzninin bəhrləri antik vəzin stoplarına yaxın idi. Əruz musiqiliyi, poetik imkanın genişliyi ilə fərqlənirdi. Bu vəzn, bir tərəfdən şe'rin bütün janrlarında yazmağa, məzmunu həyatın bütün sahələrdən götürməyə, hissələri və arzuları dərindən ifadə etməyə imkan verirdi. Digər tərəfdən də əruzu ərəbler yaratmışdilar, onlar antik vəzndən istifadəyə, bu vəznlə şe'r yazmağa ehtiyac duymurdular. Farslar da əruzu mənimsemiş, onun bəhrlərini öz dillərinə uyğunlaşdırılmışdalar.

Turkdilli xalqlar bizim eradan əvvəl hərəkətə ritm vermiş, ritmə uyğun sözlər seçmiş, fikri heca vəzni ilə ifadə etmişlər.

Tonik vəzn Tonik vəzn şe'rin qədim ölçülərindəndir.

Slavyanların və Avropa xalqlarının şifahi ədəbiyyatı tonik vəznlə yaranırdı. Qəhrəmanlıq dastanları, bəlinalar, mərasim nəğmələri, məzmunu məişətdən alınan şe'rler bu ölçü ilə yazılırdı. İfadəlilik, aydınlıq, fikir və mə'na dərinliyi tonik vəznlə yazılış şe'rlerdə güclü olurdu. Avazla, musiqi ilə oxunanda şe'rin daxili ahəngi, vəznin özünəməxsusluğu asan duyulur, tə'sir dərinləşirdi.

Tonik vəznlə yazılın vurğulu hecələr üzərində qurulurdu. Burada sözlər hecələrin tərtibatına, onların yerini elastik şəkildə dəyişmək imkanına uyğun seçilirdi.

Turkdilli xalqların və avropalıların ədəbiyyatında geniş yayılan bir vəzn - sillabik vəzn heca vəznindən heç bir məziyyəti ilə fərqlənmirdi. Burada əsas tələb misrada hecələrin sayının bərabər olması idi. Sillabik vəzni ukraynalılar polyak, ruslar isə ukrayn şe'rindən

götürmüştü. Bu vəzni rus dilinin qanuna uyğunluğuna uyğun gelmirdi. Buna baxmayaraq, A.D.Kantemir "sillabik şe'r adlanan və rus dilinə qətiyyən uyuşmayan bir ölçü ilə yazdı. Lakin bu ölçü hələ Kantemirdən çox-çox əvvəl Rusiyada mövcud idi. Bu ölçü bizi XVI əsrde Malorusiya vasitəsilə Polşadan keçmişdir. Pyotr Moqilada da, Dmitri Rostovski də, Semyon Polotski də bu ölçü ilə yazmışlar; ancaq onların şe'rleri dini məzmunda yazılmışdır, bu şe'rlerdə poeziya yox idi, o zaman həmişəlik qəbul edilmiş və sabit ritorika forması bu şe'rleri fərqləndirən xüsusiyyət idi: Kantemirsə birinci olaraq həmin sillabik ölçü ilə şe'r yazmağa başladı, lakin onun şe'rlerinin məzmunu, xarakteri və məqsədi onun şe'r sahəsindəki sələflərininkinə nisbətən tamamilə başqa idi. Kantemir öz əsərləri ilə dünyəvi mahiyyətdə olan rus ədəbiyyatının tarixini başladı" (Belinski).

Sillabik vəzni işlekliyini və ahəngdarlığını indi də saxlayır. Fransızlar, italyanlar, polyaklar və türkdilli xalqlar şe'rini bu ölçü sistemindən çox istifadə edirlər.

Sillabik-tonik vəzni

Sillabik-tonik vəznələ şe'r yazmağın müəyyən çətinlik və mürəkkəbliyi vardır.

Çünki burada yalnız hecalar yox, vurğular də nəzərə alınır. Bunlar ahəngin, emosionallığın və tə'sirin yaranmasında sözün və söz hissəlerinin dinamikliyinin artmasında əhəmiyyətli rol oynayır. Sillabik-tonik sistem vurğulu hecaların uzun hecalara, vurğusuz hecaların qısa hecalara kəmiyyət tənasübü və bunların müəyyən bir qaydada düzülməsi ilə yaranır. Bütövlükdə bu vəzni mahiyyəti antik ölçünün stopları ilə müəyyənləşir.

Heca vəzni

Azərbaycan şe'reni heca, əruz və sərbəst vəznə yaranmışdır. Əruz vəzni Azərbaycan poeziyasında min ildən çox tarixi vardır. Hecanın tarixini isə Azərbaycan şe'rini, xalqın özünün inkişaf tarixindən ayırmak qeyri-mümkündür. Onu demək kifayətdir ki, "Avesta"nın "Qatlar" hissəsindəki şe'rər - Zərdüştün özünün şe'rəri heca vəzni ilə yazılmışdır. "Qatlar" 896 misradan ibarətdir. "Avesta"nın "Yeşə" adlanan hissəsində 8, 10 və 12 hecalı şe'rər çoxdur. Yapon heca vəznində, əsasən iki şəkili olduğu halda, Zərdüştün şe'rərində hecanın ən azı 8 şəkli vardır. Orada bölgü olmadığı halda, burada bölgülər xüsusi əhəmiyyət kəsb edir.

Zərdüstün şe'rlerinin növlərinə, şəkillərinə gəldikdə bunların bir qismi bizim mənzum atalar sözlərində olduğu kimi, 2-3 misralı şe'rərdə, qalanları bizim xalq şe'rində və heca vəznində yazılmış, klassik şe'rde olduğu kimi bayatılar, qoşma və müxəmməslər şəklindədir" (M.C.Cəfərov).

Türkdilli ölkələrdə folklor janlarının aparıcıları - şamanlar şe'ri heca vəznində qoşur, yalnız heca vəznində yazılışan şe'rər söyləyirdilər. Azərbaycanda ilk vəznlər, mərasim, məişət və toy nəğmələri, xalq oyunları, ov ilahəsinin şərəfinə söylənən şe'rər heca vəzni ilə deyilirdi:

Haş gedə,
Huş gedə.
Bu ox sənə
Tuş gedə.

İnsanlar təbiətə, səma cisimlərinə, varlığın hələ onlara sırlı və sehrlı görünən hadisələrinə heca vəzni ilə deyilən şe'rərlərə münasibət bildirildilər:

Gün, çıx, gün, çıx
Kəhər atı min çıx,
Oğlun qayadan düşdü,
Qızın təndirə düşdü.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür qaç.

İlk parçada birinci və üçüncü misralar dörd, ikinci və dördüncü misralar üç hecadır. İkinci parçanın birinci misrası dörd, ikinci misrası altı, son misralar isə yeddi hecadan ibarətdir. Bu ona görə belədir ki, qədim nəğmələrdə sözlə müsiqi vəhdətləşir. Mahniların tə'siri, cilali forması olmurdu. Onların nəqarətiндə misralar gah sistemsiz, gah da ahəngə uyğun qırılırdı. Ədəbi inkişafın sonrakı mərhələsində məzmu-nu varlıqdan alınan xalq mahnılarda, sayaçı sözləri, ağı, bayatı və laylalarda forma tə'sir oyadır, heca vəzminin tələbləri qorunurdu. Po-etiğ vəznlər tarixində heca vəzni ilk mərhələdir. "Onun yaradılması dövrü daha qədimdir. Onu sonrakı vəznlərə nisbətən ibtidai vəzni ad-landırmaq olar...

Antik vəzn heca vəzninə nisbətən yüksək mərhələdə durur. Onun yaradılması daha sonrakı inkişaf dövrүnə təsadüf edir. Onda misra

bölümlerini ölçmək üçün modellər vardır ki, bu, onun çox mühüm və dəyərlı cəhətləridir. Bu modellər antik vəzn ilə yazılış şə'rde xoş ritm yaradır. Bu ritm şe'r'in vəzniñə musiqi keyfiyyəti verir.

Əruz isə antik vəzne nisbətən daha sonrakı təkamül mərhələsinin açarıdır. O, daha dəqiq və daha mütəşəkkildir, formaca daha rəngarəng, ritmcə daha zəngindir. Əruzun təfiləleri antik vəzn modellərinən keyfiyyətcə artıq və keyfiyyətcə üstündür" (Əkrəm Cəfər).

İslam dini yaranana, Şərqdə yayılana qədər farsların şe'r vəzni heca vəzni olmuşdur. Həm qədim fars, həm də orta fars (pəhləvi) poeziyası bu vəzndə yaranmışdır.

Heca Azərbaycan dilinin xüsusiyyətlərinə, fonetik quruluşuna, saatların ahəngdarlığına və vurğu sistemini uyğundur. Bu vəzn canlı dilin leksikasından qidalanmış, canlı dil onun cilalanmasında, ifadəliliyinin artmasında önməli rol oynamışdır. Azərbaycan şifahi xalq şe'rini və aşiq poeziyası ancaq bu ölçü ilə yaranmışdır. Ədəbi inkişafın bütün mərhələlərində heca gücünü saxlamış, əruz vəzniñə müqavimət göstərmiş, ona xalq yaradıcılığına keçməyə imkan verməmişdir. XVI-XVIII əsrlərdə yazılı ədəbiyyatda heca vəzni ilə əruzun mövqeyi müəyyən qədər bərabərləşmiş, bu ölçü türkdilli xalqların şe'rində ifadə imkanını, işləkliyini artırılmışdır. Çünkü "dilin fonetik quruluş ilə vəzn arasında möhkəm qarşılıqlı əlaqə və vəzniñ dilin milli spesifikasiyadan asılılığı faktdır. Azərbaycan şe'rində məhz heca vəzniñən ona görə daha geniş istifadə olunur ki, o bizim dilimizin, ümumiyyətlə, iltisəqi dillərin fonetik quruluşuna daha çox uyğundur. Azərbaycan şe'rində əruz vəzniñən, yəni ölçülü vəzndən uzun müddət ona görə geniş istifadə olunmuşdur ki, o dilimizin fonoloji sistemində özünə istinad nöqtələri tapa bilmüşdür".

Heca vəzniñ kökü canlı danışq dilində, onun qrammatik quruluşunda, dilin fonetik xüsusiyyətlərində, ahəng və melodiyasındadır. Bu ölçü ilə ahəngdarlıq, səslerin nizam və tənasübə asan yaranır, onun kiçik ünsürləri - hecələr tələffüzə yarımçı olur."Ümumiyyətlə, sözlərində vurğu dəyişən deyil, sabit olan dillər üçün heca vəzni səciyyəvi şe'r vəznidir. Bu cəhətdən fransız, polyak, ərəb və bir sıra dillərin şe're üçün heca vəzni təbii vəzn sayılır. Fransızcada vurğu həmişə sözün son hecasına düşür, çox seyrək hallarda, sözün son hecasını kar "ə" təşkil edərkən, vurğu bu dildə sonuncudan qabaqkı hecaya düşür. Polyakcada bir qayda olaraq sözdə vurğu son hecadan əvvəlki heca üstünə

düşür. Türk dillerində də, mə'lum olduğu üzrə, müstəsna hallardan başqa, vurgu əsasən sözün sonunda olur. Belə dillerin, yəni sözlərin də vurgusu sərbəst olmayan dillerin şə'ri üçün heca vəzni qanunauyğun vəzni sayılır. Bu dillerin şə'rində misraların vəzni öyrənib-öyrədərkən sözlərin vurgulu-vurgusuzluğu haqqında bəhs getmir. Bunlarda şə'r vəzni üçün ölçü vahidi hecaların sayıdır.⁴⁸

Dünyanın bir çox xalqının ədəbiyyatında heca vəzninin ənənəsi, poetik sistemi, daxili qanunauygunluğu və ciddi texniki prinsipləri vardır. Bu vəzniin poetikliyinin, oynaqlıq və ahəngdarlığının artmasında dilin zənginliyi, sözlərin vurgulu, məntiqi vurgulu və musiqi vurgulu olması əhəmiyyətli rol oynayır, ölçünü kütləviləşdirir, ona mətnin mahiyyətini geniş açmaq imkanı verir. Andre Morua deyirdi: "Mənə deyirdilər ki, sən vəzni və qafiyəli şə'rərdən başqa şə'r qəbul etmirsən. Ölçülü şə'ri rədd və qəbul etmək məndən asılı deyildir. Hər kəs öz istədiyini sevməkdə azaddır, mən isə ancaq azad şə'rdən bir şey anlamadığımı deyirəm.

Şə'r mənim üçün bir növ musiqidir, xüsusi bir vəznə ehtiyacı vardır. Vəznsiz şə'r, məncə, əbəs yerə qırıq-qırıq edilmiş pis nəşrdən başqa bir şey deyildir".

Heca vəznində şərt misralarda hecaların sayıdır. Şə'r in ilk misralında neçə heca varsa, sonrakı misralarda da o qədər heca olmalıdır.

İyirminci yüzülliyin əvvəllerindən heca vəzninin tə'siri və kütləviliyi artmışdır. Azərbaycanda heca vəznində yazmayan, ona sərbəst, yaradıcı yanaşmayan sənətkar olmamışdır. Hüseyn Arif bir vəzndən - heca vəznindən istifadə etmişdir. O, bu ölçünü poetik niyyətinə tabe etmişdir. B. Vahabzadə, Ə. Kürçaylı, Xəlil Rza Ulutürk, Məmməd Araz, Qabil və başqaları heca vəznində yazır, mə'nani dərinləşdirmək, dinamikliyi gücləndirmək üçün misraları ahəngə uyğun qırırlar.

Azərbaycan ədəbiyyatında elastik və dinamik bir vəzniin - hecanın müxtəlif formalarından istifadə olunur, onun imkanları yaradıcılıq axtarışlarına, fərdi üslublara, məzmun-mə'naya uyğunlaşdırılır. Şə'r istər bəndlərə bölünsün, istər bölünməsin, fərqi yoxdur, ehtiyac duyulanda misralar parçalanır, bə'zən bütöv və yarımcıq, bə'zən də ifadə və söz-misralara ayrılır.

⁴⁸ Türk filologiyası məsələləri. -Bakı, 1971. -s.12

Ölçü-hecaların sayı şe'rde əlvanlıq və müxtəliflik yaradır. Bu ölçü ilə türkəlli ədəbiyyatda üç hecadan on altı hecalıya qədər şe'r yazılır. Lakin çoxhecalı ölçülərdən həmişə istifadə olunmamış, onların işlekliyi XX əsrin əvvəllərindən artmışdır. Kiçik ölçülər hecanın qədim, çox işlənən ölçüləri olmuşdur. Buna görə də bayatılar yeddi, gərayıllar səkkiz, qoşmalar isə on bir heca ilə yazılmışdır. Azhecalı ölçülərin birleşmələri - çoxhecalıları: on iki hecalı, on hecalı, on dörd hecalı, on beş hecalı, on altı hecalı ölçülər sonralar yaranmış və onlar işlek xasiyyət almışdır.

Müasir ədəbiyyatda heca vəzninə yaradıcı, məzmunun tələblərinə uyğun yanaşılır. Daha çox onun beşlik, altılıq, yeddilik, səkkizlik, onbirlik və onikilik ölçülərindən istifadə edilir. Ancaq bunlar digər şe'r vahidlərinin - doqquz hecalı, on hecalı, on üç hecalı, on dörd hecalı, on beş hecalı və on altı hecalının əhəmiyyətini və işlekliyini azaltır. Bu ölçülərdən ehtiyac və tələbə uyğun, daha çox epik poeziyada istifadə olunur.

Azərbaycan ədəbiyyatında iki hecalı, üç hecalı və dörd hecalı şe'rler yazılır. Ancaq yənə də bu şe'r vahidləri adilik və bəsitiyini saxlayır, geniş yayılmır. Müxtəlif üslublu sənətkarların yaradıcılığını eyni dərəcədə əhatə etmir.

Heca vəznində misraların hacmi, hecaların sayı ölçüdür. Bunsuz heca vəznin varlığı, şe'rin bədiiliyi və tə'siri mümkün deyildir. Çünkü heca vəznində misralarda hecaların sayının bərabərliyi şərt-ölçü, əsas poetik əlamətdir. Xalq şe'rində, aşiq qoşma, gəraylı və tecnislərində, Viddadi dövrü heca vəznli poeziyasında ahəng, poetik avazın müxtəlifliyi ölçü vasitəsi ilə yaradılmışdır. Buna görə də qoşmalarda həm 5+6, həm də 6+5, həm də 4+4+3 bölgülərindən istifadə olunmuşdur.

Ölçüsüz, vurgusuz və ahəngsiz şe'rin musiqililiyi, oynaqlıq və poetikliyi mümkün deyildir. Ona görə də sənətkarlar məzmunun xarakterinə və yazı maneralarına uyğun ölçü seçirlər. Türkəlli ədəbiyyatda daha çox hecanın yeddilik, səkkizlik və onbirlik ölçülərindən istifadə olunmuşdur. Ancaq yri-ayrı yaradıcılıqda hecanın başqa ölçülərinə e'tinasız yanaşılmamışdır. M.Dilbazi "Doğma yurdun yollarında" poemasında hecanın onbirlik və yeddilik ölçülərindən istifadə etmişdir. S.Vurğun "Ayın əfsanəsi"ni hecanın yeddilik, səkkizlik, onbirlik, onbeşlik, "Muğan"ı səkkizlik, onbirlik, onüçlük, onaltılıq, "Aygün"ü onbirlik və onüçlük ölçüləri ilə yazmışdır. Ölçü müxtəlifliyi ahəng, nida,

rəng və ifadə rəngbərəngliyi yaradır, tə'siri genişləndirir. Buna görə də, "Avesta"da Zərdüştün şe'rlerində ritm və ahəng yaranan vasitəyə bölgüyə və hecalın sayına ciddi yanaşılmışdır. Zərdüştün şe'ri müxtəlif bölgülərə ayırdığı çoxdan müəyyənləşmişdir. O, səkkiz hecalı şe'ri dörd ($4+4$, $5+3$, $3+5$, $2+6$), on hecalını iki ($5+5$, $6+4$), on bir və on iki hecaları isə üç ($6+5$, $4+4+3$, $4+7$; $4+4+4$, $3+5+4$) növə ayırmışdır. Zərdüşt çoxhecalı şe'rlerin - dörd və on beş hecalın daxili bölgüsünü ($7+7$; $7+8$) xeyli sadələşdirmiştir.

Müasir poeziyada beş hecalı, altı hecalı, yeddi hecalı, səkkiz hecalı, doqquz hecalı, on hecalı və on bir hecalı şe'rde həm daxili bölgünün ənənə və təcrübəsi qorunub saxlanılır, həm də onlara bədiilik və estetikliyin tələbləri ilə yanaşılır. Çünkü misraarasi bölgü heca vəznində ölçü qədər önemli şərtidir, türkdilli poeziyada ifadəlilikdir, ölçü ilə bərabər ahəngi, avazı və daxili ritmi yaratmaq üçün işlədilən üsuldur. Təqti, yaxud bölgü misraların daxilində aparılır. Misra iki və daha ar-tıq hissəyə parçalanır;

Axma Araz, dayan, Araz,
İnsaf elə biza bir az.
Bir üreyi iki yere
Cəllad kimi bölmək olmaz.

(S. Vurğun)

Məhzun xəberlər, kədərli daşlar,
Uzaqdan insanı sixmağa başlar,
Mənim də gözüm də çəglədi yaşlar.
Görünçə qəbrimi tullər ağladı.

(Abdulla Fəruq)

Birinci parça səkkiz, ikinci isə on bir hecalıdır. Parçalarda bölgü sistemi belədir: $4+4$, $6+5$. Bölgü-fasilə həm şe'rin texniki üsullarına, həm də bədiiliyin tələblərinə münasib aparılır. İlk sətirdə fasilə harada, neçə hecadan sonra yaranırsa, bu prinsip sonrakı misralarda da qorunur, davam etdirilir:

Azər eli coşar, daşar,
Qartal kimi dağlar aşar.
Dünya varkən azad yaşar.
El Təbrizim, gül Təbrizim
Gəl dərdimi bəl Təbrizim.

(*Aşıq Aslan*)

Düşüb qəriblərin yolu axşama,
İnsanın əməli görən gözündür.
Bağlar arxasından görünən soma
Elə bir allahın nurlu gözündür.

(*Məmməd İsmayıllı*)

Türkdilli şe'rde daxili ahəng, bölgü, dilin qanunları ilə yaranır. Dil əsərə, onun ahənginə tə'sir göstərir. Lakin azhecalı şe'rlerdə bölgü zəif hiss olunur.

Axşam-axşam
Gün batanda,
Çarpayıda
Mən yatanda

(*Eyvaz Borçalı*)

Qurban adına,
Bir sal yadına,
Sənin oduna
Yandım, bilmədin;
Gərək bileydin
Deyib güleydin

(*S. Rüstəm*)

Azərbaycan ədəbiyyatında heca vəznli şe'rən on altı şəkli vardır. Bu şe'rən daxili bölgüləri isə zəngin və əlvandır. Ona görə ki, şe'rde bölgü ritmdir, oynaqlıq və musiqililikdir, fikrin dolğun və obrazlı ifadəsidir.

Daxili bölgünün müxtəlifliyi ədəbiyyatlarda və ədəbi şəxsiyyətlərin yaradıcılığında yaranır. Şe'r'in şəkillərindən, daxili bölgüdən, bədii təsvir və ifadə vasitələrindən fərdi üslublara, həyatın məzmununu, insanın mə'nəviyyatını açmaq istəyinə uyğun istifadə edilir. Beş hecalı, yeddi hecalı, doqquz hecalı, on bir hecalı, on iki hecalı, on üç hecalı, on dörd hecalı və on beş hecalı şe'r lərde bölgünün birinci tərəfinin çox, ikinci tərəfinin isə az olması həmisi tələb olunmur. Şe'r'in bütün janrlarının daxili bölgüləri çoxtərəfli, çoxistiqamətli aparılır:

Aşıq yamana gələ, 2+5
Dərdin yamana gələ, 2+5

(*Sarı Aşıq*)

Çiçəyi ciçəyə at, 3+4
Dəstələ üstümə at, 3+4
Mən hicran xəstəsiyəm, 3+4
Çox yatsam, özün oyat, 3+4

(*M.Dilbazi*)

Hələ uçqunlara indi tanışam, 6+5
Sınıq qayalar yamanmamışam... 6+5

(*M.Araza*)

Qollarımız uzalıdır nə vaxtdan, 8+3
Bu harayım ayrılmayı dodaqdən... 8+3

(*Təbriz Gecəgözlü*)

Ürəyimin od-ocağı kőzərmış, 4+7
Ay qaragöz, qor almağa gəlmİŞƏM... 4+7

(*Məlakət Yusif qızı*)

Səkkizliyin, onbirliyin və onikiliyin daxili bölgüləri daha çoxdur. Çünkü bu ölçüdə hər şey - ritmi və ahəngi olan sözlər, misra və bəndlər bir vəhdətdə birləşir. Hecanın mürəkkəb şəkilləri - on iki hecalı şe'r, ya dörd-üç hecalı şe'r, ya üç-dörd hecalı şe'r, ya iki-altı hecalı şe'r, ya

ya da yeddi hecalı şe'rle beş hecalı şe'r'in birləşməsindən əmələ gelir. On üç hecalı ölçüdə daha çox iki dörd və bir beş hecalı şe'r birləşir:

Axan selin, gur yağışın nə xoş səsi var,
İlk baharın oxunmamış min nəğməsi var.

(M.Dilbazi)

O mən idim zirvə yolu daşlı-tikanlı,
O mən idim - gələcəyi qarda, boranda...

(Firuzə Məmmədli)

On dörd hecalı şe'r iki yeddi hecalı şe'r bəndinin, on beş hecalı şe'r gah yeddi hecalı şe'rle səkkiz hecalı şe'r'in, gah da səkkiz hecalı şe'rle yeddi hecalı şe'r'in birləşməsi üsulu ilə yaranır.

Canda qeyrat, gözdə nur, ürəkdə təpər oldu.
Ləyaqətlə bir hasar, namusa çəpər oldu.

(Zəlimxan Yaqub)

İşıqlıdı gözələrin göyün ulduzlarından,
Sən mənimçün gözəlsən dünyanın qızlarından...

(M.Dilbazi)

Heca vəznində çətin, ləngərli və böyük mə'na tutumlu bənd növlərindən biri onaltılıqdır. On altı hecalı şe'rde ya dörd dörd hecalı, ya da iki səkkiz hecalı şe'r birləşir, bir fikri bütövlük yaranır:

Xalqım, səni dəniz gördüm - dalğalandın, ləpələndin,
İşiq olub zərrə-zərrə hər ocağa səpələndin...

(Zəlimxan Yaqub)

Vəznlərin səciyyəvi əlamətlərindən biri qafiyədir. Qafiyə dilin poetik imkanı və sözlərin ifadəli düzümü ilə yaranır, məzmunla formanın vəhdətini dərinləşdirir, estetik funksiya daşıyır. Vəzən, bölgü və rədiflə

bərabər ahəngdarlığın və bədii bütövlüyün yaranmasında, misra və bəndlərin bir-birinə bağlanmasında əhəmiyyətli rol oynayır.

Qafiyə şe'r-in məzmununun açılmasını, bədii-məntiqi və obrazlılığın güclənməsini şərtləndirir.

Məzmunlu və tə'sirli qafiyə fonetik prinsip - səslərin uyğunluğu və oxşarlığı ilə yaranır. Təsviri cılalandırır, hiss və həyəcanın açılmasına, həyat hadisələrinin rəngbərəngliyi ilə görünməsinə, fikir axınının misradan misraya keçməsinə kömək edir.

Klassik və müasir poeziyada qafiyə ya misraların sonunda, ya rədifdən əvvəl gəlir, ya da məzmunun ifadəsinə uyğun şe'r boyu səpələnir:

Bir yanar həsrətin soyuq qışında..
Sevda bulağından od içə-içə,
Tənha yol başında, əli qasında,
Yolunu gözlədim üç gün, üç gecə.

(E.Borçalı)

Ümüddən asılan qılınc kimiydik,
İtiydik –
"Sevriəm" sözündən iti.
İtiydik –
iynənin gözündən keçən
Həris baxışların özündən keçən.

(I.Ismayıstanı)

Müxtəlif nitq hissələrindən və dilin səs qanunlarına uyğun yaranan qafiyələr tə'sirli və orijinal olur, ümumi ahəng və pafosu tamamilayır, fikri və misraları dolğunlaşdırır. Şifahi xalq ədəbiyyatında və yazılı ədəbiyyatda qafiyənin əhəmiyyəti nəzərə alınır, ondan sistemli, müxtəlif şəkildə, müxtəlif üsul və formada istifadə olunur. Çarpaz qafiyələr, daxili qafiyələr və cinas qafiyələr yerində işlədirilir, çox hallarda onlar mə'nəni açmağa istiqamətləndirilir.

Füzuli rindü-şeydadır, həmişə xəlqə rüsvadır,
Sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı?

(M.Füzuli)

Can alan, getmə dayan, bil, məni candan elədin!
Təbiətə bəzək vurub şövkəti-şandan elədin!
Kipriklərin ox kimidir, qaşı-kamandan elədin!
Oxuyurdum qumru kimi, məni lisandan elədin!
Belə sözüb sallanışla insanı heyran elədin!

(Aşıq Əsəd)

Qafiyə bəzim eradan əvvəl, qədim nəzmlərdə işlənmişdir. Elə şe'rde qafiyə sərbəstliyinə meyl Homerlə Vergilinin yaradıcılığından başlanmışdır. Onlar qafiyəni mə'naya bərabər tutmamış, ondan sərbəst istifadə etmişlər. Roma mütəfəkkiri Kvintilian deyirdi: "Ölçülü şe'rde, bir qayda olaraq ritm nə şəkildə başlayırsa, axıra qədər də o formada davam edir. Bir ritmdən başqa ritmə keçmək çətinlik törədir. Sərbəst şe'rde isə ritmin sərhədi yoxdur. Çünkü burada müəyyən vəzn olmur. Şe'rde vəzn ritmin əlvanlığını məhdudlaşdırır".

XVI əsrden qafiyəyə e'tinazlılıq, vəzne subyektiv münasibət xeyli atılmışdır. Milton qərara golmuşdur ki, qafiyə məzmunlu bir əsərin əsas elementi, bədii gözəlliyi və əlvanlığı deyildir. O, qafiyə çətinliyinin, zəncirinin qırılmasını, ona sərbəst yanaşılmasını arzulamışdır.

Qafiyəyə Volter Miltondan sərt, subyektiv münasibət bəsləmişdir. O, deyirdi: "Fransada şairlər qafiyə əsiridirlər. Bir misrada verilə biləsi fikri qafiyə xatirinə dörd misrada deməyə məcburdurlar. Fransız şairləri istədiklərini deyə bilmirlər. Qafiyə məhdudluğunu onları məcbur edir ki, bu məhdud dairədə hər nə bacarırlarsa, ancaq onu desinlər".

Avropa ədəbiyyatında qafiyəyə obyektiv münasibət bəsləyənlərdən biri Bualo olmuşdur. Onun "Poeziya sənəti"ndə qafiyə şe'rini vacib ünsür və əlamətlərindən biri, bədii bütövlüyün tərkib hissəsidir. Sənətkar bu ünsürə yaradıcılıq inamı və bədiliyin me'yarı ilə yanaşmalı, ondan poetik niyyətə münasib istifadə etməlidir: "Qafiyə ilə fikir arasında ədavət yoxdur... fikir qafiyənin hökməri, qafiyə isə fikrin mütiquludur. Qafiyə tapmaq bacarığını vərdişə çevirmək istəyən şair gərək ağlın səsini dincəsin, çünkü qafiyə idrakin səsini daha tez cavab verir... Elə buna görə də, qoy şe'rde fikir və məzmun sizin üçün hər şeydən qiymətli olsun, şe'rə cilanı da, gözəlliyi də o gətirsin".

Uyarlı qafiyə tapmaq, onu yerində işlədə bilmək istədad və bədii hünər tələb edir. Çünkü heca və əruz vəzniндə qafiyə zərurətdir. Sər-

bəst şe'r və qafiyəsiz olmur. Sadəcə sərbəst şe'r lərdə qafiyədən istifadə oluna da, olunmaya da bilər. Rəsul Rza deyirdi ki, sərbəst şe'r qafiyəni "tamamilə rədd etmir. Əksinə, sərbəst şe'r də iki, üç, dörd, beş və daha çox misra ardıcıl qafiyələnə bilər. Eyni zamanda, bir neçə cümlə qafiyələnməyə bilər, yaxud həmqafiyə misraların arasında iki, üç, dörd, beş qafiyələnməyən misra gələ bilər". Yaxın qafiyələr sərbəst şe'r in ahenini gücləndirir, şairin məntiqinə aydınlıq getirir.

Sərbəst vəzn

Ən qədim dövrlərdən nəzmin spesifik xüsusiyyətləri olmuşdur. Bir şe'r in ayrı-ayrı misralarında müxtəlif saylı hecalardan istifadə belə səciyyəvi əlamətlərdən idi. Yunanlar və romalılar bu formadan çox istifadə edir və onu "Algey beysi" adlandırırlar. "Algey beysi" ndə misranın biri səkkiz, digəri doqquz, bir başqası isə on, on bir, ya da on iki heca olurdu.

Nə ərəb, nə fars, nə də türkdilli xalqların ədəbiyyatında "Algey beysi" yayılmamış, onun ən ənəsi olmamışdır. Ancaq Azərbaycan xalqının şifahi və yazılı ədəbiyyatında arabir "Algey beysi" ilə şe'r lər yazılmışdır:

Uca-uca dağlar başı - 8
Çənli də olur, çənsiz də olur - 10
Cəhd elə bir işdə tapıl - 8
Sənli də olur, sənsiz də olur - 10

("Koroğlu" da)

İştahinla iştahim bərabərdir - 11
Payınla payım bərabər deyil - 10
Dilimizin şüuru bərabərdir - 11
Başların şüuru bərabər deyil - 11

Nəzm sistemində nə xarakter bir cəhət - "Algey beysi", nə də şe'r də sözün və qafiyənin sərbəst düzümü hələ sərbəst vəzn deyildir. Düzdür, "Orxon-Yenisey" və "Gültəkin" abidələrində sərbəst nəzmin ilk rüşeymlərinə rast gəlinir. "Dədə Qorqud" dastanlarında isə onun xeyli inkişaf etmiş səciyyəvi xüsusiyyətlərinə, "vəznnin konkret cəhətlərini müəyyənləşdirən forma və daxili ahəng sistemini" təsadüf olunur. Burada "sözlərin ayrı-ayrı misralarda yan-yana düzülüşü və daxili qafiyə-

ləndirilməsi, onun məzmunla bilavasitə əlaqələndirilməsi və səsləndirilməsində xüsusi bir ahəng prinsipi gözlənilir".⁴⁹

Nə söylərsən, nə aydırsan, canım baba!?
Bu qədər işdən qorxan yikitmi olur?
Alp ərə qorxu vermək eyib olur.
(Onun) dolamağ yollarını,
Qadir qorsa, dünlü yortam.
Athi batəb çıxmaz onun
Palçığına qumlar döşeyəm.
Ala ilan sökməz ormanını,
Çaxmaq çaxıb oda uram...

Avropa ölkələrində, həm "Algey beysi"ndən, həm də yalnız daxili ahəngə əsaslanan, qafiyələnməyən şe'r dən - "Ağ şə'r" dən çox istifadə olunmuşdur. Sərbəst vəznə isə geniş maraq XIX əsrin sonu, XX əsrin əvvəllerindən oyanmışdır. Müasir yapon, fransız, italyan, belçika və alman şə'ri daha çox sərbəst vəznə yaranmışdır. Emil Verxran, A. Fet, V. Mayakovski, N. Hikmət, A. Blok, V. Biryusov və A. Axmatova ilk dəfə təkcə sərbəst vəzndən istifadə etməmiş, eyni zamanda, bu ölçünü yaymağa, kütleviləşdirməyə çalışmışlar. Çox tez, XX əsrin iyirminci illərində müxtəlif ədəbiyyatlarda sərbəst vəzni milli spesifik ənənələri yaranmağa başlamışdır.

Ümumilik sərbəst vəzniin bədii-poetik istiqamətidir. Bu vəzn özünün varlığında başqa vəzn sistemlərinin səciyyəvi əlamətlərini daşıyır. Ona görə də sərbəst vəzn hər hansı bir xalqın ədəbiyyatına müdaxilə ilə kənardan gələn təmayül deyildir. Xalqların ədəbiyyatında sərbəst vəzn təbii, milli bədii zövqün, milli bədii ehtiyacın, fərdi yaradıcılıq axtarışlarının tələbi ilə yanmışdır. 1972-ci ildə ədəbiyyatşunaslardan biri - Arvo Metsin deyirdi: "Poetik forma kimi sərbəst şe'r konkret bir dilin xüsusiyyətlərinə bağlıdır. Eyni zamanda, bu ölçüdə ümumi-bəşəri mahiyyət mövcuddur. Biz istəsek də, istəməsek də müxtəlif xalqların sərbəst şe'rinin yaranma və inkişafında onları ya-

⁴⁹ Arif Abdullazadə. Şairlər və yollar. Bakı, 1984. -s.169.

xınlaşdırın, ümmünləşdirən əlamətlər də vardır. Bu, həm Amerika, ya alman, həm də fransız, türk və ya eston sərbəst şe'ri olsun... belədir".⁵⁰

Azərbaycan ədəbiyyatında sərbəst şe'r dən ilk dəfə S.Vurğun, R.Rza, M.Müşfiq və Ə.B.Fövzi istifadə etmiş, sonralar ənənə davamlı təzahürünü O.Sarıvəlli, Ə.Kərim, İ.İsmayıllazadə, F.Qoca, F.Sadiq, Ə.Salahzadə, A.Abdullazadə və başqalarının yaradıcılığında tapmışdır.

60-ci illərdən Rəsul Rza daha çox sərbəst şe'r dən istifadə etmiş, məqalələrində və bə'zi şe'r lərində ("Ən'ənə", "Şe'r vəzni və məhəbbət haqqında dastan", "Ən'ənəçi donuz", "Qafiyə", "Yeni söz", "Nəzirə") bu ölçünün imkanı, tə'siri və sərbəstliyi barədə ya obyektiv, ya da ziddiyətli fikirlər söylemişdir. Bir tərəfdən o bildirmişdir ki, sərbəst şe'r poetik fikrin tam, təbii və sadə ifadəsi üçün imkanlar açır. Şe'r əlavə bəzək-düzəksiz, poetik olmalıdır. Qafiyə o zaman lazımdır ki, poetik fikrin daha qabarıq ifadəsi onu tələb etsin, ölçü kimi bənd də fikri bùxovlayır, poetik orqanizmə bir çox lüzumsuz, gərəksiz şe'r lər gətirir. Digər tərəfdən də, Rəsul Rza dünya xalqlarının ədəbiyyatında geniş yayılan, çox işlənən vəznləri - heca və əruz vəznlərini lağla qoymuşdur.

Rəsul Rzanın məntiqində heca və əruz vəzni fikri çərçivəyə salır, onu kəsərdən salır, əsərə əlavə rəng, boyası, söz və ifadə yükü gətirir. Sərbəst şe'r isə ən'ənəvi qafiyə sistemini - fikrə əidara dönmüş ölçüləri, bəndin məcburi formalarını və arxitektonikasını rədd etməklə meydana çıxır.

Real fakt - bədii və elmi yaradıcılıqda janrıñ və vəzniñ nə yaxşılarından, nə də pisindən söhbət getməməlidir. Nəzərdə tutulmalıdır ki, əsərin ideya-bədii, mündəricə kamiliyi janrdan və vəzndən yox, sənətkarın istə'dadından, dünyagörüşündən, ədəbi təcrübəsindən, onun həyatı necə yaşamasından və duymasından, xalqın dilinə, şe'r in ən'ənsinə yaradıcı münasibət bəsləyə bilməsindən asılıdır. Buna görə də bədii yaradıcılığın əsasını, poetik mündəricəsini forma və formanın bir ünsürü - vəzni şərtləndirmir. Şe'r in məzmunu aydın və dərin istiqamətdə olmalı, onun əsasında mə'nəviyyat, fikir və düşüncə, hisslerin təmizliyi dayanmalıdır. Və söhbət vəzniñ pisindən və yaxşısından yox, ondan necə, hansı formada istifadədən getməlidir. Bunlar, ayındır ki,

⁵⁰ От чего не свободен свободный стих, - жур."Вопросы литературы", М., 1972, №6, с.118.

vəzniñ önmeliyini azaltmır. Yaradıcılıq prosesinde vəzn məzmunun xasiyyətinə uyğun tapılır, niyyətin açılmasına yönəldilir, fikir söyləmək, ideya yaymaq üçün üsula çevrilir. Poeziyada əhəmiyyətinə, işləmə xüsusiyyətlərinə görə hər vəzin öz yeri, öz üstün cəhətləri vardır. Nə zaman ki, vəzn, deyək ki, "sərbəst şe'r forması, sözçülüyü, uzunuluğu, əhvalatlılığı, bayağı, kasib qafiyəleri, qafiyə xətrinə lazım olmayan sözlər işlətməyi, yersiz təntənə və dəbdəbəni aradan qaldırır, sözə qənaət yaradır, milli dilin gözəlliyyini, axiciliğini, musiqisini, ümumişləşdirmə və fərdiləşdirmə üzərindən keçir. Şe'r orijinalliginə, ideya-bədi kamilliyyinə, fikirlərin, hiss və duyğuların təmizliyinə, nitqin ifadəliyinə görə sevılır. Lakin "bədii forma axtarışlarını təqdir və müdafiə edərkən, əgər biz yeniliyi, yalnız sərbəst şe'r formasında görüb, belə bir fikrə düşsək ki, guya min illik tarixi olan vəzni, qafiyəli şe'r in vaxtı artıq ötüb keçmişdir və belə güman etsək ki, guya vəzni-qafiyəli şe'rlə böyük fikirlərin, əsrin böyük problemlərinin bədii ifadəsi mümkün deyildir, bu da yenidən azi şe'r mədəniyyətinin və, ümumiyyətlə, estetik mədəniyyətin məşhur ənənələrini, klassik irsi inkar etmək demək olardı" (M.Cəfər).

Sərbəst şe'r tamam sərbəstlik, vəznsizlik, misraları necə gəldi qafiyələndirmək, qırmaq və səpələmək demək deyildir. Sərbəstlik vəzniñ poetik imkanlarından yaradıcı, fikrin hərtərəfli açılmasına uyğun sərbəst istifadə deməkdir. Cənki sərbəst şe'r in mürəkkəb xüsusiyyətləri, daxili poetik qanuna uyğunluqları vardır. Burada ahəng, daxili səsləşmənin vəhdəti, ritmik intonasiya, ayrı-ayrı misranın obrazlı, detala, mənzərəyə, müəyyən bir boyaya bədii mə'na vermək yolu ilə təqdim etmək əhəmiyyətli rol oynayır və poetik ölçünün əsasını təşkil edir. Sərbəst şe'r də hər misra, hər söz, hər bədii sual və nida, hətta bağlayıcı təzə bir fikrə keçiddir, sənətkarı daha zəruri nəticələrə aparan dinamik dəyişmə, fikir axarı prosesidir. Ona görə ki, sərbəst şe'r də hər sözün, hər xitab və sualın, hər misranın özünün xüsusi çəkisi, tamlığı və bədii tə'siri olmalıdır.

Bütün vəznlərdən, elə də sərbəst ölçüdən fərdi formada, fərdi üsluba, fərdi poetik amal və dünyagörüşə uyğun istifadə olunur. Bu vəznlə yazılan şe'rlərdə detallar, mənzərələr, təsvir və ifadə vasitələri daxili tellərlə bir-birinə bağlanır, məzmun hərtərəfli açılır. Müxtəlif xalqların ədəbiyyatında vəzni və qafiyəli şe'rlər ölçüyə və ölçünün daxili bölgülərinə əsaslanır. Sərbəst şe'r inə mahiyyəti, fikrin özünün

poetikliyi və ifadəliliyi daxili səsləşmə - ahənglə müəyyənləşir. Burada qafiyələri həmişə sözlərin və səslerin musiqili düzümü ilə əvəz etmək olmur. Söz köklərindən düzülən və bir-birinə yaxın olan qafiyələr ahəngi gücləndirir, musiqilik yaradır.

Fikrin və məzmunun yaratdığı ritm sərbəst şe'rde müxtəlif yön və istiqamətdə poetik enmələr və yüksəlmələr şəklində olur. Sanki söz-sözə, fikir-fikrə hopur, misralar və sözarası fasilələr təbii yaranır. Şe'rde bəndlərə, əlavə yüksək və səciyyələndirməyə ehtiyac qalmır. Ona görə ki, sərbəst şe'rde tərkiblər, söz və ifadələr, rəng, boyanın mənzərələr hiss və duyğuların, fikir, düşüncə və arzuların tələbi ilə işlənir. Formanın özü əvvəl olur, sərbəstliyi artırır, sənətkara sözə də, şe'rin predmetinə - gerçəklilik materialına da yaradıcı yanaşmağa, onu dərin-dən mə'nalandırmağa imkan verir.

Sərbəst şe'r ənənəni və ayrı-ayrı vəznləri inkar etmir. Əksinə, özünün varlığında başqa poetik ölçülerin ünsur və əlaqələrini cəmləşdirir. Bütövlükdə sərbəst şe'rin əsası - bədii zərurət qafiyədir, misraların bir-birinə yatımlı düzümdür, səs və söz birləşmələrinin ritm və intonasiyasıdır, poetik ahəngin daxili səsləşməsi, məzmunun dolğunluğudur. Buna görə də sərbəst şe'rə misra bə'zən bir, bə'zən də bir neçə çoxhecalı sözdən, müxtəlif ölçülü misradan ibarət olur. Misralar fikrin və təsvir olunan əhvalatların inkişafına uyğun düzülür, ritmi və ahəngdarlığı sənətkar məntiqinin və məzmunun özü yaradır.

Sərbəst şe'ri müasirlik, yeniliyin özü kütłəviləşdirir. Bu şe'rdən bir xalq yox, xalqların əksəriyyəti istifadə edir. Xalqlar bu ölçüyə sərbəst yanaşır, onu milli zəmində yeni çalarla zənginləşdirir, sərbəst şe'rdən öz milli-bədii zövq və ehtiyaclarına uyğun istifadə edirlər.

Əruz vəzni Ərəb sözü - əruzun bir neçə mə'nası vardır: çadırın ortasına vurulan dırək, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, nahiya, kinli və inadlı dəvə, şe'rde beytin birinci misrasının son bölümü, yaxud vəzn qəlibinin son təfiləsi. İstilahı mə'nada isə əruz şe'r ölçüsündür.

Əruz vəzni çox yayılan, işləkliyi və ifadəliliyi ilə fərqlənən ölçüdür. İslamiyyətdən əvvəl ərəb folklorunun nümunələri - mənzum həməsələr, mühəribələr zamanı söylənən rəcəzələr və məzmunu xalq məişətin-dən alınan şe'rələr əruz vəzni ilə yazılırdı. Bədahətən şe'r deyəndə, ərəb-

lər əruzdan istifadə edirdilər. Bunlara baxmayaraq, əruzun mənşeyini Yunanistan, Hindistan və İranın sasanilər dövrü mədəniyyəti ilə bağlayanlar az olmamışdır. Əslində isə əruzun banisi VIII əsr ərəb filoloqu, müsiqisünas və tarixçisi Əbu Əbdürrəhman Xəlil ibn Əhməd əl Fərahidi olmuşdur. O, əruzun əsasını hicri 150-ci (miladi 767) ildə qoymuşdur. 9-cu əsrənə əruz geniş yayılmış, Avropa, yaxın və Orta Şərqi bir sıra xalqlarının şe'r vəzni olmuşdur.

Farslar əruz vəznini ərəb ədəbiyyatından götürmüslər, onu bəhr və tə'fılə çoxluğu ilə mənimsemmişlər. Onlar əruzun on altı bəhrinə üç bəhr (qərib, cədidi, müşəkil) artırmış, bəhrlərin sayını on doqquza çatdırmışlar. Farslar ərəb qəliblərini yeni formaya salmış, onlara milli spesifik xüsusiyyət aşılmışlar.

Türkdilli xalqlar əruz vəznindən XI əsrənə istifadə etmişlər. Əruz vəzninin mütəqarib bəhri ilə yazılın ilk türk-uyğur abidəsi Yusif Xas Hacibin "Kutadqu - bilik" poeması olmuşdur.

Xəlil İbn Əhməd Fərahidi ərəbdilli mənzum əsərləri toplamış, onların vəznini və ahəngini fe'l kəlməsinin müxtəlif derivatları ilə müəyyənənləşdirmişdir. Fe'l'in tə'fılələr adlanan bu derivatları ərəb dilində sözlərin müqayisəsi üçün ölçü vahidləri olmuşdur. Xəlil İbn Əhmədin sistemində uzun və qısa hecalar əruzda önəmli rol oynamır. O, uzun və qısa hecaları bir hecadan altı hecaya qədər olan tə'fılələrlə əvəz etmiş, tə'fılələrin hissələrinin isə əruzun rünkəri ilə aydınlaşdırılmışdır. Bütün tə'fılələr səkkiz əslə tə'fılədən əmələ gelir: Fəulün, failün, məfailün, faülatün, müstəfilün, müfaəletün, mütəfailün, məfulatü. Əruzun əsasını təşkil edən bu əslə tə'fılələrin zihaflarla dəyişməsi yolu ilə yetmişə qədər tə'fılə düzəlir. Bunların qəliblərdə düzülüşündən əruz vəzninin bəhrləri, növləri və növ variantları yaranır. Əruzla yazılın şe'rələrin misra bölüm kəmiyyətinə görə üç qrupa bölünür: dördbölümlülər, üçbölümlülər, iki böülümlülər.

Əruzda misraların ölçü bərabərliyi hərəkəli və hərəkəsiz səslərlə müəyyən olunur. Fars və türk dillərində əlis (l), VAV (,), və ya (s) əruzda hərəkətsiz hərfələr sayılır. Müəyyən bir ölçü ilə yazılın şe'r misralarının hərəkəli və hərəkəsiz hərfələri arasında daxili səslaşmə və bağlılıq olur. Bu, əruza özünəməxsusluq gətirir, onu başqa fəznlərdən fərqləndirir.

Əruz iki yerə - əslə vəznlərə və qeyri-əslə vəznlərə ayrılır. Əslə vəznlər ancaq əslə vəznlərdən, qeyri-əslə vəznlər isə düzəltmə vəznlərdən

əmələ gəlir. İşlənmeyən bəhrələr işlənən bəhrəldən çox, iyirmi altıdır. İşlənən bəhrələr isə on doqquzdur: Təvil, mədil, bəsit, vafir, kamil, həzəc, rəcəz, rəməl, səri, münsərih, xəfif, müzare, mügtəzib, müctəsə, mətəqarib, mütədarik, cədid, qərib və müşəkil.

Təfilələrin düzülüşündə⁵¹ hərəkəli və hərəkəsiz səslərin yaxınlığı nəzərə alınır və bəhrələr altı dairəyə bölünür:

1. Müxtəlifə dairəsinə - təvil, mədil və bəsit bəhrələri
2. Mötəlifə dairəsinə - vəfir və kamil bəhrələri
3. Müctəlibə dairəsinə - həzəc, rəməl və rəcəz bəhrələri
4. Müştəbihə dairəsinə - münsərih, müzare, müctəsə və müqtəzib bəhrələri
5. Müttəfiqə dairəsinə - mütəqarib və mütədarik bəhrələri
6. Müntəziə dairəsinə - səri, xəfif, qərib, cədid və mütəşəkkil bəhrələri daxildir.

Xalqlar bəhrələrə yaradıcı yanaşmış, onlardan öz dillərinə, öz milli mədəniyyətlərinin xüsusiyyətlərinə uyğun gələnlərdən istifadə etmişlər. Örəblər eruzun on altı, fars və taciklər on dörd, türklər on bir, özbəklər on üç, azərbaycanlılar isə on iki bəhrələ şe'r yazmışdır.

⁵¹ Müəllif "Azərbaycan şe'rində əruz vəzni" bölməsində Əkrəm Cəfərin "Əruzin nəzəri əsasları və Azərbaycan əruzu" kitabından istifadə etmişdir.

AZƏRBAYCAN ŞE'RİNDƏ ƏRUZ VƏZNİ

XII əsrden əruz Azərbaycan şe'rinin əsas vəznlərindən biri olmuşdur. Müəyyən dövrlərdə əruz heca vəzninin mövqeyini bir qədər də raltdı, lirik və epik-lirik poeziya daha çox bu vəznlə yaranmışdır. Azərbaycan ədəbiyyatında əruzun on iki bəhrindən, qırx yeddi təf'iləsindən istifadə olunmuşdur.

Əruz vəzninin müsiqiliyi, ritmi və ahəngi spesifikdir. Antik, heca və sərbəst vəznlərdən fərqlidir, müəyyən dərəcədə Azərbaycan dilinin təbiətinə, daxili qanuna uyğunluğuna uyğun deyildir. Ərəb dilinin təbiətinə, daxili qanuna uyğunluğuna uyğun deyildir. Ərəb dilində saitlər müxtəlif cür tələffüz olunur, sonrakı sətrlərdə isə uzun saitlərə ehtiyac duyulmur. Çünkü belə hallarda ölçü pozulmur. İlk misralardakı uzun saitlərin yeri sonrakı misralarda qısa saitlərlə doldurulur. Buna görə də əruz vəznli şe'rərin misralarında hecaların sayı bərabər olmur:

Mən ki, dərvishəm, gədəyəm, padşahi-aləməm,
Ruhi-birəngəm, əgərçi, rəngə gəldim adəməm.

(Xəlili)

Ay yüzün ayineyi-surəti candır bilirəm,
Andə nəqş-i-ruxi dildar əyandır bilirəm.

(Hamidi)

İlk parçada birinci misra 14, ikinci 15, üçüncü 13, dördüncü 15 hecadır. Misralarda heca az olsa da, vəzn pozulmur, ahəngdarlıq saxlanılır. Hece azlığı sözlərin uzadılması ilə doldurulur. Buna görə də əruzda hecaların sayı yox, uzun-qısa hecaların tənasübü, növbələşməsi əsas götürülür. Yəni birinci misrada neçə uzun misra varsa, başqa misralarda da o qədər uzun heca olmalıdır. Eyni zamanda, uzun-qısa hecaların yerləşməsi tənasübü də mütləq birinci misradakı kimi olmalıdır:

Ağlamaqdan gülməz imiş şad olub bir dəm qərib,
Fikri-zikri olubanu dərd ilə ney dəm qəlib.

Vay əgər həsrətlə verəm canımı axır nəfəs,
Görmədim sevdiklərimi dünyadan gedəm.

(Şeyx İbrahim Gülsəni)

Birinci misrada uzun hecaların sayı altı, ikinci misrada dörd, üçüncü misrada beş, dördüncü misrada üç, kısa hecaların sayı ilk misrada doqquz, ikinci, üçüncü və dördüncü misralarda ondur. Bu ənənəvi prinsip varlığını əruz vəznli şe'rlerin hamisində saxlayır.

Bədii faktlarla Azerbaycan şerrində işlənən bəhrlər, bəhrlərin növləri və bəhr variantları müəyyənləşdirilmişdir.

Bəhrin Adı	Növ- lərinin sayı	Növ vari- antla- rinin sayı	Əsas növün tə'rifləri			
			1	2	3	4
Həzəc bəhri	15	25	məfailün məfailün məfailün məfailün məfailün məfailün məfamlın məfailün məfailün məfailün fəulün məfailün fəulün məfailün fəulün məfailün məfailün məfa- ilün məfaülün məfailün məfaülün məfaülü məfaülü məfaülü fəulün mə- faülü məfaülün məfaülü məfaülün məfaülü məfaülün məfaülü məfaülü fəulün məfaülü məfaülü fəulün məfaülü məfaülün mə- faülü fəel fəulün fəulün məfaülün fəulün mə- faülün			
Rəməl bəhri	13	75	failatün failatün failatün failatün failatün failatün failatün failün failatün failatün failün failatün failatün failatün failatün failatün failatün failatün failatün			

			feilatün feilün feilatün feilatün failatün failatün failatün failatün failatün failatün failün failatün feilatün feilatün feilün feilatü feilatün feilatü feilatün feilatü failatün feilatü failün
			müstəfilün müstəfilün müstəfilün müstəfilün müstəfilün müstəfilün müstəfilün məfəlün müftəilün müfailün müftəilün məfəlün məfəlün müftəilün müftəilün müftəilün müftəlatün müftəlatün müftəlatün müftəilün müftəilün müftəilün müftəilün
Mütəqarib-bəhri	4	11	feulün feulün feulün feulün feulün feulün feulün feulün feulün feulün feulün feulün
Müzare	7	8	məfəlün failatü məfəlün failün məfəlün failatü məfəlün failün məfəlün failatün məfəlün failatü məfəlün məfəlün failatün məfəlün failatün məfəlün failatü məfəlün failün məfəlün failatü məfəlün failün
Münsəri h	5	23	müftəilün failün müftəilün failün müftəilün failün müftəilün failün müftəilün failün müftəilün failün failün müftəilün failün müftəilün failün müftəilün feilün müftəilün failün
Müctəsbəhri	4	14	məfəlün failatün məfəlün failatün məfəlün failün failatün məfəlün feilün məfəlün failatün məfəlün failün
Xəfi-bəhri	2	10	feilatün məfəlün feilün feilatün məfəlün feilün
Mütədarik-bəhri	9	7	failün feil failün feil failün failün failün feil failün failün failün feil failün feil failün failün feil feil failün feil failün feil failün feil failün feil failün feil failün feil failün feil failün feil failün feil feil failün
Kamil bəhri	2	6	mütəfailün mütəfailün mütəfailün mütəfailün mütəfailün mütəfailün
Səri'bəhri	2	6	mütəfailün mütəfailün failün mütəfailün mütəfailün mütəfailün

Həzəc bəhri Həzəcin lügəti mə'nası - xoş avazla oxumaq, gözəl və rəvan səslə tərənnüm etmək deməkdir. Ərəblərin lirik şe'rleri, xalq mahnları daha çox həzəc bəhri ilə yazılmışdır. Azərbaycan ədəbiyyatında Həzəc inkişaf etmiş və bu bəhr on beş təfilə üzərində qurulmuşdur: Məfailü, məfailan, məfailün, məfailü, məfailan, məulü, fəulü, fəulan, məfail, məfulün, məfulü, fəul, fəel, fəilün, məfailün.

İlk dəfə Həzəcdən Azərbaycan ədəbiyyatında Həsənoğlu, sonra isə Qazi Bürhanəddin istifadə etmişdir. Nəsimi milli şe'rə həzəcin beş növünü görtmişdir. Çünkü bu ölçü Azərbaycan dilinə yatılmışdır.

Müzəyyən oldu yənə bu zəmanə,
Yenilə qafılə gəldi cəhanə.
Cəməndə bülbülün, bağ gülğülünə.
Ki, nə odlar saçar bir dürdlü canə...

(*Qazi Bürhanəddin*)

Azərbaycan şe'rində həzəc dörd təfiləli, üç təfiləli və iki təfiləli növlərə ayılır. Həzəcin birinci növü - məfaülün məfailün məfailün məfailün - iki variantlıdır. Bu ölçü dolğun və bütövdür, bəhrin tutumunu və mahiyyətini təşkil edən əsl təfilədir.

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən,
Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı.

(*M.Füzuli*).

Həzəcin birinci növü müxtəlif fərdi bədii üslublarda çox işlənir. Çünkü bu ölçülü şe'rlerin misraları, fikir axarı ləngərli olur.

Həzəcin birinci növü (məfailün, məfailün, fəulun) iki variantlıdır. Bu bəhrli şe'rlerdə misralar üç təfilə ilə yaranır. Üçüncü növü (məfa-ilün, məfailün) və onun iki variantını birinci növdən təfilə kəmiyyəti fərqləndirir. Bəhrin dördüncü, altıncı, səkkizinci, doqquzuncu, on üçüncü və on beşinci növü dörd bölməli, on birinci və on ikinci üç təfiləli, beşinci, yeddinci, onuncu və on dördüncü növü iki təfiləlidir. Bunların hər birinin özünün növ variantları vardır.

Həzəc bəhrinin dördüncü növündən az istifadə olunmuşdur. Azərbaycan ədəbiyyatında bu iki variantlı növdən (məfailün, fəulun, məfailün, fəulün) ilk dəfə Qazi Bürhanəddin istifadə etmişdir.

Həzəcin on birinci növünün üç variantı vardır. Amma bu növ variantları (məfulü, məfailün, məfail) məfulün, failün, fəulün, məfulün, failün, məfail) ərəb, fars və türkdilli ədəbiyyatda işlək olmamışdır. Həm "Leyli və Məcnun" poemalarının əksəriyyəti, həm də "Təhfət ül-İraqeyn", "Dəhnəmə", "Söhbətül-əsmar", "Vərqa və Gülşə" əslə təfilə ilə (məfulü, məfailün, fəulün) yazılmışdır.

Məfulü, məfalüün, məfulü fəöl - Həzəcin on üçüncü növüdür. Azərbaycan ədəbiyyatında bu ölçü rübai Həzəci adlanır. Qazi Bürhanəddin növə və növün variantına yaradıcı yanaşmış, onunla qəzəl formasında beş beytli şe'r'lər yazmışdır.

Rəməl bəhri Rəməlin müxtəlif mə'naları vardır: yağışın az yağması, müəyyən bir şeydə artıqlıq, tələsmek, həsir hörmək, dəvənin sür'ətlə yeriməsi... İstilahi mə'nada isə ölçünün adı. Yə'nı ərəb şe'rində hər beysi altı, fars və türkdilli poeziyada isə hər beysi sekiz failətündən ibarət olan bəhrdir.

Azərbaycan ədəbiyyatında rəməlin müxtəlif növlərindən istifadə olunmuşdur. Bu bəhrin birinci növündən dörd failatün ölçüsündən ilk dəfə Qövsi Təbrizi istifadə etmişdir. Azərbaycan şe'rində rəməl bəhriinin ikinci növünün qəlibini - üç failatün və bir failün ölçüsünü Nəsimi dinamikləşdirmiştir. Ümumiyyətlə, Nəsimi rəməlin altı növünün bütün variantlarında (fəilatün, fəilatün, fəilatün, fəilün, liüün, fəilatün, fəilatün, fəilü, fəilatün, fəilatün, fəilatün, fəilatün, fəlü, fənlətün' fəilatün, fəilatün fəlan...) şe'r'lər yazmışdır.

İki bəhr - Həzəc və rəməl növlərinə görə zəngin, ifadəli və fəal bəhrlərdir. Azərbaycan şe'rində həzəcin 15, rəməlin 13 növündən istifadə olunmuşdur. Çünkü XIV əsrən Həzəc və rəməl bəhrlərindən istifadə etməyən sənətkar olmamışdır.

Azərbaycan ədəbiyyatında rəməl bəhrinin on beş təfiləsi vardır: failatün, failün fəilatün fəilün fəlün fəilatü failatan failan failatü failü fənlatan fəiəlan fəlan fəilü fəlü.

Failatun - təfilələr içərisində xüsusi yer tutur və bütöv rəməl adlanır. Rəməlin bütün təfiləleri müxtəlif üsullarla failatün təfiləsindən əmələ gəlmişdir.

Rəməl bəhrlə şe'r'lər dinamikliyi, dolğunluq, musiqililiyi və ləngəriliyi ilə fərqlənir, böyük tə'sir oyadır.

Bir qılın qıymətiini hər kimə sordum anə
Gənci-Qarun ilə min mülki - Süleyman dedilər.
Düşmənin adını aşıqlarə sordum ki, nədir,
Eşidən cümlə nə kəfər, nə müsəlman dedilər.

(Nəsimi)

Rəcəz bəhri Rəcəz müxtəlif cür mə'nalanır: özünü öymək, lovğalanmaq, qocalığı tə'rifləmək, düşməni təhqir və istehza etmək, sür'ət və iztirab.

Rəcəz əruzun əski, ibtidai, Azərbaycan ədəbiyyatında isə az işlənən bəhridir. Bu bəhrin növləri və növ variantları on üç təf'ilə üzərində qurulmuşdur: müstəfilün müftəilün məfailün müftəilatün müfailatun müstəfilən məfailan müstəfilü müftəilan müftəilü məfailü müftəilatü müfailatü.

Azərbaycan şə'rində rəcəz bəhrinin yeddi növü və müxtəlif növ variantları vardır. Bu növlər üç qrupa bölünür:

1. Dörd təf'iləli növlər. Bu növün özü iki yerə ayrılır:
 - a) müstəfilün müstəfilün müstəfilün müstəfilün.
 - b) müftəilün məfailün müftəilün müftəilatün.
2. Üçtəf'iləli növ - müftəilün müftəilün müftəilatün.
3. İki təf'iləli növlər dördür: a) müstəfilün müstəfilün b) müstəfilün məfailün v) məfailün müftəilün q) müfailatün müfailatün.

Rəcəz bəhri Şərqi ölkələrində geniş yayılmışdır. Qazi Bürhanəddin, Xətai, Füzuli, Marağalı Əhvədi, Cahan şah Həqiqi, Şeyx İbrahim Gülsəni, Kişvəri, S.Ə.Şirvani, Nəbatı, Sabir, Abbas Səhhət və başqaları bu ölçüdən istifadə etmişlər, ancaq onlar rəcəz bəhrində bir neçə şe'r yazmaqla kifayətlənmişlər. Nəsimi isə rəcəzin birinci (müstəfilün müstəfilün müstəfilün müstəfilün) və üçüncü (müftəilün məfailün müftəilün məfailün) növlərinin fəallıq və işləkliliyini artırmışdır:

Nuri-təcəlli sərrini xalında gördü gözlərim,
Kor kim, nə surət bağlamış bu çeşmi-giryən üstünə
Eşqidən, ey arami-can, gerçi Nəsimi xak olur,
Durmuş səninlə ta əbəd şol əhdü peyman üstünə.

Rəcəzin qəlibləri dörd, üç və ikibölümlü təfilələr üzərində qurulur. Müstəfilün müstəfilün müstəfilün ölçüsü bu bəhrin əsası və əsl növü hesab olunur.

Mütəqarib bəhri Mütəqarib bir-birinə yaxın olan şeylər deməkdir. Fərs və ərəb epik poeziyası daha çox bu ölçü ilə yaranmışdır. Firdovsi "Şahname"ni, Nizami "İsgəndərname"ni dörd böülümlü fəulün fəulün fəulün fəul qısa - mütəqariblə yazmışdır.

Yeddi əsas təfilə - fəulün, fəulu, fəulan, fəül, fəulün, fə'lü-mütəqaribin əsası və özülüdür. Azərbaycan şə'rində mütəqaribin dörd növü və on bir qəlibi bu təfilələrdən yaranmışdır: fəulün, fəulun, fəulün, fəulün mütəqrib bəhrinin birinci növüdür, bütöv mütəqaribdir. Ərəb ədəbiyyatında bu qəlib səkkiz böülümlü, Azərbaycan şə'rində isə dörd böülümlüdür. Ərəb poeziyasında bu bəhrlə yazılan şə'rələr beytlə, Azərbaycan ədəbiyyatında isə misra ilə ölçülür.

Mütəqarib bəhrnin altıncı (fəlün, fəulün, fəlün, fəulün), yeddinci (fəlün fəulün fəlün fəulü), səkkizinci (fəlün fəulün fəlün fəulan) qalibi dördböülümlü, doqquzuncu (fəlün, fəulün), onuncu (fəlün, xəulu) isə ikibölümlüdür.

Fəulün, fəulün, fəulün, fəulü mütəqaribin dördbölmü bütöv açıq, fəulün, fəlün, fəulün, fəulün dördböülübü bütöv uzun, fəulün, fəulün, fəulün fəul dördböülümlü qısa qəlibidir. Bu qəliblərdən Nizami, Xaqani, Nəsimi, Qasimi-Ənvər, Cahanşah Həqiqi, Kişvəri və başqaları istifadə etmişlər.

Müzare bəhri Müzare bəhri həzəc və rəməl bəhrlerinin əsl təfilələrindən yaranmışdır. Bu cəhət - Həzəcə bənzərlik nəzərə alınmış və müzare oxşayan mə'nasında işlədilmişdir.

Bütün dövrlərdə müzare fəal, işlek olmuş, şərq ədəbiyyatında müstərək xasiyyət daşımışdır. Ancaq ayrı-ayrı xalqların dili, sənətkarların dünyagörüşü ədəbi təcrübəsi onların milli vərdiş və zövqü vəznlərə tə'sir göstərmişdir. Əruz vəznindən istifadə edən xalqların ədəbiyyatında müzare bəhrinin təfilələr sistemi, ölçü növləri və onların növ variantları həmişə bir-birindən fərqlənmişdir.

Azərbaycan şə'rində müzare bəhrinin səkkiz təfiləsindən, yeddi növ və səkkiz növ variantdan istifadə olunmuşdur. Bunlardan birinci

(məfəlү fanlatu məfailü failün), ikinci (məfəlү failatü məfaülü failan), üçüncü (məfəlү fvlatün məfəlү fəluuatün), dördüncü (məfəlү failatün məfəlү failatan), beşinci (məfəlү məfəlү failün) növ dördbölümlü, altıncı (məfəlү fanlatün) və yedinci (məfəlү failün) növleri isə ikibölümlüdür.

Azərbaycan ədəbiyyatında müzare bəhrli şe'rlerdə misra qəlibləri, eyni zamanda beyt qəlibləridir. Çünkü bu ölçüdə misraların iki dəfə təkrarı beytlərin qəliblərini yaratır.

Hər kimsənin ki, qibləsi ey can, sən olmadın,
İraqə düşdü Kə'bədən, əhli-safa degil.
Eşqin əgərçi adını aqıl bəla qoymuş,
Nə mülbəladır əhlinə bəsülbəla degil.

(Nəsimi)

Səbrim tükəndi, möhlətə qatana bilməzəm
Su başdan aşdı, eşq oduna yana bilməzəm

(Fəzli)

Müzare bəhrinin musiqililiyi, güclü ritmi ilə bərabər, həm də mürəkkəblik və çətinliyi vardır. Burada bir misranın qəlibində dörd müxtəlif tərkibli təf'ilə (məfəlү failatü məfailü failün) birləşir və ölçü yaradır:

Səbrin şərabi gərçi müfərrəhdir, ey həkim,
Aşıqlerin davası bu acı dəha kimi degil.

(Nəsimi)

Canlar verib sənin kimi canənə yetmişəm,
Rəhm eylə kim yetincə sanə canə yetmişəm.

(Füzuli)

Müctəs bəhri Müctəsin lügəti mə'nası kökündən qopmaq, əslindən ayrılməq deməkdir. Müştərəklik bu bəhrin əsas əlamətlərindəndir. Türk, fars və ərəbdilli ədəbiyyatda bu ölçünün təf'ilələrinin əksəriyyətdində eyni dərəcədə istifadə olunmuşdur. Azərbaycan ədəbiyyatında müctəs bəhrinin on bir təf'iləsi, dörd növü, on dörd növ variantı vardır. Bunlardan birinci (məfaülün fəilatün məfailün fəilitün), ikinci (məfailün fənlün fəilün) növ dörd təf'iləli, üçüncü (məfailün fəilatün) və dördüncü (məfailün fənlün) növ

iki təfiləlidir. Məfaülün müctəsin təfilələri üçün əsasdır və ölçünün bütün qəlibləri bu təfilə ilə başlayır:

Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüsət, nə bari fırqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümde pərdeyi-zülmət
Nə sur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.

(H.Cavid)

Münsərih bəhri Münsərih cəld, sür'ətli, axıcı və sərbəst mə'nalarında işlənir. Doğrudan da, rəvanlıq, oynaqlıq və axıcılıq bu bəhrin başlıca xüsusiyyətlərindəndir.

Bəs ki, uşaqdır hələ, yaxşı-yaman sanmayır,
Elmin əbəs olduğun anlamayır, qanmayır....

(M.Ə.Sabir)

Münsərih çoxişlənən, tə'siri ilə seçilən bəhrdir. Ona ərəb, fars, Azərbaycan, tacik və özbək ədəbiyyatında işlənən növlərin və təfilələrin ya eyniliyi, ya oxşarlığı, ya da yaxınlığı müştərəklik getirir. Fars ədəbiyyatında münsərihin on altı, Azərbaycan və ərəb şə'rində on iki təfiləsi vardır. Azərbaycan ədəbiyyatında on iki təfilə beş növə ayrılr. Bu növlərdən üçü dörbülümlü (müftəilün failün müftəilün failün müftəilün failün müftəilün failan müftəilün failatü müftəilün fəilün), ikisi (müftəilün failün, mütəfilün fəulün) iki bölümlüdür.

Münsərih bəhrinin növləri və növ variantları söz seçəndə, fikir söyləyəndə sərbəstlik yaradır və misradan misraya ahəngdarlığı gücləndirir.

Xərif bəhri Xərif əruz vəzninin oynaq, yüngül və rəvan bəhrlerindən biridir. Şərq mənzum hekaya və təmsilləri bu ölçü ilə yazılmışdır. XX əsrin ilk illərinin didaktik poeziyasında və H.Cavidin, "Şeyx Sən'an" əsərində ölçü - xərifdir. Xaqani, Nəsimi, Xətai, Qazi Bürhanəddin, Füzuli və başqaları da xərif bəhrli əsərlər yazmışlar.

Xərif bəhri həmişə dinamik olmuş, Azərbaycan ədəbiyyatında onu on iki təfilə mə'nalandırmışdır. Bu təfilələr iki yero ayrıılır: fəülatün

məfailün fəilün - xəsif bəhrinin birinci növü, fəilatün məfailün fəilatün - isə onun ikinci növüdür. Azərbaycan şe'rində ölçünün birinci növü səkkiz varianta (fəilatün məfalün fəilün fəilatün məfailün fəlün failatün məfailün fəlün failatün məfailün fəlün fəilatün məfailün fəilan fəilatün məfailün fəlan failatün məfailün fəilün failatun məfailün fəlün...) işlənmişdir. Xəsifin ikinci növü Azərbaycan şe'rində iki (fəilatün məfailün fəilatün failatün məfailün fəilatün) variantıdır. Brinci əsas variant həm də növdür.

Xəsif bəhrli əsərlərdə bə'zən müxtəlis qəliblərdən istifadə olunur. C.Cabbarlı "Qız qalası"ni səkkiz qəlibli, yə'ni bəhrin birinci növünün bütün variantlarının imkanı ilə yazılmışdır. Bu, C.Cabbarlıının təkcə forma axtarışı deyildir, həm də xəsif bəhrinin birinci növünün tələbidir. Azərbaycan şe'rində xəsif bəhrinin növ və növ variantlarının misra qəlibləri üç təfiləlidir.

Səri' bəhri Adı və sadə bir bəhrin - səri'nin ərəb, fars, türk və Azərbaycan şe'rində misra qəlibi altı təfiləli, ya da üç bölümlüdür.

Azərbaycan ədəbiyyatında səri-bəhri beş təfiləyə əsaslanır: müftəilün failün müftəilü failü failan. Bu təfilelərdən failü spesifikliyi ilə seçilir və ancaq Azərbaycan ədəbiyyatında işlənir:

Can necə tərk eyləsin, ey can səni,
Çünki canın canışan, ey canımız...

(Nəsimi)

Olsa da artıq nə qədər zəhməti -
İşləməyə var o qədər qeyrəti.

(M.Ə.Sabir)

Leyk mənim qışda dəxi yaz kimi,
Yaşıl olur paltarım atlas kimi.

(M.Ə.Sabir).

Azərbaycan ədəbiyyatında səri' bəhrinin iki növü (müftəilün müftəilün failün və müftəilün müftəilün) və üç növ variantı (müftəilün müftəilün müftəilün müftəilün müftəilün failan müftəilün müftəilü) vardır.

Lirik şairlər, xüsusən qəzel ustaları - Hafiz Şirazi və Füzuli səri'dən az istifadə etmiş, onlar qəzəllərini daha çox həzəc, rəməl, müzare

və müctəs bəhri ilə yazmışlar. Ə.Vahid səri' bəhri ilə qəzəl yazmağa ehtiyac duymamışdır. Həmişə səri' bəhri didaktik epik poeziyanın ("Məxzənül-əsrar") əsas ölçüsü olmuşdur.

Mütədarik bəhri XIX əsrde mütədarik bəhrini nəhv alimi Əbülhəsən Əxfəs düzəltmişdir. Bu ölçü geniş yayılmamış, ondan az-az hallarda S.Ə.Şirvani, Ə.Nabati, Zikri Ərdəbili, M.Ə.Sabir, H.Cavid və başqaları istifadə etmişlər.

Mütədarik tədarük edən, hazırlayan və yetişən deməkdir. Əruzun bəhr sistemində isə hər misra qəlibi dörd failündən ibarət olan poetik ölçü adıdır. Azərbaycan şə'rində mütədarik bəhri onr dörd təf'ilə və on altı misra qəlibidir. Bu qəliblərdən doqquzu növdür, yeddisi növ variantıdır. Gec yaransa da, mütədarik bəhrindən istifadə olunmuş, bu ölçü ilə yayılan, tə'sir oyadan şə'rər yazılmışdır:

Yox yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim.

(Nəbati)

Ney nəvasının yaxşı seyrin et,
Neydəki nəva həq nəvasıdır.

(Zikri Ərdəbili)

Kamil bəhri Azərbaycan ədəbiyyatında kamil bəhri üç təf'ilə üzərində qurulmuşdur: mütəfailün, mütəfailü, mütəfailan. Bu təf'ilələrdən ikisi müştərəkdir, biri - mütəfailü isə ancaq Azərbaycan şə'rində işlənir.

Kamil bəhrinin imkanı geniş deyildir. Onun iki növü və altı misra qəlibi vardır. Bu qəliblərdən üçü dördböülümlü (mütəfailün mütəfailün mütəfailün mütəfailün mütəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailan), digərləri isə ikibölümlüdür (mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailün mətəfailan).

Azərbaycan şə'rində kamil bəhri geniş yayılmışdır. Bu ölçü ilə az şə'r yazılmışdır.

Yetər, ey fələk, bu cəfa, yetir məni-zərə sərvi - rəvanımı,
Məhi-təl'ətilə münəvvər et dilü dideyi nigarənimi.

(M.Füzuli)

Sitəmindən ey büti səngidil gicərim döñə-dönə parədir,
Bu nə zülümdür, bu nə cövrüdür, bu nə zəxmidir, bu nə yarədir.
(Əbdülxalıq Yusif)

Əruz vəznini ərəblər yaratmışlar. Xalqlar bu ölçүyə ciddi yanaşmış, onu bəhrlərin yeni növ və növ variantları ilə zənginləşdirmişlər. Azərbaycan klassiklərinin yaratdıqları təfilə və misra qəlibləri ümumi, müstərək səciyyə daşımış, ancaq Azərbaycan şe'rində işlənmişdir. Xaqani, Nizami, Nəsimi, Xətai, Qazi Bürhanəddin, Füzuli və başqaları həzəc, rəməl, müzare, müctəs, münsərih, xəsif və səri bəhrlərinin imanlılarını genişləndirmiş, onlara yeni poetik vüs'ət vermişlər.

LİRİK NÖV

Ədəbi növlər və janrlar bir-birindən müəyyən hüdudlarla ayrılır. Lirik növ epik, epik növ də dramatik növə bənzəmir. Alman şairi Jan Pol Rixter deyirdi ki, tarixi - "keçmişdən nəş'ət edən bir hadisə", ictimai-siyasi bir əhvalat eposda söylənir, nağıl olunur, dramda yaranır, nəzərdə tutulur, lirkada isə duyulur, ifadə olunur. Çünkü lirika "içəridən gələn bir səsdır, ürəyin dilidir, hissin gözəl sözleridir; sənətkarın öz daxili aləmini, mənliyini, hiss və duyğularını ifadə üsuludur. Burada poetik "mən" hadisələri "içərisinə almaqla, öz mənliyi içərisində əritməklə, ona öz mahiyyətini qatmaqla qalmır, həm də onunla temasdan doğan bütün duyğuları öz dəruni aləminin dərinliklərindən çıxarıb biruzə verir" (Belinski) Bunlar lirikanın məzmununa, varlığı ifadə üsullarına birtərəflilik və məhdudluq getirmir. Həyatda poetik "mən"i həyəcanlandıran, düşündürən, sevindirən və kədərləndirən, ümumən onun ruhi-mə'nəvi, fikri-psixoloji dünyasını şərtləndirən, varlığına daxil olan - hər şey lirkaya mə'na verir. Belinski deyirdi: "Dünya və həyatın əsas hərəkət qüvvələri olan bütün ümumi, bütün substansial şeylər, hər cür ideya, hər cür fikir lirk əsərin məzmununu təşkil edə bilər, ancaq bir şərtlə ki, bu ümumi şeylər subyektin qanına-canına keçmiş olsun, onun duyğularına çevrilmiş olsun".

Lirik əsərlər yiğcamlığı, aydınlığı və lakonikliyi ilə fərqlənir. Burada tərcüməyi-hal verilmir, davranış və münasibətlər geniş təsvir olunmur, hadisələrin inkişafı təfərrüfatı ilə izlənmir. Əxlaqi-mə'nəvi aləm, fikir və arzu hərəkət və əhvalatlarla deyil, ruhi vəziyyət və sarṣıntılarla, həyəcan və çirpintilərlə ifadə olunur; hissələr, duyğular, meyller, xatirə, təəssürat və düşüncələr ümumiləşir. Bu, hiss və ehtirasların, duyğuların, ruhi-mə'nəvi halların təsviri lirikanın xüsusiyyətlərindəndir. Lirik şə'r insanın qəlbini dilə gətirməli, onun qəlbində yuva salmalı və onu isitməli, zəhmətdə, mübarizədə, kədərli və nəş'əli dəqiqələrdə insana yoldaş olmalı, onda nəcib hissələr oyatmalı və beləliklə də insani yüksəltməli, onu daha güclü, daha ağıllı və mə'nəvi cəhətdən zənginləşdirməlidir" (S. Vurğun).

Həyəcan və emosionallıq lirkada müəyyən bir şəxsiyyətin, müdrikləşmiş sosial bir tipin həyəcanı və emosionallığıdır. Burada obrazın vəziyyəti, fəaliyyətinin bir anı, duyğu və ehtiraslarının nizamı,

fikir-qəlb aləmi təsvir olunur. Çünkü lirik şə'r poetik "mən"in daxili aləminin, varlığın onun mə'nəviyyat və düşüncəsində oyatdığı hissərin, təessürat və duyğuların təzahürüdür. Belinski bildirdi ki, sənətkarlar özləri, öz qəhrəmanları haqqında danışanda, həm də onlar insanlar haqqında, bəşəriyyət haqqında, varlığın müxtəlifliyi haqqında danışırlar; gerçəkliyi öz mə'nəvi aləmlərindən keçirib qiymətləndirirlər.

Lirik növ əcəvikkir, fəal və dinamikdir. Onunla mahiyyət açılır, dərin ümumiləşdirmələr aparılır, canlı obrazlar yaradılır, müəyyən bir xüsusiyyət, fərdi keyfiyyət, təbiətin gözəlliyi və zənginliyi göstərilir. Lirika insanın varlığında, mə'nəvi aləmində, fikir və düşüncəsində yaşıyır.

Ədəbi şəxsiyyət lirik əsərlərdə görünür, varlıq onun vasitəsilə duyulur. Çünkü lirika "bir növ dilsiz" duyğulara söz və surət verir, "onları dar kök qəfəsi içindən bədii həyatın təmiz havasına çıxarıı, onlara xüsusi bir həyat verir" (Belinski). Lirikada şairin özü - poetik "mən" ifadə olunur. Burada "rəssam lövhəyə, şair öz yaratlığına - əsərinə çəvrilir" (Jan Pol Rixter) Buna görə də lirika "hər cür ədəbiyyatın ruhu və canı"dır, onun "anası, əsas qüvvəsi, dövran edən qanı, ümumi ünsürü"dür. Bu ünsür ədəbiyyatın başqa növlərinin - epik və dramatik növlərin mahiyyətinə hopur və onları canlandırır. Şekspirin, Şiller, Bayron, Puşkin, Kornel, Rasin, Qoqol, C.Cabbarlı və S.Vurğunun dramlarında lirizm dərindir, zəngindir, əhatəlidir. "Bu lirizm dramatizmdən fişqirib çıxır və əsəri dirildir. Lirizmsiz epopeya və dram son dərəcə quru və məzmununa qarşı soyuq və laqeyd olardı" (Belinski).

Bir ədəbi növün ünsürlərinin digər ədəbi növə qarışması üçün bədii özül olmalıdır. Bunu bədii məntiq və təsvir, hadisələrin inkişafı, vəziyyətin özü tələb etməlidir. Antik faciələrə məzmun verən hadisələr, epik mahiyyət və istiqamət idi. "Bilqamis" dastanında epik təsviri lirik axar tamamlayır. Epikliklə lirizmin bir-birinə qarışması bir yana qalsın, xalq romanlarında nəşrlə nəzm, demək, epik söyləmə ilə lirik deyim növbələşir. Firdovsi və Nizami kimi sənətkarların əsərlərində lirik təsvirlər epik təsvirlərə qarışır, biri o birinin tə'sirini artırır. Bayronun "Manfred" və Hotenin "Faust", Puşkinin "Yevgeni Onegin" əsərləri lirik-romantik və epik-lirik yönəldər. C.Cabbarlının pyeslərində dramatik gərginlik lirik məziyyətlə ifadə olunur. S.Vurğun səhnə əsərlərində lirik ahəng, az qala dramatik təsvirləri üstələyir. Ona görə ki, bu səpgili əsərlərdə lirik nitq və mükəlimalərdən, lirik əhvali-ruhiyyə və

münasibətlərdən çox istifadə olunur, həyat ya lirik-dramatik, ya da epik-lirik axarda mə'nalandırılır; ehtiraslar, istəklər, düşüncələr, fikirlər və ruhlar poetikləşdirilir. lirizm hiss və duyğuları oyadır, fəaliyyət də saxlayır. Fikir və duygù, hiss və münasibət vəhdəti mə'nani dərinləşdirir.

Lirika ədəbi növlərin hamisində əvvəl təşəkkül tapmışdır. Amma yunan ədəbiyyatında epik növ lirikadan, lirika da dramdan əvvəl yaranmışdır. Nə ellinlilərin, nə ərəblərin və farsların, nə roman-german və türkdilli xalqların milli tarixləri onların milli incəsənət və bədii mədəniyyətlərindən ayrı olmamışdır. Əski yəhudü ədəbiyyatı birtərəfli inkişaf tapmış, ya xalis lirik, ya epik-lirik, ya da lirik-doqmatik məhiyyətdə olmuşdur. Romalılar zahirən mükəmməl ədəbiyyat yaradırdılar, ancaq bu ədəbiyyat yunan incəsənətini təqlid etmək, yamsıla-maq yolu ilə yaranırdı. Avropanın bir çox ölkəsində isə ədəbiyyat həyatın tələbinə uyğun inkişaf edir. İngiltərədə önce dramaturgiyanın, sonra isə lirika ilə bərabər epik ədəbiyyatın nümunələri yaranırdı. Bəzi ölkələrdə "incəsənət həyatın kənar bir ünsürü, ikinci bir cəhəti olmuş və ictimai həyatın başqa sahələrinə tabe halda qalmışdır".

Lirika Şərq ədəbiyyatının ən güclü, fasılısız inkişaf tapan qolu olmuşdur. Əski xalq mahnılarda, dastanlarda nəsrlə növbələşən şe'rler, aşiq poeziyası lirikanın məzmunlu, geniş yayılan nümunələridir. Klassik poeziyanın əsas janrlarında - qəzəl, qəsidiə, rübai, mühəmməs, müsəddəs, mürəbbə, gəraylı və qoşmalarda fikir lirik istiqamətdə açılırdı. Azərbaycan epik poeziyasının epik dərinliyini həmişə lirik məziiyyət tamamlayırdı.

Lirika ədəbi növ və janrların hamisini əhatə edən anlayışdır. Dünya ədəbiyyatında lirik-epik hekaya, povest və romanlar, lirik dramlar az yazılmamışdır. Müasir ədəbiyyatda lirik nəşr və dramaturgiyaya maraq hərtərəfli dir. İndi lirik-psixoloji əsərlər tez-tez yazılır, çox zaman həyat lirik yönə dərk olunur. Lirik növün janrları bənd növləri dinamikləşir, onların poetik imkanı genişlənir.

ŞE'RİN ƏSAS JANRLARI

Xalq şe'ri janrları. Xalq şe'ri tarixən zəngin, geniş bədii tutumlu olmuşdur. Qədim dövrlərdən cəmiyyətə, mədii-mə'nəvi aləmə, adət-ənənəyə, dini inam və e'tiqadlara baxış ifadəsini mövsüm-mərasim və əmək nəğmələrində tapmışdır. Xalq inandığı, e'tiqad etdiyi əhvalatlara münasibətini nəzmlə bildirmişdir:

Gün getdi su içməyə
Qırmızı don biçməyə...

Nəğmələrdə - ibtidai insanların ibtidai bədii düşüncələrində heca vəzninin tələbləri müəyyən qədər qorunmuş, bəsiz bir fikir hissə hissə fikrə hopmuşdur:

Ay yel baba, yel baba,
Qurban sənə, gəl baba.

Zaman keçdikcə bədii sözün əski nümunələri - mövsüm-mərasim və əmək nəğməleri, holavarlar, sayaçı sözləri, vəfsi-hallar və bayatılar təkmiləşmiş, onların zəhməti yüngülləşdirmək, duyum və hisslərə estetik zövq aşılamaq imkanı artmışdır. Holavarlar əkinçilik və maldarlıqla, torpağı, əkin-biçini mənimsəməklə bağlı yaranmışdır. Müqəddəs varlıqlar - totemlər haqqında nəğmələr - holavarlar formallaşma dövründə xüsusi ahəndlə söylənmiş, əməyi ritmikləşdirmiş, insanda işin ağırlığına dözmək, onu yüksəlkələşdirmək əhvali-ruhiyyəsi oyatmışdır. İşin xarakterinə, insanın istək və vəziyyətinə uyğun holavarlardada söz və ifadələr tekrar olunmuş, bədii məntiqdə iribuynuzlu heyvanlar tə'riflənmiş, onlardan ümid, e'tibar, mərhəmət, pay-ne'mət umulmuşdur:

Başına mən dolanım,
Mən dönüm, mən dolanım.
Ölmə, ölmə yazığam,
Kölgəndə mən dolanım.

Hollavarlıarda məzmun spesifikdir, milli adət-ənənənin, dövrün ümumi tələbinin səciyyəsinə uyğundur, əkinçiliyin, cütlüğün və maldarlığın təsviridir. Amma bu nəğmələrdə zamana, həyatın və məişətin ağırlığına münasibət, e'tiraz əlamətləri də yox deyildir. Forma həm holavarları, həm də sayaçı sözlərini bayatılarla birləşdirir, məzmun isə fərqlənir.

Mərasim nəğmələrində - sayalarda fikir sadə və aydın ifadə olunur, xüsusən heyvanlara müraciətla başlayanda dinamiklik artır, rənglər əlvanlaşır, məzmunla forma arasında bitkinlik yaranır. Sayaların ilkin inamı insanların cari həyatı və məişəti ilə, ovçuluqla və xırda buynuzlu təsərrüfatla bağlı olmuşdur. Ovdan, heyvanların artımından, güzaranın yaxşılaşmasından sonra kütləvi şənliklər edilmiş, oyular oynanmış, nəğmələr oxunmuş, öyümlər söylənmişdir:

Salamməleyk, say bəylər,
Bir-birindən yey bəylər,
Salam verdi aldınız.
Saya gəldi gördünüz,
Alnı təpəl quzunu
Sayaçıya verdiniz.

Ozanın əcdadı - ulu babası Sayadır. Sayanın adı və sadə nəğmələri - holavarlar və sayaçı sözləri tez kütləvilişmiş, xırda və iribuynuzlu təsərrüfat inkişaf etmiş, obalarda çox oxunmuş, onların böyük qismi bayatı forması almışdır:

Saya-saya sayadan,
Qoyun gəlir qayadan.
Sayaçıya pay verin,
Damazlığa mayadan.

Sayaçı sözlərində təkcə xirdabuynuzlu təsərrüfatın müəyyən keyfiyyətləri təsvir olunmur, həm də insanların fəaliyyəti, mövqə və münasibətləri göstərilir, rənglər gerçəkliyin müxtəlifliyindən alınır. Bədii müqayisələrə, məcazlar coxluğuuna, faktları böyütməyə geniş yer verilmir. Holavarlıarda və sayaçı sözlərində səciyyəvi bir cəhət və əlamət göstərilir.

Holavarlar və sayacı sözləri, mahnı-bayıtı, xoyratlar nəsillərdən-nəsillərə keçmiş, müəyyən havalarla oxunmuş, müxtəlif tarixi kəsim-lərdə onların yeni variantları yaranmışdır.

Bayatı Bayatı geniş yayılan, hərtərəfli tə'sir oyada bilən ən əski şe'r janrıdır. Bu anlayış "həm köhnə, boyat kəlməsi ilə əlaqələndirilmiş, həm totem adı kimi mə'nalandırılmış, həm də Oğuz xanın nəvəsi Gün xanım ikinci oğlu Bayatın, sonralar isə əski azərbaycanlıların adı ilə bağlanmışdır. Azərbaycan xalqının etnogenezində böyük rol oynamış və eramızın birinci minilliyyində Azərbaycan-də yaşmış hunlar, xəzərlər, avarlar, savırlar və başqa türk-oğuz tayflarının ana dilində zəngin şifahi ədəbiyyat nümunələri olmuş və bu günə qədər gəlib çıxmış bayatıların, ağiların çoxu o dövrdə yaranmışdır, həm də bu o deməkdi ki, bayatılar islamdan qabaqkı Türk ədəbiyyatında türk şe'rinin milli şəklini təşkil etmişdir". Bunlarla bərabər, ən əski mənbələrdə türklər - buntürklər və turanlılar sözleri əvəz edə edə, sinonim kimi işlənmişlər. Azərbaycanın bu türk-oğuz tayfları ar-tıq m.ö.VII-VI əsrlərdə gücü-cəngavərliyi ilə seçilmiş, onların qəhrəmanlığına, döyüşlərdə məğlubedilməməzliyinə bədii söz deyilmişdir. "Türklərin Altun kitabı"nda deyildiyi kimi, Turan-türk hökmdarı Alp Ər Tonqanın qəhrəmanlığına "dastan bağlanmış", "Avesta"da onun haqqında "himnlər-vəsflər" verilmişdir. Mıladdan çox-çox əvvəl Alp Ər Tonqa və "Name'lum qəhrəmanın ölümüne" şe'r-ağilar deyilmiş və bu şe'r - ağiların mükəmməl ən'ənəsi yaranmışdır. Amma şe'r - ağilar sonralar bayatı forması alan holavar və sayalardan və ədəbi inkişafın bizim əsrə keçid mərhələlərində yaranan bayatılardan fərqlənmişdir. Çünkü ən əski bədii nümunələr hələ tam bayatılar yox, şe'r-ağilar, şe'r bayatılar idi. Şe'r bayatılarda fikir dörd misrada ifadə olunmuş, misralar yeddi heca üzərində qurulmuş, şe'r - ağilar belə qafiyələnmişdir:

Özlək ariq kəverdi - a
Yuncuğ yawuz tavradı - a
Ərdən yəmə savradı - a
Azun bəki çərtilür - b

tərcüməsi: Zaman tamam korlandı

Pis yavalar çoxaldi
Ər igidlər azaldı
Bəy dövrəni keçib getdi)

Şe'r-ağiların məzmunu əhatəlidir. Burada mərdlər, cəsarəti və şəxsiyyəti ilə fərqlənənlər xatırlanır, onların ölümünə yas saxlanır, hələr söylənir. Bə'zi şe'r - ağılarda isə döyüş ərefəsində insanlarda şəhərəmanlıq və vətənpərvərlik, özünün və el-abanın gücünə inam əhali-ruhiyyəsi oyadılır; söyləmələrdə inam təsəlliyyə, ümid zəmanədən və ömrün qısalığından şikayət motivlərinə qarışır.

Holavarların, sayacı sözləri, layla və bayatıların quruluşu, vəzni və misra bölgüsü, qafsiyə düzümü eyni, ənənəvidir. Bu şe'r janrları yeddi hecalı olur, birinci, ikinci və dördüncü misralar öz aralarında qafiyələnir, üçüncü misra sərbəst buraxılır. Onların ilk iki misrası son misralarda tamamlanmış fikrə-məntiqə zəmin-ideya hazırlayır, bədii bütövlük misradan-misraya yaranır.

Qədim dövrlərdən bayatılar geniş mə'nali, "çoxşəxəli janr olmuş, onun həm ideya-məzmun, həm də biçim-quruluş e'tibarı ilə bir-birindən seçilən növləri, şəkil və qolları yüzilliklər boyu xalqın poetik süzgəcindən keçərək yeni çalarlar qazanmışdır. Bağlama, tapmaca, yanılmac, uşaq oyun mahnları, həmçinin mövsüm-mərasim nəgmələrinin şəkilcə bayatiya bənzeyənləri, şübhəsiz ki, janrin tə'sirilə yaranıb formalaşmışdır. Əkinçi və maldar nəgmələrindən holavarlar, sayalar, inam və e'tiqadlarla bağlı vəsf-i-hallar, habelə layla, nazlama, oxşama, sızlama və ağilar kimi növlər isə bu janrin aparıcı qollarına çevrilmişdir. Bütün bu növ və qolların əksəriyyəti tarix boyu havacatla, musiqi-melodiya ilə vəhdətdə formalaşmışdır. Onların yaradıcı-ifşaçıları həm də düzülüb-qoşduqlarının bəşkarı olmuşlar. Demək, Azərbaycan xalq şe'revi və musiqisinin qarşılıqlı inkişafında bayatılar mühüm rol oynamış, bu cəhət isə onların yaddaşlarda möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır".

Bayatı xalqın hissini, mə'nəviyyatının, ruhi-psixoloji əzablarının, kədər və sevincinin bədii ifadəsidir, onun varlığı münaisəti, tarixi yaddaşıdır. Dərin fəlsəfi mə'nali nəgmələrin - bayatıların məzmunu həyatın və yaşayışının müxtəlif sahələrindən götürülür. Vətənə və xalqa məhəbbət müqəddəs. təmiz duyguya və düşüncə kimi təsvir edilir:

Gəzdim dağı-aranı,
Seçdim ağdan qaranı,

Vətən viran olsa da.
Cənnət gördüm oranı.

Qəribiliyin, həsrət və nigarançılığın təsviri bayatılarda əsas mədir. Bu duyğu ümumiləşir, zülmə və haqqsızlığa qarşı mübarəmə'nəvi qüdrət, təmkin və dözüm haqqında təsəvvür geniş. E'tibar, sədaqət, humanist duyğular, iztirab, tale və güzarandan şik et təbii verilir. Çox hallarda bayatılanı hissələr, həyəcan, daxili iztir düşüncə və arzular mə'nalandırır. Çünkü bayati xalqa və vətənə, inna, təbiətə və düşüncələr aləminə müraciətlə deyilir. Fərdi psixo hiss və fikirlər, sevinc, kədər və iztirablar ümumi istək səviyyəsində mə'nalandırılır.

Bayatıların zənginləşməsində, yeni məzmun və forma almasında sənətkarların rolü az olmamışdır. Onlar bu janrin mə'na və məzmun tutumunu, bədii-siyasi kəsərini artırmışdır. Bayati aşıqların, xüsusən Sari Aşıqla Molla Cümənin yaradıcılığının ayrılmaz hissəsi olmuşdur. Sari Aşıq ifadəli bayatılar yazmış, bu janrla dövrün mürəkkəb problemlərinə, sevgiyə, məişətə və adət-ənənəyə münasibət bildirmişdir. Bayati incəsənətin bütün sahələrinə tə'sir göstərmmiş, yazılı ədəbiyyatda qüdrətli söz ustaları bayati deməyə, bayati ilə düşünməyə ehtiyacı duymuşlar. Bu janr onloarda sənətkarın, "xüsusən Rəsul Rza ilə Məvarid Dilbazinin yaradıcılığının tə'sirli bir şaxəsi olmuşdur.

Nə yazılı, nə də şifahi ədəbiyyatda bayati ədəbi janrların heç biri nə bənzəmir. Burada məzmun əsatir və əfsanə ünsürlərinə qarışır. Elə bil insan bayati ilə dərdini, fikir və düşüncəsini kiməsə söyləyir.

Bayati geniş anlayışdır. Bayati deyəndə eyni zamanda ağıllar, həlavalar, sayalar və oxşamalar nəzərdə tutulur.

Ağıllar Ağıllar folklorun ən qədim janrlarındandır. Bu janr bayatılardan məzmun spesifikasiyi fərqləndirir. Ağıllarda həm kədər, ələm və fəryad, həm də ictimai-siyasi quruluşun və zülmün doğurduğu qüssə və şikayət təsvir olunur; fəryadın, hiss və duyğuların kədərə bürünməsi görünür, fikir və düşüncələr ümumiləşir.

Ağıllar, yaxud edilər yas-matəm, kədər nəğmələridir. Analar ağılları bədahətən, faciənin, qəmli bir əhvalatın müşahidəçisi olandan sonra demişlər. Ağılların müəyyən hissəsinin yaranmasına zülmün, maddi-mə'nəvi ehtiyacın ağırlığı səbəb olmuşdur. İnsanların vətənindən, ev-

eşiyindən qoparılması, sınıfı fərqli dərinliyi, istismarın müxtəlif formaları ağıya məzmun vermişdir.

Söz və ifadələr ağılarda bir-birinə yatımlı olur, qafiyələr məzmununa uyğun yaranır, fikir konkret, inamla deyilir; bir fərdin kədəri, acı təəssürat və düşüncələri ümumiləşir, mühiti, dövrün insanlarını bürüyən faciə kimi mə'nalandırır.

Dağlar dağimdı mənim,
Qəm oylağimdı mənim,
Dindirmə qəm ağlaram,
Yaman çağımızdı mənim.

Bayati, ağı, layla və vəsf-i-halları poetik istə'dadı olan şe'r və musiqini dərindən duyan adamlar demişlər. Belə adamlar təkcə məişəti, adət-ənənəni, uşaqlığını öyrənməmişlər, həm də onların həyat, cəmiyyət, xalq, e'tibar və sədaqət haqqında anlayışları geniş olmuşdur.

Laylalar Beşik nəğmələri - laylalar həmişə lakonikliyi, oy-naqliq və dinamikliyi ilə fərqlənmiş, geniş yayılmışdır. Layla deyənlər laylalarda özlerinin hiss və duyumlarını açmış, körpələrə sevgilərini ifadə etmişlər. Laylalar sadəcə körpələri ovutmaq, yuxuya vermək və ezzizləmək üçün oxunmur. Bunlarla bərabər, laylalar anaların mə'nəvi-psixoloji aləmlərinin zənginliyi, vətənpərvərlik duyğularıdır, onların ailə-övlad haqqında arzusu, fikir və düşüncələridir.

Laylalarda mühitin səciyyəsi, körpələrin psixoloji aləmi, onları ovunduran, tə'sirləndirən, yuxuya aparan üsul və vasitələr nəzərə alınır. Tələffüzə asan yatan, tez tə'sir oyadan sözlər seçilir, ahəngdarlığa və musiqililiyin dərinliyinə diqqət yetirilir:

Laylay beşiyim laylay,
Evim-eşiyim laylay,
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay.

Övlad laylalarda ümidiir, sevinc və diləkdir, arzularla dolu gələcəkdir. Layla deyənlər laylalarda diləyi ümidi, arzunu inama, qayğını tələbə, sevgini xeyir-duaya qatırlar:

Laylay deyim boyunca
Baş yastığa qoyunca
Pardaxlan qızıl gülüm.
Bir iyələyim doyunca.

Laylaların məzmunu konkret sahədən - dili söz, qədəmi yer tutmayan uşaq aləmindən götürülür. Nəğmələri varlığı dörd misrada aydın görünən bir şəxs - ana oxuyur. Zahirən, layla söyləyən özünün duyğularını, hiss və düşüncələrini təmiz diləklərini ifadə edir. Əslində isə, fikirlər, duyğular, detallar, ifadə və rənglər ümumiləşir, laylalarda hərarət yaranır. Bəzən laylalar "laylay" sözləri ilə başlayır, fikir altı misrada tamamlanır. Ancaq bunlar layları bayatı formasından çıxara, fərqləndirə bilmir. Sadəcə son iki misra daxili ahəngdə və tə'sirdə davamlılıq yaradır.

Həm laylalarda, həm də oxşamalarda əzizləmə, oxşama və nazlama xüsusiyətləri vardır. Lakin oxşamaların forması laylaların formasından fərqlənir. Bu fərqi oxşama, əzizləmə və ovundurmanın özü, ahəngin şuxluğu yaradır.

Mən çalım oyna,
Qurban boyuna,
El-oba gəlsin
Sənin toyuna.

Dörd misralı oxşamaları beş hecalı olur. Belə nazlamalarda ritm daha çox misraarası yaranır, fikir şən, oynaq arzularla dolu əhvali-ruhiyyə ilə söylənir. Körpələrin əlamətləri sadalanmir. Nurani bir insan onu axşayır, arzularını ifadə edir. Nazlamaların bir qismində isə qəlib dəyişir, hecaların sayı artır, misraların hamisi bədii-fikir, yüksək daşıyır, arzu və düşüncənin tutumu genişlənir.

AŞIQ ŞE'RİNİN JANRLARI

Aşağı folklorşunaslar elin anası adlandırmışlar. Yəqin ona görə ki, aşıqlar xalqa yaxın, xalqa bağlı olmuş, onun sevinc və kədərindən ayrı yaşamamışlar. Onlar xalqı duymuş, əsərlərinin məzmununu xalq həyatından almış, şe'rini inkişafında, yeni janrların yaranmasında əhəmiyyətli rol oynamışlar.

İlk əlamətlərini sinkretik mədəniyyətdən alan aşiq sənəti cəmiyyətin həyatından ayrı olmamışdır. Bütün dövrlərdə inkişaf etmiş, real məzmun tapmaq, dünyani mə'nalandırmaq, canlı obrazlar yaratmaq imkanlarını artırılmışdır. İnkışaf mərhələləri keçirməsi, janrların təkamül və sərbəstliyi aşiq şe'rinin bu janrını o birindən təcrid edə, onların arasında əlaqə və vəhdəti qıra bilmemişdir. Çünkü aşıqlar həyata, mə'nəvi-psixoloji aləmə müxtəlif üsullarla, bənzərsiz dünyagörüşlə, özlərinə məxsus istək və zövqlə yanaşmışlar. Onlar həmisi heca vəznində yazmış, bayatı, qoşma, gəraylı, təcnis, műxəmməs, dodaqdəyməz, ustadnamə, divani və vücudnamələrə yaradıcı yanaşmış, yeni məzmun, yeni forma, yeni ifadə və təsvir vasitələri axtarış tapmaq qayğısına qalmışlar.

Qoşma Dastanlarda iki şe'r formasından - səkkizlikdən və onbirlikdən istifadə olunmuşdur. Çünkü qoşmanın tə'siri və poetik imkanı genişdir. Bu janr özüne həyatın, yaşayışın və məişətin bütün sahələrində məzmun tapır. Qoşma ilə ictimai-siyasi mühitə, mürəkkəb hadisələrə, taleyə, mə'nəvi-psixoloji aləmə və təbiətin rəngbərəngliyinə münasibət bildirilir, vətənpərvərlik, qəhrəmənlıq, mərdlik və nəciblik tərənnüm edilir. Qoşma üç, be'zən də beş bənddən ibarət olur. Bəndləri və misraları bir-birinə ahəng, kompozisiya bütövlüyü, fikir və musiqi axarı bağlayır.

Başına döndüyüm toy adamları,
Siz də deyin toya gələn oynasın.
Adını demirəm, eldən ayıbdı,
Qəmzəsi bağrimi dələn oynasın.

(Aşıq Hüseyin Şəmkirli)

Qoşmanın vəzni və qafiyə sistemi müəyyən mə'nada axarı sabit, dəyişməzdir: yə'ni bu janrıñ ilk bəndinin birinci və üçüncü misraları bə'zən bir-birilə qafiyələnir, bə'zən də sərbəst buraxılır. İkinci və dördüncü misralar isə öz aralarında (a-b-a-b, a-b-v-b) qafiyələnir.

Mən gəlirdim Tufarqanın elindən,
Yolum düşdü obasına Pərimin,
Salam verdim əleyk aldı salamıım,
Qonaq oldum babasına Pərimin.

(Abbas Tufarqanlı)

Sevdiciyim, hanı gözəllər xanı,
Güzərimiz sizin otağa düşdü.
Buyursan fərmanı, alarlar canı,
Püşk atdıq, can sana sadağa düşdü.

(Aşıq Ələsgər)

Qoşmanın sonrakı bəndlərinin ilk üç misrası bir-birilə, birinci bəndin dördüncü misrası isə sonrakı bəndlərin axırıcı misraları ilə həmqafiyə (q-q-q-b, d-d-d-b...) olur. Müasir dövrdə qoşma işlekliyini, məişətə yerimək, tə'sir oyatmaq imkanını artırır. Bu janrla ictimai-siyasi həyat təhlil edilir, təbiət və məhəbbət lirikasının yaxşı nümunələri yaradılır.

Gəraylı Oynaq və lakonik bir formanı - gəraylini qoşmadan hecaların sayı - səkkiz hecalı olması fərqləndirir. Gəraylı bəndlərə bölünür, qoşma kimi qafiyələnir, heca vəzni ilə yazılır:

Yar yanında günahkaram,
Doğru sözüm yalan oldu.
Yeriş etdi qəm laşkəri,
Könlüm şəhri talan oldu.
Bax bu qaşa, bax bu gözə,
Yandı bağrim döndü közə.
Keçən sözü çəkmə üzə
Keçən keçdi, olan oldu...

Gəraylinin misralarında ritm iki yerdə - misraların arasında və sonunda yaranır. Sadə, azhecalı, dilə asan yatan sözler seçilir. Fikir və

hiss axını bənddən-bəndə tez keçir. Bədii məntiq tə'sirli boyan və məcazlarla açılır. Gəraylı sazla, xüsusi ahəng və avazla oxunur. Burada aşığın duyğuları, ehtiras və həyəcanları ümumiləşir, istək və arzu təbii boyalarla açılır. Ona görə də gəraylı yayılır, mündəricəsində tərbiyəvi mə'na daşıyır. Klassik aşiq ədəbiyyatında həm qoşmanın, həm də gəraylinin məzmunu daha çox sevgidən alınmış, məhəbbət, təmiz, ömrü mə'nalandıran hiss kimi ümumiləşdirilmişdir. Müasir dövrde isə bu janların həyata müdaxiləsi artmış, üç, ya beş bənd çərçivəsi qırılmış; hətta, bə'zi qoşmalarda sevgi yeniliyi göstərmək, insanın düşüncə və mə'nəviyyatını açmaq üçün bədii vasitəyə çevrilmişdir.

Müxəmməs Bu janr şifahi xalq ədəbiyyatında, aşıqların yaradıcılığında yaranmamış, aşiq şe'rində yazılı ədəbiyyatdan keçmişdir. Müxəmməs hər bəndi beş misradan ibarət olan şe'r şəklidir. Onun ilk bəndinin bütün misraları öz aralarında qafiyələnir. Sonrakı bəndlərin ilk dörd misrası bir-birilə, sonuncu misra ilə əvvəlki bəndin beşinci misrası ilə (a-a-a-a-a, b-b-b-b--a, v-v-v-v-a, q-q-q-q-a...) həm-qafiyə olur:

Gədə, mən qurban olum qaşları kaman bacına,
Belə bir şux baxan kirpiyi peykan bacına,
Məməsi misli-şəker, gözleri ceyran bacına,
Dişi dür, ağızı sədəf, ləbləri mərcan bacına,
Məst dəmənkəşü xəndanü xuraman bacına...

Aşiq şe'rində müxəmməsin forması qorunmur, məzmunun - sənətkar amalının tələbinə uyğun dəyişdirilir, fikir, duyu və emosiya, didaktik düşüncələr və məhəbbətin qüdsiyyəti cığalı müxəmməsin əlavəsi ilə açılır. Cığalı müxəmməsdə cığa ilk dörd misradan sonra işlənir. Müxəmməsin beşinci misrası əlavədən - cığadan sonra gəlir, ahəngi dəyişir, fikri tamamlayır.

Can alan, getmə dayan, bil məni candan elədin,
Təbiətə bəzək vurub şövkəti-şandan elədin.
Kipriklərin ox kimidir, qaşı kamandan elədin,
Oxuyurdum qumru kimi, məni lisandan elədin.
Xoşdur lisanın,
Böyükdür sanın
Yoxdur nöqsanın

Gözəldir canın,
Xoşdur dövranın
Olum mehmanın.
Belə sözüb, sallanışla insanı heyran elədin.

(Aşıq Ələsgər)

Müxəmməs bəndlərə bölünür, aşiq ədəbiyyatında yanız heca vəzni ilə yazılır. Eyni zamanda, aşıqlar misraları qırır və aşiq poeziyasında müxəmməsin hər bəndi on misradan ibarət olur.

Canımı qurban elərəm
Bir belə tərlən gözələ.
Hal bilən, şirin gülən,
Dosta mehriban gözələ.
Boy uca, kərdən mina,
Zülfü pərişan gözələ.
Dolanım mürghi-ruşum,
Olubdu mehman gözələ.
Xəstəyəm, yalvarıram
Həkimi - loğman gözələ.

(Aşıq Ələsgər)

Təcnis Aşıqların hamısı təcnis yazmamışlar. Ona görə ki, təcnis yaradıcı istədad, dilin inkişaf qanuna uyğunluqlarını mükəmməl bilmək, janrıñ tələblərini hərtərəfli qorumaq bacarığı tələb edir. Bu janrı çətin bədii üsullarla, dil zənginliyi və mə'cazlar bolluğu, hər bənddə formaca eyni, məzmunca müxtəlif cinas, qafiyə və rədiflərlə yaranır. Təcnisin ciğalı təcnis, dodaqdəyməz təcnis, dodaqdəyməz ciğalı təcnis, hərf üstə təcnis, baş təcnis, ümumən təcnisin otuza yaxın növü vardır.

Təcnisin ciddi məzmun və forma axtarışları tələb edən növlərin-dən biri ciğalı təcnisdir. Ciğalı təcnisdə ahəng müxtəlif istiqamətdə dəyişir, təsvir və ifadə tərzı sözə qənaət, aydınlıq və rəngbərənglik tələb edir. Söz mə'na - məzmunu açmağa, cinas qafiyələr yaratmağa, təcnisin ahəngi ilə ciğanın ahəngini vəhdətləşdirməyə yönəldilir:

Mə'rifət bəhrinə qüvvəsam deyən,
Dərin dəryaya, çalxan, üz ha üz.
Mən aşıgam üz ha üz.
Sonam, göldə üz ha üz.
Bivəfadan yar olmaz.
Ömür üzsən üz ha üz.
Qarı düşmən bir də galib dost olmaz,
Əlin tutub yalvarsan üz ha üz.

Cığlı təcnisdə daha çox məhəbbət və gözəllik, hiss və duyğuların təmizliyi təsvir olunur. Fikir ifadəli poetik bir quruluşda, təcnislə yeddi hecalı şe'r - cığaların vəhdətində açılır. Cığlı təcnisin ilk iki beytindən sonra cığa gəlir, bütün bəndlərdə fikir təcnisin ayrı-ayrı bəndlərinin son iki misrası ilə tamamlanır:

Arif olan, bir od düşüb canıma,
Əridib döndərir ay ağa məni.
Yox aşiq, ay ağa.
Yetiş dara ay ağa.
İllər xəstəsi canım,
Yar gəldi qalx ayağa.
Ağa olan qulun salmaz nəzərdən,
Salma nəzərindən, ay ağa məni.

(Aşıq Ələsgər)

Ayaqlı təcnis adı və sadə təcnisidir. Belə təcnirslərin hər bəndinin sonunda qısaölçülü əlavə misralar işlənir:

Bir xoş günü əvəz min aya billəm,
Boyun nəqqas çəkib, minaya billəm.
Pərim-dərsim verib, minaya billəm,
Bir sözünə min söz deyim dəsbədəs.
Sən eylə həvəs.

(Aşıq Ələsgər)

Xalq ədəbiyyatının böyük bir qolu-aşıq şe'r'i inkişaf edir, onun ifadə və təsvir vasitələri zənginləşir, yeni janrlar yaranır. Aşıqlar ancaq gözəlləmələr, ustadnamələr, həcv və hərbe-zorbalar, bağlamalar, dil-dönməzlər, divanlər yazmır, həm də yazılı ədəbiyyatda işlənən şe'r şəkillərindən istifadə edirlər.

YAZILI ƏDƏBİYYATDA ŞE'RİN JANRLARI

Şe'r yazılı ədəbiyyatın güclü, fasilesiz inkişaf tapan bir şaxəsidir. Onun məzmun-forması həmişə təzə istiqamət almış, bədii təsvir və ifadə üsullarının kəsəri artmış, ədəbi inkişafın bütün mərhələlərində yeni janrlar yaranmışdır.

Qəzəl

Şərq xalqlarının ədəbiyyatında qəzəl çox işlənən, bədii tə'siri ölçüyə gəlməyen, ədəbi-nəzəri fikrin diqqətini tez çəkən bir janrdır. IX-X yüzilliklərdən qəzəlin ideya-estetik təbiəti, bədii-fikri tutumu və strukturu ilə maraqlananlar az olmamış, bə'zi elmi-ədəbi şəxsiyyətlər bu janra qiymət, tə'rif vermişlər. Qüdamə ibn Cəfər "Nəqd əş-şe'r" əsərində demişdir: "Qəzəl... bu, məhz məhəbbət deməkdir, qadınlara olan çılgın sevgi haqqında hekayətdir". XIII əsr ədəbiyyatşunası Şəms Qeys Razi qəzəl tə'rif verəndə, Qüdamə ibn Cəfərdən önə gedə bilmir: "Bir çox şairlər sevginin gözəlliyyinin təsvirini, məhəbbəti və eşq vəziyyətinin təsvirini qəzəl adlandırırlar... Qəzəldən məqsəd ruhun təskinliyi və əhval oyatmaqdır. Ona görə də qəzəl ahəngdar vəzndə aydın və gözəl sözlərlə nəcib fikirlər ifadə etməlidir".

XV əsr ədəbiyyatşunası Qəbul Məhəmməd qəzəlin təbiətini dərin-dən duymuş, onun poetik imkanları və bədii quruluşu haqqında mə'nali fikirlər söyləmişdir: "Bil ki, qəzəl lüğəti mə'nada qadınlara məhəbbət izhar etməkdir. İstilah kimi isə bu, vahid vəzn və qafiyə ilə birləşən bir neçə beytdir. Bu beytlərdə, birincisində hər iki misra qafiyələnir və birinci beyt "mətlə", yaxud "məbdə" adlanır. İkinci beyt, əger onun hər iki misrası həmqafiyədirse, "gözəl mətlə" adlanır. Axırıncı beyt "məqtə", yaxud "xatimə" adlanır. Qəzəlin həcmi: 12 beytdən yuxarı olması gərək. Bə'ziləri elə şe'rələri qəzəl adlandırırlar ki, onların məzmunu 19 beytdə verilir. Son zamanların şairlərindən qəzəldə beytlərin sayını 21-ə qaldıranları da vardır. Qəzəldə sevginin gözəlliyyindən, aşiqin həyəcan və hisslerindən söhöt gedir. Moizə və əxlaqi nəsihətlər digər qism şe'rələrdə verilir. Qəzəl (istər vüsəl, istərsə də fəraq səhnəsini təsvir etsin) - bir mövzu ilə başlayıb, onunla bitməlidir. Qəzəldə süst

beytlər olmamalıdır. Hər beyt özündən əvvəlkindən seçilməli və möhkəm fərqlənməlidir".⁵²

Qəzəlin qəsidi dən törədiyini, ya eposdan təşəkkül aldığıni söyləyənlər də az olmamışdır. Cünki ərəb qəzəllərində fikir tarixən epik ünsürler bolluğu ilə açılmış, ayrı-ayrı fərdi bədii yaradıcılıqda dialoq-mükəlimə, dialoq-sual-caab üzərində qurulmuş, hətta, bu amil nəzərə alınmış, qəzel lirik hekayəyə bənzədilmişdir. Ərəb ədəbiyyatında ilk qəzel şairi Ömər ibn Əbu Rəbiə (655-712) olmuşdur. O, kiçik 6-8 beytli qəzəller yazmış, sevgini insani hiss və çırpıntıların müxtəlif təzahürü-ləri kimi vəsf etmiş;ancaq gözələ və gözəlliyyə, məhəbbətin təmizlik və aliliyinə tapınmışdır. Azərbaycanda isə qəzelə böyük maraq oyadan, onu kütləviləşdirən XI əsr sənətkarı Qətran Təbrizi olmuşdur. Lakin son elmi axtarışlar qəzəlin təşəkkülü haqqındaki fikirləri müəyyən qədər təkzib edir. Amerikada yaşayan həmyerlimiz Taryel Vəli Nüvədinin "6500 il bundan qabaq yaşamış Enlil İsmə Doğan adlı Şumer türk şairinin üç şə'ri əsasında söylədiyi fikir və düşüncələri çox maraqlıdır. Müellif iddia edir ki, bu qəzel formasıdır, belə qəzəller tarın, udun işayıti tələ oxunurmuş. Elə şe'rərin birində də uddan, ud çalandan ibət açılır. "Bilqamış" dastanında təsvir olunan bir səhnə bu fikri diq edir; Şamaxı Enküdünү çəkib mərkəzə - Uruka gətirir:

O yerə ki, adamlar şux geyimlə öyüñür,
O yerə ki, hər günü toyə, bayrama dönür.
O yerə ki, ucalır arfanın, sincin səsi,
Şəhvətli qadınların sonsuzdur əyləncəsi".⁵³

Məhəbbətin poetik fiqurlar zənginliyi ilə tərənnümü təşəkkülünün illərindən qəzəlin əsas mövzusu idi; Sonralar Əbu Nəvasın, Xaqani, ami, Xacə Hafız, Əlşir Nəvai, Nəsimi, Rudəki, Qazi Bürhanəddin Məhəmməd Füzulinin yaradıcılığında janrın forması əlvanlaşmış, ər söz, hər beyt qüvvətli bədii məntiqə əsaslanmış; bir qəzəldə bir əyəti hadisənin, bir etik-əxlaqi, bir fəlsəfi prosesin mahiyəti açılmışdır; yə'nı qəzel lirik-aşıqanə, sosial-fəlsəfi, humanist-vətənpərvər mə'na daşımışdır. Sevgi, sevginin doğurduğu sevinc və kədər, vüsəl, səadət və

⁵² Sitatlar Rüstəmova Azadənin "Klassik Azərbaycan ədəbiyyatında qəzel (janrın tarixi və poetikası, XII-XVI əsrlər) kitabından götürülmüşdür, Bakı, 1990, s. 4-5

⁵³ Elməddin Əlibəyza. Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixi, Bakı, 1998, s. 66-67.

hicran dərdi, aşiqin şikayət və küskünlüyü, onun həyat və cəmiyyət haqqında düşüncələri qəzəldə ifadə olunmuşdur. Çünkü hansı dildə yazılmasından asılı olmayaraq, qəzəldə məhəbbət - ümid və sədaqətdir, inam və etiqaddır, təkrarsız həzz-estetiklidir; eyni zamanda, vüsəl həsrətindən doğan dərddir, bəladır, gözəlliyi təlatümlü, həyəcan və psixoloji sarsıntılarla yaşamaqdır. Klassiklər qəzəli bəyənmiş, qəzəl yazımağı hünər, istədəd əlaməti saymışlar. Və "qəzəl bildirir şairin qüdrətin, qəzəl artırır nazimin söhrətin" - demişdir.

İctimai-siyasi mühit, ədəbi inkişaf və tarixi şərait qəzələ tə'sir göstərmiş, onun fəallığı və ifadə imkanı artmış, yeni məzmun almışdır. Füzulinin və onun ən ənənələrini davam etdirən sənətkarların qəzəlləri orijinallığı və xəlqiliyi ilə fərqlənmiş, xalqa yaxın olmuş, onun istək və arzularını tamamlamışdır.

Qəzəl mə'na-məzmun, daxili ahəng və bədii məntiqlə bir-birinə bağlanmış beylərə ayrıılır. Bu janr həcmcə, adətən 5,7,9 və daha çox beyt dən ibarət olur. Bunnardan "birinci beyt həmqafiyə olub (aa, ba, va, qa və i.a) mətlə adlanır. Ondan sonrakı beyt daha qüvvətli, mə'na və gözəl olduqda ona hüsni-məqtə adı verilir... Məqtədə bir qayda olaraq (ya birinci, ya ikinci misrada) müəllif təxəllüsünü verir" (Mir Cəlal). Müasir dövrdə qəzəl yanan şairlərin sayı az deyildir. Ə.Vahid qəzəl ustası kimi tanınmış, bu janr M.Şəhriyarin və M.Etimad yaradıcılığının ayrılmaz hissəsi olmuşdu. Bunnarla bərabər, 20-ci əsrin əvvələ rindən qəzəl işləkliyini, klassik mövqeyini saxlaya bilməmişdir.

Qəsida Əski lirik şə'r janrlarından birinin - qəsidənin həcmi on beş, bə'zən də otuz beyt dən çok olur. Belə liri şe'rler mədh, tə'rif niyyəti ilə yazılır. Burada konkret bir şəxsiyyət, yada müəyyən bir hadisə və əhvalat təntənəli bir üslubda mədh edilir. Füzulinin "Bahar", "Eylər", "Gül", "Olur", "Rə'nadır" və "Su" qəsida ləri rəməl, "Qələm" məctəs, "həsbhal" xəsif bəhri ilə yazılmışdır. Bəhrlər qəsiderlerin məzmununa - mədhiin səciyyəsinə, poetik niyyətə uyğun seçilmişdir. Əsərlərdə ahəngin gurluğu, xitabların çoxluğu, üslubda əzəmet və təntənə bədii-estetik fikirlə bağlı yaranmışdır. Mətlə qafiyəsi qəsidiə ən ənəsine uyğun beytlərin hamısında saxlanılmışdır.

Qəsida bə'zi ədəbi formaların başlangıcıını özündə cəmləşdirən sin-kretik janrdır. Münacat, nə't, mədhiyyə, fəxriyyə, qit'e və mərsiyyə

onun bətnində təşəkkül tapmış; hətta, bə'zi sənətkarlar qəsidənin müəyyən hissəsində qəzəldən istifadə etmiş və ona "təcəzzül" demişlər.

Şərqdə qəsidəyə maraq tez, miladdan əvvəl oyanmışdır. Ərəb ölkələrində "Tayfa və qəbilə qəsidələri" yaranmışdır. V-VI əsrlərdə İmrülgəsin və Əntərə ibn Şəddad mündəricəsinə qəzəl və qəsidə ünsürleri hopan qəsidələr yazmışlar. Əməvilər və Abbasilər dövründə qəsidə geniş yayılan şe'r janrı idi. Türk xaqanı Sultan Mahmud Qəznəvi qəsidəyə böyük əhəmiyyət verirdi. Onun sarayında sənətkarlar Ünsürinin bədii hərəkət və istiqamətvericiliyi ilə istedadlarını qəsidədə sınayırdılar. Ədəbi-nəzəri fikir də qəsidənin təkamülünü həssaslıqla izləyirdi. Ərəb filoloqu Tələb (815-904) "Qəvaid əş-şə'r" ("Şe'rin qanun-qaydaları") əsərində qəsidəni üç hissəyə ayıırırdı. Hissələrdən birini "Nəsib-erotik giriş", digərini "rahib-səhra səyahətinin təsviri", sonuncunu isə "Madih-mədhədən ibarət sonluq" adlandırırdı.

Qəsidə həmişə yazılmış, IX-XI əsrlərdə bu janrin və həmasənin (qəhrəmanlıq eposu) yeni, gur inkişaf dövrü olmuşdur. "Bu dövrün şairləri... çox vaxt qəzəl janrından köməkçi vasitə kimi istifadə etmiş, ayrılıqda müstəqil əsər sayılan qəzəllərini belə, bə'zən qəsidələrə nəsib edib, ona qoşmuşlar. Xüsusən, IX-X əsər qəsidələrinin nəsibləri ilə o dövrün müstəqil qəzəl nümunələri arasında fərq" olmamışdır. Ancaq, "tamamilə doğrudur ki, "qəzəl" məfhumu "nəsibdən" geniş, əhatəlidir. Orta əsrlərdə (daha çox IX-X əsrlərdə) "nəsibə" "qəzəl" demək mümkün olduğu halda, heç zaman qəzələ "nəsib" deyilməzdidi. Lakin mənbələrdə nəinki qəzəl-nəsib məzmun və forma xüsusiyyətlərinə görə qoşa işlədir, eləcə də təşbib "nəsib" və "qəzəl" kimi təqdim edilir".⁵⁴

Qəsidələrdə mətləbə tədricən keçilir. Əvvəlcə müqəddimə verilir. Müqəddimənin məzmunu təbiətin müxtəlisliyindən, təbii mənzərələrin oyadığı əhvali-ruhiyyədən götürüləndə, bu hissə təşbib adlanır. Müqəddimə aşiqanə səciyyə daşıyanda isə ona nəsib deyilir. Təşbibdən sonrakı beyt niyyətə kecid beytdir. Bu beyt qəsidənin müqəddiməsi ilə onun əsas hissələrini daxili tellərlə bir-birinə bağlayır və kiriz, yaxud girizgah adlanır.

Qəsidə ancaq mədh, müəyyən bir şəxsiyyətin və ya rəvayətin tə'rifisi deyildir. Xaqanının, Nizami, Nəsimi, Qazi Bürhanəddin, Füzuli, Saib

⁵⁴ Rüstəmova Azadə. Klassik Azərbaycan poeziyasında qəzəl (janrin tarixi və poetikası, XII-XVI əsrlər)

Təbrizi və başqalarının qəsidələrinin bir qismi fəlsəfi, əxlaqi-didaktik və ictimai-siyasi məzmun daşıyır, təbiətin gözəlliyyini, vralığın və kainat hadisələrinin rəngbərəngliyini ifadə edir. Xaqanının qəsidələri hümanist niyyətlə yazılmışdır. "Mədəin xərabələri" - dünyanın ibrət aynası şairi sarsılmış, onu ibrətli və vətənpərvər düşüncələrə aparmışdır. "Qəsideyi-şiniyyə"də dövr və insanın mahiyyəti təhlil edilmiş, nəfəsə aldanınanların faciəsi göstərilmişdir. Füzuli qəsidələrində zamanın gərdişindən, bədii sözün tə'sir və imkanından danışmışdır. Həbibini sevgini bəşəri hiss, təmiz duyğu və düşüncə kimi mə'nalandırmışdır.

Qəsidənin ölçüsü və qafiyə quruluşu dəyişmir, qəzel kimi qafiyə-lənir: birinci beyt öz aralarında qafiyə-lənir. Sonrakı beytlərin ilk misraları sərbəst buraxılır, ikinci misraları isə ilk beytin ikinci misrası ilə həmqafiyə *aa, ba, va, qa, da, sa...) olur.

Sənətkarların həyat mövqeyi, bədii üsulları və məzmun nəzərə alınır, qəsidələr münacat, nə't, mədhiyyə, fəxriyyə və mərsiyyə kimi növlərə ayrılır. Şərq klassiklərinin eksəriyyəti qəsidə yazmış, ancaq onların hamısı bu janrı növlərindən eyni dərəcədə istifadə etməmişlər.

Münacat qəsidənin bir növü, bir şaxəsi kimi yaranmışdır. Bu forma bir istiqamətdə inkişaf etmiş və həmişə dini məzmun daşımışdır. Burada tanrı tə'riflənmiş, yaradılışdan, ilahi qüvvələrdən bəhs olunmuşdur. Münacatda diqqət təsvir-tərənnümə verilmiş, didaktizm tə'rifə qarışımdır.

Nə't - müəyyən mə'nada məzmununa görə münacata yaxındır. Çünkü münacatda tanrıının qüdrət və mərhəməti, nə'tdə isə peyğəmbərlər, şia imamları təsvir və tərənnüm olunmuşdur. Klassiklər nə'tdən və münacatdan six-six istifadə etmişlər. Nizaminin epik poeziyasında Məhəmməd Peyğəmbər "Sübħün bağçasına" ətirlər saçar, odur hər ilahi xəznəyə açar". O, "mə'nada Adəmin can kimyəsi, surətdə ələmin göz tüyasıdır".

Mədhiyyə - mədhdir, tarixi şəxsiyyətlərin, hökmdarların və onların ailə üzvlərinin dəbdəbəli ifadələrlə, şişirdilmiş boyalarla tə'rifidir:

Şah ümmandır, onun atı bir atəşin nəhəngdir,
Dəniz kimi bu nəhəngi bəzəmişdir cəvahir.
Qılincında ayna kimi eks olunur asiman,
O aynanın üstündə də sudan vardır bir nişan.

(Xaqani Şirvani)

Bə'zən mədhiyyələrdə dövrün ziddiyətləri göstərilir. Xaqani "Şirvanşah Mənuçhrün tə'rifi və onun oğlu Axsitandan şikayət" adlı mədhiyyəsində saraylardan aldığı acı təəssüratları ümumiləşdirir:

Abrımı apardı Axsitan mənim,
Bu yaram sağalmaz heç zaman mənim,
Günahım olmadan sandı günahkar,
Onda nə kərəm var, nə də həya var.

Fəxriyyə - lirik janrdır; qəsidi, məsnəvi və qəzel formasında yazılırlar. Burada şair özünün poetik "mən"ini, fərdi istə'dad, düşüncə, bilik, bacarıq və qabiliyyətini tərənnüm edir. Şərqdə fəxriyyə geniş yayılmışdır. Nizami "Məni inkar edənlərdən şikayət"i və "Mənəm ol şəhimiəni" şe'rlerini fəxriyyə formasında yazmışdır. Fəxriyyələrdə, bə'zən mühakimələr yürüdürlür, söz sənətindən və onun təbiyəvi əhəmiyyətindən danışılır, istə'dada belə poetik düşüncələr axarında qiymət verilir.

Mərsiyyə - geniş yayılan, lakin özünün xüsusi forması olmayan, qəsidi və məsnəvi, bə'zən də qəzel kimi yazılın lirik şe'r janridir. Mərsiyyənin məzmunu yasla, ələm və müsibətlə aşılanır. Füzulinin "Həqiqətəüssüəda"si, Vidadinin "Müsibətnamə"si bu janrin tə'sirli nümunələrindəndir. Natəvan oğlunun ölümüne qəzel şəklində mərsiyyələr yazıldı. Dəxil, Qümri, Raçi, Sərraf, Dilsuz və Pürqəm imam və peyğəmberlərə, Kərbala şəhidlərinə yas saxlayır, mahiyyəti fəryadla ifadə olunan mərsiyyələr yazıldılar.

Tərkibbənd Tərkibbənd - formasının müəyyən ünsürlərini itirən, yaxud dəyişən, müxtəlif şəkli keyfiyyətlər alan lirik şe'r janridir. Bu janr klassiklərin bə'zisinin yaradıcılığında 8-10, 10-12, 12-14, digərlərində 14-18 və 18-24 misra olmuşdur. Füzulinin tərkibbəndləri bəndlərə ayrılmış, ilk dörd misra öz aralarında, son iki misra bir-birilə (aaaabb, aaaabb...) qafiyələnmişdir. Əmaninin tərkibbəndləri 14 misradan ibarət olmuş və misraların hanısı bir-birilə (aaaaaaaaaaaaaa) qafiyələnmişdir Q.B.Zakir tərkibbəndlərində daha mürəkkəb üsüllardan istifadə etmişdir. Onun tərkibbəndləri 22-24 misradan ibarətdir. Şe'rər isə belə aabaqadatasafaxa ua oa uu; bbabvbqbdbsfbtbybxbbb - qafiyələnmişdir. S.Ə.Şirvaninin tərkib-

bəndləri 12-14 misradan çox olmamış və onlar iki formada - aaaaaaaaaaa; aabaqadatasauu - qafiyələnmişdir. Bunlar ona görə, belədir ki, ədəbi inkişaf ədəbi növ və janrlara tə'sir göstərmış, tərkibənd özünün formasının müəyyən əlamət və ünsürlərini sabit saxlaya bilməmişdir. Onun ölçüsündə, misra düzümündə və qafiyə sisteminde rəngbərənglik yaranmışdır. Hətta, müəyyən bir sənətkardan bu janrin ən'ənəvi formasına müxtəlif mövqedən yanaşmış, ona orijinal biçim və bədii çalarlar verməyə çalışmışdır.

Tərcibənd Həm tərcibəndin, həm də tərcibəndin müzmu-nunu şair gördüyü, iştirakçısı olduğu, tə'sirləndiyi, mə'nasını duydugu sahələrdən götürür. Eyni zamanda, bù jan-rın tutumu, ölçüsü, qafiyə sistemi bir-birindən az fərqlənir. Tərcibənd-lər Nəsiminin və onun müasirlərinin yaradıcılığında beytlərə, Füzulidə isə bəndlərə ayrıılır. Nəsiminin tərcibəndlərində ilk iki misra öz aral-a-rında qafiyələnir, sonrakı beytlərin birinci misraları sərbəst buraxılır, ikinci misraları isə birinci beytin son misraları ilə həmqafiyə (aa ba qa da va...) olur. Yaxın məzmunlu, yaxın ölçülü, oxşar ahəngli tərcibənd-lərdə final beytləri təkrar olunur. Müxtəlif tarixi kəsimlərdə yazılan tərcibəndlərin strukturu bir-birindən fərqlənir. Nəsiminin tərcibəndləri 13-15 beytən, Füzulinin tərcibəndləri 12 misradan çox olmamışdır; həm də Füzulinin tərcibəndlərində final beytindən başqa, misraların hamısı öz aralarında (aaaaaaaaabb) qafiyələnmişdir. Q.B.Zakir az-misralı (20-22), S.Ə.Nəbatı isə çoxmisralı (bə'zən 50 misradan çox) tərcibəndlər yazımışdır. Bu sənətkarların tərcibəndlərinin ilk iki misrası öz aralarındaki, sonrakı sətirlər isə misraası qafiyələnmişdir.

Məsnəvi Sərqdə epik poeziya daha çox məsnəvi janrı ilə ya-ranmışdır. Çünkü məsnəvi sənətkarın yaradıcı axta-rişlarını, onun bədii üsullarının müxtəlifliyini məhdudlaşdırır, mürəkkəb psixoloji, dərin fəlsəfi-didaktik məzmunla hadisələri təsvir-ə imkan verir. Burada bədii-texniki prinsiplərə, qafiyə quruluşuna sər-bəst yanaşılır, həcmə sədd qoyulmur. Misralar bir-birilə, öz araların-da qafiyələnir. Məsnəvi beytlərə ayrılan hər beyt bitkin bir fikir, bit-kin mə'na ifadə edir.

Hər kimsə ki, tanıdı bu canı,
Bir zərrəyə saymadı Cahani.

(Nəsimi)

Fars-tacik və türkdilli xalqların ədəbiyyatında məsnəvidən çox istifadə olunmuşdur. Mə'sud Mərvəzi, Rudəki, Mollayı Rumi, Xaqani, Nizami, Əlişir Nəvai və Füzuli poema, mənzum hekayə, təmsil və rəvayətlərini məsnəvi janrı ilə yazmışlar. Müasir şə'rde məsnəvi yeni məzmun, yeni forma xüsusiyyətləri almışdır. Məsnəvilər heca vəzni ilə yazılır, fikir misradan-misraya inkişaf etdirilir.

Hava aydın, sağ görünür, sol görünür,
Könüllərdən könüllərə yol görünür.
Budur, yənə saz səsləri qalxır zilə.
Qonur Vətən bülbülləri guldən-gülə.

(S. Rüstəm)

Mürəbbə Mərəbbe (dörtlük) - beş ya, yeddi bənddən, hər bənd isə dörd misradan ibarət lirik janrıdır. Bu janr sadəliyi, fəallığı və oynaqlığı, həm klassik, həm də müasir ədəbiyyatda çox işlənməsi ilə seçilir. Onun bəndləri arasında rabitə, daxili bədii bağ asan yaranır, bir misra o birinə poetik ləngər, güclü fikir və ahəng axını hazırlayırlar.

Pərişan halın oldum, sormadın hali-pərişanım,
Qəmindən dərdə düşdüm, qılmadın tədbiri-dərmanım.
Nə dersən, ruzigarım böyləmi keçsin, gözəl halım.
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım.
Əsiri-daimi eşqin olalı səndən vəfa görməm,
Məni hər handa görsəm, əhli-dərdə aşına görməm,
Vəfavü aşinalıq rəsmini səndən rəva görməm,
Gözüm, canım, əfəndim, sevdiyim, dövlətli sultanım.

(Füzuli)

Həcəz bəhrinin birinci növünün birinci variantında yazılan bu dörtlükdə birinci bəndin son misrası bütün bəndlərə təkrar olunur. Fikri gücləndirən, şə'rə xüsusi ahəng gətirən belə təkrarlardan klassik-lərin çoxu istifadə etmişlər. Ancaq mürəbbədə misra təkrarı vacib şərt deyildir. Burada əsas şərt dörtlüyün ilk bəndin bütün misraların bir-

bırılıq, qalan bəndlərin ilk üç misrasının öz aralarında, dördüncü misranın isə birinci bəndin son sətri ilə həmqafiyə (aaaa bbba vvva qqqa ddd...) olmasına.

Sənsizim bimar qalsam, qəm degil,
Dərd ilən əfcar qalsam, qəm degil.
Eşq şən biar qalsam, qəm degil.
Şadü kamü zar qalsam, qəm degil...

XX əsrin əvvəllərindən mürəbbeyə sərbəst yanaşılır, onun ifadə imkanı artırılır, janra müxtəlif quruluşlar verilir. Və müasir ədəbiyyatda dörtlük gah misraası, gah misralar öz aralarında qafiyələnir, gah da məzmunun tələbi ilə bə'zi misralar qafiyələnmir.

Müqəddəs Hər bəndi altı misradan ibarət olan qədim şe'r şəkillərindən biridir. XX əsrə müsəddəsə yeni istiqamət verilmiş, onunla dövrün eybləri göstərilmişdir. Klassik ədəbiyyatda müsəddəsin ilk dörd misrası bir, son iki misrası öz aralarında qafiyələnmişdir.

Xurşudkün şərabla dolmuşdu camımız,
Ol mah ilə keçirdi bizim sübhü şamamız.
Dövri-fəlakdə hasıl olurdu məramımız.
Xaki dərindən özgə yox idi məramımız.
Bülbüllərə o sahəti-quds aşıyan idi,
Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

(S.Ə.Şirvani)

Müstəzad Müstəzad həcmi böyük olmayan, qəzəl və qəsidənin formasının bə'zi ünsürlərini özündə cəmləşdirən, əsərən məhəbbət və gözəllik mövzusunda yazılın janrdır. Bə'zən müstəzadlar müxəmməs və müəəşərlərin əlavəsi - artırılması ilə yaradılır. Əlavələr yaradılanda müstəzadların forması dinamikləşir, uzun və qısa misralar bədii-məntiqi ardıcılıqla növbələşir.

Dil difi üçün tic çəkib qaş iki yandan,
Canım ona qurban.
Hənd əhlidən olmuş ona ovbaş iki yandan,

Qarətgarı iyman.

Minnət çəkirəm doğrayar kaş iki yandan,
Gözdən elə tufan.

(Q.B.Zakir)

Müstəzad geniş yayılmışdır. Nəsimi, Nəvai, Vaqif, Vidadi, Zakir, Nəbatı, Sabir və başqaları idraki-tərbiyəvi əhəmiyyətli müstəzadlar yazmışlar.

Ey sünbüli-tərdən üzünə pərdə tutanım,
Ey qönçə dəhanım.
Pərvanə kimi başına qoy bircə dolanım,
Ey ruhi rəvanıım.

(Nəbatı)

MÜASİR ƏDƏBİYYATDA YENİ BƏND NÖVLƏRİ

Müasir şə'r fikir dərinliyi, fərdi üslüb çoxluğu və məzmun forma müxtəlifliyi ilə yaranır, klassik poeziyanın ən'ənə və təcrübəsindən ayrı inkişaf etmir. Şə'rİN bənd növlərinin əksəriyyətindən, o cümlədən məsnəvi bənd növünə əsaslanan ikiliklərdən çox istifadə olunur. Yeni bənd növlərinin (aa, bb, vv, qq, dd, aa, ba, va, qa, da...) məzmunu, ifadə və təsvir üsulları müasirliyi, tə'sirinin əhatəliliyi ilə fərqlənir...

Qulağında dənizin layası,
Ciyərimdə bağlarının havası.
... Narın qumda naxış-naxış izlərim,
Anam üçün doluxsunan gözlərim.

(*Qabil*)

Həm ikiliklər, həm də üçlüklər, sadə və kiçik, fərqli bənd növləridir. İkiliyin ən'ənəsi əsrlərdən-əsrlərə, üçlük isə XX əsrin 30-cu illərindən yaranmışdır. Üçlüklər sənətkarın sərbəstliyini artırır, bədii strukturda sözlerin və qafiyələrin düzümündə müxtəlifliyə (aqa, vsb, vnq, tdq...; nnn, rrr...; ibn, nqn..., lsx, mux....; uus, iis) imkan verir:

Arzu var ki, quş olur, yuva tikir könüldə,
Arzu var çiçək olur, açılar yeni ildə,
Arzu var nəğmə kimi gəzir dildə-dodaqda.

(*Ə.Cəmil*)

Aləm bilir bu həsrəti,
Sinəmdəki məhəbbəti,
Heç xəbərin yoxdu sənin.

(*Ə.Kürçaylı*)

Müasir ədəbiyyatda dörtlük çox yayılmış, onun klassik ədəbiyyatda olmayan, yeni bənd növləri yaranmışdır. Dörtlüyün səkkiz növündən biri - aaab qafiyə forması aşiq şə'rının (qoşma, gəraylı, təcnis, dodaqdəyməz), aaba qafiyə sistemi ilə xalq şə'rinin (holavar, vəsf-i-

hal, sayaçı sözleri, bayatı) misra vahidləridir. Həm aşiq, həm də xalq şe'rinin bə'zi janrlarından bayatı, gəraylı və qoşmadan yazılı ədəbiyyatda da istifadə olunur; aaba bənd növü ilə rübai'lər, müxtəlif ölcüdə iri misra vahidli şe'rər yazıılır:

Dağları qoşa dünya,
Özü tamaşa dünya.
Keşiyində durmuşuq
Arxayın yaşa düşya.

(M.Dilbazi)

Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedən bada,
Vurğunu da salar yada,
Düz ilqarı bizim dağlar.

(S.Vurğun)

Diksinq-diksinq qıya baxanda,
Səksənmə könlümü oda yaxanda.
Çəşmeyi-çəşmimdən nurlar axanda,
Qaynar bulaqlara bənzər, maralım.

(M.Müşfiq)

Samur çayı salam verir bizim ağır ellərə,
Öz suyunu şerbət kimi o paylayır çöllərə.
Dümsükləyib təbiəti yuxusundan oyadır,
Alqış onun yaxasında tarix yazan ellərə.

(S.Vurğun)

Müasir şe'r dörtlüyün aaaa, abat, asdq, qqdd, adqv və assa bənd növlərində daha çox yazılır. Bunlardan aaaa, asdq, assa, adqv şe'r şəkillərinin özünəməxsusluğu XX əsrin 20-ci illərindən yaranmış və getgedə işləkliyini artırılmışdır. Bu bənd növlərindən ilk dəfə S.Vurğun, M.Müşfiq, R.Rza, S.Rüstəm, Ə.Cəmil, M.Dilbazi və O.Sarıvəlli istifadə etmişlər.

Dörtlüyün mürəbbe növünün, beşliyin müxəmməs və təxmis kimi janrlarının ənənəsi əski dövrlərdən yaranmışdır. Lakin müasir ədə-

biyyatda nə müxəmməsdən, nə də təxmisdən istifadə olunmur. Ayrı-ayrı fərdi bədii yaradıcılıqda beşliyin aaabb qafiyə sistemi daha tə'sirli görünür. Bu bənd növünə sərbəst yanaşılır, onun gah birinci bəndinin son iki misrası, gah da bir misrası bütün bəndlərdə təkrar olunur.

Dünya böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırınaya tor atdım,
Bu cür'əti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Sağlığını görsə idi kəhərim,
Yarı yolda büdrədimi hünərim?
Göz yaşından nə barlandım, nə dərim,
Günün mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

(M.Araz)

Beşlik inkişaf edir, dinamikləşir, bədii-fikri tutumu artır, onun yeni bənd növləri yaranır. Elə ababb, abvbq, aabab, aabav, abbaa, abavb, abvvb, aavab, abvbq, abvbb və aabbv bənd növləri müxtəlif bədii üslublu sənətkarların yaradıcılığında yaranmışdır. Beşlik xırda və iriölçülü bənd növləri ilə yaranır. Şə'rİN forması, ölçüsü və ifadə tərzi məzmunə uyğun seçilir. Beşlikdən və altılıqdan ilk dəfə S.Vurğun istifadə etmişdir. Onun yaradıcılığında beşliklə altılığın bəndləri arabir ("Deyin, gülün, övladlarım"...) növbələşir və ahəng müxtəlifliyi yaranır. S.Vurğun əsərlərini daha çox altılığın aabbvv, ababvv, abavbq və abbaqq bənd növləri ilə yazmışdır. Sonralar, ayrı-ayrı yaradıcılıqda altılığın müxtəlif bənd növləri yaranmışdır.

Müəyyən mə'nada altılıq müstəqil janr deyildir. Bu bənd növünə də rübai, ya mürəbbə qəzəl beyti, ya üç məsnəvi beyti, ya da iki üçlük bir-birilə birləşir, vahid səs və musiqi vəhdəti, ahəng bütövlüyü - altılıq yaranır, birləşmə bədii niyyətlə, forma əlvənlığına uyğun aparılır:

Mərd insanlar torpağına,
Gözəlliyyin sorağına,

Gəlir bura şairlər də.
Danışdılmaz bu yerlərdə
İnsnaların xatirəsi,
Mənim kimi heç bir kəsi

(M.Dilbazi)

Müasir şe'r də altılığın müxtəlif bənd növlərinə təsadüf olunur: "Dörtlük və ikilik bəndlərindən ibarət olan altılıqlar. İki üçlük bəndinin birləşməsindən ibarət olan altılıqdır. Üç qəzəl beytindən ibarət olan altılıqlar. Üç məsnəvi beytindən ibarət olan altılıqlar. Beşlik bəndinin və bir misranın birləşməsindən ibarət olan altılıqlar". Bu bənd növlərinin "özləri də müxtəlif variantlara malikdir. Məsələn, dörtlük və ikilik bəndlərindən ibarət olan altılıqların aşağıdakı variantları var:

- a) çarpez dörtlük - məsnəvi (ababvv)
- v) yarımcarpaç dörtlük - məsnəvi beysi (abvbqq)
- v) rübai dörtlüyü - məsnəvi beysi (aabavv)
- q) rübai dörtlüyü - qəzəl beysi (aabavq)
- ğ) qurşaqlı dörtlük - məsnəvi beysi (abbavv)
- d) yarımcarpaç dörtlük - qəzəl beysi (abvbqd)
- e) qoşma dörtlüyü - qəzəl beysi (aaavbq)

Bələliklə, altılıq bənd növü Azərbaycan... poeziyasında 10-dan artıq formada təzahür edir". Lakin daha mürəkkəb bir şe'r şəklinin - yeddiliyin bənd növləri çox deyildir. Yeddilik ancaq dörtlükə üçlüyün (aabb-avv, aabb-vvq), çarpez dörtlükə sərbəst üçlüyün (abvb-qbs, abvb-qqb), qoşma dörtlüyü ilə məsnəvi beytli üçlüyün (aaab-vvb) birləşməsindən əmələ gəlir. Bəs sadə bənd növləri birləşəndə ümumi vəhdət və ahəngdarlıq qorunur, qafiyə düzümünün müxtəlifliyi rəngbərənglik yaradır. Yeddiliyin, bə'zən eyni qafiyə quruşlu bənd növlərindən, eyni ölçülü misradan istifadə edilir. Ancaq həyata müxtəlif mövqelərdən yanaşılır, mahiyyət dünyagörüşlərə münasib açılır. Buna görə də üslüblər seçilir, rənglər, mənzərə və detallar fərqlənir, ahəng müxtəlifliyi, nida və sual ayrılığı asan duyulur.

Qüssəli çağlarında,
Səsin dodaqlarından,
Təbəssüm görünübə

Gülüşa bürünübse,
Kədərlərin bir anda -
Bu uğurlu zamanda
Demək, hələ mən varam.

(Ə.Kürçaylı)

Yeddilik klassik ədəbiyyatda işlənən yeddilik bəndinə - müsəbbəyə oxşamur. Müsəbbə misraları öz aralarında müxtəlif qafiyə tipləri ilə qafiyələnən (aaaaaaa, bbbbbba...) şe'r şəklidir. Müasir yeddilik də ha dinamik və axarlıdır, geniş mə'na-fikir tutumludur, bənzərsiz qafiyə quruluşludur.

Dost bağıni seyr edərkən,
Taniş bir səsi eşitdim mən:
"Anasızdır, o yetimdir"
Mən bilmədim o kəs kimdir.
Bərk tutuldum bu sözündən,
Evə döndüm lap ürəksiz,
Mənə yetim deməyin siz.

(N.Həsənzadə)

Müasir şe'rdə səkkizlik dörd məsnəvi bəndinin (aabbvvqq) qoşma bəndi ilə yarımcarpaz dörtlüyü (aaabvqqq), carpaz dörtlükə rübai dörtlüyü (ababvvqv) birləşməsindən əmələ gelir. Bədii yaradıcılıqda bu birləşmələrdən həm eyni dərəcədə istifadə olunmur, həm də onlara müxtəlif mə'yar və üsullarla yanaşılır. Ona görə də ayrı-ayrı yaradıcılıqda səkkizliyin bənd növləri bir-birinə bənzəmir. Bəzən eyni bənddə misralar müxtəlif ölçülü olur. Fikir, ahəng və nida aydınlığı, qafiyə mükəmməlliyi və səlisliyi ilə açılır:

Xoşladıımğım bir gecə, yerlər, göylər işıqlı
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki,
Mənə elə gəldi ki,

Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş,
Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş.

(M. Müşfiq)

Nəinki müxtəlif üslubların, fərdi üslubun da səkkizlikləri bir-birinə oxşamır. Onları forma və formanın ünsürləri - vəzn, təqti, bədə ifadə vasitələri, habelə ahəng, nida və səslerin vəhdətləşmə üsulları fərqləndirir.

Klassik ədəbiyyatda səkkizliyin bənd növləri olmamışdır, abvb-vaa, aabvvbqq, abvqdbsq, abvqdqv, abavvqqs, vbaabqqb, abvbqbqd və aabavads qafiyə quruluşlu şə'r şəkilləri müasir ədəbiyyatda yaranmışdır. Bu bənd növləri ilə müxtəlif məzmun-pafosda, müxtəlif ölçü və ahəngdə əsərlər yazılır, sərbəst struktura daha çox meyl göstərilir. Və fərdi üslublarda obrazlar, məcazlar, müqayisə və bədii fiqurlar fərqlənir.

Dildə yeni söz və ifadələrin yaranması, yaradıcılıq axtarışlarının müxtəlifliyi bədii formaya və onun ünsürlərinə tə'sir göstərir, yeni şə'r janları, bölgülər və deyim tərzləri yaranır:

Bu çox ağır dəqiqə
bu tarixi bir andı
Bu böyük bir sinaqdı,
böyük bir imtahandı.
Ordu ərkani-hərbi,
Qərargahın əlində.
On iki milyon əsgər
Hərbin qanlı selində.

Bu sərbəst şə'r deyildir, mükəmməl ölçülü şə'rdir, formaya yeni, orijinal münasibətdir. Belə şə'rər klassik ədəbiyyatda olmamış, 20-ci illərdən sonra yaranmışdır. Ölçülü sərbəst şə'rərin məzmunu və forması, rəngləri, ritm və intonasiyası bənzərsiz olur. Bu forma hər sənətkarın yaradıcılığında bir cür fərdi axtarış, fərdi istedad və üsluba uyğun təzahür edir. Və çox zaman bir bənd növünün ünsürləri digər bənd növünə qarışır. Çoxmisralı və çoxhecalı şə'rər daha çox ünsürlərin bir-birinə qarışması üsulu ilə yaranır.

Bir keçidin qabağını kəsib iki nər,
Döyüşlərdə ad qazanmış iki dost əsgər
Onun biri uzunboylu, enlikürəkli,
Şahin gözlü, şir pəncəli, aslan ürəkli.
O birisi boy-buxundan azca gödərək,
Lakin oddur, tərpənəndə uçur qırğı tək.

(Osman Sarıvallı)

Şe'r məsnəvi tərzindədir; həm bu səpgili şe'rler, həm sərbəst vəznlə yazılan nümunələr, həm də doqquzluq, onluq, onbirlik onikiliklər formaya yaradıcı yanaşmaq üsulu ilə yaranmışdır.

Poema Miladdan əvvəl, birinci əsrin əvvəllerində Lukresi antik vəzndə, hekzametrlə poemalar yazmış, belə əsərlərdən birini "Təbiət haqqında" poema adlandırmışdır. Epik şe'r in ənənəsi antik yunan və Roma ədəbiyyatında inkişaf tapmış, əxlaqi-didaktik poemalar yazılmışdır.

Həm Lükresidən əvvəl, həm də Lükresidən sonra xalq bədii düşüncə və fantaziyası ya Tanrıları, ya əfsanəvi qəhrəmanları, ya da tarixi şəxsiyyətləri yüksək bədii pafosla təsvir etmiş, böyükülən, əlavə boyalar vurulan obrazlarla həyatın müəyyən cəhətlərini göstərmişdir. Məzsunu xalq həyatından alınan belə əsərləri - "İliada" və "Odiseya"ları yunanlar poema - qəhrəmannamə adlandırmışlar. Poemalar da diqqət xalq həyatının, mübarizəsinin və şücaətinin təsvirinə verilmiş, xalq bədii obraz qəhrəman səviyyəsinə qaldırılmışdır.

Amerika alimi S.N.Kramerin elmi axtarışlarında ilk himnləri, gil epik şe'r - poemani şümerlər yaratmışlar. Bu alim kml lövhələr üzərinə həkk olunmuş doqquz şumer qəhrəmanlıq poemasını aşkarlamış, onları oxumuş və dəyərləndirmiş; qərara gəlmişdir ki, poemalardan beşi Bilqamisa, ikisi Enmerkara, ikisi də Luqalbandaya həsr olunmuşdur.

Şumerşünaslar onu da təsdiq etmişlər ki, Şumer mədəniyyəti ən qədim mədəniyyət tipi olmuş və özünəməxsusluğu ilə mədəniyyət tip-lərinin hamisində fərqlənmişdir. Şumerlər çoxsahəli, çoxistiqamətli incəsənət yaratmış, öz tanrılarını, öz hökmədarlarını, öz sərkərdələrini, Uruk şəhərini yaradan, Urukun qala divarını qaldıran insanları sevmiş, vəsf etmiş, onların haqqında söz demiş, eposlar - poemalar yaratmışlar. Ona görə də "Enki və kainat", "Luqalbanda və hurrum

dağı", "Bilqamış" poemaları geniş süjetli, kəskin konfliktli, çoxhadisəli və çoxobrazlı olmuş, tarixi şəxsiyyətlərin canlı obrazları yaradılmış; dörün ictimai-siyasi hadisələrinə, qəhrəmanların yaşadığı və mübarizə apardıqları mühitə münasibət bildirmişlər.

Türkdilli ədəbiyyatda epik şe'r'in ən'ənəsi dərin və keçici olmuşdur. Ən qədim dövrlərdən sənətkralar sinkretik bir janrdan qəsidiədən çox istifadə etmiş, iri süjetli məsnəvilər yazmışlar. Yusif Balasaqununun "Kudatqu bilik" ("Xoşbəxtlik elmi") poeması (1069) həm bədii nəsrin, həm də epik şe'r'in ən'ənələrindən və Türkdilli folklorun səciyyəvi motivlərindən istifadə üsulu ilə yaranmış, janra maraq oynamışdır. Bu əxlaqi-didaktik poemada orijinal kompozisiya, ifadəli süjet qurulmuş, həyati cizgилərlə zəngin obrazlar yaradılmış, ilk on bir bölmədə Tanrı, peyğəmbərlər və dörd xəlifə nəsrələ mədh edilmişdir. XI əsrin sonu, XII əsrin əvvələrindən epik şe'r'in ən'ənəsi genişlənmiş, Nizaminin "Xəmse" poemalar silsiləsi, Xaqanının "Töhfət-ül İraqeyn" və "Mədə-in xərabələri" Şərq bədii mədəniyyətinə dərin tə'sir göstərmişdir. Yayıl-qan ədəbi abidələr - "Dastani Əhməd Hərami", "Cami Cam" (Marağalı Əhvədi), "Fərhadnamə" (Arif Ərdəbili), "Mehr və Müştəri" (Əssar Təbrizi), "Ənisül-Arifin" (Şah Qasim Ənver), "Dəhnamə" (Ş.İ.Xətai), "Leyli və Məcnun" (M. Füzuli) bu tə'sirdən kənardə qalmamışdır.

Ədəbi inkişafın romantizm mərhələsində poema daha çox inkişaf etmiş, bu janrla zəngin obrazlar silsiləsi yaranmışdır. M.Füzulinin "Leyli və Məcnun"da iki qəbilənin həyatı, obrazların tərcüməyi-hali verilmiş, onlar öz dövrlərinin tipik insanları kimi ümumiləşdirilmişlər. Burada hakim feodal düşüncə ilə həyata, insana, yeni baxış üz-üzə dayanmış, sevgiyə yeni münasibət faş olmuş, cəmiyyətin müxtəlif təbəqələrini hərəkətə gətirmiştir. C.Bayronun "Çayıld Harod" poemasında Harold öz mühitində sıxlır, düşkünləşir, üzgün və laqeyd görkəm alır, ibtidai həyata, bakır gözəlliye - təbiətə can atır. Özünü, mə'nəvi aləmini seyahətə, coşqun ehtiraslarını ictimia-siyasi quruluşa qarşı qoyur. C.Bayronun Şərq poemalarında - "Gavur", "Abidos gəlini", "Korsar", "Lara", "Korinfin mühəsirəsi" və "Parizina" da obrazlar qeyri-adi, heyrətamız bir aləmdə - təbiətin qoynunda zəngin romantik boyalarla canlandırılırlar. Bu müstəsna şəxsi taleli insanları cəmiyyətdən sarsılmaz idarə, mübarizilik və üsyankarlıq ayırrı.

XIX əsrin əvvəllerindən epik-lirik və dramatik poemalar yazılırdı. P.B.Şelli ("İslamın üsyəni", "Alastor", "Prometey"), A.S.Puşkin ("Rus-

lan və Lyudmila", "Qafqaz əsiri", "Baxçasaray fontanı", "Qaraçılار"), Con Kits ("Endimion", "Giperion"), və H.Heynə ("Almaniya", "Qiş nağılı") poemalarında cəmiyyətin həyatını təhlil edir, obrazın taleyini dərindən izləyir, özlerinin arzu və ideallarını dövrün "ölüm saçan kədərinə" qarşı qoyurdular. Klassik poemaları müasir poemalardan məzmunun genişliyi, bədii quruluşun mürəkkəbliyi, hadisə və obrazların çoxluğu fərqləndirir. Marağlı Əhvədinin "Cami cam" və Ş.İ.Xətainin "Dəhnamə" poemalarında həyatın, yaşıyışın və münasibətin müxtəlif problemlərdən səhəbet açılır. "Fərhadnamə"də Arif Ərdəbili əsərin yazılıma səbəbini aydınlaşdırır, özünün poetik görüşlərini şəhər edir. Obrazları qarşılaşdırır, onların xarakterini mübarizədə, varlığa münasibətdə açır. Əssar Təbrizinin "Mehr və Müştəri"sində mühitin ziddiyyətləri görünür, qaya-xeyrin şər üzərində qələbəsi əsaslandırılır. Poemalar məzmununa, quruluşuna, ideyasına, təhkiyə və ahənginə görə müxtəlif tiplərə - lirik, epik və dramatik poemalara aylır.

Epic poemalarda əhvalatlar ləng inkişaf edir, süjet genişlənir, obrazların taleyi ziddiyyətlər axarında izlənir. "Aygün" poemasında Aygün öz istəyi və inamı ilə ailə qurur. İlk günlər fərəhələnir, "ömrün xoş baharını" salamlayıır, "öz eşqini bağırına basır". Muğanda çətinliyə, ağır sınaqlara dözür, "el içində el adəti ilə yaşayır". Tək qalandan - Əmirxandan ayrılanidan sonra Aygün vüqar və ləyaqətini qoruyur, taleyini sənətə bağlayır. Əmirxana ziddiyyətli münasibət bəsləyir, sevgisi nifratə, xatirələri təəssürat və müşahidələrə qarışır, həyatını sözlə, nəğmələrlə mə'nalandırır. S.Vurğunun "Muğan", R.Rzanın "Bir gün də insan ömründür", B.Vahabzadənin "Muğam", Ə.Kürçaylıının "Durnalar cənuba uçur", H.Arifin "Dilqəm" və M.Arazın "Atamın kitabı" poemalarında şə'rın bir çox bənd növlərindən və bənd növlərinin birləşmələrindən, müxtəlif misra ölçülərindən istifadə olunur. Lakin epic poemalarda epic genişlik, hadisələri söyləmək, insanları səciyyələndirmək üsulları lirik möziyyətləri üstələyir, janın mündəricəsinə tə'sir göstərir. Qabilin "Nəsimi" poemasında faktlardan, ictimai-siyasi hadisələrdən, tərcüməyi-hal materiallardan istifadə olunur. Epic söyləmədə Nəsimi - bədii obraz böyüyür, özünün dramatik mühiti haqqında təsəvvür oyadır.

Müasir ədəbiyyatda lirik təhkiyəye meyl artır; poemamonoqollar, poema-himnlər, poema-müraciətlər yazılır. Belə lirik po-

emaların poetik şərhində insanların hayatı və xarakteri, mə'nəvi-siyasi aləmi dayanır. Varlığın təhlili prosesində sosial-psixoloji mühitin ziddiyətləri duyulur, müəlliflərin fikir və düşüncəleri, hiss və duyğuları inkişaf edir, arzuları ümumiləşir. Ancaq bə'zi poemalarda hadisələrin müfəssəlliyyindən, insan xarakterlərinin dərin təhlilindən istifadə olunur. Dövr haqqında təsəvvürü lirik mühakimənin inkişafı oyadır. Bu ona görə belədir ki, epiq poemalarda əhvalat, düşüncə və fəaliyyət təsvir olunur, göstərilir. Lirik əsərlərdə isə üstünlük tərənnümə, mahiyyəti bədii münasibətlərlə, süjetdən kənar ünsürlərlə - lirik rıç'et və haşıyələrlə açmağa verilir. "Azadlıq dastan"ında həyatın inkişafı, insanların mə'nəvi-siyasi varlığı M. Müşfiqdə vətəndaşlıq vərəhi doğurur. O, dünyaya poetik nəzər salır, milli-azadlıq hərəkatlarını alqışlayır, xalqları mübarizəyə, milli sərbəstliyə çağırır.

Mənsur şe'r

Mənsur şe'rə maraq XIX əsrin əvvəllerindən oyanmışdır. R.Taqor, İ.Turgenyev, Xalid Ziya və başqaları ziddiyətlərə, istismara, tə'qib və zoraklığa mənsur şe'rə münasibət bildirmişlər. Ömrünün son illərində İ.Turgenev 82-dən artıq mənsur şe'r yazmışdır. Onun belə şe'rleri yiğcam, lakonik, ifadəlidir, həyat, cəmiyyət, sevgi və gözəllik haqqında hissi-emosional düşüncələridir. Bu poetik lövhələrin bə'zisi isə ("Axmaq Şərq əfsanəsi", "İki rübai") satirik-yumoristik mahiyyətdədir. İctimai-siyasi quruluşa, istismara və haqsızlığa, insanı kiçildən, onu zənginləşdirməyə qoymayan mühitə qəzəb və nifrət oyadan əsərlərdir.

Mənsur şe'r daha çox ritmik nəsrlə yazılmıştır. Burada vəznə, bölgüyü və mükəmməl qafiyə sisteminə ehtiyac duyulmur. Bu janrla həyatın mə'nası, insanın fikri-mə'nəvi aləmi emosional, şairənə, həyəcanlı və ritmik tərənnümlə ifadə olunur; söz inamla deyilir, qənaətlə işlənir, ifadələr poetikləşir, sözü sözdən, bir tərkibi o birindən ayırmak olmur. Daxili qafiyələr fikrin, müəyyən bir lövhənin, hiss və emosiyanın tələbi ilə yaranır. Janra oynaq və dinamik forma verilir. Qayə konkret, başaltı sıtirdə açılır. Poetik "mən"in arzuları, insan, zaman və dönyanın taleyi haqqında düşüncələri ümumiləşir. Ritmik nəsrdə - mənsur şe'rə tutumlu lirik-epik və lirik-dramatik təsvirlər vəhdətləşir, lirizm, emosionallıq və ahəngdarlıq bu janra aydınlıq, rəngbərənglik gətirir. Burada ancaq bir və ya bir neçə tuturlu detaldan, xırda həyat hadisələrin-dən istifadə olunur. Təsvirdə çarpıntı, hiss və həyəcan duyulur, lövhə,

yaranan bir mənzərə tə'sir oyadır. Bu dinamik formada təfərrüata, həşiyə, ric'at və fakt çoxluğununa yer verilmir, fikir detallarla, poetik mənzərələrlə, sənətkarın varlığa emosional münasibəti ilə açılır. Azərbaycan ədəbiyyatında mənsur şə'rین ənənəsi dərin deyildir. Bu janr 50-ci illərdən kütłəviləşmiş, ona ümumi maraq oyanmışdır.

Epic növ Aristotelin estetikasında epik növ ədəbiyyatın üç növündən biridir; yazılıının "özündən kənar hadisələr haqqında" təhkiyəsidir. "O faciədən özünün sadə ölçüsünə, təhkiyəsinə görə seçilir, bundan əlavə, onlar həcm e'tibarı ilə də fərqlənirlər: faciə cəhd edir ki, öz vəqəflərini mümkün qədər bir günün ərzində yerləşdirsin və ya bu çərçivədən az kənara çıxın, epos isə zamanca məhdud deyil və bununla da faciədən seçilir".

Epic növdə hadisə və sərgüzəştləri təhkiyədən fasılə zaman ayıır, müəyyən bir proses, müəyyən bir əhvalat baş verir, sonra isə nağıl edilir, söylənir. Burada sənətkar sərbəstdir, "görünmür; aləm plastik bir surətdə müəyyən olub öz-özlüyündə inkişaf edir, şair guya öz-özünə əmələ gələn hadisəni sadəcə nağıl edir". Amma sərbəstlik, zahiri soyuqqanlıq yazılımı müəyyən bir çərçivəyə sala, onun yaradıcı imkanlarını məhdudlaşdırı bilmir. Epic növün iri janrlarında "daxili aləm dərindən təzahür edir və hər iki cəhət, yəni daxili və zahiri cəhətlər bir-birindən ayrı görünməyərək, bilavasitə bir kül halında öz-özlüyündə mövcud olan müəyyən bir varlığı - hadisəni zahirə çıxarır". (Belinski)

Epic növün müəyyən janrları - əsatir və rəvayətlər bəşərin "körpəlik dövründə" yaranmış, xalqların hamısının ədəbiyyatında olmuş, bir xalqda tez, digərində isə gec inkişaf tapmış; onun mahiyyətində mürəkkəb həyat və cəmiyyət hadisəleri, tale və xarakterlər dayanmışdır. Bu növün janrlarının həcmi və bədii tutumu həmişə hadisələrin həcmindən asılı olmuşdur.

ŞİFAHİ XALQ ƏDƏBİYYATINDA EPİK NÖVÜN JANRLARI

Epos Ədəbiyyatın "ən yüksək növ"ünün, "incəsətin tacı"nın - eposun lügəti mə'nası - söz, rəvayət və əhvalat deməkdir. Geniş yayılan eposların - "Bilqamış", "İliada", "Odisseya", "Manas", "Alpamış", "Eneida", "Dədə Qorqud", "Azad edilmiş Beyt-ülümüqəddəs", "İtirilmiş cənnət", "Missiada", "Mahabharata", "Kalevala", "Roland nəğmələri" və "Edda"nin kökü məişətlə, mifik düşüncə və təfəkkürlə, "keçmişdən nəşət edən" bir tarixi hadisə ilə (Jan Pol Rixter) bağlı olmuşdur. Belə eposların süjetini, məzmun-ideyasını sehirli və mübaliqliki hadisələr, qəhrəmanlıq və cəngavərliklərlə dolu əhvalatlar, tale və Tanrıların iradesi şərtləndirmişdir.

Eposda xalqın hayatı "körpəlik dövründə igidlik, qəhrəmanlıq və cəsəret halında", tamlığı və zənginliyi ilə təzahür edir. Burada hadisələr obrazlaşır, aparıcı, həlliədici axar alır, "Həyat öz-özüne mövcud" olur. Çünkü "epos xalqın yenica oyanmış şüurunun ədəbiyyat aləminde ilk yetişmiş meyvəsidir. Epopeya xalqın yalnız körpəlik dövrü keçirdiyi bir zamanda meydana gələ bilər; elə bir zamanda ki, həyat hələ bir-birinə zidd olan şə'r və nəşr kimi iki cəhətə ayrılmamış, hələ xalqın tarixi rəvayətlər halındadır, hələ onun kainat haqqında anlayışı dini təsəvvürlərdən ibarətdir, hələ onun qüvvət və qüdrəti, təravətli fəaliyyəti yalnız qəhrəmanlıq şücaətləri halında təzahür edir".⁵⁵ Miladdan əvvəlki eposlarda - "İliada" və "Odisseya"da Tanrılar talelərdə, həyat, yaşayış və məişətlərdə iştirak edir, meyl və fəaliyyətləri istiqamətləndirirlər. "Bilqamış" eposunda Allahların bəzisi insanların arasında - Urukda və Sidr dağlarında, qeyri-adiliyi və müdrikliyi ilə daha çox seçilən, hafızələrə hopan Tanrılar isə səməlarda yaşayırlar. Harada yaşamlarından asılı olmayaraq, Anu, Aruru, Eana, Eya, Ellill, Addu, İrnin, Şamaş, Mələykə İştər və Ninsu məqamı gələndə məsləhətlər verir, sevinir, kədərlənir, ağlayır, kinli, məkrli və qəzəbli görkəm alırlar. Mələykə İştər qəzəbinin - ugursuz sevgisinin intiqamını təkcə Bilqamışdan yox, insanların hamisindən almaq istəyir. Heybətli Humbaba göydən yerə bu niyyətlə - İştərin arzusu ilə endirilir. Şər Tanrısı Ellil

⁵⁵. V.Q.Belinski. Seçilmiş məqalələr, Bakı, 1948, s.44

Uruka fəlakət gətirir, daşqın törədir. Qəhrəmanlar səfərə çıxanda, döyüşə gedəndə "günəş üzlü Şamaş", Anu, Aruru və Ninsuya üz tutur, onlardan kömək, mərhəmət və uğur dileyirlər. Yarı insan, yarı tanrıları - Bilqamış və Enkidünü Aruru insanların diləyi ilə yaradır, göydən yerə endirir. Enkidü insanların arasında "insanlaşır", insanı keyfiyyətləri insanlardan alır.

Sonrakı eposlarda - "İliada" və "Odisseya"da Allahlar həm insanlara qayğı göstərir, onların hərəkətlərində iştirak edir, həm də ehtiras və qərəzə qapılır, bir-biri ilə bəhsə girir, bir-biri ilə vuruşurlar; bunlar da bədii struktura tə'sir göstərir, hadisələrin və insanların taleyini tə'yin edən amilə çevrilir. Çünkü "Bilqamış"da, "İliada" və "Odisseya"da hələ din ictimai həyatın sair cəhətlərindən ayrılmamışdır; xalq hüquqi-siyasi məfhumlar, vətəndaşlıq və ailə münasibətləri - bütün bunlar həmisi, doğrudan-doğruya, dindən gəlir və yenə hamısı dinə qayıdır" (Belinski).

"Körpəlik dövründə" bütün xalqların epik rəvayətləri - əsatir, əfsanə və eposları olmuşdur. Belə əsərlərin çoxunda fikir yüksək bədii-lilik, ümumbehəşəri hiss və duyğularla aşılınmış; və "epopeyanın məzmunu öz həyatının fərdi mənbəindən hələ ayrılmamış olan xalqın həyatının mahiyyəti, substansial qüvvələri, vəziyyət və mösiətindən ibarət" olmuşdur. Buna görə də şair hələ hadisələrə öz xalqının gözləri ilə baxır, öz şəxsiyyətini bu hadisələrdən ayırmır. Lakin epopeya son dərəcə milli olmaqla bərabər, eyni zamanda bədii bir əsər ola bilməsi üçün xalq həyatının fərdi şəklinin ümumbehəşəri, cahanşüməl bir məzmunə malik olması lazımdır. Yunanların fərdi həyatı belə idi; buna görə də onların kainat və Allahların yaranmasına dair, hətta körpə danışmasına bənzər nəğmələrində də elə ideyalar var ki, bunlar sonralar bütün insanlığın malı olmuşdur" (Belinski).

Eposlarda həyat görünür, özünəməxsusluğunu ilə təsvir edilir. Təsvirdə xalqın gücü, hansı sosial amallar uğrunda mübarizə aparması duyulur, onun mösiətinin, adət və vərdişinin məzmununu ifadə olunur. Epos söyləyənlər özlərini sərgüzəştərdən, dini anlayış və təsəvvürlərdən ayırmır, onlara xalqın nəzəri ilə baxırlar. Eposların məzmunu dövrün səciyyəvi hadisələrindən - xalqların tarixi qəhrəmanlıq mübarizələrindən alınır. Troya döyüşləri "İliada"ya məzmun vermiş, "Odisseya"nın yaranmasına səbəb olmuşdur.

Obrazlar eposlarda böyüdülür, əfsunlaşdırılır, sehri və vahiməli sərgüzəştlərin təsvirinə əhatəli yer verilir. Müxtəlif dövrlərdə söylənən eposlar bir-birinə bənzəmir, xalqlar arasında eyni dərəcəde yayılmır. Bəzi xalqların, o cümlədən rusların "nəğmələrinde və epik rəvayatlarında şə'riyyət çoxdur, lakin bu şə'riyyət dar və sehri, milli fərdiyyət dairəsinə sixilib qalmışdır, ümum possibilità məzmunundan məhrumdur; bu-na görə də yalnız rus ruhuna yaxın olub, onu dərindən həyəcanlandırır, hər hansı başqa bir xalqa heç bir şey söyləmir və heç bir başqa dilə tərcümə edilə bilməz" (Belinski).

Ədəbiyyatşüaslar doğru deyirlər, müasir dövrün epopeyası, müəyyən mə'nada romanıdır. Romanda eposun səciyyəvi əlamətləri cəmiəssə də, roman epopeya, epopeya da roman deyildir. Müasir iri epik təhkiyəyə "başqa ünsürlər, başqa kalorit hakimdir". Burada Al-lahlar, varlığın əsatiri ölçüləri, obrazları əzəmətli və qeyri-adi fiqurları iştirak etmir; nəzmlə nəşr növləşmir; məzmun-strukturu müasir həyatın adı səciyyəvi hadisələri şərtləndirir.

Əsatir Sifahi xalq ədəbiyyatının ən qədim, sadə quruluşlu janrlarından biri əsatirdir. Bu janrı ibtidai insanların ibtidai təsəvvür və anlayışları yaratmışdır. Əski dövrlərdə insanlar öz mühitlərini, əhatə olunduqları aləmi duya, dərk edə, mə'nalandıra bilməmiş, onlara qorxulu və vahiməli qüvvələr - hadisələr kimi baxmış, ilahiləşdirmiş, heyrat və təcəübərlərini sözlə ifadə etmişlər. Buna görə də əsatir təbiət hadisələrini, kor-təbii qüvvələrin, səma cisimlərinin insanların xəyalında, təsəvvür və düşüncələrində müəyyən bir şəkəl salınması, gah insanlara, gah da tanrılarla bənzər təsvir olunmasıdır.

Ibtidai insanların təbiət hadisələrini - göyün guruldamasını, ildirimin çaxmasını, yerin tərpənməsini, yağışın yağmasını, fəsillərin əvəzləşməsini, meteoritlərin axınıni anlaya bilməmiş, belə təbii mürəkkəb prosesləri Tanrının - İlahi qüvvələrin varlığından ayırmamışlar. Yunan əsatirlərində yaz qışı öldürməş, bədii təsvirdə bu fasil Təbiətin ölüb yenidən dirilməsi kimi mə'nalandırılmışdır. Qədim azərbaycanlıların düşüncələrində gün qarı əritmiş, qışı yaza çevirmişdir. "Öz kəhər atını minən, qırmızı don biçən" bu varlıq - Günəş cazibədar bir qız, Ay isə gözəl bir oğlan kimi təsəvvür edilmişdir. Əsatirlərdə insanların həyatı, düşüncəsi, xəyal və təsəvvürü göstərilmişdir. Sərgüzəştlər, səma

cisimləri, təbii - həyati qanuna uyğunluqlar istək və arzuya uyğun canlandırılmışdır.

Əsatir və əfsanələr daha çox bəşəriyyətin "uşaqlıq dövründə" yanmışdır. Yunanların, romalıların, hindilərin, çinlilerin, ərəblərin və türkdilli xalqların əsatirləri geniş yayılmışdır. "İliada" və "Odisseya"-dan XIV əsr əvvəl yaranan "Bilqamış" dastanı dünya əsatirinə tə'sir göstərmişdir. Yunan incəsənətinin - faciə, bədii nəşr və epik poeziyasının əsası yunan mifologiyası olmuşdur. Homer, Sofokl, Esxil, Evripid, Aristofan və Pindar Yunanistanın, Firdovsi isə İranın əsatir dövrünü təsvir etmişlər. Azərbaycanlıların əsatir dövrünün təsviri ifadəsinə mislərdə, rəvayət, əfsanə, nağıl və xalq şə'rini janrlarında tapmışdır. Herodotun "Tarix"ində dünyanın əsatir mərhələsində Allahlar insanlarla bərabər yaşamışlar. Onlar güclü və qüdrətli olmuş, insnaları itaətdə saxlamışlar. Gücünün tükənməzliyinə görə ellinlilər sonuncu hökmədarın - Tanrıının - Osirisin oğlu Ordusu Apollon adlandırmışlar. "Qaraxan və insan" türkdilli xalqların yaradılış əsatiridir.

Əsatir inkişaf etmiş, mərhələlər keçmiş, ən əski fəlsəfənin predmeti onunla şərtlənmişdir. Yazılı bədii yaradıcılıqda əsatir və əfsanə motivlərindən tez-tez istifadə olunmuşdur.

Amma xalqların tərəqqisi, insanların təbiətlə əlaqə və teması, yeni janrların yaranması, bədii duyum və dərkin dərinleşməsi ilkin həyat anlayış və təsəvvürlerinin əsasına - mislərə tə'sir göstərmiş; misin fəaliq və yayılqanlığı zəifləmiş, yaddaşlarda ünsürləşmiş, bədii hərəkatını saxlaya bilmüşdür.

Əfsanə Əsatir əfsanəyə, əfsanə də rəvayətə oxşamır. İnkişaf prosesində bunların biri o birinə çevrilə-keçə bilir. Çünkü bir ərazidən başqa bir əraziyə, bir nəsildən o biri nəslə keçəndə əsatir ya nəyi və nələrisə itirir, ya da yeni bədii çizgi və əhvalatlarla zənginləşir, ilkin özünəməxsusluğundan xeyli uzaqlaşır. Əfsanələrdə mösiət və dünyagörüş, tarixi şəxsiyyətlərin qəhrəmanlığı və sərgüzəştləri təsvir olunur. Burada "işıqla qaranlığın, xeyirlə şərin, doğma ilə yadin, düzlükə ayrılin mübarizəsi" verilir (S. Vurgun).

Azərbaycan xalqının əfsanələrindən biri "Astiaq" əfsanəsidir. Bu geniş və dinamik süjeti əsərdə Midiya hökmədarı Astiaqı yuxu, qızı Mandanın ətrafında əmələ gələn göl heyrətləndirir. O, təhlükədən çıxış yolunu Mandanani iranlıya - Kombisə verməklə tapır. İkinci yuxudan

- mandananın bədənindən göyərən üzüm tənəyi Asiyaya yayılan dan sonra tamam sarsılır və deyir: "Ey Harpaq, özün üçün gələcəkdə bir fəlakət hazırlamamalısan. Mandananın doğduğu bu uşağı götür, apar və harada istəyirsən öldür". Uşaq öldürülmür. Çoban Mitridat onu Kir adlandırır və öz övladı kimi böyüdür. Kir ailədə, uşaqların arasında cəsarətli, düşüncəsinin dərinliyi ilə seçilir. Astiaqı təccübələndirir. O, Kirdə özünə oxşar əlamətlər tapır. "Tomris" əfsanəsi müəyyən mə'nada "Astiaq"ın davamıdır. Burada Midiya hökmdarı Kir Şimalı Azərbaycanı ələ keçirməkdən ötrü hər üsula əl atır. Tomrislə evlənmək istəyir. Ləyaqətli bir qadın çəşmir, dinclik, əmin-amanhıq arzusu ilə yaşıyır. Əfsanədə işığın - Tomrisin gücü və tə'siri artır, qələbəsi əsaslandırılır.

Əfsanələrdə tarixi şəxsiyyətlərin fəaliyyətlərinə, təbiətin müxtəlifliyinə, zülme və istismara münasibət bildirilir. Təhkiyə dinamik aparıllı, hadisələr, münasibətlər böyüdüllür, obrazlar amal uğrunda mübarizə aparırlar.

Azərbaycan ədəbiyyatında əsatir, əfsanə, rəvayət və nağıl motivlərindən çox istifadə olunmuşdur. Nizami ağız ədəbiyyatından istifadə etməyin ən'ənəsini yaratmışdır. Sonralar bu ən'ənə dərinləşmiş, yeni istiqamətə salınmışdır. Şifahi xalq ədəbiyyatının nikbin pafosu ayrı-ayrı ədəbi üslubun yaradıcılığının mahiyyətini, onların obrazlarının meyl və mövqelərini müəyyənləşdirmişdir.

Nağıl Nağıl geniş yayılan janrlardan biridir, hadisələri, əhvalat və sərgüzəştləri birinci şəxsin dilindən şifahi danışmaq, nağıl etmək və söyləməkdir. Nağllarda "xalq üçün ümumi olan cəhət - onun dünyası", kainatın sırlarını anlayışı, cəmiyyətə baxışı, tarixi-milli xüsusiyyətləri, yaşayışı və adət-ən'ənəsi təsvir edilir. Buna görə də "körpəlik dövrü keçirən bütün xalqların nağılları bir ümumi səciyyəyə malikdirlər: bunların məzmunu mö'cüzələrlə doludur. Xalq nağıllarının tükenməz mövzuları: cəngavərlik və bahadırlığın, gəzəgörünməz əsrarəngiz və əksəriyyətlə bir-birinə düşmən qüvvələri təcəssümündən ibarətdir. Bədənəcə qüvvəti və qüdrəti olmaq, həyatı və onun gözəlliliklərini dərk etmənin ilk mərhələsidir; odur ki, nağllarda saysız-hesabsız qüvvətli, qüdrətli bahadır və pəhləvanlara rast gəlirik ki, bunlar tuluqtuluq şərab içir, bir otruma bir qoyunu və ya öküzü yeyirlər. İnsanın bilmədiyi, dərk etmədiyi şey ona müdhiş və əsrarəngiz görünür, odur

ki, nağıllarda sehrbazlara, cadugərlərə... əjdahalara, divlərə, pərilərə, küpəgirən qarılara rast gəlirik" (Belinski).

Dünyanın bütün xalqlarının nağıllarında nağıl söyleyənin düşüncəsi, təəssürat, hiss və duyğusu əsas alıñır. Əhvalatların inkişafında onun siması görünür, həyəcan və çırpıntıları duyulur. Bunlar təhkiyəni bir yönə salmir, hadisələrin dinamikliyini və gözlənilməz inkişafını ləngitmir. Nağılların kompozisiya və süjetləri bir-birindən orijinallığı ilə fərqlənir. Onlar həmişə biri varmış, biri yoxmuş, ya da biri var idi, biri yox idi sözləri ilə başlamır. Bə'zən nağılların ilk sətirlərindən dövrə və zamana, insanların əməllerinə münasibət bildirilir: "Badi-badi kiriftar, hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər, köhnə hamam içində".

Nağıllarda süjet genişlənir, mö'cüzələrdən, əfsun və sehrlərdən, birdən-birə hadisələrin gözlənilməz axara düşməsindən çox istifadə olunur. Həm fantastik, həm də realist nağıllarda mübaliğəyə, əhvalatları böyütməyə və ya kiçitməyə, insanları çətin şəraitdə sınaqlardan çıxartmağa, onları güclü və əzəmetli qüvvələrlə, tilsimlənmiş divlər və əjdahalarla, cadugərlərlə, sehrlə bir aləmlə qarşılaşmağa geniş yer verilir. Surətlərin gücü və inamı, əqidə və iradə möhkəmliyi xeyirlə şərin, işıqla zülmətin mübarizəsində görünür. Nağıl süjetinin inkişafında ideallı yaşayış, fərsh və səadəti əməllerində cəmləşdirən obraz əfsundan, cadu və tilsimdən qorxmur, mübarizə aparanda tədbiri və istiqaməti xalqdan alır. "Qaranlıq dünyanın" - tilsimli qüvvələrin əsiricanlı bir insan onun gücünü və inamını artırır, əfsun və cadunun dərkini və adiləşməsinə kömək edir. Uydurma, şışirtmə, kiçitmə, ümumiyyətlə mübaliğə sərgüzəştlərin istiqamətindən doğur və təhkiyəyə tabe edilir. Kompozisiya yüksəm və ifadəli qurulur, bədii-məntiqi ardıcılıqlı qorunur, psixoloji gərginlik əhvalatdan-əhvalata artır. Mübaliğələrin və bənzətmələrin genişliyi, hadisələrin, sehrin və cadunun dərkini asanlaşdırır, xarakterlərin, əhvali-ruhiyyələrin açılmasına, fərdi xüsusiyətlərin görünməsinə kömək edir. Macəralar və sərgüzəştlər dinamikləşir, insnlar "dərələrdən sel kimi, təpələrdən yel kimi" keçirlər. Nağıl ancaq uydurmaların, mö'cüzələrlə dolu bir aləmin təsviri deyildir; real varlığın, vətənpərvərliyin, cəngavərlik və bahadırlığın, məişətin və adət-ənənənin fantastik şəklə salınması, mübaliğeli və şirsdilmiş boyalarla ifadəsidir. Məzmununa, ideya istiqamətinə, ifadə və təsvir vasitələrinin müxtəlifliyinə görə nağıllar fərqlənir. Qüdrətli

bahadırlara, adlı-sanlı cəngavərlərə və məişətə həsr olunan nağıllar məzmunu heyvanlar aləmindən götürülən nağıllara oxşamır. Və nağılların təsnifatı belə aparılır: heyvanlar haqqında nağıllar, sehrli narğıllar, tarixi nağıllar, ailə-məişət nağılları, satirik nağıllar.

Dastan Dastan şifahi xalq ədəbiyyatının iri formasıdır. **Dastan-** larda varlıq geniş, insanlar fikir və düşüncələri, fərdi xarakterləri ilə təsvir olunurlar. Məzmununa, təsvir olunan hadisələrin xarakterinə görə dastanlar iki yere - qəhrəmanlıq və məhəbbət dastanlarına ayrılır. Həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarında nəsrlə nəzm növbələşir. Hadisə və əhvalatların yönü göstəriləndə, sərgüzəştlərin məzmunu açılanda təhkkiyədən-söyləmədən istifadə olunur. Kədər və həyəcan, duygù və iztirab, müraciət və münasibət göstəriləndə vəsfə və tərənnümə-nəzəmə ehtiyac duyulur. Gəraylı və qoşmlar nitqi, bədii məntiqi tamamlayan havalarla oxunur. Dastanlar müəyyən bir dövrdə baş vermiş bir əhvalat, həyatı bir həqiqət kimi söylənir. Ancaq dastanlarda faktlar böyüdülür, tilsimdən, əfsun və sehrdən istifadə olunur. Əsatir və əfsanə, sehrli nağıł motivləri məhəbbət dastanlarının məzmununa hopur. Bunlar isə şifahi təhkkiyədə adıleşir, olmuş, baş vermiş hadisə kimi danışılır. Xalqın varlığı və sarsılmazlığı, milli bütövlük uğrunda mübarizə qəhrəmanlıq dastanlarının məzmun-pafosudur. VI-VII əsr hadisələrinin ədəbi salnaməsinin - "Dədə Qorqud"un hər boyunda bir bahadırın - oğuzun qəhrəmanlığı nağıł edilir. Qəbile-tayfa başçısı Bayandır xan xanlar xanı, cəsurlar cəsuru kimi tə'riflənir. Qazan xan döyüşlərdə hünər göstərir, oğuzların şərəf və ləyaqətini qoruyur. Qaraca çoban xalqın gücünü, el-oba birliyini ifadə edir. XVI-XVII əsrlərin tarixi abidəsində - "Koroglu"da Çənlibel vətənin timsali, rəmzi kimi ümumiləşir. Dəlilər özlərini vətənsiz təsəvvür etmirlər. Dastanlarda vətənpərvərlik, qəhrəmanlıq və mübarizlik ailə-məişət və sevgi sərgüzəştləri ilə vəhdətdə söylənir. Həyat və cəmiyyət hadisələri qəhrəmanların mübarizəsi ilə bağlanır, xarakterlərin açılmasına, fərdi cizgilərin görünməsinə kömək edir.

Məhəbbət dastanları ustadnamələrlə başlayır və duvaqqapmalarla tamamlanır. Burada diqqət iki surətə - aşiq və mə'suqəyə, mə'nəvi safiğa, e'tibar, sadəqət və sevgiyə verilir. Bu iri formada gəraylı, qoşma, gözəlləmə, divani və deyişmələrdən istifadə olunur. Obrazlar şərə, qa-

ra qüvvələrə qarşı mübarizədə, sevgi sərgüzəştlərində, müxtəlif xəsiyyətli adamlarla əlaqədə izlənirlər.

Dastanlar ədəbiyyat və incəsənəti inkişaf etmiş xalqların ədəbiyyatında müxtəlif dövrlərdə müxtəlif yollarla yaranır. Onların bə'zisi mənşəini əsatir, əfsanə, rəvayət və nağıllardan ("Leyli və Məcnun", "Şah İsmayıł", "Əsli və Kərəm", "Alixan və Pəri xanım", "İbrahim...") alır. Xalq romanlarının bə'zisini ustad aşıqlar yaratdır. Onlar özləri haqqında dastan söyləyəndə həyat və fəaliyyətlərindən, sərgüzəştlərin-dən, bədii əsərlərindən ("Tahir və Zöhrə", "Ələsgərnən Şəhrəbamı", "Həcər xanım", "Aşıq Ələsgərnən Dəli Ali", "Anaxanının küsməyi") istifadə edirlər. Bə'zi dastanlar isə adlı-sanlı aşıqların ölümündən sonra ("Qurbanı", "Xəstə Qasım", "Sarı Aşıq və Yaxşı", "Abdulla və Cahān", "Dilqəm") söylənir. Ayrı-ayrı aşıqlar tərəfindən yaradılan, ümumi istifadəyə keçən, variantları yaranan dastanlar da az deyildir.

YAZILI ƏDƏBİYYATDA EPİK ƏSƏRLƏRİN JANRLARI

Epik növün janrları müxtəlif dövrlərdə yaranmış, ayrı-ayrı xalqın ədəbiyyatında milli-spesifik zəmində inkişaf tapmış, müəyyən əlamətlərlə zənginleşmişdir. Bu növə təmsil, hekayə, oçerk, povest və roman daxil edilmişdir.

Təmsil Dünya ədəbiyyatında təmsilin mükəmməl, bir ədəbi nəsildən digər ədəbi nəslə keçən ən'ənəsi olmuşdur. Çünkü, çox tez incəsənetin ilk inkişaf mərhələsində, eradan əvvəl VI əsrдə təze bir janr - təmsil yaranmışdır. İlk təmsillərin məzmunu heyvanlar və quşlar ələmində alınmış və belə xırda əsərlərdə fikir həm bəsit olmuş, həm də ləng inkişaf etmişdir. Janrin yarandığı əsrin son rüblərində Ezop təmsilə ciddi yanaşmış, dövrünə bu forma ilə bədii qiymət vermişdir. O, təmsillərini nəsrə yazmış, onların məzmununu real həyatdan almış, müasirlərinin məişətinə, əxlaqi-mə'nəvi aləmlərinə tə'sir etmək istəmişdir. İlk dəfə təmsili şə'rle miladdan əvvəl I əsrдə yunan ədəbi Fedr yazmışdır. Fedr təmsilin ilk bəsit ən'ənəsini və Ezopun yaradıcılığını öyrənmiş, "hazır süjetləri" dövrün tələblərinə uyğun yenidən işləmişdir.

Ədəbi inkişafın yeni eraya keçid mərhələsində və yeni eranın başlangıcında təmsil geniş məzmun almış, onun formasında əlvənlilik, bədii bütövlük yaranmışdır. III-IV əsrlərdə şifahi hekayələr formasında yaranan "Kəlilə və Dimnə" də əhvalatlar heyvanların dilindən söylənmiş, ayrı-ayrı xırada süjet və kompozisiyalarda mahiyyətcə insanların həyatı, düşüncəsi və məişəti nəzərdə tutulmuşdur. Doğrudur, "Pançatandra" ilə "Kəlilə və Dimnə" bir-birinə yaxın olmuş, rəvayətlər, təsmil və süjetlər bir-birinə bənzəmişdir. Lakin bunlar nə "Kəlilə və Dimnə"nin, nə də "Pançatandra"nın yayılqanlığına tə'sir göstərə bilməmiş, bu əsərlərin müəyyən süjetləri, rəvayət və surətləri Avropa xalqlarının ədəbiyyatına keçmiş, yeni bədii çalarlarla zənginləşdirilmişdir. Orta əsrlərdə və İntibah dövründə təmsildən çox istifadə olunmuşdur. Lessinq didaktik düşüncələrini bu janrla ifadə etmişdir. Çünkü təmsil "yüksek bir janr"dir, "düşüncə poeziyasıdır", "xalq məsəlləri və atalar

sözlərindəki poeziyanın gəlib" zəmanəmizə "çatdığı son inkişaf nöqtəsidir".

Dərin həyatı məzmun daşıyan təmsil, zahirən sakit və həlim, laqeyd və müşahidəçi təbiətə malik olan, sənətkarlardan həyatın və yaşayışın müxtəlif sahələrində baş verən əhvalatlar və bunların zəminində "toplunanmış təcrübə və dərsler təmsilin" məzmunudur. Təmsildə sənətkar amalı "atalar sözü və məsəllərə çevrilən məzəli", tə'sir oyadan, düşüncələrə hopan sözlərlə ifadə olunur.

Təmsillərdə əhvalatlar "kiçik bir dram kimi verilir", surətlər qarşılaşır, düşüncələrini sərbəst açır, hər biri "öz-özlüyündə və özü üçün mövcud" olur; hadisələr bir amal ətrafında cəmləşir, ləkənlik bir süjetdə dramatik hərəkat tapır.

Təmsilçilərin görkəmli nümayəndlərindən biri Lafonten (1621-1695) olmuşdur. "Klassizizm dövründə təmsil poeziyanın ən mühüm janrlarından biri hesab edilmiş" və Lafonten "qətiyyən Homerdən aşağı tutulmamışdır. Yəqin, ona görə ki, ona vətəndaşlıq pafosunu, həyatı ziddiyətlərin bədii ifadəsini gətirmişdir. Rus ədəbiyyatında təmsilin ən'ənəsi Dmitriyev, Hemnit SSSR və Krilov yarandıcılığında dərinleşmişdir; xüsusən, Krilov sadə quruluşlu təmsillər yazmış, janrin kütləviliyini və tə'sirini artırmış, onunla "rus milli ruhunun bütöv bir tərəfini başdan-başa ahətə və ifadə etmişdir".

Şərq ədəbiyyatında təmsildən tez və geniş miqyasda istifadə olunmuşdur. "Kəlilə və Dəmnə" uzun müddət təmsil yazanlara tə'sir göstərmişdir. Nizami və Rumi təmsillə həyata müdaxiləni genişləndirmiş, onu yeni inkişaf istiqamətinə salmışlar. XIX əsrde A.Bakixanov, Q.B.Zakir və S.Ə.Şirvani dövrün ruhuna uyğun təmsillər yazmış, bu janrla müasirlərinə e'tibar, vəfa, sədaqət, mərdlik və vətənpərvərlik kimi sıfatlar aşılmışlar. Təmsilin əhəmiyyətinin hərtərəfliliyini duyan A.Bakixanov İ.A.Krilovun bə'zi təmsillərini sərbəst tərcümə etmişdir.

Fikir və düşüncə poeziyası - təmsil müasirliyi, cariliyi, tə'sirinin konkretliyi ilə fərqlənir. Bu janrla yaşayışın ağırlığı, istismar, gerilik və əxlaqi-mə'nəvi naqışlı təqnid edilmiş, insanlara hümanist duygular, əhəmiyyətli düşüncələr aşılmışdır. Belinski deyirdi: "Təmsil alleqoriya deyildir və əgər o həqiqətən yaxşı və poetik təmsildirsə, gərək heç alleqoriya olmasın da; lakin o gərək surətləri və xarakterləri poetik bir tərzdə çizilmiş kiçik bir povest və ya dram olsun. Təmsildə verilən su-

rətlərin özləri canlı, poetik surətlər olmalıdır. Krilovun təmsillərində verilmiş hər bir heyvanın öz fərdi xarakteri vardır".

Təmsilin həcmi böyük olmur, kompozisiyası yiğcam və lakonik qurulur. Süjet genişlənmir, iki, bəzən də daha çox obraz üz-üzə dayanır, özlərinə, zəmanələrinə münasibət bildirirlər. Mükalimələrdə gah humor, yumşaq təbəssüm lirik düşüncələrə, gah da rişxənd və kinayə satiraya qarışır. Təmsillərin sonunda didaktik - iibrətamız fikirlər söylənir. Təmsil müstəqil, saf janr deyildir. Lirik, epik və dramatik növlərin ünsürlərinin vəhdətindən yaranan janrdır. Ona görə də təsmil hekayəyə bənzeyir. Burada obrazların fəaliyyətindən bir əhvalat, bir detal və bir mənzərə verilir.

Oçerk

XVIII əsrдə Avropada oçerk geniş yayılmışdır. İngiltərəдə, Almaniya və Fransada ümumxalq hərəkatına hazırlıq dövründə oçerklər yazılmışdır, onlardan bədii - siyasi forma kimi istifadə olunmuşdur. XIX əsrдə H. Veyert və İ. Volf yaradıcılığının ayrılmaz hissəsinə çevrilmişdir. Onlar bu janrla həyatı inkişafda, insanları mə'nəvi-siyasi zənginləşmədə göstərmişlər. Ruslar bu kiçik həcmli janrla rus həyatının "fəryad edən" (Belinski) ziddiyyətlərinə toxunmuş, real həyatı faktlara ictimai-siyasi mə'na vermişlər. "Quberniya oçerkləri"ndə Saltikov-Şedrin iki yüzdən artıq bədii tip yaratmış, çinovniklərin, tacirlərin və mülkədarların rüşvətxorluğunu ifşa etmişdir.

Oçerk - təhkiyə əsəri - qurulur, faktlar fikri-məntiqi ardıcılıqla düzülür, hadisələrin mahiyyəti daxili gərginliyi ilə açılır və hansı istiqamətdə yazılmasından asılı olmayıaraq, "bədii oçerk fabulasız olmur". Bu cari səciyyəli janr həmişə həyatda baş verən, adı və ünvanı bəlli olan hadisələrə - faktlara əsaslanır; fakt isə oçerkdə həmişə fakt - fabuladır, real həyat və cəmiyyət hadisəlidir, canlı əlaqə və münasibətlərdir, insanın fikri-mə'nəvi təkamülüdür. Bütövlükdə "hər fakt tam bir sıra şərtlərin vəhdəti, yüzlərə teli bir-birinə bağlayan düyüñ, əsəb şirəsinin, ürək qanının, ümidsizlikdən doğan göz yaşlarının damclarından yaranmış cövhərdir. Hər bir faktda dərin həyatı mə'na gizlənir, onun kökləri uzaq keçmişlərə gedib çıxır. Hər bir faktda bütün həyat hadisələrinə eyni dərəcədə xas olan ikitipik cəhət var: biri faktın yaranmasında insanın şüurlu iştirakının dərəcəsi, ikincisi həmin faktın insan qəlbini və ümumiyyətlə onun həyatına tə'sir dərəcəsidir". (M.Qorki).

Oçerkdə detallardan, mənzərələrdən, bədii müqayiselərdən istifadə olunur, hərəkət, mübarizə və istək təhkiyədə görünür. Ancaq bu janr bədii uydurmanı, faktları böyütməyi, ya kiçiltməyi, obrazları əlavə boyalarla canlandırmayı tələb etmir. Onun əsasında konkret fakt, həyatda baş vermiş tipik bir əhvalat, müəyyən bir şəxsiyyətin fəaliyyəti, onun ictimai və fərdi mənafeyi dayanır. Obrazlar təsərrüfatın, ictimai-siyasi mühitin, elmin və mədəniyyətin müəyyən sahələrində götürülür. Sənədlə, bədii və elmi-bədii oçerklərdə rəqəm və real hadisə fikri açmaq, məntiqi dərinləşdirmək üçün işlədir. Bədii oçerklər də təsvir predmetə müəyyən həyat tərzi, əxlaq, adət-ənənə, ictimai və şəxsi həyatda yaranmış davamlı münasibətlərdir. Burada xarakterlərin vəziyyəti, yaşayışın dinamikası deyil, statistikası nəzərə çatdırılır, insanın gücü, tə'sir oyadan cəhətləri təsvirlə aşkarlanır. Bədii oçerklər özünəməxsusluğunu və müstəqilliyini inkişafda saxlayır. Sənədlə və elmi-bədii oçerklər isə qarşılıqlı zənginləşir və inkişaf edir. Oçerk çəvik, yayılan, təcrübə və illüstrativ janrdır, "müasirlik tarixinin təşəkkülü prosesdir", "daha çox ideya-məzmun tələb edən" janrdır, mənəvi-siyasi, sosial-iqtisadi həyatın, məişətin və fərdi fəaliyyətin ifadəsidir.

Azərbaycan ədəbiyyatında əsasında real faktlar dayanan "Şikayətnamə" və "Səfərnamə" kimi bədii-publisistik əsərlər az olmamışdır. Aqcaq janrin tələblərinə hərtərəfli cavab verən oçerklər gec, XX əsrin əvvəllərindən yaranmışdır. Belə oçerklərin məzmunu seçilən, tanınan, yaradıcı əməyi ilə fərqlənən insanların həyatından alınmışdır. Müasir oçerklərdə məzmunu həssaslıqla yanaşılmış, "mən" təhkiyəni aparan da, şəxsiyyətini hadisələrin axarına qatanda lirik düşüncələr, ya realist, ya da romantik meyllər güclənmiş, hissələr, fikir və duyğular obrazlı ifadə olunmuşdur.

Hekayə

Ən əski dövrlərdən hekayə geniş yayılan, həm nəzəm, həm də nəşrlə yazılın janrlardan biri olmuş, onun ədəbi üsulları tez müəyyənləşmişdir. Çünkü miladdan əvvəl ikinci əsrde "Milet hekayələri" yaranmış, III-IV əsrlərdə "Kəlilə və Dimnə" şifahi hekayələr formasında yayımlmışdır.

Avropanılar Şərqi ədəbiyyatının ən ənənələrindən tez istifadə etmiş, "Kəlilə və Dimnə", "Min bir gecə" səpgisindən olan əsərləri öyrənmiş, onları öz dillərinə çevirmişlər. Ancaq Avropa ədəbiyyatında hekayə

novelladan fərqlənir. Sonu görünməyən, xəyalə gəlməyən hadisələrlə bitən xırda təsvir - təhkiyə əsərlərini avropalılar novella adlandırırlar. XIV-XV əsrlərdə Avropada lirika və epik növün bəzi janrları - novella və roman erkən İntibahın təzahürləri idi. Azərbaycanda İntibahın mədəni və ədəbi-bədii təzahürləri özünü daha tez göstərmişdir. "Sirlər xəzinəsi"də iyirmi mənzum hekayə, "Məqalət" adlandırılmışdır. Azərbaycan mənzum hekayələri ən qədim dövrlərdən milli nağlı və lətifələrin bətnindən təşəkkül tapan, İntibahın ilk mərhələsindən yeni məzmun və formaya düşən, poetik üsullarını erkən müəyyənləşdirən janrı ididir.

Avropada XIV əsrənə novella inkişaf etmiş və bu janr Fransada, İngiltərə, Almaniya və İspaniyada İtaliya ədəbi təcrübəsi zəminində formalasılmışdır. Sakketinin, Coserin və Marqarita Navarskayanın novelləri hekayələrin proobrazı kimi yaranmış, geniş yayılmışdır.

Erkən İntibah Avropa novellalarında zamanın ziddiyətləri ötəri, zəif və sistemsiz gösterilmiş, təhkiyənin əsasında cəmiyyətdən təcrid olunan, özünün fərdi aləmini yaşıyan bir şəxsiyyət dayanmışdır. Sonralar novellanın yaxşı nümunələrini F.Sakketti, P.Braççolini, M.Bandello, C.Bakkaçço, Q.Mann, V.İrvinq, Ki de Mapassan, Nosalis və başqları yaratmışlar. Ədəbi inkişafın romantizm mərhələsində bu janrla mə'nəvi-sosial axtarışlar, psixoloji düşüncə və çırıntılar təsvir olunmuşdur.

XIV-XV əsrlərdə Novella İtaliyada "faset", Fransada "fablo", Almaniyada "şvank", Rusiyada "novello" adlanmışdır. Rusiyada novelanın tarixi gah XVII əsrə, gah da XVIII əsrin sonuna çəkilmişdir. Və XX əsrin əvvəllərinə qədər Rusiyada "povest" sözü geniş mənəna almışdır. Poemalar, təmsillər, yol qeydləri və təəssüratlar povest adlanmış və "hekayə" sözü "povest" sözünün sinonimi kimi işlənmişdir. Qoqol hekayələrinə hekayə yox, povest demişdir. Buna görə də V.V.Sinovski fikir söyləyəndə epik növün janrlarının səciyyəvi xüsusiyyətlərini yox, slavyan xalqlarının bədii təhkiyəsinin təcrübəsini əsas almış və demişdir: "Xüsusilə keyfiyyət baxımından mən romanıa hekayə arasında fərq görmürəm". XVIII əsrə sehri hekayə roman sözünün sinonimi idi və fransızlar romanla hekayəni eyniləşdirirdilər. İspaniyada, İtaliya, Almaniya və İngiltərədə trovelər (sənətkarlar) XVII əsrə hekayə və romanların süjetini uydurmaya, gerçəkliliyin məntiqini tamamlayan əhvalatlara istiqamətləndirirdilər. İtaliya bədii

nəşrinin yaradıcısı - C.Bokkaçço isə nə sehra, nə rəvayətə, nə uydurma, nə də ritmik nəşrə həvəs göstərmirdi. Adı və ifadəli hekayə təkkiyəsi ilə insanlara tə'sir göstərmək isteyirdi.

Şərq ədəbiyyatında novellanın əlamətləri hekayələrin məzmun-strukturuna hopur, hadisələr göznlənilməyən axarda inkişaf edir, final heyrət oyadır, insanı düşüncəyə aparır. Hekayələrin ekspozisiyasında Usta Zeynalın "murdarlanacağı", işi yarımcıq qoyacağı ("Usta Zeynal"), Qurbanəli bəyin çıxılmaz vəziyyətə düşüb kəfənə bürünəcəyi ("Qurbanəli bəy"), Novruzəlinin həbs olunacağı ("Poçt qutusu") göz-lənilmir, fikir və xəyalə gəlmir.

Bizim eradan əvvəl - ilk təşəkkül illerində Şərq ölkələrində hekayənin əsası, mənşəyi şifahi xalq ədəbiyyatı, lətife və nağıl olmuşdur. Əski dövrün sənətkarları belə əsərlərin məzmununu şəhər və kənd həyatının macəra və sərgüzəştlerindən, məişətdən alırdılar. Onların qurduğu süjetlərin əsasında bə'zən də adı və sadə macəralar, bə'zən də hadisə və münasibətlər dayanır, təfərrüata yer verilmir, ideya-estetik amal əxlaqi-didaktik mahiyyətli səhbət və rəvayətlərlə açılırdı.

Orta əsrlərdə Şərq və Avropa klassikləri sərgüzəşt-əhvalat və ailə-məişət lətifələrini yenidən işləmişlər. Onlar hekayələrini bu özül - lətife, nağıl və əfsanə süjetləri üzərində qurmuşlar. Buna görə də Sə'di Şirazinin hekayələri daha çox lətifəyə oxşayır və didaktik şə'rərlə təmamlanır. XIV əsr İtaliya ədibi Bokkaçço yüz novella toplusunun - "Dekameron"un ayrı-ayrı hekayələrinin süjetini İtaliya lətifələrindən götürmüştür. "Sarışın Ekberta" novellasında L.Tik nağıllara xas rəmzlərdən, fantastik ünsürlərdən istifadə etmiş, Bertanın xarakterini, ehtirasını əsrarəngiz qüvvələrin əhatəsində açmışdır. İnkişafın erkən İntibah mərhələsində Avropa şifahi xalq ədəbiyyatı motivlərində istifadə etməyə maraq oyanmışdır. Novalis "Henrix fon Ofterdingen" romanında belə qərara gəlmışdır ki, dünya mə'nəviyyatdan ibarətdir. Gerçeklik ancaq rənglər və rəmzlər şəklində nağıllar, rəvayət və əsatirlərdə ifadə oluna bilər. Ernest Toedor Amadey Hofman xırda epik əsərlərini bu duygu ilə yazmışdır. Onun novellalarında ("Künçdəki pəncərə", "Sehrbaz", "Dəhşətli qonaq", "Özgə uşağı", "Kral golini") obrazlar öz aləmləri, hiss və ehtirasları, xəyal və düşüncələri ilə yaşayırlar. Onlar qara qüvvələrlə qarşılaşır, sehrlili, qorxulu və vahiməli aləmə düşürlər. V.Q.Belinski deyirdi: Hofman "hekayələrində... xeyir-xah və şər dahilərin, sehrbazların və qəribə adamların sim asında həy-

atın müxtəlif cəhətlərini, insan qəlbinin dərinliklərində gizli şəkildə mövcud olan işıqlı və qaranlıq meyilləri, arzu və cəhdləri şairanə tərzdə əks etdirmişdir". Edqar Po novellalarında xalq ədəbiyyatı motivlərindən, onun gerçekliyi təsdiq pafosundan istifadə etmiş, gərgin dramatik mənzərələr, canlı obrazlar yaratmışdır.

Azərbaycanda mənzum hekayənin banisi - Nizami dünya ədəbiyyatına kiçik epik forma ilə tə'sir göstərməyi qarşısına məqsəd qoymamışdır. Onun niyyəti yeni ədəbi məktəb - "Xəmsə" yaratmaq idi. "Xəmsə"nin ilk kitabında toplanan iyirmi məqalət-söhbət mahiyyətçə nəzmlə yazılan hekayələrdir. Bu hekayələrin özülü ya real həyat, ya da xalq arasında şifahi tərzdə yayılan efsana, nağıl və lətifə süjetləridir. Sonralar M.Əhvədi, M.Füzuli, M.Əmani, A.Bakıxanov, M.Ş.Vazeh, İ.Qutqaşlı, Q.B.Zakir, S.Ə.Şirvani və M.Şükuhi nağıl və lətifələrin təsivr-təhkiyə üsullarından istifadə etmiş, yeni istiqamətli hekayələr yazmışlar.

Hekayə dinamik formadır, quruluşu sadə, nağıla bənzərdir. Bu janrla cəmiyyət, ictimai-siyasi münasibət və fəaliyyət haqqında canlı və tə'sirli mə'lumat verilir, təsəvvür oyadılır. "Xarakterik bir hadisə, yiğcam bir süjet, ümumişləşdirici bir mətləb, müxtəsər, şirin, sadə söyləmə, nəqletmə üsulu hekayə sənətində əsasdır". (Mir Cəlal). Müəyyən bir əhvalat hekayədə təfərrüati ilə təsvir olunmur. Süjeti sociyyəvi bir hadisə, tə'sirli bir əhvalat hərəkətə getirir. Burada surətlərin sayı az olur. Obrazların həyatından bir hadisə, bir əhvalat götürür, bu isə onların bütün həyatı, ictimai-siyasi fəaliyyəti haqqında təsəvvür oydur; surətlər fərdiləşir, dünyagörüşləri açılır, xarakter səviyyəsinə qaldırılır. Gerçeklik bə'zən realist, bə'zən romantik boyalarla ifadə olunur, bə'zən də romantik təsvirlə realist təsvir çarpazlaşır, hissələr və eh tiraslar toqquşur, ideya müdaxiləsiz, süjetin inkişafında, təbii hərəkət və münasibətlərdə açılır. Məzmununa, xarakterinə və pafosuna görə hekayələr bir-birindən fərqlənir. Bə'zən tarixi, fəlsəfi, ictimai-siyasi, bə'zən aşiqanə, əhvalat və ailə-məişət, bə'zən də xatirə, mükəlimə, sərgüzəşt və tərcüməyi-hal hekayələri yazılır.

XX əsrin əvvəllərindən Şərqdə və Avropada hekayənin işləkliyi, varlığı və cəmiyyətin həyatını ifadə imkanları artmışdır. Azərbaycanda bu janr onlarla yazıcının yaradıcılığının ayrılmaz hissəsinə çevrilmişdir. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli,

M.İbrahimov, Mir Cəlal, Ə.Məmmədxanlı və başqaları hekayə janrı-nın ustası kimi tanınmışlar.

Povest

Müasir dövrədə povest janrından çox istifadə olunur. Üslubu hələ tam müəyyənləşməyən, ədəbi təcrübəsi az olan yazıçılar belə bu janra müraciət edirlər. Povestin ideya-estetik tutumu, bədii çərçivəsi romanından çox da fərqlənmir. Bu janrda hadisələr qurulur, sistemə salınır, süjet hadisədən-hadisəyə şaxələnir, obrazlar geniş təhlil olunur, onların görüşləri, həyacanları, meyl və münasibətləri, şəxsiyyətlərini tə'yin edən keyfiyyətlər hərtərəfli göstərilir. Anarın "Macal" povestində insan ömrünün mürəkkəbliyinə və çoxcəhəftiliyinə, bu ömrün mövcudluğunun sosial-mənəvi dəyərlərinə toxunulur. "Gilanar çıçeyinə dediklərim" əsərində Ə.Əyləli gərgin mənəvi-psixoloji səhnələr yaradır; səmimi və xeyirxah insanların acı talelərini və onların mürəkkəb ömür yollarını göstərir. M.Süleymanlının "Dəyirmən"ində boyalar tündləşir, şikəstedici dəyirman mühiti qəzəb oyadır. F.Abramovun "Mamonixa" povestində kəndin sosial problemləri təhlil olunur. "Adi əhvalat"da V.Belov surətləri rus milli mühitinin müxtəlif sahələrində göstərir. Klassik miniatür povestlərdə - A.S.Puşkinin "Dubrovski" və "Kapitan qızı", M.F.Axundovun "Aldanmış kəvəkib"ində, İ.S.Turgenevin "Dalaş-qan", "Artıq adəmin gündəliyi", N.V.Qoqolun "Dikanka yaxınlığında xutorda axşamlar", "Taras Bulba", "Dəlinin qeydləri" və Bes-tujev-Marlinskinin "Amalatbəy"ində ilk düyümlərdən gərginlik artır, geniş epik lövhələr yaranır. Bunlara baxmayaraq, povestin epik-təhkiyə imkanı romana nisbətən məhduddur, bədii çərçivəsi yiğcam və lakonikdir. Povestdə bir hadisədən o biri hadisəyə, bir mənzərədən başqa bir mənzərəyə keçidlər tez və dinamik aparılır, düyümlərin, dramatik bağların və psixoloji sarsıntıların yaranmasına tez qayıdır. V.Q.Belinski sadəliyi, forma çeviklik və aydınlığını, hadisələrin inkişafı prosesində müxtəlif hissələrin birləşib vahid ümumi hissə əvvrilməsinə, fikir və vəhdətinin süjetin sür'ətli inkişafında yaranmasını, janrı dolğun və oynaq çərçivəsində kənara çıxmamasını povestin səciyyəvi xüsusiyyətləri hesab edirdi. Povest yanan, povestlə cəmiyyətə bədii qiymət verən sənətkarın "təsvirlərində fikir olmalıdır, bu təsvirlərdən alınan təəssürat oxucunun ağlına tə'sir etməli, onun həyatı, həyatın müxtəlif cəhətlərinə münasibətinə bu və ya başqa bir istiqamət vermə-

lidir. Bu cəhətdən roman və povest özləri ilə həmcins olan əsərlərlə birlikdə poeziyanın ən münasib janrlarıdır. Bu janrin vəzifəsi, əsasən ictimai hadisələri təsvir etmək, ictimai həyatın poetik təhlilini verməkdir".

Çox zaman povestlərə sadə, amma ifadəli quruluşlar verilir. Adı, zahirən diqqəti çəkməyən məişət məsələləri bələ bu janrda məzmun, fikri istiqamət verə bilir. Burada ədəbi şəxsiyyət sərbəst hərəkət edir, xəyal həqiqətə müdaxiləsiz qovuşur; təsvir canı və dinamik aparılır; six-six haşıye və mükəlimalərdən, emosional ricətlərdən, mahiyəti bədii müqayisələrlə açmaq üsullarından istifadə olunur. Hekayələrdən fərqli olaraq, povestlərdə süjet qol-budaq atır, onun ünsürlərinin hamısı hərəkətə getirilir, dərin həyatı münaqışılər yaradılır, obrazlar böyük bir amal, ya şəxsi, ya da dünyavi bir istək uğrunda mübarizədə sınaqdan çıxarılırlar.

Müasir povestlərin məzmunu həm müasir, həm də tarixi hadisələrdən götürülür. İctimai-siyasi həyatın, təsərrüfatın, beynəlxalq aləmin və adət-ənənənin müxtəlif sahələri povestlərdə bədii ifadəsini tapır. Ç.Aytmatov, Y.Bondaryev, İ.Hüseynov, D.Qranin, V.Vasiliyev, Elçin, V.Rasputin, M.Süleymanlı, Ə.Thylisli və başqalarının povestləri məzmununun sadəlik və xəlqiliyi, tə'sirinin genişliyi, formasının dəməkliliyi ilə seçilir.

Ədəbi mərhələdən ədəbi mərhələyə povest inkişaf tapır, onun məzmunu, bədii strukturu, üsul və vasitələri zənginləşir, bu janrla roman arasındaki çərçivə qırılır.

Roman

Fridrix Şlegelin inamında müasir incəsənət "başlangıçını bizim dövrün Sokrat mükəlimesindən", "həyatın müdrikliyinə yaxınlaşmağın sərbəst forması"ndan - romandan almışdır. Roman epik növün iri janrıdır. Onun bədii hüdüdləri, varlığı ifadə imkanları genişdir. Bu janrla həyat çoxistiqamətli, dolğun təsvir edilir. Obrazların dünyagörüşü və dünyani duyumu, xasiyyət və psixologiyaları mühitlərində, gerçekliyin gur nəhrində, əlaqə və münasibətlərdə açılır. Şəxsiyyətlərin kamiliyi, ideya-emosional yetkinliyi, siyasi-sosial mədəniyyətləri, mübarizələri və dramatik-psixoloji üzləşmələri ilə dövrün qlobal problemlərinə toxunulur. Ziddiyyətlər genişlənir, mürəkkəb əlaqə və münasibətlər, onlarla lövhə və mənzərələr bir bədii mərkəzdə cəmləşir. Bədii məntiqin əsasında ictimai münasibətlərin

məcmusu - insan, insanların şəxsiyyəti, təbii xüsusiyyətləri dayanır. Be-linski deyirdi: "Romanın məzmunu müasir cəmiyyətin bədii təhlilidir, roman bu cəmiyyətin görünməz əsaslarını, adətlər və şüursuzluq sayəsində cəmiyyətin özündən gizli qalmış əsaslarını açıb göstərir. Müasir romanın vəzifəsi həyatı bütün çı�paq həqiqəti ilə təsvir etməkdir. Ona görə... cəmiyyət romanı öz güzgüsü hesab edir və onun vasitəsilə öz-özü ilə tanış olur, özünü, öz mahiyyətini, xüsusiyyətlərini şüurlu surətdə dərk etmək kimi bir iş görür".

Romanda dövrün özünəməxsusluğu, şəxsiyyətin mə'nəvi simasi-nin, fikri-psixoloji aləminin təşəkkülünü şərtləndirən mühitin, mədəni-iqtisadi həyatın əhəmiyyəti göstərilir. Məzmun-ideya, əxlaqi-məfkurəvi istiqamət zamanın tələbləri səviyyəsinə qaldırılır. Əsərin məzmunu tarixdən alınanda dövrün səciyyəsi, məişətin adət-ənənənin, qayə müaisirlik duyğusu ilə açılır. Söz ustaları epik növün iri formasında dövrü ziddiyətləri ilə duyur və konkretliyi ilə təsvir edirlər. "Real münasibətləri dərindən duyan Balzak "adət-ənənələr tarixində" - "Bəşərin komediyası"nda Fransanın əxlaq tarixini yaratmaq, cəmiyyətin həyatını təhlil etmək istəmişdir. O, silsilənin əhəmiyyətini bələ mə'nalandırmışdır: "Fransa cəmiyyəti bir tarixçi olmalıdır, o isə ona ancaq katiblik etməlidir. Qüsurları və yaxşı məziyyətləri siyahıya almaq, təzahür edən başlıca ehtirasları toplamaq, xarakter yaratmaq, əsas ictimai hadisələri seçmək, külli miqdarda bir-birinə bənzəməyən xarakterlərin oxşar cəhətlərini ümmümləşdirmək, tiplər yaratmaq vəsi-təsi ilə, bəlkə də mən bir çox tarixçilərin unutduğu bir məsələni-əxlaq tarixini yaza bildim. "Bəşərin komediyası" insan həyatında baş verən hadisələrin birinin də yanından keçmədən, bir tipi, bir sənəti, ictimai qrupu, həyat tərzini, bir dənə də olsun qadın və kişi xarakterini unutmadan, uşaqlığı, cavanlığı, qocalığı, siyaseti, hüquq qanunlarını, hərbi həyatı, Fransanın bütün əyalətlərini yaddan çıxarmadan bütün ictimai varlığı əhatə etməlidir. Başlıca olaraq, hər yerdə təsadüf edilən, uydu-rulmamış ictimai münasibətlərin tarixini, insan qəlbinin tarixini təsvir etməlidir".

Romandan ilk dəfə Miladdan əvvəl II-VI əsrlərdə yunan ədəbiyyatında istifadə olunmuş, avantyur - tarixi romanlar yazılmış, tarixi şəxsiyyətlərin, o sıradan Kirin Həyatı ("Kiçik Kir", "Böyük Kir", "Sparta çarı Aqesilay") romanlaşdırılmışdır. Ksenofont ideal qəhrəman obrazları yaratmış, romanlarda onun özü də obrazlaşmış, var-

lığında cəsarəti, qəhrəmanlıq və müdrikliyi cəmləşdirmiştir. Eradan əvvəl II əsrin sonu I əsrin əvvəllərindən yunan romanının üsulları az-çox müəyyənləşmiş, Haritonun, Lonq, Axil Tati və Heliodorun romanları maraq doğurmuşdur.

Azərbaycan ağız ədəbiyyatında epik təhkiyənin tarixi əsatirlərin, əfsanə və nağılların tarixi qədim olmuşdur. Belə bədii nümunələrdə bir, ya bir neçə yarı əsatiri - əfsanəyi, yarı real, yarifantastik əhvalatlardan, qeyri-adi sərgüzəştlərdən meyl və münasibətlərdən, bədii rənglərlə böyüdülmüş döyüş-mübarizə səhnələrindən istifadə edilmişdir. Xalq romanlarında - dastanlarda nezmə nəsr növbələşmişdir. "Dədə Qorqud"da hər boyun özünün məzmun-forması, əhvalatların dinamik axarı, bütövlükdə eposun gərgin psixoloji süjeti və kompozisiyası olmuşdur. Boylarda milli özünəməxsusluğun, oğuzların tarixinin, adət-ənənələrinin, etnik xüsusiyyətlərinin, dini-əfsanəvi ruhlarla qarşılaşmalarının təsvirinə geniş yer verilmiş, yumlar söylənmiş, adlar qoyulmuş, qəhrəmanlar sinaqlardan çıxarılmış, əməlləri və şücaətləri tamlayan fərdi məzmunlu boyalar bağlanmışdır.

Azərbaycan dastanları çoxhadisəli, çoxobrazlı olmuş, təhkiyə inkişafın və xalq həyatının böyük mərhələlərini əhatə etmişdir. Bə'zi nağılların bədii-fikir tutumu Avropanın XII-XV əsrlər romanının həcmindən az olmamışdır. Həm dastanlarda, həm də nağıllarda təhkiyə dinamik aparılmış, obrazların formalaması görünmiş, onlar sehrli-fantastik aləmə düşəndə, ruhlarla qarşılaşanda məgrur görkəm almış, çox hallarda ölümə qalib gəlmişlər. Bunlar tə'sirsiz qalmamış, Azərbaycan hekayə və romanı dastan və nağılların məzmun-strukturunda təşəkkül tapmışdır. "Kutadqu bilik" (Balasaqunlu Yusif), "Töhvət Ul-İraqeyn" (Xaqani), "Leyli və Məcnun", "Xosrov və Şirin", "Yeddi gözəl", "İsgəndərname" (Nizami), "Dastani-Əhməd-Hərami", "Vərqa və Gülşə" (Yusif Məddah), "Dəhnəmə" (Xətai), "Fərhadnamə" (Arif Ərdəbili), "Mehr və Müştəri" (Əssar Təbrizi) (XI-XV əsrlər) poema adlandırılmışdır. Amma "Kutadqu bilik" 85 bölmədən və 6520 beytdən ibarət olmuş, műqəddimə nəsrlə yazılmış, süjet genişliyi ilə fərqlənmış, obrazlar epik şə'rə məxsus təhkiyə ilə səciyyələndirilmişdir. Nizami poemalarında əsas surətləri doğulduqları gündən ölümlərinə qədər geniş miqyasda izləmiş, onların kamil obrazlarını yaratmışdır. "Fərhadnamə" műqəddimədən, iki hissədən və iki sonluqdan ibarətdir. Əsərdə janrin ən'ənəsi qorunmuş, Allah,

Peygəmbər, Təbriz hökmdarı mədh edilmiş, poemanın yazılmış səbəbindən danışılmışdır. Fərhad müxtəlif məkanlarda mürəkkəb hadisələr cərəyanında fərqli xarakterli və fərqli düşüncəli insanlarla qarşılaşdırılmışdır. Yəqin müəlliflərin özləri də bunları duymuş, lakin ən'ənədən kənara çıxmamış, mənzum romanlarını qəhrəmannamə - poema adlandırmışlar.

Epic növün iri janrinin təşəkkülü illərindən tədqiqatçılarda belə bir fikir oyanmışdır: roman ilk hadisələr haqqında təhkiyədir. Əhvataltlar söylənəndə hərəkətdə, əlaqə və mübarizədə insanın epik bədii modeli - obraz yaranır. Roman epopeya xarakterli, canlı danişq dilində yazılın, sadə ahəngli, geniş süjetli, gerçəkliyi hərtərəfli ifadə imkanına malik böyük epik söyləmədir.

Antik və erkən orta əsr sənətkarları şəxsiyyətin fərdi həyatının təsvirini verməmişlər. Ona görə ki, bu dövrlərdə fərdiyyətin şəxsi həyatı inkişaf etməmişdir. Quldarlıq cəmiyyətdə quldar quldar, feodalizmə isə mülkədar mülkədar idi. Romanın ilk təşəkkül mərhələsində təhkiyə məişət səviyyəsinə enmiş, adı əhvalatlardan danışılmışdır. Dövrün səciyyəvi əsərlərində - Heliodorun "Efiopika", Apuleyin "Metomarfoza", Axil Tatinin "Levkip və Klitofont, Ksenofondun "Sparta çarı Aqesilay"ında adı məişət səhbətlərindən, tarixi xronikalardan, monoloq və mükəlimələrdən, qəhrəmanları ideallaşdırmaq üçün boyaya və rənglər bolluguşundan istifadə olunmuşdur; xüsusən, iri səpgili əsərlərdə ədəbi növlərin ünsürləri bir-birinə qarışmışdır. Buna görə də "Evripidin "Yelena" tragediyası və yunan romanının təşəkkülü" adlı tədqiqatda yunan bədii nəşri yunan dramaturgiyasının bətnində axtarılmışdır.

Feodalizmin məhvindən sonra müəyyən bir təbəqənin şəxsiyyəti, həm də fərdi özünəməxsusluğa malik olmuşdur. Bu cəmiyyətdə özü-nüdərk, söz sənətində fərdi başlanğıc güclənmiş, xüsusən İntibahın tükənəcəyində təhkiyə emosionallaşmış, əvvəlki əsərlərin təhkiyə tiplərindən fərqlənmiş, janrin məzmun-strukturunda epopeyaya oxşarlıq yaranmışdır. XII-XIII əsrlərdə Avropada, xüsusən Fransada cəngavər sevgi lirikası və cəngavər romanları yayılmış, geniş tə'sir oyatmış və janrı sərbəst inkişaf axarına salmışdır.

Öncə şifahi tərzdə yaranan roman həmisi bir istiqamətli inkişaf tapmışdır. XII əsrən bu janr müasir yönə düşmüş, cəngavər (ritsar), ya orta əsrlər romani yaranmış və janrin adı da buradan

götürülmüşdür. Bu yeni təhkiyə tipi daha tə'sirli idi və böyük epik formanı əvəz etmişdir. Yəni əsatir, əfsanə, rəvayət, nağıl və dastan təhkiyələri və orta əsrlər romanı müasir romanların başlangıcı - özülü olmuşdur.

XII-XII əsrlərdə roman sözü geniş mə'na almış, roman dillərində yazılın əsərlərə roman deyilmişdir. XV əsrənə söz konkretleşmiş, epik növün iri təhkiyə janrı roman adlanmışdır. Tədqiqatçılar romanın təkamül özünəməxsusluğunu - cəngavər romanlarının tarixini nəzərə almış və yeni dövrə qədər onun üç tipini göstərmişlər:

a) Antik povestlərin ("Troya haqqında roman", "Enne haqqında roman", "Aleksandr haqqında roman") tərcümə və iqtibasları

b) Geniş alleqorik ("Tülkü haqqında roman", "Gül haqqında roman"), "Amadis haqqında roman") roman

Yeni dövrə qədər roman deyəndə cəngavərlərin - zadəganların sərgüzəştləri, onlarla bağlı əhvalatların təhkiyəsi nəzərdə tutulmuşdur. Elə bu mə'nada roman sözü XIV əsrə ingilis (çotapse), XVII əsrə alman (der roman), XVIII əsrə rus dilinə daxil olmuşdur. Beləliklə də, roman dilində yazılın əsərlərin adı XV əsrənə epik növün əsas janının - romanın adı kimi işlənmişdir.

Cəngavərlik romanları XVII əsrənə mövqeyini itirmiş, Avropada daha çox fantastik təhkiyə yayılmışdır. XVII əsrə "Min bir gecə"nin fransız dilinə tərcüməsi "Contes Arabas" adlanmışdır. Çünkü fantastik-sehrlı romanlara "Conte" deyilmişdir.

Yeni dövrə qədər slavyandilli xalqların ədəbiyyatında mükəmməl bədii təhkiyə olmamışdır. Ona görə də XVIII əsrənə Rusiyada, cəngavər romanları az-çox yayılmış, lakin belə əsərlər geniş tə'sir oyada bilməmişdir. Eyni zamanda, Rusiyada və Avropanın bəzi ölkələrində roman hekayədən, hekayə də romandan ya heç, ya da çox az fərqləndirilmiş, belə bir fikir oyanmışdır ki, roman geniş məzmunludur, çox-hadisəli, çoxobrazlıdır, hekayə isə kiçik həcmlidir, bir neçə lövhə və mənzərəni əhatə edir. Amma məzmun nəzərə alınmazsa, bədii keyfiyyət, ideya-estetik məziyyət hekayəni romandan fərqləndirmir. Bu ona görə belə idi, XVI-XVII əsrlərdə sehrlı nağıllara, sərgüzəşt - əhvalat povestlərinə, iri həcmli hekayələrə roman deyilirdi. XVII əsr yazıçısı M.Popov "cəmiyyət üçün hekayə, ya da necə deyərlər, roman yazmışam" - demişdir. Avropanın əsas təhkiyə ölkələrində - İspaniya, Almaniya, Fransa, İngiltərə, İtaliyada, çox hallarda roman roman

yox, "tarix" və ya "həyatın tarixi" adlandırılırdı. Sorel ("Fransionanın həqiqi komik tarixi"), Fyrurter ("Qarışq roman"), Lannel ("Satirik roman") və Skarron ("Komik roman") iri təhkiyə - sehrli hekayə sehrli romanın sinonimi kimi işlənirdi. Avropalı truvələr - sənətkarlar hekayə, povest və romanlarını mifoloji motivlər zəminində yaradırdılar. Ona görə də XVII əsr romanı sehrli, fantastik, nağılvari təhkiyə idi, onun hekayəti macəra, sərgüzeştlər olmuşdur. Belə təhkiyələrin inkişaf mərhələləri bir-birinə bənzəməmişdir. XII-XIV əsr romanında hadisələr şərti tarixi-əfsanəvi bir aləmə köçürülmüş, mükəmməl ekzotik mənzərələr yaradılmış, nağıl motivlərinə geniş yer verilmiş, mühaki-mələr yürüdülmüş, süjetdə sehrli bir aləm yaranmışdır.

XV əsrдən zadəgan romanları və bu romanların inkişaf özülü zəifləmiş, Avropa xalqları ədəbiyyatında yeni bir ədəbi istiqamət-satirik epos təhkiyəsi təşəkkül tapmışdır. Və belə satirik epos təhkiyəsi roman adlanmışdır. Əslində, nağıl motivləri əsasında yaranan bu kiçik həcmli, adı təhkiyəli əsərlər cəngavər romanlarının analogiyası idi. Sadəcə belə romanların məzmun-strukturunda insani əlamətlər başqa canlılar və cansızlar üzərinə köçürüldü. Avropada bu səpkili romanları ("Tülkü haqqında roman", "Gül haqqında roman") daha çox Kresten de Trua, Tomas Melori və başqaları yazırdılar. Alleqorik satirik epos təhkiyəsi geniş yayıldı, dünya epik söyləməsinə tə'sir göstərə bilmədi. Ona görə də XV əsrin sonu və XVI əsrin əvvəllərindən cəngavər romanları təzədən, təzə istiqamətdə, təzə strukturda - İntibahın təzahürü kimi yarandı. Təhkiyənin yeni tipinin - cəngavər romanlarının qəhrəmanları güclü hiss, güclü istəklə, çevik ruh, tə'sirli pafosla hünər göstərir, sehrili, qeyri-adi qüvvələrlə vuruşur, tilsimləri qırır, şəhərləri azad edir, yeni ölkələr, yeni torpaqlar tapır, gözəlləri ovsunlayır, mübarizəni inamlı aparırdılar. Belə macəra təhkiyələri - cəngavər romanları Roland, Sid və Nibelunq haqqında epik nəğmələri - dastanları əvəz etmişdir. İspaniya ədəbi Montalvonun "Amadis Qalski haqqında roman" İntibah ədəbiyyatının ən səciyyəvi təhkiyəsi idi. İntibah romanları XVI əsrдə daha çox şe'rлə, XVIII əsrдən isə nəsrлə yazılmış və ona cəngavər romanı yox, sadəcə roman deyilmişdir. Dünya ədəbiyyatında bu istiqamət "Dəqiq ədəbi məktəb" adlanmış, onun vasitələri, fantastik - cəngavər üsülləri, qəhrəmanlıq - macəra məzmunu romanın təşəkkül - ilk mərhələsindən fərqlənmişdir. Mərhələnin güclü bədii

nümunələri İspaniyada, Fransa, İtaliya, Almaniya və İngiltərədə yaranmışdır.

XVII əsrin sonunda yeni tarixi şərait, ictimai-siyasi mühit, estetik ölçü və me'yarların təzə yönə düşməsi bu istiqaməti tənzəzzülə aparmış; Janr Qomverbil, Skuderi, La Kompreneda, fon Leoşteyn, Siqler və başqalarının yaradıcılığında təzə axara düşmüş, "zərif qəhrəmanlıq romanları" yaranmışdır. Amma "zərif qəhrəmanlıq romanları" geniş yayılmırıldı, yalnız zadəganlar mühitində inkişaf edirdi. XVI-XVIII əsrlərdə, bir tərəfdən, Avropanın bir çox ölkəsində bədii ədəbiyyatı hərəkətli inkişaf tapmışdır. Servantesin "Don Kixot", Alemanın "Lasario-nun tarixi" və "Qusman" romanları Avropa bədii təhkiyəsində ehemiyətli hadisə olmuş; "Qusman"ın yeni variantı - "İngilis Qusman"ı yaranmış, hətta İspaniya Romanının vətəni adlanmışdır. Digər tərəfdən də, idillik-utopik pastarol əsərlərdə "ideal həyat" - çobanların möişəti təsvir olunmuşdur. Pastrol söyləmə romanın inkişaf mərhələlərində bir, plutov romanları başqa, maarifçilik romanları isə tamam ayrı istiqamət idi.

Özünün təşəkkül tapma və formallaşma prosesini keçirəndə - XVI-XVIII əsrlərdə plutov - hiylə romanları məzmun-strukturunda dövlət vətəndaşlıq pafosu daşıyan klassizm dramının və təntənəli odavarı şe'rİN "kölgəsində çıxmış", qəhrəmanlıq eposlarının ən ənənələrinə söykənmişdir. Bu mə'nada xalq qəhrəmanlıq eposları, antik dramaturgiya, nəşr - cəngavər təhkiyəsi, epik İntibah poema və novellari romanın inkişafında ilk mərhələ olmuşdur. Yeni romanda - Plutov romanında "hazır məzmunlara, obraz və fabulalara" ehtiyac duyulmayış, şəxsi təcrübə, sərbəst müşhidə və düşüncə əsas alınmışdır; dil dinamik axara düşür, təhkiyəni ancaq birinci şəxs - müəllif aparmırıldı, həm də o, obrazları dinleyirdi. Romanın məzmun - strukturunda zənginlik və müxtəliflik yaranırdı. Fildinq, Neş Cek, Qrin, Tomas Deloni təsviri - didaktik və avtobiografik Plutov romanları yazırdılar. Tomas Deloni və Fildinq janrı bədii tutumunu genişləndirir, kapitalist həyat tərzinin müxtəlifliyini göstərir, peşəkarların canlı obrazlarını yaradırdılar.

Plutov romanlarının inkişaf dövründə, XVIII əsrдə Russo, Stern, Höte və başqaları psixoloji romanlarla janrı dinamikləşdirir, onun bədii bütövlüyünü yaradırdılar. Onların epik obrazları şəxsi həyatlarını ictimai-siyasi mübarizəyə qatır, dünyani dəyişdirməyə, onu arzularına

uyğun qurmağa çalışırdılar. Dərin trakizm, qəhrəmanlıq, güclü və inamlı satira, cəsarətli utopiya onların əsərlərinə xas olan səciyyəvi əlamətlər idi.

Epos və dramın "köhnə tiplərində" obrazlar - "ali qəhrəmanlar" ünsürləşəndə, həyati mövqeylərini itirəndə müasir psixoloji plutov romanları Şarl Sorelin yaradıcılığında yaranmışdır. Belə romanlar məzmunun dərinliyi, dilinin, ifadə və təsvir vasitələrinin zənginliyi ilə ədəbi inkişafın müxtəlif dövrlərində yaranan iri təhkiyə əsərlərinə oxşamırıldı. Çünkü janrı bu yeni tipində, hadisə və əhvalatlar yox, həyəcanlar, psixoloji vəziyyətlər və təbiətin epik-dramatik, lirik-emosional dərki hərəkət edirdi, mahiyyəti bədii - fəlsəfi universallıq şərtləndirirdi. Bunlar bir də ona görə belə idi ki, burjua cəmiyyətinin yaranması romanın həyata müraciətini gücləndirdi. Müasir roman səyahət - sərgüzəşt romanlarının strukturunda, təzə məzmun alırdı. Yeni əlaqələr, yeni meyl, münasibət, yaşayış və məişət tərzini onun məzmun-strukturunun mə'nalandırırırdı. İri təhkiyə əsərlərində yaranan surətlər plutov romanlarının obrazlarına bənzəmirdi. Plutov təhkiyələrinin qəhrəmanları feodal mühitdən alınırdılar. Onlar valideynlərini erkən itirir, həyatın hər cür çətinliyini yaşayır, səyahət-sərgüzəştlərə çıxırlar. Mühit bu insanları daha mürəkkəb, daha ağır həyata - plutovçuluğa aparırırdı. Bu, eposdan romana, qəhrəmanlıq - macəra - cəngavər romanlarından plutov romanlarına keçid - varlığı ideallaşdırmaqdan yeni reallığa, Plutov təhkiyəsi pafosuna - "həyatın həqiqi tarixi"nin ifadəsinə keçid idi. Romanı təzə axara inkişafın, müasir poetik tələb və ölçülərin özü salırdı. Tale oxşarlığı, kerçəkliyi təhlil etmək, faktlara yanaşmaq üsulları, bütövlükdə yaradıcılıq konsepsiyası plutovçuları - Aleman, Qevara, Sorel, Fyurter, Neş, Kamoens və başqalarını - bir-birinə yaxınlaşdırır, onları bir ədəbi istiqamətdə birləşdirirırdı. Təhkiyəni plutov romanlarında birinci şəxs aparırırdı. Surətlər öz inam və düşüncələrində təbii hərəkət edirdilər. İ.Fyurter deyirdi ki, mənim qəhrəmanlarım öz həyatlarını, öz məişətlərini, öz hiss və düşüncələrini sərbəst yaşayırlar. "Don Kixot" romanının qəhrəmanı mübarizə aparanda, dünyani inamlı dəyişmək istəyəndə təkcə traktik yox, həm də komik vəziyyətə düşür.

XVI əsrin sonu, XVII əsrin əvvəllərində incəsənət klassisizm mərasına düşmüş; epik forma xeyli zəifləmiş, Bualo "Romanların qəhrəmanları" əsərində romanı lağa qoymuşdur. Eyni zamanda, XVIII əs-

rdə müxtəlif ədəbi istiqamətlər - incəsənətin barokko və sentimentalizm mərhələsi yaranmışdı. Maarifçilik, məktub formalı epistolyar, memuar - aforistik, fəlsəfi - psixoloji romanlar geniş yayılırdı. Tarixi qədim olsa da, sentimentalizm ədəbi mərhələsinə qədər romanın mənə - məzmununda kamil bədii bütövlük zəif olmuş, janr yaşınlımlı həyatın sadə nağılinə oxşamışdır. XVIII əsrдə müəyyən sərhədlərlə Avro-pada həm nəzmlə, həm də nəşrlə sərgüzəşt - cəngavər epos romanları yazılmışdır. Antuan Prevo, Riçardson, Stern, Hote, Mopassan, Balzak və başqalarının romanlarından sonra janrin forma - strukturu ifadəliliyini artırmış, onun bədii üsulları müəyyənləşməyə başlamışdır. Roman təhkiyəsinin ilk yetkinliyi Balzakla Mopassanın əsərlərində, varlığı psixoloji təhlilin Antuar Prevonun "Manon Lesko"unda geniş ifadəsini tapmış, ədəbi-nəzəri fikirdə romanın əsas janr olduğu, onun epik söyləməni özünə tabe etdiyi söyləmişdir. Hekel isə XVII-XVIII əsrlər romanını hələ epopeyanın "kiçik qardaşı" adlandırmışdır. "Kiçik qardaşa" - XVI əsrдən XVIII əsrin başlangıcına - "Lasarilo"dan "Manon Lesko"ya qədər təhkiyəni geniş miqyasda hərəkət edən obraz - birinci şəxs aparrırdı, təhkiqi qəhrəmanı mürəkkəb münasibətlərlə, qeyri-adi, yabançı aləmlə qarşılaşırırdı. O, çətin bir mühitdə iştirakçısı olduğu hadisələri nağıl dilinə oxşayan canlı danışq dili ilə danaşır, artmaq, şəxsiyyətə çevrilmək prosesi keçirir, çünkü bu obraz nə rahibdir, nə tacir, sadəcə təzədən qurulan, daxilən kamilləşən, dünyani sərbəst, özünəməxsusluğu ilə yaşamaq istəyən insandır. O, gəzir, görür, heyrətlənir, gərgin əhvali-ruhiyyələr keçirir, amma özü haqqında yox, iştirakçısı olduğu hadisələrdən danışır. Onun hərəkəti əhatəli miqyas alır, romanlarda geniş hadisə və əhvalatlar, meyl və münasibətlər sistemi yaranır, hissələr emosiyalar, sarsıntılar, mə'nəvi-psixoloji gərginliklər dərindən açılır və romanın sentimentalizm mərhələsi romantizmə keçidə özül hazırlayırırdı. Və XVIII əsrдən XIX əsrin başlangıcına qədər yazışmalar, qeydlər və gündeliklər romanın səciyyəvi cəhətlərindən idi. Yazışmalara həyatı-təcrübə tələbat, mə'nəvi-psixoloji əlaqə və ünsiyyətə ehtiyac doğururdu. Məktublar süjetin inkişafında siması görünməyən ləyaqətli bir dosta - təmkinli şəxsiyyətə yazılırdı. Məktublar fikri-mə'nəvi axtarışları, düşüncə və həyəcanları açmaq, əlaqə və ünsiyyətləri göstərmək üçün bədii üsul və vasitə rolunu oynayırdı. Çünkü sənətkarlar zülmədən və istismardan, insanın faciəsinin dərin-

laşməsindən xilası cəmiyyətdən qaçmaqdə, şəxsiyyətə daxili - mə'nəvi azadlıq və sərbəstlik verməkdə görürdülər.

XIX əsrin ikinci rübündən romanın əsas məziyyəti müəllisin obyektiv, soyuqqanlı təhkiyəsi idi. Mübahisələr, yazışmalar, məktublar və gündəliklər əsas əlamət, əsas vasitə deyildi. Gərgin dramatizm və lirizm epik soyuqqanlığı dərinləşdirir, Balzak, Flober, Tekkerey və başqalarının romanları az-çox eposlara yaxınlaşdırırdı.

Romanın inkişafının yetkin və kamil mərhələsində Stendal, Diggens, Flober və başqaları əhvalat, psixoloji və lirk romanların səciyyəvi əlamətlərini özlərinin iri təhkiyələrində sintezləşdirirdilər. Fəlsəfi-psixoloji romanlar universallığı, bədii tutumunun genişliyi ilə fərqlənirdi; yeni istiqamətlər - tarixi və aləqorik romanlar inkişaf edirdi.

XIX əsrin əvvəllərindən ayrı-ayrı xalqın ədəbiyyatında ya bir-birini əvəz edən, ya da bir-brini tamamlayan və zənginləşdirən roman istiqaməti və şaxələri yaranırdı. Marsel Prustun yaratdığı "şüur axını" istiqaməti romanlarında epik başlangıç olmur, üstünlük lirk təsvir - mühakimələrlə, meditasiyaya verilirdi. Qəhrəman qeyri-insani gərginliyə, zülmün və haqsızlığın hər hansı təzahürünə dözə bilmir, nicası cəmiyyətdən qaçmaqdə tapırı.

Marsel Prustun və onun davamçılarının romanlarında bədii müqayisələrdən, canlı mənzərə, detal və lövhə yaratmaq üsullarından az istifadə olunurdu; fikir bədii-məntiqi mühakimələrlə, təsvirlərdən nəticələr çıxartmaqla və soyuq düşüncələrlə açılırdı.

Roman - esseler psixoloji tədqiqata bənzeyən "şüur axını" romanlarından az fərqlənirdi. Çünkü Fransa yazıçıları roman esselərə ekzistensializmi yayan forma seçirdilər. Onlar real hadisə və əhvalatlarla düşünür, ümumiləşdirmələr aparırdılar. Əhvalatlar, hadisə və hərəkətlər roman - esselərin təhkiyəsində fikri-mə'nəvi səciyyə daşıyırırdı. Belə mə'nəvi hərəkətlər isə insanın qeyri-insaniliyini göstərməyə istiqamətləndirilirdi. Roman-esselər gah fəlsəfi traktat, gah da lirk-fəlsəfi söyləmə axarına düşürdü.

İnsanın ictimai-siyasi barışmamasının, cəmiyyətdən qaçmasının bədii ifadəsi dünya ədəbiyyatında ayrıca istiqamət olmuş və bu istiqamət XX əsrin əvvəllərindən yenidən dirçəlmış, təzə çalarlarla epik növün bir şaxəsi kimi formalaşmışdır. Bu istiqamətin ilk - qədim tipində patriarchal həyat, təbii gözəllik inkişafa, dövrün rəngbərəng sivil təzahürlərinə qarşı qoyulurdu. Yeni roman şaxəsində isə bədii obrazın

cəmiyyətdən qaçması, təbiətə üz tutması tərəqqinin, müasir yeniliyin nəticəsi deyildi. Təzədən axara düşən istiqamətdə Jan Jion kimi yazıçılar dinc, sakit, hər kəsdə yeni hissələr, emosiyalar yaranan təbiəti, idilik aləmi təsvir edirdilər. Doğrudur, təhkiyədə plutov romanlarının təzə məzmun - strukturda yeni tipi, müasir variantı yaranır, obraz cəmiyyətdən, onun yeniləşməsindən kənardə qalır. Ancaq yeni təhkiyədə təbiətlə, idillik təbii gözəlliklə barabər patriarchal həyat estetikləşdirilirdi.

XIX əsrin əvvəllerindən romanın realist və romantik tipi ilə cəmiyyətin həyatı təhlil olunur. Təhkiyənin ta'siri, formanın dinamikliyi və ifadəliliyi artır, yeni milli məzmunlu, sosial mündəricəli obrazlar yaranır. C.Bayronun "Don Juan" mənzum romanında geniş epik lövhələrdə dövrün real mənzərəsi göstərilir, insanların həyəcanları, mə'nəvi iztirabları ümumiləşir. "Bir əli ilə yazan, iki əli ilə vuruşan", "qəzəbli romantizmin" yaradıcısı kimi tanınan V.Hugo inanırdı ki, dünyada iki qüvvə - xeyirlə şər toqquşur. "Bu isə cəmiyyətin inkişaf və tərəqqisinə istiqamət verir. Dünyani idarə edən bu iki qüvvə, iki zidd qütb şəklində təzahür edir. Ona görə də sənətkar həyatın orta cəhətlərini yox, son dərəcə ifrat cəhətlərini təsvir etməlidir". Bu tələb yaziçinin təhkiyə üsullarını müəyyənləşdirmişdir. V.Hüqonun romanlarında qəhrəmanlar - nəhəng şəxsiyyatlar ya qəhrəmanlıqlar göstərir, ya böyük cinayətlər törədirlər; hər iki halda əzəmətlidirlər, eybəcərlikləri də müəyyən gözəliyə malikdir.

Epik növün iri formasının ənənəsi həm Şərqi, həm də Avropa ədəbiyyatında yaranırdı. Müxtəlif üslublu sənətkarlar - J.Sand, O.Balzak, F.Stendal, E.Zoly, F.Kuper, A.S.Puşkin, Q.Flober, V.Skot, Ç.Dikkens, P.Merime, Ş.Bronte, V.Tekkerey, L.N.Tolstoy, A.Frans, T.Mann, U.Folkner, Z.Marağıyi və E.Heminquey romanlar yazar, obrazların psixologiyasını və həyatlarının müxtəlif dövrlərini yaşadıqları mühitlə birlikdə təsvir edirdilər.

Romanda əsas həcm, əhvalatların və obrazların çoxluğu deyildir. Şərt janrin ölçü və tələblərini qorumaq, geniş tutumlu və dinamik epik lövhələrlə varlığı sadə, aydın və emosional təsvir etmək, canlı xarakterlər yaratmaqdır. İ.S.Turgenevin "Rudin", Z.Marağayının "İbrahim bəyin səyahətnaməsi", M.Ə.Talibovun "Kitab yüklü eşşək" və "Əhmədin kitabı", M.S.Ordubanın "Bədbəxt milyonçu", Mir Cəlalın "Dirilən adam" romanları böyük həcmli deyildir. Lakin əsərlərdə dövrün zid-

diyyətləri, insanların məişəti görünür, əhvli-ruhiyyələr duyulur. Ümumiyyətə, romanda onlarla hadisə və əhvalat, bir-birinə bağlanan, biri o birindən törəyən ziddiyyətlər, bir-birilə üz-üzə dayanan, bir-birinə qarşı mübarizə aparan obrazlar təsvir olunur. Məzmun, bəzən bir dövrü, bir epoxanı əhatə edir. Təsvirdə, varlığı ifadə üsullarında, əlaqə, münasibət və mübarizələrdə bir genişlik, bir ensiklopediklik yaranır. Bəzən də tarixi, ictimai-siyasi, fəlsəfi, ailə-məişət, psixoloji romanlarda hadisələr inkişaf edir, ziddiyyətlərin yeni şaxələri yaranır, obrazların xarakteri tam açılmır, mübarizə bitmir. Belə əhvalatların, mürəkkəb konfliktlərin inkişaf etdirilməsinə, bir romandan digər romana keçməsinə, onların yeni tarixi şəraitə uyğun təhkiyə olunmasına ehtiyac qalır. Obrazlar romandan romana varlığın, inkişaf edən bir konfliktin, sosial-bəşəri istəyin tələbi ilə keçirlər, onlar yeni şəraitdə fəaliyyətlərini genişləndirir, inam və e'tiqadla mübarizə aparırlar. Nəticədə, romanlar silsiləsi - ya dilogiyalar (iki roman), ya da trilogiyalar (üç roman) yaranır.

XX əsrin əvvəllərindən roman təkamülə uğramış, onun bədii çərçivəsində bir müəyyənlik - sadəlik, yiğcamlıq və lakoniklik yaranmışdır. Bu janrla həyatın mürəkkəb hadisəleri, insanların mə'nəvi-psixoloji aləminin təhlil edilməsi güclənmişdir. Müasir Azərbaycan romanını dövrün özü, yeni ictimai-siyasi tələblər yaratmışdır. Əgər "İbrahim bəyin səyahətnaməsi", "Kitab yüklü eşşək", "Əhmədin kitabı" və "Bədbəxt milyonçu" nəzərə alınmazsa, Azərbaycanda təhkiyə-nəşr romanları XX əsrin 30-cu illərində Ə.Əbülhəsənin, Mir Cəlal, M.Hüseyn və S.Rəhimovun yaradıcılığında yaranmışdır. Sonalar epik ənənə ayrı-ayrı yazıçının yaradıcılığında inkişaf etmiş, geniş tə'sir oyadan janra çevrilmişdir.

sədir, eksod - faciənin ondan sonra xor nəgməsi olmayan tam hissəsidir, xor hissəsindən isə parod, birinci tam xor nitqidir. Stasin anapestasız və troxeyasız xor nəgməsidir, komos isə xor və aktyorların ümumi hüznlü nəgməsidir", mahnının fasılı - xor və solo ilə oxunması mükalimənin ilk ünsürlerinin yaranmasıdır.

Xordan bir nəfəri "aktyor" kimi ayıran - fərdləşdirən sənətkarı - Fespidi yunanlar ilk dramatik şair adlandırmışlar. Fərdləşən şəxs bir neçə rol aparmış, tez-tez geyimini və maskasını dəyişmişdir. Eyni zamanda, ayrı-ayrı regionlarda tamaşaaya qoymaq üçün Fespid pyeslərini həm "arablarda daşmış" (Horatsi), Həm də özünün bütün obrazlarının səhnə ifaçısı olmuşdur. "Qədim xalq oyunlarını ilk dəfə səyyar tamaşaaya çevirən, aktyorları arabaya mindirib şəhərbəşəhər və kəndbəkənd gəzdirdər, camaata tamaşa göstərib xalqın hörmətini qazanan Fespid olmuşdur" (Bualo).

Fespid teatrı tə'sirli idi, dövrün tələblərini ödəyirdi. Xeril, Frinnix və Pratin onun ən'ənələrini davam etdirmişlər.

Təşəkkülü dövründə yunan teatrında xor istiqamətverici, bədii motnun müəyyən hissələri ilə bağlı idi. amma xorun hərəkətlə bağlılığı sonralar zəifləmiş, onu aktlar arasında yüngül musiqi parçaları əvəz etmişdir: hətta IV əsrin əvvəllərində (M.Ö.) bə'zi dramaturqlar xorsuz faciə və komediyalar yazmışlar. Bədii əsrlərdə xorun ünsürləşməsi aktyorların səhnə hərəkətlərini, zamanı və insanı səciyyələndirməni gücləndirmiştir.

Antik teatrın bəsət ən'ənəsinin bə'zi ünsürləri sabit, dəyişməz idi; dramaturqlar tamaşaşa - tetrologiya - üç faciə və bir satirik komediya qoyrudular. Komediyalar tamaşaşa sərbəst seçilir, ehtiyac duyulunda onlara xor əlavə olunur, dramaturqlar rol aparır, səhnədə aktyorlar dan seçilirdilər.

Antik teatr üç hissəyə - orkestr, teatr və səhnəyə bölündü. Xor üçün ayrılan xırda meydançaya "orxestr", dinləyicilərin orxestr ətrafında ayaq üstə dayanıb tamaşaşa baxdıqları yerə isə "teatr" deyilirdi. Teatr tədricən təkmilləşmiş, çadırə bənzər skekalar düzəldilmiş, səhnə ləvazimati burada hazırlanmışdır. Görümlü yerlərdə qurulan skekalar səhnə mə'nasında işlənmişdir. V əsrən (m.ö.) "teatr" sözü geniş mə'na almış, bütöv teatri əhatə etmişdir.

Ellinizm epoxasında, bizim eradan əvvəl III əsrə, teatr təbəddü-lata uğramış, xorun dramatik hərəkətlə, aktyorların orxestrilə əlaqəsi

qırılmış, müxtəlif şəhərlərdə, müxtəlif tərtibatlarda tamaşalar göstərilmişdir. Təkcə bir şəhərdə - Attikada ön bir teatr olmuşdur. Ancaq IV əsrin ortalarından (M.Ö.) Yunanistan siyasi müstəqilliyini itirmiş, ölkədə vətəndaşlıq hissi zəifləmiş, dövlət mə'nafeyinə e'tinasızlıq güclənmişdir. Daha çox mə'nevyyat, münaqişə və xarakterlər istiqamətində məişət komediyaları yazılmışdır. IV ərin sonu, III ərin əvvələrindən isə yeni Attik komediyaları yaranmış, Menandr, Terens, Plavt, Filemon, Kratin və Hionid böyük ədəbi nüfuz qazanmışlar.

Yeni Attik komediyalarda xordan istifadə olunmamışdır. Çünkü xor intim səhnələrin genişliyini və ifadə tərzini tamamlamırdı. Bə'zən xor sadəcə xatırlanır, amma hərəkətlə əlaqələndirilmirdi; əsərlərdə, proloqdan istifadə edilir, tamaşalar üç aktyorun oyunu ilə məhdudlaşdırılırdı. Menandrin pyesləri daha çox yayılmış və bu dramaturq komediyanın ilk şairi adlandırılmışdır.

Faciə Bizim eradan əvvəl əsatir və əfsanələrin məzmunu həyatın müxtəlif sahələrində alınırdı. Tanrılar - Zefs, Eros, Nike, Appolon, Afina, Afroditə, Dionis, Osiris, Aronis və Attis haqqında əfsanə süjetləri daha çox yaranırdı. Anlayış və təsəvvürlərdə ölüm həyata bərabər tutulurdu; insan öləndən sonra ya təbiətdə, təbiətin bir ne'mətində - bugda danəsində, bir çiçəkdə yenidən canlanır, ya da başqa bir varlığa çevrilir və hər iki halda faciəvilikdən təmizlənirdi. Yunanıstanda və Romada Tanrıların Şərəfinə mərasimlər keçirilirdi. Məhsul yığımında və məhsul bayramlarında mahnilar oxunur, himnlər söylənir, rəqsler edilirdi. Bu üsulla Allahlardan rəhmət, mərhəmət umulurdu. Zaman keçdikcə mərasimlər kütləviləşir, fikir sərbəstliyi artır, zarafat yumora, rişxənd satirik düşüncələrə qarışır. Oyunlarda, mərasim şənliklərində, bədii sözün ilk nümunələrində dramatik növün bə'zi ünsürləri yaranırdı. Bədii məntiqdə insanın ölməzliyi - düşüncələrdə fədakarlığa, fəaliyyətin genişlik və alılıyinə görə yaşaması ideyası əsaslandırılırdı.

İlk nümunələri bizim eradan əvvəl, VI ərin sonu, V ərin əvvələrində Yunanıstanda yaranan faciə özünün bəsit formasını Zevsin oğlu, üzümçülük və şərabçılıq Tanrısı Dionisin şərəfinə keçirilən mərasimlərdən almışdır. Mərasim və əfsanələrdə Dionis öldürülülmüş və yenidən dirilmiş, düşüncələrə təbiətin - reallığın bir parçası kimi hopmuşdur. Ona görə də məhsul - üzüm yığımı dövründə bu Tanrıının şe-

rəfinə qurbanlar kəsilir, müsibətləri və zühuru gah mərhəmət, gah da qorxu və vahimə hissi doğuran hərəkətlərdə göstərilirdi.

Faciə traqos və ode sözlərinin birləşməsindən əmələ gəlmışdır. Yunanca traqos keçi, ode nəğmə deməkdir. M.Ö. faciənin və aktyor sənətinin mənşəyi yunan mərasimləri - keçi nəğmələri olmuşdur. Şər-qdə tragediyaya faciə, yad hailə demişlər. Avropalılar faciə deyəndə hüzünlü, kədərli, fəlakətli hekayət - süjet nəzərdə tutmuşlar.

İlk bəsət faciələr "lap başlıngıldan improvisasiya yolu ilə" (Aristotel) yaranmışdır. Tepis Tanrılarının şərəfinə fərəhi kədərə, sevinci qəmə qatan mahnilər oxumuşdur. Pratin bu xırda süjetləri inkişaf etdirmiş, Frinix isə onlara yeni dramatik istiqamət vermişdir. Əgər Fespid qədim xalq oyunlarını ilk dəfə səyyar tamaşaaya çevirmiş, kənd və şəhərlərdə tamaşalar göstərmişsə, Frinix də Miletin süqutunu - iranlılar tərəfindən alınmasını faciə şəklində salmışdır. Amma bunlar mükəmməl dramatik ədəbi inkişaf, üsulları müəyyənləşən səhnə əsərlərinin - faciənin yaranması demək deyildi. Yunan faciəsi hələ mükələməsiz və dekorasiyasız adı mərasim idi, lirkadan və xalq oyunlarından ayrılmamışdı. Bu faciələr "incəlikdən uzaq və kobud idi, xalq bayramlarında oyun və şadlığa xidmət edirdi: bayram iştirakçıları Vaxxin şərəfinə oxuyur və oynayırdılar ki, bu şərab Allahı üzüm salxımlarını tez yetişdirsin, məhsulu bol eləsin. Bu bayramlarda ən yaxşı müğənninin mükafatı isə dəfnə budağından hörülülmüş dəbdəbəli çələng deyil, adı bir keçi olardı".⁵⁷

Faciəni "faciənin atası və aydın tendensiyalı şair" Esxil yaratmışdır. "Xahiş edənlər", "İranlılar", "Fiv əleyhinə yeddi adam", "Oresteya", "Prometey" üçlüklərində ("Aqamenon", "Xosforlar", "Evmenidlər", "Od gətirən Prometey", "Zəncirlənmiş Prometey", "Xilas olmuş Prometey") dövrün səviyyəvi problemlərinə toxunmuş, aktyorların sayını artırılmış, xorun partiyalarını azaltmış, diqqəti fikrin mükaлимələrlə ifadəsinə vermişdir. "Xora iki iştirakçını Esxil artırmış, aktyorlara cürbəcür maskalar geyməyi də, dəb salmışdır. Səhnəyə hündür dabanlı ayaqqabıyla gəlməyi də, o, lazımı qaydada hərlənib dolanmayı da onlara məhz Esxil öyrətmüşdür ki, tamaşaçı hadisələri yaxşı görüb hərəkəti izləyə bilsin", (Bualo).

⁵⁷ Bualo. Poeziya sənəti, Bakı, 1969, s. 47

Yunan dramaturqları dövrlərini duymuş, səhnəyə və faciənin ən'ənələrinə yaradıcı yanaşmışlar. Hələ Esxil "sağ ikən Sofoklün dühəsi tamaşaların dəbdəbəsini daha da artırdı, qədim xor dəstəsinin hərəkəti və hadisələrin inkişafındakı yüksək mövqeyi bərqrər etdi. Sofokl faciə əsərlərindəki şə'rın kobud və nahamvar üslubunu cilaladı və teatrı elə bir zirvəyə qaldırdı ki, Romanın bu sahədəki bütün sonrakı əndişələri əbəs idi və ona çata bilməzdi" (Bualo).

Sofoklun üslubu, ən'ənəyə və həyata yanaşmaq üsulları orijinal olmuşdur. Onun faciələrində mükalimələr canlı, hərəkət güclü, konfliktlər Afinanın ziddiyətlərinə oxşar idi. "Üç aktyor və dekarasiyanı ilk dəfə işlədən Sofokl olmuşdur. Sonra, mündəriciyə gəlincə, cüz'i miflərdən və gülməli ifadə vasitələrindən nəş'at edən faciə, - təbədülət yolu ilə satirik tamaşadan doğduğuna görə - artıq sonralar müəzzəzəm şöhrətinə çatmışdır; onun ölçüsü tetratetrdən dönüb yambik (trimetr) olmuşdur, əvvəller isə tetrametrdən istifadə olunurdu, çünki poetik əsərlərin özü satirik idi və daha çox rəqs xarakteri daşıyırırdı; amma elə ki, dialoq inkişaf elədi, təbiət özü ona münasib ölçü də verdi... yamb ölçülərin hamisindən daha çox canlı danışq dilinə yaxın olmalıdır" (Aristotel).

Faciə nağıl etmək, söyləmək üsulu ilə yaranmırıldı; əməllərin, əhvalatların özü göstərilirdi. Ona görə də Aristotel faciəni xarakterinin mübarizəsindən yaranan, gözlənilməz dönüşlər və iibrətamız hadisələr təşəhhi adlandırırırdı. Çünki antik yunan faciələrində "təqlid hərəkətdə icra olunurdu". Fabula "Faciənin əsası və bir növ canı" hesab edilirdi. Hər hansı faciədə ən'ənəvi qurulus - fabula, xarakterlər, fikir, səhne şərait, sözlə ifadə və musiqi kompozisiyası olmalı idi. "Bu hadisələrdən təqlidiñ vasitələrinə ikisi, üsluluna biri, predmetinə isə üçü daxil" edilirdi. "Bitmiş və bütöv, müəyyən həcmə malik hərəkətin təqlidində" - faciə əhvalatların əlaqələndirilməsi əsas şərt sayılırdı. Faciənin həcmi - proloq, eposodiy, eksol, parod və xor hissəsinə bölündürdü; sonuncu hissələr xor mahnlarının hamısı üçün ümumi sayılırdı; səhnədə oxuma və kommoslar isə onların bə'zilərinin xüsusiyyətlərini təşkil edirdi. "Proloq-faciədə xorun daxil olmasından olan tam hissədir, episodiy - faciənin bitkin xor nəgmələri arasında olan tam hissədir, eksod isə faciənin ondan sonra xor nəgməsi olmayan tam hissəsidir; xor hissəsinən isə parod birinci xor nitqidir, stasim anapestasız və troxeyasız

nəğməsidir, kommos isə xor və aktyorların ümumi hüznlü nəğməsidir" (Aristotel).

Həm yunan, həm də romə faciələrində ziddiyətlər tez yaranır, ekspozisiyadan hadisələrin hansı axara düşəcəyi, qəhrəmanların taledən qaça bilməyəcəkləri, yəni ölücəkləri bilinir. Çünkü faciələrdə həllədici taledir, taleyə inam, e'tiqad və tale qarşısında acizlikdir, insanın məchul, fövqəltəbii qüvvələrlə mübarizəsi, Tanrıların iradəsi və hökmüdür. Eyni zamanda, tragediyada Allahlar düşünən, sevinən, kədərlənən, kin və ədavət bəsləyən obrazlardır. Onlar gələcəyi görür, gələcəyi mə'nalandırır, gələcəkdən xəbər verir, dünyani istəklərinə və iradələrinə uyğun idarə edirlər. Sofoklun "Çar Edip" əsərində Allahlar Fiv hökməti Laya və onun arvadı İskostaya Edipin müsibətlər töredəcəyini, ata qatili olacağını əvvəlcədən xəbər verirlər. Ailə Tanrılarının iradəsindən kənara çıxa bilmir. Edip "zərurət çərçivəsində hərəkət edir, atasını öldürür, anası ilə evlənir. Amma bunlar - Allahların iradəsi ilə hərəkət dramatik gərginliyi, hadisələrin inkişafına marağı azaltır. Bir faciə o biri faciəni, bir anlaşılmamazlıq müəyyən bir şərtliyi şərtləndirir, çılğın ehtiraslara, yolunu azan insanlara istiqaməti Allahlar verir. Ədəbi inkişafın ən qədim dövrlərində, faciələrdə "faciəli ölməzlik" ideyası bəsít şəkildə, illüziya formasında - axırət dünyasının mövcudluğu və həlak olmuş qəhrəmanın diriləşən haqqındaki ideya şəklində təzahür edir"di. Evripidin "Alkestə", "Mediya", "İppolit", "Heraklidlər", "Andromaxa", "İon", "Troya" qadınları", "Elektra", "Orest", "Finigiya qadınları", Sofoklun "Edip Kolonda" və "Antigona" əsərlərində insan dəyər, ümummaraq səviyyəsinə qaldırılırdı. Esxil istibdadla barışmir, fədakarlığı, zülümə və cəhalətə qarşı mübarizəni göstərirdi. Onun Prometeyi Allahların iradəsi ilə barışmir, onların qüdrətini və səltənətini sarsıdır, insanlara od-səadət gətirir. Əzabı insan pərvərliyinə, cəsarətli, təmkinli və ideya cəfakesi olmasına görə çəkirdi. Evripid əsərləri heyatla əlaqələndirir, insanda faciəvi ölməzlik ideyası tapırdı. Faciə obrazları ilə Sofokl dünyanın əbədiliyinə və son-suzluğuna inam oydırdı.

Romalılar - Livi Andronik və Qney Nevi yunan faciələrinin milli ehtiyaca uyğun təzədən işləyirdilər. Onlar faciələri şə'r lərə tərcümə edir, xor partiyalarını məntlərdən çıxarırlar, əsərləri beş pərdəyə bölürdülər. Bunlara baxmayaraq, Roma dramaturgiyası ədəbi inkişafın yeni, spesifik xüsusiyyətləri ilə fərqlənən mərhəlesi idi. Səhnə əsərləri yazan-

da romalılar istəyi, müasirliyi əsas alır, başqa xalqların ədəbi təcrübə-sindən öyrənirdilər. Aristofan satirik-siyasi, Menandr isə məişət komediyaları yazırırdı. Plavtin və Terensin komediyaları da məzmun, konflikt və xarakterlərin mükəmməliyi ilə seçilirdi.

Faciəvilik, Çernișevskinin inamunda, insanın əzəmi kədər də izti-rablarıdır, yaxud əzəmətlilişsiyyətlərin ehtisamlı cismanı ölümüdür. Ancaq tragediyalarda həlli çətin problemlər, tragik vəziyyət və kolli-ziyalar obrazların istəklərindən asılı olmayaraq yaranır. Həyatı məz-muna malik bir faciədə - "Müsibəti-Fəxrəddin" də mübarizəsi, arzuları tarixi inkişafdan doğan Fəxrəddin sosial ziddiyyətlərlə mürtəcə meyl və baxışlarla dolu olan tragik bir mühitə düşür. "Dağlılan tifaq"da ic-timai-siyasi bəla - nadanlıq həyatın bütün sahələrinə tə'sir göstərir, köklü ziddiyyətlər yaradır. "Bəxtsiz cavan"da kolloziyaların məzmunu ictimai quruluşda, sınıfı münasibət və sınıfı ayrılıqlarda axtarılır.

İntibah dövründə faciənin ən'ənə və poetikasına yeni istiqamətdən yanaşılmış, Şekspirin tragediyalarında idealı bir obraz daşımamış, həyat və cəmiyyət hadisələri təkçə onun ətrafında cəmləşməmişdir. Süjetin inkişafında varlığın mürəkkəb təmayülləri, qorxulu əhvalatla-ri, müasirliyi tamamlayan ehtiraslar göstərilmiş, faciə şərtilikdən, tə-sadüflərdən və qəzavü-qədərlərdən, tanrıların iradəsindən, mifik sə-rgüzəşt və ehtimallardan təmizlənmişdir. Bədii struktura, obraza, za-mana və məkana sərbəst yanaşılmış, bir janrin ünsürləri o birinə daha çox qarışmış, mükalimələrlə bərabər monoloqlardan istifadə olunmuş, personajların sayı xeyli artmışdır. Şekspirin, Lope-de-Veqa, Kalderon və Puşkin üstünlüyü xarakterlər yaratmağa, meylin və münasibətin, xasiyyətin düşüncələrdən doğmasına, fikrin aydın və xəlqi ifadəsinə vermişlər. Onlar faciələrinin məzmununu xalq həyatından almış, dünya ədəbi-bədii fikrinin inkişafına tə'sir göstərmişlər.

Tragediya bir istiqamətdə inkişaf etməmişdir. Şekspirin ölümündən sonra durğunluq keçirmiş, dərin mündəricəli tragediyalar yaranmamışdır. İlk ədəbi cərəyan - klassizizm ədəbi-mədəni inkişafə tə'sir göstərmiş, Avropa ədəbiyyatında Kornel və Rasin kimi yeni üslublu dramaturqlar yetişmişdir. Klassizizm faciələrinin məzmun və formasını, xarakterlərin və ziddiyyətlərin inkişafını özünəməxsusluq fərqləndirirdi. Burada məkan, zaman və hərəkət vəhdətləri zəruri şərt sayılırdı. Konflikt şəxsiyyətlərin hiss, duyğu və düşüncələri ilə cə-miyyət arasındaki vətəndaşlıq borcu və vəzifə mə'suliyyəti arasında

yaranırdı. Sızılıt və sarsıntılar, duyguların gərginliyi didaktik mükallimələrdə qabardılır, insanlarda xeyirxahlıq arzusu, vətəndaşlıq düşüncə və qayğısı, qorxu, həyəcan və vahimə ilə oyadılırdı. Xalqın həyatına, yaşayış və məişətinə klassizm faciələrində yer verilmir, əsas tragic obraz yuxarı təbəqədən alınır. Varlıq, daha çox isə tarixi bir əhalat, didaktik mahiyətli bir hadisə uca ahənglə, vətəndaşlıq pafosu ilə, dəbdəbəli dillə ifadə olunurdu. Üç vəhdət qanunu dramatik növün bütün janrlarında qorunurdu. Kornelin "Sid" və Rasinin "Fedra" əsrləri müxtəlisif dillərə tərcümə olunduğu, tamaşaaya qoyulduğu illərdə yeni istiqamətli romantik faciələr yaranırdı. Belə faciələrdə klassisizm faciələrinin bə'zi poetik qanunları, ilk növbədə üç vəhdət qanunu qırılır, didaktika, idraki-tərbiyəvi əhəmiyyət bədii mündəricədən doğur, canlı və poetik mükallimələr qurulur, fikir dolğun ifadə olunurdu. Bayronun ("Manfred", "Qabil"), Şillerin ("Qaçaqlar", "Məkr və Məhəbbət") və Puşkinin ("Boris Qodunov", "Motsart və Salyeri") sonralar isə H.Cavidin ("Şeyx Sənan", "İblis", "Səyavuş", faciələrində xəyal, romantik vüs'ətə, əhvali-ruhiyyələrin gərginliyinə geniş yer verilirdi. Obrazlar mürəkkəb mühitdə, lirik-psixoloji axarda alınırdı. Onlar dövrü, ziddiyətlərin təzahürünü görür, ancaq mübarizə aparmır, özlərinin daxili "mən"inə qapanırdılar.

Azərbaycanda faciə XIX əsrin 90-ci illərində N.Vəzirov ("Müsibəti-Fəxrəddin"), Ə.Haqverdiyevin ("Ağa Məhəmməd şah Qacar") və N.Nərimanovun ("Nadir şah") yaradıcılığında təşəkkül tapmışdır. H.Cavidin və C.Cabbarlıının faciələri isə yeni Azərbaycan ədəbiyyatının bir qolu, bir şaxəsi olmuşdur.

Komediya Bizim eradan əvvəl V-VI əsrlərdə Dionisin şərəfinə keçirilən şən, oynaq və dinamik mərasimlərdə səhnədən və dekorasiyadan istifadə olunmamışdır. Mərasimlərdə yumoristik şə'rələr söylənmiş, ifadəli oyunlar oynanmış, emosional bədən hərəkətlərindən istifadə olunmuş, qurbanlar kəsilmişdir. Gənclər küçələrdə, meydənlarda və bazarlarda dayanmış, müşahidələr aparmış, gördükəlli hərəkətləri və söz-söhbətləri mərasimlərdə təqlid etmişlər. Bütün bu elementlər - Dionisin kultunu səciyyələndirmələr birləşdirilmiş, zarafat - məsxərə, əyləncəli karnaval tipli oyunlar göstərilmiş; Epixarm ilk dəfə oyunlara dinamik axar vermiş, fikir və düşüncələrini xırda fabula, həyati süjetlərdə ifadə etmişdir. Sonralar

tərəqqi, sosial dəyişikliklər mərasimlərin yönünü və məzmununu dəyişmiş, komediyanın yaradıcısı - Aristofan və onun müasirləri - Epi-xarm, Kratin, Krates və Evpolid bəşəriyyətin öz keçmişindən gülə-gülə ayrılmış istədiyini duymuş və onlar yunan cəmiyyətinin eyiblərini göstərməyə çalışmışlar. Çünkü "köhnəlmış həyat formalarını qəbrə aparkən tarix qəti hərəkət edir və çoxlu mərhələrdən keçir. Ümumdünya tarixi formasının son mərhəlesi onun komediyasıdır. Ar-tıq bir dəfə Esxilin "Zəncirlənmiş Prometey"ində tragediya formasında ölümcül yaralanmış yunan Allahları, bir dəfə də Lukianın "Söhbətlər"ində komediya formasında ölməli oldular. Tarix nə üçün belə hə-rəkət edir? Onun üçün ki, bəşəriyyət gülərək öz keçmişindən ayrılsın" (Marks)

Mərasimlərdə, xüsusən Siciliya və Attikada yaranmış sadə süjetli məzhəkələrdə ümmümləşdirma aparılmış, müəyyən şəxsiyyətlər - dramaturqun özünün müasirləri lağla qoyulmuş, tünd siyasi pamfletlər-dən, əxlaqi normaları tamamlamayan mühakimələrdən dramatik vəziyyətlərdə istifadə olunmuşdur. Belə məzəli oyunlarla çıxış edən "Yun-an sənətkarları iynəli, tikənlər, zəhərlə atmacaları və kinayələri ilə öz düşmənlarına rişxənd" etmiş, onları qırmaclamışlar. "Məharətlə deyilən kəskin sözlər mənliyə və zəkaya ağır yaralar vurmuşdur" (Bua-lo).

Attika və Siciliya məzhəkə ənənələri vəhdətləşəndən sonra da, yunan komediyalarında həyata subyektiv münasibət güclü olmuş, obrazların adı və ünvanı dəqiq göstərilmiş, hotta cavan bir şair "Bulud-lar" əsərində "Sokratı gülünc vəziyyətdə təsvir etmiş, camaatın qarşı-sında onu lağla qoymuş, elə salmışdır" (Bualo).

Səhnədə şəxsiyyətlərin lağla qoyulması, qərəzçilik, mükalimələrdə belə ifadlərin bolluğu Afinanı hərəkətə gətirmiş, "fərman verilmiş, əsərlərdə adamların adını çəkməyin qarşısı alınmış, təhqir və böhran-lara son qoyulmuş", "aciqlanmış Ellada başa düşmüş ki, tündməcazlıq göstərmədən və zərərlı iynələr batırmadan insanlara nəsihət vermək və onları təriyə etmək" (Bualo) mümkündür. Bunlar ona görə belədir ki, komediyalarda üstünlük gülüşə, rişxəndə, tənqid və istehzaya verilmişdir. Konfliktde gülüşün aydın istiqaməti və hədəfi olmuşdur. Bədii inkişafda hədəf böyüdülmüş, istiqamətlər saxələnmiş, obrazların zahiri onların daxili eybəcərliyini, əxlaqi-mə'nəvi naqışlığını tamam-laşmışdır.

Eybəcərlik və sosial ədalətsizlik müxtəlif dövrlərdə müxtəlif təzahürlərdə, müxtəlif istiqamətlərdə görünmiş, sənətkarlarda bənzərsiz düşüncələr, bənzərsiz təssürat və münasibətlər oyatmışdır; komiklik obyektiv məzmun daşımış, içtimai meylləri, böyük fikirləri və humanist arzuları ifadə etmişdir. Anlaqı və tə'sirli bir təzahür - komiklik, Hegel deyirdi ki, adamların "kontrastı başa düşmələrinin və özlərini ondan yüksəkdə dərk etmələrinin əlamətidir... Ziddiyyətlərin fövqündə ucalmağa" daxili inamdır. Aristofanın "Athilar", "Arılar", "Quşlar", "Lisistrata", "Sərvət" və "Qurbağalar" əsərlərində yunan sosial mühiti və məişəti ifadə olunmuş, dövrün qüsurları lağla qoyulmuşdur. Dramatik növün başqa bir inkişaf mərhələsində - antik Roma komediyalarında e'tiraz ruhu - yunan bədii mədəniyyətinin tə'siri, yunan komediyalarından hazır motivlər, hazır dramatik psixoloji vəziyyətlər götürmək ən ənəsi güclü olmuşdur. Plavtin "Amritiron", "Eşşəklər haqqında komediya", "Xəzinə", "Əsirlər", "Xortdan", "Tacir", "Ağalar və qullar" komediyalarının məzmunu yunan həyatından alınmışdır. Həm Plavtin komediyalarının, həm də Terensin "Androslu qız", "Xacə", "Formion" və "Qardaşlar" əsərlərinin strukturu yunan komediyalarının quruluşundan fərqlənmişdir. Eyni zamanda, IV əsrin sonu, III əsrin əvvəllerindən Yunanistanda ədəbi-mədəni hərəkat saxələnmiş, Attika güclü teatral əyalətə çevrilmişdir. Burada yeni məzmunlu, yeni istiqamətli Attaka komediyaları yaranmış, hətta Menandr "komediyanın ilk şairi", Terens isə "yarım Menandr" adlandırılmışdır. Çünkü Menandr yüzə qədər komediya yazmış, Attika teatrina təzə forma - mündərəcə vermiş, "Mizantropda" sevginin psixologiyasını ustalıqla açmışdır. Roma sənətkarları Menandrdan tə'sirlənmiş, onu təqlid etmiş, mövzularını həyatı əlavələrlə təzədən işləmişlər. Roma teatrının quruluşu, aktyor oyunu özünəməxsusluğu ilə seçilmiş, fərqlənmişdir. Ancaq aktyorların səsində, oyun-ifadə tərzlərində, meyl və münasibətlərdə Esxilin, Aristofan, Evripid, Sofokl, Lukian, Menandr, Terens və Plavtin nəfəsi duyulmuş, təqlid asan nəzərə çarpmışdır.

Faciə komediya, komediya da faciə deyildir. Bunları bir-birindən məzmun-struktur, konfliktik qoyuluşu və bədii həlli, obrazların düşüncəsi, meyl və münasibətləri, mübarizə aparmaq üsulları, tale və amalları fərqləndirmişdir. Hələ antik ədəbi mərhələdə siyasi-sosial axarlı faciələr yazılmış, mif motivləri süjetlərdə müasirləşdirilmiş, cə-

miyyətdə vahidlik, dövləti xalqa yaxınlaşdırmaq ideyası ifadə olunmuş, müdrik hökmardalar obrazı yaradılmışdır. Komediyalarda da kəskin əhvalatlar, insan özünəməxsusluğu göstərilmiş, surətlər mürəkkəb və cəlbedici hadisələrdə, komik situasiyalarda. Fəal hərəkət və reaksiyalarda açılmışdır. Komediyada gülüş əhvalatların doğurduğu duyğu və təəssüratların vəhdətindən yaranır, onun etik mündəricəsi tənqidi münasibət oyadır, fəallığı artırır, inam və e'tiqadı gücləndirir. N.Q.Çernışevski deyirdi: "Komikliyin insanda oyatdığı tə'sir ali olan və ali olmayan duyğuların cəmindən yaranır; həm də burada adətən ali duyğu üstün gəlir. Bu üstünlük bə'zən o qədər güclü olur ki, ali olmayan tə'siri tamam unutdurur. Bu proses gülüşlə ifadə olunur. Komiklikdə də bizə xoş gəlməyən həyatın eybəcər təzahürləridir; xoşa gələn isə bunu başa düşməyimiz, eybəcərliyin eybəcər olduğunu dərk etməyirmizdir. Biz eybəcərliyə gülməklə onun fövqündə dururuq. Axmağa gülməklə mən duyuram ki, onun axmaqlığını başa düşürəm, mən başa düşürəm ki, o nə üçün axmaqdır və neçə olmalı idi - deməli bu vaxt mən ondan yüksəkdə dururam". "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyasında "nuxulular" özlərini aydın görmürlər, hərəkətlərinin gülüş doğurduğunu duymurlar. Molla İbrahimxəlil "nuxulular"ı sarsıdır, dünyagörüşlərinə tə'sir göstərir. O, inamlı, qayğılı və düşüncəli görünür, gərgin vəziyyətlərdə sərbəstliyini saxlayır. Hacı Nuru ayıqlıq və sərrastlığı ilə seçilir, qüsurların fövqündə dayanır, gülüşə məzmun verir.

Komiklik reallıqdır, hadisə və əhvalatların sosial dəyəridir. Bu dəyər və reallıq - cəmiyyətin həyatı, dünyanın mürəkkəbliyi, insanın duyğu və düşüncə aləmi komediyanın məzmunu ola bilər. "Əgər siz komediyada şöhrət qazanmaq istəyirsinizsə, təbiəti özünüz üçün məsləhətçi seçin, onun dediklərinə qulaq asın. Yalnız insanların qəlbini dərindən nüfuz etməyi, onların daxili aləmindəki sırları dərk etməyi bacaran, insandakı qəribəlikləri duyan, israfçını, təmbəli, sarsaq ədəbəzi və qoca qısqancı ayırd edən şair onların surətlərini də səhnədə yaradıb, bütün hiyləgər işləri və danışqları ilə birlikdə bizə göstərə bilər" (Bualo).

Gülüşü doğuran komik mübarizə komediyanın əsası ideya-estetikliyidir. Belə bir gülüş komikliyi dərinləşdirən və onun mahiyyətini açmağa kömək edən vəziyyətlərdən - "ülvİ və müdrik varlığın qanunları ilə həyat hadisələri arasındaki fasiləsiz ziddiyyətlər" dən (Belin-

ski) yaranır. Ve "Komizm - eybəcərliyin gözəlliklə (Aristotel), dəyərsizliyin ülviliklə (Kant), cəfəngliyin ağıllılıqla (Jan Pol Şopenhaur), qəzavü qadərə hüdudsuz inamın hüdudsuz sərbəstliklə (Sellinq), avtomatikliyin fəallıqla (Bergson), daxili püclüğün böyüklük iddiasında olan zahiriliklə (Černișevski), ortadan aşağının ortadan yuxarı səviyyə ilə (Hartman) təzadının, toqquşmasının nəticəsidir" (Y.Borev).

Həyatda, yaşayışda, məişətdə və münasibətdə komik ziddiyətlərin konkret formaları müxtəlidir. Buna görə də "həmin formalardan birinin mütləqləşdiyi haqqında hər hansı tə"rif hərtərəfli ola bilməz. Komiklik ictimai baxımdan hiss olunan və əhəmiyyətli görünən obyektiv ziddiyət və uyarsızlıqdır. Həm də bu zaman, ya bu ziddiyətin özü, ya da ziddiyət və uyarsızlıqdır. Həm də bu zaman, ya bu ziddiyətin özü, ya da onun qütblerindən biri yüksək idellar əleyhinə çevrilmiş olur. Deməli, komiklik gülünclükdür, lakin hər gülünc şey komiklik deyildir. Komiklik gülünçlüğün gözəl bacısıdır. Komiklik sosial cəhətdən bir insanı keyfiyyəti inkar edib, digərini təsdiqləyən, estetik ideallarla bəzədilmiş, mə'nəviləşdirilmiş dəyərli, işqılı, yüksək gülüşdür" (Y.Borev).

Komediyanın kompozisiyası zamanın səciyyəvi və gülməli əhvəlatları əsasında qurulur. Əhvalatlar, dramatik ziddiyətlər ümumiləşir, məzmun obrazların fəallığı ilə inkişaf tapır. Komik süjeti "ideya, təfəkkür idarə edir və pyesdə bədii vəhdəti bu amil yaratır" (N.V.Qoqol). Komediyalarda surətlər müəyyən bir istək, düşüncə və arzu uğrunda mübarizə aparırlar. Onları bir-birindən xarakterlərindən, fərdi xüsusiyyətlərindən əlavə, bir də bədii çəkiləri, süjetin inkişafında mövqeyləri, istifadə etdikləri üsulların bənzərsizliyi fərqləndirir. "Ölüler" də İskəndər dövrü duyur, əsərin bütün xətlərində fəlliğini saxlayır, ucadan gülür. Ziddiyətlərin inkişafında, suratların xarakterlərinin və mə'nəvi aləmlərinin açılmasında əhəmiyyətli rol oynayır.

Komas yunanca şən kütlə, oynaq gənclər, ode isə nəğmə deməkdir. İnsanların oxuduqları şən, lirik-yumoristik mahnilər və oyunlar komediyanın əsası olmuş və şərqlilər ona məzhabəkə də demişlər.

Dinamik və çox işlənən bir janr - komediya həmişə eyni istiqamətdə, eyni bədii dolğunluqla inkişaf etməmişdir. Terens və Plavit onun poetik imkanlarını genişləndirə, varlığı ifadə tutumunu və tə'sirini artırıbilməmişlər. Sadəcə Roma teatrı yunan teatrına nisbətən forması xeyli təkmilləşən, yeni səhnə üsullarından - tərtibat rəng-

barəngliyindən, bədii mətni tamamlayan oyunlardan və musiqi parçalarından, müxtəlif üslublu aktyorlardan istifadə edən teatr idi. Buna rə baxmayaraq, XVII əsrə qədər komediya ləng inkişaf etmiş, onun başəri məzmunlu nümunələri daha çox Molyerin yaradıcılığında təşəkkül tapmışdır. Molyer komediyalarında daxili hərəkət birliyini əsas almış, şöhrətpərəstliyi, riyakarlığı, xəsisliyi, əxlaqi-mə'nəvi düşkünlüyü tənqid etmiş, Tartüf, Qarpaqon və Mizantrop kimi məzmunlu obrazlar yaratmış, dramatik növün inkişafına əhəmiyyətli tə'sir göstərmişdir. D.İ.Fonvizin, A.S.Qriboedov, N.V.Qoqol və A.P.Çexov komediyaları slavyandilli mədəniyyətdə yeni mərhələ olmuşdur.

Şərq xalqları ədəbiyyatında komediya kec, XIX əsrde M.F.Axundovun yaradıcılığında yaranmışdır. M.F.Axundov dünya ədəbiyyatını dərindən öyrənən, incəsənətə təbiyə məktəbi kimi baxan sənətkar idi. O, həyatiliyi "təqlid və istehza üslubu ilə yazılın" komediyalarda tapırdı. XX əsrin əvvərindən C.Məmmədquluzadə komediyanın inkişafında yeni mərhələ yaratmışdır. Onun mahiyyəti acı gülüşlə, e'tiraz, qəzəb və nifrət pafosu ilə aşılanan "Ölülər" və "Dəli yığıncağı" janra marağının artırılmış, ədəbi nəsilləri tə'siri altında saxlaşmışdır.

Müasir Azərbaycan ədəbiyyatında ilk kəskin mündəricəli komediya "Toy" 1938-ci ildə yazılmışdır. Bu janr M.İbrahimov, S.Rəhman, Ş.Qurbanov və başqalarının yaradıcılığında inkişaf etmiş, kütləviləşmişdir. "Toy", "Kəndçi qız", "Yaxşı adam", "Milyonçunun dilənci oğlu" və "Qayınana"da tənqid və təsdiq pafosu dərin olmuş, islahedici gülüş ictimai hadisə kimi mə'nalandırılmışdır. Lakin 50-ci illərdə dramatik növ özünəməxsusluğundan çıxarılmış, "konfliksizlik nəzəriyyəsi"nin tələblərinə uyğun pyeslər yazılmışdır. Onlarla bədii əsərdə kəskin konfliktlər, barışmayan ziddiyyətlər, bütöv xarakterlər olmamış, ideyalar və düşüncələr, ehtiraslar, duyğular şəklində təzahür etməmişdir. Dramatik ziddiyyətlər "yaxşılara ə'lalar" arasındaki yarışla əvəz olunmuşdur. Sonralar bu nəzəriyyə pisləşmiş, məzmunu həyatdan alinan komediyalar yazılmışdır.

Dram XVIII əsrə qədər dram müstəqil janr olmamışdır.

Onun əlamətlərinə xalq oyunlarında, mərasim, nağıl və dastanlarda təsadüf edilmişdir. Buna görə də Hegel ilk dəfə dramdan həm geniş söhbət açmış, həm də onun ünsürlərini antik ədə-

biyyatda axtarmışdır. Sintetik tərkibli bir janr-dram XVIII əsrde Fransada "ədalı və qeyri-təbii faciəyə müxalif yaranmış melodramdan" - "Ailə və meşanlıq" dramından əmələ gəlmışdır. Melodram qarışıq bədii formadır. Çox zaman onu vodevildən və ya farslardan ayırmak olmur. Bu janrların süjeti əyləndirici qurulur, əhvalatların inkişafında gah gözənlənməz psixoloji dönüşülər yaranır (Slavyanski "Qırmızı qartal balası", M.M.Fətullayev "Qaradan artıq boyaya olmaz"), gah insanın müəyyən bir cəhəti lağla qoyulur (Molyer "Cənab dePursunnyak"), gah da dövrün ciddi ictimai-əxlaqi problemlərinə (A.P.Çexov "Yubiley", "Toy", "Ayı", Ə.Qəmərlinski "Bəhluli-Danəndə", M.Kazimovski "Nə qanır, nə qandırır", "Daşım daşım") toxunulur. Janrlarda six-six təsadüflərdən, macəraçılıqdan, xalq oyun, mahnı və musiqisindən, hikmətli sözlərdən və humoristik bədii mütqayisələrdən istifadə olunur.

Melodramlar xırda konfliktli musiqili-dramlar, səhnə əsərləridir. Burada süjetlər təzadlı sarsıntılarla inkişaf edir, musiqi parçaları əhvali-ruhiyyələri, dünyagörüşləri, mükəlilmələri və ifadə tərzlərini tamamlayır. Kiçik möişət komediyalarının - farsların məzmunu gülüşlə açılır. Onların süjetini möişət səhnələri, xalq oyun və mərasimləri mə'nalandırır. Vodevillər isə məzmununu cari həyatdan alır, fikir tənqidisi, sosial kəsərli gülüşlə ifadə olunur. Dramda melodramın, farsın və vodevilin ünsürləri cəmləşir. Ona görə də ədəbi inkişafın maarifçilik mərhələsində dram Avropa ölkələrində geniş yayılmış, dramatik növün bir janrı kimi formalasmış, onun yaxşı nümunələri Şekspir, Şiller, Lope de Vega, Kornel, Rasin, İbsen, N.Vəzirov, Ə.Haqverdiyev, A.P.Çexov, S.Vurğun, M.İbrahimov və M.Hüseyn yaradıcılığında yaranmışdır.

Hegel faciəni komediyasız, komediyani da faciəsiz, dramı da bu janrlarsız təsəvvür etməmişdir. Və "dramatik ədəbiyyatın bu üçüncü əsas janrı faciə ilə komediya arasında orta yer tutur" - demişdir.

Yaradıcılığı "bəşər tarixinin bir səhifəsi" olan Bayron drama həm faciənin, həm də komediyanın ünsürlərini axıtmış, nə "saf dram", nə də "təmiz faciə" yazmamışdır. Ona görə də bu sənətkarın "Qabil"ı sadəcə dram deyildir, "dünya kədəri"dir.

"Ümumiyyətin əleyhinə çıxan və özünün məğrranə e'tirazlarında yalnız özünə istinad edən insani bir şəxsiyyət" in - Bayronun "Manfred" pyesində zahirən hərəkət, dramatizm yoxdur. Burada ləyaqət və

azadlığını qorumaq istəyən Manfred əzablı və cansıxıcı bir cəmiyyətdən qaçır, səhralara çəkilir, kainata, yeniliyin, hər cür təzahürlərinə, insana və insanlara qarış mübarizə aparır. Süjet xəttində onun hissəmə'nəvi inkişafı, daxili həyəcanları, əzab və düşüncələri göstərilir.

"Manfred"ı Bayron həm bəyənmiş, həm də onu "anlaşılmaz və metafizik" əsər adlandırmışdır. Pyesin məzmun-strukturunun mürəkkəbliyinin nəticəsidir ki, Manfred qeyri-adi səhrbaza bənzəyir, özünün daxili-mənəvi aləmini yaşayır, süstlüşir, fasılısız ruhları səsləyir. Bunnlar nəzərə alınmış və "Manfred", eyni zamanda, "inqilabi rəmzlər poeması" adlandırılmışdır. Şəllinin "Yoğun baldır müstəbid" dramı ingilis ictimai-siyasi həyatının alleqorik bədii ifadəsidir. Bu sənətkarın mahiyyəti müasirliliklə aılanan "Azad olmuş Prometey" pyesində epiklik dramatik gərginliyə qarışmışdır. Hotenin "Faust"unda epik-dramatik istiqaməti tragik və yumoristik situasiyalar şərtləndirmişdir. S.Vurğunun "Vaqif" və M.İbrahimovun "Həyat" pyeslərində də "ölüm də, olum da", dramatik ləngərlə bərabər, komik və tragik yön də yox deyildir.

Süjetin müəyyənliyinə - seçilən, dramatik konflikt ətrafında cəm-işən hadisələrin xarakterinə, obrazların hərəkətlərinin, özlərini və mühitlərini, səciyyələndirmələrinin xüsusiyyətlərinə görə dram tarixən eposa yaxın olmuşdur. Bu səbəbdən də klassik Avropa dramları epik axarlı idi, onların məzmunu, süjeti hərtərəfli faciə, fasılısız dramatik gərginlik tələb etmişdir. Belinski belə əsərləri (Şekspirin "Venetsiya taciri", "Fırtına", "On ikinci gecə", Şillerin "Orlean qızı", "Messin gəlini", Hotenin "Klaviqo") epik dramalar adlandırmış, onlarda faciə və komediyyaya xas səciyyə və vəziyyətlər olduğun söyləmişdir. A.Ostrovskinin "Cehizsiz qız", L.N.Tolstoyun "Canlı meyit", "Zülmət səltənəti" və A.P.Çexovun "Albalı bağlı" dramlarında özünü və zamanı səciyyələndirmək, haşıyələrə bənzər mükəmilər, hərəkətlərdə lənglik az deyildir. "Pəri-cadu" orijinallığı, mündəricə kəskinliyi və obrazların kamiliyi ilə fərqlənən dramdır. Lakin əsərdə Ə.Haqverdiyev müqəddimə formasından istifadə etmiş, Dərvişin Pərihanının fəryadını dinlənməsini, onu səbər və zülmə, itaətə çağırmasını, İblisin çəşqin bir qadının - Pərihanının qısqanchığını artırmasını, Şamamanı ona köməkçi gəndərməsini epik-dramatik sakitliklə ifadə etmişdir. "Köhnə dudman" və "Baba yurdun"da hadisələrin dramatik ifadəsi növbələşmiş, əsərlərin müəyyən xəttlərinə epik ünsürlər hopmuşdur. N.Vəzirovun "Keçmişdə

qaçaqlar" dramında iri mükalimələrdən, bir, ya da iki-üç surətin müəyyən bir məclisdə çox qalmaq, müəyyən bir əhvalatı geniş şərh etmək, fərdi əhvali-ruhiyyəni hərtərəfli açmaq üsulundan istifadə olunmuşdur. "Anamın kitabı"nda hadissələr bir ailədə cərəyan edir, ölkəyə dövrün fikir mübarizəsi buradan yayılır. Dramatik mübarizə obrazların daxili hərəkəti ilk pərdədən başlayır.

Epikliyə meyl, emosiyasız hərəkət, "ay uşaq, səs eləməyin, mən lügət yazıram" - fikri ziddiyətlərin məzmununa hopur. Bütün bunlarla yanaşı, dram dramdır, bənzərsiz, müstəqil janrıdır, səhnədə oynanılmak üçün yazılın əsərdir. Onun özünün qanunları, poetik xüsusiyyətləri vardır. Dramların şəkillərini, konflikt, mükalimə və insanların münasibətlərini kərkin dramatizm şərtləndirir. Burada meyl, münasibət və istəklər kolliziya, fikri-mə'nəvi aləm hərəkət halında təzahür edir, kompozisiyanın bütövlüyü, süjetin konkretlik və ifadəliyi, ziddiyətlərin həyatiliyi və surətlərin dolğunluğu daxili dramatizmi gücləndirir.

Ədəbi inkişafın klassisizm mərhələsində dramatik növ geniş epik təhkiyəni - romanı "sixmiş", bədii mədəniyyətin aparıcı janrı olmuşdur. Klassisizm ədəbi məktəbinin nümayəndəleri, daha çox Rasin və Kornel məzmunu vətəndaşlıq pafosu ilə aşılanan dramlar yazımışlar. Orta əsrlərdə isə məkan və zamandan, cəmiyyətdən kənar mükəmməl həqiqət və ideal, sərbəst yaşayış - "mən" axtarışları genişləndirdi; bu da formallaşma prosesi keçirən romantik drama təhkiyənin inkişafına tə'sir göstərirdi. Belə bədii nümunələrdə mürəkkəblik yaranır, obrazları tipik şəraitdə, daxili əxlaqi-mə'nəvi inkişafda, real xarakterlər kimi canlandırmağı mürəkkəbləşdirirdi. Dünyanın bir çox ölkəsində spesifik İntibah ədəbiyyatı, elə də dramaturgiyası yaranırdı.

Drama məzmun seçiləndə məzmunun əxlaqi-didaktik, ideyaestetik əhəmiyyəti, dramatizmi, onun inkişafa, yaşayışa, əlaqə və münasibətlərə necə, hansı formada göstərəcəyi tə'sir nəzər alınır. Bu janrin məzmunu ya müasir həyatdan, ya da tarixi gerçəklilikdən götürülür, surətlər böyük arzular, bəşəri fikir və duyğular uğrunda mübarizə aparırlar. Onlar çətinliklərdən, münaqışlərin genişlənəcəyindən qorxmur, fasılısız hərəkət edirlər. M.Hüseynin "Cavanşir" pye-sində ziddiyətli və mürəkkəb bir xarakter - Cavanşir Aqvanın qəsəbəsini sadəliklə, bir sərgərdə təmkini ilə yaşayır. Onun düşüncələrini Gündoğan ölkələrində asayış yaratmaq arzusu mə'nalandırır. Maarifçi bir monarxi təkcə vətənin istiqlaliyyəti düşündürmür, həm də o, islahatlar aparır, ölkənin mədəni, iqtisadi və siyasi əlaqələrini genişlən-

dirməyə çəhşir. Münaqişləri onun inamı və cəsarətli hərəkətləri, fəaliyyətinin genişliyi yaradır.

Azərbaycanda dram XIX əsrin sonu, XX əsrin əvvəllərində N.Vəzirovun, H.Haqverdiyev və N.Nərimanovun yaradıcılığında yaranmışdır. Ancaq XX əsrin 20-ci illərinə qədər bu janr nə Zaqafqaziyada, nə də Orta Asiyada geniş yayılmışdır. Müasir dövrədə isə dramatik növün - "orta janrı" bədii-fikri tutumu və dramatik vüs'əti artmışdır. C.Cabbarlinin, S.Vurğun, M.Ibrahimov, İ.Əfəndiyev, İ.Qasımov və B.Vahabzadənin əsərləri janrıñ imkanlarını genişləndirmişdir.

Müasir Azərbaycan ədəbiyyatında diqqət faciəyə yox, komediya, dram, libretto və kinossenariyə verilir. İtaliya sözünün - librettonun lügəti mə'nasi kitabça deməkdir. Libretto musiqili səhnə əsərlərinin - opera, operetta və baletin dramaturji mətni, sintezidir, musiqinin sözə, səhnə hərəkətinə qovuşmasıdır. "Operettada kiçik vokal (mahni, romans, rəqs, musiqi, aria, xor) və instrumental musiqinin iri formalarından (müqəddimə, antrakt) istifadə olunur. Eyni zamanda, opera öz tərkib elementlərinin, nömrələrin sadəcə cəmləşdirilməsi deyildir. İdeya - bədii təfakkürün vəhdəti ilə fərqlənərək, bütövlükdə opera və onun ayrı-ayrı hissələri parda, şəkil, səhnələr - opera formasına, opera dramaturgiyasının spesifik özünəməxsus qanuna uyğunluqlarına tabedir, bu qanuna uyğunluqlarda böyük musiqi kompozisiyanın qanunları dramatik səhnə əsərlərinin qanunları ilə birləşdirilir. Opera formasının qanuna uyğunluqları mürəkkəbdür. Buna səbəb odur ki, opera sərf musiqi forması deyil, sintetik musiqili teatral incəsənətin formasıdır".⁵⁸

İlk dəfə operani XVI əsrдə İtaliya bəstəkarı Q.Monteverdi yaratmışdır. Slavyandilli mədəniyyətdə operanın əsasını XIX əsrдə M.Qlinka qoymuşdur. İlk Azərbaycan operasını - "Leyli və Məcnun"u Ü.Hacıbəyov yaratmışdır.

⁵⁸ Mazel. Musiqi əsərlərinin quruluşu. Bakı, 1988, s.497

ƏDƏBİ CƏRƏYANLAR

Gerçekleşmiş metodlar - cərəyanlar yaradıcılıq metodlarına yaxın, onlardan az fərqlənən anlayışlardır. Çünkü cərəyanlar həm obrazlı təfəkkür, bədii dərk üsullarıdır, həm də onları cəmiyyətin inkişafı, yeni düşüncə və ideyaların, fərdi yaradıcılıqların məzmun - strukturuna چevriləməsi, yeni estetik üsullar, təzə duyum və mə'nalandırma formaları, eyni zamanda, ayrı-ayrı fərdi üslubların ümumi oxşar müqayisədə görünür, cərəyanların bədii inkişafın kateqoriyaları olduqları müəyyənləşir; cərəyan incəsənətin inkişafının "bədii tendensiyası kimi meydana çıxır, iki qütb arasındaki - həm dünyaya, həm də bədii ən'ənəyə münasibətdə sənətkarı istiqamətləndirən metod və üslublar arasında əhatə kimi meydana çıxır. Bədii cərəyanın əsas xüsusiyyəti, əsas mahiyyəti budur ki, bədii cərəyan şəxsiyyət və dünya haqqında bədii konsepsiyanın tipologiyasıdır.

Cərəyan - axınların invariantıdır; axınlar - dünyani tipoloji bədii konsepsiyanının variantlarıdır. Bədii cərəyan-gerçekleşmiş bədii metoddur, dünya haqqında bədii konsepsiyanın tipologiyasında əksini tapan obrazlı təfəkkür üsuludur. Bədii cərəyan incəsənətin inkişaf qanunuşunuşundur və dünyani obrazlı şəkildə mənimmsəməyin tiplərinin, bədi həqiqətin tiplərinin növbələşməsini əks etdirir.

Cərəyanda bədii prosesin bədii - ideoloji, məskurəvi - estetik xüsusiyyətləri özünü biruza verir.

Bədii cərəyan bədii prosesin estetik kateqoriyası kimi ən'ənə və yenilikçiliyin qarşılıqlı tə'sirinin real tarixi nəticələrini, bədii şüurun tarixi cəhətdən şərtlənmiş yaradıcılıq nəticələrini əks etdirir".⁵⁹

İctimai-siyasi mühit, elmi-mədəni tərəqqi həmişə yaradıcılığa, bədii əserin məzmun-formasına, ədəbi meyl, cərəyan və metodlara tə'sir göstərir. Yeni estetik prinsiplər, yeni ədəbi ölçü və üsullar ədəbi-mədəni inkişafın bir mərhələsində yox, bütün dövrlərdə, fərdi yaradıcılıqların müxtəliflik və zənginliyində təşəkkül tapır, fasiləsiz təkmiləşmə, yeni istiqamətlər alma prosesi keçirir. Ancaq yaradıcılıq metodlarından cərəyanların bədii-fikri tutumu az, məhdud olur. Cərəyanlar yalnız aşkar, hazır ideyalar, ədəbi-fikri manifest və bəyannamələr usu-lu ilə yaranan əsərləri əhatə edir. Klassizm özünün ədəbi normaları-

⁵⁹ Yuri Borev. Estetika, Bakı, 1980, s.182

ni, poetik qanunlarının əsasını antik yunan ədəbiyyatın götürmüştür. Cərəyanı yaradanlar cərəyan formalaşana qədər onun ədəbi normalarını hazırlamış, bəyan etmiş, bədii əsərləri necə, hansı poetik üslub qanunlarla yazmaq haqqında fikirlər söyləmişlər. Akademizm XVI əsrin sonunda İtaliyada təşəkkül tapmış, Avropa ölkələrində yayılmışdır. Bu cərəyanın nümayəndələri müasir gerçəkliyə e'tinasız qalmış, formanı məzmundan ayırmış, antik və İntibah mədəniyyətindən götürülən ədəbi norma və qaydalara ciddi yanaşmış, onları dəyişmiş, yaradıcılıq axtarışları ilə təzə inkişaf axarına salmaq haqqında düşündürmişlər.

XIX əsrin axırlarında Fransada yaranan neorealizm tez yayılmış, təzahürünү incəsənətin bütün sahələrində tapmışdır. Neorealistlərin hazır ədəbi məramı olmuş və bədii əsərlər bu sabit məramının tələblərinə uyğun yazılmışdır. Onlar dövrlərinin mədəni və iqtisadi-siyasi əlaqələrini bəyənmiş, kapitalizmin şışirdilmiş, qeyri-adi rənglər vurulmuş, qəhrəmanılışdırılmış tarixini yaratmağa, fransız burjuaziyasının mə'nəvi-psixoloji, ideya-fikri, irqi-sinfî üstünlüklerini göstərməyə çəlmiş və bunları simvolistlərə qarşı qoymuşlar. Bunlarla yanaşı, bə'zən, ancaq tendensiyalı cərəyanlar və bu cərəyanların tələbi, poetik normaları ilə yazılın əsərlər ömrünü yaşayan, ədəbi tarixə çevrilən ədəbi məktəb və istiqamətlərin mündəricəsində yaranmışdır. XVIII əsərə qədər slavyanların ədəbiyyatı çox zəif inkişaf etmişdir. Onlər "Şah-namə", "Təhvət ül-İraqeyn", "Mədain xərabələri", "Leyli və Məcnun", "Xosrov və Şirin"ə bənzər əsərlər yarada bilməmişlər. Ona görə də slavyanların ədəbiyyatında erkən güclü romantik təsvirlər, həqiqətin dərin bədii ifadəsi olmamışdır. Romantizm Avropa ədəbiyyatından rus ədəbiyyatına keçən bir cərəyanın - klassisizmin bətnində, onun məzmununda inkişaf etmişdir. Bu ona görə belə idi ki, cərəyanlar, ədəbi məktəb və istiqamətlər əsrlərin tələbi ilə yaranmış, bu və digər xalqın bədii ehtiyacını ödəmişdir.

Öz dövrünün ədəbi prosesinin konsepsiyasının, bədii şürurun tarixi nəticələrinin ifadəsinin - cərəyanın məzmunun və funksiyası cəmiyyətin və insan fəaliyyətinin təsvir istiqaməti ilə müəyyənləşir. Çünkü ad verilməsə də, hər dövr özünün ədəbi meyl və istiqamətlərini yaradır. Bizim eradan əvvəl VI əsrдə yunanların yaratdığı vətəndaşlıq lirikası bir, V əsrдə formalaşan antiaristokrat dramaturgiya başqa, Homerin mahiyyətini mifologiyadan alan, dünyani, milli qəhrəmanlıq: dərk

təhkiyəsi isə ayrı istiqamət idi. Antik yunan və Roma ədəbiyyatında yaranan ədəbi meyllərdə gerçeklik mifoloji məzmunu həpdüruiurdu. Əsas obraz - Allah geniş təhlil olunur, dünya Tanrıının tanrıllara münasibətində dərk edilir, mə'nalandırılırdı.

Qədim Azərbaycan ədəbiyyatında bir-birinə bənzəməyen ədəbi meyllər yaranmışdır, ancaq onlara adlar verilməmişdir. "Avesta", xüsusən onun "Qatlar" hissəsi ictimai-siyasi, dini-fəlsəfi poetik əxlaq toplusudur. Dünyanın belə didaktik dərki-humanist duygusu, tə'sirli ədəbi ən'əna erkən orta əsrlər Azərbaycan ədəbiyyatında davam etdirilmiş və ilk ədəbi meyllərdən biri xeyli dərinləşmişdir. Xaqaniyə qədər dünyavi hissələr, şərin inkarı, sevginin təmizliyi və real insanı münasibətlər milli qəzəllərin məzmunu, poetik istiqamətlərindən biri, rübai-nin imkanı daxilində mədhiyyə pafosunun davam etdirilməsi onun başqa axarı idi. Əxlaqi-fəlsəfi və ictimai məzmunlu qəsidiələr yazanda Xaqani hünər göstərir, ədəbi inkişafı bir, geniş süjetli lirik-epik poeziyası ilə onu başqa yönə salırdı.

Şərqi xalqları ədəbiyyatında didaktik əsərlər az yazılmışdır. Nizami "Sirlər Xəzinəsi" ilə ən'ənəvə humanist yön vermiş, "Xəmsə" axarı ilə bərabər təzə bir istiqamət - real aləmi əxlaqi-didaktik söylemə ilə canlandırmış üsulu yaratmışdır.

XI-XII əsrlərdə Azərbaycan ədəbiyyatında bədii dərk çox geniş və əhatəli olmuşdur. İdeya-estetik tələb İntibahın tələbi idi. Real bədii ifadə - tipik romantik obraz özünü və mühitini dərk edən insan idi. Romantizm formallaşandan sonra süjet və bədii məntiqə şəxsiyyətin daxili-mə'nəvi, əxlaqi-psixoloji aləminin təhlili məzmun vermişdir. Klassisizmdə isə bədii nitqin əsasını vətəndaşlıq leyaqəti, dövlətə sevgi hissinin dərinliyi şərtləndirmişdir.

Ədəbi meyl və cərəyanlar sabit qalmır, dəyişir, ya növbələşir, ya da yan-yana inkişaf tapır, amma onlar xronoloji ardıcılıqla yaranır. Bu estetik kateqoriyalarda sənətkarları yaxın dünyagörüş, bir-birini tamamlayan əqidə və inam, ideal və arzular birləşdirir. Çünkü cərəyan bədii proses kateqoriyası kimi bir tipioloji model üzrə təşəkkül tapan konkret əsərlər sistemində yaranır və dünyanın bədii konsepsiyasının tipi ilə, dünyanın mövcud vəziyyətinin strukturundakı bədii dərki ilə müəyyənləşir (Y.Borev).

Hər hansı yaradıcılıq metodunun və sistemli ədəbi cərəyanın yazılı və şifahi ədəbiyyatda əvvəlcə ilk ünsürləri, səciyyəvi əlamətləri yaranır.

Və bunlar ədəbi inkişafdan ədəbi inkişafa genişlənir, müxtəlisf dövrlərin fərdi bədii üslublarının yaradıcılığını əhatə edir. Onların həyatı mündəricə alan, mahiyyətində dərin məzmun daşıyanları yayılır, poetik amali yaxın sənətkarların yaradıcılığında ədəbi meyl, ya da istiqamət, dərin ənənələrdən sonra isə müəyyən bir cərəyan kimi formaslaşır.

XIX əsrin tükənəcəyindən dekadent - modernist cərəyanlar yaranır, futurizm, simvolizm, akmeizm və formalizm geniş yayılırdı. Dünyagörüşləri, üslubları, həyat və insan anlayışları, yaradıcılıq taleyi və axtarışları qismən yaxın olan sənətkarlar müəyyən ədəbi qrup, meyl və cərəyanlar ətrafında cəmləşirdilər. Dekadent yazıçılar, çox hallarda varlığı mürəkkəbliyi ilə yaşaya, dövrün aparıcı pafos və istiqamətini görə, həyatlarını xalq həyatına qata bilmirdilər. Müasir bir mövzu onların yaradıcılığında adılşır, dinamik təşəkkül tapmırı. Çünkü dekadent - modernistlər məzmun-ideyaya soyuq, e'tinasız yanaşır, "saf sənət", çevik forma uğrunda mübarizə aparırdılar; həm roman - german, həm slavyan, həm də türk, ərəb və farsdilli ədəbiyyatda məzmunla forma vəhdətləşmir, diqqət bədii üsulların müxtəlisliyinə, vəznə, ahəngə, qafiyəyə, sözün düzümüne, çoxsəsliliyə, musiqidə hərəkət edən səs formalarına, bütövlükdə dilin semantikasına verilirdi. Rus dekadent-modernist ədəbiyyatının yaradıcıları - Minski, Merejkloski, Solloquib və Bolomont elə bilirdilər ki, poeziya formadır, bədii üsullardır, səsler kombinasiyadır.

Avropa və rus dekadent - modernist yazıçılarının ədəbi mühitdə öz mövqeyləri, öz inam və əqidələri olmuşdur. Rusiyada dekadent-modernist ədəbiyyatı yaradanlardan biri - V.Bryusov Pol Verlenin, Mallarmenin, Meterlinq və Rembonun yaradıcılığını mükəmməl öyrənmiş, dekadent cərəyanların mahiyyətinə enə bilmişdir. Bədii əsər yazanda o, yalnız istə'dadla, məzmunun təmizliyi və xəlqiliyi ilə kifayətlənmir, həm də sözü və səsi necə işlətmək, ahəngi hansı axara salmaq üsulları axtarır, "sənətdə tamam yeni yol açmaq" istəyirdi. V.Bryusov deyirdi: "Ən parlaq ulduzu dumanda belə axtarış tapmaq lazımdır. Mən onu görüürəm, bu, dekadent ədəbiyyatdır".

Nə futurizm, nə də akmeizm formalizm yayılmamışdır. Ancaq hər iki cərəyan məzmunu və bədii üsulları ilə formalizmi tamamlayırdı. Gələcək mə'nasında işlənən, ədəbi təcrübə və ənənəyə e'tinasız qalan futurizm XX əsrin əvvəllərində İtaliyada yaranmışdır. Futurizmin ya-

radıcısı F.Marinetti imperializmin və onun qəsəbkarlıq siyasetini bəyənmiş hərəkəti, qarışiq dinamizm yaradıcılığın məzmunu hesab etmişdir.

Slavyandilli xalqların bə'zi sənətkarları futurizmə tez yiylənmiş, onu yaymış, özlərini "yeni həyatın insaları" - yazıçıları adlandırmışlar. Buna görə də İ.Severyanın klassik bədii mədəniyyəti bəyənməmiş, futurizmi "köhnəlmış Puşkinə", böyük təhkiyə ustası L.N.Tolstoy kimi, ədiblərə qarşı qoymuşdur. Eyni zamanda, futuristlərin müşahidəsində, futurizm simvolizmin bətnində təşəkkül tapmış, onun ən'ənələrini davam etdirmiş, "niqabsızlığı" ilə seçilmiştir. "Niqabsızlıq" geniş təzahür tapsın - deyə V.Xlebnikov, A.Kruçennix, D.Burlyuk, V.Şerşeneviç və İ.Severyanın bədii əsərdə tam forma və bədii üsullar sərbəstliyi aramış, poetik "mən"i məzmun "yükündən" qurtarmaq istəmişlər. Futurizmin nümayəndələri insanın fikri-mə'nəvi təkamülünü, yeniliyin müxtəlifliyini görmüş, amma onların ancaq formasına bədii qiymət vermişlər. Varlığı qeyri-adi, mürəkkəb formal üsullarla - təsviri sənətdə abstrakt xətlərlə, rəng və işarələrlə, musiqidə qarışq səs-küylə, bədii ədəbiyyatda səs və söz birləşmələri ilə ifadə etməyə çalışmışlar. Ekspertsionizm, formalizm, futurizm, qiymən də aksezmə birləşir. Akmeizm yunan sözüdür, mə'nası zirvə, yüksək mərhələ, çıxırlanmə və kamilləşmə deməkdir. Bu ədəbi cərəyan XX əsrin əvvəllərində rus ədəbiyyatında - N.Qumilyov, A.Axmatova, S.Qorodetski, B.Sadovski, M.Zenkeviç, Q.İvanov, Z.Kippius və O.Mandelştam yaradıcılığında yaranmış və inkişaf etmişdir. Akmeistlər simvolizmə qoşulmur, simvolizmdən ehtiyat və qənaətlə istifadə edirdilər. Çünkü akmeizm simvolizmə antitez kimi yaranmışdı. Lakin M.Qorki "Şəxsiyyətin ifası" məqaləsində az qala simvolistlərə akmeistləri eyniləşdirmiş, bu cərəyanlarda "heç bir pafos" tapa bilməmişdir: "Özünü keçmiş ədəbi həyata qarşı qoyan bu "yeni sənətkarların" əsərlərində heç bir pafos yoxdur; səmimi duyğular sönmüş, fikirlər qanadını itirmiş, fərəhsiz, ağır və xəstə bir hala düşmüdü".

Akmeistlər yaradıcılığa simvolist kimi başlamış, sonralar akmeist şe'rler yazmışlar. Akmeistlər sanki yeniliyi, müasir həyatı görmək, onu özünəməxsusluğu ilə canlandırmaq istəməmişlər; hətta, sevgi onların əsərlərində açıq-saçık, natural, fərdi-fizioloji xasiyyət daşımışdır. Buna görə də F.Soloqubun, Z.Kippius, Q.İvanov və O.Mandelştamin şe'rlerində sevgi "şirin ehtiras"dır, "zövq və əyləncələr", tənhalıq və

ümidsizliyi bir qədər azaldan zərif hissdir. Bunlarla bərabər, ayrı-ayrı akmeistin ayrı-ayrı əsərlərində döyüşkənlik və cəngavərlik" ruhu da yox deyildir. Bə'zən onlar tə'sirli, maraqlı, fərdi-emosional mövzular seçirdilər. N.Qumilyov və A.Axmatova qüvvətli və iradəli şəxsiyyətləri təsvir edir, onların ifadəli obrazlarını yaradırdılar.

Həm akmeizm, həm də ekspressionizm formalist cərəyanlardır. Müasir Avropa və Amerika ədəbiyyatında işlənən ekspressionizmdə şərt ifadəlilikdir, səs, söz və söz birləşmələrindən uyarlı istifadədir, formanın qeyri-adiliyi, məzmunun şərtliyidir. Bu ədəbi cərəyanlarda fasılısız sarsıntılar keçirən, gah sevinən, gah da bədbinləşən, tənhalasan, inam və ümidini itirən, gah da çəşqin və qorxulu əhvali-ruhiyyələr keçirən obrazlar yaradılır. F.Kafkanın yaradıcılığında rö'yalar, qorxulu və vahiməli hadisələr göstərilir, yuxularda mürakkəb gərgin və ziyyətlər yaradılır; bunlar tə'siri azalmır, obrazların kamilliyinə və ifadəliliyinə xələl gətirmir.

Ədəbi cərəyanların hamısı eyni dərəcədə yayılmamış, eyni dərəcədə tə'sir oyatmamış, ədəbiyyatları eyni dərəcədə əhətə edə bilməmişdir. Klassizm, sentimentalizm, naturalizm və simvolizm daha çox yayılmışdır.

Klassizm

Mütəqiqiyət üsuli-idarəsi illərində - XVII əsrд

Fransa yazıçıları ancaq bədii əsərlər yazmamış, həm də ədəbiyyatı yeni inkişaf istiqamətinə yönəltmək haqqında düşünmüş, fikirlər söyləmişlər. O.Balzak, J.Molyer, P.Kornel, J.Rasin, F.Malerb, J.Lafonten və N.Bualo söz deyəndə, mühakimə yürüdəndə bir-birini tamamlamış münasibətdə R.Dekart və P.Qassendi mövqeyində dayanmışlar. Dünyagörüşün və vətəndaşlıq qayəsinin yaxınlığı, bədii dərk prosesində ağlin və düşüncənin əsas alınması bu sənətkarları bir ədəbi manifest ətrafında cəmləşdirmiş, onlarda ilk sistemli, kamil poetik məramlı yaradıcılıq metodu - klassizm yaratmaq və formalasdırmaq fikrini oyatmışdır. Klassizmin ilk əlamətləri və ilk teatrı İntibah dövründə İtaliyada yaranmışdır. İtaliya humanist mədəniyyətinin nümayəndələri XVI əsrin axırlarında Evripidin və Senekanın faciələrini Teresin və Plavtin komediyalarını tamaşa qoymuşlar. Trissionun məzmununu Roma tarixindən aldığı, 1515-ci ildə tamamladığı "Sofinizba" faciəsi Sofoklun və Evripidin fa-

cılolarına benzər yazılmış, İtaliya teatrlarında göstərilmişdir. "Sofinizba"da süjetin həyatiliyi, əhvalatların məntiqi ardıcılıqla ifadəsi, mükalime və monoloqlarda coşgunluq, dərin rassionalizm, şəxsiyyətin dövlətə və cəmiyyətə sədaqəti "klassisizmin əsas xüsusiyyətlərindən idi. Y.Skaliker "Poetika" adlı traktatında bunları, ədəbi təcrübəni ümumi-ləşdirmiştir. Elə klassizmin ilk nəzəriyyəçisi Y.Skaliker və İtaliya humanistləri olmuşdur. Amma klassisizm bir ədəbi cərəyan kimi XVII əsrin əvvəllərində Fransa ədəbiyyatında formalılmışdır. Bədii yaradıcılıqda bu cərəyanı ilk dəfə Kez de Balzak və Fransua Malerb əsaslaşdırmışdır. Klassizmin yayılmasında, ədəbi-nəzəri əsullarının müəyyənləşməsində René Dekart və Pyer Qassendinin ciddi rolü olmuşdur. Dekart bütün məqamlarda zəka, düşüncə və idraka, vətəndaşlıq pafo-suna üstünlük vermiş, bədii-elmi şərhde ağıla söykənmişdir. Və klassisizmin yaradıcılıq metoduna çevriləməsi üçün XVI-XVII əsrlər Fransa ədəbi-siyasi mühiti və yeni sosial gerçəkliliyi İtaliya mədəni, ədəbi-iqtisadi mühitində zəngin və önəmlidir. Eyni zamanda XVI-XVII əsrlərdə İtaliya yazıçılarını klassisizmin ilk ünsürləri bir ədəbi istiqamətdə birləşdirə bilməmişdir. Fransanın isə iqtisadi-siyasi və ədəbi-mədəni mənzərəsi sənətkarlara geniş bədii imkan-yaradıcılıq sərbəstliyi vermiş, onlar saraydan qayğı görmüşlər. Bunlar yaradıcılıq axtarışlarının, bədii əsulların, ədəbi mövqeylərin, klassik ədəbi irsə münasibət və qayığının yaxınlığı yazıçıları klassizmə, ədəbi cərəyan yaratmağa istiqamətləndirmiştir. İntibah ən'ənesi, onun ağıl və dərrakəyə inam və etiqad təlimi klassizmin mahiyyəti olmuşdur. Buna görə də bu cərəyan Avropada tez yayılmış, Şərqi mədəniyyətinə isə əsaslı tə'sir göstərə bilməmişdir.

Azərbaycan ədəbiyyatında ağıla, düşüncə genişliyinə həmişə yüksək qiymət verilmiş, qəhrəmanlıq, vətənpərvərlik, milli varlığa bağlılıq əsas motiv olmuşdur. Ancaq bu ədəbi istiqamət fərdi üslublarda klassisizmin tə'siri ilə yaranmamış, onun ən'ənesi milli bədii mədəniyyətin ən qədim dövrlərində sözülləb gəlmış, Nəsimi yaradıcılığında dərinleşmişdir. Rus ədəbiyyatında klassizm XVIII əsrin 20-ci illərində A.Kontemirin satira və odaları ilə başlamış, M.Lomonosov, V.Tirediakovski, A.Sumarokov, D.Fonvizin və Q.Derjavin yaradıcılığında dinamikləşmiş, özünün ən'ənesini yaratmışdır. Ədəbi cərəyan kimi klassizm XVII əsrə Fransada, XVIII əsrə isə alman və ispan ədəbiyyatında müəyyənləşmiş, onun nəzəri əsasları Bualodan əvvəl

hazırlanmışdır. Bualo "Poetika sənəti" traktatında ədəbi-nəzəri fikirləri, klassisizmin təcrübəsini ümumiləşdirmiş, sistemə salmışdır.

İngilislər klassisizmi XVII əsrə mənimsemışlar. İnkışafının ilk mərhələsində bu cərəyan hərtərəfli təzahürünü A.Popun yaradıcılığında tapmışdır. A.Pop antik mədəniyyəti özünəməxsusluğunu ilə öyrənmiş, "İliada" və "Odisseya" əsərlərini ingilis dilinə çevirmiştir. "Tənqid haqqında təcrübə" poemasında o qədər də orijinal olmamış, Bualonun estetik baxışlarını davam etdirmiş, antik yunan və Roma bədii mədəniyyətini nümunə saymış, bədii tə'siri təsvirdə dəyişdirilən, gözəlləşdirilən, əlavə boyalar vurulan əhvalatlarda axtarış, təbiəti təqlid incəsənətin məqsədidir - demişdir. "Xaçpərəst" poemasında, "Dəfn", "Yalançı aşna", "Nəzakətlilər" və "Vicdanlı aşıqlar" komedyalarında klassisizmin xüsusiyyətlərini qorumuş, "ideallaşdırılmış təbiəti eks etdirməyə" çalışmışdır. Klassisizmdə üstünlük dramaturgiyaya və səhnə əsərlərinin səhnə təfsirinə verilmişdir. Lakin cərəyanı yarananlar digər janrlara e'tinasız qalmamışlar. Qussen və Loren peyzaj lirikası Malerb təntənəli odalar, Rasin didaktik - "normativ" tragediyalar, Lafonten təmsillər, Bualo müxtəlif istiqamətli şe'rler yazmışdır.

Dövrün mütərrəqqi ədəbi hadisəsi - klassizm bədii yaradıcılığın bütün sahələrini əhatə etmişdir. Bu cərəyanı maarifçilər davam etdirmiş, təsviri sənətlərdə, musiqi, rəssamlıq, heykəltəraşlıq, arxitektura və sintetik incəsənətlərdə onun antifeodal ruhunu keşkinləşdirmiş, həmisi "ali, yüksək və gözəl varlığı" təsvir etməyə çalışmışlar.

Fransız yazıçıları latin sözünü - klassisizmi ali və nümunəvi mə'nasında işlətmışlər. Ona təşəkkülünün ilk illərində nə İtaliyada, nə də Fransada ad verilməmişdir. XVIII əsrin sonu, XIX əsrin əvvəllərində romantiklər bu cərəyanı "klassisizm" adlandırmışlar. Romantiklər klassisizmin pafosunu, estetik prinsiplərini bəyənməmiş, inkar etmişlər. Elə zənn etmişlər ki, bu cərəyan sənətkarları çərçivəyə salır, həyatla əlaqələrini zəiflədir, ədəbi növ və janrların poetik imkanlarını zəiflədir. Buna görə də V.Hüqonun "romantik manifesti" klassisizmə qarşı çevrilmişdir. O, ədəbi-tənqid məqalələrində və əməli fəaliyyətin də klassisizmin yalnız hərəkət vəhdəti qanununu bəyənmış, təmtəraqı, şərtliliyi, ən'ənəyə, mövzuya və janrlara ikili münasibəti "Ernani" və "Marion de Lori" dramlarında lağla qoymuşdur. Yeri gələndə hadisələrin böyüdülməsini və adiləşdirilməsini, məzmunun əsas ünsürlərinin vəhdətdə və aydın canlandırılmasını vacib şərt hesab etmişdir.

Şəxsiyyət, cəmiyyət, dövlət, vətənpərvərlik və rasionalizm pafosu klassisizmdə əsas reallıq, bədii ideal isə antik yunan və Roma bədii mədəniyyəti idi. Bu amil cərəyanın bir yönlülük gətirmiş, onu milli həyata, milli mövzuya və surətlərə laqeydləşdirmişdir. Cərəyanın nümayəndələri əsatir, əfsanə, nağıl, dastan, ümumən xalq ədəbiyyatı motivlərinə meyl göstərmirdilər. Six-six antik dövrə müraciət, əhvalatları tarixin dərin qatlarına aparmaq, onu bir məmləkədən digərinə keçirmək məzmunu, surətdər silsiləsinə və bədii struktura mənfi tə'sir göstərirdi.

Kökləri İntibah mədəniyyətinin sintetik ənənələrinə bağlanan klassizm özünün estetik prinsiplərini əsaslandırmaq üçün bütün vəstələrdən istifadə edir, barokko yaradıcılıq metoduna, onun üsul və istiqamətlərinə qarşı mübarizə aparırırdı. İntibah ədəbiyyatının bibliyadan, xristian-kilsə mistikasından süjetlər götürməsini, obrazə sərbəst yanaşmasını və onu hərtərəfli təhlil etməsini bəyənməmişdi. Onlar bədii mədəniyyətin, ədəbi-nəzəri fikrin bütün sahələrində antik ədəbiyyatı nümunə - təcrübə hesab etmişlər. Antik yunan və Roma ədəbiyyatından mövzular, obrazlar, süjetlər, əhvalat və epizodlar götürülmüş, onları yenidən, dövrün vətəndaşlıq pafosuna uyğun işləmişlər. Çünkü xalq mənafeyini şəxsi mənafedən üstün tutmuş, milli borc və vahid dövlət ideallı klassisizmin əsas istiqaməti olmuşdur. Xarakterlərin hissələri, intim duyğuları, ailə-məişət qayğıları milli sosial amalların, qəhrəmanlığın, vətənpərvər əlaqə, meyl və hərəkətlərin məzmununda ünsürleşmişdir. Düzdür, klassizm müəyyən qədər saray mədəniyyətinə, Fransa mütləqiyyətinin siyasetinə bağla olmuş, mərkəzləşmiş dövlət ideyasını, mə'nəvi-sosial həqiqəti təbliğ etmişdir. Bədii əsərlər çox zaman təmtəraqlı, oda dilinə bənzər dillə, ə'yanların zövqünə, cərəyanın tələblərinə uyğun yazılmışdır.

XVII əsrдə Şərqdə və Avropada ədəbi istiqamət və cərəyanlar akademizm, manyerizm, qotik və barokko eyni dərəcədə yayılmamışdır. Barokko qotik və romantik üslublardan çox istifadə olunmuş və bu cərəyan hər xalqın ədəbiyyatında təzahürünü milli özünəməxsusluqla tapmışdır. "Fransız millətinin formallaşması" kitabının müəllifləri - Jermen və Klod Viller klassizizmə xüsusi diqqət yetirmiş, onu fransız millətinin tarixində həlliədici mərhələ hesab etmişlər. Qərara gəlmışlər ki, klassizizm Fransada milli birliyin yaranmasına, feodalizmə qarşı mübarizənin kəskinləşməsinə, incəsənətin və ədəbi-nəzəri fikrin

inkışafına tə'sir göstərmişdir. Belinski A.Kantemirin və V.Trediakovskinin əsərlərini rus ədəbiyyatı tarixinin müqəddiməsi adlandırmış, M.Lomonosovu bu ədəbiyyatın əsasını qoyan yazıçı-mütəfəkkir hesab etmişdir. Rus ədəbiyyatına klassisizmi A.Kantemir gətirmiş, bütövlükdə M.Lomonosov dövrü rus bədii mədəniyyətinin əsas yaradıcılıq metodunu klassisizm olmuşdur.

Klassisistlər, bir yandan, zamanı əsas almış, dövrün həqiqətlərini ümmüniləşdirmiş, zülmə və ədalətsizliyə e'tiraz etmişlər. Digər tərəfdən də, saraya, ə'yanlar mühitinə siğinmiş, himayə olunmuş, kralın hərbi yürüşlərini və qəsbkarlıq siyasetini tə'rifləmişlər. Bunlar və üç vəhdət qanunu klassisizm ədəbiyyatına məhdudluq, sxematizm gətirmişdir. Onlar "Xəmsə", "Otello", "Hamlet", "Qaçaqlar" və "Səfillər" in müəllifləri kimi həyatı geniş ifadə edə, zəngin xarakterli obrazlar yarada bilməmişlər. Obrazınancaq bir cəhətini, bir keyfiyyətini seçmiş, onu ümmüniləşdirmişlər. Cərəyanın görkəmli nümayəndələri belə öz xalqlarının milli həyatlarından, milli yaşayış və ehtiyaclarından xeyli uzaqlaşmış, məhdud ədəbi normalardan kənara çıxmamışlar. İtaliya, İspaniya, Almaniya və İngiltərə klassisitlərin yaradıcılığında milli bədii ən'ənə inkişaf etmiş, antiq ədəbiyyatdan almanın bədii süjet və faktlar mütənasib həyata istiqamətləndirilməmişdir. Dövlət mənafeyi, vətəndaşlıq borcu yaşayışda və sosial münasibətdə zəkanın hər şeyi tə'yin etməsi və bunların normativ-təntənəli dillə təsviri bədii əsərlərin məzmun-strukturunda ümumi, bənzər cəhətlər olmuşdur. Süjet iki yere - mənfi və müsbət obrazlara ayrılmış, süjetin inkişafında onların fərdi keyfiyyətləri azalmış, zəifləmişdir. Milli birlilik, vətəndaşlıq amali, əxlaqi-mə'nəvi kamillik, idrak və zəka təbliğ və tərənnüm olunmuşdur. M.Lomonosov odalarını vətənpərvərlik ehtirası ilə yazmış, xalqın hərbi gücünü, gələcək hərbi yürüş və qələbələrini tərənnüm etmişdir. "Böyük Pyotr" poemasında bədii tərənnüm də Birinci Pyotru başqa hökmдарla nümunə göstərmişdir. "Anakreonla söhbət" əsərində yenə qəhrəmanlıq və mübarizlik mədh edilmişdir. P.Kornel, F.Malerb, J.Rasin və J.Lafonten ya ədəbi-tənqid məqalələr, ya da öz əsərlərinə müqəddimələr yazmış, klassisizmin poetik normaları haqqında fikirlər söyləmişlər. F.Malerb odalarında xalq adından danışmış, kralı və krallığın daxili siyasetini tə'rifləmişdir. F.Malerbi kral IV Henrix mükafatlaşdırılmış, onu qüdrətli saray şairi adlandırılmışdır. Tragediyalar müəllifi P.Kornel həm də fransız komediyasının yaradıcılarından

biri olmuşdur. Ancaq sənətkarlar klassisizmin ədəbi-bədii qanunlarından kənara çıxmamışlar. J.Rasin demişdir: "Biz fasılısız özümüz-özümüzdən soruştimalıyıq? Bu şe'ri Homer və Verkili oxusa lar nə deyərdilər? Tamaşaşa qoyulan pyesə Sofokl baxsa nə deyərdi?" "Andromaxa", "Fedra", "Esfir", "Atarneya" və başqa əsərlərin məzmununu J.Rasin antik mədəniyyətdən almışdır. J.Lafonten tragediyalar, komediya, roman, epiqramma, oda, təmsil və lirik nəğmələr yazmışdır. Lakin, yunan klassiklərinin, xüsusən təmsil ustaları Ezop və Fedranın güclü tə'sirindən qurtara bilməmişdir. Bu sənətkara nüfuzu mahiyyəti didaktizm ilə aşılanan əsərləri-təmsilləri qazandırmışdır. Onun yaradıcılığının əsas istiqaməti vətəndaşlıq pafosu olmuşdur. Təmsil və komediyalarda A.Sumarkov dövrünün qüsurlarını, tamahı və əxlaqi-mə'nəvi naqışlıyi lağa qoymuşdur. N.Bualo klassizmin həm nəzəriyyəcisi, həm də satirik şairi idi. Şe'rlerində cəsarətli fikirlər söyləmiş, işgalçılıq siyasətinə, mübaribəyə və ölkələri talan etmək ehtirasına gülmüştür. J.Rasin, P.Kornel və J.Molyer müxtəlif janrlara müraciət etsələr də, zamana və zamanın mürəkkəb hadisələrinə səhnə əsərləri ilə qiymət vermişlər.

Klassisistlər ədəbi janrları ali və aşağı janrlara ayırmış, onların hamisindən istifadə etmişlər; bir, ya bir neçə janrı ünsürlərinin digərinə qarışmasını bəyənməmiş, hətta Bualo nəsre, xüsusən povest və romanlara mənfi münasibət bəsləmişdir. "Müəyyən ağlabatmazlıqlar və uyğunsuzluqlar romanın yol yoldaşıdır" - demişdir. Buna görə də klassisistlər daha çox tragediyalar, komediyalar, qəhrəmanlıq poemaları, satirik şe'rler, odalar, yamblar və sonetlər, miniatürlər, fərdi fikirləri, düşüncə və təssüratları ifadə edən aforistik lövhələr yaratmışlar. Obrazları da nəzəri görüşlərinə və cərəyanın təbiətinə uyğun seçmişlər. Tragediyalarda, poema və odalarda hökmardaları, sərkərdələri, böyük əməlləri və qəhrəmanlığı vəsf etmişlər. Molyer, Malerb, Kornel, Rasin, Lomonosov, Fonvizin, Derjavin və Qribəyedov obrazlara istə'dadla, ağlı və düşüncə ilə yanaşmış, onların xarakterinin müəyyən bir cəhətinə açmışlar.

Klassisizmin incəsənətdən bədililik, ideya-estetik tələbi realizmin tələblərinə yaxın idi. Çünkü həm klassisistlər, həm də realistlər real varlığı təsvir etmiş, məzmunu uyarlı forma seçmiş, ideyasız əsərləri bəyənməmiş, faktları ümumiləşdirmişlər. Ancaq klassisizm ədəbi normalarını antik ədəbiyyatdan almış, realizm və romantizmdən xeyli

əvvəl formallaşmışdır. Onun insanı və dövrün sosial problemlerini in'ikas və ifadə üsulları məhdud və sxematik, ayrı-ayrı klassisistin ədəbiyyatın funksiyası, ədəbi janrlar, fərdiləşmə və ümumiləşdirmə anlayışları isə ənənəvi olmuşdur. "Mə'na hər şeydən vacibdir, ona meyl edin". "Gərəksiz, artıq şeylər şe'rde səthi və gülünc görünür, adamı... yorur". "Malerb... sadə, əndazəli, əsl şe'r'in nə olduğunu fransızlara göstərdi, səhnəyə ağlin ayaqları altına yixılmağı əmr etdi. Şe'r'in oynaqlığına diqqət yetirdi, cümləni misradan-misraya keçirməyi qəti qadağan etdi". "Elegiya qondarma yox, həqiqi hissəleri tərənnüm etdikdə güclüdür". Oda "dağların sıldırıım zirvələrinə ucalır və orada allahlarla qarşılaşır, mərdlikdən qüvvət alıb onlarla cəsarətlə danışır, qəhrəmanlar üçün Olimpə yol açır". "Gözəl və yiğcam bir sonet bə'zən yüz misralarla poemanı kölgədə qoya bilər". "Epiqramda... hazircavablıq və kəskin sözlər arasında yenə də fikrin dəqiqliyi görünməlidir". "Düzgün qurulmuş, bitkin və ahengdar olan gözəl poema böyük bir həyat təcrübəsi və zəhmət sayəsində yaranır". "Əgər siz komedyada şöhrət qazanmaq istəyirsinizsə, təbiəti özünüz üçün məsləhətçi seçin, onun dediklərinə qulaq asın". Sənətkar "gərək hər şeydə təbiəti nümunə götürüsün, təbiətə sadıq qalsın". "Ağlı və idrakın göstərdiyi yolla gedən şair komedyada incə zövqü, gülünc hadisələrdə sağlam düşüncə və mə'nani qoruyub saxlamağı bacarır". "Poeziyada babatlıq həmişə istə'dadsızlığı sinonimidir". "Hadisənin nəqlindən təhkiyə yiğcam, təsvirləriniz isə dəbdəbəli və zəngin olmalıdır". "Öz əsərlərini sadə sözlərlə başlayıb qabaqcadan heç nə və'd etməyən romalı şair daha güclü, da-ha tə'sirlidir".

Klassisizmdə əsas diqqət poeziya, dramaturgiya, teatr və publisistikaya verilmişdir. Səhnə əsərləri, "Poeziya sənəti"ndə bütün dövrlər də "ruhu sakitləşdirmiş, hissələrə hakim olmuş", insanı "coşdurub şadlandırmış, sarsıdıb ağlatmış", həm "qəlbədə şirin və xoş bir qorxu yaratmış", həm də "mərhəmət və şəfqət oyatmışdır". Dramatik əsərlər sərt poetik tələblə - üç vəhdət qanunu ilə - zaman, məkan və hərəkət vəhdətləri ilə yaranmışdır. Vəhdətlərin prinsiplərindən kənara çıxan əsərlər bəyənilməmiş, ədəbi hadisə hesab edilməmişdir. Buna görə də Lope de Vseqanın dramalarındaki sərbəstlik, əhvalatların genişliyi, süjetin şaxelərə ayrılması Bualonu təəssüfləndirmiştir. "Piriney dağlarının arkasında bir qafiyəpərzad var ki, bu işdə heç tənbəllik eləmir, səhnədə bir günlük qısa zaman ərzində otuz ilin əlvalatını göstərir.

Əsərin əvvəlində qıvrımsaçlı yeniyetmə olan qəhrəman, görürsən, axırda aqsaqqal bir qocaya çevrilir". Bunları, vəziyyətlərin, insanların portret və xarakterlərinin kəskin şəkildə dəyişməsini Bualo məntiqəsiğmaz hesab etmişdir. Tragediya və komediyalarda "mütəqə məkan vəhdəti gözlənilməlidir. Şairlər gərek ağıl və idrakı unutmasınlar... baş verən hadisə bir gün ərzində və bir məkanda cərəyan edib başa çatmalıdır". "Şəhnədə gözlə görünən hadisələr nağıl edilən hadisələrdən tə'sirli olur. Lakin onu da yadda saxlayın ki, qulağın qəbul etdiyini, bə'zən göz qəbul edə bilməz".

Üç vəhdət qanunu əhvalatları geniş miqyasda almağa, hadisəleri, düşüncə və xarakterləri hərtərəfli açmağa, dövrü ziddiyyətləri ilə təhlil etməyə qoymamışdır. Çünkü zaman vəhdətində hadisələr qısa müddədə, bir gün ərzində cərəyan etmiş və bədii həllini tapmışdır. Məkan birliliyində hadisələr bir, ya iki yerdə, həm də sarayda baş verməli idi. Hərəkət vəhdətində isə diqqət bir əhvalata verilmiş, süjet qol-budlaq atmamış, bədii inkişaf bir istiqamətli olmuşdur. "Fedra", "Andromaxa", "Sid", "Horatsi", "Ağıldıdan bəla" və başqa əsərlərdə üç vəhdət prinsipi qorunmuşdur. "Brut" və "Sezarın ölümündə", daha çox isə "Don Juan"da Molyer klassizmin üç vəhdət qanununu qırmış və klas-sizimdən kənara çıxmışdır.

Sentimentalizm

Sentimentalizm XVIII əsrin 50-60-ci illərində, feodalizmə qarşı mübarizə gücləndiyi illərdə, İngiltərədə yaranmışdır. XVIII əsrin təğənəcəyində və

yeni əsrin başlangıcında Avropada və Şərqi geniş yayılmışdır. Azərbaycanda isə sentimentalizm formalasa, dövrün ədəbi prosesini əhatə edə bilməmişdir. Eyni zamanda, Şərqi ədəbiyyatında şəxsi həyatın, intim hissələrin, həyəcan, sərgüzəş, təəssürat, mə'nəviyyat, inilti və siziltinin təsviri sentimentalizmdən çox-çox əvvəl olmuşdur. "Xəmsə" müəllifləri sadə əmək adamlarının obrazını yaratmış, lirik-psixoloji səhnələrdə ah və fəqanı mütərəqqi ziyanların kədəri kimi ümumileşdirmişlər. M.Füzulinin qəzəllərində mə'suqənin gözəllik və nəcibliyindən da-ha çox aşiqin nisgilli e'tirafları, həsrət, kədər və göz yaşı qələmə alınmışdır. "Leyli və Məcnun"da faciə Leylinin həyatını, hissələr və düşüncələr aləmini bürüyür. Dərdini, fəryad və ahını şama, pərvanəyə, aya, buluda və dəvəyə danışır. Dövran bu gözəllik timsalını "məzada salır", bilmir kim satır, kim alır. Yanan şamla özünün daxili aləmi

arasında bir yaxınlıq, bir ahəng tapır. A.Bakıxanovun "Kitabı-Əsgəriyyə"ində iki gəncin sərgüzəstində, İ.Qutqaşınının "Rəşid bəy və Səadət xanım"ında, A.Divanbəyoğlunun "Can yanğısı"nda, C.Cabbarlının ilk hekaya və pyeslərində sentimental təsvirlər dərinləşmiş, hissələr yeni mövqeydən qiymətləndirilmişdir.

Özünün şaxəli ənənələrini yaradan bir cərəyanın - sentimentalizmin varlığında iki bir-birini tamamlayan istiqamət olmuşdur. İlk yön müasirliyi ilə fərqlənmiş, onun bədii dərk tipi romantik dərk tipinə bənzəmiş və bu yönün nümayəndələri istismarla, zülm və haqsızlıqla barışmamış, ictimai-siyasi həyatın bədii ifadəsinə e'tinasız qalmamışlar. İkinci istiqamətin nümayəndələri istismarı və sinfi ziddiyyətləri görmüş, ancaq mübarizə aparmamış, insan taleyini, "ürək və mə'nəviyyat aləmini" təsvirlə kifayətlənmişlər; elə bilmələr ki, mövcud cəmiyyətdə insan təzədən qurula, yeni əxlaqi-mə'nəvi keyfiyyətlər ala, təzədən formalşa bilər. Onların obrazları incidilən, həyatda ugursuzluq görən, təcrübəsiz, qəribə taleyli insanlardır. Belə surətlərin psixoloji təhlili verilir, əhvali-ruhiyyələri, hiss və həyəcanları açılır. Çünkü sentimental əsərlərdə predmet - bədii məzmun insanın əxlaqi-mə'nəvi aləmi, onun taleyidir; həm də sentimental roman və povestlərdə, memuar, yol qeydləri, məktublar və gündəliklərin obrazları yazıçıların özlərinə bənzəyir, bədii təhkiyəni bir qayda olaraq müəlliflər - birinci şəxslər aparırlar.

XVIII əsrдə Avropa ölkələrini iqtisadi-siyasi və mədəni tərəqqinin ümumi əlamətləri birləşdirirdi. Çünkü XVIII əsrдə İngiltərədə burjuva inqilabi qələbə calmış, Fransa, Almaniya, İtaliya və İspaniyada yeni sosial-iqtisadi əlaqələr yaranmışdı. Sentimental ədəbiyyatda Allah, mədəniyyət, ailə səadəti, sevginin bəşəriliyi, kəndin və təbiətin təbiiliyi haqqında bədii-fəlsəfi düşüncələr geniş miqyas almışdı. İnsanın hiss və duyğularının emosional təsviri təbiətin təsvirindən belə güclü yönə düşmüşdü; bədii məntiqlərdə göz yaşı, kərkin psixoloji vəziyyətlər göstərilir, taleyin amansızlığı lənətlənir, müəlliflərin amal daşıyıcıları - müsbət qəhrəmanları bir qədər ideallaşdırılır, bədii pafos əsas alınır. Buna görə də İngilis və Fransız sentimentalizmlərinin yaradıcılığında insanların bərabərliyi ideyası bədii pafos səviyyəsinə yüksəlmişdi. Quldarlıq Rusiyası isə heç bir ölkəyə bənzəməmiş, daxili ziddiyyətlərin mürəkkəbliyi ilə fərqlənmişdir. Burada idillik təsvirin, kəndin təbiiliyinin şəhərin inkişafına qarşı qoyulmasının, demək sentimentalizmin

qanuna uyğun yarana bilmesinin real əsası olmamışdır. Buna görə də ruslar sentimentalizmi Avropa ədəbiyyatından götürmüşlər. Rus sentimentalizminin əsasında cəmiyyətin müxtəlif zümrələrinin, eləcə də dvoryanlığın təessüsü, kədər və heyrəti dayanmışdır. Rusiyada sentimentalizmin ilk nümunəsi A.Radişevin "Bir həftənin gündəliyi" psixoloji-didaktik miniatürü olmuşdur. "Bir həftənin gündəlüyü", "Tobolskda yaşayan dostuma məktub", "Müqəddəs Uşakovun həyatı" və "Peterburqdan Mokvaya səyahət" əsərlərini yazanda A.Radişev ingilis və fransız sentimentalizmi ilə tanış olmuş, Lorens Sternin "Sentimental səyahət" və publisist abbat Reynalin "İki Hindistanın tarixi" romanlarından təsirlənmişdir. İlk üç əsərdə obrazların daxili hissi, fikri-psixoloji hərəkətlərini əsas almış, insan "öz hissiyyatının quludur" - düşüncəsini əsaslandırmaya çalışmış, gah öz-özü ilə, gah xeyallarla, gah da oxucularla ünsiyyət tutmuş, təəssüratlarını bölmək istəmişdir. Bunlara baxmayaraq, V.Q.Belinski "rus ədəbiyyatının yeni ideyalar aləminə daxil olma"sı dövrünü - sentimentalizmin tarixini N.Karamzinin yaradıcılığı, onun "Bədbəxt Liza", "Boyar qızı Natolya" və "Rus səyyahının məktubları" əsərləri ilə başlamışdır. Tənqidçinin inamında "bağlanmış olduğu ... cərəyan" - sentimentalizm N.Karamzinin yüksəlməsinə, "Rusiyada ilk dəfə olaraq ölü kitab dilini cəmiyyətin canlı dili ilə əvəz etməsinə" kömək etmiş, onu "insan ehtiraslarını, qəlb həyatını təsvirə" aparmışdır.

Sentimentalizm - sentiment-hissiyyat sözündən əmələ gəlmış və bu söz L.Sternin "Sentimental səyahət" romanından götürülmüşdür. Cərəyanı yaradanlar Berklinin və Yumun görüşlərini, subyektiv idealizmi əsas almışlar. Berkli və onun davamçısı Yum gerçəkliliyi inkar etmiş, onu hissələr toplusunun məhsulu kimi duymuş, varlıqla hissiyyatı eyniləşdirmişlər. Buna görə də yeni cərəyanın - sentimentalizmin ideya-estetik prinsipləri, fikri-bədii əsası klassisizmdən fərqlənmişdir. Klassisizmin ağıl kultunu sentimentalizmin hiss kultu əvəz etmişdir.

Sentimentalizmi yaratmağa sənətkarları - Semuel Riçardsonu, Geyms Tomson, Eduard Yunq, Oliver Qoldsmít və Tomas Qreyi içtimai-siyasi və ədəbi mühitin özü, dünyagörüşlərin, yaradıcılıq mövqelərinin və bədii üsulların yaxınlığı aparmışdır. Onlar varlığa yaxın mövqedən yanaşmış, hiss və duyuş aləmini təhlil etmiş, sadə adamların obrazlarını yaratmışlar. "Pamela", yaxud qıymətləndirilmiş ləyəqət" də S.Riçardson fasıləsiz əzilənlərin və alçaldılanların iztirablarını,

dözüm və əxlaqi-mə'nəvi təmizliklərini e'yanlara qarşı qoymuşdur. Əsas obraz - kəndli qızı ləyaqət və şərəfini qoruyur, iradəsini və daxili aləminin bütövlüyü ilə xanımın oğlunu sarsıdır, onu özünü dərkə aparıır.

Dünya ədəbiyyatında sentimentalizmin ilk nümunələrini yaradan sənətkarlardan birinin - S.Riçardsonun "Ser Çarlız Qradisonun əhvalatı", "Klarissa" və "Pamela" romanlarında hissələr, lirik-sentimental düşüncələr, psixoloji gərginlik və sarsıntılar əhvalatların, dolaşiq sevgi xətlərinin özündən yaranır. Xeyirxah bir adam - Qrandison daxilən hərəkət edir, özü öz düşüncələrindən ayrılmır. Onu sevən qızların hansına könül verəcəyini, hissələrini hansı istiqamətə yönəldəəini müəyyənlaşdırıb bilmir. Sternin "sentimental səyahəti"ndə Yorik Fransanı gəzib-dolaşır, ancaq romanda buməmləkətin təsviri verilmir, ziddiyətlərə bədii münasibət ünsürləşir. Çünkü Stern səciyyəvi sentimentalisdır, onun obrazı - Yorik özünü, öz düşüncələrini, öz kədər və xəyallarını yaşayır.

Romantizm sentimentalizmlə eyni dövrdə yaranmışdır. Həm romantizmdə, həm də sentimentalizmdə təsvir emosional, məzmun daha çox subyektiv olmuşdur. Çünkü S. Riçardson, O.Qoldemit, T.Qreyn, C.Tomson, E.Yunq, N.Karamzin və başqları sentimental - romantik idilər. Romantiklərin bəzisi sentimentalizmdə müəyyən ədəbi vərdiş və təcrübə qazanmış, bir sıra lirik və lirik epik əsərlər yazandan sonra romantik ədəbi cərəyanə qoşulmuşlar, yəni onlar romantizdən əvvəl romantiklər idi.

XVIII əsr Avropa ədəbiyyatında iri həcmli epik və dramatik əsərlərdən çox istifadə olunmuşdur. Məzmun müasir həyatdan, yaşıyışın, məişətin və fərdi münasibətlərin müxtəlif sahələrindən alınmışdır. Əsərlərdə mürəkkəb konfliktlər qurulmuş, janrlara, formaya və faktlara sərbəst yanaşılmışdır. Tez-tez sentimental ruhlu məktublardan və sərgüzəştlərdən, özü-özü ilə söhbətlərdən, didaktik mükələmə və təsvirlərdən istifadə olunmuşdur. Süjetin inkişafında hissələr, fərdi düşüncələr, iztirablar, nida, xıtab və suallar sosial mə'na daşımışdır.

Sentimentalistlər ədəbiyyata yeni məskurəvi istiqamət, forma yeniliyi və müxtəlifliyi, ailə-məişət romanları, insanların fəryadını, münasibətlərin sadəlik və səmimiliyini ifadə edən komediylər, intim hissəleri göstərən elekiyalar gətirmişlər. Sənətkar "mən"i yüksək qiymətləndirmiş, bədii axtarışlara, fantaziyaya, həyatı dərk və ifadə et-

məyin bir üsulunun digərinə qarışmasına, təbiət mənzərələrinin, kəndin özünəməxsusluğunun təsvirinə geniş yer verilmişdir. Ceyms Tomsonun "İlin fəsilləri" poemasında kədər təbiətə, təbiət də kədərə hopmuş, hər fəslin obrazı yaranmışdır.

Həm C.Tomson, həm də E.Yunq klassizm ruhunda tərbiyə olunmuş, klassizm ədəbiyyatının yaxşı nümunələrini yaratmışlar. Yaradıcılıqlarının yetkin dövrlərində bu cərəyanın məlkədud çərçivəsinə siğmamış, sentimentalizmin görkəmli nümayəndələri kimi tanınmışlar. Eduard Yunq pafosu hüznə aşılanan şe'r'lər - "qəbiristanlıq şe'r'ləri" (Volter) yazmışdır. Onun lirik qəhrəmanı zülmətlə, qəbiristanlıqla, axırətlə qarşılır, yuxulardan sərsəm oyanır, qorxu və həyəcan keçirir, təsəllini ruhun ölməzliyində tapır.

Sentimentalizmin əsası S.Riçardsonun "Ser Çarlı Qradisonun əhvalatı" romanı ilə qoyulmuşdur. Cərəyanın görkəmli nümayəndəsi Oliver Qoldemit belə S. Riçardsonun yaradıcılığından tə'sirlənmişdir. Çünkü S.Riçardson əhvalatları sadə, canlı danışq dilində söyləmiş, həyatı dinamik göstərmış, mənəviyyatı, duyguları və həyəcanı obrazların öz daxili aləmləri ilə mübarizələrində açmış, tə'sirli surətlər və təbiət mənzərələri yaratmışdır. O.Qoldemit "Ari" jurnalında emosional, dövrün hakim sifin - burjuaziyanın zövqüne və marağına uyğun əsərlər çap etdirmişdir. "Səyyah", "Dağılan kənd" komediyalarının, "Vekfild" romanının, "Xeyirxah insan" və o, qalib gəlmək üçün sakitləşir" poemalarının məzmunu icillik kənd həyatından alınmış, feodal hərc-mərcliyini tənqid etmiş, kral üsuli - idarəsini və mütləqiyyəti bəyənmişdir. Tomas Qreyn əsərlərindən birini "Kənd qəbiristanlığında yazılmış elegiyalar" adlandırmışdır. "Elegiyalar" insan, zaman, əbədiyyat və ruh, ölüm və təbiət haqqında vahiməli bir aləmdə - qəbiristanlıqda düşüncələrdir; tarixi, bəşəri dəyərlərin - təbiiliyin, təmiz hissələrin və münasibətlərin duyulması və ümumiləşdirilməsidir. "Yeni Elioza" və "Emil" romanlarında Jan Jak Russo didaktik söhbətlərdən, ric'ət, haşıyə, mühakimə və əhatəli təbiət təsvirlərindən istifadə etmişdir. Çünkü onun niyyəti insanların hisiyyatına tə'sir göstərmək, dünyabaxışı və mə'nəviyyatı formalasdırmaq, burjua əxlaq normalarını tənqid etmək idi. Sentimentalizmin estetik prinsiplərini hazırlayan sənətkarlardan biri - L.Stern isə "Fransa və İtaliyaya səyahət", "Sentimental səyahət" və çoxcildli "Tristan Şəndinin həyatı və fikirləri" romanında dolaşq sujet və kompozisiyalar qurmuş, hissələrin və təbiət

mənzərələrinin oyatdığı düşüncə və təsirləri hərəkətverici qüvvə kimi mənalandırmışdır.

Həm klassisistlər, həm də sentimentalistlər "millətlərə düşünməyi öyrədirildilər". Ancaq düşünməyin üsulları fərqlənirdi. Çünkü kllassistlərin mətiqində bədii gözəllik insana zövq verən ideallaşdırılmış həqiqətdir. Və söz sənəti fikri-xəyalı aləmdə ideallaşdırılan gözəlliyi və gözəlleşdirilən təbiəti eks etdirməlidir. Sentimentalistlər isə obrazlar nəzərə alınmazsa, kimi və nəyisə ideallaşdırıldılar. Onların təsvirində təbiət təbiətə, məişət məişətə, insan insana bənzeyirdi.

Təbiət və ölüm-sentimentalizmin əsas mövzusu olmuşdur; xüsusən ingilis ədəbiyyatında ölüm pafosu həmişə təbiətin təsvirilə vəhdətləşmiş, inkişaf, şəhər ziddiyətləri sənətkarları ümidsizləşdirmişdir. Onlar dövrü, ziddiyətləri doğuran səbəbləri dərk edə bilməmişlər: elə zənn etmişlər ki, ziddiyətlər şəhərlərdə yaranmış, şəhərlərdən yayılmış, münasibətləri gərginləşdirmiş, insanı insandan ayrılmış, təcridləşdirmişdir. Buna görə də sentimental ədəbiyyatda təbiət-əbədi və əzəli gözəllik inkişafa qarşı qoyulmuş, insanın dünyadan-kədər və fəryad dolu bir aləmdən ayrılmrasında səadət axtarılmışdır. Bununla yanaşı, ayrı-ayrı yaradıcılıqda cari reallıq real göstərilmiş, cəmiyyətin həyatı insanların hissəleri ilə bağlı təhlil olunmuş, fərdi duygular, düşüncə və arzular inkişafda açılmışdır. Gənc Şillerin, Russonun, Hötenin, Karamzinin, Radişevin və başqalarının əsərlərində kənddən, kəndlilərdən ehtiram və məhəbbətlə danişılmışdır. Obrazlar seçiləndə, istəklər, meyl və münasibətlər təhlil olananda sinfi-ırqi fərqlər nəzərə alınmışdır. Fərq mühitə, yaşayışa, məişətə, verdişlərə, kəndlərə və şəhərlərə münasibətdə özünü göstərmişdir.

Romantizm Dünyanı sərbəst dərk və təhlili imkan verən bir metodun-romantizmin ilk ünsürləri şifahi xalq ədəbiyyatında -antik mifoloji bədii yaradıcılıqda yaranmışdır. Əsatir və əfsanələrdə, lirik mənzumlarda, xalq dastanlarında romantik pafos yaşamış, fikir romantik təsvirlərə ifadə olunmuşdur. Buna görə də romantizm antik, orta əsrlər və yeni dövr mərhələlərinə ayrılmışdır.

İnkişafın ilk mərhələlərindən romantizm əlamət, meyl və istiqamət, sonralar isə cərəyan olmuşdur. Yaradıcılıq metodu kimi yeni mərhələdə - XVIII əsrin sonu və XIX əsrin əvvəllerində Avropa ədəbiyyatında formallaşmışdır. Onun formallaşmasında və şaxələrə-

cərəyanlara ayrılmamasına Fransa burjua inqilabı, ictimai-siyasi mübarizələrin kəskinləşməsi, varlığın qeyri-kamiliyyinə qarşı mütərəqqi qüvvələrin qəzəb və e'tirazlarının artması səbəb oldu: xüsusən feodalizmin dağılması əsrin məzmununu, istiqamət və xarakterini dəyişdi, insan təzə mühitə-kapitalizm cəmiyyətinə düşdü, sərbəst şəxsiyyət ki-mi formallaşma prosesi keçirməyə başladı. Lakin insan yeni cəmiyyət-də sıxlıq, şübhə və tərəddüd keçirir, sanki inamsız yaşayırıdı. Bununla bərəbər, incəsənətin məzmunu, estitik prinsip və ölçüləri dəyişirdi. Yeni cəmiyyətə tam daxil ola bilməyən insan ədəbiyyata məzmun-ideya verirdi. Zamana biryönlü münasibət erkən romantizmin əsas əlaməti idi. Amma belə bir məziyyəti doğuran reallıq, kapitalizm zid-diyyətləri sənətkarları vahimələndirir, yenilik onlarda qəzəb və hiddət hiss doğururdu. Buna görə də romantiklər cəmiyyətlə barışır, onu dəyişmək, yeniləşdirmək haqqında düşünür, mütərəqqi adamların ar-zuladıqları ictimai-mə'nəvi ideallı axtarırlar. Bayron gah təmkin, gah da çılğınlıqla «gələcəyə nəzər salır»dı, ancaq «qızaran üfüqün o biri üzünü», «həsrəti çəkilən gələcək ölkəni» görə bilmirdi. (Belinski).

Romantik sənətkarların düşüncələri, istək və arzuları inkişafı qabaqlayırdı. Onlar arzularyırdılar, istəklərini isə real aləmdə yox, xəyalı gələcəkdə tapırdılar. Çünkü romantiklər cəmiyyətin sürətlə dəy-işcəyinə və inkişaf edəcəyinə, insanların kamilləşəcəyinə inanırdılar. Romantiklərdən biri deyirdi: «Real şəraitin cansıxicılığından yaxa qur-tarmaq üçün xəyal səltənətində sığınacaq axtarmaq lazımdır». Jorj Sandın sənət anlayışı belə idi: «İncəsənət real həyatı təsvir etmək deyil, ideal həqiqətlər axtarmaq deməkdir». V. Hüqonun inamında «insan qəlbinin ideal həyatda real həyatdan daha çox ehtiyacı vardır.»

İnkişafın obyektiv dərk olunmaması, idealla həyat, şəxsiyyətlə cəmiyyət, mövcud olanla olunması arzu edilən arasında ziddiyyətin dərinliyi romantikləri küskünləşdirir, onların arasında gerçəkliyə münasibət ayrılığı və müxtəlifliyi yaradırıdı. Ona görə də etiraz, bəd-binlik, ümidsizlik və keçmişə üz tutmaq pafosu hər yazıcıının yaradıcılığındı bir forma da, bir istiqamətdə təzahür edirdi. Niyət romantiklərin bəzisinin yaradıcılığında mücərrədləşir, keçmişin bərpası, tarixi inkişafi dayandırmaq, onu geriye döndərmək- idealə çevrilirdi. Novallis Höte yaradıcılığındaki həyatılıyi, maarifçiliyin yeni istiqamətdə təzahürünü bəyənmirdi. «Köl məktəbi» sənətkarları (Souti, Kolric, Vordsvort...) elə bilirdilər ki, əsatirlər, əfsanə və nağıllar insanlara hə-

mişə qorxu və şübhə, ruhu mənəviyyata yaxınlaşdırmaq öyrətmişdir. Onlar fərdi hiss və düşüncələrini yaşayır, dinin, etiqadın, adilik və təbiiyin ağlıdan üstün tutulduğu dövrü ideallaşdırırlar.

Estetik ideal romantiklərdə mürekkeb və ziddiyətli idi. Dövrün ədalətsizliyin romantik qəhrəmanı hərəkətə gətirir, onu cəmiyyətə qarşı üsyankarlaşdırırırdı. Ümumiyyətlə, romantizm «mürəkkəb hadisədir, həmişə keçid dövründə cəmiyyəti bürüyən hissələrin əhvali-ruhiyyənin bütün müxtəlif cəhətlərini tutqun bir şəkildə az-çoz ifadə etmişdir. Lakin onun əsas məsələsi-yeni bir şey gözləməkdir, yenilik qarşısında duyduğu təşvişdir, bu yeniliyi dərk etmək üçün tez-tezəlik, əsəbi halda göstərdiyi meyldir»(M. Qorki).

Romantizmin təşəkkülündən və formalışmasından söhbət açanların bə'zisi belə bir mühakimə yürüdürlər: realizm-tipik xarakterlərin tipik şəraitdə təsvirdir. Romantizm-qeyri-adi xarakterlərin qeyri-adi vəziyyətlərdə ifadəsidir. Və iki konkret tarixi metod realizm və romantizm-sənət tarixidir. Bunlardan biri tipikləşdirir, digəri ideallaşdırır. Bədii ədəbiyyatda şərt detal, mənzərə və lövhələrin dəqiqliyi deyildir, həyatın mənətiqinin və həyəcanlarının, ehtirasların, düşüncələrin açılmasıdır: təhlilin hərtərəfliliyi, surətin yeni şəraitdə inkişafı və xarakterlərin müəyyənləşdirilməsidir.

Ədəbi metod, istər realizm və romantizm, istərsə sentimentalizm, naturalizm və simvolizm ümumədəbi hadisədir. Hər hansı yaradıcılıq tipini-metodu müəyyən bir ictimai şəraitlə, müəyyən bir xalqın ədəbiyyatı ilə məhdudlaşdırmaq mümkün deyildir. Avropa xalqlarının ədəbiyyatında romantizm klassizmdən əvvəl təşəkkül tapmışdır. Estetik prinsipləri müəyyənləşməsə də, romantizm Şərqdə həyatı erkən ifadə üsulu olmuş və realizmin formalışmasına əsaslı təsir göstərmişdir.

Azərbaycanda romantizm gec, XX əsrin əvvəllerində əsaslanılmış, müstəqil ədəbi-tarixi fakt, ideya-estetik hadisə olmuşdur. Bu metod ayrı-ayrı fərdi üsluba tə'sir göstərmiş, təzə janrlar yaranmış, inceşənətin məzmun-ideyası genişlənmişdir.

Avropa romantizmin mürtəcə rolü qısa bir dövrü - XVIII əsrin sonu və XIX əsrin əvvələrini əhatə etmişdir. Metodun aparıcı istiqaməti isə tədricən inkişaf etmiş, onun üsulları XIX əsrдə hərtərəfli müəyyənləşmişdir. Yaziçılar arzuladıqlarını, ümidi və inamlarını təsvir olunan gerçəklilikdə göstərmişlər. Jorj Sand, Şelli və Hüqo maarifçiliyi,

inqilabi dəyişiklikliyi bəyənirdilər. V.Hüqo deyirdi: «XIX əsrin şairləri və yazıçıları Fransa inqilabının övladlarındırılar».

Ülvilik, gözəllik, bərabərlik və kamillik romantiklərdə fantastik, xeyali və elçatmaz bir aləm idi. Belə bir aləm ya insanın ruhunda, mənliyində, ya da sehrli, füsunkar və cazibəli keçmişdə göstərilirdi.

«Adilik sənəti öldürür» (V.Hüqo) - fikiri romatiklərin inamı idi. Onlar varlığı adı məcrasından, konkretliyində çıxarırlar, fikri rəmzlərlə açmağa, əhvalatları rəmzlərdə göstərməyə üstünlük verirdilər. Müstəsnalıq və qeyri-adilik, əhvalatları qabartmaq, süjetdə gurluq və dinamiklik, fantastik sərgüzəştlər, təzadlar silsiləsindən istifadə romantizmin əsas əlamətlərindən idi. Buna görə də onların yaradıcılığını güclü xarakterlər səciyyələndirirdi. Həyatı, meyl və münasibətləri rəmzlərlə göstərsələr də, romantiklər xəlqi, milli və orijinal sənət yaradırdılar.

Romantizmin ilk nəzəri əsasları ifadəsinin «Uen dərnəyi»ndə və dərnəyin XIX əsrin 90-ci illərində çap etdiyi «Atensum» məcmuəsində tapmışdır. Dərnəyə və jurnalın fəaliyyətinə Lyudviq Tik, Novalis, Şleyermixer, Şellinq və Şlegel qardaşları istiqamət verirdilər. «Atensum» da cəmiyyətin həyatı təhlil olunur, dövrün əxlaqına, etik-estetik problemlərinə toxunulur, romantizm əsaslandırılır, onun mahiyyəti haqqında fikirlər veriliirdi. Əsərləri «Antensum»da çap olunan sənətkarları, daha çox isə Novalisi elmi-texniki tərəqi, demokratik hərəkət vahimələndirirdi. Onun düşüncələrində dünya təmiz hiss, təmiz duyğudur, kamil mə'nəviyyatdır. Və dünyani yalnız əsatir, əfsanə, rəvayət və nağılların poetik imkanları çərçivəsində rəmzlərlə göstərmək, ifadə etmək mümkündür. Çünkü incəsənət «sonsuzluğun rəmzi təsviridir».

«Uen dərnəyi» sənətkarlarında üzünəməxsusluq güclü idi. Onlar azadlıq mühəribələrində göstərilən kütləvi vətənpərvərliyi tərənnüm edir, orta əsrlərə qayıtmışın arzulayırdılar. Ancaq 1808-ci iddə yaranan «Heydelberq dərnəyi» əvvəlki «Uen dərnəyinə bənzirmirdi. İ.Arnum, K. Brentano və İ. Herres topladıqları xalq ədəbiyyatı nümunələrinə şəxsi istəkləri, şəxsi zövqləri baxımından yanaşır, onların strukturunda dəyişiklik aparır, şerlərin qafiyələrini yenidən qurur, dialekt və şivələri, hikmətli sözləri atırdılar. Romantik obrazlar fərdiləşir, istəklərini təbiətə siğınmaqdə tapırdılar.

Hansı janrıda yazılmasından asılı olmayaraq romantik ədəbiyyatda tənhalıq adı haldır, təbiət emosionaldır, insandan ucadır.

Hofmanda və ona bənzər sənətkarlarda həyat mə'nəvi aləmi göstərmək, ifadə etmək üçün vasitədir. Eyni zamanda, romantik yazıçı ilə ictimai-siyasi mühit arasında bir sədd, bir ayrılıq vardır. O, gerçəkliliyi ancaq seyr edir, özünün fikir, düşüncə, hiss və xəyal aləmini yaşayır. Bu spesifik bədii dərk formasında müşahidə ilə xəyal, fərdiliklə ümumilik, varlıqla istək, həyatla fikiri-mə'nəvi aləm arasında təzad və ayrılıq yaranır. Brentano, Herres, Arnum, Hofman və Novalisin təsvirində təbiət sehrlidir, qeyri-adidir, düşüncəyə, xəyal və arzu aləminə qarşıdır. Buna görə romantiklərin bəzisinin, öncə Hofmanın əsərlərində tənha, xəyalpərvər insanın - obrazın mühiti digər canlılar - heyvanlar aləminə bənzədir.

İngilis ədəbiyyatında romantizm güclü olmuş, həm də 90-ci illərdən mütereqqi və mürtəce şaxələr arasında ziddiyət dərinləşmişdir. Həyatı təhlil üsullarının müxtəlifliyinə yön verən, bir tərəfdən «Göl məktəbi» şairləri-leykistlər -Souti, Kolric və Vordsvort, digər tərəfdən də romantizmi yeni inkişaf axarına salan sənətkarlar- Bayron, Şelli, Kits və V. Skott olmuşlar. Leykistlərin ədəbi «estetik prinsipləri klassizmə qarşı idi. Onlar ədəbi ənənələrə söykənir, cari həyatı göstərir, insanların vətəndaşlıq qayğılarını, daxili böhrəni, əxlaqi-mənəvi ziddiyətləri ifadə edir: orta əsrlər məişətini, düşüncə və yaşıyışını ideallaşdırır, bunları müasir kerçəkliyə qarşı qoyur, kilsə - xristian mütiliyini yayırlar. Vordsvort insanları «bakır təbiətdə Allahla birləşməyə»- əxaliqi-mənəvi kamilliyyə çağırırırdı. Maarifçilik, demokratiya, kapitalizmin inkişafı, Kolricin estetik ideallarını tamamlayırdı. Onun inamında şərt itətdir, kainatı idarə edən sehrlər qüvvələrə müqavimət göstərməməkdir. Bayronun «Şərq poemaları»nın qəhrəmanı mühitindən üsyankarlıqla ayrılan, dövrünün əxlaq normalarının və qanunlarını rədd edən tipik romantik şair-vətənpərvərdir. Onun ağır taleyi, faciəvi sevgisi, sonsuz nifşəti, fərdi və anarxist ideallı vardır. «Manfred» kədərlə, iztirabla dolu rəmzlər dramıdır. Əsərin əsas obrazi sehrbazdır, cəmiyyətdən qaçan, bütün kainata, təbiətə və insana üsyən qaldıran, «dünya kədərini» daşıyan romantik şəxsiyyətdir.

Fransız romantikləri maarifçilərin etiqad və vicdan azadlığı ideallarını bəyənmir, ağlı fəlakətlərin, sosial bələlərin özülü sayıldalar. Doğrudur, Jorj Sand xalqın milli tarixindən yazar, cari hadisələri ro-

matizm çərçivəsində genişləndirirdi. Amma onun «Indiana» romanının qəhrəmanı müəmmalı və müstəsna xarakteri olması ilə fərqlənirdi.

Avropanın ayrı-ayrı bölgəsinin romantikləri ümumi romantik hərəkata qoşulurdular. Onlar feodalizmin, katolik kilsənin bərpasını arzulardılar. Romantiklərin məntiqində insanın ədəbi nəsibi iztirabdır, kədər sonsuzluğu onun daxili mahiyyətidir. Buna görə də romantiklər hissələrin sərbəstlik əə emosianallığına geniş yer verirdilər. Bir tərəfdən, sənət insanların ehtiraslarını təsvir etməlidir-fikri romantiklərin inamı idi. O tərəfdən də ilk nömrəsi 1824-cü ildə çap olunan Fransa romantiklərinin «Qlobus» jurnalının ədəbi məram xarakterli məqaləsində deyilirdi: «Yazıcı hər şeydən, hər kəsdən yaza, həyatın bütün sirlərindən məzmun götürə bilər.»

Zamanın tələbləri ilə yaranan, əxlaqi-mə'nəvi və ictimai-siyasi həyata böyük təsir göstəren romantizm vahid istiqamətli ədəbi-bədii və ideya-estetik hərəkət olmamışdır. Eyni dövürdə yaşayan, məzmunu həyatın yaxın və oxşar sahələrdə olan sənətkarların istə'dadlarına, baxışlarına, fərdi duyğularına və metodun təbiətinə uyğun üslubları, ifadə tərzləri və təsvir üsulları var idi. Onlar ədəbi növlərə və janrlara fərq qoymur, lirik, epik-lirik poemalar, mənzum və mənsur dramalar, oda və balladalar, hekayə, povest və romanlar yazar, təhkiyənin müxtəlif formalarından istifadə edirdilər. Məktub, mükəlimalə, lirik rüçət, özü öz aləmi haqqında mühakimə yürütmək üsulundan istifadə olunurdu. Bunlar və romantik portretlər, təbiət təsvirləri, lirik əhvali-ruhiyyələr, əxlaqi təkmilləşməyə çağrışlar, ifadə tərzində təmtəraq, kəskin təzadlar sənətkarlıda üslubi səciyyə daşıyırıdı. Forma sərbəstliyinə, subyektiv duyğuların, obrazların əməllərində müəllif «mən»inin ifadəsinə geniş yer verildi. F.Şegel deyirdi: «Ən yaxşı romanların ən yaxşı cəhəti müəllifin az, ya çox dərəcədə özündən, təcrübəsinin yekunlarından, orijinal xüsusiyyətlərinin mahiyyətdən bəhs etməsidir». Avropanın görkəmli romantiklərində- L. Tik, F. Novalis və H. Hofmanda dünya sənətkar «mən»inin varlığı, real məhsuludur: yaradıcılıqda niyyət-mütləq ruh və ruhi aləmin ifadəsidir. Buna görə də onlar əsatir, əfsanə və nağılların süjetinə bənzər süjetlər qurur, rəmzlərlə düşünür, real həyatı əsasları bədii təsvirdə ünsürləşdirirdilər.

Həyatda, əlaqə, münasibət, təfəkkür və mə'nəviyyatlarda «nə isə bir yenilik gözləmək, yenilik qarşısında həyəcan keçirmək, səbrsizliklə, əsəbi surətdə bu yeniliyi dərk etməyə can atmaq»-romantizmin (M.

Qorki) pafosu, əsas xüsusiyyətlərindən biri idi. Bu səbəbdən də romantiklər xəyali bir həyatın, xəyali bir aləmin xəyali surətlərini yaradırdılar. Onların çoxu realığın - iqtisadi və ictimai siyasi yüksəlişi görendə vahimələnir, gelecekdən qorxur, yeni qayda-qanunlarla, mənəviyyat və dünyagörüşlə barışmirdilar. Burjua varlığını, onun əlaqə və münasibətlərinin qanuna uyğuluq və mütərəqqiliyini bəyənmir, dünyani yenidən qurmaq üçün ideallar axtarır, yeni həyat arzulayırlılar. Romantiklərin bə'zisi- R. Souti, U. Vordsvort, S. Kolric, F. Šatobian, E. Po, A. Misse, A. Vini və başqaları çəşir, orta əsrlərin zehniyyət və əmək vərdişlərini, kənd mösiətini idealizə edir, xristian müt'iliyini, «ilahi qüvvələrin müdrikliyini» yayır, onları kapitalizmə qarşı qoyurdular. Bə'zi sənətkarların isə-G. Forster, J. Rixter, F. Helderlin və başqalarının yaradıcılığında romantik obrazlar, geniş romantik təsvirlər, romantik əhvali-ruhiyyələr təzahür edirdi. Ancaq onlar romantik məktəbə daxil olmurdular. Gələcəyi inamlı yaşayan, mütərəqqi cəmiyyət arzulayan romantiklərə səadətini keçmişdə axtaran romantiklərdən ideya, vətəndaşlıq narahatlığı, mənəviyyat və duyğu ayrılılığı fərqləndirirdi. Ümidsizlik, bədbinlik, dini etiqadın ağıldan yüksək tutulduğu dövrə qayıtmak, obrazlara «xəyal səltəntində siğınacaq axtarmaq»- ideyası inamlı təbliğ olunurdu. «Fransa inqilabının övladlarından» biri-F. Novalis orta əsrləri idalizə edirdi. O, ağılin insanı şübhə etməyə öyrətdiyini, inkişafın ruhu fitnəyə istiqamətləndirdiyini, şərəf və etiqadı məhv etdiyini əsaslandırmıqa çalışır. V. Q. Belinski, bu səbəbdən də poeziyanı iki yerə - ideal və real ayırdı. O, ideal poeziya dəyəndə romantik, real poeziya deyəndə isə realist yaradıcılığı nəzərdə tuturdu.

Fikri təmtəraqlı söyləmək, faktı ehtirasla yanaşmaq mürəkkəb təzadlar silsiləsi yaratmaq, qeyri-adi vəziyyətlərdə göstərmək, «mən»in düşüncələrini inamlı aşılamaq romantiklərə xas olan ümumi səciyyəvi əlamətlər idi. Ancaq «öz itirilmiş keçmişinə göz yaşı tökən və... gələcəyini görməyən » romantiklərdə, Belinski deyirdi ki, romantizm fərqli, spesifik arzudur, meyldir, coşgunluqdur, ahdir, naledir, yerinə yetirilməmiş adsız ümidi lərdir, itirilmiş səadətin fəryadıdır.

Mahiyətçə romantizm mürəkkəb və ziddiyyətli idi. Burada müstəsnalığa, qeyri-adiliyə, təsadüflərə, rəmzlərə və mübaliqlərə geniş yer verilirdi: hadisələr sürətlə inkişaf edir, təsvir adı həyat çərçivəsinə siğmirdi. Bunlar romantizmi ilk sistemli yaradıcılıq metodundan-

klassisizmdən fərqləndirirdi. Ona görə də romantiklər klassizmi, onun məhdudluğunu, təsvir etmək, obraz yaratmaq üsullarını bəyənmirdilər. Onlar ənənələri inkişaf etdirir, milli sənət, milli xarakterlər yaradır, «insan qəlbinin məxfi həyatını» açırdılar. Çünkü romantizm istə'dadı, axtarışların müxtəlisliyini çərçivəyə salır, gerçəkliyi hərtərəfli ifadəyə imkan verir, Pyer Beranje deyirdi: -«Romantizm-yeni e'tiqada, yeni vərdişlərə malik olan, müasir insanlara bütün mümkün zövqlərdən daha çox zövq verə bilən... bir sənətdir».

Müasirlərinin vətəndaşlıq hünər və rəşadətdən, məişətdən, yaşıyışın çətinliyindən romantiklər ya az-az yazırıdlar, ya da belə mələklərin konkret həllini verə bilmirdilər. Onlar kədər, gərginlik və mürəkkəb təzadlar içinde yaşayan insanların mənəviyyatını, mənəviyyatdakı ziddiyətləri göstərirdilər. Obrazlar özlərini xırda və mən-hus hissələrdən, varlığı, romantik başlanğıc, vətənpərvər duyu olmayan insanlardan qoruyurdular. Qəhrəmanlığın, milli hünərin romantikası üçün imkan və şərait arzulayır, öz aləmlərinə qışılırlar ki, müsbət romantik qəhrəmanlar, zülümə, haqsızlığa və ictimai-siyasi qurluşa qarşı qeyri-fəal idilər. H. Cavidin «Maral» fəsihsinin surətlərindən biri Bəypolad deyirdi: «Cəmil, sən bu əsər üçün deyil, bəlkə başqa bir zaman üçün yaradılmışsan». «Hissiyatın o qədər nəcib, o qədər ali ki, bu mühit sənin üçün pək dar, qaranlıqdır» həm Maral, həm də Cəmil çətin, gərgin mühitin ağırlığını duyur, amma mübarizə aparmır, öz fərdiyyətini, hissələrinin kövrəkliyini yaşayır.

Romantik obraz insanların kamillaşməsini arzulayanda, ideal həyat üçün çırpınanda və varlıqla barışmayanda hissələrini, ehtiras və düşüncələrini konkret bir əmələ yönəltmir, öz gücünü, mənəvi-psixoloji imkanlarını nəzərə almır. Cəmiyyətdə cəmiyyətdən küsən, ardıcıl istiqaməti olmayan «artıq adam»a çevrilir. C. Bayronun «Çaylı Harold» poemasında konflikt «yaşadığı mühitə qarşı açıq düşmənçilik münasibəti bəsləyən, öz-özü ilə mübarizə aparan, hər şeydən narazı qalan, hər yerdə xəyanətə rast gələn... üfüqlərdə gördüyü yeni xəyal və möyusluğun dalınca uçan (V. Belinski) bir gənc-lə cəmiyyət arasında yaranır. Harold cəmiyyətdən və müasirlərindən bezir, düşgün, narahat əhvalı-ruhiyyə ilə kəndə qaçır. Lakin o, Şərqdə, təbiətin zənginliyində, ibtidai kənd həyatında sakitlik tapmır. Nəsibindən -kədər və tənhalılarından ayrıla bilmir. C. Bayronun digər əsərində -«Manfred» dramında hərəkat, fəallıq və mübarizlik nəzərə çar-

pmır. Manfred süstlöşir, insanlara uyuşmur, tənhalıqda səadət axtarır, ağlığını, fikir və duyğularını, mücərrədliyə-kainata, təbiətə, insanlara qarşı mübarizəyə istiqamətləndirir. Sonralar tənhalığına, insanlara inam və etiqadını itirməsinə peşman olur. Kamil və yetgin olmadığına görə sevgisini-Astartanı öldürür. Real məhəbbətə, canlı insana yox, Astartanın ruhuna ehtiyac duyur. Dramda obrazların iş görmədiklərini, mübarizə aparmadıqlarını C.Bayronun özü də təsdiq edir: «Bu əsər çox qəribə metafizik və anlaşılmazdır». İki-üç surətdən başqa əsərdə iştirak edənlərin hamısı havadakı, torpaqdakı və ya sudakı ruhlardır. Hadisələr Alp dağlarında cərəyan edir, qəhrəman sehrbaz kimi bir şeydir. O hər yeri dolaşır və həmin ruhları çağırır. Ruhlar onun yanına gelir, ancaq o, onlardan istfadə etmir, nahəyat, o, şer qüvvənin son təcəssümünə çatır. Obrazın cəmiyyətdən qaçması, həyatda tek göstərilməsi, rahatlığı və kamilləşmənin mənbəyini kənddə-təbiətdə axtarması romantizmin əsas xüsusiyyətlərindəndir. Çünkü təbiətin zənginliyi, kəndin özünəməxsusluğu obraza cəmiyyətdə qaçmaq, tənhalışmaq özünün ehtiraslarını, xəyal və arzularını ifadə etmək və yaşamaq, yazıçıya təbiiyi artırmaq üçün lazımdır.

Ədəbi mövqedən, istə'dadin dərəcəsindən və dünya görüşdən asılı olaraq, romantik ədəbiyyatda obrazların varlığını güclü hiss və dərin xəyal şərtlərdirir. Onların duyğularını, arzularını, əxlaqi yetkinlik və mənəvi bütövlüklərini real sosial mühit tamamlamır, köklü konflikt yaranır. Obrazlar cari həyatdan, insanların həyatından qaçırlar. Və onlar qeyri-adi vəziyyətdə təsvir olunurlar. Füzulinin «Leyli və Məcnun» poemasında dünyani hərtərəfli dərək edən kamil bir insan - Məcnun sevgisini danmir, milli vərdiş və ən'ənələrlə üz-üzə dayanır. Məhəbbəti dövrün qanunlarından kənar e'lan edilən bir gənc çıxış yolunu təhaliqda, səhraya-təbiətin qucağına atılmada axtarır. Çünkü fərdi arzu və düşüncələrini bölmür. Əməli ilə sərbəst yaşamağın və düşünməyin - sevginin gücünü və humanistliyini təstiqlətmək istəyir. Ona görə də ideallardan dönməyən Məcnunu canlı aləm - quşlar və heyvanlar tuyur, ona, həmdəm olurlar. Hadisələr gərginləşəndə Məcnun Leylini-real vüsali rədd edir. Təsəllini, həyati gözəlliyi - Leylini xəyalında, hisslerində və mənəvi aləmində tapır. Canlı Zəhranı atanandan, dərk etdiyi ülviliyin-Xumarın sevdasına düşəndən sonra Sənan əsgى mənliyini, nüfuzlu bir mürşüdün mövqeyini itirir. İdeal eşqin təzahürü - Xumar onu dinindən, əqidə və inamından döndərir. Mütləq həqiqət eşqidir-qərarına gəlir. Romantik ədəbiyyatın tipik xarakteri-

Dəriş «yeməz, içməz, yaxın-uzaq bilməz, hələ insana heç yaxın gelməz». Çünkü varlıqdan yüksəkdə dayanan Dərişin babası heyrət, anası şübhə, həqiqəti təklikdir. «Əgər fövqəlbəşər olmaq dilərsən, kənar ol, daima cinsi bəşərdən».

Bədii inikas, fərdiləşdirmə və ümumiləşdirmə üsulu romantik ədəbiyyatda biraxarlı olmamış, müxtəlifdilli mədəniyyətlərdə milli spesifikasi xüsusiyyətləri ilə yaranmışdır. Buna baxmayaraq, bu yaradıcılıq metodu vahid bədii-spesifik vəhdətə, ümumi səciyyəvi əlamətləri birləşdirici və toplayıcı prinsiplərə malikdir. Real gerçekliklə barışmaq, mə'nəviyyatların, qanun-qaydaların kamilliyyinə e'tiraz etmək, özünün istək və ideallarını cəmiyyətə qarşı qoymaq romantizmin əlamətlərindəndir. Hegel metodun bu cəhətində - in'ikas üsulunda özü-nəməxsusluq tapmış, onu könül aləminin xarici aləm üzərində zəfər çalması adlandırmışdır. Ona görə ki, romantiklərin bə'zisi, deyək ki, M.Hadi əsərlərində öz əhvali-ruhiyyəsini, düşüncələrinin mürəkkəbliyini, e'tiraz ruhunu ifadə edir, məzmunu romantik idealına münasib dəyişir, ümumiləşdirirdi. Lirik şe'rlerində Abbas Səhət romantik bədii aləm yaradır. Azərbaycan dilinə daxili varlığının romantik ahəngini tamamlayan əsərləri tərcümə edirdi.

Realist ədəbiyyatda üstünlük fakta, əhvalatın özünün göstərilmişsinə verilir. Romantiklər isə hadisələrə emosional yanaşırlar. Şərti-fantastik, əsatiri-xəyalı-simvolik obrazlara, müstəsna hadisələrə, işarə və rəmzlərə geniş yer ayıırlar. Ə.Haqverdiyevin «Pəri-cadu» dramanın realist məzmununa sentimental, daha çox isə romantik əhvalatlar qarışır. Forma rəmzi - fantastik tülə bürünür. «Pərinin ürəyində... iki əsas vuruşur. Nəvsi iblis şəkilində mübarizə tərəfə çəkir, əqli-səlim şeyx sıfətində səbr etməyi məsləhət görür». Onun intiqam arzularını sehrlili qüvvələr icra edir. H.Cavidin «İblis» əsərində İblis, Arif, Rə'na, ixtiyar şeyx və başqları rəmzi surətlərdir. V.Hüqonun «Səfillri»ndə şərti sün'i, şışirdilmiş, romantik boyalar vurulmuş hadisələrdən istifadə olunur. Jan Valjanın ruhu şərin əlindən alınır, xeyrə tapşırılır.

Romantizm realist yaradıcılıq tipi ilə qarşılıqlı tə'sirdə inikşaf etmişdir. Çünkü həm mə'nəvi bədii hərəkatın romantizmin, həm də realizmin kökləri varlığı bağlı olmuşdur. Klassiklər yaradıcılıq axtarışlarını cəmiyyətdə, cəmiyyətin həyatında fəal iştirik edə-edə aparmış, məzmunu və obrazları varlığın müxtəlif sahələrində almışlar. Onun bədii həllini dünyagörüşlərinə uyğun müxtəlif üsul və formalarda vermişlər. Ağız ədəbiyyatında, antik və orta əsrlər bədii mədəniyyətində,

Firdovsi, Xaqani, Nizami, Rüdəki, Hafız, Sədi, Nəvai, Dəhləvi və baş-qalarının əsərlərində real təsvirlər olmuşdur. Ancaq belə reallıq romantizm daxil ünsür və əlamət kimi inkişaf edən reallıq idi. Bu reallıq öz reallıq qanunauyğunluğu ilə hərəkət edən reallıq deyil, yaziçi iradəsinin, yaziçi müdaxiləsinin hökmü ilə romantik müəllifin verdiyi istiqamətlərə hərəkət edən reallıqdır. Romantik ədəbiyyatda ideal, subyekt aktiv reallıq, obyektivlik isə nisbətən passivdir.

XVIII əsrə qədər Şərq ədəbiyyatında romantizm üslubu ənənəvi ədəbi prosesin inkişaf istiqamətini təşkil etmişdir. «Romantik ənənə ilə milli üslubun ayrılmazlığı romantizmə ayrıca ideya-istetik məzmun vermişdir. Romantik boyalarda, sənətin romantik formasında real həyat parlılmışdır. Təmtəraq gözəllik, məcazların parlaqlığı yaziçinin böyük fikirlərini pərdələmiş, onu daha də aşkara çıxarmışdır. Sənətin romantik tipi uzun zaman realizmin vəzifəsini yerinə yetirmişdir» (Q. Lomidze)

Sistemli yaradıcılıq metodu kimi romantizm Azerbaycan ədəbiyyatında XX əsrin əvvəllerində yaranmışdır. Onun müəyyən əlamətləri isə əsatir, əfsanə və nağıllarda, lirik şe'rлərdə təşəkkül tapmışdır: xalq dastanlarının məzmun və formasına romantik üslubla mə'na verilmişdir. Erkən orta əsrlər ədəbiyyatında romantik üslubun ənənəsi xeyli dərinləşmiş XI-XVI əsr klassiklərinin yaradıcılığından onun gerçəkliliyi ifadə imkanları genişlənmiş, incəsənətin bütün sahələrini əhatə etmişdir. Ona görə də Azerbaycan ədəbiyyatında romantik üslubla iri süjetli təhkiyə əsərləri XII əsrden yaranmışdır. XVIII əsrə qədər epik-lirik şe'r'in etiraz, etiqad və təsdiq pafosu, düşüncə və təəssürat müxtəlifiyi, dünyəvi sevgi «mən»in hissələrinin təmizliyi və arzularının böyüklüyü romantik üslubla ifadə olunmuşdu.

XX əsrin Azerbaycan romantizm dünya romantizm mündərcəsində əhəmiyyətli, yeni bədii mədəniyyət tipidir. Bu ideya-estetik hadisə yaradıcılıq metodu kimi H. Cavid, A. Səhhət, M. Hadi, A. Şaiq, S. Səlmasi, A. Divanbəyəoğlu və gənc C.Cabbarlinın yaradıcılığında formalaşmışdır. Romantiklər həyatın təhlilini isteklərinə uyğun aparır, həm azadlığa, tərəqqi və yüksəliş inam pafosunu, həm də zamanın kədər və faciəsini varlığında daşıyan obrazlar yaradır, ədəbi növ və janrlara yeni mövqedən yanaşırlar. 30-cu illərə qədər romantizm hərəkət etmiş, bəzi sənətkarların yaradıcılığına, üslublarının müəyyən ləşməsinə həlledici təsir göstərmişdir.

Tənqidi realizm Azərbaycan ədəbiyyatında tə'sirini XX əsrin 30-cu illərinə qədər saxlayan bir proses, yaradıcılıq metodu olmuşdur. Bu metodla müxtəlif janrlarda əsərlər yazılmışdır. Slavyanşunasların çoxunun inamında sosialist realizminin ilk əlamətləri bu metoddan istifadə edən sənətkarların yaradıcılığında, XX əsrin əvvəllərindən yaranmışdır. Sosialist realizminin mahiyyəti sosialistdir, partiyalı istiqamət, mövqedir. Onun məzmununu, üsullarını sinifilik və partiyalılıq şərtləndirir. Burada sənətkarın ideya-estetik amalını partyanın mənafeyinin, istək və siyasetinin bədii ifadəsi müəyyən edir. Məzmun şəndə, obraz yaradılanda bədnəm partiya siyaseti əsas alınır, kommunizm idealları rəhbər tutulur. Bunlar, bədii yaradıcılığa partyanın rəhbər və istiqamətverici rolü rəsmi metodу yazıçıdan ölkəmizdə sosializm quruculuğunun başa çatdırılması və sosializmdən tədricə kommunistmə keçilməsi vəzifələrini başa düşməyi tələb edir". Və bu metoda belə tə'rif verilir: "bədii metod olan sosialist realizminin mahiyyəti varlığı doğru, tarixən konkret əks etdirməkdən, onu inqilabi inkişafda, cəmiyyətin kommunistmə doğru irəliləməkdə görməsindən ibarətdir". Bu fikri M.Qorki bir az da dərinləşdirirdi: "Sosialist realizmi dünyani dəyişdirən, onu yenidən quran adamların realizmidir, sosializm təcrübəsinə əsaslanan obrazlı təfəkkürdür; onun əsası təbliğ və təsdiq pafosudur, partyanın siyasetinə vaxtında cavab vermək, inqilabi inkişafı sərbəst göstərməkdir".

Ədəbi-bədii və siyasi-ideoloji məzmun daşıyan məhdud bir metod - sosialist ralizmi sosialist cəmiyyətinin estetik tələblərinin xarakterini tamamlayır və ədəbi inkişafı kommunist ideali ilə birləşdirir. Ancaq mənbələrdə "həyatı analitik və poetik qavrarıv", onu canlı, hərəkətdə, gələcəyi görmək və göstərmək bacarığı ilə təsvir edir - fikri söylənir. Nəzərə alınmır ki, bu metodla keçmişə, tarixi hadisələrə sosializmin tələbləri səviyyəsindən yanaşılır. Bədii məntiqdə əsassız inqilabi qüvvələr, sosial ideallar, birgə yaşayış təsdiq olunur: fikir, tə'rif, təbliğ və təsdiq pafosu ilə açılır.

Qeyri-həyati bir metod - sosialist realizmi bir ölkədə Rusiyada yaranmış, müxtəlif xalqların sənətkarları onu rus ədəbiyyatından hazır formada götürməyə məcbur olmuşlar. Yaradıcılığa müdaxilə ilə gələn bu metoda 1932-ci ilə qədər ad verilməmişdir. Bə'ziləri onu "tənəsisiyalı realizm", "sosialist məzmunlu realizm", bə'ziləri də "proletar realizmi metodu" adlandırmışdır. Metod 1932-ci ildə M.Qorkinin evində

keçirilən toplantıda "sosialist realizmi" adlandırılmış və Yazarların Birinci ürnumittifaq qurultayında qeydsiz-şərtsiz bəyənilmişdir.

Simvolizm Bütün dövrlərdə hər hansı bir ədəbi meylin, istiqamət, cərəyan və metodun özünəməxsusluğunu olmuşdur. Bədii xarakter yaratmaq, faktları seçmək, öyrənmək və ümumiləşdirmək sənətkarı sənətkardan, cərəyanı cərəyandan, metodu metoddan fərqləndirmişdir. Sentimental ədəbiyyatda tarixilik prinsipi müəyyən qədər qorunmuş, klassisizmdə bu vacib şərtə e'tinasız yanaşılmışdır.

Klassisistlər "Bibliya"dan, dini rəvayət və hekayələrdən süjetlər almış, alleqoriyadan istifadə etmişlər. Romantik yaradıcılıqda insan mühitindən, mühitinin ehtiraslarından qaçmış, özünün ideal və mə'nəviyyatını cəmiyyətə qarşı qoymuş, uyuşa bilmədiyi real bir aləmə kor-təbii üsyan qaldırmışdır. Əgər romantizm həyatı dəyişmək, yenidən qurmaq, ideallaşdırmaq arzusudursa, realizmdə təessüratların düzgünlüyüdür, tipik xarakterlərin tipik vəziyyətlərdə ifadəsi, gerçəkliliyin tipikləşdirilməsidir. Burada bədii aləmin yaradılması, xarakterlərin formalması, zamanın xüsusiyyətləri, məkanın dəyişməsi görünür. XIX əsrin sonu və XX əsrin əvvəllərində Fransada yaranan yeni cərəyan - simvolizm nə realizmə, nə də romantizmə bənzəməmişdir. Simvolizmin təşəkkül tapmasına Paris kommunasının məğlubiyətindən sonra irticanın güclənməsi, ümidsizliyin və çarəsizliyin artması, fikri açıq söyləməyin çətinləşməsi səbəb olmuşdur. 1886-ci ildən cərəyanın nəzəri əsaslarını fransalı J. Moreas ("Simvolizmin manifesti") hazırlamışdır. Simvolizm impressionizmə yaxın olmuş, bədii yaradıcılığın və sintetik fəaliyyətin bütün sahələrini əhatə etmişdir. P. Form Parisdə simvolist taetr yaratmış, V. Komissarjevskayanın teatrında simvolist əsərlər göstərilmişdir. Qeyri-real, mistik ələmin illüziyasını yaratmaq üçün səhnəyə xüsusi tərtibat, xüsusi üsullarla işıq verilmiş, musiqi simvolik səhnə təsvirini tamamlamışdır.

Təsviri sənətdə və arxitekturada simvolizm modernizmin çərçivəsində inkişaf etmişdir. Çünkü simvol şərtliyidir, işaret və rəmzlərdir. "Əsl simvolika xüsusinin ümumini ifadə etdiyi yerdədir" (İ. Hote). Yaqo ("Otello") xəyanətin, Plyuşkin isə ("Ölü canlar") xəsisliyin timsali

kimi ümmümləşdirilmişdir. "Pəri-cadu"nun süjeti simvollar üzərində qurulmuşdur.

İnamsızlıq, ümmümisizli, həyata çıxış yolu tapa bilməmək, ağır kədərə və qəmli düşüncəyə bürünmək simvolistlər xas xüsusiyyətlər idi. Onlar İ.Kantın, A.Şopen Holuerin və F.Nitsşenin "gizli mahiyyətlər aləmi"nin dərk olunmazlığı tə'limindən, fərdiyyətçi və volyuntarist fəlsəfənin tə'sirindən ayrıla bilmir, dünyamı, kainatın sırlarını, insanın varlığını simvollarla, işarə və rəmzlərlə duymağa, qiymətləndirməyə çalışırlar. Elə bilirdilər ki, real aləm əql və idrakla dərk olunmur, bədii yaradıcılığın sənətkarın intuisiyasının yaradıcı simvollar məzmun verir. Və "bizi ancaq müəyyən çalarlar valeh edir", şe'rde başlıca cəhət - onun musiqiliyi, "səslər ahənginin insanı məchul bir aləmə aparma-sıdır" (P.Verlen). Simvol yüksək emosionallıq və ifadəlilikdir, onun vəzifəsi "qəlbin musiqisini artırmaqdır" (A.Bely).

Simvolistlər "öz ədəbiyyatlarını" - simvolist ədəbiyyat yaratmaq isteyirdilər. Onlar ədəbi ənənə və təcrübənin müxtəlif təzahürlərinə e'tinasız qahrdılar. Bu səbəbdən də simvolist yazıçıların yaradıcılığında konkret bədii obrazları rəmzlər, işarə və simvollar əvəz edir. Onlar çılğun hissələri, mürəkkəb və dolaşıq təessüratları ümmümləşdirir, insanları qorxutmağa, vahiməli və heyrətli yuxular içinde "itirməyə" çalışırlar. Alman dramaturqu Herhart Hauptmanın "Hannele" dramında əllillər evi və diləncilərin həyatı sarsıcı verilir. Hannele Matteri məlekleri görür, yuxusu real aləmə qarışır. Qorxduğu, çəkindiyi və arzu-ladığı əhvalatlar gözləri önünə gelir, onda qeyri-adi hissələr doğurur. Sənətkarın "Qərq olmuş zəng" dramında məlekələr, ruhlar, teyflər, işa-rə və rəmzlər obrazlaşır, konfliktə hərəkət verir.

Simvolizmin daxilində bir-birindən fərqlənən, biri o birini hərtə-rəfli tamamlamayan axarlar olmuşdur; xüssəsən, rus simvolist ədə-biyatında sonralar simvolizmə qoşulanlar - gənc simvolistlər (A.Blok, A.Bely, V.İvanov) simvolizmi yarananlardan (D.Merejkovski, F.Solloqub, V.Bryusov) xeyli fərqlənmişlər. Onlar burjua gerçəkliyi ilə, qəsbarlıq mühəribələri və insanların istismarı ilə barışmamışlar. Bədii əsərlərində ifadəliliyə, formanın aydınlıq və oy-naqlığına, simvolların düzümünə və onların tə'sirinin genişliyinə ayrı-ca diqqət yetirmişlər. Rus simvolizmini yarananlar isə Avropa simvo-listlərinin (Rembo, Verlen, Meterlinq Mollarme) nəşrlərini, ədəbi də-nəklərinin fəaliyyətini ardıcıl izləmiş, yaradıcılıq axtarışları aparanda

onlardan qabağa gedə bilməmişlər. Buna görə də rus simvolistlərində fərdiyəçilik, öz duyugularını, həyəcan və istəklərini ifadə güclü idi. Onlar bili-bilə həyatla əlaqələrini kəsirdilər; Oskar Uayldın belə bir fikirini əsas alırdılar: Sənət həyatdan yüksəkdə dayanmalıdır. Çünkü sənət insanın yaratdığı bədii aləmdir və onun tələbləri əbədidir. Elə bu fikir rus simvolistlərinin yaradıcılıq məramı idi. K.Balmont, I.Annenski və V.Bryusov məzmuna biganə baxır, sözə, hərfə və səsə "mö'züza donu" geydirirdilər. V.Bryusov bildirirdi ki, şe'rərimin semantikası musiqinin tələblərinə uyğun qurulur, onlar rəngbarəngdir, çoxçalarlıdır və təkrarsız ənənəlidirlər. Simvolistlər elə zənn edirdilər ki, K.Balmontun şe'rəri "rus fəlsəfi şe'rinin axarında" əsas yer tutur. K.Balmontun özü isə belə düşünürdü: realist sənətkar "həmişə sadə müşahidəçidir, simvolist isə mütfəkkirdir". Əgər K.Lidov Nekrasovun poetik ənənələrini bəyənmirdirsə, Z.Qippius da "mən insanlarla bir yerdə yaşaya bilmirəm", "mənə dünyada olmayan şey kərəkdir" - deyirdi.

Avropada simvolizm geniş ədəbi hərəkət olmuş, cərəyanın əsas əlamətləri, üsul və ümumi prinsipləri S. Mollarme, A.Rembo, P.Verlen, J.Rodenbax, E.Verxari, M.Meterlink, S.Keorqe, G.Hauptman, O.Uyald və Q.Ibsen yaradıcılığında təşəkkül tapmışdır. Onlar yeni janrlar yaratmamış, ancaq istifadə etdikləri janrlara ifadəlik və emosional hərəkət vermişlər.

Türkdilli ədəbiyyatda simvolizm bir ədəbi cərəyan kimi geniş yayılma bilməmişdir. Onun əlamətlərinə ayrı-ayrı yaradıcılıqda təsadüf olunmuşdur. Rusiyada isə bu cərəyan XIX əsrin 90-ci illərində təşəkkül tapmışdır. Rus simvolizminin ilk estetik prinsipləri V.Bryusovun "Rus simvolistləri" və D.Merejkovskinin "Müasir rus ədəbiyatının tənəzzülünün səbələri və onun yeni cərəyanları haqqında" adlı kitablarında müəyyənləşmişdir. Doğrudur, rus simvolistlərinin özlərinin nəşrləri ("Əqrəb", "Qanadlı ejdaha", "Tərəzi", "Qızıl yun") olmuş, amma onlar cərəyanın xüsusiyyətlərini avropalılardan öyrənmişlər. XX əsrin 20-ci illərindən simvolizm zəifləmiş, tə'sirinin genişliyi ini saxlaya bilməmişdir.

Naturalizm Təşəkkülünün ilk illərində modernizmə münəsibət birmə'nali olmamışdır. Modernizm, gah bəyənilməmiş, gah da onun mahiyyətində müasirlik, bədii imkanı ge-

nişləndirə bilmək xüsusiyyətləri axtarılmamışdır. M.Lifşis bildirdi ki, bizim günlərimizdə modernizm iyrənc psixoloji faktlarla əsaslandırılır: kultun gücü və iradəsi, məhv etməyin fərəhi, sevgidə amansızlıq, fikr-siz və qayğısız həyata tükənməz ehtiras. R.Qordinin elmi axtarışlarında isə modernizm "irəliyə dialektik hərəkətdir, dövrümüzün realizmdir, köhnəlmış sosialist realizmin rədd formasıdır".

XIX əsrin 60-ci illərindən xeyli sənətkar, o sıradan Emil Zolya in-cəsənetin mahiyyəti, yaradıcılıq axtarışlarının xüsusiyyətləri, yeni ədəbi istiqamət və cərəyanlar yaratmağın zəruriliyi haqqında fikirlər söyləmişdir. Onun "Təcrübə roman", "Ekran", "Teatrda naturalizm" əsərləri tez yayılmış, yazardının, orijinal incəsənet, məzmun və forma anlayışları ya bəyənilmiş, ya da mübahisələrə səbəb olmuşdur. Çünkü Emil Zolya klassizm və sentimentalizmi, realizm və romantizmi məhdud, birtərəfli yaradıcılıq metodları adlandırmış, özünün və yaxın müasirlərinin bədii düşüncələrini naturalizm kimi mənalandırımağa çalışmışdır. "Hər hansı sənət əsəri dünyaya açılan bir pəncərəyə oxşayır. Pəncərəyə salınmış şüse isə şəffaf ekranə bənzəyir ki, həmin ekran həyat həqiqətlərini bu və ya digər dərəcədə təhrif edərək göstərir. Əgər bu şüse olmasayıdı, bədii əsərlərdə həyat həqiqətləri mütləq dərəcədə doğru təsvir edilərdi. Təəssüf ki, sənət əsərlərində həyat olduğu kimi təsvir edilmir. Çünkü pəncərəyə salınmış şüşələr onu təhrif edir. Ancaq ekranın şüşələri cürbəcür olur. Bu ekran dahinin ekranı, klassik ekran, romantik ekran, realist ekran kimi növlərə bölünür. Klassizminin ekranı xalis tutqun şüşədən ibarətdir. Ona görə də bu şüşənin arxasından görünən həyat tutqunlaşır. Romantiklərin şüşəsi isə əks olunan obyetkin cizgilərini gücləndirir, rənglər, boyalar artır, hərəkət çoxalır və qarşıqliq, narahatlıq meydana gəlir. Beləliklə də həyat həqiqəti daha çox təhrif olunur. Realizm ekranının şüşəsi isə çox təmiz, aydın, nazik və şəffafdır. Burada əks olunan həyat real həyata çox oxşayır. Ancaq, əslində bu ekran da həyatı təhrif edir. Bu ekranın şüşəsi-nə narın toz qonmuşdur, ona görə də varlığın real əksinə mane olur. Bunlara baxmayaraq, Emil Zolya "realizm ekranına üstünlük verir və deyir ki, "mən realizm ekranını sevirəm, realizm mənim zehni tələblərimi tə'min edir. Mən realizmdə gerçəklilik və dolğunluğun gözəlliyini görürəm. Lakin onu necə varsa, elə də qəbul edə bilmirəm". Beləliklə, Emil Zolya realizmi həqiqətə daha da yaxınlaşdırımağa, necə deyərlər, "şüşənin tozunu silməyə" çalışır. O deyir: "İncəsənt sənətkarın tempe-

ramentindən sözülüb gelən həyatın bir parçasıdır". Emil Zolya məhdudluqla barışmamış, məzmunu və obrazı həyatın bütün sahələrində axtarmağı, təhlili sərbəst aparmağı əsas şərt hesab etmişdir. O, naturalizmi realizmin daha kamil, daha ifadəli yaradıcılıq tipi adlandırmışdır. Elə bilməşdir ki, A.Stendalın, O.Balzakin, P.Merimenin, K.Buxnerin və Ç.Dikkensin realizmi məhdud, birləşməli, təbliğididaktik mahiyyətdə olmuşdur: "Mən Balzak kimi siyasetçi-mütəfəkkir və əxlaq vaizi olmaq istəmirəm. Mən faktları bir alim kimi öyrənməyə və təhlil etməyə çalışıram. Mənim əsl məqsədim həyatın "bir parçasını" necə varsa, elə də təsvir etməkdir.

Nə bədii əsərlərində, nə də ədəbi-tənqidi məqalələrində Emil Zolya realizmi inkar etməmişdir. Yaziçinin məqsədi bu yaradıcılıq metodunu "əlavə bədii yükdən" - ümumiləşdirmə, tipikləşdirmə, fərdiləşdirmə və sosial pafosdan təmizləmək, onu yeni çalarlarla zənginləşdirmək, ifadə imkanlarını artırmaq, həyatdan alınan faktları süjet xəttinin inkişafında real faktlar kimi saxlamaq olmuşdur. K.Mepassan, Q.Flober, K.Hauptman, Q.Ibsen, R.Rollan və T.Drayzer ya Emil Zolyanın mövqeyində dayanmış, ya da müəyyən əsərlərini yazanda naturalizmdən tə'sirlənmişlər. "XX əsrд Avropa romanı" əsərində P.Boborekin naturalizmin prinsiplərini hazırlamağa, bədii yaradıcılıqda onu əsaslandırmağa çalışmışdır. Həyatın obyektiv, soyuqqanlı öyrənilməsi, varlığın yalnız varlığı bənzər təsviri Q.Flober estetikasının əsas istiqaməti olmuşdur. Beləliklə də, naturalizm XIX əsrin axırlarında Fransada yaranmış, Şərqdə geniş yayılmamış, yaradıcılıq metodu kimi formallaşmamışdır. Dözdür, Rusiyada naturalizmin özünəməxsusluğundan danışılmış, A.Kamenskiy, A.Amfiteatrov, A.Şeqlov, A.Luqovoy, İ.Potapenko, V.Bibinov, A.Verbiskaya, E.Naqrodskaya və K.Baranseviç naturalist əsərlər yazmışlar. Rus naturalizmin fəlsəfi əsası emprizm və pozitiv olmuş və bu cərəyan realizmə qarşı dayanmışdır. Eyni zamanda, rus naturalistləri sərbəst söz deyə bilməmiş, əsas fikirlərini və ədəbi manifestlərini Avropa naturalistlərindən götürmüşlər.

Emil Zolyanın anlayışında incəsənət naturalizmə qədər ancaq gözəlliyi duymuş, gözəlliyyin təzahür zənginliyini ifadə etmiş, onun mahiyyətində faktlar, insanın daxili özünəməxsusluğu dayanmamışdır. Ona görə də naturalizm yeni, analogiyası olmayan cərəyanıdır. Sənətkarlar bu cərəyandan istifadə edəndə mövzunu seçmir, pisi yaxşıdan,

yaxşını pisdən ayırmır, varlıq necə varsa, onu elə də göstərirlər. Çünkü naturalizm nə klassisizm, nə sentimentalizm, nə də romantizm deyildir, realizmin daha kamil, daha yetgin, hayatı hərtərəfli ifadə etmək imkanı olan yeni bir tipdir.

Cərəyanın poetik ölçülərini müəyyənləşdirəndə Emil Zolya və İppolit Ten pozitivizmə, təbiət elmlərinə söykənirdilər. İ.Ten elə bilirdi ki, tarixi və cəmiyyəti hərəkətə gətirən, mədəniyyətin, xüsusiyyətlərini müəyyənləşdirən zamandır, mühit və irqdir. Belə bir məntiqlə o, coğrafi şəraiti, cəmiyyətin və insan həyatının müəyyən dövrlərini əsas, istiqamətverici hesab edirdi. Bu alimin inamında insan instinktlə, körəkli hissələrlə ifadə olunan, həmişə zamanın tə'sirindən kənardə qalan, daxili aləmi dəyişməyen, zənginləşməyen, cəlbedici örtüyə bürünən bir canlı - vəhşidir. Ona görə də naturalist sənətkar bu real varlığı instinktlər aləmindən kənara çıxarmamalı, onu zahiri örtüyü və dəyişməyen xisəti - daxili-mə'nəvi aləminin özünəməxsusluğunu ilə qələmə almalıdır.

Emil Zolya romanlar silsiləsində - "Ruqonlar və Makkalar"da, "Madlen Fera", "İnsan vəhşidir", "Torpaq", "Tereza Raken"da, Arnholts və Şalf müxtəlif səpkili əsərlərində "irsiyət nəzəriyyəsi" ilə "həyat eşqi fəlsəfəsini" qovuşdurmağa çalışırdılar. E.Zolya deyirdi: "İncəsənət sənətkarın ehtiraslarından süzülüb gələn həyatın bir parçasıdır". "Tereza ilə Laron iki heyvani varlıqdır. Mən bu iki bioloji varlığın hərəkətlərinin, ehtiraslarının, instinktlərinin qaynarlaşmasını, zehni pozğunluqlarını izləməyə çalışdım".

Naturalizm natura, təbiət mə'nasında işlənmişdir. Cərəyanın estetik prinsiplərini hazırlayanda naturalistlər təbiət elmləri zəminində formalalaşan pozitivizm fəlsəfəsini əsas almış, yazıçıdan dürüst faktları, dürüst düşüncə və müşahidənin dürüst təsvirini tələb etmişlər. E.Zolya, Q.Flober, G.Mopassan, G.Hauptman və Qonkur qardaşları özlərini yeni tipli həyatı orijinal üsullarla mə'nalandıran sənətkarlar adlandırmışlar. Elə bilmislər ki, naturalizmə qədərki ədəbiyyatda üstünlük gözəlliyyin, təmiz duyğuların, seçilən, müsbət emosiyalar adan hadisələrin təsvirinə verilmişdir. Naturalistlər isə faktları seçməmiş, birinə səciyyəvi, digərinə qeyri-səciyyəvi deməmiş, varlığı bütün əlamətləri, necə varsa elə göstərmişlər. Romanlar silsiləsində "Ruqonlar və Makkalar"da E.Zolya Ruqonlar və Makkalar ailəsinin mənşeyini, irsi xüsusiyyətlərini, mövqelərini izləmiş, cəmiyyəti zümrələrə ayırmış, obrazlara dəqiq xasiyyətnamələr vermişdir. Gi de Mopassan

"Kombul" romanında vətənpərvərlik zadəganlara qarşı qoyulmuş, cəmiyyətin həyatı natural əməllərdə ifadə olunmuşdur. G.Hauptman "Toxular" dramında XIX əsrin 40-ci illərində Sileziyada baş verən üsyani qələmə almışdır. O, Sileziyanı gəzmiş, xatirələrdən, üsyanyın şahidlerinin V.Volfun "Ehtiyac və Sileziyada üsyany" əsərindən söylədiklərindən istifadə etmişdir. Ağır fəlakəti achiğın kütləvilişməsini və insanları hərəkətə gətirməsini obrazların əlaqə və səciyyələrində göstərmişdir. E.Zolyanın "Tereza raken" romanında cinayət törediləndən - Qamil öldürüləndən sonra Loranla Tereza dəyişir, özləri özlərində faciənin intiqamını alırlar. Faciənin faciə törətməsi patoloji cəhətdən, insanların irsiyyəti, əsəblərin pozulması, əhvali-ruhiyələrin qorxulu yönə düşməsi, çətin bir prosesdə ürəyin, aydın düşüncələrin, saf duyğuların iştirak etməsi ilə izah olunmuşdur.

Naturalizmə həmişə müxtəlif mövqedən yanaşılmışdır. Sosialist realizminin prinsiplərini müəyyənləşdirənlər və bədii əsərlərini bu metodla yazanlar naturalizmi antirealist cərəyan adlandırmışlar və XX əsrin 20-30-cu illərindən realizm və romantizm naturalizmi sıxmış, cərəyan ayrı-ayrı ölkədə tarixi əhəmiyyətini, eyni dərəcədə saxlaya bilməmişdir.

ƏDƏBİYYAT

- Aristotel. Poetika, B., 1974.
Azərbaycan tarixi. 1c., B., 1994.
Azərbaycan ədəbiyyatının tarixi poetikası, B., 1989.
Azərbaycan ədəbiyyatının tarixi. 1c., B., 1960.
Aslan Aslanov. Estetika ələmində. B., 1967.
Abdullazadə A. Şairlər və yollar. B., 1984.
Anixin A.V. Elmin gəncliyi. B., 1987.
Allahmanlı M. Şamanla ozan arasında. B., 1996.
Bualo. Poeziya sənəti. B., 1969.
Borev Y. Estetika. B., 1980.
Belinski V.Q. Rus ədəbiyyatı klassikləri haqqında. B., 1954.
Belinski V.Q. Seçilmiş məqalələr. B., 1948.
Qarayev Y. Realizm: sənət və həqiqət. B., 1980.
Qasimlı M. Aşiq sənəti. B., 1996.
Dəmirçizadə Ə. Azərbaycan ərəbi dilinin tarixi. B., 1979.
Dobrolyubov N.A. Seçilmiş əsərləri. B., 1952.
Estetik tərbiyə. B., 1972.
Əkrəm Cəfər. Əruzun nəzəri əsasları və Azərbaycan əruzu. B., 1977.
Əlibəyzzadə E. Azərbaycan xalqının mə'nəvi mədəniyyət tarixi. B., 1998.
Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyəti. B., 1980.
Əfəndiyev H. Azərbaycan bədii nəşrinin tarixindən. B., 1963.
Zis A. Estetikada konfrontasiyalar. B., 1989.
Müasir Azərbaycan dili, 1c., B., 1978.
Mazel L.A. Musiqi əsərlərinin quruluşu. B., 1986.
Mir Cəlal, Xəlilov P. Ədəbiyyatşünaslığın əsasları. B., 1988.
Marksizmdə fəlsəfənin əsas inkişaf mərhələləri. B., 1962.
Məmmədov M. Azəri dramaturgiyasının estetik problemləri. B., 1968.
Nəbiyev B. Roman və müasir qəhrəman. B., 1990.
Rəfili M. Ədəbiyyat nəzəriyyəsinə giriş. B., 1958.
Rüstəmova A. Klassik Azərbaycan ədəbiyyatında qəzəl. B., 1990.
Səfərli Ə., Yusifov X. Qədim və orta əsrlərdə Azərbaycan ədəbiyyatı. B., 1982.
Talibzadə K. Azərbaycan ədəbi tənqidinin tarixi. B., 1984.

- Hacıyev A.M. Ədəbiyyat nəzəriyyəsi. B., 1996.
- Hacıyev A.M. Ədəbiyyatşünaslığın əsasları. B., 1988.
- Hacıyev A.M. Sənətkarın yaradıcılıq fərdiliyi. B., 1990.
- Hacıyev A.M. Bədii əsərin strukturu. B., 1992.
- Hacıyev A.M. Ədəbi növlər və janrlar. B., 1994.
- Çernișeski N.Q. Sənətin varlığa estetik münasibətləri. B., 1956.
- Şixli İ. XX əsr xaricin ədəbiyyat tarixi. B., 1974.
- Античные мыслители об искусстве. -М., 1938.
- Асмус В.Ф. История античной философии. -М., 1965.
- Античный роман. -М., 1969.
- Античная литература. -М., 1973.
- Берковский Н.Я. Романтизм в Германии. -Л., 1973.
- Борев Ю. О комическом. -М., 1967.
- Евведение в литературоведение. -М., 1983.
- Веселовский А.Н. Историческая поэтика. -Л., 1940.
- Гин М. От факта к образу и сюжету. -М., 1971.
- Гаджиев А.А. Мифологизм и фольклоризм в современной прозе. - Б., 1993.
- Дремов А.Н. Специфика художественной литературы, М., 1964
- Гуляев Н.А. Теория литературы. -М., 1985. -М., 1964.
- Днепров В.О. Проблемы реализмы. -Л., 1960.
- Иоффе И. Синтетическая история искусства. -Л., 1933.
- Крамер С.Н. История начинается в Шумере. -М., 1965.
- Кин Ц. Миф, реальность и литература. М., 1968.
- Кожинов В. Происхождение романа. -М., 1963
- Каган М. Морфология искусства. -Л., 1972.
- Лотман Ю.М. Анализ художественного текста. -Л., 1972.
- Лармин О.В. Художественный метод и стиль. -М., 1964.
- Поспелов Г.Н. Теория литературы. -М., 1978.
- Русские писатели о языке. -Л., 1955.
- Соколов А.Н. Теория стиля. -М., 1968.
- Сучков Б.Л. Исторические судьбы реализма. -М., 1977.
- Тейлор Э.Б. Превобытная культура. -М., 1939.
- Теория литературных стилей. -М., 1982.
- Теория литературы в 3-х томах. -М., 1962-1965.
- Цейтлин А.Г. Труд писателя. -М., 1968.

MÜNDƏRİCAT

Alim, gözəl müəllim	
Müqəddimə	6
Ədəbiyyatşünaslığın şöbələri	7
Ədəbiyyat tarixi	7
Ədəbi tənqid	9
Ədəbiyyat nəzəriyyəsi	14
Ədəbiyyatşünaslığın başqa elmlərlə əlaqəsi	18
Bədii ədəbiyyatın təbiyəvi əhəmiyyəti	27
İncəsənətin mənşəyi	31
Bədii ədəbiyyatın özünəməxsusluğu	43
Ədəbi-nəzəri fikrin inkişafı	50
Ədəbi-nəzəri fikrin ilk mərhələsi	51
Ədəbi-nəzəri fikrin inkişafında yeni mərhələ	61
Ədəbiyyatşünaslığın yaranması	69
XIX əsrin sonu və XX əsrin əvvəllerində istiqamət və cərəyanlar	76
Bədii əsərin pafosu	89
Bədii ədəbiyyatda tipiklik	97
Bədii obraz	109
Bədii əsərin məzmunu	122
Bədii əsərin forması	134
Bədii əsərin kompozisiyası	144
1 Bədii əsərin süjeti	152
Bədii dil	164
Dilin bədii ifadə imkanlarının genişliyi	174
Əcnəbi sözlər-varvarizmlər	175
Neologizmlər	178
Arxaik sözlər	181
Şivə və dialektlər	182
1 Məcazlar sistemi	183
Nəzm və nəşr	203
Nəzmin sistemləri	209
Azərbaycan şeirində əruz vəzni	231
Lirik növ	243
Şeirin əsas janrları	246

Aşıq şeirinin janrları.....	253
Yazılı ədəbiyyatda şeirin janrları.....	258
Müasir ədəbiyyatda yeni bənd növləri.....	268
Şifahi xalq ədəbiyyatında epik növün janrları	279
Yazılı ədəbiyyatda epik əsərlərin janrları.....	287
Dramatik növ	307
Ədəbi cərəyanlar	325
Ədəbiyyat.....	369

Nəşriyyatın direktoru:

Hüseyn Hacıyev

Texniki redaktor:

Raya Əliyeva

Dizayn:

Müşfiq Hacıyev

Cildçi:

Azad Həmzəyev

Operator:

Şəfiqə Abbasova

Montajçı:

Elmira İsmayılova

Çapa imzalanmış 6.12.2010-cu il
Kağız formatı 60x84 1/16, çap vərəqi 23

Sifariş 24, sayı 200, qiyməti sərbəst

ADPU-nun mətbəəsi
Bakı, Ü.Hacıbəyov küçəsi, 34
Tel: 493-74-10